



@DÜNYA ƏDƏBİYYATI

Min bir geca

W/G(5)
M64


246830.

MİN BİR GECƏ

SƏKKİZ CİLDDƏ

VI CİLD

607-756-ci gecələr



“ŞƏRQ-QƏRB”

BAKİ

2007

Bu kitab "Min bir gecə. VI cild" (Bakı, Azərnəşr, 1978)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edəni: **İbrahim Yaqubov**

Redaktoru: **Məhərrəm Qasımlı**
filologiya elmləri doktoru, professor

Rəsmələrin müəllifi: **Oqtay Sadıqzadə**

ISBN 978-9952-34-146-1 (VI cild)
ISBN 978-9952-34-140-9

398.2-dc22

Ərob nağılları

Min bir gecə. Sökkiz cilddə: VI cild,
Bakı, "Şərq-Qərb", 2007, 432 səh.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

Min bir gecə

607-756-ci
gecalər

Cudarın nağılı



Səhrizad təzə nağılı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, Ömər adlı bir tacirin üç oğlu var idi, böyük oğlunun adı Salim, ortancıl oğlunun adı Səlim, kiçik oğlunun adı isə Cudar idi. Tacir oğlanlarının üçünü də böyüdüb boy-a-başa çatdırmışdı. Amma Cudarı o biri oğlanlarından çox istəyirdi; elə ki atalarının Cudarı çox istədiyi Salim ilə Səlimə əyan oldu, onların paxılılığı tutdu, Cudarı gözləri götürmədi. Ataları da görürdü ki, onların Cudarı görün gözləri yoxdur. Tacir çox qocalmışdı, qorxurdu ki, ölümdən sonra qardaşları Cudarı incidərlər. Odur ki, bir neçə üləmə çağırıldı, onlar

gələndə ailə üzvlərinə dedi: "Mənim pullarımı, mallarımı götürün!" Elə ki onun pullarını, mallarını götürir ortalığa qoydular, tacir üzünü üləmələrə tutub dedi: "Camaat, bu pulları, bu malları şoriet buyuran kimi dörd yerə bölün". Var-dövləti bölüştürdülər, ata oğlanlarının hərəsinə bir pay verdi, özünə də bir pay götürüb dedi: "Bax, bu mənim var-dövlətim, onu oğlanlarımın arasında tən böülüdürdüm, daha onları nə məndə, nə də bir-birində heç bir şeyi qalmayıb; elə ki oldum, onlar var-dövlət üstə bir-biri ilə dalaşmazlar, çünki hələ öz sağlığında mirasi onların arasında bölüştürdüm. Öz payım isə arvadıma, bu uşaqların anasına qalacaq ki, o, heç kəsə möhtac olmasın, özü öz başını dolandırsın..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, tacir pullarını, mallarını dörd yerə bölib üç oğlunun hərəsinə bir pay verdi, bir pay da özü üçün götürüb dedi: "Bu pay da arvadıma, bu uşaqların anasına qalacaq ki, o, heç kəsə möhtac olmasın, özü öz başını dolandırsın".

Bu əhvalatdan bir az sonra tacir vəfat elədi, böyük qardaşla ortancıl qardaş ataları Ömrəin gördüyü işdən razı qalmadılar, odur ki, Cudar-dan əlavə pul istəyib dedilər: "Atamızın pulları sondədir!"

Belə olanda, Cudarla qardaşları qazının yanına getdilər, ata öz var-dövlətini bölüştürəndə şahid olan Allahın müsəlman bəndələri də gəlib öz gözlərilə gördükərini, öz qulaqları ilə eşitdikərini qaziya danışdır; onda qazi belə bir hökm çıxartdı ki, qardaşlar bir-birini incitməsinlər. Bir-birilə çəkişdikərinə görə Cudarın da, qardaşlarının da pullarının bir qismi əllərindən çıxdı; bir müddət qardaşları Cudara dəyib-dolaşmadılar, amma sonra yenə onu gözümçixdiya saldılar. Onda Cudarla qardaşları yenə qazının yanına getməli oldular, bu dəfə də qardaşların xeyli pulları əllərindən çıxdı; xülasə, qardaşlar o vaxtacan bir-birindən qaziya şikayət elədilər ki, axırdı pulları tamam əllərindən çıxdı, üçü də kasıblaşdı. Bundan sonra Cudarın qardaşları analarının

yanına gəlib onun başına it oyunu götirdilər, pullarını əlindən aldılar, özünü də döyüb evdən qovdular.

Belə olanda, anası Cudarın yanına gəlib ona dedi: "Sənin qardaşların başına it oyunu götirdilər, sonra da tutub pullarımı əlimdən aldılar". Ana bunu deyib onları qarğımağa başladı. Cudar anasına dedi: "Ay ana can, onları qarğıma, pis əməllərinə görə Allah onların cəzasını veraçək. Amma ana can, mən kasıblamışam, qardaşlarım da kasıblasıblar; çəkişmək pulun qənimidir. Gör mən neçə dəfə onlara qazının hüzurunda dayanmalı oldum, bu işin heç birimizə fayda vermədiyi bir yana dursun, hələ üstəlik, atadan qalan var-dövlətimizin də hamisi əlimizdən çıxdı, özümüz də camaat arasında biabır olduq. Elə bilirsən, mən bu işdən ötrü bir də onlara çəkişməyə başlayıb qazının yanına şikayətə gedəcəyəm? Yox, bəsimdir. Sən mənim yanında qalarsan, mən yeyəndən sən də yeyərsən; sən mənə duaçı ol, Allahın mənə də, sənə də rəhmi gələr, bir tike rəzimizi verər. Onlardan əl çək, pis əməllərinə görə Allah özü onların cəzasını verər, qoy bu iki beyti deyən şairin sözləri sənə təsəlli olsun:

"İncidibsə əger səni bir axmaq¹,
Gözlə intiqamın dəmini ancaq.

İyuncə tehqirlerdən yaxanı qurtar,
Dağ dağı incitsə qisasi çatar".

Cudar anasını o vaxtacan dilə tutub sakitləşdirdi ki, axırdı anası razi olub onun yanında qaldı. Həmişə Cudar toru götürüb çaya, göllərə balıq tutmağa gedirdi. Bir gün on qazananda, ertəsi gün iyirmi, o biri gün otuz qazanırdı, pulları anasına verirdi, özləri də yaxşica yeyib-içirdilər. Onun qardaşları heç bir peşənin sahibi deyildilər, əllərindən alver də gəlmirdi, odur ki, hər şeyi viran eləyən, yoxa çıxardan fəlakət onların başının üstünü almışdı. İki qardaş analarının əlindən alıqlarını da puç eləmişdilər, odur ki, lap dilənci köküñə düşmüşdülər. Onlar hədənbir analarının yanına gəlib ona yalvarır, ac-yalavac qalıqlarını deyirdilər; ana ürəyi rəhmlı olar, odur ki, anaları onlara quru çörək verirdi, evdə axşamdan qalan xörək olanda oğlanlarına verib deyirdi: "Nə qədər ki, qardaşınız gəlməyib, çörəyinizi yeyin, çıxın gedin, yoxsa sizi burada görəsə, qanı qaralar, mənə də acıgi tutar, sizə görə mən də biabır olaram". Qardaşlar da tez-təlosik yeyəndən sonra çıxbı gedirdilər.

¹ Şeirləri Əlekbor Ziyatay tərcümə etmişdir.

Günlərin bir günü qardaşlar yeno analarının yanına gəldilər, anaları götürüb onların qabağına xörək qoydu, qardaşlar yeməyə başladılar, elə bu dəmdə Cudar içəri girdi. Ana onu görən kimi pərt oldu, başını aşağı saldı, qorxdu ki, oğlu Cudar qəzəblənər, amma Cudar qardaşlarına baxıb gülümsündü, sonra da dedi: "Ay qardaşlarım, kefiniz kök olsun! Gör bu gün nə əziz gündür! Sizdən nə əcəb, belə əziz gündə məni yad əlməmis?" Sonra da qardaşlarını bir-bir qucaqladı, onlara mehribanlıq göstərib dedi: "Mən bilirdim ki, siz məni intizarda qoymayacaqsınız, məni görməyə, ananıza baş çəkməyə gələcəksiz". Qardaşları da onun cavabında dedilər: "Ay qardaş, Allah haqqı biz sənin üçün darixirdiq, amma aramızda olan o əhvalata görə yanına gəlməyə utanrırdıq, ancaq biz gördüyüümüz işə çox peşman olmuşuq. O əhvalat şeytanın işi idi, Allah-təala ona lənət eləsin, indi sən də, anamız da günahımızdan keçməsəniz, biz ömür-billah lənətə gəlmış olacaqı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

608-ci gecə



Elə ki altı yüz sakkızinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cudar evə galib qardaşlarını görəndə onlara dedi: "Xoş gəlmisiniz!" Sonra da ucadan dedi: "Mənim ümidi, pənahım sizsiz". Belə olanda, onun anası dedi: "Ay bala, Allah həmişə sənin üzünü ağ eləsin, Allah sənin var-dövlətinə artıq eləsin. Ay oğul, sən çox insaflı, mürüvvətli adam-san". Cudar qardaşlarına bir də dedi: "Xoş gəlmisiniz. Mənim yanımıda qalarsınız. Allah kərimdir, mal-dövlətim də çoxdur".

Bunu deyib Cudar qardaşları ilə barışdı, onlar gecəni onun yanında qaldılar, bir yerdə şam elədi; ertəsi günü qardaşlar səhər çörək yeyəndən sonra Cudar torunu götürüb ruzi dalınca getdi.

Cudarın qardaşları da getdilər, günortayaney veyilləndilər, günorta evə gəldilər, anaları onlara nahar verdi, axşam Cudar gəldi, ət, göyərti gotirdi. Onlar beləcə düz bir ay ömür sürdürlər; Cudar balıq tutub satıldı, pulunu anası ilə qardaşlarına xərcləyirdi, onlar da yeyib-içirdilər, kef çəkirdilər. Günlərin bir günü Cudar torunu götürüb çayın qırğıına getdi, toru suya atdı, çəkib çıxardanda gördü ki, heç nə düşməyib, onda bir

də atdı, bu dəfə də gördü ki, içi bomboşdur. Cudar özlüyündə dedi: "Burada balıq yoxdur!" Sonra keçib başqa yerdə dayandı, torunu suya atdı, yenə də çəkəndə gördü ki, içi bomboşdur, onda Cudar təzədən başqa yerə keçdi, beləcə axşamacan bir yerdən başqa yerə keçib tor atdı, amma balaca bir balıq da tutu bilmədi. Belə olanda Cudar ucadan dedi: "Bu lap möcüzədir! Olmaya çayda balıq yoxa çıxıb? Ya da burada başqa bir səbəb var".

Cudar toru dalına atıb əli etəyindən uzun geri qayıtdı, qardaşlarının, anasının çörək gözəldiklərini yadına salanda qanı qaraldı, o, qəm dəryasına batdı. Cudar təndirxananın yanından keçəndə gördü ki, təndirxananın qabağında bir basabasdır ki, gəl görəsən, adamlar əllərində pul çörək almaq istəyirlər, ancaq çörəkçi onlara heç məhəl qoymur. Cudar təndirxananın qabağında ayaq saxlayıb bir ah çəkdi, bunu görən çörəkçi ona dedi: "Cudar, kefin kök olsun! Sən çörək lazımdır?" Cudar dinmədi, onda çörəkçi dedi: "Əgər pulun yoxdursa, çörəyi nisəyə apar, özü də nə qədər istəyirsən apar". Cudar da cavabında dedi: "Mənən on quruşluq çörək ver". Onun bu sözlerini eşidən çörəkçi dedi: "Sən bu on quruşu da götür, sabah mənə iyirmi quruşluq balıq götürərsən". Cudar da cavabında dedi: "Baş üstə, gözüm üstə!". Sonra çörəyi də, on quruşu da götürüb, həmin pula ət, göyərti aldı. Həm də özlüyündə fikirləşdi: "Allah kərimdir, bəlkə sabah işim avand oldu". Sonra da çıxıb evinə getdi.

Anası xörək bişirdi, Cudar şam eləyəndən sonra yixılıb yatdı. Səhər Cudar toru götürüb getmək istəyəndə anası ona dedi: "Oğlum, otur çörək ye". Cudar da cavabında dedi: "Siz oturun yeyin". Bunu deyib o, çayın kənarına getdi. Cudar bir dəfə, iki dəfə, üç dəfə tor atdı, günortadan xeyli keçənəcən elə hey bir yerdən başqa yerə keçib tor atdı, hər dəfə də əli boşça çıxdı. Belə olanda o, toru dalma atıb kor-peşman evə yollandı. Onun yolu təndirxananın yanından keçirdi, başqa yolu yox idi. Cudar təndirxanaya çatanda çörəkçi onu görüb çağırıldı, çörək də, gümüş pul da verib dedi: "Darixma, götür búnları apar! Bu gün yoxdursa, sabah olar". Cudar elə ağızını açıb üzrxahlıq eləmək istəyirdi ki, çörəkçi ona dedi: "Üzr-zad istəmək lazım deyil, əgər sən balıq tutmuş olsaydin, əlində oları. Mən sənə əlibəs görəndə o saat başa düşdüm ki, heç nə tutu bilməmişən, lap sabah da balıq tutu bilməsən, utanma, gol, nisəy çörək apar".

Cudar üçüncü gün də günortadan xeyli keçənəcən bir-bir göllərin kənarına gedib tor atdı, ancaq bir dənə də balıq tutu bilmədi; belə

olanda o, yenə də çörəkçinin yanına getdi, ondan nisye çörək, bir də gümüş pul aldı. Yeddi gün dalbadal beləcə nisye çörək, borc pul aldı, sonra lap dilxor oldu, öz-özüne dedi: "Bu gün Qarun¹ gölünlən gedim".

O toru gölə atmaq istəyirdi ki, bu vaxt bir məğribli onun yanına gəldi, qatırı minmiş bu məğriblinin əynində çox gözəl libas var idi, qatırın belindəki xurcun da, başqa şeylər də zərlə işlənmişdi. Məğribli qatırından düşüb Cudara dedi: "Salaməleyküm, ay Ömər oğlu Cudar". Cudar da cavabında dedi: "Əleykəssalam, ya hacı, ay ağa". Onda məğribli Cudara dedi: "Ay Cudar, mənim səndən bir ricam var, əger sözümü yerə salmasan sənə faydası çox olar, onda mənim dostum, xidmətçim olarsan". Onun bu sözlerini eşidən Cudar da cavabında dedi: "Ay Hacı, ay ağa, de görüm fikrin nədir, mən sənin sözünü yerə salmaram, nə desən onu elərəm". Belə olanda məğribli Cudara dedi: "Əvvəlcə bir fatihə deginən!" Cudar da onunla bərabər fatihe dedi, sonra məğribli ipək qaytan çıxardıb Cudara dedi: "Bax, əllərimi bu qaytanla bir-birinə möhkəm bağla, sonra məni itələ sal gölə, bir az gözlə, elə ki gördün əlimi sudan çıxartdım, onda tez toru atıb məni sudan çıxart; yox, elə ki gördün ayağım suyun üzünə çıxdı, onda bil ki, mən ölmüşəm. Belə olanda qatırı da, üstündəki xurcunu da götür get tacirlər bazarına, orada Şəmia adlı bir yəhudü var, onu təpib qatırı ona verərsən, o da sənə yüz dinar pul verər. O pulları alarsan, sırrı ürəyində saxlarsan, çıxıb öz yoluñla gedərsən".

Cudar da məğriblinin əllerini bir-birinə möhkəm bağladı, məğribli ona hey deyirdi: "Tarım çək, lap bərk bağla". Elə ki Cudar onun əllerini bərk-bərk bağladı, məğribli dedi: "Hə, indi itələ məni, sal gölə". Cudar da itələyib onu gölə saldı. Məğribli suya batdı, Cudar da dayanıb bir qədər onu gözlədi, birdən məğriblinin ayaqları sudan çıxdı. Cudar başa düşdü ki, məğribli ölübdür; onda məğriblini göldə qoyub onun qatırını götürdü, az getdi, çox getdi, gəlib tacirlər bazarına çatdı. O, bazara göz gəzdirdi, gördü ki, həmin yəhudü anbarın qabağındı kürsüdə əyləşibdir, yəhudü qatırı görən kimi bərkdən dedi: "O adam həlak oldu! Onu elə tamahkarlığı məhv elədi". Sonra da yüz dinar verib qatırı Cudardan aldı, özü də elə tapşırı ki, bu sırrı heç kəsə açmasın, Cudar da pulları aldı, çıxıb getdi. O, təndirxanaya gəldi, çörəkçidən lazımlı olan qədər çörək alıb ona dedi: "Al bu dinarı". Çörəkçi də dinarı aldı, özünə

¹ Qarun – Quranda adı çökilən əfsanəvi varlı adamın adıdır. Qarun gölü orta əsrlərdəki Qahirənin qorb torosunda yerləşirdi. Bu gölə əlaqədar cürbəcür əfsanələr var idi ki, onlardan da birindən bu nağılda istifadə edilmişdir.

çatacaq pulu hesablayıb Cudara dedi: "Məndə iki günlük çörək pulun qalır..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, çörəkçi özünə çatacaq pulu hesablayandan sonra Cudara dedi: "Bu dinardan mendə iki günlük çörək pulun qalır".

Cudar təndirxanadan çıxıb qəssab dükənə getdi, qəssaba da bir dinar verdi, ondan bir qədər ət alıb dedi: "Pulun artığı qoy səndə qalsın". Sonra da göyərti alıb evə getdi. Gəlib gördü ki, qardaşları acdlar, analarından yemək istəyirlər, anaları da onlara deyir: "Bir az dözün. Qardaşınız gələr, məndə yeməyə heç nə yoxdur". Elə bu dəmdə Cudar içəri girib dedi: "Götürün, yeyin!"

Qardaşlar ac qurd kimi çörəyin üstünə düşdülər. Cudar yerde qalan qızılları anasına verib dedi: "Ana can, ala, qardaşlarım goləndə onlara pul verərsən ki, mən olmayanda özlərinə yemək alınsınlar".

Cudar gecəni yatdı, səhər durub yenə torunu götürdü. Qarun gölünlən kənarına getdi, dayanıb elə tor atmaq istəyirdi ki, ona başqa bir məğribli yanaşdı, bu məğribli də qatırı minmişdi, özü də ölon məğriblidən bahalı libas geyinmişdi; qatırın belində xurcun var idi, xurcunun hər gözündə bir mücrü var idi, hələ məğriblinin hər cibində də bir mücrü var idi.

Məğribli Cudarın yanına çatanda ona dedi: "Salaməleyküm, ay Cudar". Cudar da onun salamını alıb dedi: "Əleykəssalam, ay hacı, ay ağam!" Onda məğribli Cudardan soruşdu: "Dünən sənin yanına belə bir qatırı minmiş məğribli golmişdim?" Onun bu sözlerini eşidib Cudar qorxdu, olan işi boynuna almayıb dedi: "Mən heç kəsi görməmişəm" (o qorxurdu ki, məğribli, həmin adamın hara getdiyini soruşar, işidir Cudar onun cavabında desə ki, həmin adam göldə batıb, məğribli bəlkə elə fikirləşər ki, Cudar onu batırıb! – Odur ki, Cudarın boynuna almanın qazanıbaşa çarəsi yox idi).

Belə olanda, məğribli Cudara dedi: "Ay yaziq, o mənim qardaşım idi, məndən qabağa düşmüşdü". Cudar onun cavabında yenə dedi: "Mən heç kəsi görməmişəm". Cudarın bu sözlərini eşidən məğribli soruşdu: "Məgər sən onun əllərini bağlamadın, sonra da itələyib gölə salmadınmı, özü də o sənə demədimi: "Əgər əllərim sudan çıxsa, onda tez toru atıb məni sudan çıxardarsan, əgər ayaqlarım sudan çıxsa, onda bil ki, mən ölmüşəm, sən qatırı götürüb Şamia adlı yəhudinin yanına apararsan, o da sənə yüz dinar pul verə?" Sonra onun ayaqları sudan çıxdı, sən də qatırı yəhudinin yanına aparmadınmı, o da sənə yüz dinar vermədimi?" Məğriblinin bu sözlərini eşidən Cudar dedi: "Əgər sən bunu bilirsənə, daha niyə məndən soruştursan?" Məğribli də cavabında dedi: "Mən istayırom ki, qardaşımı elədiyini mənə də eləyəsən".

Bunu deyib məğribli ipək qaytan çıxartdı. Cudara dedi: "Mənim əl-qolumu bağla, itələ sal gölə, əgər qardaşımın başına gelən mənim də başıma gəlsə, onda qatırı götürüb yəhudinin yanına apararsan, ondan yüz dinar alarsan". Məğriblinin bu sözlərini eşidən Cudar dedi: "Yaxın gel". Elə ki məğribli yaxın geldi, Cudar onun əl-qolunu bağladı, itələyib gölə çaldı, məğribli suya batdı. Cudar bir az gözlədi, birdən məğriblinin ayaqları göründü; belə olanda Cudar bərkədən dedi: "Bu bədbəxt də öldü. Allah istəsə gündə bir məğribli yanına gələr, mən də onların əl-qolunu bağlaram, onlar ölürlər, hər ölüdən payına yüz dinar düşər, bu da mənə kifayətdir".

Cudar da qatırı götürüb getdi, yəhudü onu görən kimi dedi: "Bu da öldü?" Cudar da cavabında dedi: "Başın sağ olsun!" Onda yəhudü Cudardan qatırı aldı, ona yüz dinar verib dedi: "Tamahkarın cəzası elə bu ələr". Cudar yüz dinarı alıb anasının yanına getdi, pulları ona verdi. Bunu görən anası Cudardan soruşdu: "Ay bala, bu pullar sənə haradandır?" Cudar da anasına əhvalatı əvvəldən axıracan danişdi; əhvalatdan hali olan anası yalvara-yalvara ona dedi: "Sən bir də Qarun gölünə getmə; qorxuram məğribilərdən sənə xətər dəyə". Anasının bu sözlərini eşidən Cudar dedi: "Ana can, mən onları öz razılıqları ilə itələyib gölə salıram. Mənə nə var! Bunun sayəsində mən gündə yüz dinar qazanıram, özü də evə tez qaydırıram. Vallahi ki, məğribilərdən biri də qalanacaq, onların izi-tozu yox olanacaq mən Qarun gölünə gedəcəyəm".

Cudar üçüncü gün də gedib gölün kənarında dayandı, birdən beləmən xurcun qoyulmuş qatır üstü bir məğribli gəldi, özü də əvvəlki iki məğriblidən də yaxşı geyinmişdi.

O yaxınlaşış Cudara salam verdi: "Salaməleyküm, ay Ömər oğlu Cudar". Cudar özlüyündə fikirləşdi: "Axi bunlar məni haradan tanıyırlar?" Sonra məğriblinin salamını aldı; məğribli ondan soruşdu: "Buradan məğribilərlə gölə keçiblərmi?" Cudar da onun cavabında dedi: "İki nəfər". Bunu eşidib məğribli soruşdu: "Onlar ha tərəfə getdilər?" Cudar da cavabında dedi: "Mən onların əl-qolunu bağlayıb bu gölə atdım, onlar göldə batıldılar, sənin də aqibətin onlarındakı kimi ola-caq". Cudarın bu sözlərini eşidən məğribli gülə-gülə dedi: "Ay yaziq, hər adamın öz bəxti var!" Sonra da qatırından düşüb dedi: "Ay Cudar, onlara elədiyini mənə də elə". Bunu deyib ipək qaytanı çıxartdı, Cudar da ona dedi: "Qollarını çırmala ki, əllərini bağlayım, yoxsa mən tələsirom, vaxtim yoxdur".

Məğribli də qollarını çırmaladı, Cudar onun əl-qolunu bağladı, itələyib onu gölə saldı, özü də dayanıb gözləməyə başladı ki, görşün bunun axırı nə olacaq. Birdən gördü ki, məğribli əllərini sudan çıxarıb Cudara dedi: "Ay yaziq, tez ol toru at!" Cudar da toru atıb onu çıxartdı; Cudar onu sudan çıxardanda nə görse yaxşıdır? Gördü ki, məğribli hər əlində bir balıq tutub, özü də bu balıqlar mərcan kimi qırmızı rəngdədir. Məğribli Cudara dedi: "Mücrülərin ağızını aç". Cudar da mücrülərin ağızını açdı, məğribli mücrülərin hərəsinə bir balıq qoyub, əvvəlcə onun sağ yanağından, sonra da sol yanağından öpüb ucadan dedi: "Allah səni min bələdan uzaq eləsin! Allah haqqı, əgər sən toru atıb məni sudan çıxartmasaydın, mən bu balıqları əlimdən buraxmayacaqdım, onlar da çəkib məni suyun dibinə aparacaqdılar, mən boğulub oləcəkdim, sudan çıxa bilməyəcəkdir!" Onda Cudar məğribliyə dedi: "Ay Hacı ağam, sənə Allaha and verirəm, o iki nəfər göldə batanın əhvalatını nəql elə, doğrusunu de görüm, bu balıqlar nə deməkdir, o yəhudinin işi nə məsələdir..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz onuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başladı: "Padşah sağ olsun, belə rəvayət əloyırlər ki, Cudar məğribilədən soruşub deyəndə ki: "Səndən əvvəl bura golə batanların

əhvalatını mənə nəql elə”, möğribli onun cavabında dedi: “Ay Cudar, bil və agah ol ki, göldə batan o iki nəfər mənim qardaşlarım id. Onların birinin adı Əbdülsalim, o birinin adı Əbdüləhəd id. Mənim adım Əbdülsəməddir, o yəhudi də bizim qardaşımızdır, adı da Əbdürrəhimdir, ancaq o yəhudi yox, müsəlmandır, özü də maliki məzhebindəndir¹. Atamız bizə sirləri açmağı, xəzinələri tapmağı və cadugorliyi öyrədibdir. Biz bu işi o vaxtacan tamam-kamal öyrəndik ki, axırdı mollalar, cinlər, ifritlər bizə qulluq eləməyə başladılar. Biz dörd qardaşq, atamızın adı Əbülvaduddur, atamız ölüb, ondan bizə çoxlu pul qalıb. Biz ləl-cəvahiratı, pulları və tilsimləri aramızda bölüştürmeye başladıq, gəlib çatdıq kitablara, onları da böülüdürdük, misli-bərabəri olmayan Qədim əfsanələr² kitabı üstə aramızda ixtifaf düşdü, bu kitaba qiyomat qoymaq, ya da qas-daşa qiyəmtəndirmək mümkün deyil, çünki onda bütün xəzinələr, həm də onların sırrını açmaq qaydası göstərilmişdir. Atamız hər işi bu kitabda göstərilən kimi görürdü. Həmin kitabdan bizim yadımızda az şey qalmışdı, buna görə də dörd qardaş dördümüz də o kitaba sahib olmaq isteyirdik ki, orada yazılanların hamisini öyrənək. Elə ki aramızda ixtifaf düşdü, atamıza torbiyə verən, ona cadugorliyi, sehrbazlığı öyrədən şeyx yanımıza gəldi, onun adı sehrbaz Məxfül-əla id. o, üzünü bizə tutub dedi: “Kitabi mənə verin!” Biz də kitabı ona verdik, o bizə dedi: “Siz mənim oğlumun balalarısız, odur ki, mən sizin heç birinizi incə bilmərəm. Bu kitaba sahib olmaq istəyən qoy gedib əş-Şamardal xəzinəsini tapsın, oradan tasi-fələyi, sərmə mürüsünü, üzük və qılinci mənə götürsin. Üzüyün keşiyini bir marid çəkir, onun adı Guruldayan İlldirimdür. Özü də həmin üzük kimdə olsa o no padşahlara, nə sultanlara baş əyər, işdir o istəsə ki, bütün dünyaya – eninə də, uzununa da hakim olsun, buna da onun gücü çatar. O ki qaldı qılınca, kim onu siyirib qoşunun üstə düşsə, qoşunu pərən-pərən salar, əgər o, qılınçı çalanda ona desə ki: “Bu qoşunu qır!” onda qılinc odlu şimşək çaxar, məmləketləri, qoşunun hamısı qırılar. Tasi-fələyə gol-dikdə, kim ki ona sahib oldu, istəsə məşriqdən tutmuş möğribəcən bütün milletləri görə bilər, özü də evindən çıxmadan, həm də hansı tərəfi görmək istəsə, qoy tasi-fələyi o tərəfə tutub baxsin, onda həmin

¹ Malik – VIII əsrin sonunda vəfat etmiş müsəlman hüquşunası Malik ibn Ənasın məzhabino qail olan. Müsəlmanların “dörd fozilə”ndən biri sayılan Malikin hüquşriot məzhabı Məğribdə və müsəlman İspaniyasında çox geniş yayılmışdır.

² Bu kitabın adına, yoqın Quranın tosiri kimi baxmaq lazımdır, çünki Quran'da doforlara deyilir ki, Məhəmməd peyğəmbərin nəsihətlərinə şübhə eleyənlər onun mənzələrini “Qədim ofsanələr” adlandırdırlar.

tərəfin torpağını da, adamlarını da lap ovcunun içi kimi görər. İşdir, onun bir şəhərə qəzəbi tutsa, həmin şəhəri yandırmaq istəsə, onda tasi-fələyi günün qabağına tutub şəhərə tuşla, şəhər o saat yanib kül olar. O ki qaldı sərmə qutusuna, onun sərməsindən kim gözlerinə çəksə, o, bütün xəzinələri görər. Amma mənim sizinlə bir şərtim var, dediyim xəzinəni açmağa kimin gücü çatmadı, bu kitabə sahib olma-yacaq, kim ki həmin xəzinəni açdı, dediyim o dörd qiyəmtli şeyi gətirdi, kitab onun olacaq”.

Biz bu şərtə razı olduq, belə olanda həmin sehrbaz bizə dedi: “Balalarım, onu da bilin və agah olun ki, əş-Şamardal xəzinəsi Qızıl padşahın övladlarının ixtiyarındadır. Sizin atanız mənə nəql eləmişdir ki, o, həmin xəzinəni açmaq istemişdir, amma aça bilməmişdir, onda Qızıl padşahın övladları qaçıb Misir məməkətinə göllərdən birinin kanarına gediblər, ora çatan kimi özlərini gölə atıblar, həmin gölün adı Qarun gölüdür. Sizin atanız Misirdə onlara çatır, ancaq tutu bilmir, çünki onlar gölə tullanıb orada yox olurlar, həmin göl isə tilsimə çalınıb...”

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on birinci gecə oldu, Şəhrizad nağılm dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, sehrbaz Məxfül-əla əhvalatı cavanlara danışıb deyirdi: “Sonra atanız möglüb olub qayıtdı. Qızıl padşahın övladlarının ixtiyarında olan əş-Şamardal xəzinəsini aça bilmədi. Atanız görəndə ki, Qızıl padşahın övladlarına gücü çatmir, yanına gəlib dərdini mənə damşıdı. Mən də qum fali açdım, gördüm ki, həmin xəzinə təkcə Misir övladlarından Ömər oğlu Cudarın köməyi ilə açılacaq, Qızıl padşahın övladlarını tutmağa bais o olacaq, həmin adam balıqçıdır, özü də ona Qarun gölündə rast gələcəksiz. Tilsim yalnız o zaman qırılacaq ki, Cudar sizlərən bəxti gətişinən əllərini bağlayıb gölə atacaq, o da Qızıl padşahın övladları ilə yuruşacaq, xoşbəxtlik kimin alınmasına yazılsıbsa, onları o tutacaq, kimin ki bəxti gətişmədi o möhv olacaq, onun ayaqları sudan çıxacaq. Sağ qalanın isə əlləri sudan çıxacaq, onda gorok Cudar toru atıb onu

göldən çıxarsın". Bunu eşidib qardaşlarım dedilər: "Biz, lap məhv olsaq da, gedəcəyik!" Belə olanda mən dedim: "Mən də gedirəm". O ki qaldı bizim yəhudü qiyafəsində olan qardaşımıza, o dedi: "Mənim bu işə həvəsim yoxdur". Onda biz onunla sözləşdik ki, o yəhudü taciri qiyafəsində Misiro getsin, bizlərdən hamımız göldə batsa, Cudara yüz dinar versin, qatırla torbanı ondan alsin. Birinci qardaşım sənin yanına gələndə Qızıl padşahın övladları onu öldürdülər, o biri qardaşımı da öldürdülər, ancaq mənim öhdəmdən gələ bilmədilər, mən onları tutdum". Onun bu sözünü eşidib Cudar soruşdu: "Bəs sənin o tutduqların hanı?" Məğribli da ona dedi: "Məgər onları görmədin? Mən onları mücrüyə salmışam". Onda Cudar dedi: "Mücrüyə saldıqların balıq idи". Məğribli də dedi: "Onlar balıq deyillər, dönüb balıq olmuş ifritdirlər. Ay Cudar, bil və agah ol ki, xəzinəni təkçə sənin köməyinlə axtarıb tapmaq olar. Sən sözümü yerə salmayıb mənimlə Fas və Miknas¹ şəhərinə gedərsənmi? Biz xəzinəni açarıq, mən də əvəzində sənə na istəsən verərəm – axı indi sən, Allahın izniyle mənə qardaş olmusan, – sonra da şad-xürrəm öz əhli-ayalının yanına qayıdarsan". Məğriblinin bu sözünü eşidən Cudar ona dedi: "Ay ağa, anamla iki qardaşım mənim boynumdadır..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cudar məğribliyə dedi: "Anamla iki qardaşım mənim boynumdadır, onları mən saxlayıram. Səninlə getsəm, onlara kim çorak verəcək?" Məğribli də onun cavabında dedi: "Bosşeydir. Xərclik üçün qorxma, biz sənə min dinar verərik, o pulu çatdırırsan anana, sən öz məmləkətinə qayıdanacaq xərcləyib dolanar, axı sən mənimlə getsən, ən geci dörd aya qayıdib gələcəksən".

¹ Fas (Fəs) və Miknas (Məknəs) – Morakeşdə bir-birinə yaxın olan şəhərlərdir. Nağılı danışan onları bir şəhər hesab edir. Orta əsrlərə Fas şəhəri Morakeş sultanlarının sevimli moskanı idi.

Cudar min dinar sözünü eşidəndə məğribliyə dedi: "Hacı, o min dinarı ver, aparıb anama verim, sonra çıxıb səninlə gedərəm". Səyyah çıxarıb Cudara min dinar verdi, Cudar da pulları alıb anasının yanına getdi, məğribli ilə olan əhvalatı ona danişib dedi: "Bu min dinarı al, xərclik elə, özünü də, qardaşlarını da dolandır! Mən məğribliyə Məğribə yola düşürəm, dörd ay qürbətdə olacağam, çoxlu mal-dövlətlə qayıdacağam. Ana can, dua elə ki, işim avand olsun". Cudarın bu sözlərini eşidən anası dedi: "Ay bala, sən məni dörd-qəmə salırsan, axı mən sənin üçün qorxuram". Onda Cudar anasına dedi: "Ana can, Allah istəyənə zaval yoxdur, özü də məğribli yaxşı adamdır". Sonra da Cudar məğriblini anasına tərifləməyə başladı. Onda anası Cudara dedi: "Allah sənin barəndə onun ürəyinə rəhm salsın! Ay bala, get, Allah kərimdir, bəlkə qismətin var, əlinə bir şey gəldi".

Cudar anası ilə halallaşıb məğribli Əbdülsəmədin yanına qayıtdı. Əbdülsəməd ona dedi: "Sən ananla məsləhətləşdin?" Cudar da cavabında dedi: "Bəli, məsləhətləşdim, anam razı oldu, məni Allaha tapşırı". Belə olanda məğribli Cudara dedi: "Min törkime". Cudar da qatıra mindi. Məğribli heç yerdə dayanmayıb günortadan gün bata-nacan qatırı sürdü. Cudar bərk acmışdı, özü də görürdü ki, məğribli yeməyə heç nə götürməyib. Onda məğribliyə dedi: "Ay ağa, ay hacı, deyəsən yadından çıxıb, yolda yeməyə bir şey götürməmisən". Cudarın bu sözlərini eşidən məğribli ondan soruşdu: "Acımsan?" Cudar da onun cavabında dedi: "Bəli, acımsam".

Belə olanda, məğribli də, Cudar da qatırdan düşdülər, məğribli Cudara dedi: "Torbanı qatırın belindən götür!" Cudar da torbanı götürüb ona verdi: elə ki, Cudar torbanı götürüb verdi, məğribli ondan soruşdu: "Qardaşım, ürəyin nə istəyir?" Cudar da ondan soruşdu: "Axı yeməyə nəyin var?" Məğribli də cavabında dedi: "Səni Allaha and verirəm, ürəyin nə istəyirsə, onu mənə deginən". Cudar da dedi: "Pendir-cörək". Onun bu sözünü eşidən məğribli ucadan dedi: "Ay yaziq, pendir-cörək sənə layiq deyil, yaxşı yemək istəginən!" Onda Cudar dedi: "İndi nə olsa yeyərəm". Cudarın bu sözünü eşidən məğribli ondan soruşdu: "Qızardılmış cücoylə aran necədir?" Cudar da onun cavabında dedi: "Ürəyim istəyən yeməkdir". Məğribli yenə ondan soruşdu: "Bos şirinplovla necə, ürəyin istəyən xörəkdir, ya yox?" Cudar da dedi: "Bəli, o da ürəyim istəyən xörəkdir". Sonra da məğribli ona dedi: "Bos filan xörəyi, filan xörəyi, filan xörəyi necə, ürəyin istəyirmi?" O, iyirmi dörd cür xörək saydı. Məğriblinin bu sözlərini eşidən Cudar özlüyündə dedi: "Deyəsən bu məğribli dəlidir. O bir belə xörəyi haradan götürüocok.

Akı onun nə mətbəxi, nə də aşpaçı var. Yaxşısı budur ki ona deyim ki: "Bəsdir!" Sonra da möğribliyə dedi: "Bəsdir! Son mənə bir belə xörək təklif edirsin, ancaq mən onların heç bircociyini də görmürəm". Belə olanda möğribli ona dedi: "Evin abadan, Cudar". Sonra da əlini torbaya salıb bir iri qızıl nimçə çıxartdı, onun içinde qıpırmızı qızardılmış iki dənə isti cüço var idi: sonra o yenə əlini torbaya saldı, bir dənə də iri qızıl nimçə çıxartdı, bu defə nimçədəki kabab idi, möğribli beləcə torbadan adını çökdiyi iyirmi dörd cür xörəyin hamisini bir-bir çıxartdı. Cudar buna mat-məöttəl qaldı; möğribli ona dedi: "Hə, ay yaziq, yegi-nən!"

Bunu görən Cudar möğribliyə dedi: "Ay ağa, son bu torbaya mətbəx də qoymusan, adamlar da salmışan ki, onlar xörək bişirsinlər?" Onun bu sözünü eşidən möğribli gülə-gülə dedi: "Bu torba tilsimlidir, ona elə bir nökər qulluq eləyir ki, son lap hər saatda min cür xörək də istəsən, nökər o saat onları götürüb sənin qabağına düzəcək. Onun bu söz-lərini eşidən Cudar bərkədən dedi: "Əhsən bu torbaya!" Sonra da oturub doyunca yedilər, qabaqlarından qalanı möğribli yero tökdü, boş nimçələri torbanın içində qoydu. Sonra möğribli əlini torbaya salıb səhəng çıxartdı, özü də, Cudar da su içdilər, dəstəməz alıb axşam namazını qıldılar; elə ki namaz qılıb qurtardılar, möğribli səhəngi də, mücrüləri də torbanın içində qoydu, sonra onu qatıra yükledi, özü də qatıra minib Cudara dedi: "Min tərkime, gedək!" Bunu deyib möğribli Cudardan soruşdu: "Ay Cudar, heç bilirsən Qahirədən burayacaq biz nə qədər yol gəlmışik?" Cudar da onun cavabında dedi: "Vallahi bilmirəm!" Cudarın bu sözünü eşidən möğribli dedi: "Biz düz bir aylıq yol gəlmışik". Onda Cudar soruşdu: "Bu necə olan işdir?" Möğribli də cavabında dedi: "Ay Cudar, bil və agah ol ki, bizim mindiyimiz bu qatır maridlər marididir, o, birillik yolu bir günə gedir, ancaq sənin xatirinə tələsmirdi, bir az yavaş gedirdi". Sonra onlar qatıra minib yola düşdülər, gün batanacan yol getdilər; elə ki, gün batdı, axşam oldu, möğribli torbadan şam eləmək üçün yemək çıxartdı, səhəri də beləcə torbadan yemək çıxartdı, onlar bu minval ilə dörd gün yol getdilər; özü də onlar gecə yarışmacan yol gedirdilər: gecəyarısı qatırdan düşüb səhərəcən yatırlılar, səhər yenə yola düşürdüler, özü Cudarın ürəyi nə istəsəydi, möğribli kisədən çıxarıb ona verirdi.

Onlar beləcə az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, beşinci gün gölib Fas və Miknasa çatdlılar, səhərə varid oldular; bu səhərdə onların rastına çıxanların hamisi möğribliyə salam verib əlini öpürdü. Beləliklə, möğribli bir darvazaya çatdı, darvazanı döydü, birdən dar-

vaza açıldı, içəridə bir qız göründü ki, elə bil ondördgeçəlik ay idi, qız elə gözəl, elə göyçək idi, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə.

Qızı görən möğribli ona dedi: "Rəhmə, qızım, sarayın qapılarını aç". Qız da onun cavabında dedi: "Baş üstə, gözüm üstə, ata can!" Qız nazlana-nazlana gəldi, onu görən Cudarın ağılı başından oldu, üroyində dedi: "Nə deyirsən de, bu, padşah qızıdır!" Qız gəlib balaqapını açdı, möğribli torbanı qatırın tərkindən alıb ona dedi: "Get, Allah köməyin olsun!" Birdən yer aralındı, qatır yerin tərkinə getdi, sonra yer birloşib yenə əvvəlki kimi oldu. Bunu görən Cudar bərkədən dedi: "Ay mənim havadaram!" Şükür Allaha ki, biz bu qatırın tərkində olanda o, bizə kömək elədi, sağ-salamat qaldıq! Onda möğribli Cudara dedi: "Cudar, buna təəccübələmə, mən sənə demişdim ki, qatır ifritdir. Yaxşı, gedək saraya". Onlar saraya girdilər, saraydakı gözəl xalıları, əntiqə şeyləri, qiymətli qaş-daşı, qızıl-gümüşü görəndo Cudar karixib qaldı.

Elə ki onlar oturdular, möğribli qızı buyurdu: "Ay Rəhmə, filan boğcanı getir!" Qız da ayağa qalxdı, gedib o deyən boğcanı gotirdi, atasının qabağına qoydu, möğribli boğcanı açdı, onun içindən min dinar qiyməti olan libas çıxartdı, sonra da Cudara dedi: "Ay Cudar, al bu libası gey, işin avand olsun!" Cudar götürüb həmin libası geydi, bu libasda o elə bil möğribli şahənsəh idi. Bu dəmdə qızın atası torbanı qabağına qoyub, onun içindən bir-bir iri nimçələri çıxarırdı, o beləcə torbadan nimçələrdə qırx cür xörək çıxardıb süfrəyə düzdü, sonra da Cudara dedi: "Ay ağa, yaxın gəl, çörəyini ye, bizdən incimə..."

Şohrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on üçüncü gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, möğribli Cudarı saraya aparıb ona bir süfrə açdı ki, gol görəsən, süfrədə qırx cür xörək vardi, özü də Cudara dedi: "Ay ağa, yaxın gəl, çörəyini ye, bizdən incimə: axı biz bilmirik ki, sənin ürəyin nə xörək istəvir. Ürəyin nə istəyirsin, deginən, biz o dəqiqə həmin xörəyi sənə götiro-rık". Cudar da onun cavabında dedi: "Ay ağa, ay Hacı, vallahi, mən

hər cür xörəyi xoşlayıram. Məndən soruşma, ürəyin istədiyi xörəyi getir, mən nə olsa yeyərəm.

Cudar bu minval ilə iyirmi gün məğriblinin yanında qaldı, məğribli də ona hər gün təzə libas geyindirdi, yeməyi də torbadan gölirdi, özü də məğribli nə et, nə çörək alırı, nə də xörək bişirirdi, nə lazımdırısa, hamısını, lap cürbəcür meyvələri də torbadan çıxarırdı. Ele ki iyirmi birinci gün oldu, məğribli Cudara dedi: "Ay Cudar, dur gedək, bu gün əş-Şamardal xəzinəsinə açmağa təyin olunmuş gündür".

Cudar məğribli ilə bərabər bayira çıxdı, onlar bir müddət yol gedib şəhərin kənarına çatdılar, sonra da şəhərdən çıxdılar, Cudar da, məğribli də hərəsi bir qatıra mindi, onlar günortayaçan yol getdilər, gelib bir axar suya çatdılar. Ele ki onlar axar suya çatdılar, Əbdülsəməd qatırdan düşüb dedi: "Ay Cudar, sən də düş!". Cudar da tez qatırdan düşdü, Əbdülsəməd qışkırdı: "Cəld olun!". Sonra da əlilə iki qula işarə elədi, onların hərəsi qatırın birini götürüb getdilər. Onlar gözdən itdi-lər, bir az keçməmişdi ki, nökərlərdən biri əlində çadır qaydırıb göldi, çadırı qurdı, o biri nökər də xəlçə-palaz gətirib çadırın içine döşədi, divarlar boyunca balıncı, mütəkkələr düzdü. Sonra nökərlərdən biri gedib içində balıq olan həmin iki mücrünü gətiirdi, o biri nökər də torbanı gətiirdi, məğribli ayağa qalxıb dedi: "Cudar, bəri gəl". Cudar da gəlib onun yanında əyləşdi, məğribli torbadan iri nişçolordə cürbəcür xörəklər çıxartdı, onlar nahar elədilər; ele ki onlar nahar eləyib qurtardılar, məğribli mücrüləri götürüb onlara cadu oxumağa başladı, mücrünün içindəki balıqlar dilə gəlib dedilər: "Biz buradayıq, ay bu dün-yanın cadugəri, bizə rəhmin golsin!". Onlar məğribliyə yalvarmağa başladılar. Məğribli onların yalvarmağına məhəl qoymayıb elə hey mücrülərə cadu oxuyurdu; məğribli o vaxtacan cadu oxudu ki, mücrülər parça-parça oldu, özü də qırıqlarını külək apardı. Bu vaxt, iki nəfər ol-qolu bağlı adam gördü, onlar qışqıra-qışqıra dedilər: "Bize rəhm elə, ay bu dünyanın cadugəri, keç günahımızdan! Sən bizim başımıza nə oyun açmaq istəyirsin?". Məğribli onların cavabında dedi: "Mən sizi yandırmaq istəyirəm, amma söz versəniz ki, əş-Şamardal xəzinəsinə açacaqsız, onda mən sizi ofv edərəm". Əl-qolu bağlı adamlar məğribliyə dedilər: "Biz sənə söz veririk, xəzinəni açarıq, ancaq bu şərtlə ki, sən balıqçı Cudarı bura gətirosən. Onun köməyi olmasa xəzinəni açmaq olmaz, Ömrənin oğlu Cudardan başqa heç bir ins-cins ora girə bilməz". Məğribli onların cavabında dedi: "Siz deyən adam buradadır, o, sizi görür, dediklərinizi də öz qulaqları ilə eşidir". Məğriblinin bu

sözlərini eşidən həmin iki nəfər ona söz verdilər ki, xəzinəni açacaqlar, belə olanda, məğribli onları buraxdı.

Sonra da məğribli balaca bir çubuq, bir neçə dənə də qırmızı əqiq-dən lövhəcik çıxartdı, bunları çubuğun yanına qoydu. Bundan sonra o, manqal getirdi, içina kömür doldurdu, kömürü üfləyib yandırdı, ətirli quru ot götürüb dedi: "Ay Cudar, mən cadu oxuyub oda ətirli quru ot atacağam, ele ki, ovsun oxumağa başladım, onda danişa bilməyəcəyəm. Yoxsa ovsun batıl olar, gücü olmaz. Arzumuza çatmaq üçün nə iş görmək lazımlı olduğunu mən sənə öyretmək istəyirəm". Cudar da ona dedi: "Buyur, öyret mənə". Onda məğribli dedi: "Bil və agah ol, ele ki mən cadu oxumağa başlayıb ətirli otu manqala atdım, axar su quruyacaq, onda sən şəhər darvazası boyda bir qızıl darvaza görəcəsən, özü də darvazada iki dəmir halqa olacaq. Sən aşağı düşüb yavaşça darvazanı döyərsən, bir az gözləyəndən sonra əvvəlkindən dənə bərk döyərsən, yenə bir az gözlersən, sonra üç dəfə dalbadal darvazanı döyərsən, içəridən bir səs gələcək, o deyəcək: "Sirləri aça bilməyib, xəzinənin qapısını döyən kimdir?" Onda sən deyərsən: "Mən Ömrənin oğlu balıqçı Cudaram". Ele ki sən bunu dedin, darvaza taybatay açıla-caq, sənin qabağına əlində siyirməqlinəcək bir adam çıxacaq, sənə deyəcək: "Əgər sən həmin adamsansa, boynunu uzat, mən sənin başını bədənindən ayırm". Sən qorxma, boynunu uzat, o, əlini qaldırıb qılıncla səni vuranda özü sənin qabağında yerə yixiləcəq, bir azdan görəcəksən ki, həmin adam ruhsuz bədəndir. O, qılıncı endirib vuranda onun zərbəsi səni heç incitməyəcək, özü də sənə heç nə olmayıacaq, amma sən həmin adamin dediyinə əməl eləməson, onda o səni öldürəcək. Ele ki sən itaət eləyib onun tilsimini qırdın, darvazadan içəri girərsən, orada sən başqa bir darvaza görəcəksən. Həmin darvazanı döyərsən, sənin qabağına atlı çapacaq, özü də onun çiynində nizə olacaq. Atlı səndən soruşacaq: "Sən bura nə üçün gəlmisin, axı bura nə insan, nə də cin ayağı dəyməyib?" Bunu deyilət atlı nizəni sənin başının üstə hərlədəcək, onda sən sinəni aç, o nizə ilə səni vuracaq, vuran kimi də özü yerə yixiləcəq, onda sən görəcəksən ki, o, ruhsuz bədəndir. Ancaq ona itaət eləməson, o, səni öldürəcək. Sonra üçüncü darvazadan içəri girərsən, sənin qabağına əlində ox-yay olan bir bəni-adəm çıxacaq, sənə ox atacaq, sən sinəni aç, o, sənə ox atan kimi özü sənin qabağında yerə yixilib öləcək. Ancaq ona itaət eləməson, onda o, səni öldürəcək. Sonra dördüncü darvazadan içəri girərsən..."

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə ravayət eləyirlər ki, məğribli Cudara deyirdi: "Dördüncü darvazadan içəri girərsən, darvazanı döyərsən, onda darvaza taybatay açılacaq, qabağına nəhəng bir şir çıxıb sənin üstünə atılacaq, cəhəngini açacaq, özünü elə göstərəcək ki, guya səni diri-dirə udmaq isteyir, ancaq sən qorxub onun qabağından qaçma, elə ki şir gəlib sənə çatdı, əlini ona uzadarsan, şir o saat sənin qabağında yerə sərilecək, sənə də heç nə olmayacaq. Sonra beşinci darvazadan içəri girərsən, qabağına bir qara qul çıxacaq, o, səndən soruşacaq: "Sən kimsən?" Sən də onun cavabında deyərsən: "Mən Cudaram". Onda qara qul sənə deyəcək: "Əgər sən həmin adamsansa, altıncı darvazanı aç". Sən gedərsən darvazanın ağızında dayanıb deyərsən: "Ya İsa, Musaya deqinən darvazanı açsın!" Sən bu sözləri deyən kimi darvaza taybatay açılacaq. Elə ki darvaza açıldı, içəri girərsən, orada iki əjdaha görəcəksən, biri sağ tərəfdə, biri sol tərəfdə, əjdahaların ikisi də cəhəngini açıb sənin üstünə cumacaq. Sən o saat əllərini onlara uzadarsan, əjdahaların biri sənin sol əlindən, o biri sağ əlindən dişləyəcək, sən onlara itaət eləməsən, onda onlar səni öldürərlər. Sonra gedib yedinci darvazanı döyərsən, doğma anan qabağına çıxıb deyəcək: "Oğlum, xoş gəlmisən! Yaxın gəl, səninlə görüşüm!" Sən də ona deyərsən: "Mənə yaxın gəlmə, paltarlarını soyun!" Belə olanda, o sənə deyəcək: "Ay bala, mən sənin ananam, döşümdən sənə süd vermişəm, səni böyüdüb boy-a-başa çatdırmışam – bəs sən necə rəva bilib məni lüt soyundurursan?". Sən də cavabında ona deyərsən: "Əgər paltarlarını soyunmasan, mən səni öldürəcəyəm". Bunu deyib sağ tərəfə baxarsan, divardan asılmış qılınc görəcəksən; qılıncı götürərsən, onun üstüne siyirib deyərsən: "Soyun!" Belə olanda, o səni aldatmaq istəyəcək, sənin qabağında özünü alçaldacaq, məbada ona yazığın gölsin ha, hər dəfə paltarının birini çıxardanda sən ona deyərsən: "Hamisini soyun!" O, əynində olan paltarlarının hamisini soyunub yəro yixilanacaq öldürəcəyini deyib, onu elə hey hədələyərsən. Elə ki o, paltarlarını soyunub yəro yixildi, tilsimləri qırımsan, özü də daha sənə zaval yoxdur. Onda içəri girərsən, xəzinənin içində qalaq-qalaq qızıl görəcəksən, ancaq

onlara tamah salma. Xəzinənin ortasında bir otaq görəcəksən, bu otağın qabağından pərdə asılmış olacaq, pərdəni qaldırsan, onda sən görəcəksən ki, cadugər əş-Şamardal qızıl taxt üstə uzanıbdır, baş tərəfində ay kimi parıldayan girdə bir şey var. O, həmin tasi-fələkdir; həm də görəcəksən ki, əş-Şamardalın belində qılınc, barmağında üzük, boyunda zəncirə bağlanmış sürmə mürçüsü var. Dünyada ən bahalı olan bu dörd şeyi götürərsən, bax ha, sözümdən çıxma, sənə tapşırıdıgm bu dörd şeyin heç biri yadından çıxmasın, yoxsa peşman olarsan, özü də sənə xətər dəyə bilər".

Məğribli beləcə ikinci, üçüncü, dördüncü dəfə həmin sözləri ona tapşırı, axırdı Cudar ona dedi: "Hamısı yadımıda qaldı, sən danışdığın bir belə tilsimin öhdəsindən kim gələ bilər, belə dəhşətlərə kim dözə bilər?" Məğribli Cudarın cavabında ona ürək-dirək verməyə başlayıb dedi: "Ay Cudar, heç qorxub-zad eləmə, onların hamısı ruhsuz bədəndir". Onda Cudar ucadan dedi: "Allaha pənah!"

Sonra məğribli Əbdülsəməd oda nəsə toza oxşayan bir şey atıb bir müddət cadu oxudu, birdən su çəkildi, axarın dibi, bir də xəzinənin darvazası göründü. Onda Cudar aşağı düşüb darvazanı döydü, içəridən səs geldi: "Sirləri aça bilməyib, xəzinənin qapısını döyən kimdir?" Cudar da onun cavabında dedi: "Mənəm, Ömərin oğlu Cudaram". Cudar bunu deyən kimi darvaza taybatay açıldı, həmin adam onun qabağına çıxdı, qılıncını siyirib dedi: "Boynunu uzat". Cudar boynunu uzatdı, həmin adam qılıncı ona endirdi, elə o dəqiqə özü yəro sərildi. Cudar beləcə yeddi darvazanın yeddisinin də tilsimini qırdı. Belə olanda, anası onun qabağına çıxıb dedi: "Ay bala, salaməleyküm!" Cudar ondan soruşdu: "Sən kimsən, nəçisən?" Arvad da onun cavabında dedi: "Ay oğul, mən sənin ananam, döşümdən sənə süd vermişəm, səni böyüdüb boy-a-başa çatdırmışam, səni doqquz ay bətnimdə gəzdirmişəm". Cudar onun bu sözlərinə əhəmiyyət verməyib dedi: "Soyun paltarlarını!" Arvad ona yalvarmağa başlayıb dedi: "Sən mənim oğlumsan, necə rəva bilib məni lüt soyundurursan?" Cudar onun bu sözlərinə məhəl qoymayıb ucadan dedi: "Soyun, yoxsa bu qılıncla başını bədənindən ayıram!" Bunu deyib Cudar əlini uzatdı, divardan qılıncı siyirdi, arvadın üstüne qaldırıb dedi: "Əgər soyunmasan, onda səni öldürəcəyəm". Onların arasında mübahisə uzandı, axırdı, Cudar arvadı elə bərk hədələdi ki, arvad üst paltarlarını çıxardı; Cudar ucadan ona dedi: "Qalan paltarlarını da soyun". Xeyli vaxt arvadla çəno-boğaz vurdur, arvad əynində qalan paltarlarını bəzisini çıxardı, bu minval ilə iş uzandı, arvad ona dedi: "Ay bala, heyif sənə çökdiyim zəhmətdən". Axırdı

arvadın öynində təkcə can köynəyi qaldı. Onda arvad Cudara dedi: "Ay ba-la, məgər sənin ürəyin daşdır ki, ayib yerimi açıb məni biabır eləyirsən? Ay bala, məgər bu günah deyil?" Cudar onun cavabında dedi: "Sən haqlısan, can köynəyini çıxartma!" Cudar bu sözü deyib qurtarmamışdı ki, arvad qısqıra-qısqıra dedi: "O səhv elədi! Döyüñ onu!" Xəzinənin nökerləri Cudarı araya alıb hər yandan elə yumruqlamağa başladılar ki, elə bil üstünə yağış yerinə yumruq yağırdı, onlar onu əməlli-başlı əzişdirdilər, özü də elə döydülər ki, ömrü boyu Cudarin yadından çıxmadi, sonra da onu itələyib xəzinənin darvazasından bayırə atıldılar, darvaza əvvəlki kimi bağlandı. Cudar darvazadan bayırə atanda məğribli o saat elə göydə onu tutub yerə qoydu, su da əvvəlki kimi axmağa başladı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, xəzinənin nökerləri Cudarı döyüb darvazadan bayırə atıldılar, darvaza bağlandı, su da əvvəlki kimi axmağa başladı, onda məğribli Əbdülsəməd ayaga qalxıb Cudarin üstə o vaxtacan dua oxudu ki, bihuş olmuş Cudarin huşu özünə gəldi. Onun özünə gəldiyini görən məğribli soruşdu: "Ay bədbəxt, sən neylədin?" Cudar da onun cavabında dedi: "Mən əngəllərin hamisindən keçdim, gedib anama çatdım, onunla xeyli çənə-boğaz eləməli oldum, o da ay qardaş, paltarlarını çıxardı, öynində təkcə can köynəyi qalandı o, mənə dedi: "Mənbi biabır eləmə, axı ayib yerini açmaq günahdır". Mənim ona yazığım gəldi, dedim qoy can köynəyi öynində qalsın, onda anam surətində olan arvad birdən qısqırdı: "O sohv elədi! Döyüñ onu!" Arvad elo bu sözü demişdi ki, adamlar heç bilmədim haradan çıxıb üstümə töküldürlər, məni o qədər döydülər ki, az qaldı ölüm, məni itələyib bayırə atıldılar, sonra başıma nə gəldiyini bilmirəm".

Cudarin bu sözlərini eşidib məğribli ona dedi: "Sənə demədim ki, məbada sözümüzən çıxasan? Sən özünə də, mənə də pislik elədin. Əgər arvad can köynəyini də çıxartsayıdı, biz arzumuza çatardıq. İndi

məsələ belədir: sən gələn ilin bugünkü gününəcən mənim yanımıda qalacaqsan". Məğribli bunu deyib o saat qulları çağırıldı, onlar da gəldilər, çadırı yiğib apardılar, bir azdan qatırları göttirdilər. Cudarla məğribli hərəsi bir qatıra minib Fas şəhərinə qayıtdılar.

Cudar məğriblinin yanında qaldı, o, ürəyi istəyəni yeyib-içirdi. İl qurtarib həmin gün gələnəcən məğribli ona gündə bir libas geyindirdi. Elə ki həmin gün gəlib çatdı, məğribli Cudara dedi: "Bax, həmin gün gəlib çatdı, dur, gedək!" Cudar da onun cavabında dedi: "Yaxşı, gedək!" Belə olanda, məğribli onu şəhərdən kənara çıxardı, onlar gördülər ki, həmin iki qul qatırların cilovundan tutub dayanıblar, məğribli ilə Cudar hərəsi bir qatıra minib axar sua tərəf getdilər. Onlar az getdilər, çox getdilər, gəlib həmin axar sua yataq çatıldılar. Qullar çadırı qurdular, içinə xəlçə döşədilər, məğribli süfrəni çıxardı, onlar oturub nahar elədilər, sonra məğribli birinci dəfədəki kimi, balaca bir çubuğu və lövhəcikləri çıxardı, manqalda od qaladı, ətirli otlar götürüb Cudara dedi: "Ay Cudar, mən sənə bəzi şeylər demək istəyirəm". Cudar da onun cavabında dedi: "Ay ağa, ay hacı, əgər döyülməyim yadımdan çıxıbsa, onda dediklərin də yadımdan çıxıb". Belə olanda, məğribli Cudardan soruşdu: "O dəfə dediklərim yadındadırı?". Cudar da onun cavabında dedi: "Bəli, yadımdadır!". Məğribli ona yalvara-yalvara dedi: "Canına yazığın gəlsin, heç ağlına da götürmə ki, o arvad sənin anandır. O, sənin ananın surətində xəzinənin keşikcisidir, o səni məcbur eləmək istəyir ki, səhv eləyəsən. Əgər birinci dəfə sən oradan sağ-salamat çıxdınsa, bu dəfə səhv eləsən, sənin meyitini bayırə atacaqlar". Məğriblinin bu sözlərini eşidən Cudar dedi: "Əgər mən səhv eləsəm, onda mən lap yandırılmaga layiqəm".

Belə olanda, məğribli oda ətirli toz atıb ovsun oxumağa başladı. Axar su qurudu, Cudar darvazaya yaxınlaşıb darvazanı döyüd, darvaza taybatay açıldı, o içəri girib yeddi darvazanın hamisının keşikçilərini məhv elədi, gedib öz anasına çatdı, anası ona dedi: "Oğlum, xoş gəlmisin!" Cudar onun cavabında ucadan dedi: "Ay mələk, mən haradan sənin oğlun oldum? Paltarımı soyun!" Arvad onu aldatmağa başladı, paltarlarını bir-bir çıxardı, axırdı öynində təkcə can köynəyi qaldı, onda Cudar arvadın üstünə qısqırib dedi: "Onu da çıxart, mələk!" Arvad can köynəyini də çıxardı, ruhsuz bir bədən oldu. Cudar xəzinənəyə girəndə nə görse yaxşıdır? Gördü ki, burada qalaq-qalaq qızıl var, amma onlara heç fikir vermədi, sonra otağa girdi, gördü ki, cadugar əş-Şamardal belində qılınc, barmağında üzük, döşü üstə sürmə mürçüsü uzanıbdır, özü də Cudar gördü ki, onun başı üstə tasi-folok

var. Belə olanda, Cudar oş-Şamardala yaxınlaşmış qılıncı belindən açdı, üzüyü, tasi-fələyi, sürmə mürçüsünü götürüb otaqdan çıxdı, birdən onun üçün musiqi çalındı, xəzinənin nökərləri qışqır-aqşırı dedilər: "Sənə çatan bu şəylər sağlığına qismət olsun, ay Cudar!" Cudar xəzinədən bayira çıxanacan musiqi çalındı; elə ki, Cudar möğribilin yanına gəldi, möğribli ovsun oxumaqdan, oda ətirli qoz atmaqdan əl çəkibayağa qalxdı, Cudarı qucaqlayıb ona gözaydınılığı verdi. Cudar da xəzinədən götürdüyü misli-bərabəri olmayan o dörd şeyi möğribliyə verdi: möğribli onları alıb qulları çağırıldı, qullar gəldilər, çadırı yığıb apardılar, sonra da qayıtdılar, qatırları götərdilər, Cudarla möğribli hərəsi bir qatıra minib Fas şəhərinə yola düşdülər; onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Fas şəhərinə çatdırılar. Möğribli torbanı götərdi, onun içindən cürbəcür xörək çıxartdı, qabaqlarındaki süfrəyə düzdü, süfrə dolanda Cudara dedi: "Ay qardaş! Ay Cudar, yeginən!" Cudar da doyunca yedi, möğribli qabaqdan qalan xörəkləri başqa bir iri nimçəyə tökdü, boş nimçələri torbanın içini qoydu. Sonra da möğribli Əbdülsəməd Cudara dedi: "Ay Cudar, sən bizim xatirimizə öz torpağından, öz məmləkətindən uzaq düşdün, bizim işimizi düzəltdin, indi boynumuzda sənən böyük minnətin var. Ürəyin nə istəyirsə, onu deginən, Allah-toala bizim əlimizlə onu sənə bəxş eləyər. Utanma, ürəyin nə istəyirsə deginən, sənə halaldır". Onun bu sözlərini eşidən Cudar dedi: "Ay ağa, mənim Allah-toaladan, sonra da səndən istədiyim budur ki, sən bu torbanı mənə verəsən". Onda möğribli dedi: "Torbanı bəri ver". Cudar da torbanı götürüb ona verdi, möğribli də Cudara dedi: "Al, bu torba sənən, o sənə halaldır, sən başqa şey də istəsəydi, biz onu sənə verədik. Ay yaxşı, bu torba sənən təkcə yemək-içməyini verəcək, sən isə bizimlə çox əziyyət çəkmisən, özü də biz sənə söz vermişik ki, səni şad-xürrəm öz məmləkətinə qaytaracaqıq. Bu torbadan yeyib-içəcəksən bu öz yerində, biz sənə qızıl, qas-daş dolu bir xurcun da verəcəyik, həm də səni öz məmləkətinə aparacaqıq, sən də orada tacir olacaqsın. Özünü də, ailəni də yaxşı geyindirərsən, axı sənə pul lazım olmayıacaq, ailənlə bərabər bu torbadan yeyib-içəcəksən. Bu torba ilə belə rəftər eləmək, ona belə demək lazımdır: "Ay bu torbanın nökəri, sənən üstündə olan Allahın on böyük adlarına səni and verirəm, mənə filan xörəyi gotir!" Nökər də sənən istədiyini o saat götürəcək, özü də gündə min cür xörək istəson, yenə də götürəcək".

Sonra möğribli nökəri çağırıldı, o, qatırla bərabər gəldi, möğribli Cudar üçün xurcunun bir gözünə qızıl, o biri gözünə qas-daş, ləl-

cəvahırat doldurub Cudara dedi: "Bu qatıra min, qul sənən qabağınca gedəcək. O, sən öz evinin darvazası ağzına çatdırıcanan, sənə bələdçilik eləyəcək. Elə ki sən gedib öz evinə çatdırın, torbanı, xurcunu götürərsən, qatıri qula verərsən, o da qatıri bura gotirər. Öz sərri ni heç kəso açma. Get, Allah amanında". Cudar da ona dedi: "Allah sənən ruzini bol eləsin!" Bunu deyib Cudar xurcunu, torbanı qatırın belinə qoydu, özü də qatıra minib yola düşdü, qul onun qabağınca getdi, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, bir gecə-gündüz yol getdilər.

Ertəsi günü səhər Cudar Qahirənin Zəfər darvazasından şəhərə girəndən ne görəcə yaxşıdır? Gördü ki, anası oturub dilənir, gəlib-gedənə deyir: "Mənə Allah payı verin!" Bunu görün Cudarın ağılı başından oldu, o, qatırdan düşüb anasına tərəf cumdu, anası onu görün kimi hönkür-hönkür ağladı. Cudar anasını qatıra mindirdi, özü də onun yanına getdi, beləcə onlar gəlib evə çatdırılar. Elə ki evə çatdırılar, Cudar anasını qatırdan düşürtdü, torba ilə xurcunu götürdü, qatıri qula verdi, qul da öz ağasının yanına qayıtdı; axı bu qul da, qatır da şeytan idilər.

Qul qatıri götürüb getməkdə olsun, indi sizo kimdən deyim, Cudarın anasından. Onun dilənçilik eləməyi Cudara çox ağır gəldi, odur ki, evə girən kimi anasından soruşdu: "Ana can, qardaşlarım sağ-salamatdırılar!" Anası da cavabında dedi: "Sağ-salamatdırılar". Onda Cudar anasından soruşdu: "Bəs sən niyə yol ağızında dayanıb dilənirsən?" Anası ona dedi: "Ay oğul, acıdan dilənirəm". Cudar ürəyi ağrıya-ağrıya anasına dedi: "Axı mən səfərə çıxmamışdan iki gün qabaq sənə yüz dinar, sonra da səfərə çıxan gün min dinar pul verdim". Anası onun cavabında dedi: "Ay bala, sənən qardaşların mənə kələk gəldilər, o pulları əlimdən aldilar, özü də mənə dedilər: "Pulları ver biz gedib azuqə alıb getirək". Bu hiylə ilə pulları məndən aldilar, özümü də evdən qovdular, mon də naçar qalıb yol ağızında dilənməyə başladım". Anasının bu sözlərini eşidən Cudar dedi: "Ana can, mon ki sağ-salamat qayıdib gəlmisəm, sən daha ömründə pis gün görməyəcəksən, bundan sonra heç bir şeyin fikrini çəkmə. Bax, bu xurcunun gözleri dolu qızıldır, qas-daşdır, kefin istəyən qədər də dövlətim var". Onda anası Cudara dedi: "Ay oğul, sən xoşbəxtən, Allah səndən razı olsun, Allah həmişə sənə rohm eləsin! Ay oğul, dur ayağa, mənə çörək gotir, mon dünəndən acam, dünən axşam şam da eləməmişəm". Onda Cudar qohqoşa çəkib güle-gülə ucadan dedi: "Ana can, bu dünyada yerin gen-bol olsun, ürəyin nə istəyirsə deginən, elə bu saat sənə verim! Mənə nə bazardan

şey-şüy almaq, nə də xörək bişirmək lazıim deyil". Oğlundan bu sözleri eşidən anası ona dedi: "Ay oğul, axı səndə yeməli bir şey görmürəm". Cudar da anasına dedi: "Mənim torbamda nə xörək desən var". Onda anası Cudara dedi: "Ay bala, dişbatan nə varsa ver, yoxsa acımdan olərəm". Cudar da ona dedi: "Sən düz deyirsən, adamin güzəranı pis olanda o, aza da qane olur, amma güzəranı yaxşı olanda ləzzətli xörəklər yemək istəyir. Mənim bu torbamda nə yemək desən var. Ürəyin nə istəyirsə, deginən!" Onda anası Cudardan rica elədi: "İsti çörəkle bir tikə pendir ver". Anasının bu sözlərini eşidən Cudar dedi: "Ana can, daha sənə pendir-çörək layiq deyil". Belə olanda, anası Cudara dedi: "Mənə nə layiq olduğunu özün bilirsən, nə layiqdirsə, onu ver yeyim". Onda Cudar anasına dedi: "Sənə ət qovurması, qızardılmış cüçə, istiot vurulmuş plov, bir də içalat qovurması, içi doldurulmuş balqabaq, içi doldurulmuş quzu basdırması, qabırğıq otindən tikə kabab, badam, bal, şəkerli əriştəplov, şəkerbura, paxlava layiqdir".

Anası elə bildi ki, Cudar onu ələ salır, məsxərəyə qoyur, odur ki, oğluna dedi: "Vay-vay, sənə nə olub? Sən yuxu görürsən, ya dəli olmusan?" Anasının bu sözlərini eşidən Cudar ondan soruşdu: "Sən niyə elə fikirləşirsin ki, mən dəli olmuşam?" Anası da cavabında dedi: "Ona görə ki, sən çox bahalı xörəklərin adını çəkirsən, onların pulunu kim verə bilər, bir də onları kim bişira bilər?" Onda Cudar ucadan dedi: "Vallahi, mən indi adını çəkdiyim xörəklərin hamısını sənə yedirtməliyəm!" Anası da ona dedi: "Mən burada heç nə görmürəm!" Cudar da anasına dedi: "O torbanı bəri ver!" Anası torbanı getirib Cudara verdi, əlilə yoxlayıb gördü ki, torba bomboşdur. Anası torbanı Cudara verən kimi Cudar əlini torbanın içində salıp iri nimçələrdə adını çəkdiyi xörəkləri bir-bir süfrəyə düzdü. Bunu görün anası Cudara "Ay bala, bu torba balacadır, özü də o bomboş idi, içində heç nə yox idi, sən isə bir belə xörəyin hamısını onun içindən çıxartdin. Bəs bu xörək dolu nimçələr harada idi?" Cudar da onun cavabında dedi: "Ana can, bil və agah ol ki, bu torbanı mənə məğribli veribdir. Bu torba sehrlidir, onun nökrəi var, işdir adamin ürəyinə yeməli bir şey düşsə, özü də torbanın üstə Allahın ən böyük adalarını çəkib desə: "Ay bu torbanın nökrəi, mənə filan xörəyi gotir!", nökrə də o saat gatırəcək". Cudardan bu sözlərini eşidən anası ondan soruşdu: "Bəlkə mən də əlimi uzadıb ondan bir xörək istəyim?" Cudar anasına dedi: "Uzat əlini!" Onda Cudarın anası əlini uzadıb dedi: "Ay bu torbanın nökrəi, sənin üstündə olan Allahın ən böyük adalarına səni and verirəm, mənə qabırğıq otindən tikə

kababı getir!" Arvad gördü ki, istədiyi yemək hazır oldu, onda əlini torbaya salıb onu götürdü, özü də gördü ki, əla qabırğıq otindən bişirilmiş tikə kababıdır.

Sonra Cudar çörəyi, anasının istədiyi başqa yemək-içməyi getirib anasına dedi: "Ana can, yeyib qurtarandan sonra qabağından qalanı başqa bir nimçəyə tökərsən, boş nimçələri torbanın içində qoyarsan: cadu belədə öz gücündə qalar. Özü də torbanı əməlli-başlı qorū".

Oğlundan bu sözləri eşidən anası torbanı aparıb gizlətdi. Cudar anasına dedi: "Ana can, bu sırrı gizli saxla, ağızından qaçırtma. Torbanı qoyacağam sənin yanında qalsın, haçan sənə lazıim oldu, onun içində çıxdardarsın. İstər mən evdə oldum, istər olmadım, Allah payı ver, qardaşlarının da yeməklərini ver".

Cudar əyləşib anası ilə bərabər çörək yeməyə başladı, elə bu dəmdə birdən qardaşları içəri girdilər. Məhəllə adamlarından biri onlara hər şeyi xəbər vermişdi: "Sizin qardaşınız qatır üstə gəldi, özü də onun qabağınca qul gelirdi, Cudarın əynində misli-bərabəri olmayan bahalı libas var idı".

Belə olanda, qardaşlar bir-birinə dedilər: "Vay, kaş biz anamızı incitməyəydi! O, hökmən başına götürdiyimizi Cudara nağılı eləyəcək. Biz Cudarın yanında biabır olmuşuq!" Qardaşın biri o birinə dedi: "Anamızın ürəyi rəhmlidir, eger o, əhvalatı Cudara danişmışsa, qardaşımızın bizə daha çox yazığı gələr, biz gedib ona üzrxahlıq eləsək, o, bizim günahımızdan keçər". Qardaşlar Cudarın yanına getdilər, içəri girdilər, Cudar onların ayağına qalxıb ədəb-ərkanla salamlaşış dedi: "Əyləşin, çörək yeyin!" Qardaşlar da əyləşib çörək yeməyə başladılar, özü də onlar acımdan lap taqətdən düşmüsdüllər. Qardaşlar doyunca yedilər, sonra Cudar onlara dedi: "Ay qardaşlarım, qabağından qalan yeməklərin hamısını götürüb aparın bayırda kasıb-kusuba, diləncilərə paylayın". Cudarın bu sözlərini eşidən qardaşları ona dedilər: "Ay qardaş, qoy bunlar bizə şama qalsın". Onda Cudar qardaşlarına dedi: "Şama bundan da çox yeməyiniz olacaq". Cudardan bu sözləri eşidən qardaşları qabaqlarından qalan yeməkləri götürüb küçəyə çıxdılar, yanlarından gəlib keçən fəqir-füqərəye dedilər: "Götürün, yeyin!". Beləcə, yeməyin hamısını paylayıb nimçələri evə apardılar; onların nimçələri götürdiklərini görən Cudar anasına dedi: "Apar bu nimçələri torbaya qoy...".

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on altıncı gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qardaşları nahar eləyib qurtardıqdan sonra Cudar anasına dedi: "Apar bu nimçələri torbaya qoy". Axşamçağı Cudar böyük otağa keçib torbadan qırx cür xörək çıxartdı, sonra bu biri otağa goldı, qardaşlarının arasında əyləşib anasına dedi: "Şam yeməyini getir". Anası həmin otağa gedib gördü ki, xörək dolu iri nimçələr yan-yana düzülübdür, belə olanda, qayıdb süfrə saldı, qırx cür xörəyi bir-bir gotırıb süfrəyə düzdü, onlar şam elədilər, yeyib qurtarandan sonra Cudar qardaşlarına dedi: "Süfrədən qayıdanı aparın verin diləncilərə, fəqir-füqəra yesin".

Cudarın qardaşları da aparıb yeməkləri payladılar, şam eləyəndən sonra Cudar şirniyyat çıxartdı. Hami doyuncu yedi, sonra Cudar buyurdu ki, qabaqlarından qalanı aparıb qonşulara paylaşınlar; ertəsi gün səhər yeməyindən sonra da belə oldu. Bu minval ilə on gün keçdi, sonra Salim Səlimə dedi: "Bu necə olan işdir? Qardaşımız bizi səhər də yemək-icməyə qonaq eləyir, günorta da, günbatan çağı da, hələ axşam da şirniyyat gətirdir, özü də süfrədən nə qayıdırsa, hamisini fəqir-füqəraya paylayır. Belə işləri sultan görə bilər, qardaşımıza bu xoşbəxtlik haradan nəsib olub? Heç sən demirson ki, bu cürbəcür xörəklər, şirniyyat haradandır? Özü də qabağımızdan nə qalırsa, hamisini diləncilərə, fəqir-füqəraya paylayır, bir də ki, biz onun bir şey aldığıni, ocaq qalayıb xörək bişirdiyini görməmişik, həm də onun nə mətbəxi var, nə aşpazi". Səlim də qardaşının cavabında dedi: "Allah haqqı bilmirəm, amma de görüm, sən elə bir adam tanıyırsanmı bu işin əslini bəzə danişa bilsin?" Onda Səlim dedi: "Anamızdan başqa heç kəs danişa bilməz".

Onlar fikirləşib bir hiylə qurdular. Cudar evdə olmayanda analarının yanına gəlib dedilər: "Ana can, biz acıq". Anaları da onlara dedi: "Bu saat". Bunu deyib böyük otağa keçdi, nökəri göndərdi ki, torbanı getirsin, nökər də gedib onu gotirdi, arvad oğlanlarına torbadan isti yeməklər çıxartdı. Onda qardaşlar analarına dedilər: "Ana can, bu yeməklərin hamısı istidir, sən isə nə ocaq qalayırsan, nə də çörək bişirirsən". Ana da cavabında dedi: "Onları torbadan elə isti-isti çıxardı-

ram". Analarının bu sözünü eşidən qardaşlar ondan soruştular: "O necə torbadır?" Anaları da oğlanlarına dedi: "Həmin torba sehrlidir, yeməkləri onun nökərindən istəmək lazımdır".

Sonra da ana işin nə yerde olduğunu onlara danişib dedi: "Bu sırrı gizli saxlayın!" Qardaşlar da onun cavabında dedilər: "Sırrı gizli saxlayacaqıq, ancaq ana can, torbadan yeməyi necə istəmək lazım olduğunu bizi öyrət". Anaları da onları öyrətdi, qardaşlar da əllərini torbanın içində salıb, istədikləri yeməyi çıxartmağa başladılar, amma Cudarın bundan xəbəri yox idi. Elə ki onlar bu torbanın necə torba olduğunu başa düşdülər, Salim Səlimə dedi: "Ay qardaş, biz nə vaxtacan Cudarın yanında nökər kimi ömrü sürəcəyik, onun sədəqəsi ilə dolanacaqıq? Bəlkə biz ona bir kəlek gələk? Torbanı götürüb ona sahib olaq". Onda Səlim qardaşından soruştu: "Nə kəlek quraq ona?". Salim də cavabında dedi: "Biz qardaşımız Süveyş dənizinin¹ əmirinə sataq". Qardaşının bu sözünü eşidən Səlim ondan soruştu: "Bəs biz necə eləyək ki, onu sataq?" Salim də cavabında dedi: "Mən səninlə həmin əmirin yanına gedərəm, onu bizə çağırıraq, özü də deyərik ki, iki adamlı gəlsin, mən Cudara nə desəm, sən də onu təsdiq eləyərsən, gecəyə yaxın görərsən, men nə elərəm". Onlar dilbir oldular ki, Cudari satsınlar, sonra da Süveyş dənizinin əmirinin evinə getdilər. Elə ki Salimlə Səlim əmirin yanına girdilər, ona dedilər: "Ya əmir, biz sənin yanına elə bir işə gəlmışık ki, o işə sən şad olacaqsan". Onların bu sözünü eşidən əmir dedi: "Yaxşı, deyin görüm nə işdir". Qardaşlar da ona dedilər: "Biz qardaşıq, bizim bir qardaşımız da var, o avaranın biridir, ondan heç kəs xeyir görməyib. Atamız vəfat eləyibdir, o bizə çoxlu pul qoyub gedibdir, biz pulları aramızda bölüşdüründə qardaşımız vərəsolik payına düşəni alıb pis-pis işlərə, yava işlərə xərclədi, elə ki var-yoxu əlindən çıxıb kasıblaşdı, bizzən divana şikayət eləməyə, başladı özü də bizə deyirdi: "Siz mənim pullarımı da, atamın pullarını da götürmüüsüz". Biz onuna hakimlərin yanına getdik, pulumuzun bir qismi əlimizdən çıxdı, bir az ara verəndən sonra o, ikinci dəfə bizzən şikayət elədi, o qədər hakimlərin yanına gedib gəldik ki, biz də kasıblaşdıq, amma o bizzən el çəkmir, onun əlindən rahatlığımız yoxdur. Biz istəyirik ki, son onu bizzən alasan".

Bələ olanda, əmir onlardan soruştu: "Bir kəlek gəlib onu yanına gotıro bilərsizmi ki, mən onu dənizə göndərim?" Qardaşlar da onun cavabında dedilər: "Biz onu gotıro bilmərik, ancaq bələ eləmək olar;

¹ Sinay yarımadasını Misirdən ayıran Süveyş körfəzi burada Süveyş donuzu adlandırmışdır.

sən özünlə ikicə nəfər götürüb bizə qonaq gölərsən; elə ki qardaşımız yuxuya getdi, biz bəsimiz onun əl-qolunu bağlarıq, əğzına əsgəri tixarıq, sən də gecə onu götürüb evimizdən apararsan, sonra da öz işindir, ona nə eləyirsən elə". Onların bu sözünü eşidən Əmir dedi: "Baş üstə, siz deyən kimi eləyərik! Onu mənə qırx dinara satırsınız?" Qardaşlar da onun cavabında dedilər: "Bəli, satırıq. Axşam namazından sonra filan küçəyə gəl, bimiz orada dayanıb səni gözləyəcəyik". Onda Əmir dedi: "Hə, gedin!" Onlar da düz birbaşa Cudarın yanına getdilər, bir az gözlədilər. Sonra Salim Cudara yaxınlaşış onun əlindən öpdü. Onda Cudar qardaşından soruşdu: "Qardaş, sənə nə olub?" Salim də onun cavabında dedi: "Bil və agah ol ki, mənim bir dostum var, sən burada olmayıanda o dəfələrlə məni öz evinə qonaq çağırıb, min dəfə mənə əl tutub. O həmişə mənə hörmət eloyib, qardaşım da bunu bilir. Bu gün mən ona rast gəlib salamlaşdım, o məni qonaq çağırırdı, mən də ona dedim: "Mən qardaşımı qoyub gələ bilmərəm". Belə olanda, o dedi: "Onu da özünlə götür gəl". Mən də onun cavabında dedim: "O gəlməz, yaxşı olar ki, sən də, qardaşların da bizə qonaq göləsiz..." Özü də qardaşları onun yanında əyləşmişdilər, mən onları da qonaq çağırırdım, fikirləşdim ki, onları qonaq çağıraram, onlar da boyun qaçırlarlar, amma mən onu qardaşları ilə bərabər qonaq çağıranda o razı olub dedi: "Məni ibadətxananın darvazası yanında gözlä, qardaşlarımla bərabər gələrəm". Mən qorxuram ki, onlar gəlsinlər, özü də səndən utanıram. Bəlkə mənim ürəyimi sindirmayasan, bu axşam onları qonaq eləyəsən? Varlı-hallı adamsan, ay qardaş, əgər razı deyilsənsə, onda mənə izn ver onları qonşularımızdan birinin evinə gətirim". Belə olanda Cudar dedi: "Qonşuların evinə niyə gətirirsən? Məgər bizim evimiz darısqaldır, ya da onları şama qonaq eləməyə bir şeyimiz yoxdur? Sənə ayıb olsun ki, mənən icaza isteyirsən, sən təkcə yemək-içmək, bir də şirniyyat istə, süfrəyə o qədər düzüm ki, hələ onların qabaqlarından da qalsın. İşdir qonaqları evə gətirib görən kii, mən evdə yoxam, onda anandan istə, anan sənə kefin istəyən qədər yemək-içmək verə. Get onları gətir, Allah-təala bizə xoşbəxtlik qismət eləyib".

Belə olanda, Salim Cudarin əlindən öpüb getdi, axşam namazına can ibadətxananın darvazası əğzında oturdu. Elə ki həmin adamlar onun yanına gəldilər, Salim onları evə gətirdi. Cudar onları görüb dedi: "Xoş gəlmisiniz!" Sonra da bu adamlara görə başına nələr göləcəyindən bixəbor olan Cudar onları əyləşdirdi, onlarla dostcasına rəftar elədi. O, anasına dedi ki, süfrə salıb şam yeməyi gətirsin, anası da torbadan

iri nimçələrdə şam yeməyi çıxartmağa başladı, süfrəyə qırx cür xörək gölənəcən Cudar elə hey anasına dedi: "Filan xörəyi götür!"

Onlar doyunca yedilər, dənizçilər elə bilirdilər ki, bu qonaqlığı Salim eləyir; elə ki gecə yaridan xeyli keçdi, Cudar torbadan onlar üçün şirniyyat çıxardı, Salim də onlara qulluq eləyirdi, Cudarla Salim o vaxtacan oturdular ki, onları yuxu basdı. Belə olanda, Cudaraya qalxdı, gedib uzanıb yatdı, o birilər də yatağa uzandılar. Elə ki Cudar yuxuya getdi, onlar durub Cudarın üstünə düşdülər, Cudar ayılanda gördü ki, əğzına əsgəri tixayıblar. Onun qollarını burub apardılar, gecə qaranlığında evdən bayır çıxardılar...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on yeddinci gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cudarı apardılar, gecə qaranlığında evdən bayır çıxardılar, onu Süveyşə göndərdilər, ayaqlarına qandal vurdular. O, düz bir il əsir kimi, qul kimi lal-dinməz işlədi.

Cudar burada qalsın, sizə kimdən deyim, onun qardaşlarından. Onlar səhər yuxudan duran kimi analarının yanına gedib ona dedilər: "Ana can, qardaşımız Cudar hələ yuxudan oyanmayıb?" Anaları da onlara dedi: "Gedin onu oyadın". Onda qardaşlar analarından soruştular: "O harada yatıb?" Anaları onların cavabında dedi: "Qonaqlarla bir yerde yatıb". Qardaşlar da ona dedilər: "Bəlkə ana can, o, biz oynamamış qonaqlarla çıxbı gedib? Görünür qardaşımız qürbətdə olmağa alışıb, yəqin, yənə xəzinəyə girmək fikrinə düşüb". Onun məğribililərə danışdığını gördük, onlar ona deyirdilər: "Biz sən özümüzələ aparanıq, xəzinənin sırrını sənə açarıq". Oğlanlarının bu sözünü eşidən ana onlardan soruşdu: "O, məğribililərə görüşüb?" Onlar da onun cavabında dedilər: "Məgər bizə qonaq golənlər məğribli deyildilər?" Onda anaları da dedi: "Bəlkə onlar idilər, ancaq Allah onun işini avand eləsin. Axi o, xoşbəxtidir, hökmən olinə mal-dövlət keçəcək".

Bunu deyib arvad ağladı, ona Cudardan ayrılmak çox ağır goldı, onda oğlanları ona dedilər: "Ay molun, son Cudarı doğrudan belə çox

istayırsın! Biz gedəndə, ya qayıdır göləndə sən nə kədərlənirsin, nə də sevinirsin. Məgər biz də Cudar kimi sənin balaların deyilik?" Anada onların cavabında dedi: "Siz də mənim balalarımızı, ancaq siz bədbəxtsiz, siz mənə rohm eləməmisiz. Atanız ölüñ gündən bəri mən sizdən zərrə qədər xeyir görməmişəm. O ki qaldı Cudara, o mənə həmişə rohm eləyib, yaralı ürəyimə şəfa verib, mənə hörmət eləyib, odur ki, onun üçün ağlamalıyam, axı mənim də, sizin də boynunuzda onun minnəti çıxdır".

Ananın bu sözlerini eşidən qardaşları onu söyüb, döyməyə başladılar, evə gərib torbanı o vaxtəcan axtardılar ki, axırdı onu tapdılar. Onlar xurcunun bir gözündən qaş-daşı, o biri gözündən qızılları, bir də schrli torbanı götürüb analarına dedilər: "Bu var-dövlət atamızdan qalıb!" Anaları da onların cavabında dedi: "Allah haqqı yox, bu var-dövlət qardaşınız Cudarındır, özü da Cudar onları möğrilibilərin vətənindən götürübdir". Onda qardaşları analarına dedilər: "Sən yalan deyirsən, bu var-dövlət atamızdan qalıb, biz istədiyimiz kimi xərcələməliyik!"

Bunu deyib qardaşlar tapdıqları qaş-daşı, qızılları öz aralarında bölgüşdürüdlər, schrli torbaya çatanda onların arasına nifaq düşdü; Salim dedi: "Onu mən götürəcəyəm!" Səlim də dedi: "Yox, onu mən götürəcəyəm!" Onlar höçətləşməyə başladılar. Belə olanda, anaları dedi: "Balalarım, xurcunda olan qızılları, qaş-daşı öz aranızda bölgüşdürüñünüz, amma bu torbanı nə bölgüşdurmək, nə də ona qiymət qoymaq olmaz, onu cirib iki yerə bölsək, onda onun sehri də yox olar. Gəlin belə eləyin, qoyun bu torba məndə qalsın, nə vaxt istəsəz mən sizə yemək-içmək verərəm, özüm də sizinlə bir tike yeyərəm, səxavət eləyib pal-paltardan da nə alsaz onu geyərəm. Hərəniz bir dükan açıb alver eləyərsiz, siz mənim balalarımızı, mən də sizin ananız. Qoy hər şey olduğu kimi qalsın, gəlin özümüzü rüsvay eləməyək: axı bəlkə qardaşınız da golib çıxdı".

Ancaq qardaşlar onun sözlərinə məhəl qoymayıb gecəni səhərəcən höçətləşdilər. Cudarın qonşuluğundakı evə bir qovvası¹ qonaq çağırılmışdır ki, evin pəncərosi açıq idi, o, qardaşların səsini eşitdi, özü də qovvas padşahın yaxın adamlarından idi. Qovvas başını pəncərədən çıxardıb qardaşların mübahisəsini, bölgüşdurmək barosindo dedikləri sözlərin hamisini əvvəldən axıracan eşitdi. Elə ki səhər açıldı, həmin

¹ Qovvaslar – xarici saflar səhər içində bir yerdən başqa yero gedəndə onları mühafizə edən keşkilərdir; onlar, adəton, 1517-ci ilde Misiri istila edən yançıqlardan (Türk piyada qoşunları) toplanmışdır. Qovvas adının çökülməsi onu sübut edir ki, bu nağıl, bizi golib etmiş yazılı formaya XVI osro və ya ondan sonra düşmüştür.

qovvas padşahın hüzuruna getdi; bu padşahın adı Şəms ad-Dövlə idi, o vaxt o, Misirin padşahı idi. Qovvas padşahının hüzuruna golib eşitdiklərini ona nəql elədi, padşah da Cudarın qardaşlarının dalınca öz adamlarını göndərdi, özü də buyurdu ki, onları tutub götürsünlər, ozab versinlər; padşahın adamları da gedib qardaşları tutub götürdilər, onlara ozab verdilər, onlar da hamisini boyunlarına aldılar, onda padşah torbanı onların əlindən aldı, özlərini də zindana saldı. Sonra da padşah Cudarın anasına nə qədər lazımsa yemək toyin elədi.

Bunlar burada qalsınlar, sizə kimdən deyim, Cudardan. O düz bir il Süveyşdə osir kimi, qul kimi lal-dinməz işlədi, bir ildən sonra günlərin bir günü onlar gəmiyo mindilər, yolda külək qalxdı, onların gəmisiçi aparıb bir qayaya çırpdı, gəmi parça-parça oldu, gəmidə olan şeylərin hamisi batdı. Cudardan başqa heç kəs quruya çıxa bilmədi, adamların hamisi həlak oldu. Elə ki Cudar quruya çıxdı, az getdi, çox getdi, golib bədəvi ərəblərin köçünə çatdı; bədəvi ərəblər başına nə gəldiyini Cudardan soruştular, o da başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində onlara nəql elədi. Köçdə Ciddə¹ əhlindən bir tacir var idi, onun Cudara yazığı gəldi, odur ki, ona dedi: "Ay misirli, son bizim yanımızda nökər qalarsanmı? Mən sənin pal-paltarını verərəm, səni özümlə Ciddəyə apararam".

Cudar da ona nökərçilik eləməyə başladı, onlar yola düşdülər, az getdilər, üz getdilər, dərə-topə düz getdilər, golib Ciddəyə çatdılardı, tacir ona böyük ehtiram göstərdi, sonra Cudarın ağası tacir Məkkəyə ziyanətə getdi, Cudar da özü ilə ziyanətə apardı. Elə ki onlar Məkkəyə çatdılardı, Cudar Kəbənin başına dolanmağa getdi, o, Kəbənin başına dolananda birdən dostu möğribli Əbdülsəmədi gördü, Əbdülsəmədə Kəbənin başına dolanırdı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

618-ci gecə

Elə ki altı yüz on sokkizinci gecə oldu, Şəhrizad nağılmı dalmış mağaza başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cudar Kəbənin başına dolananda birdən dostu möğribli Əbdülsəmədi gördü,

¹ Ciddə – Qırmızı donidzo liman

Əbdülsəməd də Kəbənin başına dolanırdı. Məğribli Cudarı görəndə ona salam verdi, onun kefini soruşdu. Cudar da onun cavabında ağladı, başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi. Belə olanda məğribli onu götürüb öz evinə apardı, ona ehtiram göstərdi. Cudara misli-bərabəri olmayan libas geyindirib dedi: "Ay Cudar, bədliyin keçib getdi". Bunu deyib məğribli qum fali açdı, Cudarın qardaşlarının başına nələr gəldiyi ona məlum oldu, o, Cudara dedi: "Ay Cudar, bil və agah ol ki, sənin qardaşlarının başına filan-filan işlər gəlib, onlar Misir padşahının zindanına salınıblar, Kəbəni ziyarət eləyib qurtaranan mənim yanımda qal, yerin gen-bol olar, məndən yalnız yaxşılıq görərsən". Cudar da onun cavabında dedi: "Ay ağa, mən gedim, yanında qaldığım tacirlə halallaşım, sonra sənin yanına gələrəm". Onda məğribli Cudardan soruşdu: "Sənin ona borcun varmı?" Cudar da cavabında dedi: "Yox". Belə olanda Əbdülsəməd Cudara dedi: "Get tacirlə halallaş, o saat da qayit gəl, bəni-adəm gərək çörəyi itirməsin".

Cudar tacırın yanına gedib onuna halallaşdı, sonra da dedi: "Mən qardaşımı rast gəlmışəm". Tacir də ona dedi: "Get onu bura gətir, biz onu qonaq eləyək". Tacırın bu sözünü eşidən Cudar ona dedi: "Onun ehtiyacı yoxdur: o, xoşbəxt adamlardandır, onun çoxlu nökəri var".

Tacir Cudara iyirmi dinar verib dedi: "Mənə halallıq ver". Cudar da tacirlə halallaşıb, onun evindən çıxdı. Cudar yolda bir kasiba rast gəldi, həmin iyirmi dinarı ona verdi. Sonra da yol alıb məğribli Əbdülsəmədin evinə tərəf getdi; ziyarəti qurtaranan Cudar onun yanında qaldı, sonra məğribli Cudarın əş-Şamardalın xəzinəsindən götürdüyü üzüyü ona verib dedi: "Bu üzüyə al, o, nə istəsən, sənin üçün elər, çünki onun Guruldayan İldirim adında nökəri var, bu dünya nemətlərindən sənə nə lazımlı olsa, əlini üzüyə sürt, həmin nökər o saat hüzurunda peyda olar, sən ona nə buyursan, onu sənin üçün elər".

Bunu deyib məğribli Cudarın yanındaca əlimi üzüyə sürdü, nökər onun hüzurunda peyda olub qışqıra-qışqıra dedi: "Ay ağa, mən qulluğunda hazır, nə istəsən, onu eləyəcəyəm! İstəyirsən dağlımış şəhəri abad eləyim, ya abad şəhəri dağıdır xarabazara çevirim, ya padşahi öldürüm, ya da qoşun-ləşkəri qırım!" Məğribli də ona dedi: "Ay İldirim, bu adam sənin ağan olub, onun qeydini qal".

Sonra da məğribli maridi buraxıb Cudara dedi: "Əlini üzüyə sürt, onun nökəri o saat sənin hüzurunda peyda olar, ürəyin nə istəsə ona omr elə, o, sənin sözündən çıxmaz. Öz məmləkətinə get, üzüyə qor,

onun köməyi ilə sən bütün düşmənlərinə qalib gələrsən". Cudar da onun cavabında dedi: "Ay ağa, izn versən, mən öz məmləkətimə yola düşərəm". Məğribli də ona dedi: "Əlini üzüyə sürt, nökər sənin hüzurunda peyda olar, minərsən onun belinə, əger ona desən ki: "Məni elə bu gün məmləkətimə çatdır". O, sənin əmrindən çıxmaz".

Bundan sonra Cudar məğribli ilə xudahafızlaşdı, əlini üzüyə sürdü, Guruldayan İldirim hüzurunda peyda olub dedi: "Mən hazırlam, nə lazımsa de, mən də onu eləyim!" Onun bu sözünü eşidən Cudar dedi: "Elə bu gün məni Misirə çatdır". Nökər də onun cavabında dedi: "Nə desən, elə də olacaq". Bunu deyib marid onu göyə qaldırdı, günortadan gecə yarısına uçu. Sonra Cudarın anasının evi yanında yerə endedi, onu qoyub getdi. Cudar evə girdi, anası onu görən kimiaya qalxdı, ağlaya-ağlaya onunla salamlaşdı, sonra da qardaşlarının başına padşahın göttirdiyi əhvalatı, onları necə döydüyüünü, sehrlı torbanı, qardaşla, qızilla dolu xurcunu onların əlindən aldığını əvvəldən axıracan, yerli-yerində ona nəql elədi. Elə ki Cudar anasından bu sözləri eştidi: "Qəm eləmə, olan olub, keçən keçib, sən indi görərsən mən nə elərəm, qardaşlarını bu saat bura gətirərəm".

Sonra Cudar əlini üzüyə sürdü, nökər onun hüzurunda peyda olub dedi: "Mən qulluğunuzda hazır, nə lazımsa deginən, mən də eləyim!". Onda Cudar nökər də dedi: "Sənə əmrim budur ki, qardaşlarımı padşahın zindanından çıxarıb mənim yanımı götürərsən". Nökər elə o dəqiqə yerin altına getdi, düz zindanın ortasında yerdən çıxıb peyda oldu. Salim ilə Səlim zindanda elə əzab-əziyyətdə, elə zillətdə idilər ki, Allahdan ölüm istəyirdilər; biri o birinə deyirdi: "Ay qardaş, vallahi, elə bələya düşmüşük ki, heç olacı yoxdur. Nə vaxtacan ömrümüz bu zindanda çürüyəcək? Burada qalmaqdansa ölmək əfzəldir".

Qardaşlar qəm dəryasına batıb oturmuşdular, elə bu dəmdə birdən zindanın düz ortasında yer aralandı, Guruldayan İldirim yerdən çıxıb onların qabağında peyda oldu. O, hər iki qardaşı götürüb yerin altına getdi, qardaşlar qorxudan bihş oldular, onlar huşa gələndə nə görsələr yaxşıdır? Gördülər ki, öz evlərindədir, özü də Cudar da evdədir, anası da onun yanında oyləşibdir. Onları görən kimi Cudar dedi: "Qardaşlar, xoş gəlmisiniz! Siz məni şad elədiz".

Qardaşlar başlarını aşağı salıb ağlamağa başladılar; belə olanda, Cudar onlara dedi: "Ağlamayın, bilirom, siz bu işə şeytan, bir də tamah vadər elədi. Siz necə rəvə biliib, məni satdır? Ancaq mən Yusifin əhvəltəməni, qardaşlarının onun başına götürdiklərini yada salıb toxraqlıq

tapıram: axı onlar öz qardaşlarına sizin mənə elədiyinizdən də artıq pislik eləmişdilər. Yusifi quyuya salmışdilar.

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz on doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cudar öz qardaşlarına dedi: "Siz necə rava bilib mənim başıma belə iş götirdinizi? Allahın hüzurunda günahınızı boynunuza alın, dua eləyin ki, Allah günahınızdan keçsin, o günahınızdan keçər, cünki o rahimdir, mərhəmətlidir. Mən də günahınızdan keçirəm, bu dünyada yeriniz genbol olsun! Sizə heç bir zaval yoxdur".

Cudar qardaşlarını dile tutub sakitləşdirdi, sonra da Əbdülsəmədə rast gələnəcən Süveyşdə nələr çəkdiyini onlara nəql etməyə başladı, üzüyün də məsələsini onlara danışdı, qardaşları ona dedilər: "Ay qardaş, bu dəfə keç günahımızdan, eger bir də belə iş görsək, onda nə istəsən bize edərsən". Cudar da cavabında dedi: "Eybi yoxdur! Mənə bir deyin gürüm padşah sizin başınıza nə oyun açıb". Onda qardaşların dərdi açıldı, odur ki, dedilər: "O bizi döyüd, hədələdi, torbanı da, xurcunu da əlimizdən aldı". Onların bu sözünü eşidən Cudar ucadan dedi: "O belə iş gördü?" Bunu deyib Cudar əlini üzüyə sürdü, o saat nökər onun hüzurunda peydə oldu, qardaşlar bunu görəndə qorxdular, elö bildilər Cudar nökərə əmr eləyib onları öldürdüürəcək, odur ki, analarının yanına gedib ona dedilər: "Ana can, ümidiñiz sənədir, ana can, bizo havadar ol!" Anaları da cavabında dedi: "Balalarım, qorxmayıñ!" Cudar nökərə dedi: "Sənə buyruğum budur: getginən padşahın xəzinəsində nə qədər qaş-daş, qiymətli şeylər var, hamısını mənə getir. Bir çöp də qoyma qalsın, padşahın qardaşlarının əlindən alındığı sehri torbanı da, qaş-daş dolu xurcunu da getir". Nökər də onun cavabında dedi: "Baş üstə, itaotkaram!" Elə o doqiqə də yox oldu, gedib padşahın xəzinəsində nə vardısa hamısını, sehri torbanı da, qaş-daş dolu xurcunu da getirdi. Nökər xəzinədən gotirdiklərinin hamısını Cudarın qabağında yero düzdü, sonra da dedi: "Ay ağa, mən xəzinədə bir çöp də qoymadım qalsın".

Belə olanda, Cudar anasına buyurdu ki, qaş-daş dolu xurcunu götürüb saxlasın, sonra da sehrli torbanı qabağında yero qoyub nökərə dedi: "Sənə əmr eləyirəm, bu gecə hündür bir saray tikəsən, onun divarlarına dörd tərəfdən nazik qızıldan üz çökəsən, otaqlara bahalı xalı-xalça döşəyəsən, özü də səhər açılanacaq dediklərimin hamısını hazır eləməlisən". Nökər də cavabında dedi: "Arxayı ol, dediyin sahərəcən hazır olacaq".

Bunu deyib nökər yerin altına getdi. Nökər gedəndən sonra Cudar torbadan cürbəcür xörək çıxardı, onlar yeyib-içdilər, bir qədər şadlıq eləyəndən sonra yixılıb yatdırılar.

Onlar yatmaqdə olsunlar, sizo kimdən deyim, nökərdən; o, öz əlaltılarını yiğib onlara tapşırı ki, bir saray tikisən. Onun əlaltılarının bir qismi daş yonur, bir qismi bənnəlik eləyir, bir qismi sarayı ağardır. Bir qismi divarlara naxış vurur, bir qismi də otaqlara xalı-xalça daşıyırırdı. Hələ səhər açılmamışdı ki, saray tamam hazır oldu. Onda nökər Cudarın yanına gəlib dedi: "Ay ağa, saray hazırdır, səliqəsi də yerliyindədir, eger baxmaq istəyirsənə, çıx bax".

Nökərin bu sözlerini eşidən Cudar anası və qardaşlarıyla bərabər bayira çıxdı. Onlar nə görsələr yaxşıdır? Gördülər ki, bir saray tikilib göl verəsən, baxanda adamın ağı başından olur. Cudar yol ayricində tikilmiş sarayı görəndə çox şad oldu, özü də bu saray ona havayı başa gəlmüşdi. Belə olanda, Cudar anasından soruşdu: "Ana can, sən bu sarayda qalıb ömür sürmək istəyirsənmi?" Anası da cavabında dedi: "Bəli, oğlum, orada qalıb ömür sürərəm". Sonra da ona dua elədi.

Onda Cudar əlini üzüyə sürdü, elo o saat nökər onun hüzurunda peyda olub dedi: "Mən qulluğunda hazırlam!" Cudar da ona dedi: "Sənə əmr eləyirəm: mən qırx nəfər gözəl-göycək aq kəniz, qırx nəfər qara kəniz, bir nəfər aq nökər, qırx nəfər də qul gotir". Nökər də cavabında dedi: "Arxayı ol, dediklərin bu saat hazır olacaq!" Bunu deyib nökər öz qırx nəfər əlaltıyla Hind, Sind¹ və İran məmləkətlərinə getdilər. Onlar harada gözəl qız, göycək oğlan görürdülərsə, onları uğurlayırdılar. Nökər öz əlaltılarından qırx nəfər də göndərdi, onlar gedib qırx nəfər gözəl-göycək qara kəniz gotirdilər, o biri qırx nəfər əlaltısı da qırx nəfər qara qul gotirdi, bunların hamısı Cudarın evinə göldürlər, ev adamlı doldu. Sonra nökər qulları, kənizləri bir-bir Cudara göstərdi, onlar Cudarın xoşuna göldürlər, sonra Cudar nökərə dedi: "Buradakı

¹ Hind – Hindistandır; Sind – Hind çayının aşağı axımında müasir Pakistanın vilayətidir.

adamların hamısı üçün misli-bərabəri olmayan qəşəng libaslar götür". Nökər də cavabında dedi: "Libaslar hazır!" Cudar yənə ona dedi: "Get anama da, mənə də libas götür!" Nökər gedib onun dediklərinin hamısını götürdü. Cudar da kənizləri geyindirdi, sonra anasını göstərib onlara dedi: "Bax, bu arvad sizin xanımınızdır, onun əlindən öpün, onun sözündən çıxmayın. Ağ kənizlər də, qara kənizlər də, hamınız ona qulluq eləyin!"

Bundan sonra Cudar ağ kənizləri geyindirdi, onlar da Cudarın əlin-dən öpdürlər, qardaşlarını da geyindirdi. Cudar elə bil lap padşah idi, qardaşları da vəzir idilər. Onun öz evi çox böyük idi. Səlimlə kəniz-lərinə bir tərəfdə ev verdi, Salimlə kənizlərinə başqa tərəfdə ev verdi, özü anası ilə təzə sarayda qaldılar, onların hərəsi öz evində lap elə bil sultan idi.


Bunlar burada qalsınlar, sizə kimdən deyim, padşahın xəzinədarının dan. O, bəzi şeylər görmək üçün xəzinəyə girəndə nə görə yaxşıdır? Gördü ki, xəzinə bomboşdur, elə bil süpürgə çəkiblər, bir sairin dediyi kimi:

"Arılar bu yerdən köçəndən bəri
Boş qalıb gördükün bal pətəkləri".

Xəzinədar bərk qışkırdı, qəşəş eləyib yerə sərıldı, ayıldan sonra xəzinənin qapısını açıq qoyub birbaşa Şəms əd-Dövlə şahın yanına getdi, şahın hüzurunda dayanıb dedi: "Ya əmirəlmöminin, sənə xəbər verirəm ki, xəzinədə nə vardısa, bu gecə hamisini aparıblar, xəzinəyə elə süpürgə çəkiblər ki, bir çöp də qalmayıb". Xəzinədarın bu sözünü eşidən padşah ondan soruşdu: "Xəzinəmdə olan pullarımı nə eləmisən?" Xəzinədar da cavabında dedi: "Allaha and olsun, mən o pulların bircə dirhəminə də əl vurmamışam, özü də o pulların necə yoxa çıxdığını da bilmirəm. Dünən mən xəzinəyə getmişədim, xəzinə dolu idi, bu gün isə gördüm ki, bomboşdur, orada bir çöp də qalmayıb, özü də qapı bağlı idi, qapıda heç bir zədə yox idi, cəftə də sinməyi, ora oğru gitməyi". Onda padşah soruşdu: "Torbaları da aparıblar?" Xəzinədar da cavabında dedi: "Bəli, torbaları da aparıblar". Bu sözləri eşidəndə padşahın ağılı başından oldu..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoysu.

620-ci gecə



Elə ki altı yüz iyirminci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, xəzinədar padşahın hüzuruna golib xəzinədə nə vardısa hamisının, torbaların da yoxa çıxdığını ona xəbər verəndə padşahın ağılı başından oldu, o ayağa qalxıb xəzinədərə dedi: "Düş qabağıma, gedək!"

Xəzinədar qabaqda, padşah da onun dalınca gedib xəzinəyə girdilər, padşah xəzinəni bomboş görəndə qanı qaraldı, ucadan dedi: "O kimdir ki, mənim qəzəbimdən qorxmayıb xəzinəmi qarət eləyiblər?" Padşah bərk qəzəblənib xəzinədən çıxdı, divanxanaya gəldi, qoşun başçılarını çağırıldı, onlar da gəldilər, özü də onların hamisina elə gəldirdi ki, padşahın ona qəzəbi tutub. Padşah üzünü onlara tutub dedi: "Ay qoşun-ləşkər başçıları, bilin və agah olun ki, dünən gecə mənim xəzinəmi qarət eləyiblər, özü də bilmirəm bunu eləyən kimdir ki, məndən qorxmayıb belə iş görüb". Padşahın bu sözünü eşidən qoşun-ləşkər başçıları ondan soruştular: "Axi bu necə olan işdir?" Padşah da cavabında dedi: "Bunu xəzinədardan soruşun".

Belə olanda, onlar xəzinədardan soruştular, xəzinədar da dedi: "Dünən xəzinə dolu idi, bu gün mən xəzinəyə girəndə gördüm ki, ora bomboşdur, elə bil süpürgə çəkiblər, ancaq xəzinənin qapısı sağlamdır, bir balaca da olsun zədələnməyib".

Qoşun əqli xəzinədarın bu sözlərinə çox təəccüb qaldı, onlar cavab verməyə macəl tapmamışdır ki, elə bu dəmədə Salimlə Səlimi padşaha seytanlayan həmین qoqvas içəri girdi, o, padşahın hüzurunda dayanıb dedi: "Qibleyi-aləm sağ olsun, mən bütün geconı yatmayıb bir ev tikən adamlara tamaşa eləmişəm; səhər açılanda nə görəm yaxşıdır? Gör-düm ki, onlar misli-bərabəri olmayan çox gözəl bir saray tikiblər. Belə olanda, mən adamlardan əhvalatı soruştum, dedilər ki, Cudar golib, bu sarayı da o tikdiribdir, özü də onun nökərləri, qulları var, o özü ilə çoxlu pul götürüb, qardaşlarını zindandan xilas eləyib, indi o öz evində oturub sultan kimi ömür sürür". Onda padşah dedi: "Gedin zindana baxın". Padşahın adamları gedib zindana baxdlar, Salimlə Səlimin orada heç iyi-tozu da yoxdu, qayıdır işin nə yerdə olduğunu padşaha xəbər verdilər, onda padşah dedi: "Düşmənimin kim olduğu aydındır!

Salımlə Səlimi zindandan xilas eləyən adam mənim pullarımı da aparıbdır". Padşahın bu sözünü eşidən vəzir ondan soruşdu: "Padşah sağ olsun, həmin adam kimdir?" Padşah da cavabında dedi: "Həmin adam onların qardaşı Cudardır. Torbayla, xurcunu da o aparıb. Ya vəzir, əmiri əlli nəfər adamlı onun üstünə göndər, qoy onu da, qardaşlarını da tutsunlar, onun mal-mülküni möhürləsinlər, özlərini də hüzuruma götürsinlər, mən onları dara çəkdirdəcəyəm". Padşah bərk qəzəblənib qışqırdı: "Tez ol! Tez ol əmiri onun evinə göndər ki, tutub onları gətirsin, mən də onları öldürüm". Padşahın bu sözlərini eşidən vəzir ona dedi: "Səbirlə ol, Allah da səbirlidir, qulu onun itaətindən çıxanda, Allah ona cəza verməyə tələsmir. Camaatin dediyi kimi, bir gecədə saray tikən adama bu dünyada heç kəsin gücү çatmaz. Mən qorxuram ki, Cudarın ucbatına əmirin başına bir iş gəla. Səbir elə, mən fikirləşib bir tədbir taparam, onda görərik başımıza nə gəlir. Qibleyi-ələm sağ olsun, o ki qaldı onların məsələsinə, səbir ilə necə istəmisənə, elə də olacaq". Onda padşah vəzirə dedi: "Ya vəzir, fikirləş bir tədbir tap". Vəzir də ona dedi: "Əmiri göndər, onu öz hüzuruna çağırtdır, mən də ona hörmət elərəm, mehribanlıq göstərib kefini-əhvalını soruşaram, sonra baxarıq; əgər o çox güclü adamdırsa, onda bir hiylə qurarıq, yox əgər zəif adamdırsa, tutub ol-qolunu bağlarıq, sonra necə istəsən, elə də elərsən". Padşah vəzirin tədbirinə razi olub dedi: "Adam göndər gedib onu çağırsın". Vəzir Osman adlı bir əmirə buyurdu ki, Cudarın yanına gedib onu çağırsın, özü də desin: "Padşah səni çağırır". Padşah da həmin əmira dedi: "Onsuz gəlmə ha". Bu əmir çox səfəh, lovğanın biri idi. O, Cudarın sarayına çatanda gördü ki, darvazanın ağızında bir hərəməgəsi balaca kürsü üstə oturubdur. Əmir Osman sarayın darvazasına çatanda hərəməgəsi onu saymayıb, hüzurunda ayağa qalxmadı, elə bil ki, darvazaya heç kəs yaxınlaşmamışdı, özü də əmir əlli nəfər adamlı gəlməmişdi. Əmir Osman hərəməgəsinin yanına gəlib dedi: "Ay qul, sənin ağan haradadır?" Hərəməgəsi da onun cavabında dedi: "Saraydadır".

Əmir Osman hərəməgəsi ilə danışanda, hərəməgəsi uzanıb dirsəklənmişdi. Əmir Osman qəzəblənib dedi: "Ay mələn qul, məgər məndən utanmırsan? Mən səninlə danışram, sən alçaq işə uzanmışan!" Hərəməgəsi da cavabında dedi: "Yeri get, uzun danışma". Elə ki əmir onun bu sözlərini eşitdi, hirsindən qan vurdur başına, o, əlindəki dəyənəyi qaldırdı ki, hərəməgəsinə vursun, bunu görən hərəməgəsi yerindən sıçrayıb əmirin üstünə cumdu, dəyənəyi onun əlindən alıb dörd dəfə əmiri vurdur. Əmirin yanına gələn əlli nəfər göründə ki, onların ağasını

döyürlər, qılınclarını siyirib qulu öldürmək istədilər. Belə olanda, qul qışqır-qışqırı dedi: "Ay it uşağı, siz qılıncı əl atırsız!" Qul bunu deyib onların üstünə cumdu, dəyənəyini işə saldı, özü də o, dəyənəyi kimə ilişirdi, onu qanına qəltən eləyirdi. Onlar qulun qabağından qaçdılar, qul işə onları dəyənəklə döyə-döyə qabağına qatıb o vaxtacan qovdu ki, onlar sarayın darvazasından uzaqlaşdırılar, sonra qayıdıb darvazanın ağızına gəldi, keçib saymazyana balaca kürsüdə öz yerində əyləşdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz iyirmi birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, hərəməgəsi padşahın yaxın adımı əmir Osmanı, bir də onunla gələnləri Cudarın sarayının darvazasından qovandan sonra qayıdıb gəldi, keçib saymazyana balaca kürsüdə öz yerində əyləşdi.

Hərəməgəsi burada qalsın, indi sizə kimdən deyim əmir Osmanla onun adamlarından. Əməlli-başlı döyülmüş əmir Osmanla onun adamları qaçaqaça gəlib Şəms əd-Dövlə şahın hüzurunda dayandılar, başlarına gələn əhvalatı ona nəql elədilər. Əmir Osman padşaha dedi: "Padşah sağ olsun, elə ki mən sarayın darvazası ağızına çatdım, gördüm ki, bir hərəməgəsi balaca qızıl kürsüdə lovğa-lovğa oturub, ona yaxınlaşdığını görən hərəməgəsi uzanıb dirsəkləndi, məni saymadı, mənim üçün ayağa qalxmadı. Mən onunla danışmağa başladım, o elə uzandığı yerdən mənə cavab verdi. Mən hirsəldim, qan vurdum başıma, dəyənəyi qaldırb elə onu vurmaq istəyirdim ki, o, ayağa qalxbı dəyənəyi əlimdən aldı, məni də, mənimlə gedən adamları da dəyənəklə döyməyə başladı, biz onun öhdəsindən gələ bilmədik, qaçıb canımızı gübürlə onun əlindən qurtardıq".

Əmirin bu sözlərini eşidən padşah qəzəbləndi, bərkdən dedi: "Onun üstünə yüz adam getsin!" Yüz nəfər yol alıb qulun üstüne getdi, gəlib onun yanına çatanda qul ayağa qalxbı dəyənəyi işə saldı, onları o vaxtacan dəyənəklə döyüdü ki, hamısı onun qabağından qaçdı. Onlar qaçıb gedəndən sonra qul qayıdıb öz balaca kürsüsündə əyləşdi. Həmin yüz nəfər də padşahın yanına qayıtdı, elə ki onlar gəlib padşahın

hüzurunda dayandılar, başlarına gələn əhvalatı ona damşıb dedilər: "Padşah sağ olsun, biz qorxub onun qabağından qaçdıq". Onda padşah dedi: "Qoy onun üstüne iki yüz adam getsin!" Qulun üstüne iki yüz adam getdi, qul bunları da döyüb qovdu, elə ki bu iki yüz adam qayıdır gəldi, padşah vəzirə dedi: "Ya vəzir, sənə əmr eləyirəm: beş yüz nəfər götür get, tez o qulu da, onun ağası Cudarla qardaşlarını da mənim hüzuruma götür". Vəzir də cavabında dedi: "Padşah sağ olsun, mənə əsgər lazım deyil, mən tək gedəcəyəm, özü də silahsız-zadsız". Bunu deyib vəzir qılıncını belindən açdı, əyninə ağ palтар geydi, əlinə təsbeh alıb Cudarın sarayına getdi, gördü ki, həmin qul oturubdur, vəzir silah-əsləhəsiz ona yaxınlaşdı, ədəblə onun yanında əyləşib dedi: "Salaməleyküm!". Qul da onun salamını alıb dedi: "Əleykəssalam, ya bəni-adəm. Sən nə isteyirsən?" Elə ki vəzir onun "Ya bəni-adəm" dediyini eşitdi, o saat başa düşdü ki, bu qul cindir, odur ki, qorxudan tir-tir əsə-əsə ona dedi: "Ay ağa, sənin ağan Cudar buradadır mı?". Qul da cavabında dedi: "Bəli, saraydadır". Onda vəzir qula dedi: "Ay ağa, get ona deginən ki, Şəms ad-Dövlə şah səni çağırır. O sənin adına qonaqlıq verir, özü də sənə salam göndərib deyir ki, evimizə gəlib qonağımız olsun, bizim çörəyimizi yesin". Qul da cavabında dedi: "Burada dayanın, mən gedim ona deyim". Vəzir ədəb gözlöyib darvaza ağızında qaldı, marid saraya girib Cudara dedi: "Ay ağa, bil və agah ol ki, padşah sənin dalınca əmiri göndəmişdi, mən onu döydüm, onunla gələn əlli nəfəri də o qədər döydüm ki, hamısı qaçıb getdi, sonra padşah yüz nəfər göndərdi, mən onları da döydüm qovдум. Belə olanda, padşah üstüma iki yüz nəfər göndərdi, onları da o qədər döydüm ki, hamısı qaçıb getdi, indi də o, öz vəzirini silahsız-zadsız göndərib, səni qonaq çağırır ki, onun çörəyini yeyəsən. Sözün nədir?" Cudar da cavabında dedi: "Get vəziri bura götür". Qul saraydan çıxıb vəzirə dedi: "Ya vəzir, keç içəri, nə sözün varsa ağama deginən?". Onun bu sözünü eşidən vəzir dedi: "Baş üstə!" Sonra da vəzir saraya girib Cudarın yanına getdi. Vəzir Cudarın yanına girəndə nə görso yaxşıdır? Gördü ki, Cudarın cah-cələli padşahından artıqdır, o elə xalıların üstündə oturub ki, padşahın sarayında da belə xalılar yoxdur. Cudarın sarayındakı cah-cələli, bəzək şeylərini, yərə döşənmiş xalıları görəndə vəzirin ağılı başından oldu, özü də Cudarın yanında, o, elə bil kasib adam idi. Vəzir əyilib onun qabağından yeri öpdü, ona dua elədi; Cudar da ondan soruşdu: "Ya vozir, mənə nə qulluğun var?" Vəzir də cavabında dedi: "Ay ağa, Şəms ad-Dövlə şah sənin xatirini çox isteyir, sənə salam-dua göndərir, özü də sonin üzünü görməyi arzu eləyir. O sənin adına qonaqlıq verir, onun ürəyini şad edərsənmi?" Vəzirin bu sözlərini eşidən Cudar dedi: "Əger o, mənim

xatirimi çox isteyirsə, mənim salamımı ona yetir, özü də ona deginən ki, əvvəlcə o mənim evimə qonaq gəlsin". Vəzir də cavabında dedi: "Baş üstə!" Sonra Cudar üzüyü çıxarıb əlini üzüyə sürdü, üzüyün nökeri hüzurunda peydə oldu. Cudar ona dedi: "Get bir dəst ola libas götür!" Nöker də gedib bir dəst libas götürdü; onda Cudar vəzirə dedi: "Ya vəzir, götür bu libası gey". Elə ki vəzir libası geydi, Cudar ona dedi: "Get sənə dediklərimi padşaha çatdır".

Vəzir əynində Cudarın verdiyi libas onun sarayından çıxdı, o hələ ömründə misli-bərabəri olmayan belə libas geyməmişdi, padşahın hüzuruna gəlib Cudarın cah-cələləni ona noql elədi, onun sarayını, sarayda gördüyü şeyləri törləflədi, sonra ona dedi: "Cudar səni qonaq çağırır". Padşah bunu eşidən kimi dedi: "Qoşun əqli, qalxın!". Hami qalxdı, onda padşah dedi: "Atlara süvar olun, mənim atımı gotırın, Cudarın yanına gedək". Padşah ata süvar oldu, özü ilə xeyli əsgər götürdü, onlar Cudarın sarayına tərəf yol aldılar.

Onlar getməkdə olsunlar, indi sizə kimdən deyim, Cudardan. Elə ki vəzir onun yanından mürəxxəs oldu, Cudar maridi çağırıb ona dedi: "İstəyirom ki, sən öz köməkçi ifritlərinən bəni-adəm surətində biziñ evə götürəsen, onlar əyanlarımız kimi həyətdə dayansınlar, padşah onları görüb qorxsun, canına volvələ düşsün, ürəyi düşsün, özü də anlasın ki, mən ondan güclüyəm".

Nöker də əsgər surətində iki yüz ifrit götürdü, onların belində qəşəng qılınc vardı, özü də hamısı pəhləvan kimi güclü və nataraz idilər. Elə ki, padşah gəldi, bu pəhləvan kimi güclü və nataraz adamları gördü, ürəyinə qorxu düşdü. Sonra o, saraya qalxıb Cudarın yanına getdi, içəri girəndə gördü ki, Cudar elə oturub ki, heç bir padşah, ya sultan belə oturmayıbdır. Padşah ona ədəb-ərkanla salam verdi, amma Cudar ona hörmət eləmədi, onun üçün ayağa qalxmadi, özü də yer göstərib: "Öyleş!" demədi, padşahı ayaq üstə saxladı..."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elə ki altı yüz iyzirmi ikinci gecə oldu, Şəhrizad nağılin dalmış mağɑ başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, padşah Cudarın otağına girəndə, Cudar onun üçün ayağa qalxmadi, özü

də ona yer göstərib: "Əyləş!" demədi, padşahı ayaq üstə saxladı. Padşah qorxuya düşdü, o nə əyləşə bilirdi, nə də çıxıb gedə bilirdi, özlüyündə fikirləşirdi: "Əgər o məndən qorxsayıdı, məni sayardı, mən hörmət edərdi, ola bilsin ki, qardaşlarının başına gətirdiyim işə görə lap mənə pislik də eləsin".

Elə bu dəmdə Cudar ona dedi: "Qibleyi-aləm sağ olsun, adamları incitmək, onların pulunu əlindən almaq sənin kimilərə yaraşan iş deyil". Cudarın bu sözünü eşidən padşah dedi: "Ay ağa, məndən əvəz çıxma: bu işi görməyə məni tamah vadar elədi, özü də nə yazılmışdısa, o da oldu. Əgər günah iş olmasaydı, əfv də olmazdı". Sonra da padşah gördüyü işə peşman olduğunu dedi, Cudarın qabağında özünü təmizə çıxartmağa, üzr istəməyə başlayıb ondan rica elədi ki, günahından keçsin; özünü təmizə çıxaranda bu şeri də dedi:

"Nəcib ataların layiqli oğlu,
Pis iş tutmuşduqsa qınama bizi.

Sən bizi incitsən biz bağışlarıq,
Əfv et sən də bizim incitməmizi..."

Padşah Cudarın qabağında o vaxtacan alçalıb üzr istədi ki, axırda Cudar ona dedi: "Allah sənin günahından keçsin!" Sonra da padşaha əyləşməyə yer göstərdi. Padşah da əyləşdi. Cudar ona əfv libası geydirdi, qardaşlarına buyurdu ki, süfrə salsınlar, onlar yeyib-içindən sonra Cudar padşahın adamlarına tözə libas geyindirdi, padşaha ehtiram göstərdi, sonra padşah öz adamlarına əmr elədi ayağa qalxınlar, özü də onunla bərabər Cudarın evindən çıxdı. Padşah hər gün Cudarın evinə gəlirdi, özü də divan işlərinə ancaq onun evində baxırdı, onlar canbir dost oldular, bir-birinə mehr saldırlar.

Onlar bir müddət bu minval ilə ömür sürdülər, sonra padşah günlərin bir günü vəzirlə tənha guşəyə çökilib dedi: "Ya vəzir, mən qorxaram ki, Cudar məni öldürüb şahlığı əlimdən alsın". Vəzir də cavabında dedi: "Padşah sağ olsun, sən şahlıq üçün heç qorxub-zad eləmə: Cudarın mal-dövləti, hörməti-izzəti padşahlardan da çoxdur, şahlıq hakim olmaq onun ləyaqətini alçaldar. Əgər qorxursan ki, o səni öldürər, onda öz qızını ona ərə ver, onunla qohum ol, belədə hər ikiniz bir adam olarsınız". Vəzirin bu sözünü eşidən padşah dedi: "Ya vəzir, sən bu işdə onunla mənim aramda vasitəçi olarsan". Onda vəzir dedi: "Gəl

sən belə elə, onu qonaq çağır, biz otaqlardan birində əyləşib şadlıq eləyərik, özü də qızına tapşırsan ki, ən gözəl libasını geyib həmin otağın yanından keçsin; Cudar qızı görən kimi ona vurulacaq. Elə ki Cudarın qızı vurulduğunu gördük, mən ona deyərəm ki, bu qız sənin qızındır. Mən onunla söhbətə ele başlaram ki, guya sənin heç bir şəydən xəbərin yoxdur. Onda Cudar qızı səndən istəyər. Elə ki qızını ona ərə verdin, onunla qohum oldun, daha ondan sənə heç bir xətər dəyməz, özü də işdir o əlsə ondan sənə çoxlu mal-dövlət miras qalar". Vəzirin bu sözlərini eşidən padşah dedi: "Ya vəzir, sən düz deyirsən".

Sultan qonaqlıq verdi, Cudarı qonaq çağırıldı. Cudar sultanın sarayına gəldi, onlar axşamacan şadlıq elədilər. Padşah arvadının yanına adam göndərdi, ona buyurdu ki, qızına ən yaxşı libas geyindirsən, özü də onunla bərabər qonaqların olduqları otağın qapısı ağızından keçsin. Arvadı da padşah deyən kimi elədi, öz qızı ilə bərabər gəlib otağın qapısı yanından keçdi, Cudar da qızı gördü. Qız elə gözəl, elə güyçək idi ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə. Cudar zənn ilə qızı baxanda ah çəkdi. Bədənin bütün əzələri süstləşdi, o bir könlükdən min könüllə qızı vuruldu, odur ki, qəm dəryasına batdı, rəngi-ruhu sapsarı saralıdı. Vəzir Cudarın nə hala düşdүünün görüb dedi: "Ay ağa, dərdin dağlara! Nə olub, nəsə pərt olmuşan, ah çökirsən?" Onda Cudar da bərkədən dedi: "Ya vəzir, bu qız kimin qızıdır? O, mənim ürəyimi aldı, ağlımı başımdan elədi!" Vəzir də cavabında dedi: "Bu qız sənin dostun padşahın qızıdır. Əgər qız sənin xoşuna gəlirsə, mən padşaha danişaram, o da qızını sənə verər".

Vəzirin bu sözlərini eşidən Cudar dedi: "Ya vəzir, onunla daniş! Canım üçün sənə də nə istəsən verərəm, padşaha da başlıq nə istəsən verərəm, özü də biz istəkli qohum olarıq". Onda vəzir Cudara dedi: "Sən hökmən arzuna çatacaqsan". Sonra da vəzir yavaşça padşahla danişib ona dedi: "Padşah sağ olsun, sənin istəkli dostun Cudar səninlə yaxın qohum olmaq istoyir, özü də məni vasitəçi eləyib, sənin qızın Sitt-Asiyani almaq istoyir. Məni möğmən eləmə, mənim vasitəciliyimi qəbul elə, qızın üçün başlıq nə istəsən, o sənə verəcək". Padşah vəzirinə dedi: "Qızın başlığı mənim evimdədir, qızım da ona qulluq eləyən kənizdir, mən qızımı ona ərə verirəm, razılığa gölsək, o bizo mərhəmət göstərmış olar...".

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Ele ki altı yüz iyirmi üçüncü gecə oldu, Şəhrizad nağılınlı dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Şəms ad-Dövlə şaha dedi: "Cudar sənin qızını alıb səninlə qohum olmaq istəyir". Padşah da cavabında dedi: "Qızın başlığı mənim evim-dədir, qızım da ona qulluq eləyən kənizdir, mən qızımı ona əre verirəm, razılığa gölsək, o bizə mərhəmət göstərmış olar".

Onlar geconı yatdılar; ele ki səhər oldu, padşah divanxanaya getdi, adlı-sanlı adamları da, adı adamları da ora çağırıldı, şeyxülislam da gəldi, Cudar padşahının qızını nişanladı. Padşah dedi: "Qızın başlığı buradadır". Sonra da onların köbinini kəsdilər. Cudar adam göndərib qaş-daş dolu xurcunu gotirtirdi, onu qızın başlığı kimi padşaha verdi. Təbiller, şeypurlar çalındı, padşah qırx gün-qırx gecə toy elədi, adamlar şadlıq elədilər.

Sonra Cudar qızın yanına girdi, Cudar padşahla yaxın qohum, canbir adam oldu; bu minval ilə bir neçə gün özür sündürdü, sonra padşah öldü, qoşun-ləşkər Cudara yalvarıb rica eləməyə başladı ki, onlara sultan olsun, əvvəlcə o, buna razı olmadı, sonra razılıq verdi: belə olanda, onu sultan elədilər, ele ki Cudar sultan oldu, əmr elədi Şəms ad-Dövlə şahın qəbri üstə böyük bir məscid tiksinlər, məscidin saxlanmasına pul ayırdı. Həmin məscid "Qeysəri"lər¹ məhəlləsindədir, Cudarın evi isə "Yəməni"lər məhəlləsində idi. Ele ki Cudar sultan oldu, bu məhəllədə imarət və məscid tikdirdi, həmin məhəlləyə onun adını qoydular, oldu Cudar məhəlləsi. Cudar bir müddət padşah oldu, həm də o öz qardaşlarının hər ikisini vəzir elədi. Salimi – sağ tərəfin vəziri, Səlimi – sol tərəfin vəziri elədi, onlar beləcə düz bir il vəzir oldular. Sonra Salim Səlimə dedi: "Ay qardaş nə vaxtacan biz belə özür sürəcəyik? Biz elə ömrümüzün axırınan Cudara nökər olacaq, özü də

¹ Orta osrlorlarda müsəlman şohorlarda qobilələr arasında, xüsusun "Qeysəri"lər "Yəməni"lər arasında düşməncilik olduğuna görə onlar ayrı-ayrı məhəllələrdə yaşayırlırlar. "Qeysəri"lər şimalı orəb qobilələrinə deyirdilər, onların arasında on qüdrətli "Qeys" qobilisi idi. "Yəməni"lər isə cənubi orəb qobilələrinə, ümumiyyətlə, "Qeysəri"lərlə düşməncilik etməyən bütün qobilələrə deyirdilər.

Cudar nə qədər saqdır, padşahlıq xoşbəxtliyinin nə olduğunu da bilməyəcəyik, onun şadlığını da görməyəcəyik". Qardaşının bu sözlərini eşidən Səlim soruşdu: "Bəs biz necə eləyək ki, Cudarı öldürək, üzükə torba bizi qalsın?" Sonra Səlim Salime dedi: "Sən məndən ağıllısan, fikirləş bir fənd tap, bəlkə biz onu öldürə bildik". Onda Salim dedi: "Əgər mən bir fənd tapıb Cudarı öldürsəm, onda sən razı olarsanı mən sultan olum, sən sağ tərəfin vəziri, üzük mənim olsun, torba sənin?" Səlim də cavabında dedi: "Mən razıyam!" Onlar dünya malına, hökm-darlıq a o qədər həris idilər ki, Cudarı öldürməyə dilbir oldular.

Bundan sonra Cudarı aldatmaq üçün fikirləşib bir fənd tapdırı, gedib ona dedilər: "Ay qardaş, biz fəxr eləmək istəyirik ki, sənin kimi qardaşımız var. Heç olmasa bir dəfə bizim evimizə gəl, bir tikə çörəyimizi yeginən, ürəyimizi sad elə".

Onlar Cudarı çox dila tutub dedilər: "Qardaş, ürəyimizi sad elə, bir dəfə bizi qonaq gəl". Qardaşlar Cudara o vaxtacan dil tökdürər ki, axırdı Cudar dedi: "Yaxşı, gələrəm! Qonaqlıq kimin evində olacaq?" Salim cavabında dedi: "Mənim evimdə olacaq; elə ki mənim çörəyimi yedin, sonra qardaşım da çörəyini yeyərsən". Cudar da dedi: "Yaxşı, eybi yoxdur". Bunu deyib Cudar Salimlə bərabər onun evinə getdi. Salim süfrə açdı, xörəye zəhor qatıb Cudarın qabağına qoydu. Cudar xörəkdən azca yeyən kimi bədəni süstləşdi, o yera yixilib oldu.

Belə olanda, Salim ayağa qalxıb onun barmağından üzüyü çıxartmağa başladı, ancaq nə qədər ələşdi, üzüyü çıxara bilmədi, onda bıçağı götürüb onun barmığını kəsdi, sonra əlini üzüyə sürtdü, marid onun qabağında peydə olub dedi: "Mən buradayam, nə istəyirsən, deginən!" Salim də dedi: "Get qardaşım Səlimi öldür, hər ikisinin, zəhərlənmiş qardaşım da, öldürdüyün qardaşım da meyitini apar qoşun-ləşkərin qabağına at".

Salimin bu sözlərini eşidən marid gedib Səlimi öldürdü, hər ikisinin meyitini götürdü, bayırda çıxardıb qoşun-ləşkər başçılarının qabağına atdı. Onlar bu dəmdə eyvanda süfrə başında əyləşib çörək yeyirdilər, onlar Cudarla Səlimin meyitlərini görəndə ollorunu süfrədən çökdilər, qorxuya düşüb mariddən soruştular: "Padşahla vəziri kim öldürüb?" Marid də cavabında dedi: "Onların qardaşı Salim". Birdən Salim gəlib dedi: "Ay qoşun əqli, yeyin, için, şənlik eləyin! Qardaşım Cudarın üzüyünü mən sahib olmuşam, bu da üzüyün nökəri marid sizin qabağınızda dayanıbdır. Qardaşım Səlimi öldürməyi mən ona əmr eləmişəm ki, hökmranlıq üstə mənimlə höcət eləməsin, cünki o yalançı idi,

qorxurdum o məni aldadər. Bu da Cudardır, o indi ölüdür, odur ki, mən sizin sultanınız olmuşam. Siz buna razınızı? Əger razi deyilsinizsə, onda mən əlimi üzüyə sürtərəm, onun nökəri böyükdən kiçiyə hamınızı qırar...”

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz iyirmi dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Salim qoşun əhlindən soruşdu: “Siz mənim sultan olmağımı razınlıq etmə? Əger razi deyilsinizsə, onda mən əlimi üzüyə sürtərəm, onun nökəri böyükdən kiçiyə hamınızı qırar”. Belə olanda, qoşun əqli ona dedi: “Şənин padşah, sultan olmağımı biz razıyıq”.

Salim buyurdu ki, qardaşlarını dəfn eləsinlər, divanı çağırıdı, adamların bir qismi dəfn mərasiminin arxasında getdi, bir qismi Salimin qabağına düşüb divanxanaya gəldi.

Elə ki onlar divanxanaya goldilər, Salim keçib şahlıq taxtında əyləşdi, divan əqli onun hüzurunda and içdilər; sonra o dedi: “Mən qardaşım arvadını alıb kəbinini kəsdirmək istəyirəm”. Onun cavabında dedilər: “İddədən sonra ala bilərsən”. Bu sözü eşidən Salim qışqıraqışqıra dedi: “Mən iddə-middə bilmirəm! Başına and olsun ki, mən hökmən bu gecə onun yanına girəcəyəm!”

Belə olanda, Cudarın arvadının, Şəms əd-Dövlə şahın qızının kəbinini Salimə kəsdi, özü də bu baradə Cudarın arvadına xəbər verdilər; Cudarın arvadı da dedi: “İşiniz olmasın, qoyun mənim yanımı gəlsin”.

Salim şah qızının yanına girəndə, o, Salimi şadlıqla qarşıladı, ona xoş gün arzuladı, həm də şorbətə zəhər qatıb ona verdi. Salimi cəhənnəmə vəsil elədi, sonra da üzüyü götürüb sindirdi ki, heç kəs ona sahib olmasın, torbanı da deşdi. Sonra da şeyxülislamın yanına adam göndərdi ki, əhvalatı ona noql eləsin, əmirlərə də belə bir xəbər göndərdi: “Özünüza padşah seçin ki, o sizə sultan olsun”.

Cudarın əhvalatından, əvvəldən axıracan, bizi bunlar gəlib çatıbdır.

Əciba Qaribin əhvalatı

Belə də rəvayət eləyirlər ki, qədim zamanlarda Kantimir adında bir şahənşah var idi. Bu padşah rəşadətli, qüdrətli hökmər idi, ancaq lap qocalıb əldən düşmüdü. Belə ixtiyar vaxtında Allah-təala ona bir oğul əta elədi. Oğlan elə gözəl-göyçək idi ki, elə bil ondördgeçəlik ay idi, odur ki, padşah onun adını Əcib qoydu, onu mamalara, dayələrə, kəniz və qaravaşlara verdi; oğlan bu minval ilə böyüüb yeddi yaşına çatdı.

Elə ki Əcib yeddi yaşına çatdı, atası onu öz dininə qail olan bir sehrbaza tapşırıdı, həmin sehrbaz da düz üç il tamam ona qanun və məzhebləri, bir də bilikli, qətiyyətli, dərrakəli olmaq üçün nə lazımsa hər şeyi öyrətdi. Oğlan bilikli, bələqətli, tərifli hikmət alımı oldu, o, alimlərlə mübahisəyə girir, üləmələrlə oturub-dururdu. Atası oğlunu belə fərasətli görüb ondan razi qaldı. Sonra atası Əcibə at sürməyi, nizə işlətməyi, qılınc oynatmayı öyrətdi, Əcib cəsur atsüron oldu: hələ onun on yaşı tamam olmamışdı, ancaq o, öz zəmanəsinin adamlarının hamisini her cəhətdən ötmüşdü, özü də o cəng qaydalarını bildiyindən dava vaxtı basılmaz, dikkət bir şeytan olmuşdu. Əcib ova, şikara gedənlər minlərlə süvarının qabağınca gedərdi, o, pəhləvanlara hücum eləyir, yol kəsirdi, padşahların, əmirlərin qızlarını tutub əsir eləyirdi; ondan atasına çoxlu şikayət gəlməyə başladı.

Belə olanda, padşah beş nəfər qul çağırıdı, onlar gəlib onun hüzurunda dayananda, padşah qullara dedi: “Bu köpəyi tutun!” Nökərlər padşahın bu sözünü eşidən kimi Əcibin üstünə cumub əl-qolunu bağladılar, padşah qullara buyurdu ki, onu döysünlər, nökərlər də Əcibi o vaxtacan döydülər ki, o huşunu itirdi, padşah onu dustaq eləyib zindanda elə qaranlıq bir otağa saldırdı ki, orada göz-gözü görmürdü, nə göylə yeri, nə də uzaqla yaxını ayırdı eləmək olmurdu.

Əcib iki gün iki gecə zindanda qaldı; belə olanda, əmirlər padşahın hüzuruna goldilər, əyilib onun qabağında yeri öpdülər. Əcib zindandan buraxmayı rica eləməyo başladılar, padşah da onu buraxdı. Əcib on gün dinib-danışmadı, sonra gecəyarısı atasının yataq otağına girib, yatan yerdə onun boynunu vurdur; elə ki səhər oldu, Əcib atasının şahlıq taxtında əyləşdi, adamlara buyurdu ki, hüzuruna gələsinlər, dəmir palṭalarını geysinlər, qılınclarını siyirsinlər, onlar da Əcib deyən kimi

elədilər, Əcib onları sağ-solunda dayandırıldı. Əmirlər, qəbilə başçıları içəri girəndə nə görsələr yaxşıdır? Gördülər ki, padşahları öldürülüb, onun oğlu şahlıq taxtında oyləşibdir; onlar karixib qaldılar. Əcib üzünü onlara tutub dedi: "Ay camaat, padşahınızın başına nə iş gəldiyini gör-düz. Kim mənə itaət eləsə, ona hörmət eləyəcəyəm, kim itaət eləməsə atamın başına gətiirdiyimi onun da başına gətirocəyəm.

Onun bu sözlərini eşidən əmirlər qorxuya düşüb dedilər: "Sən padşahımızsan, həm də padşahımızın oğlusan". Bundan sonra onlar oyılıb Əcibin qabağında yeri öpdülər. Əcib de onlara razılıq elədi, şad olub buyurdu ki, pul, parça, mallar gətirsinlər, sonra da o, əmirlərə çox gözəl libaslar bağışladı, çoxlu pul verdi, onların hamisinin ondan xoşları gəldi, ona itaətkar olduqlarını öyan elədilər. Əcib həm ona itaət eləməyən, həm də itaət eləyən bədəvi ərəb qəbilələrinin canişinlərino, şeyxlərinə çoxlu xələt verdi, ölkələr ona tabe oldular, qullar ona itaət elədilər. Əcib bu minval ilə düz beş ay padşahlıq elədi, əmirlər verdi, qadağa qoydu.

Günlərin bir günü Əcib gecə yuxu gördü, qorxudan hövlnak yuxudan ayıldı, səhər açılanıncaq gözünü yuxu getmədi; elə ki səhər açıldı, Əcib gedib taxtda oylaşdı, qoşun-ləşkər onun sağında, solunda hazır dayandı, Əcib yuxuyozanları, münacimləri çağırıb onlara dedi: "Mənim gördüğüm bu yuxunu yozun!" Əcibin bu sözünü eşidəndə onlar soruştular: "Padşah sağ olsun, sən nə yuxu görmüsən?" Əcib də cavabında dedi: "Mən yuxuda gördüm ki, atam qabağında dayanıb, onun udu açıldı, içindən arı boyda bir şey çıxdı, həmin şey o vaxtacan böyüdü ki, iri şir boyda oldu, özü də dirnəqləri lap elə bil xəncər idi. Mən həmin heyvandan qorxdum, təəccüb qalıb mat-mat ona baxmağa başladım, o birdən üstümə cumdu, pəncəsilə qarnımı yırtdı, elə bu dəmdə mən qorxub yuxudan hövlnak ayıldım".

Padşahın bu sözlərini eşidəndə yuxuyozanlar bir-birlərinə baxdılar, bu yuxunu necə yozmağı fikirləşdilər, sonra da ona dedilər: "Şahənsəh sağ olsun, bu yuxu onu göstərir ki, sənin atandan bir oğlan uşağı olubdur, sizin aranızda düşmənçilik olacaq, özü də o sənə qalıb gələcək. Bu yuxunu ki görmüsən, deməli, sən ehtiyatlı olmalıdır, indidən tədbir görməlisən".

Elə ki Əcib yuxuyozanların bu sözlərini eşitdi, üzünü onlara tutub dedi: "Mənim qardaşım yoxdur ki, mən ondan qorxam, sizin dedikləriniz yalandır". Yuxuyozanlar da cavabında dedilər: "Biz bildiyimizi sənə dedik". Belə olanda, Əcib yuxuyozanların əlindən qəzəblənib onları döydü.

Sonra o ayağa qalxıb atasının sarayına girdi, onun kənizlərini bir-bir gözden keçirdi, onların arasında bir hamılə kəniz vardı ki, yeddi aylıq hamılə idi, onda Əcib qullarından ikisində əmr etdi: "Götürün bu kənizi aparın, dənizdə batırın". Qullar da kənizin əlindən tutub, onu dəniz kənarına apardılar, elə batırmaq istəyirdilər ki, birdən zənn ilə ona baxdılar, gördülər o elə gözəldir, elə göyçəkdir ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə, onda qullar dedilər: "Biz niyə bu kənizi dənizdə batıraq, yaxşısı budur götürüb meşəyə aparaq, onunla yaşayıb kef çəkək!"

Bunu deyib, qullar kənizlə bərabər üz tutdular bərrü-biyabana, az getdilər, çox getdilər, gecə-gündüz yol getdilər, gəlib adamlar məskənindən çox-çox uzaqda bir meşəyə çatdılar; bu qalın meşəlikdə gur bitən ağaclarla meyvələr dəymmişdi, hər tərəfdə çaylar şırhaşırla axırdı. Qullar belə qərara gəldilər ki, burada qalıb kənizlə o işi görsünlər, özü də onların biri o birinə deyirdi: "Əvvəlcə mən eləyəcəyəm!". Onlar höctələşməyə başladılar, elə bu dəmdə qəflətən bir neçə nəfər qara qul gəlib onların üstünə çıxdı, qara qullar qılınclarını siyirib onlara hücum elədilər, qılınclar işe düşdü, bir dava başlandı ki, gal görəsən. O vaxtacan vuruşdular ki, qara qullar onları göz açmağa qoymayıb hər ikisini öldürdülər. Onlar dava elədikləri vaxt kəniz tek-tonha meşənin içərilərinə gedib avara-avara gəzməyə başladı, o, meyvələrdən dərib yeyir, çaylardan su içir, gününü keçirirdi. O, bu minval ilə bir müddət ömüri sürdü; günlərin bir günü kəniz gözəl-göyçək qarayanız bir oğlan doğdu, oğlan qəriblikdə doğulduğuna görə anası onun adını Qərib qoydu. Kəniz usağın göbəyini kəsdi, paltarından bir parça cirib, usağı ona bürüdü, körpəni əmizdirməyə başladı; özü də əvvəlki gözəl günlərini, naz-nemət içində keçən günlərini yadına salanda ürəyi ağırdı, odur ki, qəm döryasına batdı...

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz iyirmi beşinci gecə oldu, Şəhrizad nağılin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, kəniz qəm döryasına batıb meşədə qaldı, tək-tonha olduğuna görə

qəm-qüssə çəksə də, qorxudan əsim-əsim əssə də, ancaq uşaqlıqna süd verməyə başladı. Günlərin bir günü o pərişan-pərişan oturmuşdu, birdən qolları üstə qızılıq, yanlarında tazilər olan bir dəstə atlı, piyada adam gördü. Onlar ovladıqları durna, leylək, İraq qazları, maygülü quşu, su quşları, dovşan, ceyran, çöl antilopları, dəvəquşu çolpaları, vəşaq, canavar və şirləri atlara yükləmişdilər.

Meşəliyə girən bu adamlar ərəb idilər. Onlar həmin kənizi gördülər, kəniz oturub körpəsini əmizdirirdi, ona yaxın gəlib soruştular: "Sən bəni-adəm nəslindənsən, ya cin nəslindən?" Kəniz də cavabında dedi: "Ya ərəblərin əmiri, bəni-adəm nəslindənəm". Belə olanda, onlar bunu öz başçılarına xəbər verdilər, o, Kaxtan qəbiləsinin¹ başçısı idi, adı da Mirdas idi. O, öz qəbiləsinin, qohum-əqrəbasının beş yüz nəfər əmirilə ova çıxmışdı; onlar ov eləyə-eləyə gəlib bu yerə çatdılardı, kənizə rast geldilər.

Elə ki onlara kənizi gördülər, o, başına gələn əhvalatı əvvəldən axıracan onlara noql elədi; onun əhvalatını eşidən padşah bu işə çox töccüb qaldı, sonra da öz qəbilə adamlarını, qohum-əqrəbanı səslədi, onlar o vaxtacan ov eləyə-eləyə getdilər ki, axırda gəlib Kaxtan qəbiləsinin köçəbəsinə çatdılardı.

Mirdas kənizi özü üçün götürdü, ona ayrıca otaq, qulluq eləmək üçün beş nəfər qaravaş ayırdı, axı Mirdas bir könüldən min könülə ona vurulmuşdu. O, kənizin yanına girdi. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz deqiqə keçəndən sonra kəniz bir oğlan doğdu, onun adını Sahim əl-Leyl² qoydu. Oğlanı qardaşı ilə birlikdə dayələr böyüdüb boyabaşa çatdırıldılar, Mirdasın himayəsində böyükən Qərib kamıl bir oğlan oldu.

Elə ki uşaqlar böyüyüb boyabaşa çatdılardı, əmir onları faqihə³ verdi, faqih də onlara dini, şəriəti öyrətdi, bundan sonra əmir onları ərəb pəhləvanlarına verdi, pəhləvanlar da uşaqlara nizə işlətməyi, qılınc oynatmağı, ox atmağı öyrəndilər. Oğlanlar hələ on beş yaşına çatmadı, pəhləvanlığı elə yaxşı öyrəndilər ki, məmləkətin igidlərinin hamisini ötüb keçdilər, Qərib min pəhləvana hücum eləyirdi, qardaşı Sahim əl-Leyl də onun kimi igid pəhləvan idi.

Mirdasın çoxlu düşməni var idi, amma onun adamları ərəblərin arasında ən cəsur idilər, onların hamisi igid pəhləvan idi, özü də qəzəblənəndə onların qabağında heç kəs dura bilməzdı.

¹ Kaxtan qəbiləsi (ya "Kaxtan ovladları") – cənub ərəblərindir.

² Sahim əl-Leyl – "Geconin qisməti" deməkdir.

³ Faqih – şəriətçi. Orta osrlərdə Misirdə məktob müəllimlərinə belə ad verilmişdi.

Mirdasın qonşuluğunda Həsən ibn Sabit adında bir ərəb əmiri var idi, o, əmirler əmiri idi, həm də onun öz qəbiləsi var idi, Mirdasın dostu idi. Günlərin bir günü Həsən ibn Sabit öz qəbiləsinin adlı-sənli arvadlarından birini elçilədi, bu münasibətlə dostlarının hamisini, Kaxtan qəbiləsinin başçısı Mirdası da toya çağırıldı. Mirdas da razılıq verdi, öz qəbiləsindən üç yüz nəfər atlı götürdü, dörd yüz nəfər də hərəmxananı qorumaq üçün qoyub toya getdi; onlar az getdilər, üz getdilər, dərətəpə düz getdilər, gəlib mənzilbaşına çatdılardı. Həsən ibn Sabit Mirdasın qabağına çıxdı, onu yuxarı başda əyələşdirdi. Bütün pəhləvanlar toya gelmişdilər, Həsən böyük şənlik düzəltmişdi, o, öz toyunda şadlıq elədi, toy qurtaranдан sonra ərəblər dağılışib öz köçəbələrinə getdilər.

Mirdas gəlib öz köçəbəsinə çatanda nə görə yaxşıdır? Gördü ki, köçəbənin qirağında iki nəfərin meyiti var, özü də onların üstündə sağ tərəfdə də, sol tərəfdə də quşlar uçuşurlar. Mirdas təşvişə düşdü, o, köçəbəyə girdi, Qərib, əynində dəmir paltar qabağına çıxbı ona salam verdi, sonra da dedi: "Şükür Allah'a ki, sağ-salamat qayıdib gəldin!" Mirdas da ondan soruşdu: "Ya Qərib, bu nə əhvalatdır?" Qərib də cavabında dedi: "Əl-Hamal ibn Məcid öz adamlarıyla, beş yüz atlıyla bizə hücum eləmişdi".

Bu toqquşmanın səbəbi bax bu idi: əmir Mirdasın Məhdiyə adında bir qızı var idi; bu qız elə gözəl, elə göyçək idi ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamasha elə. Qızın gözolliyinin sorağı Bəni-Nəbhan qəbiləsinin əmiri əl-Hamalın qulağına çatır. Belə olanda, o, ata süvar olur, özü ilə beş yüz atlı götürüb, Mirdasın yanına gedir. Məhdiyən ondan istəyir, amma Mirdas qızını ona vermır, onda əl-Hamal kor-peşman geri qayıdır. Əl-Hamal o vaxtacan Mirdası güdür ki, Mirdas Həsənin toyuna gedir. Onda əl-Hamal ata minir, pəhləvanları özü ilə götürüb Kaxtan qəbiləsinin üstüne hücum səkir, çoxlu pəhləvanı öldürür, qalan pəhləvanlar qaçıb dağa gedirlər. Bu vaxt Qərib qardaşı, bir də yüz nəfər atlıyla ova, şikara getmişdilər, onlar günortaüstü qayıdanda nə görələr yaxşıdır? Onlar gördülər ki, əl-Hamal öz adamlarıyla köçəbəni tutub, mal-dövləti talan, arvadları osır eləyiblər. Özü də əl-Hamal Mirdasın qızı Məhdiyəni də osirlərə qatıb aparıblar. Qərib bunu görəndə ağlı başından oldu. O, qardaşı Sahim əl-Leylin üstünə qışqırıb dedi: "Ay mələkun qarnından çıxan, o, bizim köçəbəni talan eləyib, bizim hərəmxanadakıları özü ilə aparıb! Düşmənə hücum! Əsirləri, arvadları xilas eləyök!"

Sahimlə Qərib yüz nəfər süvarının başında atlarını çapılı düşmənin dalınca cumdular, onları haqladılar; Qərib elə qozəblənmişdi ki, düşmənləri ot kimi biçirdi, pəhləvanlara ölüm badəsi içirirdi. O beləcə

düşmənləri biçə-biçə gəlib əl-Hamala çatdı, əsir olmuş Məhdiyəni gördü. Atını yel kimi çapıb əl-Hamalı haqladı, nizə ilə vurub onu atdan yıxdı, hələ gün batmamış Qərib düşmənlərin çoxunu öldürdü, sağ qalanlar qaçıb getdilər.

Qərib əsirləri xilas elədi, əlində əl-Hamalin nizəyə keçirilmiş kələsi öz xiymələrinə qayıdır bu şeri dedi:

“Məni döyüş meydanında tanımış cahan,
Kölgəmi cin görse əgər, qaçar qorxudan.

Sağ əlimdə iti qılınc havalananda,
Sol əlimlə həlak olur düşmən bir anda.


Mənim sivri mizrağımı salanlar nəzər
Üzərndə dişlər görər – hilala bənzər.

Adım Qərib, mərd tanırı məni qəbiləm,
Tərəfdarım az olsa da qorxan deyiləm”.

Qərib bu şeri deyib qurtarmamışdı ki, Mirdas gəlib köçəbənin kənarına çatdı, yerde iki meyit gördü, onların üstündə, həm sağda, həm solda quşlar uçuşurdu. Onun ağılı başından oldu, ürəyi düşdü. Ancaq Qərib onu sakit elədi, sağ-salamat qayıldığına görə ona gözaydınılıq verdi, o gedəndən sonra köçəbənin başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi. Göstərdiyi şücaətə görə Mirdas oğluna razılıq elədi, sonra da ucadan dedi: “Ya Qərib, sənə verdiyimiz təlim hədər getmadı!”

Mirdas gedib öz xiyməsində əyləşdi, köçəbə əqli Qəribi tərifləməyə başlayıb dedilər: “Ya əmir, Qərib olmasayıd, köçəbə əhlindən heç kəs düşmənlərin əlindən qurtarmayacaqdı...”

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz iyirmi altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Mirdas qayıdır köçəbəyə gələndə adamlar onun yanına gedib Qəribi

tərifləməyə başladılar, Mirdas da göstərdiyi şücaətə görə oğluna razılıq elədi. Qərib biləndə ki, əl-Hamal Məhdiyəni tutub əsir eləmişdir, gedib qızı əsirlikdən xilas elədi, əl-Hamalı öldürdü, qız Qəribə elə məhəbbətlə baxdı ki, oğlan bir könüldən min könüllə ona vuruldu, qız onun ürəyinə sahib oldu. Qərib eşqə elə mübtəla olmuşdu ki, nə yeyir, nə də yata bilirdi, o, atına minib dağlara üz qoyurdu, şeir deyirdi, axşam-çağı evə qayıdır, özü də eşq dərdindən sapsarı saralıydı. Gündərin bir günü Qərib sırrını yoldaşlarından birinə açdı, onun sırrı köçəbəyə yayıldı, gedib Mirdasa çatdı. Mirdas bunu eşidən kimi elə qəzəbləndi ki, gözlərindən od yağıdı, o hirsindən bir yerdə qərar tuta bilmirdi, gah ayağa qalxır, gah əyləşirdi, nəfəsi tutulurdu, o xırıldayırdı, ayı, günü söyürdü, sonra da ucadan dedi: “Bax, zinadan əmələ gələnə boy-a-başa çatdırının cəzası elə budur. Əger mən Qəribi öldürməsəm, rüsvay olaram!”

Sonra o, qəbiləsinin ağıllı kişilərindən biri ilə Qəribi öldürmək barədə məsləhətləşdi, öz sırrını ona açdı, həmin adam da ona dedi: “Ya əmir, Qərib dünən sənin qızınızı əsirlikdən xilas eləyib, əgər sən hökmən onu öldürmək isteyirsənsə, onda bu işi başqasının əlilə görməlisən ki, heç kəs səndən şübhələnməsin”. Onun bu sözlərini eşidən Mirdas dedi: “Onu öldürmək üçün fikirləş bir hiylə qur, onu necə öldürməyi mənə sən deməlisən”. Onda Mirdasın məsləhətçisi dedi: “Ya əmir, Qəribin dalınca göz qoy, elə ki o, şikara, ova çıxdı, sən yüz nəfər atlı götür, mağarada pusquda gizlən. Elə əleginən ki, Qərib gəlib sizin yanınızda çatanan bunu duymasın, gəlib sizə çatanda üstünə curn, onu tikə-tikə doğra, sən belə eləsən rüsvayçılıqdan qurtararsan”. Məsləhətçinin bu sözlərini eşidən Mirdas ucadan dedi: “Bu lap ağıllı fikirdir”.

O öz adamlarından yüz əlli nəfər atlı seçib ayırdı, bunların hamısı qüvvətli əmalikildən¹ idilər. Mirdas onlara öyrətdi ki, Qəribi öldürməyə hazır olsunlar. Əmir, Qəribin dalınca o vaxtacan göz qoydu ki, o, günlərin bir günü ova çıxdı, köçəbədən uzaqlaşış dərələrə, dağlara getdi. Mirdas da öz qəzəbli atlıları ilə gedib Qəribin yolu üstə pusqu qurdu ki, Qərib ovdan qayıdanda hücum əloyib onu öldürsün.

Mirdas öz adamları ilə ağacların dalında gizləndilər, elə bu vaxt birdən beş yüz nəfər əmalikin onlara hücum elədi, Mirdasın adamlarından altmış nəfərini öldürdülər, doxsan nəfərini əsir tutdular, Mirdasın əl-qolunu bağladılar.

Bunun sobəbi issa bu idi: əl-Hamal öldürüləndən sonra onun sağ qalan adamları o vaxtacan qaçıdlar ki, gedib onun qardaşının məskənində

¹ Əmalikilor – qodim zamanda Özbəkstan yarımadasında yaşayan qobilələrindən biridir.

çatıldılar. Elə ki gedib onun qardaşının məskənində çatıldılar, əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədilər; əhvalatdan agah olan əl-Hamalın qardaşı bərk qəzəbləndi, o, əmalikləri yığdı, onlardan əlli dirsək boyunda beş yüz nəfər seçdi, qardaşının qanını almağa getdi. Yolda o, Mirdasla pəhləvanlarına rast gəldi, onların arasında həmin əhvalat oldu. Mirdasla adamlarını əsir eləyən əl-Hamalın qardaşı öz adamları ilə bərabər atdan düşdü, onlara dincəlməyi əmr eləyib dedi: "Ay camaat, bütlər bizə kömək oldular, biz asanlıqla intiqam aldıq. Mirdasla adamlarını aparib min əzabla öldürənəcən onların keşiyini çəkin".

Mirdas əl-qolunu bağlı görüb, gördüyü işə peşman oldu, öz-özünü dedi: "Namərdiliyin cəzası elə belə olar!"

Əl-Hamalın qardaşının adamları qalib gəldiklərinə şad ola-ola yixilib yatıldılar. Mirdasla yoldaşlarının əl-qolları bağlı idi, onlar əllərini bu dünyadan üzüb ölümlərini gözlərinin altına almışdılar.

Mirdasla adamları burada qalsınlar, indi sizə kimdən deyim, Sahim əl-Leylədn; o yaralanmışdı, elə yaralı-yaralı bacısı Məhdiyənin yanına getdi, bacısı ayağa qalxıb qabağına çıxdı, onun əllərindən öpüb dedi: "Əllərin var olsun, düşmənlərin xar olsun! Əgər səninlə Qərib olmasayı düşmənin əlində əsir-yesir olacaqdıq. İndi də qardaşım, sənə deyim, bil və agah ol ki, atan yüz əlli nəfər atlı ilə çöle çıxbı, özü də o, Qəribi öldürmək istoyır. Sən də bilirsən ki, Qəribi nahaq yerə öldürəcək, çünki o sizin şərefinizi qorudu, sizin mal-dövlətinizi düşmənin əlindən aldı".

Sahim bacısından bu sözləri eşidəndə dünya onun gözlərində qara-lib zülmətə döndü, o tez cəng libasını geydi, ata süvar oldu, qardaşının ova çıxdığı yerə tərəf yollandı. O az getdi, çox getdi, gəlib Qəribə çatdı, gördü ki, o, çoxlu quş vurub, Sahim qardaşına yaxın getdi, ona salam verib dedi: "Ay qardaş, sən niyə mənə xəbor verməmiş ova çıxırsan?" Qərib də cavabında dedi: "Allah haqqı, gördüm ki, sən yaralanmışan, buna görə də sənə demədim, istədim ki, dincələsən". Belə olanda, Sahim ona dedi: "Ay qardaş, özünü atamdan qoru". Sonra da əhvalatı ona əvvəldən axıracan, yerli-yerində nəql elədi, bunu da dedi ki, atası yüz əlli nəfər atlı ilə dalınca çıxıbdır, isteyir onu öldürsün. Qərib əhvalatdan agah olub ucadan dedi: "Allah onun pis niyyətini öz başına salsın". Qəribə Sahim atlarını döndərib köçəbəyə tərəf sürdülər. Axşam düşdü, hava qaraldı, ancaq onlar həmin adamlar olan dərəyə çatanacan atlarını sürdülər.

Elə ki onlar gəlib dərəyə çatıldılar, gecə qaranlığında atların kişnə-məyini eşitdilər. Sahim Qəribə dedi: "Ay qardaş, bax bunlar atamlı onun adamlarıdır, bu dərədə gizləniblər. Gəl bu dərədən yan keçək". Amma Qərib onun sözünə qulaq asmayıb atdan düşdü, atın cilovunu qardaşına verib dedi: "Mən qayıdib gələnəcən burada dayan". Bunu deyib Qərib getdi. Onlara yaxınlaşanda, nə görsə yaxşıdır? Gördü ki, bu adamlar onların köçəbəsinin adamları deyillər. Qərib onların danışığına qulaq asanda nə eйтse yaxşıdır? Eşitdi ki, onlar Mirdasın adını çəkirərlər, özü də deyirlər: "Biz onu öz torpağımızda öldürəcəyik". Bu sözləri eşidən Qərib başa düşdü ki, onlar Mirdasın əl-qolunu bağlayıb yerə yixiblər; belə olanda, o ucadan dedi: "Məhdhiyənin canına and olsun, mən onun atasını xilas etməyinçə buradan getməyəcəm, Məhdiyəni dərd-qəm çəkməyə qoymayacağam!"

Qərib o vaxtacan Mirdası axtardı ki, axırdı tapdı, Mirdas əl-qolu bağlı, yerdə uzanmışdı. Qərib onun yanında əyləşib dedi: "Əmican, Allah səni bu rüsvayılıqlıdan, bu buxovdan qurtarsın!" Elə ki Mirdas Qəribi gördü, ağıl başından oldu, ona dedi: "Ay bala, ümidiş sənədir! Səni boy-a-başa mən çatdırımişam, məni bu bələdan qurtarmaq sənin borcundur". Mirdasın bu sözlərini eşidən Qərib ondan soruşdu: "Mən səni qurtarsam, sən Məhdiyəni mənə verərsənmi?" Mirdas da cavabında dedi: "Ay bala, imanım haqqı, o, ömrünün axırınacaq sənən olacaqdır!"

Onda Qərib onun əl-qolunu açıb dedi: "Atların yanına get, oğluñ Sahim oradadır". Mirdas da sıvişib oğlu Sahimin yanına getdi. Oğlu onu görəndə şad oldu, bələdan qurtardığına görə ona gözaydınılığı verdi. Qərib də orada doxsan nəfərin hamisinin əl-qolunu bir-bir açdı, onlar düşmənlərdən xeyli aralı idilər. Sonra Qərib onlara silah-əsləhə, at gəndərib dedi: "Atlara süvar olun, düşmənlərin dövrəsinə yayılın, onları dörd tərəfdən dövrəyə alın. Elə ki mən sizə dedim, onda hamınız qış-qırarsız: "Ya Kaxtan övladları!" Elə ki gördünüz düşmənlər yuxudan ayıldılar, bir qədər uzaqlaşib onların dövrəsinə yayılın".

Qərib gecəyarından xeyli keçənocən gözlədi, sonra qışkırdı: "Ya Kaxtan övladları!" Bu səsdən dağlar lərzəyə gəldi, düşmənlərə elə gəldi ki, onların üstünə adamlar hücum çəkiblər. Odur ki, silahlarını qapıb bir-birinin üstüne düşdülər..."

Şəhrizad bu yerdə səhorin açıldığını görüb nağılı yarımcıq qoydu.

627-ci gecə

Elə ki altı yüz iyirmi yedinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Əl-İhamalın adamları yuxudan ayılıb Qəriblə onun adamlarının "ya Kaxtan övladları!" qışqırıqlarını eşitdilər, onlara elə gəldi ki, Kaxtan qəbiləsi onların üstünə hücum çəkiblər, odur ki, onlar da silahlарını qapıb bir-birinin üstünə düşdülər. Qərib öz adamları ilə kənara çəkildi, düşmənlər səhər açılanan bir-birini qırıldılar. Elə ki səhər açıldı, Qərib, Mirdas, onun doxsan nəfər pəhləvanı atlarını sağ qalan düşmənlərin üstünə sürdürlər, onların çoxunu qılıncdan keçirdilər, yerdə qalanlar qaçıb getdilər.

Kaxtan övladları dörd tərəfə dağlışmış atlari tutdular, düşmənlərin atıb getdikləri silah-əsləhəni götürüb öz köçəbələrinə yollandılar; Mirdas hələ də inana bilmirdi ki, canı düşmənlərin əlindən xilas olubdur. Onlar az getdilər, çox getdilər, gəlib köçəboyoq çatdırılar; köçəbədə qalan adamlar onların qabağına çıxdılar, sağ-salamat qayıtdıqlarına şad oldular. Gələnlər xiyəmlərə dağlışdılar, Qərib də öz xiyəmsinə getdi, köçəbənin cavanları onun başına yiğildılar, kiçikdən böyüyəcən köçəbə əhlinin hamısı ona razılıq elədi. Köçəbə cavanlarının Qəribin başına yiğildığını görəndə Mirdasın kini birə min artı, o, üzünü öz təraf-darlarına tutub dedi: "Qəribi görməyə gözüm yoxdur. Ürəyimdə kin-küdürüə aşib-dəşir, adamların onun başına yiğilmağı heç mənim xoşuma gəlmir. Sabah da o məndən Məhdiyoni istəyəcək".

Belə olanda, Mirdasın məsləhətçisi dedi: "Ya Mirdas, sən onu gedər-gəlməz yola göndər". Məsləhətçinin bu sözünü eşidən Mirdas şad oldu. Mirdas geconı yatdı, elə ki səhər açıldı, gedib öz yerində əyloşdi, ərəblər onun dörd dövrəsində hazır oldular. Qərib də dörd tərəfində cavanlar, öz adamları ilə gəldi, Mirdasa yaxınlaşdı, əyilib onun qabağında yeri öpdü, Mirdas şad oldu, hörmət əleyib Qərib üçün ayağa qalxdı, onu öz yanında əyloşdirdi, sonra Qərib Mirdasa dedi: "Əmican, sən mənə söz vermisən, verdiyin sözün ağası ol". Mirdas da cavabında dedi: "Ay bala, o, ömrünün axırınan sonin olacaq, ancaq sənin pulun azdır". Onda Qərib də dedi: "Əmican, ürəyin nə istəyirsin deginən. Mən ərəb əmirlərinin torpaqlarına, köçəbələrinə, padşahların

şəhərlərinə basqın əleyib sənə o qədər pul gotrim ki, torpağına bu başdan o başacan pul döşəyim". Mirdas cavabında dedi: "Oğlum, mən bütün bütłərə and içmişəm, Məhdiyəni o adama əro verəcəyəm ki, o mənim intiqamımı alsın, məni rüsvayçılıqdan qurtarsın!" Mirdasın bu sözünü eşidən Qərib soruşdu: "Əmican, de görüm hansı padşahdan intiqam almalısan, mən gedib onun taxt-tacını başına çeviririm". Mirdas da cavabında dedi: "Ay bala, mənim bir oğlum vardı, o, ığidlər igidi idi, günlərin bir günü o, yüz nəfər pəhləvanla ova, sıkara çıxdı, dərə-lərdən keçib dağlara getdi. Beləcə gedib Gülgəz dörəsinə, Şis ibn Şəddad oğlu Xəmin sarayına¹ çatdı, həmin yerdə, ay oğul, bir zırpi qara adam var, onun boyu yeddi dirsəkdir, özü də o, ağacla vuruşur, əlini atıb ağacı kökündən çıxarıır, dəyənək əvəzinə həmin ağacla vuruşur. Elə ki oğlum həmin dərəyə çatır, qara pəhləvan onun qabağına çıxbıq oğlumu da, onunla gedən yüz nəfər pəhləvanı da öldürür, təkcə üç nəfər pəhləvan qaçıb canını qurtarır, onlar gəlib əhvalatı mənə danişdilar. Elə ki mən əhvalatdan xəbərdar oldum, pəhləvanları yiğib həmin qara pəhləvanla vuruşmağa getdim, ancaq biz onun öhdəsindən gələ bilmədik, odur ki, mən lap dilxor olmuşam, oğlumun qanını almaq istəyirəm, özü də mən and içmişəm ki, qızımı o adama verəcəyəm ki, o gedib oğlumun qanını alsın".

Mirdasın bu sözlerini eşidən Qərib dedi: "Əmican, mən həmin əmalikinin yanına gedib, Allah-toalanın köməyiələ sənin oğlunun qanını alaram!" Onda Mirdas yalvara-yalvara Qəribə dedi: "Ya Qərib, əgər onu öldürsən, sənin əlinə o qədər ləl-cəvahirat, pul keçəcək ki, onları saymaqla başa gəlməz". Mirdasın bu sözünü eşidən Qərib dedi: "Söz ver ki, qızını mənə verəcəksən, ürəyim rahat olub qüvvətlənsin, gedim öz qismətimi axtarım". Mirdas köçəbənin qoca kişilərinin hüzurunda ona söz verdi.

Qərib Mirdasın qızını alacağına şad olub anasının yanına getdi, əhvalatı anasına nəql elədi, anası onun sözlerini eşidəndə yalvara-yalvara dedi: "Oğlum, bil və agah ol ki, Mirdasın səni görən gözü yoxdur, o səni həmin dağa, gedər-gəlməz yola göndərir ki, bir də mən sənin səsini eşitməyim, sənin üzünə hosret qalıム, məni də götür bu mələünün torpağından çıxaq gedək". Qərib də anasına dedi: "Ana can, mən arzuma çatmayınca, bir də düşmənim məglub eləməyinə buradan çıxbıq getməyəcəyəm".

¹ Həmin saray Adın oğlu Şəddadın noslindən olan Səsin idi. (Adın nağılı bu noşın VI cildində dərc olunub.) Cox güman ki, Xəmin burada adının çökülməsi osorin üzünü köçürün diqqətsizliyinin nticəsidir.

Qərib gecəni səhərəcən yatdı, səhər açıldı, hava işıqlaşdı, gün çıxdı, o, ata mindi, elə bu vaxt dostları göldilər, – onlar iki yüz nəfər igid pəhləvan idilər, özü də hamisi cəng libası geymişdi; – onlar ucadan Qəribə dedilər: “Bizi də özünlə apar, sənə kömək olarıq, yolda səni darixmağa qoymarıq”. Qərib dostlarını görüb şad oldu, onlara dedi: “Allah sizə kömək olsun, işiniz avand olsun!” Sonra da dedi: “Gedək, dostlar!”

Qərib cavan dostları ile bərabər üz qoydular bərrü-biyabana, onlar iki gün-iki gecə yol getdilər. Axşamçağı gəlib uca dağın ətəyinə yetişdilər, burada atlardan düşdüler, atlara yem verdilər. Qərib dostlarını burada qoyub tək-tonha dağa tərəf getdi: o qədər getdi ki, axır gəlib mağaraya çatdı, bu mağaradan işiq gəlirdi. O, mağaraya girəndə nə görə yaxşıdır? Gördü ki, burada bir pirani qoca var, özü də onun üç yüz qırq yaşı var; qışlarının, büğmənin tükləri elə uzundur ki, onun nə gözləri, nə də ağızı görünür. Qərib bu pirani qocaya baxanda duydı ki, o hörmətə layiq adamdır, özü də qocanın yekə bədənине təəccüb qaldı, qoca ona dedi: “Ay oğul, sən deyəsən gecə-gündüzü, firlanan göyü yaranan, hər şeyə hakim olan Allahın əvazına daşlara itaət eləyən dinsizlərdənsən?” Qərib qocanın bu sözlərini eşidənə dizləri əsdi; belə olanda, qocadan soruşdu: “Ay pirani qoca, o Allah haradadır ki, mən ona sitayış eləyim, onun xoş üzünü görüb şad olum?” Qoca da cavabında dedi: “Ay oğul, Allah-təalanı dünyada heç kəs görmür, amma o hər şeyi görür, o özü gözögörtünməzdür, onun yeri göyəldir. Allah-təala hər yerde, yaratdığı xilqətin surətində mövcuddur, o, xilqətin xaliquidir, zəmanələrin hakimidir, insanları və cinciləri o xəlq eləmişdir, peyğəmbərləri göndəmişdir ki, onlar insanları düz yola çıxarsınlar. Allah-təala ona itaət eləyənləri cənnətə göndərir, ona itaət eləməyənləri cəhənnəm odunda yandırır”. Onda Qərib dedi: “Əmican, hər şeyə sahib olan Allah-təalaya itaət eləyənlər nə deyirlər?” Qoca da cavabında dedi: “Ay oğul, mən Ad qəbiləsindənəm, həmin qəbilənin adamları bu dünyada günah işlər görürdülər, özü də onlar dinsiz idilər, Allah onlara Xud adında peyğəmbər göndərdi, ancaq onlar həmin peyğəmbəri yalançı adlandırdılar, onda Allah da qara yel göndərib onları məhv elədi. Mən bizim qəbilədən olan bir dəstə adamlı bərabər Allah'a sitayış elədik, odur ki, cəzadan xilas olduq. Mən səmudilərin¹ vaxtında da, onların Saleh peyğəmbərlə olan əhvalatları vaxtında da olmuşam, onda

¹ Ad və Səmud qəbilələri (adılər və səmudilər), onlara göndərilən peyğəmbərlərə itaət etmədiklərini görə məhv edilmişlər. Bu barədə Quranın onuncu surəsində danışılır.

Allah-təala İbrahim Xəlilullahı¹ Kənanın oğlu Numrudun yanına gəndərdi, onların da arasında həmin əhvalat vəqəf oldu. Mənim Allaha iman gətirən qohum-qardaşım öldü, mən də bu mağarada Allaha səcdə eləməyə başladım – Allah-əkbərdir! – o, mənə istədiyimdən də artıq ruzi verir”. Qocanın bu sözlərini eşidən Qərib soruşdu: “Əmican, bəs mən nə deyim ki, Allah-təalanın itaətkar bəndələrindən biri olum?” Qoca da cavabında dedi: “Oğlum, belə deginən: “Allahdan başqa Allah yoxdur, İbrahim onun xəlilidir!”² Qərib sidq ürkədən Allah-təalaya iman gətirdi.

Bələ olanda qoca Qəribə dedi: “Sənin ürəyində islam dininin gözəlliyi özüne məskən tapdı”. Onda qoca islam dininin bəzi qayda-qanunlarını, bəzi duaların mənasını Qəribə öyrətdi, sonra da ondan soruşdu: “Sənin adın nədir?” Oğlan da cavabında dedi: “Mənim adım Qəribidir”. Qoca onun adını biləndən sonra dedi: “Ya Qərib, sən hara gedirsən?” Qərib də başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində qocaya nəql elədi, dalınca bura gəldiyi dağ quleybanısının əhvalatına çatdı...”

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elö ki altı yüz iyiirmi səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib islam dininə iman gətirəndən sonra başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində qocaya nəql elədi, dalınca bura gəldiyi dağ quleybanısının əhvalatına çatdı. Onda qoca Qəribə dedi: “Ya Qərib, sən dəli olmusan ki, dağ quleybanısının üstüntə tək gedirsən?” Qərib də cavabında dedi: “Ay ağa, mən özümlə iki yüz nəfər athi götürmüşəm”.

¹ İbrahim – Bibliyada göstərilən Avraamdır, müsləmanlar Quranın dördüncü fəsli osaslanaraq ona “Xəlilullah” isəqbi vermişlər, İbrahimlə Nimrud şahın mübarizəsi barədə müsləman əfsanələrində müfəssəl danışılır, həm də onların arasındaki mübarizə Nimrud şahın tam möglubiyəti ilə qurtarır.

² İslam dininə aid olan bu duannın ikinci hissəsinin dəyişik olması onunla izah olunur ki, Əciblə Qəribin nağılındakı əhvalat Mohomməd anadan olmazdan övvəl baş vermişdir.

Onun bu sözünü eşidən qoca ucadan dedi: "Ya Qərib, sən lap on min atlı ilə də getsən, onun öhdəsindən gələ bilməyəcəksən! Onun adı adamyeyən Quleybanıdır (Allah özü sənə kömək olsun!), özü də Xamin nəslindəndir, Hindistanı onun atası məskun eləmişdir, adı Hinddir. Həmin məmləkətə elə onun adı verilibdir. O, quleybanını özünə varis qoyub gedibdir; həm də onun adını Sadan əl-Quleybanı qoyubdur, oğlum, bu Quleybanı da elə zəlim, elə dinsiz iblisdir ki, bəni-adəmdən başqa heç şey yemir. Atası sağ olanda adam yeməyi ona qadağan eləmişdi, ancaq o, atasının sözünə baxmırıd, lap həyasişləşmişdi, onda atası mühabibələrdən, zillet dövründən sonra onu Hindistan məmləkətindən qovdu. O da gəlib bu torpaqda məskən saldı, özünə möhkəm yer elədi, ömür sürməyə başladı, o vaxtdan bəri gəlib-gedənlərin yolunu kəsir, sonra da dərədəki evinə qaydır. Onun beş oğlu var, beşi də elə natarazdır, elə güclüdür ki, daha nə deyim. Onların hər biri min pəhləvana bərabərdir, özü də quleybanı çoxlu pul, mal-dövlət, at, dəvə, inək ələ keçiribdir, dərə onun heyvanları ilə doludur. Mən qorxuram ki, quleybanından sənə xəter dəysin, bir olan Allah-təalədan təmənnam budur ki, sənə kömək olsun. Bunu da yadında saxla: atını çapıb dinsizlərin üstünə cumanda deginən "Allahü-əkbər!" Bu sözlər dinsizləri köməkdən məhrum eləyər".

Sonra qoca Qəribə yüz rit¹ ağırlığında on zinqirovlı bir polad əmud verdi, bu əmudla vuranda zinqirovlar ildirim kimi gurultu qoparırdı, sonra da üç dirsək uzunluğunda, üç qarış enində şimşəkdən qayrılmış bir qılınc verdi, bu qılinci qayaya vursayıdın, qaya iki parça olardı, bir də ona dəmir paltar, qalxan, tumar verib dedi: "Sən öz adamlarının yanına get, onlara təklif elə ki, islam dininə iman gətirsinlər".

Qərib islam dininə iman gətirdiyinə görə şad olub qocanın mağarasından çıxdı, az getdi, çox getdi, gəlib öz adamlarına çatdı. Onlar Qəribin qabağına çıxdılar, ona salam verib soruşdular: "Niyə belə ləngidin, biz nigaran qalmışdıq?" Qərib də başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində onlara danişdi, sonra da islam dininə iman gətirməyi onlara təklif elədi, onların hamısı Allaha sitayış eləyib islam dininə iman gətirdilər. Gecəni sohorocon yatıldılar. Elə ki səhər açıldı, Qərib ata minib qocanın yanına vidalaşmağa getdi, qoca ilə vidalaşandan sonra ondan ayrılib öz adamlarının yanına gəldi. Birdən onun qabağına dəmirpaltalarlı bir süvari çıxdı, o, ayaqdan başınan dəmir paltar geymişdi, təkcə gözünün ucları görünürdü, Qəribi görən kimi atını onun


üstünə sürüb dedi: "Ay ərəblərin zibili, qılınc-qalxanını at yerə, yoxsa bu saat sənə cəhənəmə vasil edərəm!" Qərib də cavabında atını çapaçapa onun üstünə sürdü, qılınclar parlardı, onlar elə vuruşurdular ki, bunu uşaq görseydi qorxudan saçı ağarardı, yanlarında qaya olsaydı, qaya əriyordı, birdən bədəvi ərəb niqabını qaldırdı, onda Qərib nə görə yaxşıdır? Gördü ki, həmin adam Mirdasin oğlu Sahim əl-Leyldir, ana-dan bir qardaşdır!

O ki qaldı Sahimin yola düşüb bura gəlməyinə, məsələ belə idi: Qərib dağ quleybanısının yanına yola düşəndə Sahim evdə yox idi, o qayıdbı goləndə gördü ki, Qərib harasa gedib. Belə olanda o, anasının yanına getdi, evə girəndə gördü ki, anası hönkür-hönkür ağlayır, onda Sahim anasından soruşdu ki, niyə ağlayır, anası da əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nağıl elədi, qardaşının sefərə çıxdığını ona xəbər verdi. İşdən agah olan Sahim dincəlməyib elə o saat başdan geyinib ayaqdan qifillandi, ayaqdan geyinib başdan qifillandi, qılınc-qalxanını götürüb ata süvar oldu, atını sürüb az getdi, üz getdi, dərətəpə düz getdi, axırdı gəlib qardaşına çatdı. Onların başına bayaq dediyimiz əhvalat gəldi. Elə ki Sahim niqabını qaldırdı, Qərib onu görüb tanıdı, ona salam verdi, sonra da qardaşından soruşdu: "Sən hara, bura hara?" Sahim də cavabında dedi: "Mən istədim ki, cəng meydanında necə vuruşduğumu, necə qılinc oynatdığını, nizə işlətdiyimi görəsən, sənin kimi cəngavər olduğumu biləsən".

Onlar atlarını sürüb getdilər, yolda Qərib islam dininə iman gotirməyi Sahimə təklif elədi, Sahim də islam dininə də, Allaha da iman gətirdi; sonra onlar az getdilər, çox getdilər, gəlib həmin vadıyə çatdilar. Dağ quleybanı bu adamların atlarının qaldırdığı tozu görəndə, öz oğlanlarına dedi: "Balalarım, atlara süvar olun, gedin bu qəniməti mənə götərin". Onun bu sözü eşidən oğullarının beşi də atlara süvar olub, Qəribin adamlarının üstünə hücum çəkdilər. Elə ki Qərib gördü beş nəfər əmaliki hücum çəkib onun üstünə gəlir, atını mahmızlayıb qışkırdı: "Siz kimsiniz, hansı tayfadansız, nə istəyirsiz?" Onun bu söz-lərini eşidəndə dağ quleybanı Sadanın böyük oğlu Fəlxun qabağı çıxbı dedi: "Atlardan düşün, bir-birininin qollarını bağlayın, biz də sizi qabağınıza qatıb atamıza aparaq ki, o sizin bir qismini qovursun, bir qismini de bişirsin. O çoxdandır ki, bəni-adəm otı yeməyib".

Elə ki Qərib bu sözləri eşitdi, atını mahmızlayıb Fəlxuna tərəf sürdü, əmudunu qaldırib göydə yellətdi, zinqirovlar elə gurultu qopartdılardı ki, elə bil göy guruldadi, Fəlxun özünü itirdi, Qərib fürsəti fota vermeyib əmudunu endirdi. Bu zərbo çox güclü deyildi, özü də Fəlxunun

¹ Ritl – 449,28 qrama bərabər ağırlıq ölçüsüdür.



küroyinin düz ortasından düşdü, o hündür xurma ağacı kimi yero sırıldı. Belə olanda, Sahim bir neçə adamla bərabər Fəlxunun üstünə töküllüşüb onun ol-qolunu bağladılar, sonra da boynuna kəndir salıb inək kimi sürüb apardılar. Fəlxunun osir düşdүünü görən qardaşları Qəribin üstünə hücum çökdilər. Qərib onlara cəngə girişib üçünü də osir tutdu, quleybanının bir oğlu aradan çıxıb o vaxtacan qaçıdı ki, gəlib atasının yanına çatdı.

Sadan oğlunu görüb ondan soruşdu: "Ardınca nə golir, bəs qardaşların hanı?" Oğlu da cavabında dedi: "Onları hələ biş yeri törəməmiş bir oğlan uşağı osir eləyib, ancaq həmin oğlanın boyu qırıxdırskdır".

Oğlunun bu sözlərini eşidən dağ quleybanı Sadan idi: "Günün işığı sizə haram olsun!" – Bunu deyib o, qaladan çıxdı, bir yekə ağaçdırtıb kökündən çıxartdı, piyada yola düşüb Qəribi, onun adamlarını axtarmağa getdi, özü də piyada ona görə getdi ki, o çox yekəpər idi, onu gəzdirdə bilən at tapılmazdı. Oğlu da onun dalınca getdi, onlar az getdilər, çox getdilər, gəlib Qəribə çatdılar. Dağ quleybanı Sadan Qəribə çatan kimi bir kəlmə də söz deməyib Qəribin adamlarına hücum elədi, ağaclə vurub beş adamı xıncam-xıncam elədi. Sonra da Sahimə hücum eləyib onu ağaclə vurdur. Ancaq Sahim özünü yana verdi, Sadanın zərbəsi boşça çıxdı. Belə olanda, Sadan eyni atına mindi, ağaç kənarə atıb Sahimin üstüne şığıdı, qırğı sərçəni qamarlayan kimi onu qamarladı. Qərib qardaşını Sadanın əlinə keçmiş görəndə bərkdən qışkırdı: "Allahü-əkbər! Ya Allahın və Məhəmməd əleyhəssalamın dostu İbrahim peyğəmbər, sən özün kömək ol!"

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elö ki altı yüz iyirmi doqquzuncu gecə oldu, Şəhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib qardaşını Sadanın əlində osir görəndə, bərkdən qışkırdı: "Allahü əkbər! Ya Allahın və Məhəmməd əleyhəssalamın dostu İbrahim peyğəmbər, sən özün kömək ol!" Bunu deyib Qərib atını döndərdi. Dağ quleybanısının üstüne sürdü, əmədu elə yelletdi ki, zinqirovları gurultu

qopartdı. Sonra da Qərib: "Ya Allah! – deyib əmudu Sadanın qabırğasına elə bərk ilişdirdi ki, Sadan bihüş yerə sərıldı, Sahim sıvişib onun əlindən çıxdı. Sadan huşa gəlməmiş onun əl-qolunu bağladılar, ayaqlarına kündə vurdular, oğlu atasının əsir düşdürüünü görəndə dənəb qaćmağa başladı, amma Qərib ona aman vermədi, atını onun dalınca çapdı, haqlayıb əmudunu düz onun kürəyinin ortasına endirdi, quleybanının oğlu atdan yixılıb yerə sərıldı, Qərib o saat onun əl-qolunu bağlayıb qardaşları ilə atasının yanında oturdu, sonra onların hamisini iplə bir-birinə möhkəm bağlayıb dəvə kimi sürüb apardılar. Pəhləvanlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gedib dağ quleybanısının qalasına çatdılar; elə ki qalaya çatdılar, gördülər burada o qədər mal-dövlət, o qədər ləl-cəvahirat var ki, saymaqla başa gələn deyil; sonra da gördülər ki, burada min iki yüz nəfər əl-qolu bağlı, ayaqlarına kündə vurulmuş fars var. Qərib dağ quleybanısının taxtında əyləşdi – bu taxt əvvəller Sas ibn Şis¹ ibn Şəddan ibn Adın idi – öz qardaşı Sahimi sağında əyləşdirdi, yaxın adamları da sağında, solunda dayandılar.

Sonra Qərib əmr elədi ki, dağ quleybanısı Sadanı hüzuruna götürsinlər; elə ki dağ quleybanısını onun hüzuruna götürdilər, Qərib ondan soruşdu: "Ay mələn, özünü nə kökdə görürsən?" Sadan da cavabında dedi: "Ay ağa, mən çox pis kökdəyəm, alçalmışam, ağlımı da tamam itirmişəm. Mənim də, uşaqlarımın da əl-qolu kəndirle bağlıdır, boy-numa da dəvə kimi noxta salınıb". Sadanın bu sözlərini eşidən Qərib dedi: "Mən isteyirəm ki, siz mənim qail olduğum dinə, yəni islam dininə iman götürəsiz, hər iki dünyani, hər şeyi yaradan, hər şeydən xəbərdar olan bir Allaha iman götürəsiz (Allahdan başqa Allah yoxdur!), həm də İbrahim Xəlilullahın, Allah ona rəhmət eləsin, peyğəmbərliyini qəbul eləyəsiz!"

Dağ quleybanı Sadan oğlanları ilə bərabər islam dininə iman götürdilər, islam dini onlara nicat verdi, Qərib də buyurdu ki, onların əl-qolunu açıslar, elə də elədilər, onların əl-qolunu açdılar. Belə olanda, quleybanı Sadan ağlayıb Qəribin ayaqlarına döşəndi, onun ayaqlarından öpməyə başladı, oğlanları da Qəribin ayaqlarına döşənib öpməyə başladılar, ancaq Qərib qoymadı, onlar ayağı qalxıb adamların yanında dayandılar. Qərib üzünü Sadana tutub dedi: "Ya Sadan!" Sadan da cavabında dedi: "Ya hökmdar, qullığuna hazırlam!" Qərib soruşdu: "Bu qərib adamlar kimdirler, nəcidiirlər?" Sadan da cavabında dedi:

¹ Şis Adının üçüncü oğlu Sifamın orobə adıdır.

"Ya hökmdar, bunlar İran məmləkətindəndirlər, mənim ovumdurlar, özü də bunlar tək deyillər, başqları da var". Sadanın bu sözünü eşidən Qərib soruşdu: "Onlarla kim var?" Sadan cavabında dedi: "Ay ağa, İran padşahı Şapurun¹ qızı Fəxri-Tac, onunla bərabər yüz kəniz var, özü də bu kənizlər elə gözəldirlər, elə göyçəkdirlər ki, yemə-içmə, onların xəttü-xalına, gül camalına tamaşa elə".

Sadanın bu sözlerini eşidən Qərib buna mat-məəttəl qalib soruşdu: "Sən onları necə elə keçiribson?" Sadan da cavabında dedi: "Ya əmir, günlərin bir günü mən oğlanlarımı, qullarından da beş nəfərini götürüb ova çıxdım, ancaq yolda bizə bir dənə də olsun ov rast gəlmədi. Belə olanda, biz atlarımızı mahmızlayıb üz qoysuq bərrü-biyabana, az getdik, çox getdik, gəlib İran torpaqlarından birinə çıxdıq. Biz orada dörd dövrə vurub ov axtarmağa başladık ki, əlibəş qayitmayıaq. Birdən uzaqda toz qalxdı, biz qullarımızdan birini göndərdik ki, görsün bu nə tozdur, qul getdi, bir müddət gözdən itdi, sonra qayıdib dedi: "Ay ağa, o gələn farsların, türkərin, deyələmilərin padşahı Şapurun qızı Fəxri-Tacdır, özü də onunla iki min atlı var, onlar bu tərəfə gəlirlər". Quldan bu xəbəri eşidib ona dedim: "Sən xoş xəbər götirdin, bundan böyük qənimət olmaz!" Sonra mən oğlanımla bərabər atlarımlı çapıb farslara hücum elədik, onların üç yüzünü öldürdük, min iki yüzünü, bir də Şapurun qızının əsir tutduq, onun yanında olan nadir şeyləri də, var-dövləti de götürüb bu qalaya götirdik".

Sadanın bu sözlərini eşidən Qərib soruşdu: "Sən şahzadə xanım Fəxri-Tacla günah iş görmüşənmi?" Sadan da cavabında dedi: "Sənin başına and olsun, iman getirdiyim dina aid olsun ki, onunla günah iş görməmişəm!" Belə olanda, Qərib dedi: "Ya Sadan, yaxşı eləmisiñ ki, qızə ol vurmamışan. Onun atası yerin şahənşahıdır, o hökmən qoşun yiğib qızının dalınca göndərocək, qızını əsir eləyən məmləkətini dağdırıb xarabazaça çevirəcək. Kim ki, işin axırını fikirloşmur, bəxti ondan üz döndərir. Bəs o qız haradadır, ya Sadan?" Sadan da cavabında dedi: "Mən onunla kənizlərinə ayrıca saray ayırmışam, onlar həmin sarayda qalırlar". Onda Qərib dedi: "Həmin sarayı mənə göstər". Sadan da cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Sonra Qəriblə Sadan ayağa qalxdılar, gedib şahzadə xanım Fəxri-Tacın sarayına çatdılar. Onu nə kökdə görsələr yaxşıdır? Gördülər cah-cələl, naz-nemət içinde böyümüş bu qız alçaldığı üçün qəm dəryasına batıb hönkür-hönkür

¹ Şapur – Sasanilər sülaləsindən iki hökmdarın adıdır. Mədəindəki moşur sarayı I Şapur (247-272-ci illerde hökmənlər etmişdir) tikdirmiştir.

ağlayır. Qərib ona baxdı, gördü qız elə gözəl, elə göyçökdir ki, elə bil ondördgeçəlik aydır; Qərib qadir Allaha dua elədi, Fəxri-Tac da Qəribə baxdı, gördü ki, bu cavən misli-bərabəri olmayan pəhləvəndir, işidəyan gözlərindən bəlli olur ki, igidlilikdə onun tayı-bərabəri yoxdur. Şah qızı Qəribin hüzurunda ayağa qalxdı, onun əllərindən öpdü, sonra da ayaqlarına yixilib dedi: "Ay zəmanəmizin pəhləvanlar pəhləvanı, mənim havadərim sənsən! Məni bu quleybanının əlindən qurtar. Qorxuram o mənim namusuma toxunsun, sonra da məni yesin. Məni öz kənizlərinə qulluqcu elə". Qızın bu sözlərini eşidən Qərib dedi: "Qorxma, atanın məmləkətinə, öz əvvəlki cah-cəlalına çatananın sənin başından bir tük də əskik olmayıacaq". Qəribin bu sözlərini eşidən şah qızı Allaha dua elədi ki, onun ömrünü uzun eləsin, şan-şöhrətini artırınsın.

Qərib buyurdu ki, farsların əl-qollarını açıslar, o deyən kimi elədilər, farsların əl-qollarını açıdilar, sonra o, üzünü Fəxri-Taca tutub dedi: "Axı sənə nə olmuşdu ki, saraydan çıxıb bərrü-biyabana gəldin, quldurlar da səni əsir elədilər?" Fəxri-Tac da cavabında dedi: "Ya hökmdar, mənim atam, onun padşahlığının rəiyiyəti, türk, deyləmi və məcəus ölkələrinin rəiyiyətləri bir olan Allahın əvəzinə atəşə sitayış eləyirlər. Bizim ölkədə, padşahlığımızda Atışgah adlanan bir ibadətgah var. Hər il bayramda məcəuslərlə atışpəroslərin qızları həmin ibadətgaha yiğisirlər, bir ay bayramı sərasər orada qalırlar, sonra öz məmləkətlərinə qaydırırlar. Mən də həmişəki kimi öz kənizlərimlə bərabər ora yola düşdüm, atam da mühafizə eləmək üçün mənə min atlı qoşdu, bu quleybanı bizi hücküm etdi, mənim adamlarımın bir qismını öldürdü, yerdə qalanını da əsir eləyib bu qalaya saldı. Ay igid pəhləvan, bax, bizim başımıza bu əhvalat golub, Allah səni cəmi bəllərdən uzaq eləsin!". Qızın bu sözlərini eşidən Qərib dedi: "Qorxma, mən səni öz sarayına, öz cah-cəlalına çatdıracağam". Qız da Qəribə dua elədi, onun əlindən, ayağından öpdü.

Sonra Qərib qızın otağından çıxdı, tapşırı ki, ona hörmət eləsinlər. Qərib gecəni yatdı, ele ki sohər açıldı, o qalxb dəstəməz aldı, rəhmətlik İbrahim Xəlilullahın, ona salam olsun, dininə iki rükət namaz qıldı. Quleybanı da, onun oğlanları da, Qəribin adamları da dəstəməz alıb namaz qıldılar. Sonra Qərib üzünü Sadana tutub dedi: "Ay Sadan, sən Güzar Vadisini mənə göstərərsənmi?". Sadan da cavabında dedi: "Ya hökmdar, göstərərəm". Sonra Sadan oğlanları ilə, Qərib öz adamları ilə, Fəxri-Tac da öz kənizləri ilə ayağa qalxdılar, hamıhqla saraydan çıxdılar. Sadan da öz qullarına, kənizlərinə əmr elədi ki, heyvan kəs-

sinlər, xorək bişirsinlər, ağacların arasında süfrə açıslar. (Sadanın yüz əlli nəfər kənizi, min nəfər də qulu vardi, bu qullar onun dəvələrini, inek və qoyunlarını otarırdılar.) Qərib öz adamlarıyla bərabər Güzar Vadisində getdi; elə ki ora çatdılar, Qərib gördü ki, burada əntiqə ağacalar var, budaqlara qommuş cürbəcür quşlar səs-səsə verib oxuyurlar, bülbül də cəh-cəh vurur, onların oxuduğu cürbəcür mahnilara zinot verir, bu quşların arasında qumru quşu da var, xülasə, Allahın yaratdığı quşların səsi bu yeri başına almışdır..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz otuzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib öz adamlarıyla, quleybanı da öz adamlarıyla bərabər Güzar Vadisində getdilər. Qərib gördü ki, burada quşlar səs-səsə verib oxuyurlar, Allahın yaratdığı qumru quşunun, cəh-cəh vuran bülbüllün, qaratoğluğun xoş nəğmələri cəmənzəri başına alıb, quşların nəğmələri elə xoşdur ki, adam onları tərifləməyə söz tapmir, burada göyərçinin də, tutuğunun da aydın, xoş səsləri bir-birinə qarışib, ağaclarda cürbəcür meyvələr qoşa-qoşadır, budaqlardan həm turş, həm şirin nar sallanır, badami və kafuri ərikler, Xorasan badamı, budaqları soyüb budaqlarına qarışmış gavalı, məşəl kimi od tutub yanın portağal, budaqları əyən qalın-qabıq lumu, iştahı olmayanlara iştah götürən şirin lumu, sarılıq azarına tutulanı sağaldan turş lumu, Allah-təalanın yaratdığı qırmızı və sarı xurma var. Bir məcnun şair bu barədə yaxşı deyib:

Öton quşlar nəğməsilə, şuro goləndə,
Sevənləri ora çəkir dan söküldə.

Six kölgeli, bol meyvoli, saf sulu bu yer
Axırətin behişt adlı bağına bonzər.

Bu vadı Qəribə xoş gəldi, o əmr elədi ki, cəmənzarda Xosrovlar şahının qızı Fəxri-Tac üçün çadır qursunlar, elo o saat ağacların arasında ona çadır qurdular, yero gözol, bahalı xalçalar döşədilər.

Qərib əyləşdi, süfrə saldılar, yemək götürdilər, onlar doyunca yedi-lər, sonra Qərib Sadana dedi: "Ay Sadan!" O da cavabında dedi: "Ya hökmədar, mən buradayam!" Qərib ondan soruşdu: "Səndə şərab varmı?" Sadan da dedi: "Bəli, mənənde çoxillik şərab var, özü də bir hovuz". Onda Qərib dedi: "Get bir az götür içək". Sadan on nəfər qul göndərdi, onlar çoxlu şərab götürdilər, hamı içib kef eləməyo, şadlanmağa başladı. Qərib çox şad oldu, bu dəmdə Məhdiyə yadına düşdü, odur ki, bu şerî oxudu:

"Xatırladım mən səninlə olduğum çağı,
Təzələndi odlu qəlibin eşqi-marağı.

Öz xoşumla atmamışam, vallah, mən səni,
Dönlükün günahkarı bil zəmanəni.

Məndən sənə min-min salam! Bilmək istəsən,
Dərd əlindən, qəm əlindən təqotsızəm mən..."

Onlar beləcə üç gün, üç gecə yeyib-içdilər, kef çəkdilər, sonra qalaya çatdılar. Qərib öz qardaşını, Sahimi yanına çağırıldı. Sahim gələndə Qərib ona dedi: "Yüz nəfər atlı götür ata-ananın, qohum-qardaşının, Kaxtan övladlarının yanına get, yiğ onları bura götür, qoy onlar burada yaşayıb ömürlərini başa vursunlar. Mən də Fəxri-Tacı götürüb fars torpaqlarına, onun atasının yanına gedirəm. Ay Sadan, son də oğlanlarını bərabər, biz qayıdırıb gələnəcən bu qalada qalarsan". Bunu eşidən Sadan Qəribden soruşdu: "Sən niyə məni özünlə fars torpaqlarına aparmırsan?" Qərib də cavabında dedi: "Ona görə aparmıram ki, sən farsların padşahı Şapurun qızını əsir eləmisən, birdən onun gözü sənə sataşsa, ətini yeyib qanını içər".

Qəribin bu sözlərini eşidən dağ quleybanısı Sadan elə qəhqəha çəkiib güldü ki, elə bil göy guruldadi, sonra da ucadan dedi: "Ya hökmədar, sənin başına and olsun, farslarla deyləmilər birlikdə üstümə gəl-sələr, arxayıñ ol, mən onların hamisəna ölüm bədəsi içirdərəm!" Qərib də dedi: "Onu bilirom, sən düz deyirsən, ancaq mən qayıdırıb sənin yanına gələnəcən qalada otur". Sadan da cavabında dedi: "Baş üstə, itaat borcumdur!"

Sahim yola düşüb getdi, Qərib də özü ilə Kaxtan övladlarından götürüb farsların momlökətinə getdi. O, şah qızı Fəxri-Taci, onun adamlarını götürüb yola düşdü, onlar farsların padşahı Şapurun şəhərlərinə tərəf getdilər.

Bunlar burada qalsınlar, indi sizə kimdən deym, Şapur şahdan. O, qızının Atəşgahdan qayıtmagını gözledi, həmişəki müddət keçdi, ancaq qızı qayıdırıb gəlmədi, belə olanda, onun ürəyinə xal düdü. Şapur şahın qırx veziri vardi, bu vezirlərin arasında Didan adında bir vezir var idi, özü də o hamidən qoca, hər şeydən, hər işdən xəbərdar adam idi, odur ki, padşah vezir Didanı hüzuruna çağırıb dedi: "Ya vezir, qızım gəlib çıxmayıb, həmişəki müddət də keçib, ancaq ondan bir xəbər-ətər yoxdur. Atəşgaha çapar göndər, getsin görsün qızım niyə longiyib". Vezir cavabında dedi: "Baş üstə, itaat borcumdur!" Sonra vezir padşahın hüzurundan mürəxxəs olub bayırı çıxdı, çaparbaşını çağırıb dedi: "Ele bu saat Atəşgaha get".

Çapar atını minib yola düşdü, dərələrdən sel kimi, təpələrdən yel kimi keçib özünü Atəşgaha yetirdi. O, rahiblərdən padşahın qızını soruşdu; rahiblər də cavabında dedi: "Biz bu il onu burada görməmişik". Belə olanda, çapar getdiyi yolla geri qayıtdı, az getdi, üz getdi, dərə-tepe düz getdi, gəlib İsbənir¹ şəhərinə çatdı, vezirin hüzuruna gedib işin nə yerdə olduğunu ona xəbor verdi, padşah bir qiyamat qopartdı ki, gəl görəsən, tacı başından götürüb yerə çırpdı, saqqalını yoluñ töküdü, huşunu itirib yerə sərildi. Padşahın üzünə su çilədilər, o özünü gəldi, gözlərindən yaş axdı, qəm dəryasına batıb bu iki beyti dedi:

"Sənsiz səbri harayladım, bir də fəryadı,
Cavab verən fəryad oldu, səbr olmadı.

Fələk bizi ayınlamağa elədi vadar,
Xəyanətlər törətməkdə ona taymı var?"

Sonra padşah on nəfər əmiri hüzuruna çağırıb onlara əmr elədi ki, atlara süvar olsunlar, on min atlı götürüb hərosi bir iqlimo² tərəf gedib Fəxri-Taci axtarınlar. Onlar atlara süvar olub öz adamları ilə bərabər hərosi bir iqlimo tərəf yola düşdülər. Bunlar burada qalsınlar, indi sizə

¹ Orijinalda göstərilən İsbənir ovəzinə "Əsbənəbr" oxumaq lazımdır. İran şahlarının qış iqamotgahının – Babilistan şəhəri Ktesifonun conub hissəsi belə adlanırdı, orobor həmin şəhəri üzbüüz yerləşən Selekvya şəhəri birləşdirib "ol-Modayim" şəhəri adlandırdılar. Buna görə də bir neçə səfər yuxarıda deyilir ki, Qərib "farsların padşahının şəhərlərinə" tərəf getdi, İsbənir şəhərinin özü isə sonralar İsbənir ol-Modayın adlanmışdır.

² Ərəb coğrafiyası-nısları, yunanların ardınca, onlara molun olan torpaqları cəmibdən şimala tərəf uzununu yeddi qırşaq, yaxud iqlimo (yun. "klima" sözündən) böldürdülər.

kimdən deyim, Fəxri-Tacın anasından. O, kənizlərilə borabər qara geyib başlarına kül tökdülər, oturub ağı deyə-deyə ağlamağa başladılar.

Bunlar burada yas saxlayıb ağlamaqda olsunlar, indi sizə kimdən xəbor verim Qəribdən...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz otuz birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Şapur şah öz qoşunlarını qızını axtarmağa gönderdi, qızın anası kənizlərlə bərabər qara geyib başlarına kül tökdülər, oturub ağı deyə-deyə ağlamağa başladılar. Bunlar burada yas saxlayıb ağlamaqda olsunlar, sizə kimdən xəbor verim, Qəribdən. Yolda başına əcaib əhvalat gələnəcən o az getdi, çox getdi, düz on gün yol getdi, on birinci gün birdən gördü ki, qabaqda toz ərəşə qalxdı. Qərib farslara sərkərdəlik eleyən əmiri yanına çağırdı, əmir gəlib onun hüzurunda dayananda Qərib ona dedi: “Get bizi düz-doğru xəbor gətir görək, ərəşə qalxan bu tozum səbəbi nədir”. Əmir də cavabında dedi: “Baş üstə, itaət borcumdur!”. Bunu deyib əmir atını o vaxtاقان sürdü ki, gedib toz dumanının içini girdi. O gördü ki, toz qaldıran atlillardır, onda soruşdu ki, siz kimisz. Onlardan biri dedi: “Biz Bəni Xital qəbiləsindən, əmirimiz də əs-Samsam ibn əl-Cərrahdır. Biz beş min atlıyiq, yol kəsməyə, çapıb-talamağa çıxmışıq”.

Fars atını çaparaq sürüb geri qayıtdı. Qəribin yanına gəlib işin no yerdə olduğunu ona xəbor verdi. Qərib məsələdən hali olub Kaxtan övladlarına da, farslara da qışqıra-qışqıra dedi: “Silahları götürün!” Onlar da silahlarını götürüb tərpəndilər. Bədəvi ərəblər onların qabağına çıxıb qışqırdılar: “Qənimətimiz gəlir, qənimətimiz gəlir!” Qərib də qışqıra-qışqıra dedi: “Allah sizi rüsvay eləsin, ay ərəb köpəkləri!”

Sonra də Qərib atını sürüb ley kimi onların üstüne şığıdı, nər pəhləvan kimi onlarla cəng başlayıb qışqırdı: “Allahü-əkbər! Hey-hey, rəhmətlik İbrahim Xəlilullahın dini namino!”

Onlar vuruşmağa başladılar, bir əlbəyaxa vuruşma başladı ki, gol görəsən, hər tərəfdə qılınclar işləyirdi, söz-söhbət uzandı, onlar gün

batanacaq vuruşdular. Elə ki hava qaraldo, hər iki tərəf öz yerinə çəkildi. Qərib öz adamlarını yoxladı, gördü ki, Kaxtan övladlarından beşi, farslardan yetmiş üçü öldürülüb, əs-Samsamin adamlarından isə beş yüz-dən çox atlı öldürülüb.

Əs-Samsam atdan düşüb nə yemək yedi, nə də yatdı, o öz adamlarına dedi: “Mən ömrümde belə cəng görməmişəm. Bu cavan gah qılınc işlədir, gah da əmud, mən sabah özüm onunla cəngə çıxacağam, onu meydana çağıracağam, bu ərəblərin hamisini doğrayacağam”.

Bunlar burada qalsınlar, sizə kimdən deyim Qəribdən. Elə ki o öz adamlarının yanına gəldi, baş verən əhvalatdan qorxmuş Fəxri-Tac gözüyəsi onun qabağına çıxdı, atının üzəngisindən tutdu, ayağından öpüb dedi: “Ay pəhləvanlar pəhləvanı, Allah sənin qoluna qüvvət versin, düşmənləri zəlil eləsin! Şükür Allaha ki, bu gün səni bələdan uzaq elədi. Ancaq mən qorxuram ki, bu bədəvi ərəblərdən sənə xəter dəysin”.

Qərib qızın bu sözlerini eşidib güldü, ona ürək-dirək verib sakit elədi, sonra da dedi: “Şah qızı, qorxma! Əgər bu səhra başdan-başa düşmənlə dolsayıdı, yenə də o böyük Allahın köməyiəl mən onların hamisini qırardım!”

Şah qızı ona razılıq elədi, Allaha dua elədi ki, Qərib düşmənləri bassin, sonra da çıxıb öz kənizlərinin yanına getdi. Qərib də atdan düşdü, kafirlərin qanına bulaşmış əllərini, palтарını yuyub pak elədi, sonra pəhləvanlar səhərəcən yatıldılar, gecə növbə ilə bir-birinin keşiyini çəkdilər.

Elə ki səhər açıldı, hər iki tərəfin qoşun əqli atlara süvar oldular, cəng meydanına gəldilər. Qərib atını hamidan qabaqda süründü. O, atını çaparaq sürdü, kafirlərə yaxınlaşıb qışqırdı: “Düşmənlərin arasında elə bir zirək, qoluqüvvətli pəhləvan var ki, mənim cəngimə çıxa bilsin?” Adılər qəbiləsi nəslindən olan nataraz bir əmaliki atını Qəribin üstüne sürüb ucadan dedi: “Ay ərəblərin zibili, tut gəldi, o dünyaya təşrif aparmağına şad ol!”

Onun iyirmi rıtlı ağırlığında dəmir əmudu var idi, o, əmudu qaldırıb Qəribə endirdi, ancaq Qərib onun zorbəsindən yayındı, əmud bir dır-sək yərə batdı. Əmaliki əmudu qaldırmaq üçün oyılonda, Qərib dəmir dəyənəklə vurub onun alını parçaladı. Sonra Qərib meydanda atını oynadıb cəngə pəhləvan çağırıdı, bir pəhləvan da onun cənginə çıxdı. Qərib onu da öldürdü, üçüncü pəhləvan, onuncu pəhləvan onun cənginə çıxdı, Qərib onların hamisini öldürdü, xülasə, cəng meydanına kim çıxırdısa, Qərib vurub onu öldürdü.

Kafırlar Qəribin nər kimi vuruşduğunu, zərbosinin necə güclü olduğunu görəndə, cəngdən yayınmağa, geri çökilməyə başladılar, onların əmiri bunu görəndə ucadan dedi: "Allah sizə lənət eləsin! Mən özüm onun cənginə çıxacağam!"

O, dəmir palitar geyinib, silah-əsləhəsini götürdü, atını cəng meydanına sürüb Qəribin borabörönə çatdı, üzünü Qəribə tutub dedi: "Ay ərob köpəyi, vay halına, yəni sən bu yero qatmışsan ki, cəng meydanına çıxıb mənim adamlarımı öldürərsən?" Qərib də cavabında dedi: "Bu meydan – bu şeytan! Bacarırsansa, buyur, öldürdürüüm pəhləvanların qanını məndən all!" Əs-Samsam atını bərk sürüb Qəribin üstüne cumdu, Qərib də ığid pəhləvan kimi özünü qırṛəli, ürəklə onun qabağına çıxdı, onlar dəyənəklə elə qızığın vuruşmağa başladılar ki, hər iki qoşun əhli gözlərini zilləyib heyratla onlara baxırdı. Onlar cəng meydanında dövrə vurub bir-birinə dəyənək endirməyə başladılar. Belə olanda, Qərib hiylə işlədi cəng meydanında əs-Samsamı aldatdı, dəyənəyi onun düşündən elə zərbə vurdı ki, əs-Samsam atdan yero düşüb oldu. Başçılarnı ölmüş görəndə əs-Samsamın adamları Qəribə hücum etdilər. Qərib də onların üstüne cumub qışqırdı: "Allahü-əkbər!.. Allah-təala rəhmətlik İbrahim Xəlilullahın dininə qail olanlara kömək eləyir, qəlebə qismət eləyir, onun dininə qail olmayanlara qənim olur!.."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elə ki altı yüz otuz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, əs-Samsamın adamları sohbəsəf Qəribə hücum eləyəndə, Qərib də onların üstünə cumub qışqırdı: "Allahü-əkbər!.. Allah-təala dina qail olanlara kömək eləyir, qəlebə qismət eləyir, dinsizlərə qənim olur!.."²

Kafırlar qüdrətli, hər şeyə qadir olan, gözə görünməyən, özü isə hamını görən bir olan Allahın adını eşidəndə bir-birinə baxıb dedilər: "Bu nə sözlədir ki, eşidən kimi dizlərimiz əsdi, cəsarətimiz yox oldu,

¹ Nağılçı, görünür, əhvalatın islamiyyətdən avvol baş verdiyini bozun unudur.

² Qəribə Əcibin əhvalatında tez-tez təkrar olunan Quran ayosıdır (VI surə, 103-cü ayə).

canımıza lərzo düdü. Biz ömrümüzdə bundan xoş sözlər eşitməmişik!" Sonra da onlar bir-birlərinə dedilər: "Gəlin cəngdən çəkinək, həmin sözlərin nə olduğunu onlardan soruşaq". Onlar vuruşmaqdən çəkildilər, atlarından düşdülər, onların ağsaqqalları bir yero yiğisib məsləhətləşdilər, Qəribin yanına getmək istedilər. Belə olanda, onlar dedilər: "Qoy bizlərdən on nəfər onun yanına getsin!" On nəfər on yaxşı adamlarını seçdilər, onlar Qəribin çadırına tərəf getdilər.

Bunlar burada qalsınlar, size kimdən deyim, Qəribə onun adamlarından. Onlar düşmənin davadan çəkindiyini görüb təccüb elədilər, öz çadırlarına gedib dincəlməyə başladılar. Elə bu dəmdə həmin on nəfər goldı, onlar Qəribin hüzuruna gəlməyə izn istedilər. Onlar Qəribin əllərindən öpdülər, dua elədilər ki, onun şan-şöhrəti artsın, ömrü uzun olsun, belə olanda Qərib üzünü onlara tutub soruşdu: "Siz niyə cəngdən çəkindiz?" Onlar da cavabında dedilər: "Ya hökmədar, sənin qışqıra-qışqıra dediyin sözlər bizi qorxuya saldı". Onların bu sözünü eşidən Qərib soruşdu: "Siz nəyə sitayış eləyirsiz?" Gələnlər də onun cavabında dedilər: "Biz ruh qəbiləsinin hökmədləri Vaddəyə, Suvəyə, Yaqusa¹ sitayış eləyirik". Onların bu sözünü eşidib Qərib də dedi: "Biz yeri, göyü, dünyada hər şeyi yaradan, dağları yerbəyər eləyon, daşdan su çıxaran, ağaclar yetişdiron, sohralarda vohsi heyvanları yaradan, canlıların hamisini ruzisini verən Allah-təalaya sitayış eləyirik. Allah vahiddir, hər şeyə hakimdir.

Elə ki gələnlər Qəribin bu sözlərini eşitdilər, təkallahlıq sözləri onların ürəyini açdı, odur ki, dedilər: "Doğrudan da bu Allah böyük hökməddir, mərhəmətdidir, rəhmlidir". Sonra da Qəribdən soruştular: "Biz nə deyək ki, müsəlman olaq?" Qərib də xoş səslə dedi: "Belə deyin: "Allahdan başqa Allah yoxdur, İbrahim Xəlilullahdır". Bu on nəfər sidq ürəkdən Allaha inam gotirdilər. Sonra Qərib dedi: "Əgor islam dininin gözəlliyi doğrudan da ürəyinizdə özünə yer eləyib, onda gedin öz adamlarınıza təklif eləyin ki, bu dino iman gotırsınlar. Əgor onlar islam dininə iman gotırsalar nicat taparlar, yox əgor iman gotırməsələr, biz onları cəhənnəmə vasil edərik!"

Belə olanda on nəfər elçi öz adamlarının yanına getdilər; elə ki golib onların yanına çatdılar, həqiqəti, bir də on gözəl dino necə iman gotırmək lazımdı olduğunu onlara başa çaldılar. Onlar da islam dininə

¹ Vaddə, Suvo, Yaqus - Quranın XXI surəsində (22-ci ayədə) adları çəkilən üç bütün adlardır. Quran şəhər eləyənlərin fikrincə bu adlar, qohumları onlar üçün heykəl qoyduqları şahidlərin adlarıdır ki, sonralar sitayış edilən müqəddəs bühlərə çevrilmişdir.

sidq ürəkdən iman gətirib Qəribin çadırlarına tərəf qaçdırılar, əyilib Qəribin qabağında yeri öpdülər, dua elədilər ki, onun şan-söhrəti, cah-cələli daha artıq olsun. Sonra da Qəribə dedilər: "Ya hökmərimiz, biz indi sənin qulların olduq. Ürəyin nə istəyirse bizə əmr elə: biz sənin itaətindəyik, bir sözünü iki eləmərik, həm də daha səndən ayrılmayacaq, çünki Allah sənin əlinle bizi düz yola çıxartdı!"

Qərib də onlara Allahdan əvəz istədi, sonra dedi: "Öz mənzillərinizə gedin, mal-dövlətinizi, arvad-uşaqlarını götürüb tərpənin. Bizzən qabaq Gülgaz Vadisində, Şiş oğlu Sasın qalasına gedin, mən də farsların padşahı Şapur şahın qızı Fəxri-Tacı ötürüm, qayıdış sizin yanınızda gəlirəm!"

Onlar da cavabında dedilər: "Baş üstə, itaət borcumdur!" islam dininə iman gətirdiklərinə şad olub, elə o saat öz köçəbələrinə tərəf yola düşdülər. Onlar köçəbələrinə galib arvad-uşaqlarına islam dininə iman gətirməyi təklif elədilər, arvad-uşaqları da islam dininə iman gətirdilər, dönbüb müsəlman oldular. Sonra onlar çadırları söküdülər, mal-dövlətlərini, mal-qaralarını götürüb Gülgaz Vadisine yola düşdülər, dağ quleybanı Sadan, onun oğlanları gələnlərin qabağına çıxdılar. Qərib onlara tapşırımsıdı: "Elə ki dağ quleybanı qabağına çıxbı, sizi tutmaq istədi, hər şeyi yaradan Allahın adını çəkin. Sadan Allah-təalanın adını eşidən kimi dava eləməz, sizə hörmət eləyər".

Elə ki dağ quleybanı Sadan, onun oğlanları gələnlərin qabağına çıxbı onları tutmaq istədilər, gələnlər ucadan Allah-təalanın adını çək-dilər, belə olanda, Sadan onların qabağına çıxbı bir hörmət elədi ki, daha nə deyim. Sonra Sadan onlardan hal-əhval tutdu; onlar da Qəribə olan əhvalatı ona nəql elədilər. Sadan çox şad oldu, onlara ev-əşik verdi, əlindən gələn hörməti elədi.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Qəribdən. O şah qızı Fəxri-Tacla İsbənirə şəhərinə yola düşdü. Onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, beş gün-beş gecə yol getdilər, altıncı gün o, birdən gördü ki, qabaqda toz ərşə qalxdı, farslardan birini gəndərdi, gedib düz-doğru xəbər gətirsən, həmin fars ərşə qalxan toza tərəf getdi, sonra da quş kimi tez qayıdış dedi: "Ya hökmədar, bu tozu qaldıran bizim yoldaşlarımızdır, min nəfər atlıdır, onları padşahımız göndəribdir ki, Fəxri-Tacı axtarış tapsınlar".

Bu sözləri eşidən Qərib öz adamlarına əmr elədi ki, atlardan düşsünlər, çadırları qursunlar, onlar da atlardan düşdülər, çadırları qurdular; elə ki padşahın göndərdiyi adamlar golib çatdırılar, Fəxri-Tacın adamları onların qabağına çıxdılar, əhvalatı əvvəldən axıracan, yerli-

yerində onların başçısı Tumana nəql elədilər, həm də şah qızı Fəxri-Tacın sağ-salamat olduğunu ona xəbər verdilər. Tuman şahzadə Qəribin barəsində deyilənləri eşidib onun yanına getdi, əyilib onun qabağında yeri öpdü, şah qızının əhvalatını soruşdu, Qərib onu qızın çadırına göndərdi. Tuman Fəxri-Tacın yanına gedib, onun əl-ayağından öpdü, qızın atasının, anasının əhvalatını ona danışdı, şah qızı da başına gələn əhvalatı, Qəribin onu dağ quleybanısının əlindən necə qurtardığını əvvəldən axıracan, yerli-erində Tumana danışdı..."

Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz otuz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə ravayət eləyirlər ki, Fəxri-Tac dağ quleybanısının onu əsir eləməyini, Qəribin onu bələdan qurtarmağını, yoxsa Sadanın onu yeyəcəyini yerli-erində Tumana nəql elədi. Sonra şah qızı dedi: "Atam gərok padşahlığının yarısını Qəribə versin".

Sonra Tuman ayağa qalxıb Qəribin əlini, ayağını öpdü, bu yaxşılıqlarına görə razılıq eləyib soruşdu: "Padşah sağ olsun, bəlkə izn verəsən mən İsbənirə qayıdış şaha xoş xəbər verim ki, o, şad olsun?" Qərib də cavabında dedi: "Get, özü də xoş xəbər üçün müştuluq al". Tuman yola düşdü, Qərib adamlarıyla bərabər ondan sonra tərpəndilər. Bunlar burada qalsınlar, indi sizə kimdən deyim Tumandan. O, dərələrdən sel kimi, tərələrdən yel kimi keçib özünü İsbənirə əl-Mədayinə yetirdi, saraya qalxdı, padşahın hüzuruna getdi, əyilib onun qabağında yeri öpdü, padşah ondan soruşdu: "Nə var, ay şadxəbər?" Tuman da dedi: "Muştuluğumu verməyinə deməyəcəyəm". Şah ucadan dedi: "Məni şad elə, müştuluğun boynumda!" Onda Tuman dedi: "Şahənşah sağ olsun, şad ol, Fəxri-Tac sağ-salamatdır". Şapur qızının sağ-salamat olduğunu eşidəndə şadlığından qoşş eləyib yero yiğildi, onun üzünə güləb çılədilər, o ayıldı, qışqırıb Tumana dedi: "Yaxın gol, məni şad elə!" Tuman da qabağı çıxbı, Fəxri-Tacın başına golən əhvalatı əvvəldən axıracan, yerli-erində ona nəql elədi. Padşah Tumanın danışdığı əhvalatı eşidəndə ollorunu bir-birino vurub ucadan dedi: "Yaziq

Fəxri-Tac!" Sonra da əmr elədi ki, Tumana on min dinar versinlər, bir də İsfahan şəhərinin mahalı ilə bərabər ona bağışladı.

Sonra o qışqırıb əmirlərinin hamısını çağirdı, üzünü onlara tutub buyurdu: "Hamınız atlara süvar olun, qızımın, Fəxri-Tacın pişvazına çıxırıq!" Xacəbaşı gedib xoş xəbəri qızın anasına, arvadların hamısına çatdırıldı, onlar çox şad oldular, Fəxri-Tacın anası xacəbaşına libas bağışladı, min dinar da pul verdi, şəhər camaati bu təzə xəbəri eşidib dükan-bazarı, evləri bəzədilər. Padşah da, Tuman da atlara süvar oldular, az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Qəribə çatdlılar; Qəribi görən kimi Şapur şah atdan düşdü, bir neçə addim piyada gəlib Qəribin qabağına çıxdı. Qərib də atdan düşüb piyada padşaha tərəf getdi, onlar qucaqlaşış bir-birinə cansağlığı arzuladılar, Şapur şah, elədiyi yaxşılhığa görə əyilib Qəribin əllərindən öpdü. Şapur şahın adamları Qəribgilin çadırlarıyla üzbüüz öz çadırlarını qurdular, Şapur qızının çadırına girdi. Fəxri-Tac atasını görən kimi ayağa qalxıb onu qucaqladı, başına gələn əhvalatı, Qəribin onu dağ quleybanısının əlin-dən qurtarmağını əvvəldən axıracan, yerli-yerində atasına nəql etdi. Qızın sözlərini eşidən atası ucadan dedi: "Ay gözəllər tacidarı, sənin canına and içirəm ki, mən onu dünya malından qane eləyəcəyəm, ona o qədər ənam verəcəyəm ki, başından gəlsin ayağından getsin". Şah qızı dedi: "Ata can, onu özünə kürəkən elə ki, sənə kömək olsun, düşmənlərinin qabağına çıxsın, axı o, qorxubilməz igid pəhləvandır". (Qız bu sözləri ona görə dedi ki, bir könüldən min könülə Qəribə aşiq olmuşdu.) Onda padşah dedi: "Qızım, məgər bilmirsən ki, Hirad şah zər-xara göndərib, yüz min dinar da bağışlayıb, o, mahalı ilə bərabər Şirazın padşahıdır, onun qoşun-ləşkəri var".

Atasının bu sözlərini eşidən Fəxri-Tac ucadan dedi: "Ata can, mənə o dediklərinin heç biri lazımlı deyil, əgər sən məni zorla ona ərə vermək istəsən, onda mən özümü öldürərəm!" Padşah heç bir söz deməyib ayağa qalxdı, qızının çadırından çıxıb Qəribin yanına getdi. Qərib onu görən kimi ayağa qalxdı, Şapur şah əyloşdu, Qəribə zənlə baxanda nə gərsə yaxşıdır? Gördü ki, oğlan elə gözəldir, elə göyçəkdir ki, adam ona baxmaqdan doymur, odur ki, ürəyində öz-özünə dedi: "Vallahi, bu bədəvi göyçək oğlandır, qızımızda günah yoxdur ki, ona aşiq olub!"

Sonra süfrə açdılar, onlar yeyib-içdilər, gecəni yatdılar, səhər yola düşdülər, az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib şəhərə çatdılar. Padşah Qəriblə yan-yana, üzəngi-üzəngiyə şəhərə girdi, onla-

rın gəlişinə camaat bir şənlik düzəltdi ki, gəl görəsən. Fəxri-Tac öz sarayına, həşəmət yerinə getdi, anası kənizlərilə bərabər onun qabağına çıxdılar, kənizlər şadlıqdan çığır-bağır salıb sarayı başlarına aldılar. Şapur şah öz padşahlıq taxtında əyləşdi, Qəribi də sağ tərəfində oturdu, əsilzadələr, saray əyanları, əmirlər, canişinlər, vəzir-vəkil padşahın yanında, solunda dayandılar. Qızı sağ-salamat qayıdıb gəldiyinə görə onlar padşaha gözaydılılığı verdilər, padşah da öz padşahlığının əyanlarına dedi: "Kim məni isteyirse, Qəribə xələt versin". Qəribin üstünə hər yandan xələt yağış kimi yağmağa başladı. Qərib padşahın yanında on gün qonaq qaldı, sonra çıxıb getmək istədi, padşah ona xələt verib öz dininə and içdi ki, Qərib bir ay da qonaq qalandan sonra onu mürəxxəs eləyəcək. Belə olanda, Qərib dedi: "Padşah sağ olsun, mən bir ərəb qızını nişanlamışam, onun yanına getmək istəyirəm". Padşah da soruşdu: "Hansı yaxşıdır: sənin nişanın, ya Fəxri-Tac?" Qərib cavabında dedi: "Qibleyi-aləm sağ olsun, qul hara, ağa hara!" Padşah dedi: "Fəxri-Tacı quleybanının əlin-dən sən qurtarmışan, odur ki, o sənin qulluqçundur, səndən başqa ona heç kəs ər ola bilməz!" Padşahın bu sözlərini eşidən Qərib ayağa qalxdı, əyilib onun qabağında yeri öpdü, sonra da dedi: "Qibleyi-aləm sağ olsun, sən padşahsan, mən isə kasib adamam, bəlkə məndən elə başlıq istədin ki, mənim üçün ağır oldu?" Onda Şapur şah dedi: "Oğlum bil və agah ol ki, mahalı ilə bərabər Şirazın hökmərdi Hirad şah Fəxri-Taca elçi göndərib nişanlaşmaya istəyirdi, özü də yüz min dinar başlıq verirdi, amma bütün adamların arasında mən səni seçmişəm, özü də səni padşahlığımın qılıncı, intiqamımın qalxanı elemişəm".

Sonra padşah üzünü şahlığının əyanlarına tutub dedi: "Ay mənim şahlığımın adamları, şahid olun ki, mən qızım Fəxri-Taci oğlum Qəribə ərə verdim..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu,



Ela ki altı yüz otuz dördüncü gecə oldu, Şəhrizad nağılmış dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, farsların padşahı Şapur şah öz şahlığının adamlarına dedi: "Şahid olun

ki, mən qızım Fəxri-Tacı oğlum Qəribə ərə verdim!” Sonra padşah Qəribə əl verdi, şah qızı Qəribin arvadı oldu. Qərib padşaha dedi: “Başlıq istə ki, mən onu götürib sənə verim. Sasın qalasında mənim o qədər mal-dövlətim, ləl-cəvahiratım var ki, saya-hesaba gəlməz”. Şapur şah cavabında dedi: “Oğlum, mən səndən nə mal-dövlət, nə də ləl-cəvahirat istəmirəm; qızımı səndən başlıq əvəzinə Dəşt sohrasının¹, bir də əl-Əhvaz şəhərinin padşahı əl-Cəmrakanın başını alacağam”. Qərib də dedi: “Qibleyi-aləm sağ olsun, mən gedib öz adamlarımı getirim, sonra sənin düşməninin üstüne gedərəm, onun ölkələrini virən elərəm!” Padşah ona dua elədi ki, işi avand olsun, sonra da əsilzadələr, əyanlar dağılışib getdilər.

Ancaq padşah belə fikirləşirdi ki, əgər Qərib Dəştin padşahı əl-Cəmrakanın üstünə getsə, geri qayıtmaz. Elə ki səhər oldu, padşah atına mindi, Qərib də öz atına mindi, Şapur şah qoşun-ləşkərə əmr elədi ki, atlara süvar olsunlar, onlar da atlara süvar oldular, az getdilər, çox getdilər, galib cidir düzüñə çatdılardı, padşah onlara dedi: “At çapın, nizə İslədin, mən də tamaşa eləyim, ürəyim sad olsun!” Fars pəhləvanları at çapa-çapa, nizə İslədə-İslədə bir-birilər oynamaya başladılar, sonra Qərib padşaha dedi: “Qibleyi-aləm sağ olsun, mən fars pəhləvanları ilə oynamaq istəyirəm,ancaq bir şərtim var”. Padşah ondan soruşdu: “Şərtin nədir?” Qərib də cavabında dedi: “Mən əynimə nazik paltar geyəcəyəm, dişsiz nizə götürəcəyəm, ucuna da zəfəran suyu ilə isladılmış əsgər bağlayacağam, qoy pəhləvanlarla igidlər, əllərində dişli nizə hamiliqlə mənim meydanımı çıxınlardı, onlardan biri məni vurub öldürə biləsə, qanımı ona halal elərəm, əgər mən onu vursam, sinesinə nişan vuraram, o, meydandan çıxar”.

Qəribin bu sözlerini eşidən padşah qoşun sərkərdəsini səsleyib hüzuruna çağırıldı, ona tapşırıldı ki, fars pəhləvanlarını qabağa çıxartınsın, qoşun sərkərdəsi qorxmaz igidlərin arasından min iki yüz nəfər əyan seçdi, padşah farsca onlara dedi: “Bu bədəvini kim öldürse, nə istəsə verəcəyəm!”

Fars pəhləvanları atlarını sürüb bir-birini öte-öte Qəribin üstüne cumdular, hənəyi gerçəkdən, gerçəyi zarafatdan ayırdı eləmək olmurdu. Qərib ucadan dedi: “İbrahim Xəlilullahın Allahına, hər şeyi görən, özü gözə görünməyən bir olan Allaha pənah aparıram!” Qərib bu sözləri

¹ Dəşt əl-Əhvazla homsərhəd olan sohranın adıdır. Əl-Əhvaz Abbasilərin dövlətinə daxil olan cəyndlə vilayətin baş şəhəridir. Əl-Əhvaz vilayəti (qədim adı Suziana, inдики adı Xuzistandır). İranın conubunda yerləşirdi və şəhər qəmisi istehsalı ilə möşəl idi.

deyib qurtarmağa macal tapmamışdı ki, farsların bir əmələki pəhləvanı onun meydanına çıxdı, Qərib göz açmağa macal verməyib onun sinəsini zəfəranla nişanladı. Həmin pəhləvan döndənə Qərib nizənin yanına ilə onun boynunun ardını vurdur, pəhləvan yerə yıldı, nökərləri onu götürüb meydandan apardılar. Farsların ikinci pəhləvanı Qəribin meydanına çıxdı, Qərib onun da sinesinə nişan vurdu, üçüncü, dördüncü, beşinci pəhləvan, xülasə pəhləvanların hamısı bir-bir Qəribin meydanına çıxdı, Qərib də, Allahın köməyiyle hamisinin sinesinə nişan vurdu, onlar kor-peşman meydandan çıxdılar. Sonra süfrələr açıldı, hamı yedi, süfrəyə şərab geldi, hamı içdi, Qərib də içdi, bərk kefləndi. O, ayağa qalxdı, gedib peşəb elədi, geri qayıdanda azdı, gedib Fəxri-Tacın sarayına girdi. Qız onu görən kimi ağılı başından çıxdı, qışqırıb kənizlərə dedi: “Çixın gedin öz otaqlarınıza!” Kənizlər də dağlışdlar, çıxıb öz otaqlarına getdilər, Fəxri-Tac ayağa qalxdı, Qəribin əlindən öpüb dedi: “Məni quleybanının çəngindən qurtaran ağamın gözüm üstə yeri var! Mən ömürlük sənin kənizinəm!” Bunu deyib qız Qəribi dərtib yatağı tərəf apardı, qucaqlayıb bağırna basdı, Qəribin ehtirası cuşa gəldi, o, Fəxri-Tacın bakirəliyini pozdu, səhərəcən onun yanında yattı.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, padşahdan. O elə biliirdi ki, Qərib çıxıb gedibdir. Elə ki səhər oldu, Qərib padşahın hüzuruna gəldi, padşah ayağa qalxıb onu yanında əyləşdirdi, sonra əyanlar getdilər, əyilib padşahın qabağında yeri öpdülər, keçib onun sağında, solunda dayandılar. Onlar Qəribin igidiyyindən səhbət eləməyə başlayıb dedilər: “Bu az yaşında ona belə igidlilik verənən kərəminə şükür!” Onlar səhbət elədikləri vaxt, birdən sarayın pəncərasından gördülər ki, yaxınlaşan atlılar tozu ərşə qaldırıldılar. Padşah qışqırıb çaparlara dedi: “Vay haliniza, mənə tez xəbər götürirən görüm nə tozdur!” Bir nəfər çapar atını tez-tolosik toza tərəf sürdü, toz dağilandıda gələnlərin kim olduğunu görüb yayındı, padşaha dedi: “Padşah sağ olsun, biz tozun içinde yüz nəfər pəhləvan atlı gördük, onların əmirinin adı Sahim əl-Leylidir”.

Çaparın bu sözlerini eşidən Qərib dedi: “Padşah sağ olsun, o mənim qardaşımdır, onu bir qulluğa göndərməmişdim. Mən onun pişvazına çıxıram”. Bunu deyib Qərib ata süvar oldu, Kaxtan övladlarından yüz atlı da götürdü, min nəfər atlı fars da onlara qoşuldu, cah-cəllalla golonlərin pişvazına çıxdılar – şan-şöhrət təkcə Allahındır! Qərib atını sürüb o vaxtacan getdi ki, gəlib Sahimə çatdı, onda hər ikisi atdan düşüb qucaqlaşdılar, sonra yenə öz atlarına mindilər. Qərib soruşdu: “Qardaşım, sən öz adamlarını Sasın qalasına, Gülgəz Vadişinə gotirdimmi?”

Sahim də cavabında dedi: "Qardaşım, o məlun köpək eşidəndə ki, sən dağ quleybanısının qalasını almışan, onun qanı bərk qaraldı, o dedi: "Əgər mən bu torpaqlardan çıxıb getməsəm, Qərib gəlib mənim qızımı Məhdiyəni başlıqsız əlimdən alacaq". Sonra da o, qızını, qohum-qardaşını, arvadlarını, var-dövlətini götürüb İraq məmləkətinə getdi. O, Kufəyə gedib, Əcib şaha kölgələnib, özü də qızı Məhdiyəni ona vermək isteyir".

Qardaşı Sahim əl-Leylin dediyi bu sözləri eşidəndə Qəribin qanı elo qaraldı ki, az qaldı bağıր çatlaşın, odur ki, ucadan dedi: "İslam dininə, İbrahim Xəlilullahın məzhibinə and olsun, Allah-təalaya and olsun ki, mən İraq məmləkətinə gedib, bir dava qaldırıım ki, gəl görəsən!"

Onlar şəhərə varid oldular, Qərib qardaşı Sahimlə şahın sarayına qalxdı, hər ikisi əyilib padşahın qabağında yeri öpdü. Padşah Qəribi salamladı. Sahimə dua eləyib Allahdan ona cansağlığı istədi, sonra Qərib əhvalatı padşaha nağıl elədi, padşah da əmr elədi ki, on nəfər sərkərdə Qəribə getsin, özü də sərkərdələrin hərəsi özü ilə ərəb-fars pəhləvanlarından on min atlı götürsün. Onlar üç gün içində tədarük görüb hazır oldular, sonra Qərib qoşun-ləşkərlə yola düşdü, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Sasin qalasına çatdilar; elə ki, onlar Sasin qalasına çatdilar Sadan oğlanlarıyla bərabər onun pişvazına çıxdı.

Sonra Sadanla oğlanları atdan düşüb Qəribin ayaqlarını elo üzəngidə öpdülər. Qərib əhvalatı dağ quleybanısına danışdı, Sadan da ona dedi: "Ağa, bu qala sənindir, sən otur qalada, mən oğlanlarımı, qoşunu götürüb İraqa gedim, ər-Rustaq¹ şəhərini tar-mar eləyib, onun qoşunlarının hamisini qolubağlı sənin həzuruna gətirim". Qərib ona razılıq eləyib dedi: "Ya Sadan, biz hamımız gedəcəyik!" Qəribin bu sözünü eşidən Sadan çox şad oldu, Qərib dediyi kimi də elədi, qalanı qorumaq üçün min nəfər pəhləvan qoyub hamiliqliq atlalarına minib yola düsdürələr.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Mirdasdan. O, öz adamlarıyla az getdi, çox getdi, gəlib İraq məmləkətinə çatdı. O özüylə yaxşı bəxşış götürüb Kufəyə girdi, bəxşishi Əcibə apardı, onun hüzurunda əyilib yeri öpdü, ona dua eləyib dedi: "Ya hökmdar, sənə pənah gətirmişəm..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

¹ Ər-Rustaq – dairə, vilayet deməkdir. Bu adda şəhər Fars vilayotunda, yəni İranda olub, burada yoqın, ondan qabaqkı "İraq" sözü ilə homaməng olduğuna görə deyilir.



Elə ki altı yüz otuz beşinci gecə oldu, Şəhrizad nağılin dəhmi danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Mirdas Əcibin hüzuruna gelib dedi: "Mən sənə pənah gətirmişəm". Əcib də soruşdu: "Sən kim incidib? Mən sənə həmin adamdan qoruyaram, isteyir, o, lap farsların, türklərin, deyələmilərin padşahı Şapur şahın özü olsun". Mirdas cavabında dedi: "Qibleyi-aləm sağ olsun, məni heç kəs yox, öz qucağında böyüdüüm bir oğlan incidibdir. Mən onu bir dərədə, anasıyla bərabər tapmışam, onda o hələ ana südü əmirdi, mən onun anasını alıb özümə arvad elədim, mənim ondan bir oğlum oldu. Mən oğlumun adını Sahim əl-Leyl qoydum, ögey oğlumun adı isə Qəribdir; o mənim qucağında böyüdü, boy-a-başa çatanda bir igid pəhləvan, bir bəla oldu ki, daha nə deyim, o, Bəni-Nəbhan qəbiləsinin başçısı Həsəni¹ öldürdü, igidləri məhv elədi, pəhləvanlar basıb özüne tabe elədi. Mənim bir qızım var, o təkcə sənə layiqdir, ancaq Qərib onu məndən istədi, belə olanda, mən ona dedim ki, dağ quleybanı Sadanın başını gətir, onda qızı sənə verərəm, o da Sadanın üstünlə gedib onunla vuruşdu, onu əsir elədi, Sadan onun adamlarından biri oldu. Özü də mən eştirmişəm ki, o, islam dininə iman gətirib, adamları da öz dininə iman gətirməyə çağırıb, Şapur şahın qızını da dağ quleybanısının əsirliyindən qurtarıb, Şəddad ibn Adın nəvəsi, Şisin oğlu Sasin qalasını alıb, həmin qalada ürəyin istəyən qədər mal-dövlət, ləl-cəvahirat, qədim adamların xəzinələri var. O, Şapur şahın qızım atasının yanına aparıb, qayıdanda farsların da var-dövlətini götürüb gölöcək".

Elə ki Əcib Mirdasın bu sözlərini eşitdi, rəngi sapsarı saralıdı, həl xarablaşdı, o, ölümünü gözünün altına aldı. O, Mirdasdan soruşdu: "Ya Mirdas, həmin oğlanın anası sonin yanındadır, ya onun yanındadır?" Mirdas da cavabında dedi: "Mənim yanındadır, mənim çadırımdadır". Onda Əcib Mirdasdan soruşdu: "Onun adı nödir?" Mirdas da cavabında dedi: "Onun adı Nüsradır". Əcib ucadan dedi: "Özüdür ki, var!" Mirdas arvadı gətirmək üçün adam göndərdi; elə ki arvadı gətirdilər, Əcib

¹ Ərəb mötnində açıq-əşkar sohvıdır. Oxucuya molum olduğu kimi, Qəribin öldürdüyü "Bənə-Nəbhan" qəbiləsinin başçısının adı Həsən deyil, ol-Hamal ibn Moəid id.

baxıb onu tanıdı, ucadan dedi: "Ay mələn, səninlə göndərdiyim qullar hanı?" Nüsra da cavabında dedi: "Onlar məndən ötrü bir-birlərini öldürdülər". Əcib qılınımı siyirib elə vurdur ki, arvad ikiyə parçalandı. Arvadın ölümünü sürdürlər, aparıb atıldılar, Əcibin ürəyinə qorxu düşdü.

Sonra da Əcib Mirdasa dedi: "Ya Mirdas, qızını mənə ver alım". Mirdas da cavabında dedi: "O sənin kənizindir, onu sənə verdim, mən özüm də sənin qulunam". Belə olanda, Əcib dedi: "Mən bu zinakar arvadin oğlu Qəribi görmək istəyirəm ki, ona min cür əzab verib canını alım". Sonra o əmr elədi ki, Mirdasa qızı üçün otuz min dinar, naxışları zərlə işlənmiş yüz parça ipək, yüz dənə haşiyəli ipək parça, baş yaylığı, qızıl boyunbağı başlıq versinlər. Mirdas bu böyük başlığı götürüb getdi, Məhdiyəni köçürtmək üçün cidd-cəhdələ hazırlıqla başladı.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Qəribdən. Qərib az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib çatdı əl-Cəzirə şəhərinə (bu şəhər İraqın birinci şəhəri idi, özü də bu şəhər möhkəm, alınmaz qala idi), bura çatanda əmr elədi ki, şəhərin qırağında düşərgə salsınlar. Elə ki şəhər camaati qoşunların düşərgə saldığını gördü, şəhər darvazasını bağladılar, qala divarlarını möhkəmlətməyə başladılar, gedib padşaha xəbər verdilər. Padşah sarayın qala bacalarından baxdı, veyilənən qoşunu gördü, özü də onların hamısı fars idi. Belə olanda, o camaatdan soruşdu: "Ay camaat, bu farslar nə istoyırlar?" Camaat da padşahın cavabında dedi: "Bilmirik".

Bu padşahın adı əd-Damiq¹ idi, o, cəng meydanında vuruşanda pəhləvanları başlarından vururdu. Onun adamları arasında bir nəfər zirək adam vardi, o elə bil odlu kösöv idi, onun adı Səhralar Aslanı idi. Padşah onu öz hüzuruna çağırıb dedi: "O qoşun əhlinin yanına get, gör nə olub, bizdən nə istoyırlar, tez qayıt gol".

Səhralar Aslanı padşahın yanından çıxdı, həm də onun bayırə çıxmağıyla özünü Qəribin çadırlarına yetirməyi bir odu. Bir neçə nəfər ərəb ayağa qalxb ondan soruşdu: "Kimsən, nə isteyirsən?" Səhralar Aslanı da cavabında dedi: "Mən bu şəhərin hökmədarının elçisi, çaparıyam, sizin ağanızın yanına gəlmisəm". Belə olanda, onu apardılar, çadırların, xiyəmələrin, ələmələrin qabağından keçdiłər, gedib Qəribin çadırına çatdılar. İçəri girib şəhər hökmədarlarının elçisinin gəldiyini ona xəbor verdilər; onda Qərib dedi: "Onu mənim yanına gətirin!" Çaparı onun yanına apardılar, çapar içəri girdi, ayılıb Qəribin qabağında

yeri öpdü, dua eləyib Allahdan ona uzun ömür, şan-şöhrət istədi. Qərib ondan soruşdu: "Mənə aid qulluğun?" Səhralar Aslanı da cavabında dedi: "Mən Kufə şəhərinin, İraq torpaqlarının hökmədarı Kantəmir şahın qardaşı, əl-Cəzirə şəhərinin hökmədarı əd-Damiqin elçisiyəm". Bunu eşidən Qəribin gözlərindən yaş sel kimi axdı, o, çapara baxıb soruşdu: "Adın nədir?" Çapar da cavabında dedi: "Mənim adım Səhralar Aslanıdır". Belə olanda, Qərib ona dedi: "Sən öz hökmədarının yanına qayıdib ona deginən: "Bu çadırların sahibinin adı Qəribidir, o, Kufə hökmədarı Kantəmirin oğludur, özü də atasını öldürmiş qardaşı murdar köpək Əcibdən intiqam almağa gəlibdir".

Çapar Qəribin yanından çıxb şad-xürrəm özünü əd-Damiq şahın hüzuruna çatdırdı, əyilib onun qabağında yeri öpdü, padşah ondan soruşdu: "Ya Səhralar Aslanı, o çadırlar kimin çadırlarıdır?" Çapar da cavabında dedi: "Padşah sağ olsun, bu qoşunların sərkərdəsi sənin qardaşın oğludur". Sonra da çapar olan söhbəti əvvəldən axıracan, yerli-yerində padşaha nəql elədi, padşah elə bildi ki, yuxu görür. Odur ki, dedi: "Ya Səhralar Aslanı!" Səhralar Aslanı cavabında dedi: "Padşah sağ olsun, mən hüzurundayam!" Padşah ondan soruşdu: "Sənin dediklərin doğrudurmu?" Səhralar Aslanı da cavabında dedi: "Sənin başına and olsun ki, doğru deyirəm". Belə olanda, padşah öz şahlığının əyanlarına əmr elədi ki, atlara süvar olsunlar, onlar atlara süvar oldular, padşah da öz atına mindi, şəhərdən çıxb gəlib çadırlara çatdılar.

Elə ki əd-Damiq şahın gəldiyini Qəribə xəbor verdilər, o, emisinin pişvazına çıxdı, onlar queaqlaşdılar, görüşüb salamlaşdılar, sonra Qərib padşahla bərabər öz çadırlarına geldi, onlar yuxarı başında əyləşdilər. Əd-Damiq şah qardaşı oğlu Qəribi gördüyüün çox şad olub dedi: "Sənin atanın qanı ürəyimdə qubar olub, ancaq sənin qardaşına, o köpəye mənim gücüm çatmir, çünki onun qoşunu çoxdur, mənimki azdır". Qərib də cavabında dedi: "Əmican, bax mən elə ona görə gəlmİŞəm ki, atamın qanını alım, rüsvayçılığı üstümzdən götürüb, torpaqları ondan azad eləyim". Əd-Damiq də dedi: "Ay qardaşoğlu, sən iki adamın: həm atanın, həm də ananın qanını almalısan". Əmisinin bu sözünü eşidən Qərib soruşdu: "Anama nə olub?" Əd-Damiq də cavabında dedi: "Sənin qardaşın Əcib onu da öldürüb..."

Səhrlizad bu yerdə şəhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.

¹ Əd - Damiq – başdan vuran deməkdir.



Elə ki altı yüz otuz altıncı gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib əmisi Əd-Damiqin "Əcib sənin ananı da öldürüb" sözlərini eşidəndə ondan soruşdu: "Əmican, o, anamı niyə öldürüb?" Belə olanda, Əd-Damiq Qəribin anasının başına gələn əhvalatı, bir də Mirdasın öz qızını Əcibə əre verdiyini, Əcibin qızın yanına girmək istədiyini Qəribə nəql etdi.

Elə ki Qərib əmisinin bu sözlərini eşitdi, ağılı başından oldu, bihuş olub yerə yixildi, az qaldı canını Allaha tapşırıb: ayılan kimi qosun-leşkərə əmr elədi: "Atlara süvar olun!" Əd-Damiq də dedi: "Ay qardaşoğlu, bir az səbir elə, qoy mən də yiğışım, öz adamlarımla bərabər atlara süvar olum, səninlə yan-yana gedim". Qərib də cavabında dedi: "Əmican, daha məndə səbir qalmayıb, yiğış gəl, Kufədə mənə çatar-san".

Qərib öz adamlarıyla atlarını sürüb getdilər, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Babil şəhərinə çatdırıb, şəhər camaati qosunu görüb qorxuya düşdü. Bu şəhərin Camaq adında bir padşahı var idi, onun iyirmi min süvari qosunu var idi, kəndlərdən də əlli min atlı ona köməyə gəlmİŞdi. Qəribin qosunu Babilin qabağında çadırlarını qurdular, Qərib bir namə yazıb Babilin hökmədarına göndərdi, çapar atını sürüb naməni apardı, o, şəhərin qala qapısına çatıb qışkırdı: "Mən qasidəm!" Qapıcı Camaq şahın hüzuruna gedib qasid gəldiyini ona xəbər verdi, padşah da ucadan dedi: "Get onu mənim hüzuruma götür!" Qapıcı padşahın yanından çıxdı, gedib qasidi onun hüzuruna götürdi, qasid içəri girən kimi əyilib Camaq şahın qabağında yeri öpəndən sonra naməni ona verdi. Camaq da naməni açıb oxudu, gördü ki, orada bu sözlər yazılıb: "Hər iki dünyanın, hər şeyin hökmədarı, hər şey onun hökmündə olan, hamının ruzisini verən Allahtoalaya şükür olsun! Bu namə İraqın və Kufə torpaqlarının hökmədarı Kəntəmir şahın oğlu Qəribdən Camaq şahadır. Bu namə sənə çatan kimi bülərlə sindirib parça-parça əlməlisən, hər şeyin: bu işıqlı dünyanın da, o qaranlıq dünyanın da yeganə hökmədarını, hər şeyi yaradan və hər şeyə hakim olan Allaha iman gətirməlisən. Sənə əmr elədiyimdən

boyun qaçırtısan, bu gününü mən ömrünün ən qara günü edərəm. Düz yolla gedənlərə, axır gününü fikirləşib pis iş görməyənlərə, bu dünyanın da, axırət dünyasının da hökmədarına, "Yaransın!" deməklə hər şeyi yaradana itaat eləyənlərə zaval yoxdur".

Elə ki Camaq naməni oxudu, gözləri gömgöy göyərdi, üzü sapsarı saralıb, o, qasidin üstünə qışkırb dedi: "Sən öz ağanın yanına gedib ona deginən: "Sabah şəhər sübh tezdən vuruşacaqıq, onda görərik şücaaltı pəhləvan kimdir!"

Çapar qayıdib gəldi, əhvalatın nə yerdə olduğunu Qəribə xəbər verdi; belə olanda, Qərib öz adamlarına əmr elədi ki, davaya hazırlaşınlar, Camaq şah da buyurdu ki, Qəribin çadırları ilə üzbüüz çadırlar qursunlar. Onun qosun-leşkəri, talatümə gəlmış dəniz kimi şəhərdən çıxdı, onlar vuruşmaq niyyətiyle şəhərəcan gözlədilər; elə ki şəhər açıldı, hər iki qosun əhli atlara süvar oldu, onlar səf vurub dayandılar, təbiller çalındı, sinclər vuruldu, süvarılər qızğın atlarını sürdülər, qosun-leşkər düzü-dünyanı tutdu.

Pəhləvanlar qabağa çıxdılar, cəng meydanına birinci çıxan kim olsa yaxşıdır? Cəng meydanına birinci dağ quleybanı Sadan çıxdı, o, yekə bir ağacı kökündən çıxarıb çıyində tutmuşdu, iki qosunun ortasında dayanıb çıçırdı: "Mən quleybanı Sadanam!" Sonra da qışqıra-qışqıra dedi: "Mənim qabağımı çıxa bilən düşmən varmı? Tənbəl, zəif adam mənim cəngimə çıxməsin!" Sonra da o, qışkırb öz oğlanlarına dedi: "Vay halinə, tez olun odun gotırın, tonqal qalayın, acıdan ölüram!"

Sadanın oğlanları da öz nökərlərini səslədilər, onlar da gəlib odun yığdılar, meydanın düz ortasında tonqal qaladılar. Kafir əmalikilərdən haramzadanın biri Sadanın meydanına çıxdı; o, çıyində dor ağacı boyda bir dəyənək tutmuşdu; o, atını düz Sadanın üstüne çaparaq qışkırdı: "Vay halinə, ay Sadan!" Əmalikinin bu sözlərini eşidəndə Sadanın qan beyninə vurdu, o, ağacı qaldırıb əmalikinin başına elə endirdi ki, göy guruldağı. Əmaliki də dəyənəyi ağacın qabağına verdi, ağac dəyənəklə bərabər var qüvvə ilə əmalikinin kəlləsinə dəyişib beynini xəşilə döndərdi, əmaliki uca xurma ağacı kimi yera sərildi. Belə olanda, Sadan qışqıra-qışqıra öz qullarına dedi: "Bu kök buzovu sürüyüüb aparın, tez olun onu kabab eləyin!" Qullar da tez-tələsik əmalikinin dörüsini soydular, otını kabab bişirib quleybanı Sadana verdilər, o da kababı yedi, sümüklərini də gəmirdi.

Elə ki kafırlar Sadanın elədiyi bu işi gördülər, tükləri biz-biz oldu, onların hali dəyişdi, qorxudan sapsarı saraldılar, odur ki, bir-birinə dedilər: "Bu quleybanının qabağına kim çıxsə, onun canını alacaq, otını

yeşib sümüyünü gəmirəcək". Onlar quleybanı Sadandan, onun oğlanlarından qorxub davadan çəkindilər, geri dönüb öz şəhərlərinə tərəf qaçmağa başladılar. Bunu görən Qərib qışqırıb öz adamlarına əmr elədi: "Qaçanların dalınca cumun!" Onda farslarla ərəblər atlarını sürdülər, Babil padşahının, onun adamlarının üstüne cumdular, qılınclarını işə saldılar, iyirmi mindən çox düşməni qırdılar. Qaçanlar şəhər darvazası ağızında basabas saldılar, Qəribin adamları onların çıxunu qırdılar, babililər darvazanı bağlaya bilmədilər, ərəblərlə farslar onların üstünə tökülüdürlər. Sadan ölenlərdən birinin dəyənəyini götürdü, adamların qabağında qolaylandı, atını sürdürdü, sonra o, Camaq şahın sarayına cumdu, padşahla üzbüüz dayanıb dəyənəyi onun təpəsinə elə endirdi ki, padşah huşunu itirib yerə sərildi.

Sonra Sadan sarayda olan adamların üstüne cumdu, onları xurd-xəşil elədi; belə olanda, saray adamları qışqırıb dedilər: "Aman verin, aman verin!"

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



637-ci gecə

Elə ki altı yüz otuz yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, quleybanı Sadan Camaq şahın sarayına soxulub onları xurd-xəşil eləməyə başladı; belə olanda saray adamları qışqırıb dedilər: "Aman verin, aman verin!" Sadan da cavabında qışqira-qışqira dedi: "Padşahınızın əl-qolunu bağlayın!" Onlar da padşahın əl-qolunu bağladılar, götürüb özləri ilə apardılar, Sadan da onları qoyun kimi qabağına qatıb Qəribin hüzuruna götürdü; bu vaxt Qəribin pəhləvanları şəhər camaatının çıxunu qılıncdan keçirmişdi. Babil padşahı Camaq şah ayılanda gördü ki, əl-qolu bağlıdır, həm də quleybanı deyir: "Axşam bu Camaq şahı yeyib şəm elərəm!"

Sadanın bu sözlerini eşidən Camaq üzünü Qəribə tutub dedi: "Mən sənə pənah götürürəm!" Qərib də cavabında dedi: "İslam dininə iman götür, onda sən quleybanının əlindən xilas olarsan, həm də o dünyada cəhənnəm əzabından canın qurtarar". Camaq da sidq-ürəkdən islam dininə iman götürdü. Onda Qərib əmr elədi ki, onun əl-qolunu açılar,

sonra Camaq islam dininə iman götürməyi öz adamlarına təklif elədi, onların qulluğunda hazır durdu.

Camaq öz şəhərinə gedib süfrə açdı, süfrəyə yemək-içmək düzdü, hamı gecəni Babilin qırığında qaldı; elə ki səhər açıldı, Qərib qoşun-ləşkərə tərəpənməyi əmr elədi, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, golib Meyyaşərinə çatdılar, özü də gördülər ki, şəhər bomboşdur, bir nəfər də olsun ins-cins yoxdur. Demə, bu şəhərin camaati Babilin başına gələn ohvalatı eşidən kimi öz torpaqlarını qoyub Kufəyə gedir. Onlar ohvalatı Əcibə naql eləyirlər; Əcib işin nə yerdə olduğunu biləndə başa düşür ki, qiyamət günüdür, odur ki, Əcib pəhləvanlarını hüzuruna çağırıb Qəribin qoşun-ləşkərlə onların üstüne göldiyini xəbər verir, həm də onlara tapşırır ki, qardaşının qoşunu ilə cəngə hazırlaşsınlar. Sonra Əcib öz qoşun-ləşkərini saydı, gördü ki, otuz min süvari, on min piyada qoşunu var. Belə olanda o əmr elədi ki, başqa yerlərdə də qoşun dəstələri gəlsinlər; alli min də süvari və piyada qoşunu göldi. Elə ki qoşun-ləşkər golib cəm oldu, Əcib atına mindi, saya-hesaba gəlməyən qoşunun qabağına düşdü, onlar az getdilər, çox getdilər, düz beş gün yol getdilər – golib Mosul şəhərinə çatdılar, burada Əcib gördü ki, qardaşının qoşunları Mosulda dayanıblar, o da qoşunlarına əmr elədi, çadırlarını onların çadırlarıyla üzbüüz qursunlar. Belə olanda, Qərib bir namə yazdı, üzünü öz adamlarına tutub soruşdu: "Bu naməni kim aparıb Əcibə verər?" Sahim cəld ayağa qalxıb dedi: "Padşah sağ olsun, mən naməni apararam, cavabımı da götürərəm!" Onda Qərib naməni Sahimə verdi, Sahim də gedib Əcibin çadırına çatdı, onun göldiyini gedib Əcibə xəbər verdilər. Əcib ucadan dedi: "Onu mənim hüzuruma götürün!" Elə ki Sahim golib Əcibin hüzurunda dayandı, Əcib soruşdu: "Sən haradan gəlmisən?" Sahim də cavabında dedi: "Məni farslarla ərəblərin padşahi, Xosrov şahın kürəkəni şahənşəh göndərib, özü də mənə namə verib ki, sənə çatdırıb. Onun naməsinə cavab yaz". Sahimin bu sözlərini eşidən Əcib dedi: "Naməni bəri ver!" Sahim də naməni ona verdi. Əcib naməni açıb oxudu, gördü ki, orada bu sözler yazılib: "Rəhmli, mərhəmətli Allahın kərəminə şükür olsun! İbrahim Xəlilullahha rehmət! – Sonra da: "Bu namə sənə çatan kimi bütlərə səcdə eləməkdən ol çəkib yeganə hökmədara, hər şeyin səbəbkərinə iman götür. Əgər sən islam dininə iman götürsən, necə ki, qardaşımsan, həm mənim qardaşım, həm də bizim hökmədarımız olacaqsan, atamı, anamı öldürməyinin günahından keçəcəyəm, gördüyü pis işlərə görə sənə cəza verməyəcəyəm, yox əgər sənə buyurduğum kimi eləməsan, onda öz bəxtindən küs, mən boynunu vuracağam, sənin mömləketinə

dağıdıb xarabazara çevirəcəyəm, səni cəhənnəmə vasil eləyəcəyəm. Mən sənə məsləhət elədim, indi özün bil; düz yolla gedənlərə, bir olan Allaha sitayış eləyənlərə Allah kömək olsun!”

Elə ki Əcib naməni oxuyub, Qəribin ona necə hədə-qorxu gəldiyindən agah oldu, gözləri kəlləsinə çıxdı, o, dişlərini qırırdı, qəzəblə-nib özündən çıxdı, naməni cirib atdı. Bunu görən Sahim bərk hırslandı, o qışqıra-qışqıra Əcibə dedi: “Sən nə elədin, Allah əllərini qurutsun!” Sahimin bu sözlerini eşidən Əcib öz adamlarına qışqırıb dedi: “Bu köpəyi tutun, tikə-tikə doğrayın!” Əcibin adamları Sahimin üstüne yeridilər, bunu görəndə Sahim qılincını siyirib onların üstüne cumdu, əlli nəfordən çox pəhləvanı öldürdü, Sahim sola-sağə qılinc çala-çala o vaxtacan getdi ki, gəlib öz qardaşı Qəribin yanına çatdı. Sahimi görən kimi Qərib ondan soruşdu: “Sahim, sənə nə olub?” Sahim də əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi. Qərib işdən agah olub ucadan dedi: “Allahü-əkbər!”

O, elə qəzəbləndi ki, cəng təbili çaldırdı. Pəhləvanlar atlarına süvar oldular, mərd igidlər səf-səf düzüldülər, qorxubilməz qoçaqlar meydanda at oynatmağa başladılar, mərd igidlər domir paltar geydilər, qılinclarını bellərinə bağladılar, uzun nizələrini götürdülər. Əcib də öz adamlarıyla bərabər atlara süvar oldular, bir camaat o biri camaatin üstüne cumdu...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz otuz sekizinci gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib öz adamlarıyla atlara süvar oldular, bunu görən Əcib də öz adamlarıyla atlara süvar oldular, bir qoşun o biri qoşunun üstüne cumdu. Bir qiyamət qopdu ki, gəl göresən! Hər yanda qan sel kimi axdı, qoşunlar dinib-danışmir, qılinc oynadır, nizə işlədirildilər, dava elə qızışdı ki, bunu görən cavanların başları ağarındı. Adamların ayağı altından yer qaçırdı, cəngə başlayan qorxmaz igid ürəklə vuruşdurdu, qorxaq dönüb geri qaçırdı. Pəhləvanlar o vaxtacan vuruşdular ki, gün batdı, gecə oldu, hər yan qaranlıq-zülmət qərq oldu, onda cəngin qurtardığını bildirən

sinclər vuruldu, pəhləvanlar bir-birindən aralındılar, hər iki tərəfin qoşunları öz çadırlarına qayıdıb səhərəcən orada qaldılar. Elə ki səhər açıldı, cəng sincləri vuruldu, pəhləvanlar ayaqdan geyinib başdan qıflandılar, başdan geyinib ayaqdan qıflandılar, iti qılinclarını bellərinə bağladılar, xurmayı nizələrini götürdülər, lələksiz hamar oxlarını yaya keçirir qışqırıldılar: “Bu gün ölmək var, dönmək yoxdur!”

Qoşunlar səf-səf düzüldülər, onlar elə çox idilər ki, lap elə bil ucsuz-bucaqsız dəniz idilər; hamidian qabaq cəngə Sahim başlıdı. O, atını səflərin arası ilə çapa-çapa sürdü, elə məharətlə nizə işlətməyə, qılinc oynatmağa başlıdi ki, görənlərin ağılı başından oldu. Sahim qışqıra-qışqıra dedi: “Mənə tay rəqib varmı? Mənim qabağımı çıxa bilən pəhləvan varmı? Çıxsın meydana! Tənbəl, zeif adam mənim cəngimə çıxmasın!” Odlu kősövə oxşayan bir kafir atını sürüb onun cənginə çıxdı. Sahim ona göz açmağa macal vermedi, nizə ilə vurub atdan yero saldı. İkinci kafir onun meydanına çıxdı, Sahim onu da vurub öldürdü; üçüncüsü çıxdı, Sahim onu da tikə-tikə doğradı; dördüncüsü çıxdı, onu da cəhənnəmə vasil elədi. Sahim günortayacaq vuruşdu, cənginə çıxanların hamisini öldürdü, bu minval ilə o, düz iki yüz pəhləvanı öldürdü. Belə olanda, Əcib öz adamlarını söslədi, əmr elədi ki, Qəribin adamlarının üstüne hücum eləsinlər, hər iki tərəfin pəhləvanları atlarını sürüb bir-birinin üstüne cumdular, bir dava başlıdi ki, qan qurşağı çıxdı. İşmişim işıldayan qılınclar göydə oynayır, adamlar bir-birini qılınçdan keçirir, qan sel kimi axır, bədəndən ayrılib yərə düşən başlar atların ayaqları altında qalırıdı.

Pəhləvanlar gün batıb gecə olanacan aman bilmədən vuruşdular, elə ki gecə oldu, hər yanı qaranlıq zülmət bürüdü, hər iki tərəfin pəhləvanları öz çadırlarına qayıtdılar, gecəni səhərəcən yatdırılar. Səhər açılan kimi hər iki tərəfin qoşunları öz atlarına minib cəngə çıxmaga hazır dayandılar, müsəlmanlar gözləyirdilər ki, Qərib həmisi ki kimi, atını minib göləcək ələmlərin altında dayanacaq, ancaq Qərib gölib çıxmadi. Belə olanda, Sahimin qulu onun qardaşının çadırına getdi, o gəlib Qəribi çadırında tapmadı, onda qul fərraşlardan Qəribi soruşdu, onlar da cavab verdilər: “Qəribin hara getdiyini, başına nə göldiyini bilmirik”.

Qəribin yoxa çıxdığını eşidən Sahim qəm döryasına batdı, atını sürüb qoşunun yanına gəldi, əhvalatı onlara xəbor verdi, onlar davadan çəkinib dedilər: “Əgər Qərib yoxa çıxıbsa, onda düşmən bizi möhv eləyəcək!”

Qəribin yoxa çıxması isə çox əcaib iş idi, biz onu əvvəldən-axırınan yerli-yerində nəql elərik. Əhvalat belə olmuşdu.

Elə ki Əcib öz qardaşı Qəriblə vuruşandan sonra çadırına qayıdı, o, Səyyar adlı köməkçilərindən birini hüzuruna çağırıb dedi: "Ya Səyyar, mən səni belə ağır günə saxlamışdım. Sənə əmr eloyırm ki, şüca-ətinə göstərəsən, Qəribin düşərgəsinə gedəsən, padşahın çadırına gironən, Qəribi mənim hüzuruma gətirəsən". Səyyar da cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Sonra da Səyyar padşahın yanından çıxdı; o, gəlib Qəribin çadırına çatdı; gecə oldu, qaranlıq düşdü, adamlar dağılışdı, hərə öz yataq yerinə getdi, amma Səyyar hələ də dayanıb Qəribə qulluq eloyırdı. Qərib susadı, o, Səyyardan su istədi, Səyyar da bardaqdakı suya banc qatıb ona verdi, Qərib sudan doyunca içməmiş başı ağırlaşdı, bihuş olub yerə sərildi. Belə olanda, Səyyar onu öz xələtinə bürdü, götürüb apardı: gecə ilə gəlib Əcibin çadırına çatdı, içəri girdi, Qəribi Əcibin hüzurunda yerə qoydu, bunu görən Əcib soruşdu: "Ya Səyyar, bu kimdir?" Səyyar da cavabında dedi: "Sənin qardaşın Qəribdir".

Səyyarın bu sözlərini eşidən Əcib çox şad olub ucadan dedi: "Büt-lər sənə kömək olsun! Onun əl-qolunu aç, huşa gətir!" Onda Səyyar Qəribin burnuna sirkə iylətdi. Qərib huşa gəlib gözlərini açanda nə görəsə yaxşıdır? Gördü ki, əl-qolu bağlıdır, həm də öz çadırında deyil. Belə olanda, o ucadan dedi: "Allah-tealadan başqa heç kəsə qüvvət və qüdrət yoxdur!" Qardaşı onun üstüna qışqırıb dedi: "Sən mənim üstüm qılinc qaldırırsan, itin biri it, məni öldürmək, atan-ananın qanını almaq istoyırsən?! Mən bu gün səni də atanla-ananın yanına göndərərəm, dünya-aləmi sənin əlindən qurtararam!" Əcibin bu sözlərini eşidən Qərib ucadan dedi: "Ay kafir, ay köpək, görərsən, yeri-göyü yaradan, ürəklərdəki sırlərdən agah olan Allah sənə necə qənim olacaq, səni cəhənnəm odunda necə yandıracaq. Canına yazığın gəlsin, mənimlə barabər deginən "Allahdan başqa allah yoxdur. İbrahim də onun Xəlidir!"

Qəribin bu sözlərini eşidəndə Əcib qəzəbindən fisıldamağa, xırıldamağa, öz daş allahını söyməyə başladı, əmr elədi ki, colladı çağırınlar, qətl xəlcəsini gətirsinlər.

Belə olanda, vəziri ayağa qalxdı, öyilib onun qabağında yeri öpdü (o, batında müsəlman, zahirdə kafir idi), sonra da dedi: "Şahənşah sağ olsun! Tələsmə, kimin qalib gələcəyi, kimin möglüb olacağı əyan olanaçan sobir elə. Əgər biz qalib gəlsək, onu hər vaxt öldürə bilərik, yox əgər məglüb olsaq, onu öldürməyimiz bizim əlimizdə böyük dəstavüz olar, bizə kömək olar". Əmirlər də dedilər: "Vəzir lap doğru deyir..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

639-ən gecə

Elə ki altı yüz otuz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eloyırlar ki, Əcib öz qardaşı Qəribi öldürmək istəyəndə vəzir ayağa qalxıb dedi: "Tələsmə! Biz onu hər vaxt öldürə bilərik!" Onda Əcib əmr elədi ki, qardaşının qollarını zəncirləslnər, ayaqlarına kündə vursunlar, sonra onu öz çadırına gətirtdi, onun keşiyini çəkməyi min nəfər igid pəhləvana tapşırıdı.

Burlar burada qalsınlar, indi sizə kimdən deyim, Qəribin adamlarından; onlar nə qədər axtardılar, öz padşahlarını tapmadılar ki, tapmadılar. Elə ki səhər açıldı, onlar çobansız qoyun kimi duruxub qaldılar. Onda dağ quleybanı Sadan qışqırı-qışqırı dedi: "Ay camaat, cəng palalarınızı geyin, silah-əsləhinizi götürün, Allahımıza pənah gətirin, o bizi düşmənlərimizin bəlasından hifz eləyər!"

Ərəblər, farslar dəmir palalarını geydilər, ayaqdan geyinib başdan qıflıllandılar, başdan geyinib ayaqdan qıflıllandılar, qəbılə başçıları qabağa çıxdılar, ələmdarlar atlarını sürüb qoşunların qabağına düşdülər. Elə bu dəmdə dağ quleybanı Sadan ciynində iki yüz ritl ağırlığında əmud meydana çıxıb at oynatmağa, meydan sürməyə başlayıb ucadan dedi: "Ay büt qulları, çıxın meydana, bu gün dava günüdür. Məni taniyanlar kin-küdürütimə bələddirlər, məni tanımayanlara da kim olduğumu əyan edərəm. Mən Qərib şahın nökəri Sadanam. Mənim cəngimə çıxan varmı? Mənimlə vuruşa bilən rəqib varmı? Qoy mənim cəngimə qorxaq, ya zəif adam çıxmasın!"

Kafirlərin odlu kösövə oxşayan bir pəhləvani atını sürüb Sadanın üstüna cumdu. Sadan onu qabaqladı, əmudla vurub qabırğalarını sindirdi, kafir atdan yixılıb yero sorıldı, cəhənnəmə vasil oldu. Belə olanda, Sadan oğlanlarına, qullarına qışqırı-qışqırı dedi: "Od qalayın, kafirlərdən kim ölsə, onu odda qızardın. Elə ki onu odda qızardız, verin mənə, onu yeyib nahar edərəm!"

Qullar da Sadan deyən kimi elədilər, cəng meydanının ortasında od qaladılar, ölüünü oda atdılar, bişib hazır olan kimi Sadana verdilər, o, ölüünün ötəni dişinə çəkib yedi, sümüklərini də gəmirdi.

Kafirlər dağ quleybanı Sadanın elədiyi bu işi görəndə qorxudan az qaldı bağırları çatlaşın, bu dəmdə Əcib öz adamlarının üstüne qışqırıb dedi: "Vay haliniza! Bu quleybanının üstüne cumun, onu qılınca parça-parça eləyin!" Onda Əcibin qoşunundan iyirmi min adam Sadanın üstünə cumdu, onlar Sadanı dörd dövrəyə aldılar, ona mizraq, ox yağıdırmağa başlıdilar, o iyirmi dörd yerdə yaralandı, onu qan apardı, meydanda tək qaldı. Belə olanda, müsəlmanların pəhləvanları "Ya Allah!" deyib atlarını kaşırların üstünə sürdürlər, düz gün batanacan vuruşdular; elə ki gün batdı, axşam oldu, hər iki tərəfin pəhləvanları öz çadırlarına qayıtdılar.

Sadan əsir düşdü, elə çox qanı axmışdı ki, sərəxoş kimi idi, onun əl-ayağını möhkəm bağlayıb Qəribin yanına saldılar. Elə ki Qərib Sadanın əsir düşdүүünü gördü, ucadan dedi: "Allah-tealadan başqa heç kəsədə qüdrət və qüvvət yoxdur!" Sonra da ondan sorusdu: "Ya Sadan, bu nə haldır səni görürəm?" Sadan da cavabında dedi: "Ay ağa, Allah-təala (Şükür olsun Allahın kərəminə!) hər adama pis gün də yazıb, yaxşı gün də. Odur ki, adamin pis günü də olur, yaxşı günü də!" Onda Qərib dedi: "Ya Sadan, sən ləp düz deyirsən".

Əcib həmin gecə çox şad olub öz adamlarına dedi: "Sabah öz atlannıza süvar olun, müsəlman qoşunlarının üstünə cumun, onları elə qırıb yox eləyin ki, bir nəfər də sağ qalmاسın, onların izi-tozu da qalmasın". Onun adamları da cavabında dedilər: "Baş üstə, itaət borcumuzdur!"

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, müsəlmanlardan. Onlar bütün gecəni öz padşahlarının və Sadanın dərdinə qalib ağladılar, bunu görən Sahim onlara dedi: "Camaat, ağlamayın, özünüzə toxtaqlıq verin, Allah-təala bize kömək eləyər!" Sahim öz adamlarına ürək-dirək verəndən sonra gecəyarısınaq gözlədi; elə ki gecəyarısı oldu, o, Əcibin düşərgəsinə tərəf yol aldı, az getdi, çox getdi, gelib düşmən düşərgəsinə çatdı, o vaxtacan çadırların, xiymələrin arasını gəzdi ki, axırdı Əcibin çadırını gördü, bu dəmdə Əcib öz taxtında əyləşmişdi, vəzir-vəkil, əyanlar onun dörd tərəfində dayanmışdılar. Sahim fərraş libası geymişdi. O, yanan şamlara yaxınlaşı, piltələrinin yanığını kəsdi, onların üstünə banc tozu səpdi, sonra da çadırдан çıxbıq bancın tüstüsü Əcibi, onun əyanlarını bihş eləyib ölü kimi yerə sərənəcən gözlədi.

Elə ki Əcib, onun əyanları bihş olub ölü kimi yerə sərildilər, Sahim dustaqların saxlandığı çadırı yaxınlaştı. Gördü ki, Qəriblə Sadan içəridə oturublar, çadırın dövrəsində də min nəfər pəhləvan var, özü də onların hamısı yuxuya gedib. Belə olanda, Sahim qışqırıb pəhləvanlara dedi: "Vay haliniza, yatmayın! Başınıza oyun açan düşməninizin keş-

yini çekin, məşəlləri yandırın!" Bunu deyib Sahim məşəli götürdü, bir taxta parçasıyla onu yandırdı, içində banc doldurdu, sonra da məşəli qaldırıb çadırın dövresinə dolandı, bancın tüstüsü adamların burnuna vurdur, pəhləvanların hamısı yuxuya getdi, qoşun əhlə hamılıqla bihş oldu. Sahim əl-Leylədə sirkə hopdurulmuş süngər vardi, Sahim həmin sünəgəri o vaxtacan osirlərin burnuna tutdu ki, onlar ayıldılar; elə ki Qəriblə Sadan ayıldılar, Sahim onların əl-qolunu açdı, ayaqlarındakı kündələri çıxartdı, onlar Sahimi görüb şad oldular, ona dua elədilər. Sonra da keşikçiləri bütün silah-əsləhlərini götürüb getdilər, Sahim onlara dedi: "Öz düşərgənizə gedin". Onlar da yallanıb getdilər, Sahim qayıdıb Əcibin çadırına girdi, onu ləbbadəsinə bürdü, götürüb müsəlmanların çadırlarına tərəf getdi. Allahın kölgəsi onun üstündə idi, odur ki Sahim gəlib Qəribin çadırına çatdı, içəri girdi, ləbbadəsini açıb, içindəki adamı yerə qoydu. Qərib yerə sərilmış adama baxanda nə gərsə yaxşıdır? Gördü ki, həmin adam qardaşı Əcibdir, özü də əl-qolu bağlı. Onu görəndə Qərib ürəkdən dedi: "Şükür olsun Allahın kərəminə, kömək eləyən də, qalib gələn də odur!" Sonra o, Sahimə dua eləyib dedi: "Ya Sahim, onu huşa getir!"

Sahim yaxınlaşıb Əcibin burnuna sirkə ilə buxur tüstüsü verdi, Əcib huşa gəldi, gözlərini açıb gördü ki, əl-qolu bağlıdır. O, başını aşağı saldı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz qırxinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Sahim bangla Əcibi bihş eləyib, qardaşı Qəribin yanına götürdi, onu ayıldı, Əcib gözlərini açıb özünü əl-qolu bağlı görəndə başını aşağı saldı. Belə olanda, Qərib dedi: "Ay mələk, başını qaldır!" Əcib başını qaldırıb gördü ki, farşlarla ərəblərin arasındadır, qardaşı da cah-cələlla padşahlıq taxtında əyləşibdir. Əcib ağızını açıb bir kəlmə də olsun danışmadı, belədə Qərib qışqırıb dedi: "Bu iti lüt soyundurun!" Onu lüt soyundurdular, bədəni taqəfdən düşənəcən, səsi kəsilənəcən şallaqla döydülər. Qərib onun keşiyini çəkməyi yüz nəfər süvariya tapşırıdı.

Qərib qardaşını şallaqla döydürüb qurtarmışdı ki, elə bu dəmdə kafirlərin düşərgəsində qışqırıq eşidildi: "Allahdan başqa Allah yoxdur!" – "Allahü-əkbər!" Əhvalat belə olmuşdu.

Qərib əl-Cəzirədən gedəndən sonra onun əmisi əd-Damiq şah on gün öz şəhərində qaldı, sonra iyirmi min süvari götürüb şəhərdən çıxdı, o öz qoşunu ilə az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib cəng meydanının yaxinına çatdı. O, gəlib cəng meydanının yaxınlığına çatan kimi öz saray qasidini göndərdi ki, gedib təzə nə xəbər varsa öyrənsin, gəlib ona nəql eləsin, qasid də getdi, düz bir gün gəlib çıxmadı, ertəsi günü gəlib Qəribə qardaşının başına gələn əhvalatı əvvəldən axıracan, yerliyində nəql elədi. Əd-Damiq şah gecəni səhərəcən gözlədi, elə ki səhər açıldı, o, üzünü kafirlərin qoşununa tutub qışqırı-qışqırı dedi: "Allahü-əkbər!" Sonra da qoşunu ilə hücum eləyib onları qılıncdan keçirməyə başladı. Qərib öz adamlarıyla bərabər "Allahü-əkbər" sözünü eşidəndə öz qardaşı Sahim əl-Leydi səsləyib dedi: "Get öyrən gör bu qoşun kimin qoşunudur, həm də onlar niyə "Allahü əkbər!" qışqırırlar. Sahim yol alıb getdi, az getdi, çox getdi, gəlib cəng meydanına yaxınlaşdı; ora yaxınlaşan kimi nökərlərdən soruşdu ki, bu nə əhvalatdır, onlar da Sahimin cavabında dedilər ki, Qəribin əmisi əd-Damiq şah iyirmi min süvariylə gəlib özü də o dedi: "İbrahim Xəlilullah and içirəm ki, mən qardaşım oğlunu darda qoymaram, həm də igid pəhləvanlar kimi mərd-mərdənə cəngə girərem. Mən bu kafirləri qovaram, bu da o bir olan Allaha xoş galər". O, gecənin qaranlığında öz adamlarıyla kafir düşmənlerin üstünə cumdu.

Bələ olanda, Sahim öz qardaşı Qəribin yanına qayıtdı, əmisi əd-Damiqin nə elədiyini ona nəql elədi. Qərib də qışqırıb öz adamlarına dedi: "Silahlarınızı götürün, atlara süvar olun, əmimə köməyə gedin!" Qəribin bu sözlərini eşidən qoşun-ləşkər atlara süvar oldular, kafirlərin üstünə cumub onları qılıncdan keçirməyə başladılar, hələ səhər açılmamış əlli minəcən kafiri öldürdülər, otuz minəcən də əsir aldılar, qalanları pərən-pərən düşüb hərəsi bir tərəfə qaçı. Müsəlmanlar Allahın köməyilə qalib göldilər, onlar zəfərlə qayıtdılar, Qərib atına süvar olub əmisi əd-Damiqin qabağına çıxdı, ona salam verdi, gördüyü işə görə ona razılıq elədi.

Əd-Damiq Qəribə dedi: "Görəsən o köpək davada həlak oldu, ya yox?" Qərib də cavabında dedi: "Əmican, ürəyin rahat olsun, gözün aydın! Bil və agah ol ki, o mənim əli-qolu bağlı əsirimdir".

Qəribin bu sözlərini eşidən əd-Damiq çox şad oldu, onlar atlarını düşərgəyə tərəf sürdülər, düşərgəyə çatan kimi atdan düşdülər; Əcibin

saxlandığı çadırı girəndə nə görsələr yaxşıdır? Gördülər ki, Əcibin heç izi-tozu da qalmayıb. Belə olanda, Qərib qışqırı-qışqırı dedi: "Ya İbrahim Xəlilullah – Allah ona rohmet eləsin! – bu gün nə gündür! Bu gün nə dəhşətli gündür!" Sonra da o, qışqırı-qışqırı dedi: "Vay halınız, mənim düşmənim hanı?" Onlar da Qəribin cavabında dedilər: "Son ata süvar olub yola düşəndə biz də dörd tərəfdə səninlə getdik, axı son bizə əmr eləmədin ki, onu dustaqxanaya salaq". Fərraşların bu sözlərini eşidən Qərib ucadan dedi: "Allah-ədalətindən başqa heç kəsədə qüdrət və qüvvət yoxdur!" Belə olunda, əmisi ona dedi: "Heç darıxma, heç narahat olma! Biz ki onun dalınca düşmüşük, o, əlimizdən hara qaçacaq!"

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim Əcibdən. Onun nökeri Səyyar düşərgədə gizlənmişdi, Əcibi də o qaçırdı. Qəribin qoşunla bərabər düşmənin üstünə getdiyini, özü də düşməni Əcibin keşiyini çəkməyə adam qoymadığını görəndə, Səyyar öz gözlərinə inanmadı, o bir az gözldə, Əcibi dalına alıb getdi, üz tutdu bərrü-biyan: Əcib bərk döyüldüyündən gicəlmışdı. Səyyar heç yerdə ləngiməyib gecəni səhərəcən yol getdi, gəlib bir alma ağacına çatdı, onun yanından balaca bulaq axırdı. O, Əcibi yerə qoydu, onun üzünü yudu, Əcib gözlərini açdı, Səyyarı görüb dedi: "Ya Səyyar, məni Kufaya apar. Orada mən özümə gələrəm, pəhləvanları, əsgərləri, cəngavərləri yığıram, gedib öz düşmənimi basaram. Ya Səyyar, bil və agah ol ki, mən acam".

Bələ olanda, Səyyar meşənin çıx yerinə getdi, dəvəquşu balası tutub, onu öz ağasına götirdi. O, dəvəquşu balasını kəsdi, ətinin doğradı, çırrı yiğdi, iki çaxmaqdışını bir-birinə vurdur, çırğını yandırıb əti bişirdi. Sonra onu Əcibə yedirdi, ona bulaq suyu içirdi, Əcib cana goldı; Onda Səyyar bir bədəvi ərəb köçünə getdi, onların bir atını uğurladı, onu Əcibin yanına götirdi, Əcibi tərkinə alıb Kufaya torof yollandı.

Onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, bir neçə gün yol getdilər, gəlib Kufənin yaxınlığına çatdılardı, Kufənin canişini Əcib şahın pişvazına çıxdı, ona salam verdi, həm də gördü ki, o, şallaqla döyüldüyündən çox zoifloyibdir. Padşah şohərə varid oldu, hökimləri çağırıldı, elə ki hökimlər gəlib onun hüzurunda dayandılar, Əcib dedi: "Məni on gecə on günə sağaldım!" Onlar da cavablarında dedilər: "Baş üstə, itaat borecumuzdur!"

Hökimlər Əcibə qulluq eləməyo başladılar, şallaqla döyüldəndən sonra o bərk naxoşlamışdı, ancaq hökimlər onu sağlamışdılar. Sonra o, öz

vəzirinə buyurdu ki, canişinlərin hamisina namə yazsın, vəzir iyirmi bir namə yazıb canişinlərə göndərdi, onlar da qoşunlarını silahlandırıb tez-tələsik Kufəyə tərəf yollandılar..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

641-ci gecə



Elə ki altı yüz qırx birinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Əcib name göndərib qoşun çağırtdırdı, onlar da Kufəyə yollandılar, gəlib həmin səhərə çatdırılar. Bular burada qalsınlar, indi sizə kimdən deymim, Qəribdən. O, Əcibin qədidiqim biləndə qəm dəryasına batdı, min nəfər pəhləvanı onun dalınca göndərdi, özü də onları yola salıb tapşırdı ki, yolların hamisini tutsunlar. Pəhləvanlar az getdilər, çox getdilər, gecə-gündüz yol getdilər, hər yeri axtardılar, ancaq Əcibin heç sorağını da eşitmədilər, sonra onlar qayıdış gəldilər, hər şeyi Qəribə nağıl elədilər. Belə olanda, Qərib qardaşı Sahimi axtarmağa başladı, ancaq nə qədər axtardısa Sahimi tapa bilmədi; onu tapa bilməyəndə qorxdu ki, onun başına bir iş gələr, odur ki, qardaşı Sahimin dərdindən qəm dəryasına batdı. Qərib qəm dəryasına batıb oturmuşdu ki, birdən Sahim içəri girdi, əyilib onun qabağında yeri öpdü. Qərib onu görən kimi ayağa qalxıb ucadan dedi: "Ya Sahim, sən harada idin?" Sahim də cavabında dedi: "Padşah sağ olsun, mən getdim Kufəyə, gördüm ki, bu köpək Əcib gedib öz taxt-səltənətində əyləşib, özü də həkimlərə əmr eləyib ki, onu müalicə eləsinlər; həkimlər də onu müalicə eləməyə başlayıblar, o sağalıb, namə yazıb öz canişinlərinin hamisənə göndərib, onlar da qoşun yiğib onun yanına gəliblər".

Qardaşı Sahimdən bu sözləri eşidən Qərib o saat qoşun-ləşkərə əmr elədi ki, tərpənsinlər, onlar da çadırlarını yığıdlar, üz qoysular Kufəyə təref; az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Kufəyə çatdırılar; onlar Kufəyə çatanda nə görsələr yaxşıdır? Gördülər ki, səhərin dörd tərəfi qoşun-ləşkərdir, özü də bu qoşun-ləşkər elə çoxdur ki, lap elə bil ucu-bucağı görünməyən dənizdir. Qərib öz qoşunları ilə bərabər kafırların qoşunlarıyla üzbezüş düşərgə saldı, onlar çadırlarını qurdular, ələmləri qoysular, hər iki qoşunu gecə qaranlığı

bürdü; belə olanda, məşəlləri yandırdılar, qoşun əhli səhər açılanan bir-birinə göz oldu, elə səhər açıldı, Qərib şah ayağa qalxdı, atamız rəhmətlik İbrahim Xəlilullahın dininin göstərdiyi kimi dəstəmaz alıb iki rükət namaz qıldı, sonra da əmr elədi ki, cəng təbilləri vurulsun. Cəng təbilləri vuruldu, ələmlər göydə yelləndi, pəhləvanlar dəmir paltarlarını ayaqdan geyib başdan qifilləndilər, başdan geyinib ayaqdan qifilləndilər, atlarına mindilər, qışqırıb kim olduqlarını xəbər verdilər, düşməni cəng meydanına çağırıldılar.

Cəng meydanına hamidan əvvəl kim çıxsa yaxşıdır? Hamidan əvvəl cəng meydanına Qərib şahın əmisi əd-Damiq şah çıxdı, o, atını sürüb səflərin qabağından keçdi, hər iki qoşunun arasında meydana çıxdı, atını meydana o vaxtacan sürüb məharətlə qılınc oynatdı, nizə işlətdi ki, pəhləvanların, əsgərlərin təəccübədən ağızları açıla qaldı. O nərə çəkib dedi: "Mənim meydanımı çıxan pəhləvan varmı? Tənbəl, zəif adam mənim meydanımı çıxmasın! Mən Kantəmir şahın qardaşı əd-Damiq şaham". Kafırların bir pəhləvanlar pəhləvanı onun cənginə çıxdı, özü də elə bil odlu kősü idı; o dinnəz-söyləməz atını düz birbaşa əd-Damiqin üstünə sürdü, əd-Damiq şahın bərabərinə çatmağa macal tapmamışdı ki, əg-Damiq şah nizəni onun sinəsinə elə sapladı, nizənin ucu kürəyindən çıxdı, elə o saat Allah onu cəhənnəmə vasil elədi! İkinci pəhləvan atını sürüb meydana çıxdı, əd-Damiq onu da cəhənnəmə vasil elədi; üçüncü pəhləvan meydana çıxdı, əd-Damiq şah onu da öldürdü. Əd-Damiq şah bu minval ilə yetmiş altı igid pəhləvanı öldürdü.

Bələ olanda, igidlər, pəhləvanlar təkbətək cəngə çıxmışdan əl çök-dilər, kafir Əcib onların üstünə qışqırıb dedi: "Ay camaat, vay halınıza! Əgor siz onun meydanına bir-bir çıxsınız, o sizin hamınıizi – ayaq üstə dayananızı da, oturanızı da qırar. Torpağı düşməndən xilas eləmək üçün, onların başlarını üzüb atların ayaqları altına tökmək üçün hamiliqla, səf-səf ona hücum eləyin!"

Onda adamlar cəng ələməni göydə yellətdilər, iki momləkötün camaati bir-birinin üstə cumdu, bir dava başlandı ki, daha nə deymim, qan su yerinə axdı. Möhkəm dayanıb mərdənən vuruşan igid pəhləvan qan-qan deyirdi, kafir dönüb geri qaçırdı, o, Allah-Allah eləyirdi ki, tez gün batsın, qaranlıq zülmət gecə olsun. Pəhləvanlar gün battıb gecə olanacaq dava eləyib qılınc çaldılar, nizə işlətdilər. Elə ki gecə oldu kafırlar təbilləri çaldılar ki, cəng dayansın, ancaq Qərib cəngi dayandırıma razı olmadı, kafırların dalınca cumdu, müsəlman qoşunları da onun dalınca cumdular. Onlar düşmənin üstünə töküldüslər, başlar

bədəndən üzüldü, qollar vurulub yerə töküldü, çoxlu kafir pəhləvanı, cavan ığidlər məhv oldu! Hələ səhər açılmamışdı ki, kafirlər baş götürüb qaçmağa başladılar, səhərin gözü açılında müsəlman qoşunları vuruşa-vuruşa onları qabaqlarına qatıb düz günortaycan qovdular. Kafırların iyirmi mindən çox pəhləvanını əsir eləyib əl-qolları bağlı getirdilər. Qərib Kufənin darvazası ağzında düşərgə salıb carçıya əmr elədi ki, car çəkib səhər camaatına xəbər versin: kim bütprəstlikdən əl çəkib, insanları da, bu dünyani da, o dünyani da yaradan Allah'a iman gətirse ona zaval yoxdur. Belə olanda, səhərin meydanlarına yiğilmiş adamlar Qərib deyən kimi qışqırıb aman istedilər, orada olanların hamısı böyükdən kiçiyə hamı islam dininə iman gətirdi. Onların hamısı səhərdən çıxbıb Allah'a iman gətirdiklərini Qərib şahın hüzurunda bir də sidq-ürəkdən dedilər, Qərib buna çox şad oldu, onun ürəyi açıldı. O, Mirdası, onun qızı Məhdiyənin harada olduğunu soruşdu, onun cavabında dedilər ki, padşah Qırmızı Dağınlarında düşərgə salmışdı. Bunu eşidən Qərib qardaşı Sahim dalınca adam göndərib onu çağırıldı; elə ki, Sahim gəlib onun hüzurunda dayandı, Qərib dedi: "Ya Sahim, get gör atan neyləyir".

Sahim elə o saat atına mindi, boz nizəsini, silah-əsləhəsini götürdü, Qırmızı Dağa tərəf getdi. O gəlib Qırmızı Dağa çatdı, hər yanı axtardı, gördü ki, nə Mirdasın, nə də onun adamlarının heç iyi-sorğu da qalmayıb. O, həmin yerdə beli bükülmüş bir pirani bədevi şeyx gördü. Sahim ondan soruşdu ki, buradakı adamlar nə oldu, onlar hara getdilər, şeyx də cavabında dedi: "Oğlum, Mirdas Qəribin Kufənin qabağında düşərgə saldığını eşidən kimi elə bərk qorxdu ki, az qaldı bağıri çatlasın, o, qızını, öz adamlarını, kənizlərini, qullarını götürüb üz qoydu bərrübiyabana".

Şeyxin bu sözlərini eşidib Sahim öz qardaşının yanına qayıtdı, əhvalatı ona nəql etdi. Qərib işin nə yerdə olduğunu biləndə qanı qaralda, dünya ona dar gəldi. O öz atasının taxtında oynadı, onun xəzinəsini açdı, ığid pəhləvanların hamısına pul payladı. Sonra o, Kufədə qaldı, Əcibin harada olduğunu, nə elədiyini öyrənmək üçün hər tərəfə cəsuslar göndərdi. Padşahlığın əyanlarını hüzuruna çağırıldı, onlar da, səhər camaatı da hamılıqla göldilər, ona itaat elədiklərini əyan elədilər; belə olanda Qərib əyanlara faxir libaslar verdi, həm də tapşırıdı ki, rəiyyətin qeydində qalsınlar..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

642-ci gecə



Elə ki altı yüz qırx ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib Kufə padşahlığının əyanlarına ənam verdi, həm də onlara tapşırıdı ki, rəiyyətin qeydində qalsınlar. Günlərin bir günü Qərib özü ilə yüz nəfər atlı götürüb ova, şikara çıxdı, onlar az getdilər, çox getdilər, gəlib bir vadiyə çatdlar. Bu vadi başdan-başa yaşıllıq idi, ağaclar dəymış meyvelərlə dolu idi, hər yanda çaylar şırhaşırla axır, ağaclarla quşlar cəhcəh vururdu. Burada ceyranlar, xallı marallar qaçırdılar, adamın ürəyi açıldı, qəm-qüssəsi dağıldı. Ovçular burada düşərgə saldılar, həmin gün bu yer elə xoşagələn idi ki, daha nə deyim, onlar gecəni yatdılar, səhər açılan kimi Qərib durdu dəstəməz aldı, iki rükət namaz qıldı, Allah'a dua elədi. Birdən qışqırıq, hay-küy əmənəzəri başına aldı, Qərib Sahimə dedi: "Get öyrən gör, bu nə işdir?"

Sahim də elə o saat yol alıb getdi, az getdi, çox getdi, gəlib elə bir yerə çatdı ki, gördü burada qarət olunmuş mal-dövlət, at ilxisi, əsir alınmış arvad-uşaq var. Belə olanda, o, çobanların birinə yan alıb soruşdu: "Nə olub?" Çoban da cavabında dedi: "Bunlar, "Kaxtan övladları"nın başçısı Mirdasın hərəmxanasında olan arvad-uşaqlardır, bu mal-dövlət də həm onun, həm də qəbiləsinin mal-dövlətidir. Dünən əl-Cəmrakan Mirdası öldürüb onun arvadlarını əsir alıb, düşərgədə olan var-dövləti də qarət eləyib. Əl-Cəmrakan quldurun, yol kəsənin biridir, o elə zalimdir ki, heç kəs, nə bədəvilər, nə də padşahlar onun öhdəsindən gələ bilmirlər, xülasa o, bu yerlərin bəlasıdır".

Sahim eşidəndə ki, atasını öldürübllər, arvadları əsir alıblar, mal-dövləti qarət eləyiblər, tez-tələsik qardaşı Qəribin yanına qayıtdı, əhvalatı ona nəql etdi. Əhvalatdan agah olan Qərib elə qəzəbləndi ki, daha nə deyim, qanı cuşa gəldi, bu rüsvayçılığı qəbiləsinin üstündən götürmək, düşməni qanına qəltan etmək üçün sinov getməyə başladı. O öz adamlarını götürüb yola düşdü, onlar fursət axtara-axtaraya o vaxtacan getdilər ki, gəlib düşmənlərə çatdlar. Elə ki onlar gəlib düşmənə çatdlar, Qərib nərə çəkib dedi: "Allah-təala quldurlara, namərdələrə, xainlərə qənim olur". Bunu deyib Qərib yel kimi düşmənlerin üstünə cumdu, qılincini sağa-sola çalıb iyirmi bir pəhləvanı öldürdü. Sonra

meydanın ortasında aslan kimi qorxusuz-hürküsüz dayandı, nərə çəkib dedi: "Əl-Cəmrakan hani? Qoy o, cəngimə çıxsın, mən ona ölüm badəni dadızdırım, bu doğma yerleri o xainin əlindən qurtarım!"

Qərib hələ sözünü deyib qurtarmağa macal tapmamışdı ki, əl-Cəmrakan bəhayi-nagəhan kimi, ya da dəmir paltar geymiş dağ kimi meydana çıxdı. Əl-Cəmrakan əmalıcı idi, özü də o, natarazın biri idi; o bir kəlmə də söz deməyib, Allahsız zalim kimi Qəribin üstünə cumdu. Qərib də qana susamış aslan kimi onun üstünə cumdu. Əl-Cəmrakanın əlində çin dəmirindən qayrılmış ağır toppuz vardi, – bu toppuzu dağa vursaydın, dağ parçalanardı, – o, toppuzu qaldırıb Qəribin başına endirdi, ancaq Qərib özünü yana verdi, toppuz yerə dəyib yarımdırpaşa girdi. Sonra Qərib öz toppuzunu qaldırıb əl-Cəmrakanın biləngindən elə vurdı ki, onun barmaqları xincim-xincim oldu, toppuzu əlindən düşdü, belə olanda, Qərib ildirim kimi yəhərdən əyilib onun toppuzunu götürdü, əl-Cəmrakanı belindən vurdu. Əl-Cəmrakan uca xurma ağacı kimi yerə sərildi. Sahim cumub onun əl-qolunu bağladı, sonra iplə darta-darta apardı. Qəribin pəhləvanları əl-Cəmrakanın pəhləvanlarının üstünə cumdular, onların əlli nəfərini öldürdülər, qalanları dönüb geri qaçırlar. Onlar o vaxtacan qaçırlar ki, gəlib öz düşərgələrinə çatdırılar. Düşərgəyə çatan kimi ucadan qışkırmaga başladılar, qalada olanların hamısı atlarına minib onların qabağına çıxdı. Qaladan gələnlər onlardan soruştular ki, nə olub, qaçıb gələnlər də əhvalatı nəql elədilər. Əl-Cəmrakanın adamları eşidəndə ki, onların ağısı əsir düşüb, onu bələdan qurtarmaq üçün atlarını çapıb bir-birini öte-öte vadiyə tərəf yollandılar.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Qəribdən. Elə ki əl-Cəmrakanı əsir elədilər, onun pəhləvanları da qaçıb getdilər, Qərib atdan düşüb buyurdu ki, əl-Cəmrakanı onun hüzuruna götürsinlər. Əl-Cəmrakan gəlib Qəribin hüzurunda dayandı, onun yanında alçalıb ucadan dedi: "Ya pəhləvani zəmananə, mən sənin himayəndəyəm!" Onun bii sözünü eşidən Qərib ucadan dedi: "Ay ərəb köpəyi! Məgər sən Allah-tealadan qorxmursan ki, onun bəndələrinin yolumu kəsirsən?" Qəribin bu sözləri eşidən əl-Cəmrakan soruştı: "Ay ağa, Allah-teala nədir?" Qərib də ucadan dedi: "Ay köpək, sən hansı başibələli ağaya iman götirirsin?" Əl-Cəmrakan da cavabında dedi: "Ay ağa, man yağdan, baldan və xurmadan qayrılmış Allaha iman götirirəm, sonra da onu yeyib başqasını düzəldirəm".

Onun bu sözlərini eşidən Qərib elə qəhqəhə çəkib güldü ki, qəşşələyib arxası üstə yixıldı, sonra da ucadan dedi: "Ay kafir, təkcə yara-

dana, səni də, hər şeyi də yaranan, canlıların hamisə can verən Allah-tealaya iman götirib səcdə eləyörələr. O hər şeydən xəbərdardır, hər şeyin hakimidir". Qəribin bu sözlərini eşidən əl-Cəmrakan soruştı: "Bəs o böyük yaranan haradadır ki, mən də ona səcdə eləyim?" Qərib də cavabında dedi: "Ay əl-Cəmrakan, bil və agah ol ki, həmin yarananın adı Allahdır, yeri də, göyü də o yaradıb, ağacları da o bitirib, çayları da o axıdib. Heyvanları da, quşları da, cənnəti də, cəhənnəmi də o yaradıb, o hər şeyi görür. Ancaq özü gözəögürünməzdür. O, göylərdədir, həm də bizi yaranan, bize can verən odur. Şükür Allahın kərəminə, Allahdan başqa Allah yoxdur!"

Elə ki əl-Cəmrakan Qəribin bu sözlərini eşitdi, ürəyi əsim-əsim əsdi, tükləri biz-biz oldu. O, ucadan dedi: "Ay ağa, mən nə deyim ki, sizin tayınız olum, o böyük Allah-tealanın bəndəsi olum?" Qərib də cavabında dedi: "Bu sözləri deyinən: Allahdan başqa Allah yoxdur, İbrahim Xəlilullah da onun rəsuludur". Əl-Cəmrakan da bu duanı dedi və xoşbəxt adamlardan biri oldu. Belə olanda, Qərib ondan soruştı: Sən islam dininin gözəlliyini duydunmu?" Əl-Cəmrakan da cavabında dedi: "Bəli, duydum!" Belə olanda, Qərib dedi: "Onun əl-qolunu açın". Söz Qəribin ağızından çıxmamış əl-Cəmrakanın əl-qolunu açıdlar, o əyilib əvvəlcə Qəribin qabağında yeri, sonra Qəribin ayağını öpdü.

Elə bu dəmdə birdən toz ərşə qalxdı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz qırx üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, əl-Cəmrakan islam dininə iman götirdi, əyilib Qəribin qabağında yeri öpdü, elə bu dəmdə birdən toz ərşə qalxdı. Belə olanda, Qərib üzünü Sahimə tutub dedi: "Ya Sahim, get gör bu nə əhvalatdır, niyə toz ərşə qalxıb? Qəribin bu sözünü eşidən Sahim ley kimi toza tərəf cumdu, bir müddət gözdən itdi, sonra qayıdış gəlib dedi: "Qibleyi-aləm sağ olsun, bu tozu qaldıran Bənu-Amir övladlarıdır, əl-Cəmrakanın yoldaşlarıdır". Onda Qərib əl-Cəmrakana dedi: "Ata min, yoldaşlarının qabağına çıx, özü də islam dininə iman götirməyi onlara təklif elə.

Əgər onlar sənin sözünə qulaq asıb islam dininə iman götirsələr, canlarını ölümündən qurtaralar, yox əgər iman götirməsələr, onda biz onları qılıncdan keçirərik”.

Bələ olanda, əl-Cəmrakan ata süvar oldu, onu o vaxtacan sürdü ki, yoldaşlarıyla üzboüz gəldi. O, yoldaşlarını görən kimi qışqırıb özünü nişan verdi, onlar elə o saat atdan düşdülər, piyada onun yanına gəlib dedilər: “Ya hökmdarımız, səni sağ-salamağ görüb çox şad olduq”. Əl-Cəmrakan da onlara dedi: “Ay camaat, kim mənim sözümə qulaq assa, ölümdən qurtar, kim sözümə qulaq asmasa, onu bu qılıncla öldürərom”. Onlar da cavabında dedilər: “Ürəyin nə istəyirse, emr elə, biz sənin sözündən çıxmırıq”. Onda əl-Cəmrakan dedi: “Mənimlə bərabər deyin “Allahdan başqa Allah yoxdur, İbrahim də Xəlilullahdır!” Onun bu sözlərini eşidən adamlar soruştular: “Ya hökmdarımız, sən bu sözleri haradan götürmüsən?” Əl-Cəmrakan da Qəribə olan əhvalatını əvvəldən axıracan, yerli-yerində onlara nəql eləyib dedi: “Ay camaat, məgər siz bilmirsiz ki, mən, sizin başçınız cəng meydanında basıldım, bir adam məni əsir elədi, rüsvayçılığın, alçalmağın nə olduğunu mənə dadızdırı?”

Elə ki əl-Cəmrakanın adamları onun bu sözlərini eşitdilər, onlar bir olan Allah-təalaya iman götirdilər, sonra əl-Cəmrakan onları da götürüb, birbaşa Qəribin yanına gəldi, onlar Qəribin hüzurunda əyilib yeri öpdülər, bir də islam dininə iman götirdilər, Allaha dua eləyib Qəribə daim qələbə, şan-söhrət istədilər. Qərib buna çox şad olub dedi: Siz öz düşərgənizə gedin, islam dininə iman götirməyi öz qohum-qardaşlarınıza təklif eləyin”. Qəribin bu sözlərini eşidən əl-Cəmrakanla onun adamları ucadan dedilər: “Ya hökmdar, biz daha heç vaxt səndən ayrılmayacaqıq, ancaq indi gedib arvad-uşaqlarınızı götürüb sənin yanına qayıdacaqıq!” Qərib də onların cavabında dedi: “Ay camaat gedin, qayıdib Kufə şəhərində mənimlə birləşin”. Bələ olanda, əl-Cəmrakanla onun adamları atlarına süvar oldular, az getdilər, çox getdilər, gəlib öz düşərgələrinə çatdılar. Onlar islam dininə iman götirməyi öz arvad-uşaqlarına təklif elədilər, onlar da kiçikdən böyüye hamisi bir olan Allaha iman götirdilər, sonra onlar çadırlarını xiyəmələrini sökdülər, atlarını, dəvələrini, qoyun-quzularını sürüb Kufəyə tərəf yol aldılar.

Qərib də Kufəyə getdi, elə ki gəlib Kufəyə çatdı, pəhləvanlar onun pişvazına çıxdılar, o, şah sarayına gəlib öz atasının taxtında əyləşdi, iğid pəhləvanlar da onun sağında, solunda dayandılar. Casuslar onun hüzuruna gəlib xəbər verdilər ki, onun qardaşı Oman şəhərinin və

Yəmən torpaqlarının hökməri əl-Cələnd ibn Qarqarın yanındadır. Elə ki Qərib qardaşının sorağımlı aldı, öz adamlarını hüzuruna çağırıb dedi: “Ay camaat, tədarük görün, üç gündən sonra səfərə çıxırıq!” Sonra da birinci döyüdə əsir aldıqları otuz min qoşuna islam dininə iman götirməyi və onlara bərabər səfərə çıxmağı təklif elədi, onların iyirmi min nəfəri islam dininə iman götirdi, on min nəfəri iman götirmədi, bələ olanda Qərib onları öldürdü. Sonra əl-Cəmrakan öz adamlarıyla gəldi, onlar əyilib Qəribin qabağında yeri öpdülər, Qərib onlara çox gözəl libaslar bağışladı, əl-Cəmrakanı qoşun başçısı elədi. Qərib üzünü əl-Cəmrakana tutub dedi: “Ya Cəmrakan, öz qohum-qardaşından olan əyanlarla bərabər atlara min, iyirmi min nəfər süvari qoşun götür, Oman şəhərinin hökməri əl-Cələnd ibn Qarqarın məmləkətinə get”.

Qəribin bu sözünü eşidən əl-Cəmrakan cavabında dedi: “Baş üstə, itət borcumdur!” Qoşun-ləşkər öz arvad-uşaqlarını Kufədə qoyub Oman şəhərinə tərəf yol aldı. Sonra Qərib Mirdasin həromxanasını gözdən keçirməyə başladı; o, həromxanada kimi görəsə yaxşıdır? Bir-dən onun gözü həromxanadakı arvadların arasında Məhdiyəyə sataşdı, onu görən kimi ağlı başından oldu, bihuş yero yixildi. Onun üzüñə gülab səpdiłər. Qərib hüşə gələn kimi, ayağa durub onu qucaqladı, götürüb öz otağına apardı. Xeyli səhəbət eləyəndən sonra uzanıb bacı-qardaş kimi yatdılar. Elə ki səhər açıldı, Qərib gəlib öz padşahlıq taxtında əyləşdi, əmisi əd-Damiqə ənam verdi, onu bütün İraqın canisini elədi. Sonra da ona tapşırı ki, mən qardaşım Əcibin üstünə gedirəm, qayıdib gələnəcən sən Məhdiyədən muğayat ol, onun qeydinə qal. Əd-Damiq də cavabında dedi ki, öz balası kimi ondan muğayat olacaq; sonra Qərib iyirmi min athi, on min piyada götürüb Oman torpaqlarına, Yəmən məmləkətinə tərəf getdi.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Əcibdən. O öz adamlarıyla gəlib Oman şəhərinə yaxınlaşdı, Oman şəhərinin camaati gördü ki, toz ərşə qalxıb, əl-Cələnd ibn Qarqar da bu tozu gördü, tez çaparlara tapşırı ki, gedib görsünlər bu tozu qaldıran kimlərdir. Çaparlar atlarını sürüb getdilər, bir müddət gözdən itdilər, sonra qayıdib xəbər verdilər ki, bu tozu qaldıran İraqın hökməri Əcib şahla onun adamlarıdır.

Çaparların bu sözlərini eşidən əl-Cələnd Əcibin onun torpağına gəlməyinə təəccüb elədi, bunun doğru olduğunu yəqin eləyəndən sonra öz adamlarına dedi: “Şəhərdən çıxın, onun pişvazına gedin!”

Onlar da Əcibin pişvazına çıxdılar, şəhərin darvazası ağzında ona qadır qurdular. Əcib gözüyaşlı, qom-qüssəli əl-Cələndin yanına saraya qalxdı (Əcibin xalası qızı əl-Cələndin arvadı idi, özü də əl-Cələndin ondan uşaqları vardi). Əl-Cələnd arvadının xalası oğlunu halda görüb ondan soruşdu: "De görüm nə olub?" Əcib də qardaşı ilə olan əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəqıl eləyib dedi: "Padşah sağ olsun, o, adamlara əmr eləyir ki, göydəki Allaha iman getirsinlər, bütlərə, başqa allahlara səcdə eləməyi onlara qadağan eləyir".

Ela ki əl-Cələnd bu sözləri eşitdi, günaha batıb ucadan dedi: "Günəşə, nur allahına and olsun ki, senin qardaşının adamlarından birini də sağ qoymayacağam! Sən həmin adamları harada qoyub gol-din, həm də onları nə qədərdilər?" Əcib də cavabında dedi: "Mən onları Kufədə qoyub gəlmisəm. Onlar əlli min atlıdır". Belə olanda, əl-Cələnd öz adamlarını, vəziri Comərdi hüzuruna çağırıb dedi: "Ya vəzir, yetmiş min atlı götür Kufəyə, müsəlmanların üstüne get, onların hamisini hüzuruma sağ-salamat gətir ki, mən onlara min cür əzab verim".

Comərd qoşunu götürüb Kufəyə tərəf getdi, onlar az getdilər, çox getdilər, düz altı gün yol getdilər, sonra birdən qabaqlarına bir vadidən çıxdı, onlar həmin vadiyə endilər, bu vadidə meyvə ağacları, axar çaylar var idi, ağaclar dəymış meyvələrlə dolu idi. Comərd öz adamlarına əmr elədi ki, burada düşərgə salsınlar..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki altı yüz qırx dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, əl-Cələnd öz vəziri Comərdi qoşunla Kufənin üstüne göndərdi, o, başdan-başa meyvə ağacları, çoxlu axar çay olan bir vadidən keçəndə öz adamlarına əmr elədi ki, həmin vadidə düşərgə salsınlar, onlar gecə yarısından dək dincəldilər, sonra Comərd onlara əmr elədi ki, törpənsinlər, o öz atına minib onların qabağına düşdü, səhər sübh açılanaç yol getdilər, gəlib bir vadiyə endilər, bu vadidə çoxlu ağaç vardi, hər tərofi gül-çiçək ötri bürümüşdü, quşlar cəh-cəh vururdu, meyvələrin ağırlığından ağacların budaqları az qalırdı yerə dəysin. Bu dəmdə şeytan Comərdi başdan elədi, və o, bu şeri oxudu:

"Mən öz qoşunumla döyüşə gırrom,
Düşməni gücümlə əsir götürürəm,

Qoy məndlər xəbərdar olsun bir daha:
Yadlara qorxuyam, dostlara arxa.

Qəribi qul tutub buxovlaram mən,
Dönərəm geriyə könlü-gözü şən.

Zirəh paltarımla, ox-yayla sonra
Atıllam ən qızğın vuruşmalara".

Comərd şeri oxuyub qurtarmağa macal tapmamışdı ki, ağacın dalından dəmir paltarda, başını dik tutmuş bir pohlovan çıxdı; o, Comərdin üstüne qışqırıb dedi: "Dayan, ya ərəb oğrusu! Paltarını soyun, silah-əsləhəti yero tök, atdan düş, öz canını bələdan qurtar!"

Comərd onun bu sözlərini eşidəndə dünya başına dolandı, gözləri qaralıq gətirdi, tez qılıncını sıyırı, əl-Cəmrakanın üstüne cumdu, qışqırıb dedi: "Ay ərəb oğrusu, sən mənim yolumu kəsirən? Heç bilsən mən kiməm? Mən əl-Cələnd ibn Qarqar şahın qoşunun başçısiyam, gedirəm Qəribi onun adamları ilə bərabər tutub əl-qolu bağlı əl-Cələndin hüzuruna aparmı!"

Bu sözləri eşidən əl-Cəmrakan nərə çəkib dedi: "Hə, bu lap ürəyimdən oldu!" Əl-Cəmrakan bu şeri deyə-deyə Comərdin üstüne cumdu:

"Elə bir igidəm – qızanda döyüş,
Rəqibim qarşısında gotırmır duruş,

Mənəm, mən – Cəmrakan, igidlər yəqin.
Duyur dohşatını mənim nizəmin.

Qərib əmirimdir, şahimdir hotta,
Qızmış bir polongo dönür davada.


Etiqad sahibi, imamdır Qərib,
Yağlılar üstüne cumandır Qərib.

Açıq golsin deyo bütporostloro,
İbrahim dinini yayır hor yero".

Əhvalat belə olmuşdu: əl-Cəmrakan öz adamları ilə Kufə şəhərindən çıxb az getdilər, üz getdilər, dərə-topə düz getdilər, on gün gecə-gündüz yol getdilər, on birinci gün düşərgə saldılar, gecə yarısınaqan dincəldilər. Sonra əl-Cəmrakan qoşuna əmr elədi ki, tərpənsinlər, onlar da tərpəndilər, əl-Cəmrakan onlardan qabaq getdi, gəlib həmin vadıya endi. O, qabaqda dediyimiz şeri oxuyan Comərdin səsini eşitdi, şir kimi onun üstünə cumdu, qılıncını endirib onu iki parça elədi. O, qoşun başçıları gələnəcən dayanıb gözlədi, elə ki onlar gəldilər, əhvalatı onlara nəqəl eləyəndən sonra dedi: "Hərəniz bəs min qoşun götürün, ayri-ayrı dəstələrlə bu vadinin otrafına dolanın, mən Bəni-Amir igidlərilə burada qalıram, düşmənin qabaq səfləri gəlib çatan kimi mən onlara hücum eləyəcəyəm, nərə çəkib qışqıracığam: "Allahü-əkbər!" Elə ki mənim nərə çəkdiyimi eşitdiz, siz də "Allahü-əkbər!" qışqıra-qışqıra onların üstünə cumub, qılıncdan keçirin". Qoşun başçıları da cavabında dedilər: "Baş üstə, itaət borcumuzdur!" Sonra da onlar öz pəhləvanlarının yanına getdilər, bunu onlara xəbər verdilər, səhər tezdən hava işıqlananda pəhləvanlar vadinin hər tərəfinə yayıldılar. Bu vaxt düşmənlər yaxınlaşdırılar. Qoyun sürüsü kimi düzənləyə, dağlara doluşdular, belə olanda əl-Cəmrakan Bəni-Amir qoşunlarıyla nərə çəkib bu sözləri qışqıra-qışqıra onların üstünə cumdalı: "Allahü-əkbər!" bu sözləri müsəlmanlar da, kafirlər də eşitdilər, müsəlmanlar hər tərəfdən qışqırdılar: "Allahü-əkbər! Allah-təala ona inananlara kömək eləyir, qalibiyət verir, kafirlərə qənim olur!" Dağlar, təpələr, qurumuş ot, yaşıl nə varsa, hər şey dilə gəlib dedi: "Allahü-əkbər!" Kafirlər çəşib qaldılar, bir-birini qılıncdan keçirməyə başladılar, belə olanda, pak müsəlmanlar odlu kösəv kimi onlara hücum elədilər, başlar bədənlərdən üzüldü, qan su yerinə axdı, qorxaqlar karixib qaldılar. Hələ hava tamam işıqlanmamışdı ki, kafirlərin yarıdan çoxu həlak oldu, Allah-təala da onların ruhunu cəhənnəmə vasil elədi (bunu Allah heç kəsə qismət eləməsin!), qalanları da pərən-pərən düşdülər, üz qoyub borru-biyabana qaçıdlar, müsəlmanlar günortayacak onların dalınca düşüb əsir alanı əsir alıdlar, öldürəni öldürdülər. Sonra da yeddi min nəfər əsir tutub geri qayıtdılar, kafirlərin cəmi otuz yeddi min nəfəri geri qayıda bildi, özü də onların çoxu yaralanmışdı. Müsəlmanlar, Allahın köməyilə qalib gəlib geri qayıtdılar. Sonra da atları, yüksəkləri, çadırları yiğib min nəfər atlı ilə Kufəyə göndərdilər..."

Səhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

645-ci gecə



Elə ki altı yüz qırx beşinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, əl-Cəmrakanla Comərd cəng meydanına girən kimi əl-Cəmrakan onu öldürdü, onun adamlarını qılıncdan keçirdi, çoxlu adamını əsir aldı, həm də onların mal-mədarını, atlarını, yüksəklərini qənimət alıb min nəfər atlıyla Kufəyə göndərdi. O ki qaldı əl-Cəmrakanla islam qoşunlarına, onlar atlardan düşdülər, islam dininə iman götirməyi əsirlərə təklif elədilər, əsirlər də sidq-ürəkdən Allaha iman götirdilər, belə olanda, əl-Cəmrakanın qoşunları şad olub onların əl-qolunu açdırılar, onlarla qucaqlaşdırılar. Əl-Cəmrakan bu böyük qoşuna başçılıq eləməyə başladı, o, bir gün-bir gecə qoşuna dinclik verdi, sonra səhərə yaxın qoşunla bərabər tərpənib əl-Cələnd ibn Qarqarın torpaqlarına tərəf getdi. Bunnar getməkdə olsunlar, indi sizə kimdən deym, aldiqları qəniməti Kufəyə aparan min nəfər süvaridən: onlar az getdilər, üz getdilər, dərə-topə düz getdilər, gəlib Kufə səhərinə çatdılars, baş verən əhvalatı əvvəldən axıracan, yerli-yerində Qəribə danışdırılar, Qərib əhvalatı eşidib çox şad oldu, üzünü quleybanı Sadana tutub dedi: "Ya Sadan, ata süvar ol, özünlə iyirmi min adam götür, əl-Cəmrakanın dalınca get".

Qəribin bu sözlerini eşidən quleybanı Sadan da, oğlanları da atlara süvar oldular, iyirmi min süvar qoşunla Oman səhərinə tərəf yola düşdülər. Bunnar getməkdə olsunlar, indi sizə kimdən deym, sağ qalan kafirlərdən: onlar başlarına gələn bələdən, bədbəxt olduğunuşından şikay-yotlənib ağlaya-ağlaya, ahu-fəğan eləyə-eləyə özlərini Oman səhərinə yetirəndə, əl-Cələnd ibn Qarqar karixib qaldı, onlardan soruştı: "Sizin başınıza nə bəla gəlib?" Onlar da başlarına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəqəl elədilər; onda əl-Cələnd ucadan dedi: "Vay haliniza, onlar nə qədər idilər?" Qaçış gələnlər də cavabında dedilər: "Padşah sağ olsun, onların iyirmi ələmi vardi, hər ələmin də altında min nəfər süvari vardi".

Əl-Cələnd bu sözləri eşidib qışqırdı: "Ay inandığımız o günüş sizə qənim olsun! Vay haliniza! Siz yetmiş min nəfərdiniz, təkcə Comərd qızığın döyüşdə üç min pəhləvana bərabərdi, bu necə olan işdir ki, iyirmi min nəfər sizə qalib gəlib?" O bərk hirslandı, qılıncını sıyrıb qaçış

gölənlərin üstünə atıldı, yanındakı adamlara qışqırıb dedi: "Bunları qılıncdan keçirin!" Padşahın bu sözünü eşidənən onun adamları qılınclarını siyırıldılar, qaçıb gölənlərin hamisini axırıcı adamacan doğrayıb itlərə atıldılar. Bundan sonra əl-Cələnd səsləyib oğlunu hüzuruna çağırıb, üzünü ona tutub dedi: "Ata süvar ol, yüz min atlı götürüb İraqa get, o məməkəti elə tar-mar elə ki daşı daş üstə qalmasın!"

Əl-Cələndin oğlunun adı əl-Qurəcan idi, özü də atasının qoşunu arasında ondan ığid pəhləvan yox idi; o özü təkbəşinə üç min süvariye hūcum eləyirdi. Əl-Qurəcan əmr elədi ki, çadırları şəhərdən çıxarsınlar, onun pəhləvanları tez-tələsik çadırları şəhərdən çıxardılar, ığidlər də gölib hazırlaşmağa başlıdlar, onlar dəmir paltarlarını ayaqdan geyib başdan qıllandılar, başdan geyinib ayaqdan qıllandılar, atlarını bir-birinin dalınca sürüb yola düşdülər. Əl-Qurəcan təşəxxüsəl qoşunun qabağında gedirdi, həm də bu şeri oxuyurdu:

"Mən adlı-sanlıyam, mən Qurəcanam,
Şəhərlər fatehi bir qəhrəmanam.

Mənimlə kimlər ki, cəngə girişdi,
Maltək xırıldayıb torpağa düşdü.

Saysız qoşunların olub qənimi,
Atdım kəllələri yera top kimi.

İraq diyarına eləyib həmələ,
Düşmənin qanını döndərrəm sələ.

Qərib, ordusuya əsirim olar,
Ağlı olan hər kəs ondan dərs alar".

Onun adamları bu minval ilə az getdilər, çox getdilər, düz on iki gün-on iki gecə yol getdilər, bir də gördülər ki, qabaqda toz ərşə qalxdı, göyün üzünü, ölkənin qıraqınan tutdu; belə olanda, əl-Qurəcan çaparları səsləyib dedi: "Tez mənə xəbor gotırın görüm bu tozu qaldıran kılmlədir!" Çaparlar da gedib ələmlərə çatdılar, sonra da əl-Qurəcanın yanına qayıdış dedilər: "Padşah sağ olsun, bu tozu qaldıran müsəlmanların qoşunlarıdır!"

Çaparların bu sözlərini eşidən əl-Qurəcan çox şad oldu, sonra da çaparlardan soruşdu: "Siz onları saydızmı?" Çaparlar da cavabında dedilər: "Biz onların ələmlərini saydıq – iyirmi dənə id". Onda əl-

Qurəcan ucadan dedi: "İmanıma and olsun ki, onların cənginə heç kəs yox, tek özüm çıxacağam, başlarını üzüb atlara tapdaq eləyəcəyəm!"


Bu tozu qaldıran əl-Cəmrakanla onun qoşunu idi, o kaſırlərin qoşunu-na baxanda nə görəcə yaxşıdır? Gördü ki, bu qoşun elə çoxdur, elə bil ucu-bucağı görünməyən dənizdir. Belə olanda o öz adamlarına əmr elədi ki, atlardan düşsünlər, çadırları qursunlar, onlar da atlardan düşdülər, ələmləri qabaqda dik qoydular, hər iki dünyani yaradan, hər şeyin ağısı, hər şeyi görən, ancaq özü gözə görünməyən, göylərdə olan Allaha dua elədilər, – Allahdan başqa Allah yoxdur, onun şanı, şöhrəti də çoxdur!

Kaſırlər də atlardan düşdülər, çadırlarını qurdular, əl-Qurəcan onlar dedi: "Hazırlaşın, dəmir paltarda, silah-əsləhəli yatin. Elə ki gecəyərən bir az keçdi, atlara süvar olun, bu bir ovuc qoşun əhlini atalarınıza tapdaq eləyin!"

Bu dəmdə əl-Cəmrakanın casusu dayanıb kaſırlərin nə eləmək istədiklərinə qulaq asırdı: o, qulaq asıb hər şeyi öyrənəndən sonra qayıdış, eşitdiklərini əl-Cəmrakanə nəql elədi, əl-Cəmrakan da üzünü öz pəhləvanlarına tutub dedi: "Silahlarınızı götürün, elə ki gecə oldu, qatırları, dəvələri, bir də çoxlu zinqirov, qumrov, şaxşax gətirin, bunnarı qatırların, dəvələrin boynundan asın (qoşunun iyirmi minden çox dəvəsi və qatrı vardi)". Müsəlmanlar o vaxtacan gözlədilər ki, kaſırlər bərk yuxuya getdilər, sonra əl-Cəmrakan öz adamlarına əmr elədi ki, atlara minsinlər, onlar da Allaha pənah gətirib, hər iki dünyanın hökmədarının köməyinə arxalanıb atlara mindilər. Əl-Cəmrakan onlara dedi: "Dəvələri, yüksək heyvanlarını qabağınızna qatın, nizənin ucu ilə bizləyə-bizləyə kaſırlərə tərəf sürün".

Müsəlmanlar da əl-Cəmrakan buyuran kimi qatırların, dəvələrin hamisiniñ boynundan zinqirov, qumrov, şaxşax asdlar, heyvanları nizənin ucu ilə bizləməyə başladılar, onlar kaſırların çadırlarına qədər cumdular, qumrovlar zinqıldadı, şaxşaxlar şaqqıldı, müsəlmanlar heyvanların dalınca qaça-qaca qışqırıldılar; "Allahü- əkbər!" Dağlar, təpələr də dilə gölib Allah-əoalanın kərəminə şükür elədilər. Bu böyük adı eşidən atlalar düşmənlərin üstünə cumdular, çadırların içində adamlar hələ yatırdılar, elə bu vaxt atlar çadırları tapdalamağa başladılar..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



646-a gecə

Elə ki altı yüz qırx altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayət eləyirlər ki, əl-Cəmrakan öz adamlarıyla, atlarıyla, dəvələriylə kafırların üstüne hücum eləyəndə, onlar yatıldır, bütürəstlər ayılanda karixib qaldılar, bir-birinin üstünə düşüb o vaxtacan vuruşdular ki, onların çoxu həlak oldu. Səhər açıldında onlar baxdılar, bir dənə də müsəlman ölüsü tapmadılar, ancaq onu gördülər ki, müsəlmanlar silah-əsləhəli at üstə oturublar. Bütpərəstlər başa düşdülər ki, onlara hiylə geliblər; belə olanda, əl-Qurəcan sağ qalan əsgərlərin üstüne qışqırıb dedi: "Ay vələdüzzinalar, biz onların başına gətirmək istədiyimiz işi onlar bizim başımıza gətirdilər, onların hiyləsi bizimkindən güclü çıxdı!"

O elə atını çapıb müsəlmanlara hücum eləmək istəyirdi ki, bu dəmdə birdən toz ərşə qalxdı, külek də onu göye qaldırdı, toz çadır kimi göydən asılıb qaldı, tozun dalından əvvəlcə dəbilqələrin işlətisi, dəmir paltacların parlıtı, sonra da bellarino hind qılınçı bağlamış, əllərində möhkəm nizələr tutmuş ığid pəhləvanlar göründü. Bunu görən kafırlar, cəngdən çəkindilər, hər iki dəstə çapar göndərdi ki, gedib öyrənsin görsün bu nə tozdur, çaparlar da ora getdilər, bu tozu qaldıranların kimlər olduğunu öyrəndilər, qayıdır gəldilər, xəbər verdilər ki, bunlar müsəlmanlardır. Bu gələn qoşun Qəribin dağ quleybanısı ilə göndərdiyi qoşun idi, onların köməyinə gelirdi. Dağ quleybanısı Sadan xoşbəxt müsəlmanların düşərgəsinə çatdı; bunu görən əl-Cəmrakan öz adamlarıyla bərabər odlu kösəv kimi kafırların üstüne cumdular, iti qılıncları, titrəyən Rudeyni¹ nizələrini işə saldılar, toz elo ərşə qalxdı ki, hər yan qaranlığa qorq oldu, adamlar tozdan göz aça bilmirdilər. ığid pəhləvan cəng meydanında ürəklə vuruşur, qorxaq üz götürüb bərrü-biyabana qaçırdı, qan sel kimi axırdı; pəhləvanlar gün batıb qaranlıq-zülmət gecə olanacaq vuruşdular. Sonra müsəlmanlar kafırlardan ayrılib öz çadırlarına gəldilər, çörək yedilər. Onlar qaranlıq gecə-

¹ Xalq rövayotino görə "Rudeyni" adı, ori kimi çox yaxşı nizələr qayıran ofsanovi Samxarın arvadı Rudeynodon omolo golmişdir. (Əslində Samxar usta adı yox, Afrikada yer adıdır; həmin dövrədə on yaxşı sayılan nizələr Ərəbistana oradan gotirilirdi.)

dən sonra xoş səhər açılacaq yatıldılar. Elə ki səhər açıldı, müsəlmanlar dəstəməz alıb sübh namazı qıldılar, sonra da atlarını minib cəng meydanına gəldilər. Əl-Qurəcanın adamları cəngi dayandırıb öz çadırlarına çəkiləndə gördülər ki, onların çoxu yaralanıb, yaradan çoxu da qılıncla, nizə ilə öldürülübdür, belə olanda əl-Qurəcan onlara dedi: "Ay camaat, biz sabah cəng meydanının lap ortasına çıxarıq, mən özüm pəhləvanlarla meydanda vuruşaram".

Elə ki səhər açıldı, gün doğdu, dünyayı-aləm nura qorq oldu, hər iki tərəfin qoşunu atlara süvar oldular, pəhləvanlar nərə çəkdilər, qılınclarını siyirdilər, boz nizələrini uzadıb səf-səf cəngə hazırlayırdılar. Cəng meydanının darvazasını birinci açan kim olsa yaxşıdır? Bu darvazanı birinci əl-Cələnd ibn Qarqarın oğlu əl-Qurəcan açdı. O nərə çəkib dedi: "Qoy bu gün mənim meydanıma nə tənbəl, nə də aciz adam çıxmışım!" (Bu zaman əl-Cəmrakan da, quleybanı Sadan da ələmlərin altında idilər.) Bəni-Amir qəbiləsinin başçısı meydanın ortasında, əl-Qurəcanın cənginə çıxdı, onlar bir-birinin üstüne cumdular, bir müddət iki qoç kimi kəllə-kəlləyə gəldilər. Sonra əl-Qurəcan Bəni-Amir qəbiləsinin başçısının üstünə cumdu, palтарının qolundan yapışb dardı, çəkib yəhərdən yera çaldı. O, başçını götürüb yero çırpdı, başçı çapalamağa başladı, kafırlar onun əl-qolunu bağlayıb öz çadırlarına apardılar.

Əl-Qurəcan at oynatmağa, meydan sürməyə, cəngə pəhləvan arxamaga başladı, ikinci başçı onun cənginə çıxdı, əl-Qurəcan onu da əsir elədi. Əl-Qurəcan cənginə çıxan başçıları əsir aldı, bu minval ilə o, günortayacan yeddi başçını əsir elədi. Belə olanda, əl-Cəmrakan bir nərə çəkdi ki, yer, göy lərzəyə gəldi, müsəlmanların hər iki qoşun əhli onun nərəsini eşidib cuşa gəldilər, ürəklə əl-Qurəcanın üstüne cumdular; əl-Cəmrakan da bu şeri oxuya-oxuya düşmənin üstə yeridi:

"Mənəm adlı-sanlı, qorxmaz Cəmrakan!
Çıxımmaz qarşımı heç bir qohroman."

Virana qoysduğum çox qalalardan
Qalxmış şəhidləri üzən ah-aman.

Sən de, ey Qurocan, yolunu azma,
Azğının gözdiyi yollarda gözmo.

Tanı bir Allahı – onun hünori
Yaradıb dağları, bu göyü, yeri.

Allaha sığınan kölələr-qullar
Əzəbdan qurtarar, cənnətlük olar".

Əl-Cəmrakanın bu sözlerini eşidəndə əl-Qurəcan xırıldamağa, fışıl-damağa, günü, ayı söyməyə başlayıb, bu şeri deyə-deyə əl-Cəmrakanın üstünə cumdu:

"Misilsiz qəhrəman Qurəcanam mən!
Qorxur səhəraların şiri kölgəmdən.

Qalalar fəth edib, ovłaram şiri,
Qorxuya salmışam çox igidləri.

İnanmasan oğr, sən ey Cəmrakan,
Gəl gırək döyüşə: bu mən, bu meydan!"

Elə ki əl-Cəmrakan onun bu sözlerini eşitdi, atını çapılıb ürəklə onun üstünə cumdu, onlar qılıncla elə vuruşmağa başladılar ki, qoşun-leşkər bir-birinə dəydi, var qüvvə ilə nərə çəkib nizə ilə vuruşdular: xülasə, onlar bu minval ilə gün batanacaq, axşam düşənəcən vuruşdular. Birdən əl-Cəmrakan atını çapılıb əl-Qurəcanın üstünə cumdu, əmudla sinəsindən vurub onu xurma ağacı kimi yera sərdi, müsəlmanlar o saat onun əl-qolunu bağladılar, ipin ucundan tutub dəvə kimi sürüb apardılar. Elə ki kafırlar öz ağalarının əşir düşdүүünü gördülər, cahili adamlar¹ kimi cin vurdur başlarına, onlar öz ağalarını bələdan qurtarmaq üçün atlarını çapılıb müsəlmanların üstünə cumdular, müsəlman pəhləvanları da onların qabağına çıxdılar, cəngə başlıdlar, onların çoxunu qılından keçirib yera sərdilər, sağ qalanlar canlarını qurtarmaq üçün qaçmağa başladılar, bunların da peysərndə qılınc işlədi.

Müsəlmanlar qaçan kafırları qabaqlarına qatıb o vaxtacan qovdular ki, onlar pərən-pərən düşüb dağlara, səhərlara səpələndilər. Sonra müsəlmanlar qəniməti yiğməga başladılar; qənimət – atlar, çadırlar, başqa şeylər çox idi, onlar qəniməti ələ keçirdilər: özü də qənimət nə qənimət!

Sonra müsəlmanlar yola düşdülər, əl-Cəmrakan islam dininə iman getirməyi əl-Qurəcana təklif elədi, onu hədələməyə, qorxutmağa başladı, ancaq əl-Qurəcan islam dininə iman getirmədi: belə olanda, onun başını kəsib nizəyə keçirdilər.

¹ Cahili adamlar – islamda qədər müsəlman olmayan ərob'lər. Ərob'lər islamın meydana çıxdığı dövrdən qabaqkı dövrü "cahiliyyə dövrü" adlandırırlar.

Bundan sonra müsəlmanlar tərəpendilər, Oman şəhərinə tərəf getdilər. Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, qaçıb gedən kafırlərdən, onlar padşahın hüzuruna gedib oğlunun öldürüldüyünü, qoşunun məhv olduğunu ona xəbər verdilər. Əl-Cələnd bu xəbəri eşidəndə tacını başından götürüb yerə çırpdı, başına-gözünə elə döyməyə başladı ki, burnundan qan açıldı, bıhus olub yere sərildi. Onun üzünə güləb səpib huşa gotırdılar, o, vəzirini sesleyib çağırıldı, üzünü ona tutub dedi: "Canişinlərin hamisəna namə yaz ki, bir nəfər də əli qılınc tutan, nizə işlədə bilən, ox ata bilən qalmasın, hamisini götürüb gölsinlər bura!"

Vəzir də padşah deyən kimi elədi, canişinlərin hamisəna namə yazıp çaparlarla göndərdi, canişinlər naməni alıb silahlandılar, yüz min, bir də səksən min qoşunla çıxdılar. Onlar çadırlar, dəvələr, cins atlar tədarük eləyib elə tərəpənmək istəyirdilər, birdən gördülər ki, əl-Cəmrakanla quleybanı Sadan yetmiş min süvarının başında yaxınlaşırlar, özü də qaşqabaqlı şirə oxşayan bu süvarilərin hamısı dəmir paltar deyibirdi.

Əl-Cələnd müsəlmanların yaxınlaşdığını görəndə şad olub ucadan dedi: "Dünyani nura qərq eləyən günəşə and olsun, düşmənleri elə qırıb çatacağam, bir nəfər də sağ qalmayacaq ki, xəbər apara bilsin, İraqı tar-mar eləyəcəyəm, pəhləvanlar pəhləvanı, ölkələrə hücum eləyən oğlumun intiqamını alacağam, ancaq yenə də ürəyim soyumayaçaq!" Sonra da o, üzünü Əcibə tutub dedi: "Ay İraq köpəyi, bu da sənin başımıza aćdığın oyun! Dinimə and olsun ki, oğr düşmənların cəzasını verə bilməsəm, onları qırıb çatmasam, səni min zülmələ öldürəcəyəm."

Əl-Cələndin bu sözlerini eşidən Əcib qəm dəryasına batdı, gördüyü işə peşman olub özünü məzəmmət eləməyə başladı. Əcib o vaxtanın gözlədi ki, müsəlmanlar atlardan düşdülər, çadırlarını qurdular, gecə qaranlıq-zülmət oldu (o, dəstəsindən sağ qalan adamlarla çadırlardan xeyli aralı dayanmışdı), onda öz adamlarına dedi: "Ay əmioqlanları, bilin və agah olun ki, müsəlmanlar gəlib bura çıxanda əl-Cələndə mən elə qorxduq ki, lap bağırmız yarıldı, mən o saat başa düşdüm ki, o, məni ne qardaşımdan, nə də başqa bir kəsədən müdafiə eləyə bilməyəcək. İndi mənim fikrim belədir: elə ki adamlar yatdırılar, biz buradan çıxıb getməliyik, özü də biz Yarub ibn Kaxtan¹ şahın yanına yola düşərik, cənki onun böyük qoşunu var, həm də güclü hökmdardır".

¹ Yarub ibn Kaxtan – conubı orob qobilələrinin əfsanəvi ulu babası Kaxtanın oğlunun adıdır. Qədim zamanlardan bori "Kaxtan övladları" şimalı oroblоро – "Ədnən noslino" qarşı çıxış etmişlər, follaşlarla bədəvilorin arasında daimi düşmənçiliyi öks edən həmin qobile qruplarının mübarizəsi orob xalqının sonrakı tarixində olduqca pis təsir etmişdir.

Əcibin adamları onun bu sözlərini eşidəndə, dedilər: "Bu lap doğru fikirdir!" Əcib onlara əmr elədi ki, çadırların qapıları ağızında tonqal qalasınlar, gecə qaranlığında tərpənsinlər. Onlar da Əcib buyuran kimi elədilər, atlarına minib yola düşdülər, hələ səhər açılmamış uzaq ölkələri ötüb keçdilər. Elə ki səhər açıldı, Əl-Cələndə onun ayaqdan geyinib başdan qıflanmış, başdan geyinib ayaqdan qıflanmış dəmir paltarı iki yüz altmış min qoşunu dava sinclorını çaldılar, cəngə başla-maq üçün səf-səf düzüldülər. Əl-Cəmrakanla Sadan da atlarına süvar oldular, onlar qırx min ığid pəhləvan süvari qoşunun başında durdular, hər ələmin də altında hücum eləyəndə hamidan qabaqda gedən min nəfər pəhləvanlar var idi. Hər iki qoşun əhli qılınclarını siyirdilər, nizolərini qabağa uzadıb davaya hazır səf-səf dayandılar ki, ölüm badəsini içsinlər. Cəng meydanına hamidan əvvəl kim çıxsa yaxşıdır? Hamidan əvvəl cəng meydanına Sadan çıxdı, o, meydana lap elə bil dağ, yaxud marid-cinlərdən biri idi. Kafırların bir pəhləvanı onun cənginə çıxdı, Sadan onu öldürüb meydanın ortasına atdı, öz oğlanlarına, nökerlərinə qışqıra-qışqıra dedi: "Tonqal qalayın, bu ölüyü bışırın!" Onlar da o deyən kimi elədilər, ölüyü odda bışırıb ona verdilər, Sadan onun etini yedi, sümüklərini də gəmirdi, kafırlar uzaqda dayanıb ona tamaşa eləyirdilər. Bunu görəndə kafırlar ucadan dedilər: "Ya nurlu gürəş!" Onlar Sadanın meydanına çıxmaga qorxdular, bunu görən Əl-Cələnd qışqırıb öz adamlarına dedi: "Bu murdarı öldürün!" Kafırların bir qoşun başçısı atını sürüb Sadanın meydanına çıxdı, Sadan onu da öldürdü. Sadan cənginə çıxan pəhləvanları bir-birinin dalınca öldürdü, bu minval ilə o, düz otuz nəfər pəhləvan öldürdü. Belə olanda qəzəblə kafırlar Sadanın cənginə çıxmışdan çəkinib dedilər: "Cinlərə, ya quley-banıllar kim dava eləyə bilər!" Əl-Cələnd də qışqıra-qışqıra dedi: "Qoy yüz nəfər ığid pəhləvan onun üstüne hücum eləsin, onun dirisini, ya ölüsünü mənim hüzuruma götərsin".

Yüz nəfər ığid pəhləvan qabağa çıxdı, onlar atlarını çapıb Sadanın hücum elədilər, qılınc və nizolərini işə saldılar, Sadan da hər şeyin hökmdarı bir olan Allahı köməyə çağırıb möhkəm qaya kimi onların qabağına çıxdı. O qışqıra-qışqıra dedi: "Allahü-əkbər!" Qılıncını işə salıb bir hücumda onların yetmiş dörd nəfərinin başını bədənindən ayırdı, qalanları qaçıb getdilər.

Bələ olanda, Əl-Cələnd on nəfər qoşun başçısına qışqırıb dedi: "Onun atını oxa basın ki, o, atın ayaqları altına yixılsın, onu əllə tutun!" Onların hərəsi min nəfər pəhləvanın başçısı idi. On min süvari Sadanın üstüne cumdu, Sadan da ürəkə onların qabağına çıxdı. Əl-Cəmrakanla müsəlmanlar kafırların atlarını sürüb Sadanın hücum elədiyini görəndə

ucadan dedilər: "Allahü-əkbər!" Bunu deyib, müsəlmanlar da atlarını çapıb kafırların üstüne hücuma keçdilər. Onlar hələ Sadanın çatmamış kafırlar onun atını öldürdülər, özünü də əsir elədilər, belə olanda, müsəlmanlar kafırların üstüne düşdülər, gün batıb axşam olanacaq qılıncları işlədi, hücum eləyən hər pəhləvan ürəkə vuruşur, qorxaq karixib qalırı. Kafırlar elə çox idilər ki, müsəlmanlar onların arasında qara öküzin dərisindəki ağ xala oxşayırdılar..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz qırx yeddinci gecə oldu, Şəhrizad nağılin dalımı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot eləyirlər ki, müsəlmanlarla kafırların arasında dava bərk qızıçı, müsəlmanlar onların arasında qara öküzlərin dərisindəki ağ xala oxşayırdılar, onlar o vaxtacan vuruşdular ki, gün batı, axşam oldu; belə olanda, onlar bir-birlərindən ayrıldılar, akafırlardan o qədər öldürülmüşdü ki, saya-hesaba gəlmirdi. Əl-Cəmrakan, onun adamları öz çadırlarına qayıtdılar, onlar Sadanın dərdindən qəm dəryasına batmışdır, nə yemək yeyə bilirdilər, nə də yata bilirdilər. Onlar öz adamlarını sayıldar, gördülər ki, ölen min nəfərdən azdır; Əl-Cəmrakan üzünü öz adamlarına tutub dedi: "Ay camaat, mən sabah çölün tən ortasında, cəng meydanına çıxacağam, onların pəhləvanlarını qıracağam, arvad-uşaqlarını əsir alacağam, hər şeydən agah olan, hər şeyi bilən o bir Allahın köməyiylə Sadanı düşdürüb bələdan qurtaracağam". Əl-Cəmrakanın bu sözlərini eşidən müsəlmanlar toxraqlıq tapdılar, şad oldular, dağlışlıq çadırlarına getdilər. Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Əl-Cələndən. O, ayağa qalxıb öz xiyməgahına getdi, öz şahlıq taxtında öyleşdi, adamları onun dövrosində dayandılar; o, Sadanı hüzuruna götirməyi əmr elədi; gedib Sadanı onun hüzuruna götirdilər, onu görən kimi ucadan dedi: "Ay quduz it, ay əroblerin ən murdarı, ay odun daşıyan¹, mənim oğlumu,

¹ Qurannın 111-ci surosunun axırından qabaqli ayəsi: "Onun arvadı iso odun daşıyacaq". Bu surə Məhəmməd peyğəmbərin on qoddar düşmənlərindən biri olan Əbdüllü-Üzza ibn Əbdüllü Mütəllimü qarşı yönəldilmişdir; ona Əbü-Laxab ("Alov atası") loqobi verilmişdi. Onda qardaşı oğluna nifroti arvadı qızışdırırı, buna görə də peyğəmbər avvolcədən xəbor verib arvada deyirdi ki, ori cohnəm odunda yananda, o "odun daşıyacaq".

Zəmənənin pəhləvanlar pəhləvanını, düşmənlərin qonımı, igid pəhləvanları basan oğlum əl-Quracanı kim öldürüb?" Sadan da cavabında dedi: "Onu, Qorib şahın qoşunlarının başçısı, pəhləvanlar pəhləvanı əl-Cəmrakan öldürdü, mən də onu bışırıb yedim, çünki ac idim". Sadanın bu sözlərini eşidəndə əl-Cələndin gözləri kəlləsinə çıxdı, omr elədi ki, Sadanın boynunu vursunlar. Elə o dəqiqə collad hazır oldu, boynunu vurmaq üçün Sadana yaxınlaşdı, elə bu dəmdə Sadan gornəşib zəncirləri qırdı, colladın üstünə cumdu, qılıncı əlindən alıb onun boynunu vurdı.

Sonra əl-Cələndin üstünə yeridi, bunu görən əl-Cələnd taxtdan düşüb qaçıdı. Belə olanda, Sadan orada olanları qılıncdan keçirməyə başladı, padşahın yaxın adamlarından iyirmisini öldürdü, yerdə qalan qoşun başçıları qaçıdlar. Kafırların düşərgəsində bir vur-hoşir başlandı ki, daha nə deyim. Sadan orada olan kafırların üstünə cumdu, qılıncını sağa-sola çalmağa başladı, onlar Sadanın qabağından qaçıdlar, onun üçün yol açıldı, Sadana da elə bu gərok idi, o, düşmənləri qılıncdan keçirə-keçirə onların düşərgəsindən çıxıb müsəlmanlara torəf getdi. Müsəlmanlar kafırların düşərgəsində səs-küy eşidib dedilər: "Bəlkə onlara kömək gölib?" Onlar təoccübə dayanıb baxırdılar ki, birdən Sadan gəldi. Onlar Sadanın sağ-salamat gölib çıxmağına çox şad oldular, hamidian çox əl-Cəmrakan şad oldu; o, Sadanla salamlaşdı, müsəlmanlar da onunla salamlaşdırılar, sağ-salamat gölib çıxdığına görə ona gözaydındılığı verdilər.

Müsəlmanlar şadlıq eləmokdə olsunlar, indi sizə kimdən deyim, kafırlərdən. Sadan çıxıb gedəndən sonra onlar öz padşahlarıyla borabər onun xiyməsinə göldilər. Padşah öz adamlarına dedi: "Ay camaat, bu dünyaya nur saçan günəşə, gecənin zülmətinə, gündüzün işığına, axan ulduzlara and olsun, mən elə bildim ki, bu gün canımı ölümən qurtara bilməyəcəyəm! Əgər mən onun əlinə keçsəydim, yəqin, o məni arpa, buğda donı, ya başqa bir dən yerinə yemişdi". Adamları onun cavabında dedilər: "Padşah sağ olsun, biz hələ ömrümüzdə bunun kimi adam yeməyən quleybani görməmişik". Adamlarının bu sözlərini eşidən padşah ucadan dedi: "Ay camaat, elə ki sohər açıldı, dəmir paltalarını geyin, ayaqdan geyinib başdan qıflınanın, başdan geyinib ayaqdan qıflınanın, atlara süvar olub onları atlarınıza tapdaq eləyin!"


Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, müsəlmanlardan. Onlar Allah-təalanın kömək eləyib quleybani Sadanı əsirlikdən qurtarmağına şad olub bir yero yıqlıdlar, əl-Cəmrakan ucadan dedi: "Sabah, inşaallah, görərsiz mən cəng meydanında nə eləyocəyəm. And olsun İbrahim Xəlilullah'a, onlara bir divan tutacağam, onları elə qılınc-

dan keçirəcəyəm ki, özləri də afərin deyəcəklər. Mən onların sohflərinə hücum eləyəcəyəm, sağdan vurub soldan çıxacağam, soldan vurub sağdan çıxacağam. Elə ki gördünüz mən ələmlərin altında dayanan padşahın üstüne cumdum, onda dayanmayın, atalarınızı çapib dalımcə gəlin ki, Allah-təala buyuran kimi biz onların axırına çıxaq".

Hər iki qoşun ohli bir-birinə göz olub sohəri açıdlar; elə ki sohər açıldı, gün bütün aləmi nura qorq elədi, pəhləvanlar bir göz qırpmında atlara süvar oldular, elə bu dəmdə bayquş uladı, adamlar bir-birlərinə baxırdılar. Pəhləvanlar davaya başlamaq üçün səf vurub dayandılar; cəng meydanına hamidian qabaq kim çıxsa yaxşıdır? Cəng meydanına hamidian qabaq əl-Cəmrakan çıxdı, o, at oynatmağa, meydan sulamağa başladı.

Əl-Cələnd öz adamlarıyla elə atlarını sürüb düşmənlərin üstüne cummaq istəyirdi ki, bu dəmdə birdən toz ərşə çıxdı, hava qaraldı, bir azdan dörd tərəfdən külək əsdi, toz dağıldı, toz dağilan kimi dəmir paltaları, əllərində iti qılınc, nizə tutmuş igid pəhləvanlar göründülər, qorxuhürkү bilməyən bu igid pəhləvanlar şir kimi gölərdilər. Hər iki qoşun ohli ərşə qalxan bu tozu görən kimi davaya başlamayıb dayandılar, öz çaparlarını göndərdilər ki, gedib tozu ərşə qaldıran bu adamların kim olduğunu öyrənsinlər. Çaparlar atlarını təz-tolosik sürüb getdilər, toz-tozanaqdə gözdən itdilər. Bir qədərdən sonra qayıdib göldilər, kafırların çaparı öz adamlarına xəbər verdi ki, bu gələnlər müsəlman qoşunudur, özü də padşahları Qorib də onlarlardır. Müsəlmanların çaparı qayıdib dedi ki, gözünüz aydın, bu gələnlər Qorib şahla onun adamlarıdır. Bunu eşidən müsəlmanlar çox şad oldular, atlarını sürüb öz padşahlarının pişvazına çıxdılar: elə ki padşahın hüzuruna çatdlar, atlarından düşdülər, əyilib onun qabağında yeri öpdülər, Allaha dua eləyib ona cansağlığı istədilər..."

Şəhrizad bu yerdə sehərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz qırx sokkizincə gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qorib şah gölib müsəlman qoşunlarına çatanda qoşun ohli çox şad oldu,

onlar əyilib padşahın qabağında yeri öpdüler, sonra onu dörd dövrəyə alıb salamlaşdırıllar; belə olanda, Qərib onlara dedi: "Xoş gördük!" Padşah onları sağ-salamat gördüğünü şad oldu. Qoşun əhli Qərib şahla bərabər gəlib düşərgəyə çatdılardı, çadırları qurdular, ələmləri, bayraqları qaldırdılar, Qərib öz taxtında əyləşdi, padşahlığın əyanları onun dörd dövrəsində dayandılar, Sadanın başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədirlər.

Bunlar söhbət eləməkdə olsunlar, indi sizə kimdən deyim, kafir-lərdən. Elə ki onlar əhvalatdan agah oldular, tez-tələsik Əcibi axtar-mağşa başladılar, ancaq onu nə qoşunun arasında, nə də çadırlarda tapa bilmədilər. Belə olanda, gedib əl-Cələnd ibn Qarqara xəbor verdilər ki, Əcib qaçıb gedibdir, bunu eşidən padşah qiyamət gününü yadına saldı, barmağını dişləyib ucadan dedi: "Dünyaya nur saçan günəşə and içirəm ki, o, xain köpəkdir! O, öz rəzil adamlarını götürüb səhraya, bərrü-biyabana qaçıb. Ancaq bu düşmənləri heç nə ilə qane eləmək olmayacaq, onlarla yalnız qanlı davaya girişməliyik; ürəkli olun, özü-nüzə toxraqlıq verin, müsəlmanlardan özünüzü qoruyun!"

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Qəribdən. O, üzümü adamlarına tutub dedi: "Ürəkli olun, özünüzə toxraqlıq verin, bir olan Allaha dua eleyin ki, düşmənlərlə cəngə girəndə sizə kömək olsun". Qoşun əhli də onun cavabında dedi: "Padşah sağ olsun, inşallah sabah görərsən ki, cəng meydanında, düşmənlə vuruşanda, onların başına nə oyun götüreçəyik!"

Hər iki qoşun əhli səhərəcən yatdı, elə ki səhər açıldı, gün çıxıb dağları, dərələri nura qərq elədi, Qərib ayaga qalxıb İbrahim Xəlilullahın (Ona salavatullah!) dininə görə iki rükət namaz qıldı, sonra bir namə yazıb öz qardaşı Sahimlə kafirlərə göndərdi. Elə ki Sahim kafir-lərin yanına gəldi, onlar Sahimdən soruştular: "Sən nə istəyirsən?" Sahim də onların cavabında dedi: "Mən sizin padşahınızı görmək istəyirəm". Belə olanda, ona dedilər: "Dayan, biz gedək sənin gəldiyyini ona xəbor verək". Sahim dayanıb gözlədi, onlar əl-Cələndin yanına gedib Qəribin çapar elçi göndərdiyini ona xəbor verdilər. Bunu eşidən əl-Cələnd ucadan dedi: "Onu mənim yanımı götürin!" Gedib Sahimi onun hüzuruna götürlər, padşah ondan soruşdu: "Səni kim göndərib?" Sahim də onun cavabında dedi: "Məni, Allah-təalanın ərəblərə, başqa millətlərə hökmədar elədiyi Qərib şah göndərib. Bu naməni al oxu, cavabını yaz, ver aparım".

Onda əl-Cələnd naməni alıb açdı, oxuyub gördü ki, namədə yazılıbdır:

"Bismillahir-rəhmanir-rəhim! Hər şeydən xəbərdar olan, Nuhun, Salihin, Hudun, İbrahimin ağası, hər şeyin hökmədarı bir olan adil Allah-təalanın kərəminə şükür olsun! Düz yolda olan, günah işin aqibətindən qorxan, göyün, yerin ağası bir olan Allah-təalaya səcdə eləyən, axırət dünyasını bu dünyadan üstün tutanlara Allah özü kömək olsun! Ya Cələnd, sən heç kəsa yox, gecə və gündüzü, daim fırlanan göyü yaranan bir olan Allaha iman gotirib səcdə eləməlisən. O, pak, müqəddəs peygəmbərləri göndərmiş, çayları axmağa məcbur eləmişdir, o, yeri, göyü yaratmış, ağacları göyərtmiş, yuvalarda quşları, sohralarda vəhşi heyvanları yaratmışdır. O Allah, rəhmli, hamının günahından keçen, pis gündə köməyə çatan, gecəni gündüzə çevirən, rəsulları, müqəddəs kitabları göndərəndir, həm də özü gözəögürünməzdir. Ya Cələnd, bil və agah ol ki, İbrahim Xəlilullahın dinindən başqa bir din yoxdur. İslam dininə iman gətir, onda iti qılıncdan, bir də axırət dünyasında cəhənnəm odunda yanmaqdan xilas olarsan, işdir, əger islam dininə iman gətirməkdən boyun qaçırsan, onda özündən küs, bil ki, özün də ölcəksən, torpaqların da tar-mar olacaq, sondən də, məmələkətindən də bir iz qalmayacaq. O köpək Əcibi mənim yanımı göndər ki, atamla anamın intiqamını ondan alım".

Elə ki əl-Cələnd naməni oxuyub qurtardı, üzünü Sahimə tutub dedi: "Get öz hökmədarına deginən ki, Əcib öz adamlarıyla bərabər qaçıb, özü də hara qaçıdığını biz bilmirik. O ki qaldı mənim işimə, mən öz dinimdən dənən deyiləm, sabah vuruşarıq, nurlu günəş də bize qələbə verər".

Sahim qayıdib öz qardaşının yannına gəldi, əhvalatı əvvəldən axıracan, yerli-yerində ona damşdı, müsəlmanlar səhərəcən yatdlar, sonra dəmir paltarlarını geydilər, silahlarını götürüb cins atlara süvar oldular, qələbə verən, insanı yaradan Allah-təalaya ucadan dua eləməyə başladılar. Sonra "Bismillah!" deyib cəng təbillörini elə çaldılar ki, yer, göy lərzəyə gəldi, qorxmaz qoşun başçıları, ığid pəhləvanlar qabağa çıxıb elə nərə çəkdilər ki, atlarının ayaqları altında torpaq titrədi. Davaya birinci başlayan kim olsa yaxşıdır? Hamidən əvvəl meydana ol-Cəmrakan girdi. O, atını çapa-çapa cəng meydanına sürdü, elə qılınc oynatmağa, ox atmağa başladı ki, görənlərin ağılı başından oldu, sonra da nərə çəkib dedi: "Mənim meydanima çıxan düşmən varmı? Mənə bərabər pəhləvan varmı, çıxısmış meydana?! Tənbəl, ya da qorxaq mənim meydani meyxasın! Əl-Cələndin oğlu əl-Qurəcanı öldürən mənəm! Onun qanını kim almaq istəyirəm, buyursun çıxısmış meydani ma?"

Əl-Cələnd oğlunun adını eşidəndə, qəzəblə öz adamlarına qışqırdı: "Ay vələdüzzinalar, oğlumu öldürən o pəhləvanı tutun, mənim həzuruma gətirin ki, mən onun ötünü yeyib qanını içim!" Padşah sözünü deyib qurtarmışdı ki, yüz nəfər pəhləvan atlarının sürüb əl-Cəmrakanın üstüne cumdu, o, kafirlərin çoxunu qırdı, onların əmiri qaçıb getdi, əl-Cəmrakanın yüz nəfər pəhləvanının çoxunu qılıncañdan keçirdiyini görən əl-Cələnd qışqıra-qışqıra öz adamlarına dedi: "Hamınız səf vurun, onun üstüne birdən cumun!" Belə olanda, kafirlər bayraqı qaldırıb yel-lətilərlər, hər iki tərəfin qoşunu bir-birinin üstüne yeridi, Qərib öz adamlarıyla bərabər atlarını sürüb dava meydana girdilər, əl-Cəmrakan da atını sürüb meydana girdi, iki qoşun nərildəyən iki dəniz kimi toqquşdu. Yəmən qılıncları, nizələri işə düşdü, qan qurşağı çıxdı, hər iki qoşun əqli Əzrail öz gözələrlə gördülər, toz ərşə qalxdı, qulaqlar kar, diller lal oldu, ölüm hər yandan adamları dövrayə aldı. Igid pəhləvan möhkəm vuruşur, qorxaq dözə bilmirdi, pəhləvanlar o vaxtacan vuruşdalar ki, hava qaralmağa başladı. Elə ki hava qaralmağa başlandı, bu gün davanın qurtardığını xəbor verən təbillər çalındı, vuruşanlar bir-birilərindən aralındılar, hər iki tərəfin qoşunu öz çadırlarına qayıtdılar..." Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz qırx doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dava dayandı, vuruşanlar bir-birindən aralındılar, hər iki tərəfin qoşunu öz çadırlarına qayıtdılar. Qərib şah öz padşahlığının, öz hökmədarlığının taxtında əyləşdi, silahdaşları onun dörd dövrosunda dayandılar, o öz adamlarına dedi: "Bu köpək Əcibin qaçmağı moni kədərləndirib, dilxor eləyib, özü də mən bilmirəm ki o hara gedib, əgər mən onu haqlayıb tutmasam, onda intiqam almasam, dördən bağrım çatlar!" Belə olanda, Qəribin qardaşı Sahim əl-Leyl qabağa çıxdı, əyilib onun qabağında yeri öpdü, sonra da dedi: "Padşah sağ olsun, mən kafirlərin düşərgəsinə gedərəm, namərd köpək Əcibin işini öyrənorəm!" Qərib də onun cavabında dedi: "Get o donuzun işini düz-doğru öyrən!" Onda Sahim kafir cildinə girdi, onların paltarlarını geydi, lap kafirlərdən biri oldu,

sonra da o, yol alıb düşmənlərin çadırlarına tərəf getdi. Elə ki Sahim gəlib düşmənlərin çadırlarına çatdı, gördü ki, onlar davadan, cəngdən yorulub səroş adamlar kimi bərk yatıblar, özü də keşikçilərdən başqa bir nəfər də olsun ayıq yoxdur. Sahim düşərgənin içində girib padşahın çadırına cumdu, gördü ki, padşah yatıb, özü də yanında heç kəs yoxdur. Belə olanda, Sahim banc tozunu onun burnuna tutdu, padşah bihuş olub ölü kimi qaldı. Sahim tez çadırda çıxdı, bir qatır tapıb götürdü, padşahi yataq örtüyünə bürdü, götürüb onu qatırın belinə qoydu, üstüne həsir saldı, qatrı sürüb düz Qərib şahın çadırı qabağına götürdü. Sahim Qərib şahın çadırına girdi, orada olanlar onu tanımayıb soruştular: "Sən kim-sən?" Sahim onların cavabında güldü, niqabı üzündən götürdü; üzünü açan kimi onu tanıdılar. Qərib üzünü ona tutub soruştı: "Ya Sahim, sən niyə özünü bu şəklə salmışan?" Sahim də onun cavabında dedi: "Padşah sağlam olsun, bu da əl-Cələnd ibn Qarqar".

Sonra da Sahim onun əl-qolunu açdı, Qərib baxan kimi əl-Cələndi tanıyb Sahimə dedi: "Ya Sahim, onu ayılt, huşa götür!" Onda Sahim sirkə ilə buxuru qarışdırıb əl-Cələndin burnuna tutdu, o asıldı, banc burnundan düşdü, əl-Cələnd gözələrini açdı, özünü müsəlmanların arasında gördü. "Bu nə pis yuxudur – deyib, yena gözələrini yumdu, yuxuya getdi, ancaq Sahim yumruqla onun böyründən dümsükleyib ucadan dedi: "Ay mələn, aç gözələrini!" Əl-Cələnd gözələrini açıb soruştı: "Mən haradayaq?" Sahim də onun cavabında dedi: "Sən Kantemirin oğlu, İraqın padşahı Qərib şahın hüzurundasın". Bunu eşidən əl-Cələnd ucadan dedi: "Ya padşah, mən sənin himayəndəyəm! Bil və agah ol ki, məndə heç bir günah yoxdur, bizi bir-birimizlə vuruşmağa vadar eləyən adam – sənin qardaşındır. O, səninlə bizi düşmən eləyib özü də qaçıb gedib". Qərib də ondan soruştı: "Onun yoluñun hansı səmtə olduğunu bilirsinmi?" Əl-Cələnd də cavabında dedi: "Dünyanı nura qərq eləyən günsə and olsun ki, onun hara getdiyini bilmirəm!" Qərib əmr elədi ki, əl-Cələndin əl-ayağına kündə vurub keşiyini çoxşınlər, sonra qoşun başçılarının hamisi çıxb öz çadırlarına getdilər. Əl-Cəmrakan da öz adamlarıyla çadırlarına qayıtdılar, sonra o öz adamlarına dedi: "Ay əmi uşaqları, mən bu gecə elə bir iş görmək istəyirəm ki, sonra üzüm Qərib şahın yanında ağ olsun". Pəhləvanlar da cavabında dedilər: "Nə istəyirsin elə, biz sənin qulluğunda hazırlıq, əmrinə tabeyik". Belə olanda, əl-Cəmrakan dedi: "Qılınc-qalxanımızı götürün, mən də sizinlə olacağam. Ayağımıza yero elə yavaş qoyun ki, heç qarışqa da adam yerdiyini duymasın, gedib kafirlərin çadırlarının dörd tərəfino dağınışın, elə ki mənim "sənə" dediyimi eşitdiz, siz də Allaha dua eləyib qışqıra-

qışqır deyin: "Allahü-əkbər!" Sonra da şəhər darvazasına geri çekilin, biz də bu işdə dua eləyib Allah-təaladan kömək istərik".

Pəhləvanlar əməlli-başlı silahlandılar, gecə yarısınan gözlədilər, elə ki gecayearısı oldu, gedib kafirlərin dörd tərəfinə dağılışdır, bir müddət dayanıb gözlədilər. Birdən əl-Cəmrakan qılıncı qalxana vurub elə ucadan "Allahü-əkbər!" dedi ki, dərə uguldadı. Onun adamları da qılınclarını qalxanlara vurub elə bərkədən "Allahü-əkbər!" qışqırdılar ki, dağlar da, dərələr də, torpaq da, təpələr də, bütün boş qalmış xiyəmələr də bu səsə səs verdilər, kafirlər hövlnak yuxudan ayıldılardı, bir-birlərinin üstünə düşdülər, bir-birlərini qılıncdan keçirməyə başladılar. Müsəlmanlar geri çəkilib şəhər darvazasına tərəf getdilər, ora çatan kimi keşikçiləri öldürüb şəhərə girdilər, şəhəri də, orada olan vərdövləti də qənimət aldılar, arvadları da əsir elədilər.

Əl-Cəmrakan burada qalsın, indi sizə kimdən deyim, Qərib şahdan. Elə ki o "Allahü-əkbər!" sözlərini eşitdi, tez ata süvar oldu, bütün qoşun əqli atlarına mindilər. Sahim qabağa çıxdı, gəlib cəng yerinə çatanda nə görə yaxşıdır? Gördü ki, Bəni-Amirlə əl-Cəmrakan kafirlərə hücum eləyib onlara ölüm badəsi içirdilər; belə olanda Sahim qayıdib əhvalatı öz qardaşına nəql elədi, Qərib əhvalatdan hali olub əl-Cəmrakanla dua elədi. Kafirlər şəhər açılıb, hər tərəf işıqlanacaq var qüvvə ilə bir-birlərinin qılıncdan keçirdilər, şəhər açılan kimi Qərib qışqırıb öz adamlarına dedi: "Ya əsilzadələr, düşmənlərə hücum eləyin, Allahi razi salın". Qəribin bu sözlərini eşidən müsəlmanlar kafirlərin üstünə cumdular, qılınclar oynadı, nizələr işə düşdü, düşmənlerin sinəsini deşik-deşik elədilər, kafirlər geri çəkilib şəhərə girmək istədilər, elə bu dəmdə əl-Cəmrakanla qohum-əqrəbəsi kafirlərin qabağına çıxdılar, onlar dağların arasında döş-döşə gəldilər, əl-Cəmrakanla adamları saysız-hesabsız kafir qırdılar, sağ-salamat qalanları qaçıb çöllərə, səhralara dağılışdır..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz əllinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, müsəlman qoşunları kafirlərə hücum elədilər, onları iti qılıncdan keçirdilər,

kafirlər qaçıb çöllərə, səhralara dağılışdır, müsəlmanlar siyirməqin-licə o vaxtacan kafirləri qabaqlarına qatıb qovdular ki, onlar dərələrə, uçurumların dibinə sepələndilər. Sonra müsəlmanlar qayıdib Oman şəhərine gəldilər, Qərib şah əl-Cələndin sarayına girib, onun padşahlıq taxtında əyləşdi, silahdaşları da onu dövrləyə alıb sağında, solunda dayandılar. Qərib şah əmr elədi ki, əl-Cələndi hüzuruna götirsinlər, tez-tələsik gedib onu Qərib şahın hüzuruna götirdilər, Qərib şah ona təklif elədi ki, islam dinini qəbul eləsin, ancaq əl-Cələnd bu işdən boyun qaçırdı; belə olanda, Qərib şah əmr elədi ki, onu şəhər darvazasının ağzında çarmixa çoxsinlər, sonra da dönüb kirpiyə oxşayanın ona ox atsınlar. Qərib şah əl-Cəmrakanə ənam verib dedi: "Sən bu şəhərin hakimisən, hökmədarisan, ixtiyar sənindir, özün nə istəsən eləyə bilərsən: axı bu şəhəri sən öz adamlarınla, öz qılınc gücünə almışan".

Padşahın bu sözlərini eşidən əl-Cəmrakan əyilib onun ayağından ödü, razılıq elədi, Allaha dua eləyib ona həmişəlik qələbə, şan-şöhrət, xoşbəxtlik arzuladı; sonra Qərib xəzinəni açıb orada olan var-dövlətə baxdı, qoşun başçılarına, mərd igidlərə – ələmdərlərə, pəhləvanlara pul payladı, arvad-uşaqlara da pay verdi, bu minval ilə düz on gün pul payladı.

Bundan sonra, günlərin bir günü Qərib gecə yatmışdı, yuxuda əcaib bir şey gördü, qorxub hövlnak yuxudan ayıldı. Tez qardaşı Sahim yuxudan oyadıb dedi: "Mən yuxuda gördüm ki, biz bir dərədəyik, özü də bu dərə çox geniş idi. İki vəhşi quş bizə hücum elədi, mən ömrümədə onlar kimi nəhəng quş görməmişəm, ayaqları lap elə bil nizə idi. Onlar üstümüze cumdular, hər ikimiz bu quşlardan qorxdıq. Bax, bu yuxunu görmüşəm".

Qəribin bu sözlərini eşidən Sahim dedi: "Padşah sağ olsun, o quşlar – çox böyük düşmən deməkdir, muğayat ol, özünü onun zavalından gözlə".

Qərib səhərcən yatmadı, şəhər açılan kimi əmr elədi ki, atını götərin, atı götirən kimi o, ata süvar oldu, bunu görən Sahim soruşdu: "Ay qardaş, hara gedirsin?" Qərib də cavabında dedi: "Bu gün səhər ürəyim bark sıxlıdı, mən on gün yol getmək istəyirəm ki, ürəyim açılsın". Onda Sahim dedi: "Mənimlə təkcə sən gedəcəksən, başqa heç kəsi özümlə aparmayacağım!"

Belə olanda, Qəribə Sahim atlara süvar olub yola düşdülər, yol alıb dərələrə, çəmənlərə tərəf getdilər, onlar o vaxtacan bir dərədən o biri dərəyə, bir çəməndən o biri çəmənə getdilər ki, axırdı gəlib bir vadıyə çatdılardı, burada çoxlu meyvə ağacları, axar sular vardı, hər tərəfi

gül-çiçək ətri basmışdı, budaqlarda quşlar səs-səsə verib cürbəcür mahnı oxuyurdular, qumru quşu aləmi başına almışdı, bülbul elə cəh-cəh vururdu ki, adamın ağızı açıla qalırı, mürgüləyəni oyadırdı, qaratoyuq lap adam kimi oxuyurdu, alabaxtayla göyərçini tutuquşu aydın səsle təqlid eləyirdi. Ağaclar yeməli meyvələrlə dolu idi. Bu vadİ cavanlarin xoşuna gəldi, onlar meyvələrdən doyunca yedilər, üstündən sərin axar sudan içdilər, ağacların kölgəsində oyləşdilər. Onları mürgü basdı, hiss eləmədən yuxuya getdilər – heç yatmayana ehsən! Gözlənilmədən iki marid onların üstüne şığıdi, hərəsi birini çıynino aldı, sonra buludların altına çatanacan dik göyə qalxdılar. Elə bu dəmdə Sahimlə Qərib yuxudan ayılıb nə görsələr yaxşıdır? Onlar gördülər ki, yerlə göyün arasındadırlar; belə olanda, baxdilar görsünler ki, onları aparan kimdir, birdən gördülər: onları iki marid aparır, birinin başı lap köpək başına, o birisininki meymun başına oxşayır, özü də xurma ağacı kimi ucaboyludur, hər ikisinin saçı at quyuğu, caynaqları da şir caynağı kimidir. Qəriblə Sahim işin nə yerdə olduğunu görəndə, ucadan dedilər: "Allah-dan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur!"

Bütün bu işlərin səbəbi o idi ki, cılrlar padşahlarından Muriş¹ adlı bir padşahın Saik² adında oğlu var idi, o, cinniyə qızlardan Nəcmə adlı birisinə vurulmuşdu. Saiklə Nəcmə quş cildində bu vadidə görüşürdülər. Qəriblə Sahim Saiklə Nəcməni görürər, elə bilirlər ki, adıce quşdurlar, onlara ox atırlar. Ox təkcə Saikə dəyir, onu qan aparır, Nəcmə Saikin dərdindən qəm dəryasına batır, o, qorxur ki, Saikə dəyən oxdan özünə də dəyər, odur ki, onu götürüb göyə qalxır, o vaxtacan uçur ki, gəlib onun atasının sarayına çatır, ora çatanda Saiki sarayın qapısı ağızında yerə qoyur. Darvaza keşikçiləri Saiki götürüb aparrılar, atasının qabağında yerə qoyurlar: Miruş oğluna baxıb, qabırğasında oxu görəndə, ucadan dedi: "Vay oğlum! Səni bu kökə kim saldı, mən onun məmləkətini virən elərəm, xarabazara çevirərəm, onun canını alaram, isteyir o, cin tayfaları arasında lap şahənşah olsun!"

Belə olanda, Saik gözünü açıb astadan dedi: "Ata can, məni Çaylar Vadisində bəni-adəm öldürdü". Saik sözünü deyib qurtarmağa macal tapmamış ruhu bədənindən çıxdı, atası özünə əl qatıb başına-gözünə o qədər döyüd ki, ağızından qan gəldi, o, iki maridi səsleyib dedi: "Çaylar Vadisində gedin, orada nə qədər ins-cins görsəz, hamısını mənim yanımı götürir!" Maridlər də göyə qalxb uça-uça gəlib Çaylar Vadisindən çıxdılar.


¹ Muriş – "cırmaqlayan" deməkdir.

² Saik – "aparan" deməkdir.

sinə çatdılardı, şirin yuxuda olan Qəriblə Sahimi gördülər, onları götürüb Murişin yanına apardılar.

Elə ki Sahimlə Qərib yuxudan ayıldılar, gördülər ki, yerlə göyün arasındadırlar, onlar ucadan dedilər: "Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur!.."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, maridlər Qəriblə Sahimi götürüb cinler padşahı Muriş şahın yanına apardılar. Qəriblə Sahim, onun hüzurunda dayananda gördülər ki, Muriş şah öz padşahlığının taxtında əyləşibdir, özü də lap dağ boydadır, dörd başı var: başının biri şir başı, ikincisi fil başı, üçüncüüsü qaplan başı, dördüncüüsü bəbir başıdır. Maridlər Qəriblə Sahimi Murişin qabağında dayandırıb dedilər: "Padşah sağ olsun, Çaylar Vadisində bu iki nəfor bəni-adəmi tapmışıq". Padşah qəzəblə onlara baxdı, fisildamağa, xırıldamağa başladı, burun pərələrindən qığılcım püşkündür, orada olanların hamısı ondan qorxdu. O birdən qışqırıb dedi: "Ay bəni-adəm itləri, siz mənim oğlumu öldürüb ciyərimi yandırmışız!" Qərib cavabında yalvara-yalvara dedi: ""Siz öldürmüsüz dediyin oğlun kimdir, sənin oğlunu kim götürüb?" Padşah ucadan dedi: "Məgər Çaylar Vadisində olan bəni-adəmlər siz deyilsiniz? Oğlumu quş cildində götürüb ona ox atmısız, o da ölüb". Belə olanda, Qərib dedi: "Mən bilmirəm quşu kim öldürüb! Hər seydən xəbərdar olan, özü də bir olan o Allah-təalaya and olsun, İbrahim Xəlilullahə and olsun ki, biz quş görməmişik, nə quş, nə də vəhşi heyvan vurmamışıq!"

Elə ki Muriş gördü Qərib Həzrəti Allah-təalaya, İbrahim Xəlilullah peyğəmbərə and içir, o saat başa düşdü ki, Qərib müsəlmandır, Muriş yeri, göyü yaradan Allah'a yox, oda sitayış eləyirdi, odur ki, öz adamlarını səsləyib qışqıra-qışqıra dedi: "Mənim iman götürüb inandığım hökmərdarı gatırın!" Muriş bu sözü deyən kimi qızıl sobanı götürüb onun qabağında yero qoyular, sobada od qaladılar, üstüne cürbəcür zəhər tozu atdılar, sobadan yaşıł, göy, sarı alov qalxdı. Padşah da,

oradakılar da hamiliqla alovu görən kimi üzüqoylu yero yixıldır, Qəribə Sahim dayanıb elə hey bir olan Allah-tealaya dua eləyir, hər şeyin hökmərə təkcə Allah olduğunu deyirdilər. Padşah başını qaldırıb gördü ki, Qəribə Sahim üzüqoylu yero yixilməyib, ayaq üstə dayanıblar, odur ki, ucadan dedi: "Ay it balaları, niyə üzüqoylu yero yixilmirsiz?" Padşahın bu sözünü eşidən Qərib də hırsıla ded: "Ay mələunlar, təkcə yoxluqdan varlıq yaranan, bərk qayadan su çıxaran, doğulan körpə üşağı valideyninin ürəyində rəhm yaranan, nə oturan, nə duran, Nuhun, Salihin, Xudanın və İbrahim Xəlilullahın ağası, bir olan Allaha səcdə eləyib üzüqoylu yero yixıllar. Behiştı də, cəhənnəmə də, ağacları da, meyvələri də yaranan, hər şeyin hökmərə bir olan Allahdır".

Elə ki Muriş Qəribin bu sözlərini eşitdi, gözləri çıxdı kəlləsinə, öz adamlarına qışqıra-qışqıra dedi: "Bu itlərin əl-qolunu bağlayın, onları mənim iman gətirdiyim hökmərə qurban verin!" Belə olanda, Sahimlə Qəribin əl-qolunu bağladılar, elə onları sobadakı oda atmaq istəyirdilər ki, birdən sarayı bacalarından biri uçub sobanın üstünə töküldü, soba sindi, od sənəüb külə döndü, dörd tərəfi kül tozu basdı. Bunu görən Qərib ucadan dedi: "Allahü-əkbər! Allah öz kölgəsini üstümüzdən götürmədi, bizə kömək elədi, imansızlardan üz döndərdi! Hər iki dünyani yaradana yox, oda iman gətirənlər Allahın hüzurunda günahkarıdlar!" Onda Muriş şah qışqırbı dedi: "Sən cadugərsən, mənim hökmərəməni ovsunladın, buna görə də baca uçub onun üstünə töküldü". Qərib də onun cavabında dedi: "Ay dəli-cinni, əgər odda bir sırr, bir qüdrət olsayıdı, o özünü bələdan hifz elərdi".

Qəribin bu sözlərini eşidənə Muriş şah nərə çəkdi, özündən çıxdı, odu söyməyə başlayıb qışqıra-qışqıra dedi: "Dinimə and olsun ki, sizi başqa cürə yox, elə odda yandıracağam!" Sonra da əmr elədi ki, Qəribə Sahimi aparıb zindana salsınlar, onları zindana saldılar, padşah yüz marid çağırıb əmr elədi ki, çoxlu odun gotirib iri tonqal qalasınlar, maridlər də o deyən kimi elədilər, çox iri bir tonqal qaladılar, o səhərəcən yandı.

Səhər açılan kimi Muriş filə mindi, onun üstündəki ləl-cəvahirata tutulmuş taxtında əyləşdi, cin tayfaları (özü də onlar çoxlu tayfalar idilər) onu dörd dövrəyə aldılar, Qəribə Sahim göyə qalxan alovu görəndə gecəni gündüzə çevirən, öz bəndələrinə nicat verən, gözə görünməyən, rəhmli, adil Allaha dua eləyib ondan kömək istədilər. Birdən göyün üzünü möğribden möşriqəcən bulud örtdü, bir leysan yağış yağıdı ki, gəl görəsən, od elə o dəqiqə səndü. Bunu görən padşah da, qoşun əqli də qorxub saraya getdilər, sonra padşah üzünü vəzirə,

saray əyanlarına tutub onlardan soruşdu: "Bu adamlar barəsində fikriniz nədir?" Onlar da cavabında dedilər: "Padşah sağ olsun, əgər onlar haqq yolda olmasayırlar, odun başına bu əhvalat gəlməzdi. Biz deyirik ki, onlar haqq yolunda, düz yoldadılar". Padşah da ucadan dedi: "Haqq yolu, düz yol mənə də əyan oldu, oda iman gətirməyin yalan olduğunu da gördüm! Əgər odda, doğrudan da, hökmərəlik qüdrəti olsayıdı, o özünü yağışdan hifz elərdi, yağış onu söndürə bilməzdi, o özünü daşlardan hifz elərdi, daşlar onun sobasını söndürə bilməzdi, onu kül eləyib göyə sovurmazdı. Mən daha odun yaratdığı işiğə da, kölgəyə də, istiyyə də inanmiram. Siz buna ne deyirsiniz?" Əyanlar da onun cavabında dedilər: "Padşah sağ olsun, biz də sənin kimi, sən nə desən, biz ona itətəkariq". Belə olanda, padşah Qəribi çağırıldı. Elə ki Qəribi gətirdilər, Muriş şah ayağa qalxdı, onu qucaqlayıb alnından öpdü, sonra da Sahimi öpdü. Qoşun əqli Qəribə Sahimi dörd dövrəyə alıb onların əllərindən, başlarından öpməyə başladılar..."

Şəhərizad bu yerde səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz əlli ikinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cinlər palşahi Muriş şah öz adamlarıyla islam dininə yol tapdılar; o əmr elədi ki, Qəribi də, onun qardaşı Sahimi də hüzuruna gətirsinlər, onlar gələn kimi padşah hər ikisinin alnından öpdü. Şahlığın əyanları da basabas sala-sala cavanlarının əllərindən, başlarından öpdiyərlər. Sonra Muriş şah öz padşahlıq taxtında əyləşdi, Qəribi sağ tərəfində, Sahimi sol tərəfində əyləşdirib dedi: "Ay bəni-adəm, biz nə deyək ki, dənəüb müsəlman olaq?" Qərib də cavabında dedi: "Belə deyin: "Allahdan başqa Allah yoxdur, İbrahim də Xəlilullahdır". Padşah öz adamlarıyla barəbor həmin sözləri deyib sidq ürəkdən islam dininə iman gətirdilər, belə olanda, Qərib onlara dua eləməyi öyrətməyə başladı.

Sonra öz rəyyəti Qərib şahın yadına düşdü, o dörindən ah çəkdi, bunu görən cinlər padşahi ona dedi: "Sənin daha dördün, qəmin yoxdur, indi şad ol, şadlıq elə". Cinlər padşahının bu sözünü eşidən Qərib dedi: "Padşah sağ olsun, bil və agah ol ki, mənim düşmənim çoxdur, bax,

buna görə də camaatim üçün qorxuram". Sonra da qardaşı Əciblə olan əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi; belə olanda, cinlər padşahı dedi: "Ya bəni-adəmlər padşahı, mən elə bu saat cinlərimdən göndərərəm, onlar gedib sənin camaatından xəbər götürirərlər, sənin o gözəl hüsünən baxanda xoşhal oluram, odur ki, doyunca baxanacan səni buraxmayacağam".

Bunu deyib cinlər padşahı iki nəhəng maridi çağırtdırdı, bunların birinin adı əl-Qaylacan, o birisinin adı əl-Quracan idi; elə ki maridlər gəldilər, əyilib onun qabağında yeri öpdürlər, padşah üzünü onlara tutub dedi: "Tez Yəmənə gedin, bu bəni-adəmlərin qoşun-ləşkərindən xəbər gətirin". Maridlər də onun cavabında dedilər: "Baş üstə, itaət borcumuzdur!" Sonra onlar çıxdılar, göyə qalxb Yəmənə uçduclar.

Qəriblə Sahim burada qalsınlar, indi sizə kimdən deyim, müsəlman qoşunlarından. Ertəsi günü səhər olanda başçılarıyla bərabər atlara süvar olub qulluq eləmək üçün Qəribin sarayına yollandılar, hərəmagaları onlara dedilər: "Padşahla qardaşı səhər tezdən atlara süvar olub getdilər". Qoşun başçıları atllarına mindilər, bərrü-biyabana üz qoydular. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Çaylar Vadi-sin çatdırılar, gördülər ki, Qəriblə Sahimin silah-əsləhəsi yerdədir, atları da cəməndə otlayırlar. Belə olanda, qoşun başçıları ucadan dedilər: "Padşahın başına nə iş gəlib, burada gəlib! Ya İbrahim Xəlilullah, sən özün kömək ol!" Sonra da onlar atlarını hərəsi bir səmtə sürüb üç gün, üç gecə dağları, dərələri axtardılar, ancaq ne qədər axtardılarسا padşahdan soraq verən olmadı; belə olanda, onlar cavanlarının dərdinə qalib ağlamağa başladılar, sonra qasidləri çağırıb dedilər: "Dağılışın şəhərlərə, qalalara, qalaçalara gedin, soraqlaşın, padşahımızdan xəbər gətirin!" Qasidlər də onların cavabında dedilər: "Baş üstə, itaət borcumuzdur!" Bunu deyib, onların hərəsi bir məmələkətə getdi.

Cəsuslar Əcibə xəbər çatdırmışdılar ki, qardaşı yoxa çıxıb, ondan soraq verən yoxdur, Əcib öz qardaşı Qəribin yoxa çıxmışına çox şad oldu, onun kefi kökəldi. Onda Əcib Yarub ibn Kaxtan şahin yanına getdi (o, Yarub ibn Kaxtandan kömək istəyirdi, Yarub ona kömək elədi), şah ona iki yüz min əmaliki verdi, Əcib öz qoşunu ilə gedib Oman şəhərinin yanında düşərgə saldı. Əl-Cəmrakanla Sadan qoşunla şəhərdən çıxıb onlarla vuruşdular, bu davada çoxlu müsəlman qoşunu qırıldı. Belə olanda, müsəlmanlar geri çəkildilər, şəhərə girib darvazanı bağladılar, şəhər divarlarını möhkəmləndirdilər. Elə bu dəmdə maridlər - əl-Qaylacanla əl-Quracan uça-uça gəldilər, gördülər ki, kafirlər müsəlmanları dörd dövroyə alıblar. Maridlər gecəyəcən gözlədilər, sonra

uzunluğu on iki dirsək olan iti cin qılınclarını işə salıb kafirləri qılıncdan keçirməyə başladılar, özü də adam bu qılıncla daşa vursayıdı, daş iki parça olardı, həm də onlar kafirlərin üstüne cumanda dedilər. "Allah-təala ona iman götürənlərə kömək eləyir, qəlebə verir, İbrahim Xəlilullah'a iman gətirməyənlərə qənim olur!"

Sonra onlar kafirləri tutub öldürməyə başladılar, özü də onların ağızından, burun pərələrindən od çıxırı. Kafirlər öz çadırlarından çıxıb bu əcaibləri görəndə qorxudan tükleri biz-biz oldu, ağılları başlarından çıxı. Onlar silahlarını qapıb bir-birinin üstüne düşdüler, maridlər də kafirlərin başlarını bədənlərindən ayırb qışqıra-qışqıra deyirdilər: "Allahü-əkbər! Biz cinlər padşahı Muriş şahın dostu Qərib şahın nökərləriyik!" Maridlər beləcə gecə yarısınan kafirləri qılıncdan keçirdilər, kafirlərə elə gəldi ki, bütün dağlar ifritdir. Onlar çadırları, yüksəkleri, pulları dəvələrə yükledilər, çıxıb getmək istədilər, onların hamisindən qabaq Əcib qaçıdı..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



653-cü gecə

Elə ki altı yüz əlli üçüncü gecə oldu, Şəhrizad nağılm dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki kafirlər çıxıb getmək istədilər, onların hamisindən qabaq Əcib qaçıdı. Müsəlmanlar qala divarları üstə yiğişib kafirlərin başına gələn əhvalata mat qaldılar, özü də cinlərdən qorxdular, maridlər o vaxtacan kafirlərin peysərində qılınc işlətdilər ki, onlar pərən-pərən düşüb çöllərə, bərrü-biyabana səpələndilər. İki yüz min əmalikidən cəmi-cümələni əlli min nəfəri ifritlərin əlindən sağ-salamat qurtardı, əldən düşmiş, yaralanmış qoşun əqli yol alıb öz torpaqlarına tarəf getdilər. Maridlər müsəlmanlara dedilər: "Ay qoşun əqli, sizin hökmdarınız Qərib şah da, onun qardaşı da sizə salam-dua göndəriblər, onlar cinlər padşahı Muriş şahın qonağıdır, tezliklə qayıdır sizin yanımıza goləcəklər" Qoşun əqli Qəribin sorağını eşidəndə, özü də onun sağ-salamat olduğunu biləndə çox şad olub maridlərə dedilər: "Allah sizi həmişə xoşxəbər eləsin, ay mərhəmətli cinlər!"

Sonra maridlər öz məmələkətlərinə qayıtdılar, Qərib şahla Muriş şahın hüzuruna getdilər, saraya girəndə gördülər ki, hər ikisi yan-yanan oturub. Maridlər əhvalatı, kafırları necə qılıncañdan keçirdiklərini əvvəldən axıracan, yerli-yerində onlara naql elədilər, padşahlar da onlara razılıq elədilər. Qəribin ürəyi sakit oldu. Muriş şah Qəribə dedi: "Qardaşım, mən istəyirəm səni gəzməyə aparm, torpağımızı görəsən, Nuhun oğlu Yafəsin¹ (Allah ona rəhmət eləsin!) şəhərini sənə göstərim!" Qərib şah da cavabında dedi: "Padşah sağ olsun, ürəyin necə istəyirə, elə də eləgınən". Onda cinlər padşahı əmr elədi ki, cavanlara iki at götərsinlər, gedib atları götərdilər, şah özü də, Qəribə Sahim də atlara süvar olub yola düşdülər, min nəfər marid də onlara getdi. İfritlər yola düşəndə elə bil eninə dağlar yerindən tərpəndi, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Nuhun oğlu Yafəsin şəhərine çatdilar (Allah ona rəhmət eləsin!). Şəhər camaati uşaqtan tutmuş qocayacam hamısı Muriş şahın pişvazına çıxdı, Muriş cah-cəllala şəhərə girdi, sonra Nuhun oğlu Yafəsin sarayına qalxdı, gedib onun taxtında əyləşdi. Bu taxt mərmərdəndi, məhəccəri qızıldan, hündürlüyü on pillə idi, özü də ora cürbəcür əlvən ipək döşənmişdi. Elə ki şəhər camaati onun hüzurunda dayandılar, Muriş şah onlara dedi: "Ay Nuh oğlu Yafəsin qohum-əqrəbəsi, sizin ata-babalarınız nəyə iman gətirib səcdə eləyirdilər?" Şəhər camaati da onun cavabında dedilər: "Biz gözümüzü açanacaq görmüşük ki, ata-babalarımız oda sitayış eləyiblər, biz də onların yolu ilə getmişik, bunu sən özün də lap yaxşı bilirsən". Onda padşah dedi: "Ay camaat, biz öz gözlərimizlə gördük ki, onu da (hər şeyi yaradan) Allah-toala yaradıbdır. Elə ki mən bunu bildim, onda mən, gecəni gündüzə çevirən, hərlənən göyü yaradan, gözə görünməyən, özü hər şeyi görən, bir olan rəhmli, adil Allaha sidq ürəkdən iman gətirdim. Siz də islam dininə iman gətin, onda Allah-toalanın qəzəbindən xilas olarsız, o dünyada da cəhənnəm odunda yanmazsınız".

Şəhər camaati sidq ürəkdən Allaha iman gətirdi, sonra Muriş şah Qəribin əlindən tutub Yafəsin sarayını gəzdirdi, sarayın necə tikildiyini, orada olan əcaib şəyləri ona göstərdi. Muriş şah silahlar saxlanan otağı gedib Yafəsin silah-əsləhəsini Qəribə göstərdi, Qərib qızıl payaçıdan asılmış bir qılınc görüb soruşdu: "Padşah sağ olsun, bu kimin qılincıdır?" Padşah da onun cavabında ded: "Bu qılınc Nuh oğlu Yafəsin

¹ Ya fəs - Bibliyada onun adı Nuhun oğlu İafətdir, əhvalatda Yafəs şəhəri sonradan Cabars adı ilə verilir.

qılincıdır; bu qılıncla o həm bəni-adəmlərlə, həm də cinlərlə vuruşurdu. Bu qılinci mahir usta Cardum qayırıb, özü də üstündə böyük şəxslərin adları həkk olunub. Bu qılinci dağa vursan, dağ parçalanar. Bu qılıncın adı da əl-mahikdir¹; onunla bəni-adəmi vuranda, onu məhv eləyir, cini vuranda, onu yox eləyir".

Muriş şahın qılinci barəsindəki bu sözlərini eşidəndə, Qərib dedi: "Mən bu qılinci götürüb baxmaq istəyirəm". Muriş şah da cavabında dedi: "Qabağındadır, götür bax". Qərib əlini uzadıb qılinci götürdü, çəkib qınından çıxardı, qılınc işim-işim işildədi, ölüm yağıdırıñ tiyəsi elə bərq vurmağa başlıdi ki, daha nə deyim. Bu qılincın uzunluğu on iki qarış, eni üç qarış idi. Qərib bu qılınca sahib olmaq istədi, Muriş şah ona dedi: "Əgər bu qılinci calmağı bacarsan, götür, sənin olsun". Qərib da dedi: "Yaxşı!" Sonra da qılinci qaldırıb göydə oynatdı, qılınc onun əlində ele bil əsa idi, orada olan adamlar da, cinlər də buna mat qalib ucadan dedilər". "Ay pəhləvanlar pəhləvanı, sən öz gücünü göstərdin, əhsən!" Sonra da Muriş Qəribə dedi: "Yer üzünün bütün padşahlarının həsrətini çəkdikləri bu qılınc elə sənə layiqdir, götür, bu qılınc sənin, atını min gedək, hər şeyi sənə göstərim". Qərib də, Muriş də atlarına süvar olub yola düşdülər, adamlar da, cinlər də onların dalınca getdilər..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz əlli dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib şahla Muriş şah Yafəs şəhərində atlara süvar olub yola düşdülər, adamlarla cinlər də onların dalınca getdilər, hər iki şaha qulluq eləməyə başladılar. Sonra onlar şəhər darvazasından çıxıb bağları seyr eləməyo başladılar, bu bağlarda çoxlu meyvə ağacıları, axar çayları, Allah-toalaya adam kimi dua eləyən tutuquşuları vardi. Onlar axşamacan bağlarda gəzdiłər, sonra şəhərə qayıdıb Nuh oğlu Yafəsin sarayına getdilər ki, gecəni orada qalsınlar. Elə ki şahlar saraya göldilər, onlar üçün süfrə

¹ Əl-mahik - məhv eləyən, yox eləyən

açdılar, yeyib-içəndən sonra Qərib üzünü cinlər padşahına tutub dedi: "Padşah sağ olsun, mən camaatimin, qoşunlarımın yanına getmək istəyirəm. Bilmirəm məndən sonra onların başına nə gəlib, odur ki, nigaranam".

Qəribin bu sözlerini eşidən Muriş şah ucadan dedi: "Qardaşım, valahi mən səndən ayrılmıq istəmirəm, özü də səni bir aydan tez getməyə qoymayaçağam ki, sənə doyunca baxıb xoşal olum!" Qərib onun sözündən çıxa bilmədi, düz bir ay Yafəs şəhərində qaldı, sonra o doyunca yeyib-içdi. Muriş şah ona nadir, bahalı ləl-cəvahirat: neçə dənə züm-rüb, ləli-bədəxşan, almaz, çoxlu qızıl, gümüş, habelə müşkü-ənbər, zər-xara parçalar bağışladı, Qəriblə Sahimin hər ikisinə qızılla işlənmiş ipəkdən libas tikdirdi, bunlardan əlavə Qəribə mirvari, qaş-daşla işlənmiş, qıymətdə tayı-bərabəri olmayan tac verdi. Sonra Muriş şah hədiyyələri kisələrə doldurdu, beş yüz marid çağırıb onlara dedi: "Gedin sabaha yola çıxmaga tödarük görün ki, biz Qərib şahla Sahimi onların vətəninə yola salaq". Maridlər də onun cavabında dedilər: "Baş üsta, itaət borcumuzdur!" Səhər yola düşmək niyyətli gecəni yatdılar. Elə ki səhər oldu, onların yola düşmək vaxtı çatdı. Birdən haradansa atlılar peydə oldu, təbillərin, şeypurların gur səsi aləmi başına aldı, bu yerdə o qədər marid gəldi ki, torpağın sanı vardi, onların sanı yoxdu. Göydə uçan, suyun altından üzən bu maridlər yetmiş min idilər, özü də onların padşahının adı Barakan idi.

Bu qoşunların gəlməyinin çox böyük, çox qəribə səbəbi vardi, həm də bu əhvalat elə qorxulu idil ki, daha nə deyim; həmin əhvalatı biz yerli-yerində nəql edək.

Bu Barakan Əqiq şəhərinin və Qızıl sarayı hökmədarı idil. O, hərəsinin içində beş yüz min marid olan beş bardağın hakimi idil. O da, onun qobiləsi də yeri, göyü yaradan Allah'a yox, oda sitayış eləyirdilər. Barakan şah Muriş şahın əmisi oğlu idil, Murişin adamları arasında bir kafir marid var idil, o, islam dininə sidq ürəkdən yox, yalandan iman götürmişdi, o öz qohum-qardaşları arasından gizlico çıxıb gedir, az gedir, üz gedir, dəro-topo düz gedir, gəlib Əqiqlər Vadisində çatır. O, Barakan şahın sarayına, padşahın hüzuruna gedir, əyləlib onun qabığında yeri öpür, ona dua eləyib əbədi şan-şöhrət arzulayır, sonra da Murişin islam dininə iman gotirdiyini padşaha nəql eləyir. Barakan ondan Murişin öz dinindən nə üçün, necə döndüyünü soruşur. Marid də həmin əhvalatı ovvoldan axıracan, yerli-yerində ona nəql eləyir. Barakan şah maridin dediyi sözləri eşidəndən qoşobindən fısıldamağa, xırıldamağa, günü, ayı, qıçılcıq səpən odu söyməyə başlayıb ucadan dedi: "Dinimo-

and olsun ki, mən öz əmim oğlunu da, onun camaatını da, həmin bəni-adəmi də – hamısını qıracağam, onlardan bir nəfər də olsun qoymaya-cağam sağ qalsın!" Sonra da cin tayfalarını səsləyib çağrırdı, onların arasından yetmiş min marid seçib götürdü, elə o saat yola düşüb getdi; onlar az getdilər, üz getdilər, dərə-topa düz getdilər, gəlib Çabars şəhərinə çatdılar, dediyimiz kim, şəhəri dörd dövrəyə aldılar. Barakan şah şəhər darvazasının qabağında düşərgə salıb öz çadırlarını qurdu, bunu görən Muriş şah öz maridlərindən birini çağırıb dedi: "Get bu qoşun əhlinin yanına, gör onlar nə istayırlar, tez qayıt, mənə xəbər götür". Marid gedib Barakanın düşərgəsinə girdi, maridlər tez onu dövrəyə alıb soruştular: "Sən kimson?" Marid də onların cavabında dedi: "Murişin qasıdiyəm". Onu götürüb Barakanın hüzuruna apardılar. Marid onun qabağında üzüqöyli yera yixilib dedi: "Padşah sağ olsun, hökmədarım məni göndərib xəbər bilim ki, sizin bura gəlməyinizin səbəbi nədir". Barakan da cavabında dedi: "Öz hökmədarının yanına qayıdır ona degi-nən: "Bu gələn əmin oğludur, sənə salamı var..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz əlli beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Murişin qasıdi Barakanın hüzuruna gedib dedi: "Padşah sağ olsun, hökmədarım məni göndərib xəbər bilim ki, sizin bura gəlməyinizin səbəbi nədir". Barakan da cavabında dedi: "Öz hökmədarının yanına qayıdır ona degi-nən: "Bu gələn əmin oğludur, sənə salamı var..."

Marid də öz hökmədarının yanına qayıdır əhvalatı ona nəql elədi, qasidin sözlərini eşidən Muriş şah Qəribə dedi: "Ya Qərib, son öz taxtında əyləş, mən gedib əmim oğlunu görüm, onunla salamlaşım, sonra qayıdır yanına golərom".

Sonra o, ata minib Barakanın çadırlarına torof getdi. Barakan şah bunu biçliklə eləmişdi ki, Muriş şəhərdən çıxıb onun yanına gəlsin, o da Muriş tutsun. Barakan şah dörd dövrosündə maridlər qoşub onlara demişdi: "Elə ki gördünüz mən onu queaqladım, tez onu tutun, ol-qolunu bağlayın". Maridlər də cavabında demişdilər: "Baş üstə, itaət

borcumuzdur!” Bir azdan Muriş goldı, əmisi oğlunun çadırına girdi, əmisi oğlu ayağa qalxıb onu qucaqladı, elə bunu gözləyən cinlər Murişin üstünə tökülsüb onun əl-qolunu bağladılar, ayaqlarına kündə vurdular. Muriş şah Barakanə baxıb soruşdu: “Bu nə işdir?” Barakan da cavabında ucadan dedi: “Ay cinlərin iti, sən öz dinindən, ata-babalarının dinindən döñüb, tanımıdırın, bilmədiyin bir dino iman götürirsən!” Muriş işdən agah olub dedi: “Ay əmioğlu, mən öz gözlərimlə gördüm ki, İbrahim Xəlilullahın dini həqiqidir, o biri issa yalandır”. Bunu eşidən Barakan soruşdu: “Bunu sizə kim dedi?” Muriş də cavabında dedi: “İraqın padşahı Qərib şah dedi, mənim ona çox böyük hörmətim var”. Onda Barakan ucadan dedi: “Oda, işığa, zülmətə, istiyə and içirəm ki, mən onu da, sizi də, hamınızı öldürəcəyəm!”

Sonra da Barakan əmr elədi ki, onu zindana salsınlar, Murişin nökəri işin nə yerdə olduğunu görüb geri döndü, şəhərə qaçıb Muriş şahın başına gələn əhvalatı onun adamlarına nəql etdi. Onlar nərə çəkib atlarına mindilər. Qərib onlardan soruşdu: “Nə olub?” Muriş şahın başına gələn əhvalatı ona xəbor verdilər; işdən agah olan Qərib qardaşı Sahimi səsləyib dedi: “Muriş şahın mənə bağışladığı o iki atdan birini yəhərlə!” Qəribin bu sözlərini eşidən Sahim soruşdu: “Qardaşım, sən cinlərlə vuruşacaqsan?” Qərib də cavabında dedi: “Bəli, mən onlarla Nuh oğlu Yafəsin qılıncı ilə vuruşacağam, İbrahim Xəlilullahdan kömək istəyəcəyəm (Allah ona rəhmət eləsin!), hər şeyin sahibi, yaradani odur”.

Sahim cinlərin atından birini, kürən atı Qərib üçün yəhərlədi, bu at elə bil nəhəng qala idi, sonra Qərib silah-əsələhəsini götürüb bayira çıxdı, ata mindi. Cin qoşunları da dava paltarı, dəmir paltar geyib sof-səf gəldilər. Barakan da öz adamlarıyla atlarına mindilər, pəhlevanlar səf-səf düzüldülər, qoşunları vuruşmağa başladılar, özü də hamidan əvvəl cəngə giron Qərib şah oldu. Qərib şah atını cəng meydanına sürdü. Nuh oğlu Yafəsin (Allah ona rəhmət eləsin!) qılıncını siyirdi, bu qılınc elə işildiyirdi ki, cinlərin hamısının gözünü kor eləyirdi, odur ki, onların üzəyinə qorxu düşdü. Qərib o vaxtacan meytanda at çapıb qılınc oynatdı ki, cinlərin ağılları başlarından oldu, sonra Qərib nərə çəkib dedi: “Allahü-əkbər! Mən İraqın padşahı Qərib şaham! İbrahim Xəlilullahın dinindən başqa din yoxdur!” Qəribin bu sözlərini eşidən Barakan şah ucadan dedi: “Əmim oğlunu öz dinindən azdırın, onu öz dinindən döndərən bu bəni-adəmdir. Dinimə, məzəhəbimə and olsun ki, Qəribin başını bədənindən üzüb onun canını almayıncə, əmim oğlu

ilə onun adamlarını öz dinimizə qaytarmayınca mən çıxbı taxtda əlyəş-məyəcəyəm. Kim də mənim sözümdən çıxsa, onu öldürəcəyəm”.

Bunu deyib Barakan şah qala bürçü kimi uca, kağız kimi ağappaq filə mindi, onun üstünə qışqırkı, polad nizə ilə onu elo bizledi ki, nizə yarıyanın onun bədəninə batdı. Fil nərə çəkdi, Barakan onu dava meydanına, cəng meydanına sürdü, Qəribə yaxınlaşıb dedi: “Ay bəni-adəm iti, sən bizim torpaqlara niya gəlmisin? Sən əmim oğlunu da, onun adamlarını da yoldan çıxarmsın, öz dirlərindən döndərib, başqa dina qail eləmisən! Bil və agah ol ki, bu gün sənin axır gündündür, bir də bu işıqlı dünyani görməyəcəksən”.

Barakan şahın bu sözlərini eşidən Qərib ucadan dedi: “Ay cinlərin ən alçağı, rədd ol buradan!” Belə olanda, Barakan mızraqı çıxardı, qolaylanıb Qəribə atdı, ancaq mızraq Qəribə dəyməyiş yan getdi, mızraqın yan getdiyini görün Barakan ikinci mızraqı ona vizıldatdı. Qərib mızraqı havada tutdu, qolaylayıb onu filə atdı. Mizraq filin bu böyründən girib o biri böyründən çıxdı, fil yerə yixılıb öldü, Barakan da hündür xurma ağacı kimi yərə sərdıldı. Qərib ona tərpənməyə macal verməyiş Nuh oğlu Yafəsin qılıncının dalıyla onun böyrünün tirindən vurdu, Barakan huşunu itirdi. Maridlər tez ona tərəf cumdular, əl-qolunu bağladılar. Barakanın adamları öz padşahlarını əl-qolu bağlı görəndə, onun kəməyinə tələsdirilər, ancaq Qərib aman verməyiş onların üstünə cumdu, döñüb müsəlman olmuş cinlər də atlarını onun dalınca sürdürlər. Qəribə bu şücaəti verən Allah-toala idi, o, yer üzünə göndərdiyi padşahi razı salıb, tilsimli qılıncla ona kəmək oldu. Qərib bu qılıncla kimi vururdusa, həlak eləyirdi, ölünin ruhu bədənindən çıxmamış cəhənnəm odunda yanıb külə dönürdü! Müsəlmanlar kafir cinlərin üstünə cumdular, onlar bir-birinə odlu ox atmağa başlıdılars, tüstü aləmi basdı. Qərib onların qabağında at oynadır, qılınc çalırdı, kafırlar onun meydanından qaçıb dağlışırdılar. Qərib beləcə gedib Barakan şahın çadırına çatdı, əl-Qaylacınla əl-Quracan orada çadırın yanında dayanmışdılar, Qərib qışqırkı maridlərə dedi: “Öz hökmədarınızın əl-qolunu açın”, Onlar da Muriş şahın əl-qolunu açıdilar, ayaqlarındakı kündəlorı sindirdilər...

Şəhrizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcıq qoydu.

656-a gecə

Ela ki altı yüz əlli altıncı gecə oldu, Şöhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib qışqırıb əl-Qaylacanla əl-Quracana dedi: "Öz hökmədarınızın əl-qolunu açın!" Onlar da Muriş şahın əl-qolunu açıdilar, ayaqlarındaki kündəni sindirdilər. Muriş şah onlara dedi: "Silah-əsləhəm i də, uçan atımı da mənə götürir!"

Padşahın göydə uçan iki dənə qanadlı atıvardı, bu atlardan birini Qəribə bağışlamışdı, o birini özüne saxlamışdı. Muriş şah dəmir paltar geyib qılınc-qalxanını götürəndən sonra atını götürdilər, o, Qəribə bərabər atını sürdü, atlar onların altında uçurdular, adamlar da dallarınca uça-uça gəlirdilər, hər iki padşah nəro çəkib dedi: "Allahü-əkbər! Allahü-əkbər!" Bu nərodən dağlar, dərələr, təpələr lərzəyə gəldi. Onlar otuz mindən çox marid, şeytan öldürəndən sonra geri qayıdır Yafəs şəhərinə goldilər. Hər iki padşah şahlıq taxtında əyloşdi, onlar Barakanı axtardılar, ancaq nə qədər axtardılar, tapa bilmədilər, demə onu əsir alandan sonra başları davaya qızışır, o, yaddan çıxır. Bir ifrit, Barakan şahın nökərlərindən biri tez onun yanına gəlir, əl-qolunu açır, götürüb adamların başı üstündən aparır. Barakan görür ki, onun adamlarının bir qismi qırılıb, bir qismi da baş götürüb qaçıır. İfrit göydə uça-uça onu aparıb Əqiq şəhərində, Qızıl sarayda yero düşürdür, Barakan şah gedib şahlıq taxtında əyloşır, davada sağ qalan adamlar hüzuruna gəlib sağ-salamat olduğuna görə ona gözaydinlığı verirlər.

Bələ olanda, Barakan şah üzünü adamlarına tutub dedi: "Nə olsun ki, mən sağ-salamamatam, qoşunumu qırıblar, özümü də əsir alıb cin tayfalrı arasında biabır eləyiblər". Barakanın adamları da cavabında dedilər: "Padşah sağ olsun, heç üroyını sixma, padşahlar həmişə basılır da, basır da". Padşah ucadan dedi: "Mən hökmən intiqam alacağam, bu rüsvayçılığı üstümdən götürəcəyim, yoxsa cin tayfalrı arasında biabır olaram, hamı mənə gülər".

Sonra o, namə yazdırıb bütün qalaların sakinlərini göndərdi, onlar da padşahlarına itaat eləyib onun hüzuruna gəldilər. Barakan golonları yoxladı, gördü ki, üç yüz min, bir də iyirmi min marid gəlib, özü də bunlar zırplar və şeytanlar idilər. Onlar padşahdan soruşdular: "Bizo

aid qulluğunuz?" Padşah da cavabında dedi: "Tədarük görün, üç gündən sonra dava səfərinə çıxırıq". Onun bu sözünü eşidən cılın dedilər: "Baş üstə, itaat borcumuzdur!"

Barakan şahla onun cılınları burada qalsınlar, indi sizə kimdən deyim, Muriş şahdan. O qayıdır goləndən sonra Barakanı nə qədər axtardısa, tapmadı, qanı qaraldı, odur ki, ucadan dedi: "Əgər biz onun kesiyini çəkməyi yüz maridə tapşırsayıq, o qaça bilməzdə. Ancaq o, əlimizdən hara qaçacaq". Sonra Muriş şah Qəribə ded: "Qardaşım, bil və agah ol ki, Barakan namərdin biridir, o intiqam almağa təlosocək, hökmən qoşun-loşkerini yiğib üstümüze golocok. Nə qədər ki, o, möğləbiyyətdən sonra özüne gəlməyib, mən istəyirəm daliyə düşüb onu haqlayım". Qərib də cavabında ucadan dedi: "Lap ağıllı fikirdir, belə eləsən, düzgün iş görmüsə olarsan!" Belə olanda, Muriş Qəribə dedi: "Qardaşım, qoy maridlər sizi ölkənizə aparsınlar, məni isə qoynun qalımlı kafırlarla vuruşum ki, çıynimdəki ağır yük bir az yüngülləşsin". Qərib də cavabında ucadan dedi: "Yox, o rohmlı, adil Allaha and olsun ki, mən kafir cılınların hamisini qırmayınca, Allah-toala da onları cəhənəm oduna yandırımayınca bu torpaqlardan gedən deyiləm, təkə yer, göyü yaradan, bir olan Allaha iman gətişən xilas olacaq!" Onda Muriş dedi: "Heç olmasa Sahimi Oman şəhərinə göndər, bəlkə orada sağaldı (Sahim naxoş idi)". Sonra da Muriş qışqırıb maridlərə dedi: "Sahimi, bu pulları, bu bəxşisləri Oman şəhərinə aparın!" Maridlər də onun cavabında dedilər: "Baş üstə, itaat borcumuzdur!" Bunu deyib, Sahimi, pulları, bəxşisləri götürüb boni-adomlər ölkəsinə getdilər. Muriş namə yazıb bütün qalaları, canişinlərə göndərdi, onlar yığılıb goldilər – özü də onların sayı yüz min, bir də altmış min idi, – yığışış Əqiq şəhərinə Qızıl saraya tərəf getdilər. Onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, birillik yolu bir gündə qot etdilər, golib bir vadisi qatıldılar, orada dincəlmək üçün düşərgə saldılar, uzamb sohərəcon yatıldılar, sohər yuxudan durub yola düşmək istəyəndə, birdən ein dostosu peydə oldu, cılın noro çəkdi, bu vadidə iki qoşun üz-üzə goldı, onlar bir-birinin üstüne cundular, bir-birini vurmağa başladılar, dava elo qızışdı ki, gol görəsən, işlər şuluq oldu. Beləcə xeyli vaxt keçdi, dava meydanda nəro çəkən, qışqıran yox idi, onlar səssiz-səmirsiz vuruşurdular, uzun ömürlər qısalırdı, kaşırlar əldən düşdülər, ağilları başlarından oldu. Qərib bir olan Allahu köməyə çağırıb atını çapdı, qılıncını isə saldı, başlar bədəndən üzüllüb toz içinde diyirləndi, hələ axşam olmayış kaşırlardan yetmiş min nəfərəcon öldürüldü. Belə olanda sinclər çalındı, dava qurtardı, qoşunlar bir-birindən ayrıldılar..."

Şöhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcı qoydu.



657-ai gecə

Elo ki altı yüz əlli yeddinci gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qoşunlar bir-birindən ayrıldılar, öz düşərgolərinə çökildilər, Murişlo Qərib də öz çadırlarına getdilər. Onlar əvvəlcə silahlарını silib təmizlədilər, sonra onlara nahar gotırıldı, yeyib qurtarandan sonra bir-birinə gözəydinliyi verdilər ki, sağ-salamat qalıqlar (onların qoşunundan on mindən çox marid öldürülmüşdü).

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Barakandan. O, ölon köməkçilərinin dərdində qalib qəm döryasına batdı, odur ki, dedi: "Ay camaat, əgər biz düşmənə üç gün də beləcə vuruşsaq, onlar axırımıza çıxarırlar, bizdən bir nəfər də sağ qalmaz". Barakanın bu sözlərini eşidən qoşun ohli ondan soruşdu: "Padşah sağ olsun, bəs indi biz nə eləyək?" Padşah da cavabında dedi: "Elo ki onlar yatdılar, gecə qaranlığında bizim hücum elədiyimizi xəbor verən olmayıacaq, bax, onda biz onların üstüne cumariq. Gedin tez hazırlaşın, düşmənlərimizin üstüne cumun, özü də hamınız bir adam kimi". Barakanın da adamları dedilər: "Baş üstə, itaöt borcumuzdur!"

Sonra da onlar hücuma hazırlaşmağa başladılar. Onların arasında Candal adında bir marid var idi, bu maridin ürəyi islam dininə mal idi. Candal kaflorlərin nə ələmək istədiklərini görəndə, tez oradan çıxıb getdi, Murişlo Qərib şahın hüzuruna golib kaflorlərin nə fikirdə olduğunu onlara noql elədi. Belə olanda, Muriş Qəribə tərəf çevrilip soruşdu: "Qardaşım, biz nə eləyək?" Qərib də cavabında dedi: "Biz bu gecə kaflorlərin üstüne cumariq, qadir Allahın hökmüylə onları çöllərə, bərrübiyabana poron-poron salariq".

Sonra da Qərib cinslərin qoşun başçılarını hüzuruna çağırıb dedi: "Siz də, adamlarınız da səlah-əsələrinizi götürün dörd tərəfdən kaflorlərin üstüne cumun. Ürokli olun, hökməniniz bir olan Allaha ponah götürün. Allah-toala sizə kömək olacaq, mon də sizinlə olacağam".

Elo ki gecə oldu, kaflorlər odla işığı köməyo çağırıb müsəlmanların çadırlarına tərəf cumdular, onlar golib çadırların arasına yayılan kimi müsəlmanlar hor iki dünyadan ağasını köməyo çağırıb: "Ya Allah,

ya xalıq, sən özün kömək ol!" qışqıra-qışqıra kaflorlərin üstüne düşdülər. Onları ot kimi biçib yero sordilər. Hələ sohər açılmamış kaflorlərin çoxu cohənnəmə vasil oldu, sağ qalanlar baş götürüb bərrüb-yababana, dərələrə qaçdırılar. Murişlo Qərib, Allahın köməyi qalib göldilər, kaflorlərin mal-dövlətini qarət elədilər, sonra da sohərocon yixılıb yatırlar, sohər durub Əqiq şəhərinə, Qızıl saraya tərəf getdilər.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Barakandan. Elo ki gecə qaranlığında onun adamlarının çoxu qırıldılardı, o, sağ qalan əsgərləri ilə dönbü qəçməğə başlıdı, o vaxtancən qaçdı ki, golib öz şəhərinə çatdı. Barakan şah öz sarayına getdi, qoşunlarını bir yero yiğib dedi: "Ay camaat, kimin nəyi varsa, götürsün, golib Qaf dağında olvan sarayın hökməndəri Goy padşahın yanında mənimlə birləşsin: bizim intiqamımızı heç kəs yox, o alacaq".

Belə olanda, Barakanın adamları öz arvad-uşaqlarını, olə golən şeyləri götürüb Qaf dağına tərəf getdilər; Murişlo Qərib golib Əqiq şəhərinə, Qızıl saraya çatanda nə görsələr yaxşıdır? Gördülər ki, şəhərin darvazası taybatay açıqdır, şəhərədə ins-cins yoxdur, lolo köçüb, yurdı qalib, bir adam yoxdur ki, Barakandan soraq versin. Muriş Qəribi özüyle götürüb Əqiq şəhərinə, Qızıl sarayı gəzdirdi. Şəhərin qala divarlarının özülü zümrüddən, qala qapıları qırmızı əqiqdən, mismarları gümüşdən, evlərlə sarayların damları soburdan, bir də sondəl ağacından idı. Onlar şəhərə girəndən sonra küçələrdən, dalaşlardan keçib Qızıl saraya çatıdalar. Onlar sarayı gəzə-gəzə golib bir evə çatıdalar, gördülər ki, bu ev ləli-bədəxşəndən tikilmiş cah-colallı evdir, özü də döşəmosı zümrüddən və yaqtandır! Murişlo Qərib sarayın gözəlliyinə heyran olmuşdular, onlar beləcə yeddi yoldan keçidilər. Sarayın içino girəndə gördülər ki, buradəca sütunlu dörd eyvana var, özü də bu eyvanların hərəsi bir cürdür, sarayın ton ortasında saf qızıldan hovuz var, hovuzun qıraqlarında qızıldan qayrılmış şirlər var, onların cohəngindən hovuza su azır. Padşahlar bunları görəndə ağılları başlarından oldu. Sarayın qabaq tərəfindəki sütunlu eyvana ronglı ipok sapıllarla işlənmiş xəlçələr döşənmişdi, orada iki dono qızıl taxt var idi, özü də bu taxtlar lələcəvahirata, qaş-dasha tutulmuşdu. Murişlo Qərib şah Barakanın taxtında oyloşdılər, Qızıl sarayda elo bir kef məclisi düzəldildi ki, gol göroş...

Şohrizad bu yerde şəhərin açıldığı görüb nağılı yarımcı qoydu.



Elə ki altı yüz əlli səkkizinci gecə oldu, Şəhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Murişlə Qərib şah Barakanın taxtında oyloşdilar, bir şənlik düzəldtilər, gol görəsən. Sonra Qərib şah Murişdən soruşdu: Sən nə tədbir tökmüşən?" Muriş də cavabında dedi: "Ya bəni-adəm padşahı, mən yüz nəfər atlı göndərmişəm gedib Barakanın yerini öyrənsinlər ki, biz onun dalınca gedək".

Maridlər uşub gələnəcən hər iki padşah üç gün-üç gecə Qızıl sarayda qaldılar. Qayıdıb gələn maridlər xəbər verdilər ki, Barakan Qaf dağına, Gök padşahının yanına gedib, ondan kömək istəyib, Gök padşah da ona havadar olub. Bunu eşidən Muriş Qəribdən soruşdu: "Qardaşım, de görək biz nə eləməliyik?" Qərib şah da cavabında dedi: "Əgər biz onlara hücum eləməsək, onlar bize hücum eləyəcəklər!"

Murişlə Qərib qoşunlara əmr elədilər ki, üç gündən sonra düşmənin üstüne yeriməyə tədarük görsünlər, qoşun əhli də dava tədarükü gördü, onlar elə tərpənmək istəyirdilər ki, birdən Sahimlə bəxşisləri aparan maridlər goldilər, Qəribin qabağında əyilib yeri öpdülər. Qərib öz camaatının halını onlardan soruşdu, maridlər də cavabında dedilər: "Sənin qardaşın Əcib davadan sonra qaçıb Yarun ibn Kaxtanın yanına gedib, oradan Hindistan torpağına yollanıb, onların padşahının hüzuruna gedib, qardaşının ucbatından başına gələn əhvalatı ona nəql eləyib, həm də rica eləyib ki, ona havadar olsun. Hindistan padşahı da ona havadar olub, canişinlərinin hamısına namə göndərib, onlar da qoşunlarını götürüb goliblər, özü də o qədər qoşun yığılib ki, elə bil ucu-bucağı görməməyən dənizdir, o hücum eləyib İraqı yerlə yeksan eləmək istəyir.

Maridin bu sözlərini eşidən Qərib ucadan dedi: "Allah kafırları qonım olsun! Allah-toalanının hökmüyələ islam qalib golər, mən dava meydanında onların başına bir oyun açım ki, özləri də afərin desinlər". Muriş şah da dedi: "Ya bəni-adəm padşahı, Allah-toala ya and içirom ki, mən də hökmən soninlə gedəcəyəm, düşmənlərin möhv eləyib soni arzuna çatdıracağam". Qərib də ona razılıq elədi, gecəni yatdılar ki, sohor torponsinlər, elə ki sohor açıldı, onlar yol alıb Qaf dağına tərəf

getdilər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, axşamacan Mərmər şəhərinə, Əlvan saraya tərəf yol getdilər; həmin şəhər başdan-başa daş və mərmərdən tikilmişdi, özü də bu şəhəri cılının atası Barik ibn Faki tikdirmişdi, Əlvan sarayı da o tikdirmişdi, adını da ona görə Əlvan qoymuşdu ki, saray gümüş və qızıl kərpiclərindən tikilmişdi, həm də yer üzündə bu sarayın tayı-bərabəri yox idi. Elə ki qoşunlar gəlib Mərmər şəhərin yarımlı mənzilino çatdırılar, atlardan düşdülər, dincəlmək üçün düşərgə saldılar, Muriş şah da çapar göndərdi ki, gedib təzə xəbər öyrənsin. Çapar getdi, bir qədərdən sonra qayıdıb Muriş şaha dedi: "Padşah sağ olsun, Mərmər şəhərdə o qədər cin qoşunları var ki, ağacda yarpaqların sayı var, onların sayı yoxdur, iynə atsan yerə düşməz". Çaparın bu sözlərini eşidən Muriş Qərib şahdan soruşdu: "Ya bəni-adəm padşahı, indi biz nə eləməliyik?" Qərib şah da cavabında dedi: "Padşah sağ olsun, sən adamlarını dörd yərə bölgünən, özü də qoy onlar düşmən qoşunlarını dörd tərəfdən dövroya alıb qışqır-qışqırə desinlər: "Allahü-əkbər!" – Allahın şanına bu sözərini qışqır-qışqırə deyəndən sonra geri çəkilsinlər. Özü də bunu gecəyər eləsinlər, baxarıq, görək cin tayfaları arasında nə olar".

Muriş şah öz adamlarını çağırıdı, Qəribin dediyi kimi, onları dörd yərə böldü, onlar silah-əsləhələrini götürüb gecəyəcən hazır dayandılar. Elə ki gecə oldu, gedib düşmən qoşunlarını dövroya aldılar, qışqır-qışqırə dedilər: "Allahü-əkbər! Rəhmətlik İbrahim Xəlilullahın dini yolunda!" Kafırlar hövlnak yuxudan ayıldılar, bu sözərini eşidəndə canlarına qorxu düşdü, silahlarını qapıb bir-birini qılıncdan keçirməyo başladılar, özü də onlar sahər açılacaq eləcə bir-birini qırıldılar. Onların çoxu möhv oldu, az bir qismi sağ qaldı. Belə olanda, Qərib qışqırıb müsəlman cılınə dedi: "Sağ qalan kafırların üstüne cumun! Bax, mən də sizinləyəm, Allah da sizə köməkdir!" Muriş atını çapdı, Qərib də atını sürüb onunla bərabər düşmənlərin üstüne getdi. Qərib öz cin qılıncını siyirdi, düşmənlərin başını bədənindən ayırmaya başladı, onları dava meydandan pəron-pəron saldı.

Qərib şah Barakanı haqladı, qılıncını endirib onu öldürdü. Barakanın qanına bulaşıb atdan düşdü. Sonra o, Gök padşahı da qanına qołtan elədi. Gün çıxanda kafırlərdən bir nəfər də olsun sağ qalmadı, onların heç izi-tozu da qalmadı. Murişlə Qərib Əlvan saraya girdilər, gördülər ki, onun divarlarındakı kərpiclərin biri qızıldan, o biri gümüşdəndir. Kandarı bəllurdandır, özü də bu saray yaşıl zümrüt bünövrə üstündə durur.

Sarayda hovuz vardı, onun ortasında su fəvvərə vururdu, yan-yörəsinə zorla, qas-daşla işlənmiş ipək xəlçələr döşənmişdi, onlar bu sarayda o qədər mal-dövlət olduğunu, saya-hesaba golmediyini gördülər. Onlar padşahın hərəmxanasına girdilər, hərəmxananın çox yaxşı və gözəl olduğunu da gördülər. Qərib zənn ilə baxıb gördü ki, burada arvadların arasında bir qız var, özü də o elə gözəldir, elə göyçəkdir ki, yemo-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə, özü də əynində min dinarlıq libas var. Onun dörd tərəfində yüz nəfər kəniz dayanmışdı, onlar qızıl qarmaqlarla onun paltalarının balaqlarını azca qaldırıdilar ki, yera dəyməsin, bu dəmdə qız elə bil ulduzların arasından çıxmış ondördgeçəlik ay idi. Elə ki Qərib bu qızı gördü, ağıl başından oldu, karixib qaldı, üzünü konizlərdən birinə tutub soruşdu: "Bu qız kimdir?" Onun cavabında dedilər: bu qız Götürən padşahın qızı Kövkəb əs-Səbahdır..."¹

Şohrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz əlli doqquzuncu gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət əloyırlar ki, Qərib üzünü konizlərdən birinə tutub soruşdu: "Bu qız kimdir?" Onun cavabında dedilər: "Bu qız Götürən padşahın qızı Kövkəb əs-Səbahdır". Qərib üzünü Muriş şaha tutub dedi: "Ya cılör padşahi, mən bu qızla evlənmək istəiyim". Muriş şah da cavabında dedi: "Bu saray da, bu sarayda olan mal-dövlət də, saray sahibinin uşaqları da sənə qurbanıdır, əgər fəndi işlədib Barakanı da, Götürən padşahı da adamları ilə bərabər möhv eləməsəydi, onlar bizi qıracaqdılar, bir nəfər də olsun bizdən sağ qalmayacaqdı. Burada olan pullar da sənindir, sarayda olan adamlar da sənin qullarındır".

Xoş sözlərinə görə Qərib şah Muriş razılıq elədi, yaxınlaşıb qızə zənlə baxdı, bir könüldən min könülo ona vuruldu, iranlıların, türkərin, deyəmələrin padşahı Şapurun qızı Foxri-Tac da, Məhdiyə də yadın-dan çıxdı. Bu qızın anası Çin padşahının qızı idi, Götürən padşah onu sara-

¹ Kövkəb əs-Səbah - Dan ulduzu

yindən oğurlayıb qaçırtmışdı, bakiroliyini pozmuşdu, o da usağı qalib ona qız doğmuşdu, qız çox gözəl, göyçök olduğuna görə Götürən padşah onun adını Kövkəb əs-Səbah qoymuşdu, qız elə doğrudan da gözəllər tacidi idı. Qız qırxgündük olanda anası vəfat eləmişdi, onu mamaçalarla hərəməgələr on yeddi yaşınan bosloyib böyütmüşdülər. Bu əhvalat oldu, onun atmasını öldürdülər, Qərib də bir könüldən min könülo ona vuruldu, qızın əlini öz əlinə aldı, həmin axşam qızın yanına girdi, gördü ki, o, bakıro qızdır.

Bu qızın öz atasından zəhləsi gedirdi, onun öldürüldüğünü biləndə çox şad oldu. Qərib əmr elədi ki, Əlvən sarayı dağlışınlar, maridlər də sarayı söküb dağlışdır. Qərib sarayın var-dövlətinin cılörün arasında bölüşdü. Qəribin payına iyirmi bir min dənə qızıl və gümüş körpic düşdü, hələ bunlar bir yana qalsın, Qəribə o qədər başqa mal-dövlət, qızıl-gümüş düşmüşdü ki, sayıqla qurtaran deyildi. Sonra Muriş şah Qəribi Qaf dağında gəzdirdi, orada olan ocaib şeyləri ona göstərdi. Bundan sonra onlar Barakanın qalasına tərəf yola düşdülər, gölib qalaya çatanda onu dağdırıb yerlə yeksan elədi, var-dövlətin öz aralarında bölüşdürüldülər, sonra da Murişin qalasına tərəf getdilər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gölib həmin qalaya çatdılarsa, beş gün orada qaldılar. Qərib şah öz ölkəsinə yola düşmək istədi, Muriş ona dedi: "Ya bəni-adom padşahi, mən də soninlə üzongi-üzongiyo gedərəm, soni öz ölkənə çatdıraram". Qərib şah da cavabında ucadan dedi: "Yox, İbrahim Xəlilullahə and olsun ki, qoymaram son özünü yorasan, sənin adamlarından da heç kəsi götürməyəcəyim, mən tokeç ol-Qaylaçanla, ol-Quracanı özümlə aparacağam". Onda Muriş şah dedi: "Padşah sağ olsun, on min atlı ein götür, qoy onlar sənə qulluq eləsin-lər". Qərib də cavabında dedi: "Mən elə sənə dediyim cılörü özümlə aparacağam". Belə olanda, Muriş şah min nəfər cılör omri elədi ki, aldiqları qonimətdən Qəribin payına düşən mal-dövləti götürüb onu padşahlığınan tövüsündər. İki maridə - ol-Qaylaçanla ol-Quracanına tapşırıdı ki, Qəribin yanında olsunlar, onun sözünü baxsınlar. İfritlər də cavabında dedilər: "Baş üstə, itaöt borcumuzdur!" Qərib maridlərə dedi: "Mal-dövləti, bir də Kövkəb əs-Səbahı götürün gedək". Qərib elə öz uçan atına minib torpaqmək istəyirdi ki, Muriş ona dedi: "Qardaşım, bu at təkeçə bizim torpaqda yaşayır, boni-adom torpaqlarına çatsa, o saat ölöcək. Amma monim bir doniz atım var ki, ona bərabər at nə İraq torpağında, nə də dünyanın başqa bir ölkəsində tapılmaz".

Muriş şah bunu deyib əmr elədi ki, həmin atı götürsünlər, gedib atı gotirdilər. Qərib ata baxdı, gördü ki, bu atın dünyanada tayı-bərabəri

yoxdur. Sonra atı buxovladılar, ol-Qaylacan onu gözdirməyə başladı, ol-Quracan da gücü çatan qədər yüksəldi, Muriş Qorib qacaqlayıb başlarına basdı, ondan ayrıldığını görə ağlayıb dedi: "Qardaşım, işdir başına elə bir ohvalat golso ki, gitcün çatmadı, tez mənim dalımcı bu maridlərdən birini göndər, mən o qədər qoşun götürüb gələrəm ki, bütün dünyani dağıdır yerlə yeksan elərim".

Qorib şah göstərdiyi hörmətə görə, sidq-ürək dən ona sədaqətlə olduğuna görə Muriş şaha razılıq elədi. Maridlər Qoriblə, atla bərabər əlli illik yolu iki gün-iki gecəyə getdilər. Golib Oman şohörünün yaxınlığına çatdılardı. Onlar şohörin yaxınlığında düşərgə saldılar ki, dincəsinlər; Qorib üzünü ol-Qaylacana tutub dedi: "Get camaatimdən mənə xəbor götür". Marid elə ə saat getdi, bir azdan qayıdır dedi: "Padşah sağ olsun, sonin şohörinin qabağında kaşırların qoşunları dayanıblar, özü də onlar elə çıxdırlar ki, elə bil ucu-bucağı görünməyən dənizdirlər, iynə atsan yero düşməz, sonin adamların onlarla vuruşurlar. Onlar cəng təbilini çıldırlar, ol-Cəmrakan dava meydanına çıxdı".

Qorib şah Maridin bu sözlərini eşidəndə ucadan dedi: "Allahü-əkbər!" Sonra ol-Qaylacana dedi: "Ya ol-Qaylacan, atı yohərlə, qılınc-qalxanımı, nizəmi mənə ver! Bu gün cəng meydanında, igid pəhləvanla qorxağı ayırdı eləmək olar".

Ol-Qaylacan ayağa qalxdı, gedib Qoribin istədiklərini götürdü, Qorib silah-əsləhəni ondan aldı. Nuh oğlu Yafəsin qılıncını belinə bağladı, dəniz atına minib düşmən qoşunlarına tərof sürdürdü. Ol-Qaylacanla ol-Quracan ona dedilər: "Sən bir az dincəl, izin ver qoy biz gedək, o bir olan Allahın kəməyilə kaşırları cöllərə, sohralara elə poron-poron salaq ki, onlardan ocaq yandırmağa da bir nəfər qalmassis". Qorib də onların cavabında ucadan dedi: "İbrahim Xəlilullahə and olsun ki, mən ancaq öz atıma minəndən sonra sizə vuruşmağa izin verəcəyəm".

Bu qoşunların gəlməyinin sobobi qoribə bir ohvalat idi..."

Şohrizad bu yerdə şohrin açıldığını görüb nağılı yarımcıq qoşdu.



Elo ki altı yüz altmışinci gecə oldu, Şohrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, Qorib ol-Qaylacana dedi: "Get camaatimdən mənə xəbor götür". Marid elə

ə saat getdi, bir azdan qayıdır dedi: "Padşah sağ olsun, sonin şohörinin qabağında çıxlı qoşun dayanıb".

Homin qoşunların golmoyının sobobi bu idi: "Əcib Yarub ibn Kaxtanın qoşunlarıyla golib müsələmləri dövroya almışdı; ol-Cəmrakanla Sadan dava meydanına çıxdılar, ol-Qaylacanla ol-Quracan onlara kəməyo gəldi, kaşırları qılıncdan keçirib poron-poron saldılar. Əcib qaçmağa başladı, həm də öz adamlarına dedi: "Ay camaat, Yarub idn Kaxtanın qoşunları qırılıb, oğlu da öldürülüb, indi siz onun yanına qayıtsanız o deyəcək: "Ay adamlar, siz olmasaydz, no mənim adamlarımı, no də oğlumu öldürərdilər" – sonra da hamimizi qırar, bir nəfər də bizdən sağ qalmaz. Mənim fikrim budur ki, biz Hindistan torpaqlarına, Torkanan şahın hüzuruna getməliyik, o, bizim intiqamımızı alar".

Əcibin adamları da ona dedilər: "Apar bizi, od sono kömək olsun!" Onlar yola düşdülər, az getdilər, üz getdilər, doro-topa düz getdilər, gecə-gündüz yol getdilər, golib Hind şohrino çatdılardı. Elo ki golib Hind şohrino çatdılardı Torkanan şahın hüzuruna getməyə izin istədilər, Torkanan şah da Əcibo izin verdi, Əcib onun hüzuruna gəldi, öylüb qabağında yeri öpdü, padşahlara layiq ona dua elədi, sonra da dedi: "Padşah sağ olsun, mənə havadar ol, şorarələr sahibi od da sono havadar olar, gecə qaranlığı öz zülməti səni hor eür bolənən hifz eləsin".

Hindistan padşahı Əcibo baxıb soruşdu: "Sən kimson, no istoyırsın?" Əcib də cavabında dedi: "Mən Əcibəm, İraqın padşahiyam. Qardaşım məni incidib, o, islam dininə iman gotirib, qullar da ona tabe olub, atoşporost dinindən dönüblər. O bir çox ölkələrə sahib olub, elo hey məni bir torpaqdan başqa torpaqə qovub, bax, indi mən sonin yanına golmişəm ki, mənə havadar olasan".

Hindistan şahı Əcibin sözlərini eşidəndə qozobindən yerində otura bilməyib ucadan dedi: "Oda and içirom ki, sonin intiqamını alacağam, heç kəsi qoymayaçağam mənim hökmədarım oddan başqa bir şeyə sitayış eləsin!" Sonra da o, öz oğlunu hüzuruna çağırıb dedi: "Oğlum, get todarük gör, İraqın təstübü yeri. Orada olanların hamisini məhv elo, oda sitayış eləməyən onların yolunu bağla, onlara özab ver, pis günü sal, ancaq öldürmə, mənim yarımına gotir ki, mən onlara min cür özab verim: onları elo alçaldım ki, bizim zəmanədə başqa şeylər öyrənmək istəyənlərə ibrot dörsi olsun".

Sonra da padşah sokşon min süvari, sokşon min zürafə minmiş pəhləvan seçdi, oğluyla on min fil göndərdi, özü də bu fillərin hərosunun üstündə sondəl ağaçından qayrılmış, barmaqlı, lövhələri, misləti

qızıldan olan kocavə var idi. Hər kocavədə qızilla zümrüddən qayrıl-
miş taxt vardı, o bir də cəng arabaları göndərdi. Hər cəng arabasında
cürbəcür silahlı vuruşan səkkiz adam vardır. Padşahın oğlu öz dövrünün
pəhləvanlar pəhləvani idi, igidlikdə də tayı-bərabəri yox idi, onun adı
Rad-Şah idi. O, on gündə tadərük görüb qurtardı, qoşunlar tərpəndilər,
onlar elə bil topa-topa buludlar idilər, düz iki ay yol gedib Oman şəhə-
rinə çatırlar, şəhərə çatan kimi onu dörd dövrəyə aldılar. Əcib çox
şad idi, elə biliirdi ki, qalib gələcək. Əl-Cəmrakanla Sadan, onlarla
bərabər pəhləvanların hamısı dava meydanına çıxdılar, cəng tobilləri
çalındı, atlar kişnədi, əl-Qaylacan dayanıb buna baxırdı. Sonra o qayı-
dırıb gördüklorının hamısını yerli-yerində Qərib şaha nəql elədi; belə
olanda, Qərib şah da, dediyimiz kimi, atını minib sürdü, kaſırlırin
qoşunları arasına girdi ki, görsün meydanına kim çıxacaq, cəng darvazasını
kim açacaq. Quleybanı Sadan da atını meydanın ortasına sürüb,
cəngə pəhləvan çağırıldı, Hindistanın pəhləvanlar pəhləvani onun cən-
gini çıxdı, Sadan ona göz açmağa macal vermədi, dəyənəklə vurub
sümüklerini xincim-xincim elədi, hind pəhləvani yerə sərildi. Sonra
Sadanın meydanına ikinci pəhləvan çıxdı, Sadan onu da öldürdü, üçüncü
pəhləvanı da vurub yerə yıldı. Sadan bu minval ilə otuz pəhləvanı
öldürdü. Belə olanda, Battaş əl-Əkrən¹ adlı-sanlı basılmaz pəhləvan
idi, dava meydanında o, beş min igid pəhləvana bərabər idi, özü də
o, Tarkanın şahın əmisi idi. Battaş Sadanın meydanına çıxb ona dedi:
"Ay oğru ərəb, sən elə böyükmişən ki, hind padşahlarını, hind pəhlə-
vanlarını öldürürsən, igid pəhləvanları əsir eləyirsən! Bu gün sənin
axırındır, bir də bu işqli dünyani görməyəcəksən".

Sadan hind pəhləvanının bu sözlərini eqidəndə qoşəbindən gözlä-
rinə qan doldu, Battaşın üstüna cumub dəyənəyi ona endirdi, amma
dəyənək ona dəymədi, dəyənəyin ağırlığı Sadanı çəkib atdan yero
saldı, o, özüne gəlməyə macal tapmamışdı ki, kaſırlor onun əl-qolunu
bağladılar, dərtib öz düşərgələrinə apardılar. Əl-Cəmrakan öz yolda-
şını əl-qolu bağlı əsir görəndə nəro çəkib dedi: "İbrahim Xəlilullahın
dini yolunda!" Bunu deyib, o, atını mahmızladı, Battaş əl-Əkrənin
üstüne cumdu. Onlar bir müddət meydanda at oynatılar, sonra Battaş
əl-Cəmrakanın üstüne cumdu, qolçağından yapışib dardı, yəhərdən
qaldırıb yero vurdu. Onun da əl-qolunu bağladılar, dərtib kaſırlorın
düşərgəsinə apardılar, müsəlmanların qoşun başçıları, pəhləvanları bir-
bir o vaxtacan Battaşın meydanına çıxdılar ki, o, iyirmi dörd pəhləvanı

¹ Battaş əl-Əkrən - pəhləvanlar qəniməti deməkdir.

əsir elədi. Müsəlmanlar bunu görəndə qom doryasına batdilar, Qərib
pəhləvanlarının başına gələni görəndə, yüz iyirmi rütl ağırlığında olan
qızıl dəyənəyini dizinin altında çıxartdı, bu dəyənək cılın padşahı
Barakanın dəyənəyi idi..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz altmış birinci gecə oldu, Şəhrizad nağılin dalını daniş-
mağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlor ki, Qərib,
pəhləvanlarının başına gələni görəndə, cılın padşahı Barakanın qızıl
dəyənəyini dizinin altında çıxartdı, öz dəniz atını çapdı, at yel kimi
cumdu. Qərib meydanın ortasına çatanda nəro çəkib dedi: "Allahü-
əkkər! O, İbrahim Xəlilullahın dininə iman götürənlər kömək olur,
onlara qələbə verir, iman götürməyənlər qənim olur!" Bunu deyib
Qərib Battaşın üstüne cumdu, dəyənəklə onu elə vurdu ki, Battaş atdan
yixılıb yero sərildi, Sahim əl-Leydi görüb dedi: "Bu köpəyin əl-qolunu
bağla!" Qəribin bu sözlərini eşidən Sahim Battaşa torəf cumdu, onun
əl-qolunu möhkəm sarıldı. Müsəlman pəhləvanları həmin igid pəhlə-
vana mat qalmışdır, kaſırlor bir-birlərindən soruşturlar: "Bizim
aramızdan çıxb yoldaşımızı əsir eləyon bu pəhləvan kimdir?"

Qərib meydanda at oynadıb pəhləvan istəyirdi ki, cənginə çıxsın,
hind pəhləvanlarından biri meydana çıxdı. Qərib dəyənəklə onu vurdu,
pəhləvan atdan yixılıb yero sərildi. Əl-Qaylacanla əl-Quracan onun
əl-qolunu bağlayıb Sahimə verdilər. Qərib beləcə pəhləvanları bir-
birinin dalınca əsir elədi, bu minval ilə o, əlli iki nəfər məşhur pəhlə-
vanı əsir elədi. Axşam oldu, tobillor çalındı, dava qurtardı. Qərib cəng
meydanından çıxb atını müsəlmanların düşərgəsinə sürdü, o hamidən
ovvol kimo rast golso yaxşıdır? Hamidən ovvol o, Sahimə rast goldı.
Sahim onun üzəngisindən tutdu, ayağından öpüb ucadan dedi: "Ay
zomanənin pəhləvanlar pəhləvanı, Allah qollarına qüvvət versin! Ay
pəhləvanlar pəhləvanı, deqinən görök son kimson?" Belə olanda,
Qərib halqalı dəmir niqabını qaldırdı, Sahim onu tamışdı dedi: "Ay
camaat, bu adam sizin padşahınız, sizin hökmdarınız Qəribdir, o, cıl-
ının torpağından golib".

Elö ki müslimənlər öz padşahlarının adını eşitdilər, o saat atlarının belindən yero tullandılar, Qəribin yanına gəlib elə üzəngidə ayaqlarından öpməyə başladılar, sağ-salamat qayıdib gəldiyinə şad olub ona dua elədilər. Onlar Qoriblə bərabər Oman şəhərinə girdilər, Qərib öz atasının taxtında oyləşdi, adamları çox şad olub onu dövrəyə aldılar. Onlara yemok-icmok götürdülər, yemokdən sonra Qərib cən tayfalarına görə Qaf dağında başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində öz adamlarına nəql elədi, onlar həmin əhvalata mat qaldılar. Qəribi xilas elədiyinə görə Allaha dua elədilər.

Əl-Qaylacanla əl-Quracan Qəribin yanından heç yərə getmirdilər. Qərib öz adamlarına buyurdu ki, gedib yatsınlar, onlar da dağılışib öz evlərinə getdilər, maridlərdən başqa onun yanında heç kəs qalmadı, onda Qərib maridlərdən soruşdu: "Məni Kufəyə apara bilərsiz ki, mən öz hərəmxanama girib kef eləyim, sonra da səhərə yaxın məni bura qaytarıb götişə bilərsiz?" Maridlər də cavabında dedilər: "Ay ağa, sonin bu istəyin lap asan işdir". Kufəyə Omanın arası tələsən atlı üçün altmış günlük yol idi. Əl-Qaylacan əl-Quracana dedi: "Mən onu ora apararam, son də qaytarıb götişərən". Sonra da əl-Qaylacan Qəribi götürüb apardı, əl-Quracan da onunla yanaşı getdi, bir saat keçmədi ki, onlar Kufəyə çatdılar, Qəribi sarayın darvazası ağızına apardılar.

Qərib öz əmisi əd-Damiqin yanına getdi, əmisi onu görən kimiaya qalxıb salamlaşdı. Sonra Qərib ondan soruşdu: "Mənim arvadım Foxri-Tacın¹, arvadım Məhdiyənin kefi necədir?" Əd-Damiq də cavabında dedi: "Onlar sağ-salamatdır, canına dua eləyirlər". Hərəməgəsi arvadların yanına getdi, Qəribin gəldiyini onlara xəbər verib müştuluq istədi, arvadlar elə şad oldular ki, şadlıqlarından qışqırıldılar, hərəməgəsinə müştuluq verdilər, sonra Qərib şah gəlib içəri girdi, arvadlaraya qalxıb Qəribi salamladılar. Onlar oyləşib səhbət eləməyə başladılar, əd-Damiq də gəldi, Qərib cılçırlı olan əhvalatını əvvəldən axıracan, yerli-yerində onlara nəql elədi, əd-Damiq də, arvadları da buna töccüb qaldılar.

Qərib gecənin qalanını arvadın Foxri-Tacın yanında yatdı, səhərə yaxın o çıxıb maridlərin yanına getdi, qohum-qardaşıyla, arvadlarıyla, əmisi əd-Damiqlə xudahafızloşdı, sonra o, əl-Quracanın belino mindi, əl-Qaylacan da onunla yanaşı uçdu, həlo hava işqılaşmamışdı ki, o, Oman şəhərinə çatdı. Qərib şah öz adamları ilə bərabər dava

¹ Burada orijinalda sohva yol verilib; bir qədər sonra ölümü təsvir edilən Foxri-Tacın isyazının "Kövkəb as-Sabah" in adı olmalıdır.

paltarını geydi, şəhər darvazasını açmağı əmr elədi. Birdən kasıfların düşərgəsindən bir pohlovan gəldi, ol-Cəmrakanla quləybəni Sadan, bir də onun azad elədiyi osir düşməş qoşun başçıları onunla idilər. Həmin pohlovan onları müslimənlərin padşahi Qəribə verdi, onların xilas olduğunu görən müslimənlər çox şad oldular, sonra da onlar dəmir paltarlarını geyib atlarına mindilər (dava sincları çalınmışdı), cəngə hazır oldular. Kasıflar də atlarına minib sof-sof dayandılar..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcı qoydu.



Elö ki altı yüz altmış ikinci gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eləyirlər ki, müslimən pohlovanları atlarını sürüb cəng meydənimə çıxdılar, hamidən ovvol davaya başlayan Qərib şah oldu. O, Nuh oğlu Yafəsin (Allah ona rəhmət eləsin!) qılıncını siyirdi, atını düşmən səflərinin arasına sürdü, nərə çökib dedi: "Məni tanıyan tanıyr, tanımayana da kim olduğumu göstərərəm. Mən Qərib şaham, İraqın, Yəmənin padşahiyam, mən Qəribəm, Əcibin qardaşıyam".

Hindistan padşahının oğlu Rad-Şah Qəribin bu sözlerini eşidəndə qışkırb qoşun başçılarına dedi: "Əcibi mənim yanımı gotırın!" Gedib Əcibi gotirdilər, Rad-Şah üzünü ona tutub dedi: "Sən bilişən ki, bu qarışıqlığı sən salmışsan, bunun bəisi sənsən. Bax, odur sən qardaşın cəng meydənidədir. Onun meydənimə çıx, onu osir eləyib ol-qolu bağlı hüzuruma gotir, mən onu dovo üstə torsino oturdub Hindistan torpaqlarına çatanan ona əzab verəcəyəm". Əcib də onun cavabında dedi: "Padşah sağ olsun, mən naxoşlamışam, onun meydənimə başqa adam göndər". Əcibin bu sözlerini eşidən Rad-Şah qoşobindən fisl-damaya, xırıldamaya başlayıb qışqıra-qışqıra dedi: "Şərədar ol, oda, işığa, kölgəyo, istiyə and içirom ki, oğur sən qardaşının meydənimə çıxıb, tezliklə onu mənim yanımı gotirməsən, sən boynunu vurub canını alacağam!"

Bəlo olanda, Əcib özünü ürok verib atını sürdü, cəng meydənimə çatdı, qardaşına yaxınlaşıb ucadan dedi: "Ay orəb köpəyi, ay ölüşəyanların ən alçağı, sən bəlo ağız-burunu olmuşsan ki, şəhərlə üz-üzə

gəlirsən! Sənin axırın çatıb, öz ölümüne şad ol!" Əcibin bu sözlərini eşidən Qərib ondan soruşdu: "Sən kimsən, hansı şahlardansan?" Əcib də cavabında dedi: "Mən sənin qardaşınam, bu gün sənin axır günündür, bir də bu dünya işığını görməyəcəksən!"

Elə ki Qərib meydanına çıxan pəhləvanın öz qardaşı Əcib olduğunu yəqin elədi, qəzəbindən qışqıra-qışqıra dedi: "Ya atamla anamın intiqam!" Sonra da qılıncını əl-Qaylacana verdi, atını çapib Əcibin üstünə cumdu, dəyənəyi bu qan içən zalimə elo ilişirdi ki, az qaldı qabırğalarını qırsın. Sonra o, Əcibin yaxasından yapışb dardı, onu yəhərdən qaldırıb yerə çırpdı. Hər iki marid onun yanına cumub əl-qolunu bağladılar, alçalmış mürtdəi dərtib apardılar. Qərib öz düşmənni əsir elədiyinə çox şad olub bu şerini oxudu:

"Çatdim muradıma, bitti qayğılar.
Sənə çox -çox şükür, ey pərvəndigar!

Bir heçdim, yox idi varım-dövlətim,
Sən mənə bəxş etdin, hər nə istədim.

Ölkələr şahıyam, – qullu-köləli;
Bu varı, rütbəni sen verdin, bəli!"

Rad-Şah Qəribin qardaşı Əcibin əsir elədiyini görəndə, buyurdu ki, atını gətirsinlər, o, silah-əsləhəsini götürdü, dəmir paltarını geyib, atını cəng meydanına sürdü. Rad-Şah atını o vaxtacan sürdü ki, gölib cəng meydanında Qəribə yaxınlaşdı; ona yaxınlaşan kimi qışqıra-qışqıra dedi: "Ay ərəblərin ən murdarı, ən alçağı, olmaya sən belə ağız-burunlu olmusan ki, şahları, pəhləvanları əsir eləyirsən! Atdan düş, özün öz əl-qolunu bağla, mənim ayağımdan öp, pəhləvanlarımı azad elə! Əl-qolu bağlı, ayaqları zəncirli mənim şahlığımı get – onda mən günahından keçərəm, səni bizim torpaqlarda şeyx¹ eləyərəm, bir parça çörəyin olar!"

Onun bu sözlərini eşidəndə Qərib şaqqanaq çəkib elə güldü ki, arxası üstə yixilib dedi: "Ay quduz köpök, ay qotur canavar, indi görəsən ki, kimin bəxti qara gətirir!" Sonra da o, qışqırb Sahime dedi: "Ösirləri mənim yanımı gətir!" Sahim də gedib əsirləri gotirdi, Qərib onların hamisiniñ boynunu vurdı. Belə olanda Rad-Şah şir kimi Qəribin üstünə cumdu, qaniçən zalim kimi onunla vuruşmağa başladı, hava

¹ Şeyx — horfi monasi: ağsaqqalıdır; burada — kəndxuda monasındadır.

qaralanacaq gah geri çəkildilər, gah bir-birinin üstünə cumub şir kimi vuruşdular. Elə ki hava qaraldı, cəngin qurtardığını xəbor verən təbillər çalındı..."

Şəhərizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz altmış üçüncü gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cəngin qurtardığını xəbor verən təbillər çalınan kimi pəhləvanlar bir-birindən ayrıldılar, şahların hər biri öz yerinə qayıtdı. Davadan sağ-salamat qurtardıqlarına görə onlara gözaydırlığı verdilər, müsəlmanlar Qərib şaha dedilər. "Padşah sağ olsun, cəngi uzatmaq sənin xasiyyətin deyil". Qərib də cavabında dedi: "Ay camaat, mən igid pəhləvanlarla, padşahlarla vuruşmuşam, ancaq bunun kimi vuruşan pəhləvan görməmişəm. Mən istədim Yafəsin qılıncını siyirib düşmənimə endirim, onu parça-parça doğrayım, o dünyaya göndərim, ancaq əl saxladım. fikirləşdim ki, bəlkə onu əsir elədim, o, islam dininə iman götürirdi".

Qərib burada qalsın, indi sizə kimdən deyim, Rad-Şahdan. O, çadırına girib taxtında əyləşdi, şahlığın əyanları onun yanına golib düşmənin necə adam olduğunu ondan soruşular, Rad-Şah da onların cavabında dedi: "Şərərələr saçan oda and olsun, mən hələ ömrümədə bu pəhləvan kimi igid pəhləvan görməmişəm! Mən sabah onu əsir eləyib alçalmış, rəzil olmuş halda bura götürcəyəm!"

Pəhləvanlar sohərəcən yatırlar, sohər davanın başladığını xəbor verən təbillər çalındı, onlar cəngə hazırlaşdırılar; qılınclarını bellərinə bağladılar, cins, möhkəm atlarına minib nəro çəkə-çəkə düşərgədən çıxdılar, dərələrə, topələrə doluşub hər yeri tutdular. Hamidən əvvəl cəng darvazasını kim açsa yaxşıdır? Cəng darvazasını hamidən əvvəl igid pəhləvan, qorxubilməz şiri-nor Qərib şah açıdı, o, at oynatmağa, düşmən üstə cummağa başladı, nəro çəkib dedi: "Mənim meydənimə çıxan varmı? Cəngimə çıxan pəhləvan varmı? Qoy bu gün mənim meydənimə tonbəl, zoif pəhləvan çıxmasın!" Qərib şah sözünü deyib qurtarmağa macəl tapmamışdı ki, Rad-Şah böyük gümbəzə oxşayan fil üstə onun meydənimə çıxdı. Filin belində ipok qayıtanlarla bağlanmış

taxt vardı, fili sürən onun qulaqları arasında oyləşmişdi, əlində qarmaq vardı, o, həmin qarmaqla fili vururdu, fil sağa, sola ləngər vura-vura yeriyirdi. Fil Qəribin atına yaxınlaşanda, at nəsə ömründə görmədiyi bir şey görüb geri çəkildi. Qərib atdan düşüb, atı əl-Qaylacana verdi, Yafəsin qayani parçalayan qılıncını siyirib piyada Rad-Şahın üstünə yeridi, gəlib filin qabağında dayandı, Rad-Şah pəhləvanlar pəhləvanı ilə cəngə girəndə, basılacağından qorxanda həmişə file minərdi, həm də özüylə əlvahaq adlı bir şey götürərdi (həmin şey aşağıdan enli, yuxarıdan dar tor kimi bir şey idi, aşağı tərəfində halqa vardı, həmin halqaya ipək qaytan keçirilmişdi, atlı düşməninin üstünə gedir, toru onların üstünə atıb qaytanı dartırdı, onda süvari atdan düşdü). Rad-Şah da onu əsir eləyirdi. O, bu minval ilə igid pəhləvanları basırdı.

Qərib ona yaxınlaşanda Rad-Şah tor tutduğu əlini qaldırıb toru Qəribin üstünə elə atdı ki, Qərib torun içində qaldı. Rad-Şah dartıb toru qaldırıdı, Qərib bir də gördü ki, filin belində, Rad-Şahın yanındadır. Rad-Şah filin üstünə qışqırkı ki, öz düşərgələrinə qayıtsın. Əl-Qaylacanla əl-Quracan Qəribi tək qoyub getmirdilər, onlar ağalarının başına galən əhvalatı görəndə fildən yapışib onu saxladılar, bu dəmdə Qərib torun içinde gərnəşdi, tor parça-parça oldu, əl-Qaylacanla əl-Quracan Rad-Şahın üstüne cumdular, tutub onun əl-qolunu bağladılar, xurma ağacı qabığından qayrılmış iplə dartıb apardılar. Belə olanda iki qoşun bir-birinin üstünə cumdu, elə bil ki, dalgalanan dəniz, yaxud iki dağ bir-birilə toqquşdu, toz ərşə qalxdı, pəhləvanlar dünyanın zülmətini öz gözləriyle gördülər, bir dava başlandı ki, göl görəsən, qan su yerinə axdı. Pəhləvanlar axşam qaranlığı düşənəcən elə vuruşdular, elə qılınc işlədib qan axıtdılar ki, daha nə deyim. Elə ki axşam oldu, davanın qurtardığını xəbor verən tobillər çalındı, hər iki tərəfin pəhləvanları öz düşərgələrinə qayıtdılar. Həmin gün cəng meydanına çıxan müsəlmanlardan xeyli ölon oldu, çoxu da yaralandı, özü də onları fil-lər, zürafələrə minmiş hind pəhləvanları öldürdü. Qoşunlarından çoxlu pəhləvanın öldürüləməsi, yaralanması Qəribə çox ağır gəldi, buna görə də əmr elədi ki, yaralıları sağaltsınlar, sonra da üzünü öz saray oyanlarına tutub soruşdu: "Siz nə fikirdəsiniz?" Onlar da padşahın cavabında dedilər: "Padşah sağ olsun, yalnız fillərlə zürafələr bizim işimizi xarab elədilər, əgor biz onlardan canımızı qurtara biləydiq, şokk-şübhəsiz düşməni basardıq". Onda əl-Qaylacanla əl-Quracan dedilər: "Biz hər ikimiz qılınclarımızı siyirib düşmənlərin üstünə düşərik, onların çoxunu qılıncdan keçirərik".

Belə olanda, Oman şəhəri camaatından biri (o əl-Cələndin məsləhətçisi idi) qabağa çıxbı dedi: "Padşah sağ olsun, əgor sən dediyimə qulaq assan, sözümdən çıxmasan, bu düşmən qoşununu basmaq mənim boynuma". Belə olanda, Qərib üzünü qoşun başçılarına tutub dedi: "Bu ustad sizə nə desə, onun sözünə qulaq asın!" Qoşun başçıları da cavabında dedilər: "Baş üstö, itaöt borcumuzdur..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağlı yarımcıq qoydu.



Elə ki altı yüz altmış dördüncü gecə oldu, Şəhrizad nağlinin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib qoşun başçılarına dedi: "Bu ustad sizə nə desə onun sözünə qulaq asın!" Qoşun başçıları da cavabında dedilər: "Baş üstö, itaöt borcumuzdur!" Belə olanda, həmin adam qoşun başçılarından onunu seçib onlardan soruşdu: "Sizin neçə nəfər pəhləvanınız var?" Onlar da cavabında dedilər: "On min nəfər". Həmin adam pəhləvanları götürüb silah anbarına getdi, onların beş mininə tüsəng verdi, özü də tüsəng atmağı onlara öyrətdi.

Elə ki, səhər açıldı, kafırlar silahlandılar, filləri, zürafələri qabağa buraxdilar, adamlar da başdan-ayağa silahlanmışdlar. Kafırlar vəhşi heyvanları çıxardılar, onların pəhləvanları qoşunun qabağında dayandılar, Qərib öz pəhləvanlarıyla borabər atlarına süvar oldular, atlılar sofsəf dayandılar, davanın başlandığını xəbor verən sinclor çalındı, qoşun başçıları qabağa çıxdılar, vəhşi heyvanları, filləri qabağa buraxdilar. Həmin adam atıcırlara qışqırkı, onlar da ox, tüsəng atmağa başladılar. oxlar, qurğunun güllələr vəhşi heyvanların böyürlərini deşib qabırğalarını sindirdi, vəhşi heyvanlar nəro çəkib geri döndürlər, kafırların pəhləvanlarını, əsgərlərini tapdalamamağa başladılar. Sonra müsəlmanlar kafırların üstüna cumub onları dörd dövroyo aldılar. Fillər kafırları tapdalamamağa başladılar, kafırlar pəron-pəron düşüb çölo, bərrübiyabana səpoləndilər. Müsəlmanlar onları qabaqlarına qatıb, hind poladından qayrılmış qılınclarıyla boyunlarını vururdular, fillərin, zürafələrin əlindən az adam canını qurtara bildi. Qərib şah düşməni

basdıqlarına şad olub öz adamlarıyla bərabər geri qayıdı, ertəsi günü ələ keçirdikləri qəniməti bölüşdürüdlər. Onlar beş gün həmin yerdə qaldılar, sonra Qərib şah padşahlıq taxtında oyloşdi, əmr elədi ki, qardaşı Əcibi hüzuruna götürsinlər, gedib Əcibi onun hüzuruna götürdilər, Qərib şah ona dedi: "Ay köpək, bu nədir padşahları bizim üstümüzo qaldırırsan, bilmirsən ki, yerin, göyün sahibi mənən kömək əleyir, mən də sizi basıram? İsləm dininə iman götür, onda canını qurtararsan, mən də atamla anamın qanından ol çəkərəm, əvvəl olduğu kimi səni padşah elərəm, özüm də sənə tabe olaram".

Qəribin bu sözlərini eşidən Əcib dedi: "Mən öz dinimdən ol çəkmərəm!"

Bələ olanda, Qərib onu zəncirlədi, onun keşiyini çəkməyi, yüz nəfər zırçı qula tapşırıdı. Sonra Qərib üzünü Rad-Şaha tutub soruşdu: "İsləm dininə iman götürmək barədə sənin fikrin nədir?" Rad-Şah da cavabında dedi: "Ya hökmədar, mən sizin dininizə iman götürərəm: əgər dininiz həqiqi, yaxşı din olmasaydı, siz bizi basa bilməzdiz. Əlini uzat, mən də şəhadət verim ki, Allahdan başqa Allah yoxdur, İbrahim Xəlilullah da onun rəsuludur". Rad-Şahın İsləm dininə iman götürməyinə Qərib çox şad olub ondan soruşdu: "İsləm dininin gözəlliyyi sənin ürəyində bərqərər oldumu?" Rad-Şah da cavabında dedi: "Bəli, bərqərər oldu, ya mənim hökmədarım!". Sonra Qərib ona dedi: "Ya Rad-Şah, sən öz ölkənə, öz padşahlığına getmək istəyirsənmi?" Rad-Şah da cavabında dedi: "Padşah sağ olsun, mən ki, atamın dinindən çıxmışam, o məni öldürər". Bələ olanda, Qərib dedi: "Mən də sənindən gedərom, torpağımı sənin ixtiyarına verərom, o bir olan rəhim Allahın köməyilə ölkələr, qullar sənin itaotində olarlar".

Qəribin bu sözlərini eşidən Rad-Şah onun əlini, ayağını öpdü; düşmərin basılmağı üçün tədbir görən adama Qərib ənam verdi, çoxlu pul bağışladı. Sonra Qərib üzünü əl-Qaylacanla əl-Quracanı tutub dedi: "Ay cılörin başçıları!" Onlar da cavabında dedilər: "Qulluğunda hazırlıq!" Onda Qərib dedi: "İstəyirəm siz məni hind ölkəsinə aparsınız". Qəribin bu sözünü eşidən maridlər də dedilər: "Baş üstə, itaot borcumuzdur!" Qərib əl-Cəmrakanla Sadanı özüylə götürdü, onları əl-Quracan apardı. Qəriblə Rad-Şahı əl-Qaylacan apardı, onlar hind ölkəsinə getdilər..."

Səhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

665-ci gecə

Elə ki altı yüz altmış beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat əloyırlar ki, maridlər əl-Cəmrakanla, quleybanı Sadanı bir də Rad-Şahla Qərib şahı götürüb hind ölkəsinə tərəf ucdular. Onlar güt batan çağrı gəyo qalxdlar, səhərin açılmışına xeyli qalmış Koşmiro¹ çatdırı, maridlər onları bir sarayın üstüne düşürtüldür, Qərib şah əl-Cəmrakan, quleybanı Sadan, bir də Rad-Şahla bərabər saray pillələrlə aşağı endilər. Qaçış gələnlər oğluyla, qoşunlarının başına gələn əhvalatı Tərkana na xəbor vermİŞDİLƏR. Tərkana şah bilirdi ki, onun göndərdiyi qoşun dardadır, oğlunun gözünü yuxu getmir, dünya onun başına dar olub. Bələ olanda, Tərkana onların başına gələn əhvalatı, öz işini fikirləşməyə başladı, elə bu dəmdə birdən üçub gələnlər dəstəyə onun yanına girdilər. Padşah oğlunu, onunla gələnləri görüb karıxdı, maridləri göründə camına qorxu düşdü. Oğlu Rad-Şah üzünü ona tutub ucadan dedi: "Ay xain, ay oda səcədə əloyon hara qaçırsan? Vay halma! Oda səcədə ələməkdən ol çok, hər iki dünyanın hakimənə gecon, gündüzü yaradan, gözə görünməyən Allaha iman götür!"

Tərkana şah oğlunun bu sözlərini eşidəndən elə qoşobaklı ki, olin-dəki domir dəyənəyi Rad-Şahə atdı, ancaq oğlan tez özünü yana verdi. dəyənək otağın küncünu dəyib dəvarın üç daşını sindirdi. Tərkana oğlu Rad-Şahı dedi: "Ay köpək, son qoşunu bada verdin, öz dinini atdın, indi də golmison məni öz dinimdən döndərməyo!"

Bunu deyib Tərkana Rad-Şahın üstüne cumudu, ancaq Qərib onun qabağını kəsdi, peysərindən vurub onu yero sordı, əl-Qaylacanla əl-Quracan tez onun əl-qolunu möhkəm sarıldılar, horomxanadakıları hamisi qaçış dağıldı. Sonra Qərib şahlıq taxtında oyloşdi, üzünü Rad-Şahı tutub dedi: "Ay yolumu azmış qoca, İsləm dininə iman götür, onda cəhənnəm odundan da, bir olan Allahın qoşobindən də xilas olarsan". Tərkana da cavabında dedi: "Mən ölürom, öz dinimdən dömmərom!" Bələ olanda, Qərib qayam parçalayan qılıncını siyirib. Tərkananın


¹ Koşmır Hindistanda vilayətdir. Nağılı həmin vilayətin mərkəz şəhərimi neçərdə tutur.

kəlləsindən elə endirdi ki, o, iki parça olub yerə sərildi, Allah da onu cəhənnəmə vasil elədi (cəhənnəmdən pis şey yoxdur!), Qərib əmr elədi ki, onun meyitini sarayın darvazasından assinlar, aparıb onun bir şaqqasını saray darvazasının sağ tərəfindən, o biri şaqqasını sol tərəfindən asıdilar; sonra onlar axşamacan bir yerdə oldular, Qərib Rad-Şaha buyurdu ki, padşah libasını geysin, Rad-Şah da padşah libasını geyib öz atasının taxtında əyləşdi, Qərib onun sağ tərəfində oturdu, əl-Qaylacanla əl-Quracan, əl-Cəmrakanla quleybanı Sadan onun sağında, solunda dayandılar. Qərib şah onlara dedi: “Əyanlardan kim içəri girdi, tutun onun əl-qolunu bağlayın, qoşun başçılarından birini də qoymayın ki, əlinizdən çıxıb qaçın!” Onlar da cavabında dedilər: “Baş üstə, itət borcumzdlur!”

Bundan sonra qoşun başçıları padşahın qulluğunda dayanmaq üçün saraya gəlməyə başladılar, saraya hamidan əvvəl gələn kim olsa yaxşıdır? Hamidan əvvəl gələn qoşun başçılarının böyüyü oldu. O, darvazaya çatanda gördü ki, padşahi iki şaqqa əloyib darvazanın yanlarından asıblar, o kaxırdı, pərt oldu, lap çəşib qaldı, belə olanda əl-Qaylacan onun üstüne cumdu, yaxasından yapışdı, yerə yixdi, əl-qolunu bağladı. Sonra onu dərtib saraya apardı, o, gün çıxanacan üç yüz nəfər qoşun başçısının əl-qolunu bağlayıb Qəribin hüzuruna gətirdi. Qərib üzünü onlara tutub dedi: “Ay camaat, siz öz padşahınızı saray darvazasından asılmış gördünüz?” Qəribin bu sözlərini eşidən qoşun başçıları soruştular: “Onu bu kökə kim salıb?” Qərib də cavabında dedi: “Onu, Allahın köməyilə, mən bu kökə salmışam. Kim mənim sözümdən çıxsa, onu da o kökə salacağam”. Onda qoşun başçıları soruştular: “Son bizdən nə istəyirsin?” Qərib şah da cavabında dedi: “Mən İraqın padşahi, sizin igid pəhləvanlarınızı məhv əleyən Qərib şaham, Rad-Şah islam dininə iman gətirib, sizin şahənşahınız və hökmdarınız olub. İslam dininə iman gətirsəz xilas olacaqsız, özü də sözümdən çıxmayan, yoxsa peşman olarsız”.

Onlar Allaha dua əloyib islam dininə iman gətirdilər, xoşbəxt adamlar sırasına keçdilər; Qərib onlardan soruşdu: “İslam dininin şirinliyi ürəyinizi həqiqətən yatdırı?” Qoşun başçıları da cavabında dedilər: “Bəli, həqiqətən ürəyimizə yatdı”. Onda Qərib əmr elədi ki, onların əl-qollarını açıslar; onların əl-qollarını açandan sonra Qərib şah hamisəna ənam verib dedi: “Öz adamlarınızın yanına gedin, islam dininə iman gətirməyi onlara təklif əloyin, kim ki, islam dininə iman gətirdi, ona əl vurmayıñ, kim ki, iman gətirmədi, onu öldürün...”

Şohrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz altmış altıncı gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əloyirlər ki, Qərib şah Rad-Şahın başçılarına dedi: “Öz adamlarınızın yanına gedin, islam dininə iman gətirməyi onlara təklif əloyin; kim ki, iman gətirdi, ona əl vurmayıñ, kim ki, iman gətirmədi, onu öldürün”. Qoşun başçıları getdilər, ixtiyarlarında olan adamları bir yerə yığıdlar, onları məsələdən agah elədilər, sonra da islam dininə iman gətirməyi onlara təklif əledilər. Qoşun əhli Allaha iman gətirdi, onların öz dinindən dönməyən az qismını öldürdülər. Sonra gəlib bunu Qəribə nəqəl əledilər, o da Allah-təalaya dua əloyib dedi: “Şükür olsun Allahın kərəminə ki, bizim bu işimizi avand elədi, o, davamız düzəldi!”

Qərib ölkələri özünə tabe əloyib atəşgahları, atəşkədələri dağıdırıb yerlə yeksan əloyincə qırx gün Kəşmirdə qaldı. O, atəşgahların, atəşkədələrin yerinə məscidlər, balaca və böyük camelər tikdirdi, Rad-Şah da misli-bərabəri olmayan çoxlu əntiqə şeyləri tay-tay bağlayıb gəmilərlə Qəribin ölkəsinə yola saldı.

Sonra Qərib əl-Qaylacanın belinə mindi, Sadanla əl-Cəmrakan əl-Quracanın belinə mindilər, hamı bir-birilə görüşüb xudahafizləşəndən sonra maridlər göyə qalxb bütün gecəni uşular. Dan yeri sökülməmiş onlar Oman şəhərinə çatdılar, qohum-qardaşları onların sağ-salamat qayıdb göldiklərinə şad oldular, onların qabağına çıxıb salamlaşdırılar. Qərib Kufənin darvazasına çatdı, əmr elədi qardaşı Əcibi gətirsinlər, elə ki gedib Əcibi gotirdilər, əmr elədi onu çarmixa çoxsınlər. Sahim dəmir qarmaqları gətirib Əcibin dizlərinin altına keçirdi, onu Kufənin darvazasından asıdalar, sonra Qərib əmr elədi ki, ona ox atsınlar; o vaxtancan ona ox atdılar ki, Əcib kirpi kimi oxlara örtüldü. Sonra Qərib Kufəyə girdi, öz sarayına getdi, ədalət taxtında oyloşib axşamacan divan işlərinə baxdı. Axşam gedib öz horəmhanasına girdi. Kövkəb əs-Sobah Qəribi görən kim ayağa qalxb onu queaqladı, kənizlər sağ-salamat qayıtdığına görə ona gözaydınliyi verdilər, Qərib homin günü gecə sohorocon Kövkəb-əs-Sobahın yanında qaldı.

Sohor açılan kimi Qərib ayağa qalxdı, çimib qışlı elədi, sohor namazını qılıb öz padşahlığının taxtında oyloşdu. Məhdiyonun toyuna tödərük

görməyə başladı. Toya üç min qoç, iki min inök, min dənə keçi, beş yüz dovo, beş yüz at, dörd min toyuq, çoxlu qaz kəsdilər. Qırıq gün-qırıq gecə toy elədilər, özü o vaxt islam torpaqlarında hələ heç kəs belə toy eləməmişdi.

Sonra Qorib Məhdiyənin yanına girib onunla murada yetdi, on gün Kufədə qaldı, sonra omisino roiyiyatlı ədalətlə rəftar eləməyi təpsirib, öz hərəmhanası, bir də pəhləvanlılarıyla yola düşdü, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, golib bir sahildə bəxşışləri, əntiqə şəyələri götürən gəmilərə çatdırılar. Qorib yükleriylə bərabər gəmiləri qoşun ohlinə bağışladı, pəhləvanlar varlanıb pullu oldular, onlar yola düşdülər, az getdilər, çox getdilər, golib Babil şəhərinə çatdırılar. Qorib öz qardaşı Sahim əl-Leyla ənam verib onu Babil şəhərinin sultani elədi..."

Şohrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz altmış yeddinci gecə oldu, Şohrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirlər ki, Qorib öz qardaşı Sahimə faxir libas ənam verib onu Babil şəhərinin sultani elədi. Qorib on gün Sahimin yanında qalandan sonra yola düşdü, onlar heç yerdə dayanmayıb gecə-gündüz yol getdilər, golib quleybanı Sadanın qalasına çatdırılar, beş gün qalada dincələndən sonra Qorib əl-Qaylacanla əl-Quracana dedi:

"İsbonir əl-Mədayino gedin, Kisranın sarayına girin, Fəxri-Tacdan mənə xəbor gotürin. Özü də padşahın yaxın adamlarından birini hüzuruma gotırın ki, o, nə öhvalat baş verdiyini mənə nəql eləsin". Maridlər də cavabında dedilər: "Baş üstə, itaöt borcumuzdur!" Sonra da onlarıñ hor ikisi İsbonir əl-Mədayino tərəf uçdular. Onlar göydə uçanda birdən yerdə saya-hesaba golməyən qoşun gördülər, özü də bu qoşun elo bil aşıb-dəşan doniz idi; onda əl-Qaylacan əl-Quracana dedi: "Gəl yero enək, bunların kimin qoşunu olduğunu öyrənək".

Onlar yera enib, qoşunun arasında gozmaya başladılar, gördülər ki, bunlar iranlılardır. Onlar bir növəndən soruştular ki, bu nə qoşundur, özləri də hara gedirlər; onların cavabında dedilər: "Bu qoşun Qoribin

üstüne gedir ki, onu da, onun adamlarının da hamisini öldürsünlər". Maridlər bu sözü eşidəndə padşahın, bu qoşunların başçısının (onun adı Rüstəm id) çadırına torof getdilər, o vaxtəcan gözlödilər ki, ta iranlılar uzanıb öz yataqlarında yuxuya getdilər. Rüstəm də öz toxtdında uzanıb yatdı, onda maridlər Rüstəmin toxtilə borabər götürdülər, uçub saraydan çıxdılar, heç gecəyarısı olmamış Qorib şahın düşərgəsinə çatdırılar. Onlar Qorib şahın çadırı ağzına golib dedilər: "İzin ver içəri girək!" Qorib bu sözü eşidəndə, durdu, yatağında oyloşib dedi: "Buyurun golin! İçəri golin!" Maridlər Rüstəmin toxtnı də götürüb içəri girdilər, Rüstəm hələ də taxtında yatırdı. Qorib onu görüb soruştı: "Bu toxtdə yatan kimdir?" Maridlər də cavabında dedilər: "Bu, iranlıların şahənşahıdır, böyük qoşunla golirdi. O, səni də, sonin adamlarını da öldürməyə gelib, biz onu sonin yanına gotirdik ki, istədiyin hər şeyi ondan soruşub öyrənəsən". Belə olanda, Qorib dedi: "Gedin monim yanına yüz nəfər pəhləvan gotırın". Elə ki pəhləvanları gotirdilər, Qorib şah onlara dedi: "Qılınclarınızı siyirin, bu iranının başı üstə dayanın". Pəhləvanlar Qorib buyuran kimi elədilər, qılımcılarını siyirib iranının başı üstə dayandılar. Rüstəmi yuxudan oyatıldılar, o, gözünü açıb başı üstə işildən qılıncları gördü, tez gözlərini yumub dedi: "Bu nə pis yuxudur?" Onda əl-Qaylacan qılımcının ucu ilə onu dürtməldəti. Rüstəm yuxudan ayıldı, toxtdında oyloşib ondan soruştı: "Mən haradaya?" Marid də cavabında dedi: "Sən İran padşahının kürəkoni Qorib şahın həzurundasən". Sonra da ondan soruştı: "Sən kimson, adın nodır, haradan golib, hara gedirsən?" Rüstəm, Qorib şahın adını eşidəndə özlüyündə fikiroşib dedi: "Mən yatmışam, ya oyagam?" Sahim onu vurub dedi: "Sən niyə ucadan cavab vermirsən?" Belə olanda, Rüstəm başını qaldırıb soruştı: "Məni öz adamlarımın arasından, çadırımdan kim götürüb bura gotırıb?" Qorib şah da cavabında dedi: "Səni bu iki marid gotırıb". Rüstəm çevrilib əl-Qaylacanla əl-Quracana baxanda qorxudan tumanını batırdı, maridlər iri dişlorını ağarda-ağarda, qılınclarını siyirdilər, onun üstüne cumub dedilər: "Sən niyə durub Qorib şaha yaxın golmirson, oyilib onun qabağında yeri öpmürsən?" Rüstəm maridlərdən ləp qorxdu, yatmayıb oyaq olduğunu yoxın elədi, ayağı qalxdı. Qoribin qabağında yeri öpüb dedi: "Padşah sağ olsun, od sənə kömək olsun, ömrünü uzun eləsin!" Qorib də cavabında dedi: "Ay köpök, od ziyənəvərdir, təkcə xörək bişirindən faydalıdır". Onda Rüstəm soruştı: "Bəs, onda kimə sitayış eləyərlər?" Qorib şah da cavabında dedi: "Sən yaradan, sənə insan sıfotı verən, yeri, gəyü

yaradan Allah'a sitayış eloyərlər". Qəribin bu sözlərini eşidən fars ondan soruşdu: "Mən no deyim ki, sizin dininizə iman getirib, Allah'a sitayış eloyonlordan biri olum?" Qərib də cavabında dedi: "Bələ deginən, Allahdan başqa Allah yoxdur, İbrahim də Xəlilullahdır". Rüstəm bu duanı oxudu, xoşbəxt adamlardan biri oldu, sonra dedi: "Ya mənim hökmədarım, bil və agah ol ki, qaynatan Şapur şah sənin ölümünü istəyir, odur ki, məni yüz min nəfər qoşunla göndərib, özü də əmr eləyib sizdən bir nəfər də qoymayıñ sağ qalsın". Rüstəmin bu sözlərini eşidən Qərib şah ucadan dedi: "Mən onun qızını bədbəxtlikdən, ölümdən xilas elədim, bu da mənim yaxşılığımın əvəzi! Eybi yoxdur, Allah onun bələsini verə! Hə, de görüm sənin adın nədir?" Fars da cavabında dedi: "Adım Rüstəmdir, Şapurun qoşunlarının başçısıyam". Qərib şah da dedi: "Həm də mənim qoşunlarımın başçısısan". Sonra da soruşdu: "Ya Rüstəm, de görüm, şah qızı Fəxri-Tacın kefi necədir?" Rüstəm də cavabında dedi: "Ya qibleyi-aləm, başın sağ olsun, Fəxri-Tac özü!" Rüstəmin bu sözünü eşidən Qərib ondan soruşdu: "O nədən öldü?" Rüstəm də cavabında dedi: "Padşah sağ olsun, sən qardaşının yanına yola düşəndən sonra kənizlərdən biri sənin qaynatan Şapur şahın hüzuruna gəlib soruşdu: "Ya hökmədar, məgər sən əmr eləmisən ki, Qərib mənim xanımım Fəxri-Tacın yanında yatsın?" Kənizin bu sözünü eşidən padşah ucadan dedi: "Oda and olsun ki, yox!" Bunu deyib padşah qılıncını siyirdi, Fəxri-Tacın otağına gedib ona dedi: "Ay yaramazın biri yaramaz, sən o bədəvini niyə yanına yatmağa qoydun, axı o hələ sənin nə başlığını verib, nə də toy eləyib?" Fəxri-Tac da atasının cavabında dedi: "Ata can, mənim yanımıda yatmağa ona sən izin vermisən". Belə olanda, Şapur şah soruşdu: "O səninlə yaxınılıq elədi?" Fəxri-Tac dinməyib başını aşağı saldı. Padşah Fəxri-Tacın üstünə cumub onu öldürmək istədi, elə bu dəmdə qızın anası ayağa qalxdı, qızına havadar olub dedi: "Padşah sağ olsun, öldürmə onu: sən bütün dünyada rüsvay olarsan, onu elə bir yerə, zindana sal ki, orada olsun".

Padşah Fəxri-Tacı gecəyəcən zindana saldı, elə ki gecə oldu, onu iki nəfər on yaxın adamina tapşırıb dedi: "Götürün onu aparin, Ceyhun¹ çayına atın, bunu heç kəso deməyin". Onlar da padşah buyuran kimi əldilər, beləcə Fəxri-Tac yaddan çıxdı, indi sən onu xatırladın..."

Şəhrizad sohərin açıldığını görüb nağılı yarımcı qoysdu.

¹ Ceyhun - Orta Asiyada axan Amu-Darya çayının qadim adıdır.



Elə ki altı yüz altmış səkkizinci gecə oldu, Şəhrizad nağılıın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib şah Fəxri-Tacı soruşdu: Rüstəm əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql eləyib xəbor verdi ki, atası Fəxri-Tacı çaya atdırıb, qız boğulub ölübdür. Qərib şah Rüstəmin bu sözlərini eşidən dünya gözündə qaraldı, qəzəbindən ağlı başından oldu, odur ki, ucadan dedi: "And olsun İbrahim Xəlilullah'a ki, mən o köpəyin üstünə gedəcəyəm, onu öldürüb torpağını xarabazara çevirocəyəm!"

Sonra da Meyyafiqin bir də Mosulun hökmədarı əl-Cəmrakana namə göndərdi, üzünü Rüstəmə tutub soruşdu: "Səninlə gelən qoşun nə qədərdir?" Rüstəm də cavabında dedi: "Mənimlə yüz min fars pohlovanı gəlib". Qərib şah da ona dedi: "Özünlə on min pohlovan götür, get öz camaatinin üstünə, onlara davaya başla, mən də sənin dalınca gəlirəm". Rüstəm də atına minib on min süvari qoşunla öz camaatinin üstünə getdi, özlüyündə dedi: "Mən elə bir iş görəcəyəm ki, Qərib şahın yanında üzüm ağ olsun". Rüstəm atlı qoşunuyla yola düşdü, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, yeddi gün yol getdilər, gəlib iran qoşunlarının düşərgə saldıqları yerin yarımgünlük monzilino çatıldılar. Rüstəm öz qoşununu dörd dəstəyə bölib onlara dedi: "İranlıların qoşununu dörd tərəfdən dövrəyə alın, siyirməqlinclə onların üstüne cumun". Qoşun əqli də cavabında dedi: "Baş üstə, itaot borcumzdur!" Sonra da onlar axşam yola düşüb gecə yarısınan yol getdilər, gəlib iranlıların qoşununu dörd dövrəyə aldılar, Rüstəm yola çıxandan sonra belə iş olacağımı farslar heç ağıllarına da göttürmədilər. Gecəyarısı müsəlmanlar onların üstünə cumub qışkırdılar: "Allahü-əkbər!" İranlılar hövlnak yuxudan ayıldılar, müsəlmanlar qılınclarını işə saldılar, torpaq iranlıların ayağı altından qaçı, onlar Allah-toalanın qəzəbinə gəldilər. Rüstəm öz süvarilərlə onları ot kimi biçdi, hələ səhər açılmamış iranlı qoşunlarının bir qismi öldürüldü, bir qismi yaralandı, bir qismi də qaçı. Müsəlmanlar çoxlu yük, çadır, pul dolu xəzino, atlar, dövələr əlo keçirdilər. Onlar Qərib şah golonəcən iranlıların çadırlarında dincəldilər. Qərib şah iranlıları qılıncdan keçirmək, onların qoşununu basmaq üçün Rüstəmin necə hiylə işlətdiyini görəndə

ona ənam verib dedi: "Ya Rüstəm, iranlıları basan sənən, odur ki, olo keçirilən qonimotin hamisi sonindir".

Rüstəm yaxın golib Qərib şahın olını öpdü, ona razılıq elədi, onlar homin gün dincəldilər, sonra torponib İran şahlığına torof getdilər. Bunnar getməkdə olsunlar, indi sizo kimdon deym, Şapur şahdan. Qaçib gələnlər Şapur şahın hüzuruna gedib dörd-bələdan ona şikayətləndilər; Şapur onlardan soruşdu: "Sizin başınıza no iş golib, sizo no bədbəxtlik üz verib?" Onlar da ohvalatı ovvoldan axıracan, düşmənlərin gecəyarı qarənlıq zülmətdə onlara necə hücum elədiklərini yerli-yerində padşaha nəql elədilər, Şapur onlardan soruşdu: "Axi sizo kim hücum elədi?" Qaçib gələnlər də cavabında dedilər: "Bizo heç kəs yox, sənin qoşununa xain çıxan Rüstəm hücum elədi, axı o, islam dininə iman götürübdir, o ki qaldı Qoribə o bizim üstümüzo golmədi".

Qaçib gələnlərin bu sözlərini eşidəndə padşah bərk qozobləndi, tacını başından götürüb yero çırpdı, sonra da ucadan dedi: "Bundan sonra biz heç nəyik!" Sonra da üzünü oğlu Vard şaha tutub dedi: "Ay bala, bu işin öhdəsindən sondən başqa heç kəs gələ bilməz!" Vard-Şah da cavabında dedi: "Ata can, sənin canına and olsun ki, mən hökmən Qəribi də, onun qəbiləsinin oyanlarını da ol-qolu bağlı sənin hüzuruna götürəcəyəm, adamlarının da hamisini qıracağam". Sonra da o, öz qoşunlarını saydı, gördü ki, iki yüz iyirmi min qoşunu var, onlar sohər yola çıxməq niyyəti ilə gecəni yadıllar; elə ki sohər açıldı, onlar torpmək istədilər, elə bu dəmdə toz orşə qalxdı, göz-gözü görmədi. Şapur şah oğlu ilə vidalaşmağa gedirdi, tozun orşə qalxdığını göründə çaparı hüzuruna çağırıb dedi: "Get gör bu orşə qalxan tozun sobobi nodır". Çaparın getməyilə qayıtmayı bir oldu; O, Şapur şaha dedi: "Padşah sağ olsun, Qərib öz pohlovanlarıyla golir, tozu qaldıran onlardır!" Belə olanda, İran qoşunları yüklerini yero qoydular, dava eləmək üçün soñ vurub dayandılar. Qərib İsbənir ol-Mədayino yaxınlığındakı iranlıların dava eləmək niyyətində olduqlarını göründə, öz adamlarını cəngə səsliyib dedi: "Cumun düşmənin üstüնə, Allah köməyiniz olsun!" Olomdarlar olomları yellətilər, oroblərlə iranlılar bir-birinin üstüne cəmduvar, camaat bir-birinə qarışdı, qan sel kimi axdı, ölon oldu, qalan qaldı, iigid pohlovan qabağa çıxıb hücum elədi, qorxaq dönüb geri qaçıdı. İki qoşun bu minval ilə axşaməcan dava elədi, axşam olan kimi cəngin qurtardığı xəbor verən təbillər calındı, vuruşan pohlovanlar bir-birkorindən aralındılar. Şapur şah omr elədi ki, çadırları sohər darvazası ağzında qursunlar, Qərib şah da öz çadırlarını iranlıların çadırları ilə üzboüz qurdurdu, horo öz yerinə getdi..."

Sohrizad bu yerde sohərin açıldığı görüb nağılı yarımcı qoydu.





Elö ki altı yüz altmış doqquzuncu gecə oldu, Şəhrezad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qərib şahla Şapur şahın qoşunları bir-birindən aralardılar, pəhləvanlar öz çadırlarına getdilər. Elə ki sohər açıldı, pəhləvanlar öz möhkəm cins atlarına süvar oldular, nizələrini, silah-əsləhələrini götürüb nərə çəkməyə başladılar. Qoşun başçısı, şiri-nər Rüstəm atını sürüb qabağa çıxdı, hamidin əvvəl davaya heç kəs yox, o başladı. O, atını cəng meydانının ortasına sürdü, nərə çəkib dedi: "Allahü-ekbər! Mən Rüstəməm, ərəblərlə fars pəhləvanlarının sərkərdəsiyəm! Kimdir mənimlə cəngə çıxan? Meydanıma çıxan pəhləvan varmı? Qoy bu gün mənim meydaniна tənbəl, zəif adam çıxmasın!" İran qoşunları arasından Tuman adlı pəhləvan atını çapıb Rüstəmin üstüne cumdu, Rüstəm də atını çapıb Tumanın üstüne cumdu, onlar elə vuruşmağa başladılar ki, göl görəsən: Rüstəm birdən öz düşməninin üstüne cumub əlindəki dəyənəklə onun başından elə vurdu ki, başı boynuna girdi; Rüstəmin dəyənəyinin ağırlığı yetmiş ritl idi. Tuman qanına qəltən olub yerə yığıldı. Tuman pəhləvanın öldüyüünü görən Şapur şahın qanı qaraldı, o öz adamlarına əmr elədi ki, düşmənə hücum eləsinlər, onlar da aləmə nur saçan günəş köməyə çağırıb müsəlmanların üstüne cumdular, müsəlmanlar da bir olan Allahı köməyə çağırıb davaya başladılar. İran qoşunları çox idi, onlar ərəblərə ölüm badəsi içirdilər. Belə olanda, Qərib bir nərə çəkdi ki, yer, göy lərzəyə gəldi, Yafəsin qayəni parçalanı qılıncını siyirib iranlıların üstüne cumdu. Əl-Qaylacanla əl-Quracan Qərib şahın sağında, solunda idilər, Qərib o vaxtacan qılınc çaldı ki, gedib ələmdərə çatdı. Ona çatan kimi qılıncın yanıyla onun başından vurdu, ələmdər huşunu itirib yerə sərildi, maridlər onu götürüb öz düşərgələrinə apardılar. Elə ki iranlılar ələmin yerə düşdüğünü gördülər, dönüb şohər darvazasına tərəf qaçmağa başladılar. Müsəlmanlar qılınc işlədo-islədo onları qabaqlarına qatıb şohər darvazasına çatdırılar. İranlılar şohər darvazası ağızında basabas saldılar, müsəlmanlar onlardan çox adam qırıldılar; belə olanda, Rüstəm, əl-Cəmrakan, Sadan, Sahim, əd-Damiq, əl-Qaylacan, əl-Quracan, xülasə, müsəlmanların igit pəhləvanlarının hamısı kafir iranlıların üstüne cumdular, bir qiya-

mət qopdu ki, göl görəsən, şohərin dalanlarında kafirlərin qanı sel kimi axdi. Bu vaxt iranlılar qışıldırılar: "Aman verin! Aman verin!" Onların aman istədiklərini eşidən müsəlmanlar əl saxladılar, iranlılar silah-əsləhələrini yerə tökdürər, müsəlmanlar onları qoynu kimi qabaqlarına qatıb çadırlara tərəf apardılar. Qərib qayıdib öz çadırına gəldi, kafirlərin qanına bulaşmış əllərini yudu, dava paltarını çıxarıb şah paltarını geydi, padşahlıq taxtında eyləşib əmr elədi ki, iranlıların padşahını hüzuruna götərsinlər. Gedib iranlıların padşahını onun hüzuruna götərdilər, Qərib üzünü ona tutub dedi: "Ay iranlıların köpöyi, sən niyə öz qızının başına o işi götirdin? Sən niyə belə hesab elədin ki, mən ona ər ola bilmərəm?" Şapur da cavabında dedi: "Padşah sağ olsun, gördüyüüm pis işin əvəzini məndən çıxmama, mən elədiyim işə peşman olmuşam. Mən öz qorxumdan səninlə vuruşmağa başladım".

Şapurun bu sözlərini eşidən Qərib əmr elədi ki, onu yerə yixib əməlli-başlı döysünlər, Qərib buyuran kimi də elədilər, Şapuru səsi kəsilib bihuş olacaq döydülər, aparıb zindana saldılar. Sonra Qərib iranlıların qoşun əhlini öz hüzuruna çağırıb islam dininə iman götirməyi onlara təklif elədi, yüz iyirmi min iranlı islam dininə iman götərib müsəlman oldu, qalanını qılıncdan keçirtdi. Şəhər camaatının hamisi islam dininə iman gotirdi.

Qərib ata minib cah-cəlalla İsbənir əl-Mədayin şəhərinə girdi, İran padşahı Şapur şahın taxtında eyləşdi, ənam verməyə, əla keçirdikləri qəniməti, qızılları iranlılara paylamağa başladı. Onlar Qəribdən razi qaldılar, Allaha dua eləyib ona zəfər, şan-şöhrət, uzun ömür istədilər. Sonra Fəxri-Tacın anası öz qızını yadına salıb ona təziyə qurdu, ağlamaq, ah-vay səsi sarayı başına aldı, Qərib ağı deyənlerin səsini eşi-dəndə, onların yanına girib soruşdu: "Nə olub, niyə ağlayırsız?" Fəxri-Tacın anası qabağa çıxıb dedi: "Padşah sağ olsun, sən bura goləndə qızım yadına düşdü, dedim əgər sağ olsaydı, sənin golişinə çox şad olardı".

Qərib də, şah qızını yadına salıb ağladı, sonra taxtda oyləşib əmr elədi: "Gedin Şapuru hüzuruma götərin!" Gedib Şapuru götərdilər, o, zəncirli ayaqlarını sürüyə-sürüyə gölib padşahın hüzurunda dayananda, Qərib üzünü ona tutub soruşdu: "Ay iranlıların köpöyi, sən öz qızının başına nə götirmisən?" Şapur da cavabında dedi: "Mən onu filankəsəs filankəsə verib dedim: "Aparın bunu Ceyhun çayında batırın". Qərib homin iki nofəri hüzuruna çağırıb soruşdu: "Şapurun dediyi doğrudurmu?" Onlar da cavabında dedilər: "Böli, doğrudur, ancaq padşah sağ olsun, bizim ona yazığımız goldı, odur ki, çayda batırmayıb.

ona dedik: "Ceyhun çayının sahilində qal, canını xilas elo; məbədə şəhərə qayıdasan: padşah sən də, soninlə borabər bizi də öldürür". Bax, bizo məlum olan budur..."

Şöhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz yetmişinci gecə oldu, Şöhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət eləyirlər ki, həmin iki nəfər Fəxri-Tacın əhvalatını Qoribə nəql eləyib dedilər: "Biz onu Ceyhun çayının sahilində qoyub goldik". Onların bu sözlərini eşidən Qorib münəccimləri öz həzuruna çağırıldı, elo ki onlar gölib həzurunda dayandılar, Qorib dedi: "Taxta üstə qum falına baxın, görün Fəxri-Tac nə gündədir: bu dünyanın əzabını çökir, ya axırət dünyasındadır?"

Münəccimlər taxta üstə qum falına baxıb dedilər: "Qibleyi-aləm sağ olsun, fal xəbor verir ki, şah qızı Fəxri-Tac bu dünyanın əzabını çökir, özü də onun bir oğlu olub, onların hər ikisi bir cinc qəbiləsindədir, ancaq sən onu, ayrıldığın vaxtdan iyirmi il sonra görəcəksən, hesabla gör sən neçə ildir səfərdəsən".

Qorib də buradan getdiyi vaxtı hesabladı, gördü ki, o vaxtdan sekiz il keçib, onda ucadan dedi: "Allah-toaladan başqa heç kosdə qüdrot və qüvvət yoxdur!" Sonra da o, Şapurun ixtiyarında olan qalalapa, qalaçalarla qasıdlor göndərdi, qalaların, qalaçaların camaatı gölib ona itaətkar olduqlarını xəbor verdilər. Günlərin bir günü Qorib sarayda oturmuşdu, birdən gördü ki, uzaqda toz orşə qalxıb göyün üzünü tutdu, hər toros qaranlıq oldu, o, Əl-Qaylacanla Əl-Quracanı həzuruna çağırıb dedi: "Gedin tez mono xəbor gotırın görüm bu no tozdur orşə qalxıb! Bir ayağınız orada, bir ayağınız burada!" Maridlərin ikisi də gedib tozun içində gözdən itdilər, onlar atlılardan birini götürüb Qoribin həzuruna gotirdilər. Maridlər Qoribə dedilər: "Bundan soruş, o, həmin qoşundandır". Qorib də atlıdan soruşdu: "Bu qoşun kimin qoşunuñdur?" Osir də cavabında dedi: "Padşah sağ olsun, bu qoşun Şirazın hökmətləri Xirad-Şahın¹ qoşunuñdur, o, soninlə dava eləmöyo gölib".

¹ Ərob matnində, surət çıxarının diqqətsizliyi üzündən "Vard-Şah" yazılmışdır.

Bunun səbəbi iso o idi ki, İran şahı Şapurla Qorib şah dava elədilər, onda belə bir əhvalat oldu: Şapur şahın oğlu atasının bir dəstə adamlı qəçdi, onlar az getdilər, çox getdilər, gölib Şiraz şəhərini çatdılar. Şapur şahın oğlu Xirad-Şahın həzuruna getdi, oyılıb onun qabağında yeri öpdü (bu dəmdə onun göz yaşı sel kimi axırdı), Xirad-Şah ona dedi: "Ay oğlan, başımı yuxarı qaldır, de görüm niyo ağlayırsan?" Cavan oğlan da cavabında dedi: "Padşah sağ olsun, Qorib adında bir ərob padşahi gölib atamın padşahlığını əlindən aldı, iranlıları qırıb-çatdı, onlara ölüm bədəsi içirdi". Sonra da Qoribin ucbatından baş veron əhvalatı ovvəldən axıracan, yerli-erində Xirad-Şahə noql elədi. Xirad-Şah Şapurun oğlunun bu sözlərini eşidib ondan soruşdu: "Mənim arvadım sağ-salamatdır, ya yox?" Şahzadə də cavabında dedi: "Qorib onu özü üçün götürüb". Şahzadənin bu sözünü eşidən Xirad-Şah ucadan dedi: "Başına and olsun, mən yer üzündə nə bir nəfər bədəvi, nə də bir nəfər müsəlman qoymayaçağam sağ qalsın!" Sonra da o, namə yazıb öz canişinlərinə göndərdi, onlar da öz qoşunlarını götürüb göldilər. Xirad-Şah qoşunlarını saydı, gördü ki, səksən beş min qoşun var. Belə olanda, o, anbarları açdı, adamlara dəmir paltar, silah-əsloho payladı; sonra da qoşununu götürüb getdi, onlar az getdilər, çox getdilər, gölib İsbənir Əl-Mədayinə çatdılar, şəhər darvazasıyla üzbüüz düşərgə saldılar. Əl-Qaylacanla Əl-Quracan Qorib şahın həzuruna goldilər, onun dizlərindən öpüb dedilər: "Padşah sağ olsun, bizim üroyimizi şad elo, izin ver bu gələn qoşunla biz vuruşaq, onlar bizo pay olsunlar". Qorib də cavabında dedi: "Odur, qoşun qabağınızdadır: o qoşun, o da siz!"

Belə olanda, maridlər uçḍular, Xirad-Şahın çadırı yanında yero endilər, gördülər ki, Xirad-Şah öz padşahlıq taxtında oylışib, Şapurun oğlu onun sağında oturub, qoşun başçıları da onun dörd dövrosündə iki sıra dayanıb məsləhətləşirərlər: necə eləsinlər ki, müsəlmanları qırınlar.

Əl-Qaylacan yaxınlaşış Şapurun oğlundan yapışdı, Əl-Quracan da Xirad-Şahdan yapışdı, onları götürüb göyo uçḍular, Qoribin həzuruna götürdilər. Qorib də əmr elədi ki, bihuş olanaçan onları dövşənlər. Sonra maridlər geri döndülər, qılınclarını siyirdilər, onların qılıncları elo ağır idi ki, heç kos onları qaldıra bilməzdi, - kafırların düşərgəsinə endilər, qılınclarını işə saldılar, Allahın köməyi kafırları coğnomə vəsil eləmöyo başladılar. Kafırlar bu dəmdə no görsələr yaxşıdır? Onlar adamları o ki mi biçən tökcə iki dənə işsəldən qılıncıqdañdır. Belə olanda, onlar çadırlardan çıxıb yohorsız-zadsız atlarına minib qaqədlər, maridlər də onlara dəlinə düşüb çoxunu qılımcəmən keçirdilər. Sonra maridlər geri qayıdış Qorib şahın əlindən öpdüllər, Qorib də gördükərlər

işo görə enlara razılıq elayıb dedi: "Kasırlordon alınan qənimət təkcsizə çatacaq, onu heç kos sızınla bölməyocok". Maridlər Qoribə dua elayıb getdilər, onlar pullarını götürüb öz vətonlarında şad-xürrəm ömr sürdülər.

Qorible adamları burada qalsınlar..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz yetmiş birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayırlər ki, Qorib şah Xirad-Şahın qoşunlarını dönüb geri qaçmağa məcbur elə-yəndən sonra əl-Qaylacanla əl-Quracana əmr elədi ki, onların mal-dövlətinə özləri üçün qənimət götürsünlər, özü də dedi ki, bu qəniməti heç kos sızınla bölməyəcək, əl-Qaylacanla əl-Quracan da onların pullarını götürüb öz vətonlarında şad-xürrəm ömr sürdülər. Qorible adamları burada qalsınlar, indi sizə kimdən deym, kafırlərdən. Onlar o vaxtacan qaçıdlar ki, gəlib Şiraza çatdır, elo ki gəlib Şiraza çatdır, ölonlərə yas saxlayıb ağladılar.

Xirad-Şahın cadugər Seyran adlı bir qardaşı var idi, o, zəmanəsinin ən mahir cadugəri idi. O, qardaşından uzaqda, bir qalada ömr sürdü, özü də həmin qala başdan-başa ağaçlıq idi, orada çaylar axır, quşlar cəh-cəh vururdur, hər tərəf gül-çiçək idi, bu qala Şirazın yarım günlük mənzilində idi. Qaçış gələn qoşun əhli həmin qalaya yollandılar, gəlib qalaya çatanda ağlaya-ağlaya, ah-fəğanla cadugər Seyranın yanına getdilər, Seyran gələnlərdən soruşdu: "Ay camaat, siz niye ağlayırsınız?" Gələnlər əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədilər, maridlərin onun qardaşını bir də Şapurun oğlunu oğurlayıb apardıqlarını ona xəbər verdilər. Seyran gələnlərdən bu sözləri eşidində dünya-aləm onun gözündə qaraldı, o, ucadan dedi: "Məzhəbim haqqı, mən Qoribi də, onun adamlarını da öldürəcəyəm, onlardan bir nəşər də sağ qoymayacağam ki, qara xəbər aparsın!"

Sonra o, bəzi anlaşılmaz sözler deyib Qızıl şahı çağırmağa başladı. Qızıl şah göləndo ona dedi: "İsbonir əl-Mədayino get, Qorib öz taxtında öyləşdiyi vaxt onun üstüne cum!" Qızıl şah da cavabında dedi: "Baş

üstə, itaöt borcumdur!" Sonra da o, yola düsdü, gəlib Qorib şahın yanına çatdı. Qorib onu görən kimi qayanı parçalayan qılıncını siyirdi, ol-Qaylacan və əl-Quracanla borabor onun üstüne cumdular. Qızıl şahın qoşunun üstüne getdilər, onlardan beş yüz otuz adamı öldürdülər, Qızıl şahı da ağır yaraladılar. Yaralanmış Qızıl şah da, onun yaralanmış adamları da dönüb geri qaçmağa başladılar, o vaxtacan qaçıdlar ki, ta gəlib Meyvələr Qalasına çatdırılar, başlarına golon bədəbəxtlikdən, bələdan şikayətlənib ah-fəğanla cadugər Seyranın yanına girib dedilər: "Ya əlləmə, Nuh oğlu Yafəsin sehri qılıncı Qoribdədir, o qılıncı kimo vurursa yaralayıb, özü də onun yanında Qaf dağının iki maridi var, həmin maridləri ona Muriş şah verib, Barakanı da Qaf dağına qədəm qoyn kimi Qorib öldürüb, Goy şahı da öldürüb, çoxlu maridi də möhv eləyib".

Qızıl şahın bu sözlərini eşidən cadugər ona dedi: "Çix get!" Qızıl şah da çıxıb öz yoluyla getdi, sonra cadugər adı eləməyo başlayıb Zaazi adlı maridi çağırı, marid gölən kimi ona dirhom boyda bihuş eləyon bəng verib dedi: İsbənir əl-Mədayino gedərson, sörçəyo dönüb Qoribin sarayına girərən. Qoribə göz qoysan, elo ki o yatdı, yanındakı adamlar çıxıb gedəndən sonra bəngi Qoribin burnuna qoysan, bihuş olan kimi götürüb onu mənim yanımı götürirən". Marid də cavabında dedi: "Baş üstə, itaöt borcumdur!" Sonra da o, yola düsdü, az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib İsbənir əl-Mədayino çatdı; şəhərə çatan kimi dönüb sörçə oldu, gedib Qorib şahın sarayına girdi, saray pəncərələrindən birinin qirağına qondu. Marid o vaxtacan göz-lədi ki, gəco oldu, əyanlar çıxıb öz yataq otaqlarına getdilər, Qorib də uzanıb yatdı, belə olanda, marid aşağı düşdü, döyülmüş bənci Qoribin burnuna tökdü. Qorib bihuş oldu, marid onu öz yorğanına büründü, götürüb göyo qalxdı, əsən güclü yel kimi uça-uça onu apardı, hələ gecəyarı olmamış Meyvələr Qalasına çatdı.

Qalaya çatan kimi Qoribi cadugər Seyranın yanına apardı. Seyran da bu işinə görə marido razılıq elədi, sonra da elo bihuş halda Qoribini öldürmək istədi, ancaq Seyranın adamlarından biri onu bu işdən çökindirib dedi: "Ya əlləmə, əgər sən onu öldürsən, cılalar bizim ölkələrimizi yerlə yeksan eləyərlər, axtı Muriş şah onun dostudur, o öz ifritlərinin hamisini götürüb bizo hücum eləyər". Belə olanda, Seyran soruşdu: "Bəs nə eləyök?" Həmin adam cavabında dedi: "Onu elo bihuş halda Ceyhun çayına at, onda Muriş şah bilməz ki, onu çaya kim atıb, o, çayda batar, heç kosın də ondan xəbəri olmaz". Seyran da marida əmr elədi ki, aparıb Qoribi Ceyhun çayına atsın..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoynu.

672-ci gecə

Elə ki altı yüz yetmiş ikinci gecə oldu, Şəhrizad nağılıın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayırlar ki, marid Qəribi götürüb Ceyhun çayının qırığına götürdü, istədi onu çaya atsin, ancaq ata bilmədi. O, taxtadan sal düzəltdi, Qəribi salın üstə qoyub iplə bağladı, sonra da salı çayın axarına itəldi, axar su salı götürüb getdi, bir azdan o, tamam gözdən itdi.

Qərib salın üstə çay axarı getməkdə olsun, indi sizə kimdən deyim, onun adamlarından. Onlar səhər yuxudan durub Qəribin qulluğuna getdilər, ancaq onu öz çadırında görmədilər, tekçə təsbehî taxtin üstündə idi. Onlar dayanıb gözlədilər, ancaq o gəlib çıxmadi, belə olanda, onlar hərəməgəsini çağrırib dedilər: "Get hərəmxanaya, gör padşah haradadır, bu vaxtacan ləngimək onun xasiyyəti deyil".

Hərəməgəsi da gedib hərəmxanada olanlardan Qərib şahı soruşdu, cavabında ona dedilər: "Düñəndən biz onu görməmişik". Hərəməgəsi onu gözləyənlərin yanına qayıdır bunu onlara xəbər verdi. Qəribin adamları karıxbı qaldılar, bir-birlərinə dedilər: "Gedək görək, bəlkə o, bağlara gəzməyə gedib". Onlar gedib bağbanlardan soruştular: "Padşah sizin yanınızdan keçib gedibmi?" Bağbanlar da onların cavabında dedilər: "Biz onu görməmişik". Belə olanda, Qəribin yaxın adamları pərt oldular, bağların hamisini axtardılar, axşamçağı kor-peşman ağlaya-ağlaya qayıdır gəldilər.

Əl-Qaylacanla əl-Quracan şəhərin üstündə dövrə vura-vura Qəribi axtarmağa başladılar, ancaq onun sorağına düşə bilmədilər, üç gündən sonra əlibəş qayıdır gəldilər. Adamlar matəm libası geyib bir olan Allaha dua eləməyə başladılar.

Bunlar burada matəm saxlayıb Allaha dua eləməkdə olsundar, indi sizə kimdən deyim, Qərib şahdan. Qərib bihüş halda beş gün-beş gecə sal üstə çay axarı gedəndən sonra, axar su gətirib salı Şor dənizinə saldı, ləpələr onu ora-bura atmağa başladı, Qəribi möhkəm silkelədi, banc onun bədənindən çıxdı, Qərib gözlərini açanda nə görso yaxşıdır? Gördü ki, dənizin ortasındadır, ləpələr onu ora-bura atırlar; belə olanda, o ucadan dedi: "Allah-toaladan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur! Bir bax ha! Bu işi mənim başıma kim açıb!" O, naümid oldu,

bilmədi nə eləsin, birdən bir gəmi gördü. Qərib qolçağını yelləyib gəmidəkili köməyə çağırıldı, onlar Qəribin yanına gəldilər, onu gəmiyə qaldırıb soruştular: "Sən kimsən, hansı ölkədənsən?" Qərib də cavabında dedi: "Əvvəlcə mənə yemək-içmək verin ki, özümə gəlim, sonra kim olduğumu sizə deyərəm". Gedib Qəribə yemək, su getdilər, o yeyib-içdi, Allah ona qüvvət verdi, gözüne işq gəldi. Sonra o, həmin adamlardan soruştı: "Ay camaat, siz hansı qəbilədənsiniz, hansı məzhəbə qulluq eləyirsiz?" Gəmi adamları cavabında dedilər: "Biz gürçü tayfasındanıq, Minkəş adında bütö sitayış eləyirik". Onların bu sözünü eşidən Qərib ucadan dedi: "Ay itlər, sizi də, sitayış elədiyiniz bütü də görəm yox olasız! İnsan görək hər iki dünyanın hökmədarı, "yaransın!" – deyən kimi hər şeyi yaranan bir olan Allahdan başqa heç nəyə, heç kəsə sitayış eləməsin". Belə olanda, gəmidəki adamlar hirs-ləndilər, qəzəblə onun üstünə töküllüşüb, əl-qolunu bağlamaq istədilər, Qərib silahsız idi, ancaq kim ki, üstünə gəldirdi, onu yerə yixib öldürdü. Bu minval ilə Qərib qırx adamı yerə sərdi, onda gəmidəki adamlar hamılıqla onun üstüne cumdular, əl-qolunu möhkəm bağlayıb dedilər: "Biz onu heç yerdə yox, öz torpağımızda öldürəcəyik, özü də padşaha göstərəcəyik". Onlar o vaxtacan yol getdilər ki, gəlib gürçü şəhərinə çatdılars..."

Şəhrizad bu yerda şəhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.

673-cü gecə

Elə ki altı yüz yetmiş üçüncü gecə oldu, Şəhrizad nağılıın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayırlar ki, gəmidəki adamlar hamılıqla onun üstüne cumdular, əl-qolunu bağlayıb dedilər: "Biz onu heç yerdə yox, öz torpağımızda öldürəcəyik".

Sonra onlar o vaxtacan yol getdilər ki, gəlib gürçü şəhərinə çatdılars. Bu şəhəri tikdirən adam çox əzazıl bir omalıki idi, şəhərin hər darvazası ağızında çox fərasətlə qayırlımış bir mis adam qoymuşdu, şəhərə yad adam girən kimi həmin mis adam şeypur cahrdı, şəhərdə olanların hamisi onun şeypur səsini eşidirdi, elő o saat yad adamlı tuturdular, onların dininə iman gətirirənə ol vurmurdular, iman gotirməyənən öldürürdülər. Qərib şəhərə qədəm qoyanda həmin mis adam elő bərk nərə

çəkdi ki, padşahın ürəyi düşdü, o tez ayağa qalxıb öz bütünüñ yanına getdi, gördü ki, bütün ağızından, burnundan, gözlerindən alovla, tüstü çıxır. Bütün qarınına bir şeytan girib onun danışdıgi dildə dedi: "Padşah sağ olsun, sənin elinə bir adam düşüb, onun adı Qoribdir, özü də o, İra-qn padşahıdır. O, adamlara əmr eləyir ki, öz dinlərinən dönsünlər, bir olan Allaha iman götirsinlər, onu sənin yanına götirəcəklər, məbadə ona yazığın gölsin, ona röhm eləyoson".

Padşah bütün yanından çıxdı, gedib öz taxtında əyləşdi, bu vaxt Qoribi götirdilər, onun hüzurunda dayandırıb dedilər: "Padşah sağ olsun, biz bu cavan oğlanı dənizdə batan yerdə görüb xilas elədik, ancaq o, bizim allahlara inanmur". Sonra da onlar Qoribin əhvalatını əvvəldən axıracan, yerli-yerində padşaha nəql elədilər; onda padşah dedi: "Onu böyük bütün olduğu yerə aparın, orada bütün ayağı altında onu qurban kəsin, bəlkə böyük büt bizdən razi qaldı". Padşahın bu sözlərini eşidən vəzir ona dedi: "Padşah sağ olsun, onun başını kəsmək yaxşı deyil: o bir dəqiqədə ölücək". Padşah da dedi: "Biz onu zindana salarıq, çoxlu odun yiğib zindanı yandırıraq". Padşah deyən kimi elədilər, çoxlu odun yiğib səhərəcən yandırdılar. Səhər açılında padşah səhər camaatıyla bərabər bayira çıxdı, əmr elədi ki, Qoribi getirsinlər, onu götirməyə getdilər, ancaq gedib onu zindanda tapmadılar. Onun dalınca gedənlər qayıdır gedilər, onun qaçığını padşaha xəbər verdilər; Qoribin qaçığını eşi-dəndə padşah soruşdu: "Axı o necə qaçıb?" Onun cavabında dedilər: "Biz gördük ki, zəncir, kündə yerə atılıb, ancaq qapı bağlı idi". Padşah bu işə mat qalıb ucadan dedi: "Olmaya o göyə qalxdı, ya yera batdı?" Padşahın cavabında dedilər: "Biz bilmirik!" Onda padşah dedi: "Mən indi öz allahımın yanına gedib bu adamın əhvalatını ondan soruşaram, allahum onun hara getdiyini mənə deyər".

Bunu deyib padşah ayağa qalxdı, bütün yanına getdi ki, onun qabağında üzüqoylu yero yixilib səcdə eləsin, ancaq içəri girində gördü ki, büt də yoxa çıxıb, belə olanda, o gözlərini ovuşdurub dedi: "Mən yatmışam, ya oyağam?" Sonra da üzünü vəzirə tutub sorudu: "Ya vəzir, de görüm hanı mənim allahım? Hanı əsir? Ay köpək vəzir, məzhəbim haqqı, ağər sən onu yandırımagı mənə məsləhət görməseydin, mən onun başını kəsdirmişdim. Mənim allahımı da o oğurlayıb qaçıbdır, mən hökmən intiqamımı alacağam!" Bunu deyib, padşah qılincını siyirdi, vəzirin boynunu vurdı, başını bədənindən ayırdı.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Qoriblə bütün yoxa çıxmاسından. Bu çox qoribə əhvalat idi. Padşah Qoribin zindana salırdanda, onu bütün olduğu küləsfirənginin yanında otağa salıb qapı-

sını bağladılar. Belə olanda, Qorib rəhimli, adil Allah-təalaya dua eləyib yalvarmağa başladı ki, ona nicat versin; bütün yanında keşik çökən, onun dilində damışan marid Qoribin sözlərini eşitdi, üroyinə röhm düşdü. o, ucadan dedi: "Mənim başım batsın ki, bizi yaradınan hüzurunda bia-bır oldum!" Sonra da o, Qoribin yanına gəldi, ayaqlarına yixilib dedi: "Ay ağa, mən nə deyim ki, sənin tərəfdarın olum, sənin diniñə iman götürüm?" Qorib də cavabında dedi: "Belo deginən: "Allahdan başqa Allah yoxdur, İbrahim də Xəlilullahdır". Marid bu duamı oxudu, xoşbəxtlərdən biri oldu. Bu maridin adı Zalzal ibn əl-Muzalzil idi, onun atası cinlərin şahənşahlarından biri idi. Marid Qoribin zəncirini açdı, ayağından kündəni çıxartdı, bütü də, Qoribi də götürüb göyün üst qatına qalxdı..."

Şəhrizad bu yerdə səhərin açıldıgını görüb nağılı yarımcı qoydu.



Ela ki altı yüz yetmiş dördüncü gecə olsa, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eləyirlər ki, marid bütü də, Qoribi də götürüb göyün üst qatına qalxdı: indi Qorib burada qalsın, sizə kimdən deyim, büt pərəstlərin padşahından. Ela ki o, Qoribin hara yox olduğunu soruşmaq üçün bütün yanına girdi, bütü orada görmədi, böyük bir əhvalat oldu. Padşahın qoşunları əhvalatdan agah olanda, büt pərəstlikdən döndülər, qılınclarını siyirib öz padşahlarını öldürdülər, sonra da bir-birinin üstünə düşdülər. Onlar üç gün üç gecə bir-birlərini qılınçdan keçirdilər, onlar o vaxtacan bir-birlərini qırıldılar ki, axırdı iki adam qaldı. Onlardan biri o birisini basıb öldürdü, belə olanda, uşaqlar həmin adamın üstüne tökülsüb onu öldürdülər, sonra uşaqlar da bir-birini o vaxtacan döydülər ki, hamısı öldü. Bunu görən arvadlarla qızlar baş götürüb kəndlərə, qalalara qaçırlar, şəhər bombos qaldı, bayquşların məskoni oldu.

Şəhər boş qalmaqdə olsun, indi sizə kimdən deyim, Qoribdən. Marid Zalzal ibn əl-Muzalzil onu göyo qaldırıb öz ölkəsinə, büssür sarayla tilsimli buzov olan Kafur adalarına tərəf apardı. Əl-Muzalzil şahın bir ala-bula buzovu vardi, padşah bu buzova sal qızılla işləmiş paltar geyindirir, bəzək-düzək verirdi, həm də onu özüñə Allah eləmişdi.

Günlərin bir günü əl-Muzalzil öz adamlarıyla bərabər buzovun yanına gedəndə nə görso yaxşırıd? Gördü ki buzov nədənsə qorxub. Belə olanda, padşah ondan soruşdu: "Ay mənim allahım, sən nədən qorxmusan?" Buzovun qarınında olan şeytan cavabında qışqıra-qışqıra dedi: "Ya Muzalzil, İraqın padşahi Qəribin köməyiəl sənin oğluñ İbrahim Xəlilullahın dininə iman götüribdir".

Sonra da əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi. Padşah buzovunun bu sözlərini eşidib mat-məottəl qaldı, oradan çıxdı, gəlib öz padşahlıq taxtında oturdu, əmr elədi ki, divan əyanları hüzuruna gəlsinlər, onlar da gəlib onun hüzurunda dayandılar. Padşah büttdən eştidiyini onlara nəql elədi, əyanlar buna mat qalıb soruştular: "Padşah sağ olsun, indi biz nə eləməliyik?" Padşah da cavabında dedi: "Elə ki gördünüz oğlum gəldi, mən də onu qucaqladım, basmarlayıb onun əl-qolunu bağlayın". Əyanlar da dedilər: "Baş üstə, itaət borcumzdur!"

İki gündən sonra Zalzal əlində gürcülerin bütün Qəribə bərabər atasının yanına gedəndə, elə saray darvazasından içəri girən kimi əyanlar onunla Qəribin üstüne töküldürlər, onları tutub əl-Muzalzil şahın hüzuruna apardılar. Padşah qəzəblə oğluna baxıb dedi: "Ay cılın iti, məgər sən öz dinindən, dədə-babalarının dinindən dönmüsən?" Zalzal da cavabında dedi: "Mən həqiqi dino iman götürmişəm, sənin işin fənadır! Sən də islam dininə iman götür; onda gecəylə gündüzü yaranan Allah-təalanın qəzəbindən xilas olarsan". Padşahın öz oğluna qəzəbi tutdu, odur ki, ucadan dedi: "Ay vələdüzzina, sən mənim gözü müñ içinə belə sözər deyirsən!"

Belə olanda, padşah əmr elədi ki, oğlunu zindana salsınlar, o deyən kimi elədilər, aparıb Zalzalı zindana saldılar, sonra da padşah üzünü Qəribə tutub dedi: "Ay adamların ən zibili, sən nə cürət eləyib oğlumu yoldan çıxarmışan ki, o, öz dinindən dönbür?" Qərib də cavabında dedi: "Mən onu pis yoldan çıxardıb düz yola sövq eləmişəm, cəhənnəmdən xilas eləyib behiştlik eləmişəm, kaşirlikdən döndərib doğru dino sahib eləmişəm". Qəribin bu sözlərini eşidən padşah qəzəbla Səyyar adlı maridin üstüne qışqırıb dedi: "Bu köpəyi apar Odlar Vadisini at ki, məhv olsun".

Həmin vadi çox isti idi, orada yer kömür kimi közörirdi. Odur ki, kim ora düşsəydi, birçə dəqiqlidə məhv olurdu, özü də bu vadinin dövrəsi sıldırmış dağ idi, heç yerdən dağa dırmaşmaq mümkün deyildi. Mələk Səyyar yaxınlaşdı, Qəribi götürüb göyə qalxdı, ər-Rüb əl-

Xaliyə¹ tərəf uçuđu. Həmin vadiyə bir saatlıq yol qalandı ifrit yoruldu, odur ki, Qəribi bir başqa vadiyə endirdi; bu vadi başdan-başa ağaçlı idi, hər tərəfdə şırşalarla çaylar axırdı, ağacların budaqları doymış meyvələrlə dolu idi. Marid yorgun-arğın yero endi. Qərib onun belindən düdüd (onun əl-qolu bağlı idi), yorgun olduğundan ifrit uzanıb yatdı, bir azdan xoruldamağa başladı. Qərib xeyli əlləşəndən sonra buxovları qırdı. Sonra tez ayağa qalxdı, iri bir daş götürüb ifritin başına vurdu, ifritin başı xincim-xincim oldu, o saat öldü, Qərib baş götürüb getdi..."

Şəhrizad bu yerdə səhərin açıldığıనı görüb nağılı yarımcıq qoysdu.



Elə ki altı yüz yetmiş beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat eləyirlər ki, Qərib maridi öldüründən sonra baş götürüb getdi, xeyli yol gedəndən sonra gördü ki, bu vadi dənizin ortasında olan bir cəzirədədir, özü də bu cəzirə böyükdür, burada ürəyin istəyin meyvə var. Qərib bu vadinin meyvələrindən yeyib, çaylarından su içib dolanmağa başladı. Aylar, illər gəlib keçdi. Qərib balıq tutub yeyir, beləcə ömür süründü. Bu minval ilə Qərib yedd il tək-tənəha cəzirədə qaldı.

Günlərin bir günü oturmuşdu, bərdən iki marid göydən yero, onun yanına endi, həm də maridlərin hərəsinin yanında bir bəni-adəm vardi. Onlar Qəribi görüb dedilər: "Hey, bəri bax, sən kimson, hansı qəbilədənson?" Qəribin tükləri çox uzannıdı, maridlər elə bildilər ki, o da cindir, odur ki, soruştular, ona nə olub, Qərib də cavabında dedi: "Mən cin deyiləm".

Sonra da Qərib başına golən əhvalatı əvvəldən axıracan, yerli-yerində onlara nəql elədi; Qəribin başına golən əhvalatı eşidən maridlər onun dordinqə qalıb pərişan oldular, ifritlərdən biri dedi: "Sən burada qal, biz bu qoyunları padşahımıza çatdırıq – bunların birini o naharda, o birini axşam yeyəcək, – sonra biz sənin yanına qayıdarıq, götürüb səni öz momlökötüño apararıq". Qərib onlara razılıq eləyib soruşdu;

¹ Ər-Rüb əl-Xali: Orobistan yarımadasının enubiş-qırğındı yerləşən böyük sohramın adlarından biridir.


"Bos o dediyiniz qoyunlar han?" Maridler do cavabında dediler: "Bax, bu iki boni-adomdır". Belo olanda, Qorib ucadan dedi: "Ey yeri, göyü yaradan, hor şey ixtiyarında olan Allah, ya İbrahim Xolilullahın Allahı, son özün mono kömok ol!"

Sonra ifritler uçub getdiler. Qorib oturub maridi gözlo moyo başladı. İki gündən sonra marid Qoribin yanına goldi, paltar gotirib onu geyindirdi, götürüb göyo uçdu, o vaxtacan göyün üst qatına qalxdı ki, yer gözdon itdi. Qorib göydö moloklının Allaha dua elədiklərini eşitdi, onların atdığı odlu oxlardan biri marido döydü, marid qaçıb onlardan canını xilas etmək üçün yero enmoyo başladı. Maridlo yerin arasında bir mizraq monzili qalmışdı ki, moloklının atıldığı ox marido döydü. Qorib dikəlib ox doymış ifritin çıynından düşdü, iki adam boyu suya batdı, suyun üzünu qalxandan sonra gecə-gündüz üzdü, ertesi günü do o vaxtacan üzdü ki, lap yorulub əldən düşdü, canı üzüldü, ölümünü gözünün qabağına gotirdi. Holo üçüncü gün olmamışdı ki, o tamam ümidiñi itirdi, ölöcəyini lap yoqın elədi, elo bu vaxt birdən onun qabağında uca bir dağ peydə oldu, Qorib üzə-üzə golib dağa çatdı, dırmaşış dağın üstüne qalxdı. O, dağı gozib dolaşdı, orada biton ottaldan yedi, bir gün bir gecə dincəldi, sonra dağın o biri torosından yero endi, az getdi, üz getdi, doro-topo düz getdi, iki gün iki gecə yol getdi, golib bir şohor çatdı, bu şohor ağaçlı idi, çaylar şırhəsirlə axırdı, orada qala divarları, bürcləri var idi. Elo ki Qorib golib şohor darvazasına çatdı, qapıçılar onu tutub padşahın hüzuruna apardılar, özü do bu padşah qadın idi.

Onun adı Canşah idi, hom do bes yüz yaşı vardı. Onun şohorino kim qədom qoysa idi, tutub onun hüzuruna aparırdılar, ona göstərirdi. Canşah homin adımı öz yanında saxlayıb onunla yatırıldı, o adam görün qurtaranın sonra padşah onu öldürdü, bu minval ilə o, çoxlu adam öldürmüdü. Elo ki Qoribin Canşahın hüzuruna gotırdılar, onun oğlanından xoş goldı, odur ki, ondan soruşdu: "Sonin adın nodır, hansı dino qailson, hansı ölkədonson?" Qorib do cavabında dedi: "Monim adım Qoribdir, İraqın padşahiyam, özüm do islam dinino qailom". Canşah da dedi: "Gol son öz dinindən dön, monim dinimo iman gotir, onda sono oro gedərom, soni padşah eloram". Onun bu sözlerini eşidən Qorib qozoblo dedi: "Sizi görüm dininizlə borabor yox olasız!" Belo olanda, Canşah onun üstüne qışqırıb dedi: "Son monim bütümü söyürsen? Bil və agha ol ki, monim bütüm qırmızı oqıqdondır, özü do onun boynunda qas-daşlı mirvari boyunbağı var!" Sonra da üzünü öz adamlarına tutub dedi: "Ay camaat, bunu aparin bütün olduğu köşko salıb

dustaq eloyin, bolkö onun üroyi yumsaldı!" Qorib aparıb dustaq elədilər, büt olan köşko saldılar, qapısını qıfılladılar..."

Şohrizad bu yerde sohorin açılığını görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz yetmiş altıncı gecə oldu, Şohrizad nağılin dalını danış mağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyırlar ki, Qoribi dustaq eloyib büt olan köşko saldılar, qapısını qıfılladılar, zindanbanlar çıxb öz yollarıyla getdilər. Qorib bütə baxıb gördü ki, o qırmızı oqıqdondır, boynunda qas-daşlı mirvari boyunbağı var. Qorib bütə yaxın gedib onu qaldırdı, var qüvvəsiylə yero çırpdı, büt simq-simq oldu, simqları yerdə qalaqlandı. Qorib uzanıb şohorocon yatdı. Elo ki sohor oldu, Canşah golib öz taxtında oyloşdı, üzünü adamlarına tutub dedi: "Ay camaat, gedin osiri monim hüzuruma gotırın!" Adamlar Qoribini götürməyə getdilər, köşkün qapısını açanda no görsələr yaxşıdır? Gör-dülər ki, büt simq-simqdır. Onlar baş-gözlərinə elo döyməyə başladılar ki, gözlərindən qanlı yaş axıdı. Sonra Qoribin yaxın getdilər ki, tutub ol-qolunu bağlaşınlar, Qorib onlardan birini yumruqla vurub öldürdü, sonra o birisini vurdu, bu minval ilə iyirmi beş adımı yumruqla vurub öldürdü, yerdə qalanlar qaçıb getdilər. Onlar haraf-şivonlu Canşahın hüzuruna goldılar, bunu görən padşah onlardan soruşdu: "Nə olub?" Onlar da padşahın cavabında dedilər: "Osir sonin bütünü vurub sindirib, sonin adamlarını da öldürüb". Sonra da onlar ohvalatı avvoldan axıracan, yerli-yerindən Canşaha nəql elədilər, belo olanda, padşah tacını başından götürüb yero çırpdı, qozoblo ucadan dedət: "Daha büt-lərin qıymoti yoxdur". Sonra da min nəfor pohlovanla ata süvar oldu, büt olan evə torəf getdi. Canşah gördü ki, Qorib köşkən çıxb qılınca götürdü, pohlovanları, igid orlorı öldürməyə başladı. Elo ki Canşah Qoribin bu şücaotını gördü, bir könüldən min könülü ona vurulub ucadan dedi: "Daha büt mono lazımlı deyil, monim arzum budur ki, bu yad adam ömrünün axırıncan monim sinəm üstə uzansın!"

Sonra da o, öz adamlarına dedi: "Onun yanından çıxılın, çıxın gedin!" Bunu deyib Canşah Qoribin yaxın goldı, dodaqlı nəsə mızıldamaya

başladı. Qəribin dirsoyi qurudu, əlləri gücdən düşdü, qılinc da əlindən düşdü. Onu tutdular, alçalmış, murdar bir adam kimi əl-qolunu bağladılar, o, lap karıxbı qaldı, sonra Canşah öz sarayına qayıdır şahlıq taxtında əyləşdi, adamlarına əmr elədi ki, çıxıb getsinlər. Canşah sarayda Qəriblə tək qalandı ona dedi: "Ay ərəb köpəyi, sən belə ağız-burunu olmusan ki, mənim bütünum sindirirsən, adamlarımı öldürürsen!" Qərib də cavabında dedi: "Ay mələn, o büt doğrudan da Allah olsayı, özünü qoruyardı". Canşah da ona dedi: "Mənimlə yat, sənin günahından keçərəm". Onun bu sözünü eşidən Qərib ucadan dedi: "Dünya dağılsa da, o işi görməyəcəyəm!" Onda Canşah dedi: "Məzhəbim haqqı, sənə min əzab verəcəyəm!" Sonra da o, bir qab su götürdü, suya əfsun oxudu, həmin sudan Qəribin üstüne səpdi, Qərib dönüb meymun oldu. Canşah onu yedizdirib-icirtməyə başladı, otağa saldı, ona qulluq eləmək üçün bir adam ayırdı, həmin adam düz iki il ona qulluq elədi. Sonra günlərin bir günü Qəribi öz yanına götürüb soruşdu: "Mənim sözüümə baxacaqsanmı?" Qərib öz başıyla işaret etdi: "Bəli". Canşah buna çox şad olub onu tilsimdən qurtardı. Padşah süfrə açdı, Qərib onunla bərabər yeyib-içdi, sonra onunla zarafatlaşmağa, onu öpməyə başladı, Canşah ona inandı. Elə ki gecə oldu, padşah yatağına uzanıb Qəribə dedi: "Dur gel qoynuma". Qərib də cavabında dedi: "Yaxşı". Qərib gəlib padşahın sinası üstə çıxdı, boğazından yapışib o vaxtacan boğdu ki, onun canı çıxdı. Qərib qapısı açıq bir anbar gördü, içəri girəndə nə görəsə yaxşıdır? Gördü ki, burada işim-işim işildən Çin dəmirindən qayırılmış qılinc-qalxan var. Belə olanda, o, ayaqdan geyinib başdan qıfillandı, başdan geyinib ayaqdan qıfillandı, qılinc-qalxanı götürüb səherəcən gözlədi, səhər açılan kimi çıxıb sarayın darvazası ağızını kəsdirdi. Əmirlər göldilər, onlar padşaha qulluq eləmək üçün saraya girmək istəyəndə, silah-əsləhəli Qəribi gördülər. Qərib üzünü onlara tutub dedi: "Ay camaat, bütłərə səcdə eləməkdən əl çəkin, yeri, göyü yaradan, quru sümüyü can verən, hər şeyin ağası bir olan Allaha iman götürin".

Elə ki kafırlar Qəribin bu sözlərini eşitdilər, hamısı onun üstünlər cumdular, belə olanda, Qərib şiri-nər kimi onların üstünlər cumdu, onların arasında bir tufan qopartdı ki, gol görəsən! Kafırlərdən çoxlu adam öldürdü..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altı yüz yetmiş yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirlər ki, Qərib kafırların üstünlər cumdu, onlardan çoxlu adam öldürdü. Gecə oldu, kafırlar çoxlu adam yiğib Qəribin üstünlər cumdular ki, onu tutub əl-qolunu bağlaşınlar. Elə bu dəmdə birdən min nəfər marid siyirmə-qılinc kafırların üstünlər töküldürlər, özü də onların başçısı kim olsa yaxşıdır? Onların başçısı qoşunun qabaq səfində gedən Zalzal ibn əl-Muzalzıl idi. Maridlər iti qılınclarını işe salıb kafırlarə ölüm badəsi içirdilər, Allah-təala da onları cəhənnəmə vasil elədi. Canşahın adamlarından bir nəfər de sağ qalmadı ki, xəbər aparan olsun. Belə olanda, Canşahın köməkçiləri qışqırıb deddlər: "Aman verin, aman verin!" Onlar, işi ilə sözü bir-birindən ayrılmayan, günahkarın cəzasını verən, Xosrovuların axırına çıxan, nəhəngləri məhv etməyən, bu dünyanın da, axırın də hakimi bir olan Allaha iman götürüldilər.

Sonra Zalzal Qəriblə salamlaşdı, bu boladan sağ-salamat qurtardığına görə ona gözaydındılığı verdi. Qərib ondan soruşdu: "Mənim bələyə düşər olduğumu sənə kim xəbər verdi?" Zalzal da cavabında dedi: "Padşah sağ olsun, elə ki atam məni zindana saldı, sən də Odlu Vadiyə göndərdi, mən düz iki il sərasor zindanda qaldım, sonra o məni buraxdı, mən bir il dolandım, sonra əvvəlki işə qayıtdım, atamı öldürdüm, qoşun-ləşkər mənə tabe oldu, indi düz bir ildir ki, mən onlara padşahlıq eləyirəm. Mən yatmışdım (sonın barəndə fikirləşirdim), yuxuda gördüm ki, sən Canşahın adamlarıyla vuruşursan, belə olanda, tez yuxudan ayladım, bu min nəfər maridi götürüb, özümü sənə çatdırıldım". Qərib işin bu cür düz göldiyinə mal qaldı, sonra Canşahın da pullarını, onun adamlarının da pullarını götürdü, səhərə öz adamını hökmədar qoydu.

Maridlər pulları da, Qəribi də götürüb getdilər, gecəni səhərəcən heç yerdə yox, Zalzalin səhərində yatdılar. Qərib şah Zalzalin yanında nə az, nə çox, düz altı ay qonaq qaldı, sonra o öz məmləkətinə getmək istədi. Onda Zalzal hədiyyələr gotirdi, üç min maridi göndərdi ki, gedib gürçü səhərindən pulları gotırsınlar, onlar da gedib gotırdılar, Zalzal hədiyyələri Canşahın pullarının üstünlər qoydu. Sonra Zalzal marid-

lərə ətarf elədi ki, hədiyyələrlə pulları götürüb getsinlər, Zalzal özü de Qəribi götürüb getdi, onların hamisini İsbənir əl-Mədayına tərəf yollandılar, həlo gecəyəri olmamış ora çatdılar. Qərib aşağı baxanda nə görə yaxşıdır? Gördü ki, şəhəri qoşun dörd dövrəyə alıb, özü də bu qoşun elə çoxdur ki, elə bil ucu-bucağı görünməyən dəniyidir. Belə olanda Qərib Zalzaldan soruşdu: "Qardaşım, şəhəri niyə dörd dövrəyə alıblar, bu qoşunlar haradan göliblər?" Sonra Qərib sarayın damına enib arvadlarını səslədi: "Ya Kövkəb əs-Səbah, ya Məhdiyə!" onlar bu səsi eşidib yuxudan ayıldılar, karıxbıq qaldılar, sonra soruştular: "Gecənin bu vaxtında bizi səsləyən kimdir?" Qərib də onların cavabında dedi: "Mənəm, sizin sahibiniz, əcaib işlər görən Qəribəm". Hər iki arvad öz sahiblərinin səsini eşidəndə çox şad oldular, kənizlərlərə hərəməgələri da çox şad oldular.

Qərib damnan düşdü, arvadlar onun üstüne cumub şadlıqlarından hay-küy salıb sarayı başlarına aldılar, qoşun başçıları öz yataq otaqlarından gölib soruştular: "No olub?" Sonra saraya girib hərəməgələrinə dedilər: "Olmaya kənizlərdən biri doğub?" Hərəməgələri da onların cavabında dedilər: "Yox, doğan yoxdur, ancaq şad olun, Qərib şah gölib".


Bu xəbəri eşidən omirlər çox şad oldular, Qərib arvadlarla salamlaşış görüşündən sonra çıxıb öz yoldaşlarının yanına gəldi, yoldaşları onu görən kimi hər yandan üstünə töküllüşüb, Allaha dua əleyə-əleyə onun əl-ayağını öpməyə başladılar. Sonra Qərib padşahlıq taxtında əyləşdi, öz yoldaşlarını çağırtdırdı, onlar gölib dövrəsində əyləşdilər, Qərib, şəhəri dörd dövrəyə alan qoşunların kim olduğunu, nə istədiklərini onlardan soruştı, yaxın adamları cavabında dedilər: "Padşah sağ olsun, onlar üç gündür ki, bizi dörd dövrəyə alıblar, onların arasında cinlər də var, adamlar da. Özü də bilmirik ki, onlar bizdən nə istəyirlər, həlo biz onlarla nə vuruşmuşuq, nə də danışq aparmışq". Onda Qərib dedi: "Sabah onlara namə göndərib nə istədiklərini bilirok". Qəribin yaxın adamları dedilər: "Onların padşahının adı Murad-Şahdır, onun ixtiyarında yüz min süvari, üç min piyada qoşun, iki yüz də cin var".

Bu qoşunun bura gəlməyinin səbobi isə böyük ohvalat idi..."

Şəhrizad bu yerdə sohörin açıldığına görüb nağılı yarımcıq qoydu.

¹ Hərəmhanada belə şadlıq, hay-küy adoton uşaq doğulanda olduğuna görə onlar belə güman edirlər.

678-ci gecə



Elo ki altı yüz yetmiş səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlor ki, bu qoşunun İsbənir şəhərinə gəlməyinin səbobi böyük ohvalat id! Bax, həmin əhvalat belə olmuşdu. Şapur şah qızını iki nəfərlə göndərib onlara deyəndə ki: "Aparın onu Ceyhun çayına atın boğulsun" – onlar şah qızıyla bayırı çıxıb ona dedilər: "Çıx get öz yolunla, atanın gözüne görünmə, yoxsa o bizi də, səni də öldürər". Foxri-Tac karıxbıq qaldı, bilmədi hara getsin, çarəsiz qalıb yola düzəldi, gedə-gedə dedi: "Ay Qərib, haradasan, bir mənim halımı görüydin ki, nə gündəyəm!"

Foxri-Tac baş götürüb getdi, bu torpaq sənin, o torpaq mənim, bu dərə sənin, o dərə mənim, axırdı gölib bir vadıya çatdı, bura başdan-başa ağaçlıq idı, hər tərəfdə arxlarda su şırıhsırla axırdı, vadinin ortasında bir qəsr vardı, onun sütunları elə uca idi ki, az qalırdı başları buluda dəysin, xülasə, bura lap elə bil cənnət idi. Foxri-Tac həmin qoşro tərəf getdi, içəri girində nə görə yaxşıdır? Gördü ki, qoşrin içincə ipək xolçelər döşənib, hər yanda çoxlu qızıl-gümüş, qab-qacaq düzülüb, hom də gördü ki, burada yüz nəfər kəniz var, özü də bu kənizlər elə gözəl, elə göyçəkdilər ki, yemə-içmə, onların xottu-xalına, gül camalına tamaşa elə. Zənəb baxıb gördü ki, kənizlər qaravaşdırılar. Bu kənizlər Foxri-Tacı görəndə, onu cinniyyələrdən biri hesab əloyıb ayağa qalxdılar. Sonra da ondan kim olduğunu soruştular, Foxri-Tac cavabında dedi: "Mən İran şahının qızıyam". Bunu deyib başına golən ohvalatı əvvəldən axıracan, yerli-yerində onlara noql elədi. Kənizlər Foxri-Tacın başına golən ohvalatı eşidəndə, onun dördündən qom döryasına batıldılar, ona toxraqlıq verməyə başlayıb dedilər: "Özünü ələ al, heç ağlayıb-zad eləmə: yemək-içmək, pal-pallar sarıdan korluq çökəmə-yəoksən, biz hamımız sona qulluq əloyəcəyik". Foxri-Tac onlara razılıq elədi, sonra kənizlər gedib ona yemək gotirdilər, o doyunca yedi. Yeyib qurtarandan sonra Foxri-Tac kənizlərdən soruştı: "Bos bu qoşrin sahibi, sizin ağanız kimdir?" Kənizlər də onun cavabında dedilər: "Bizim sahibimiz Salsal ibni Dal şahdır, o, ayda bir doşo bir gecəliyə bura gəlir, sohör də cin tayfalarını idarə etməyə gedir".

Fəxri-Tac beş gün konizlörin yanında qalandan sonra bir oğlan uşaqlı doğdu, özü do bu uşaq elo gözlə, elo göyçök idi ki, aya deyirdi son çıxmə, mən çıxmı, günü deyirdi son çıxmə, mən çıxmı. Uşağın göbəyini kəsdiłor, qaş-gözüñü surmə çökdilər, adını Murad-Şah qoydular. Uşaq öz anasının dizləri üstə böyüüməyo başladı, bir neçə gündən sonra Salsal şah kağız kimi ağappaq, bürç kimi hündür bir fil üstündə gəldi, onun dörd torofində cın dəstələri vardi. Padşah golib saraya girdi, yüz nəfor konizi onun qabağına çıxdı, onlar oyılıb yeri öpdülər, Fəxri-Tac da konizlörin arasında idi. Padşah Fəxri-Tacın görəndə kənizlərdən soruşdu: "Bu qız kimdir?" Kənizlər də onun cavabında dedilər: "Farsların, türklərin, deyləmilərin padşahı Şapurun qızıdır". Bunu eşidən padşah soruşdu: "Onu bura kim getirib?" Belə olanda, kənizlər Fəxri-Tacın başına gələn əhvalatı əvvəldən axıracan, yerliyərində ona noql elədiłor. Padşah Fəxri-Tacın əhvalatından xəbərdar olanda qəm dəryasına batıb dedi: "Qəm eləmə, oğlun böyüyüb yekə oğlan olanaçan səbir elo; elo ki oğlun böyüdü, onda mən qoşun götürüb İranın üstüne gedəram, atanın boynunu vuraram, sənin oğlunu fars, türk və deymilərin şahlıq taxtında oturdaram".

Padşahın bu sözlərini eşidən Fəxri-Tac ayağa qalxıb onun əlindən öpdü, dua eləyib ona uzun ömr arzuladı; Fəxri-Tac orada ömr sürdü, oğlunu padşahın uşaqlarııyla bir yerde böyüdürdü.

Uşaqlar at surməyə, ova-şikara çıxmaga başladılar, Fəxri-Tacın oğlu heyvanları ovlamağı yönərib şirləri ovlayır, onların otını yeyirdi, odur ki, onun üroyi daşdan da möhkəm olmuşdu. Elo ki onun on beş yaşı tamam oldu, o özünü təniyib anasından soruşdu: "Ana can, mənim atam kimdir?!" Anası da cavabında dedi: "Ay bala, sənin atan İraqın padşahı Qorib şahdır, mən də farsların padşahının qızıyam".

Sonra Fəxri-Tacın başına gələn əhvalatı əvvəldən axıracan, yerliyərində oğluna noql elədi; oğlan anasının əhvalatından xəbərdar olub soruşdu: "Məgor mənim babam əmr eləmişdi ki, sənin də, mənim atam da öldürsünərlər?" Fəxri-Tac da cavabında dedi: "Bəli, əmr eləmişdi öldürsünərlər". Anasının bu sözünü eşidən Murad-Şah ucadan dedi: "Ana can, mənə verdiyin südə and olsun ki, mən sənin atanın şəhərinə gedəcəyəm, onun başını kəsib sənənə gotirəcəyəm".

Oğlunun bu sözlərini eşidəndə anası çox şad oldu..."

Sohrizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

679-cu gecə



Elo ki altı yüz yetmiş doqquzuncu gecə oldu, Şohrizad nağılin dahili danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, Fəxri-Tacın oğlu Murad-Şah bir yerdə böyüdüyü iki yüz maridələ ata minib yola düşdü, onlar qobilələrə basqın eləyo-eləyo, yol koso-koso o vaxtəcan yol getdiłor ki, Şiraz torpaqlarına yaxınlaşdılar. Onlar Şiraz şəhərinə hücum elədiłor, Murad-Şah padşahın sarayına girib elo taxtda əyloşdiyi yerde onun başını bədonindən ayırdı, padşahın qoşunundan çoxlu pəhləvan öldürdü, sağ qalan qoşun əhlə qışqara-qışqara dedi: "Aman ver, aman ver!" Onlar aman istəyib Murad-Şahın dizlərini öpməyə başladılar. Murad-Şah sağ qalan qoşun əhlini saydı, gördü ki, on min atlıdır; onlar atlarına minib onun qulluğunda hazır dayandılar; sonra onlar Bolxə¹ getdiłor, oranın padşahını öldürdüklər, qoşununu da qırıldılar, şəhərin camaatını özlərinə tabe elədiłor. Sonra da Nureynə torof getdiłor, indi Murad-Şahın otuz min qoşunu vardi. Nureynin hökmədəri öz xoşuna onların qabağına çıxıb pul, nadir şəyler verdi, o da otuz min qoşunla Murad-Şaha qoşulub getdi. Onlar yol alıb İran Somor-qəndino torof getdiłor, ora çatıb bu şəhəri də aldılar, sonra da Ohlata torof gedib onu da aldılar. Sonra onlar bu şəhərdən çıxıb yola düşdülər, qabaqlarına çıxan şəhərləri bir-bir aldılar, belə olanda, Murad-Şahın qoşunu elo çoxaldı ki, daha no deyim, həm do Murad-Şah şəhərlərdə ola keçirdiyi pulları, nadir şəyler qoşun əhlinə paylayırdı, odur ki, igidiyyinə, olaçıqlığına görə onlar Murad-Şahın xatırını çox istoyırdılar. O, öz qoşunuyla golib İsləbnir əl-Mədayinə çatanda dedi: "Bir az gözləyin, mən qoşunumun qalanını da gotirib, babamı tutub anamın hüzurunda dayandırıram. Onun boynunu vurdurub, anamın üroyini rahat elərəm".

Sonra o bir neçə adam göndərdi ki, gedib anasını gotirsınlar, buna görə do üç gün dava olmadı. Elo bu vaxt Qorib gəldi, Zalzal da qırıq min maridələ onunla borabor gəldiłor, maridələr pulları, bəxşişləri gotirirdiłor,

¹ Murad-Şahın qoşunlarının keçdiyi yol olduqca qoriba təsvir edilir. Onlar Amu Darya çayının konarında yerləşən Bolxən Urmıya gölünün yaxınlığında balaca Nureyn şəhərinə yollanırlar, sonra Somorqəndə girirlər, oradan da Vən gölünün yaxınlığında Ohlata gedirdiłor ki, nohayot, Dəclə çayının sahilində yerləşən "İsləbnir"ə golib çıxırlar.

Qərib şəhəri dövrəyə alan qoşunların kimlər olduğunu, haradan gəldiklərini soruşanda, cavabında dedilər: "Onların kimlər olduğunu, haradan gəldiklərini bilmirik, özü də onlar üç gündür gəliblər, ancaq bizimlə vuruşmurlar, biz de onlara cəngə girmirik".

Fəxri-Tac gəlib çıxdı, oğlu Murad-Şah onu bağırna basıb dedi: "Sənin atanın hüzuruna gətirənəcən öz çadırında əyloş". Fəxri-Tac da hər iki dünyani, yeri, göyü yaradan bir olan Allaha dua eləməyə başladı ki, oğluna kömək olsun. Elə ki səhər açıldı, Murad-Şah atına süvar oldu, iki yüz marid sağında, bəni-adəm padşahları solunda dayandılar, davanın başlandığını xəbər verən təbiller çalındı. Qərib təbillerin səsini eşidən kimi atına minib sürdü, öz adamlarını səsləyib cəngə çağırıldı, cincələr onun sağında, adamlar solunda dayandılar. Murad-Şah əynində dəmir paltar, silahlı-əsləhəli qabağa çıxdı, atını bir sağa, bir sola sürüb qışqıra-qışqıra dedi: "Ay camaat, mənim meydanıma heç kəs yox, sizin padşahınız çıxsın! Əgər o moni bassa, hər iki qoşunun hökmədəri olacaq, əgor mən onu bassam, başqası kimi onu öldürəcəyəm".

Elə ki Qərib şah Murad-Şahın bu sözlərini eşitdi, nərə çəkib dedi: "Ay ərob iti, rödd ol!" Onlar atlarını sürüb bir-birinin üstünə cumdular, o vaxtacan nizəylə vuruşdular ki, nizələri sindi, sonra qılıncla o vaxtacan vuruşdular ki, qılıncları küt olub kəsərdən düşdü, bu minval ilə onlar düz günortayacak gah meydana qaydırıb gəldilər, gah meydandan çəkiltilər, gah bir-birinə yaxınlaşdılar, gah geri çəkildilər. Onların atları gücdən düşüb yerə yixildilər, belə olanda onlar piyada bir-birinin üstünə yeriyb əlbəyaxa oldular, Murad-Şah birdən Qəribin üstünə cumdu, yapışış onu göya qaldırdı, elə yera çırpımaq istayırdı ki, Qərib onun qulaqlarından tutub elə bərk dardı ki, Murad-Şahın gözlərinə qaranlıq götürdü, elə bil yerlə-göy qaranlıq zülmət oldu, o var gücü ilə bağırıb dedi: "Ay pəhləvanlar pəhləvanı, mən sənə tabeyəm, sənin himayəndəyəm!" Belə olanda, Qərib onun əl-qolunu bağladı..."

Şəhrizad bu yerdə sahərin açıldığını görüb nağılı yarımcı qoydu.



680-ci gecə

Elə ki altı yüz sekseninci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, Qərib şah Murad-Şahın qulaqlarından tutub dartanda, Murad-Şah qışqırıb

dedi: "Ay pəhləvanlar pəhləvanı, mən sənə tabeyəm, sənin himayəndəyəm!" Belə olanda, Qərib onun əl-qolunu bağladı, Murad-Şahın əlaltısi olan maridlər cumub onu xilas eləmək istədilər, bunu görən Qərib min nəfər maridlə onların üstünə cumdu, Murad-Şahın maridlərini tutmaq istayırdılar ki, elə bu dəmdə onlar qışqıra-qışqıra dedilər: "Aman verin, aman verin!" Sonra da silahlarını yero tökdülər.

Qərib gəlib öz çadırında əyloşdi (bu çadır saf qızılla işlənmiş, ləlcəvahiratla, daş-qasıla haşıyələnmiş yaşıl ipəkdən idi), əmr elədi ki, Murad-Şahı hüzuruna gətirsinlər, elə o dəqiqə gedib Murad-Şahı gətirdilər. O, zəncirləndiyindən, ayaqları buxovlandırdıdan atıla-atıla gəlirdi. Murad-Şah Qəribi görəndə, utandığından başını aşağı saldı. Qərib üzünü ona tutub soruşdu: "Ay ərob köpəyi, sən belə ağız-burunu olmusan ki, şahlara hücum eləyib onlara vuruşmağa girişirsin?" Murad-Şah da cavabında dedi: "Padşah sağ olsun, keç günahımdan, məni bu işə vadar eləyən əhvalat var". Murad-Şahın bu sözünü eşidən Qərib ondan soruşdu: "O nə əhvalatdır?" Murad-Şah da cavabında dedi: "Padşah sağ olsun, bil və agah ol ki, mən atamla anamın intiqamını farsların padşahı Şapurdan almağa gəlmişəm; Şapur atamla anamı öldürmək istəmişəm, ancaq anam xilas olub, amma atamın öldürülüb-öldürülmədiyini bilmirəm".

Murad-Şahın bu sözlərini eşidən Qərib ucadan dedi: "Allaha and olsun ki, mən sənin günahından keçdim! Ancaq de görün sənin atan, anan kimdir, atanın, ananın adı nədir?" Murad-Şah da cavabında dedi: "Atamın adı Qəribdir, o, İraqın padşahıdır, anamın adı Fəxri-Taçdır, o farsların padşahı Şapurun qızıdır". Qərib onun bu sözlərini eşidində qışqırıb özündən getdi. Tez onun üzünü gülləb səpdi, o ayılıb Murad-Şahdan soruşdu: "Deməli, sən Qəribin Fəxri-Taçdan olan oğlusun?" Murad-Şah da cavabında dedi: "Bəli, Qəribin Fəxri-Taçdan olan oğluym". Belə olanda, Qərib ucadan dedi: "Sən igid pəhləvan oğlu, igid pəhləvansan! Tez olun, oğlumun zəncirini açın!"

Sahimlə əl-Qaylacan yaxın gedib Murad-Şahın əl-qolunu açıtlar. Qərib oğlunu bağırna basdı, sonra öz yanında əyloşdırıb soruşdu: "Anan haradadır?" Murad-Şah da cavabında dedi: "Mənim çadırımdadır". Onda Qərib dedi: "Get onu mənim yanımı götür!" Murad-Şah ata minib öz çadırlarına törf getdi, adamları onun qabağına çıxdılar, onu sağ-salamat görüb çox şad oldular, işin nə yerdə olduğunu ondan soruşdular, o da ucadan dedi: "İndi sorğu-sual vaxtı deyil!" Murad-Şah anasının yanına girib əhvalatı ona nəql etdi, Fəxri-Taç buna elə şad oldu ki, daha nə deyim!

Murad-Şah onu götürüb atasının yanına apardı, onlar qucaqlaşdırılar, təpişdiqlarına çox şad oldular, Fəxri-Tac da, Murad-Şah da islam dininə iman gətirdilər, onlar islam dininə iman gətirməyi öz qoşunlarına teklif elədilər, qoşun əhli də hamiliqliq sidq-ürəkden Allaha iman gətirib ona dua elədilər, Qərib onların dönüb müsəlman olduqlarına çox şad oldu. Sonra o, Şapur şahla onun oğlu Xirad-Şahı hüzuruna gətirdi, gördük-ləri günah işlərə görə onları məzəmmət elədi, sonra da islam dininə iman gətirməyi onlara təklif elədi; onlar islam dininə iman gətirmək-dən boyun qaçırdılar, onda Qərib onların hər ikisini şəhər darvaza-sında çarmixa çəkdirdi.

Şəhər camaati çox şad olub şəhəri bəzəməyə başladılar, onlar Xosrovlarının tacını Murad-Şahın başına qoyub onu farsların, türklərin və deyləmilorın padşahı elədilər. Qərib şah öz emisi əd-Damiq şahı İraqa hökmədar göndərdi, bütün torpaqlar, qullar ona tabe oldular. Qərib öz padşahlığında ömür süründü, rəiyyətlə ədalətlə rəftar eləyirdi, rəiyyət də onu çox istəyirdi. Kefləri pozan, Məclisləri dağıdan gələnəcən onlar beləcə şad-xürrəm ömür sürdürülər. Həmişə var olan, öz yaratdığı qul-larına rəhm eləyən Allah-təalanın kərəminə şükür olsun.

Qəriblə Əcibin hekayətindən bizi gəlib çatan elə budur.

Zıtba ilə Rəyyyanın əhvələti

Bela də rəvayət eləyirlər ki, Abdullah ibn Mamar ol-Qeysi deyib: “Mən filan ildə həccə getdim, Məkkəni ziyarət eləyəndən sonra Mədinəyə getdim ki, peyğəmbər salavatullahın qəbrini ziyarət eləyim.

Günlərin bir günü mən gecə bağda, peyğəmbərin qəbriyle mün-bərin arasında oturmuşdum, birdən zəif səslə zariyan bir adamın səsini eşitdim. Diqqətlə qulaq asanda nə eşitsəm yaxşıdır? Eşitdim ki, həmin adam deyir:

“Göyərçin naləsi ağıladır səni,
Doldurur qəlbina qəmi-qüssəni.

Yoxsa xoyalımı alt-üst eləyən
O nazənin qızı xatırladın sən?

Ey dəndlilər üçün uzanan gecə,
Gör o gənc əzabdan üzülüb necə.

Eşqə yanaların yuxusunu sən
Alırsan, ey gecə, bil ki, əlindən.

O ay şahiddir ki, o ay üzlünün
Məhəbbəti ilə düşmüşəm üzgün.

Sevgi alanadək canımı əldən
Aşıq olduğumu bilmirdim, ah, mən!”

Sonra səs kəsildi, mən bu səsin haradan goldiyini bilmədim. Bu işə mat-məottəl qalıb oturmuşdum ki, birdən həmin adam yenə zarı-mağşa başlayıb bu şeri oxudu:

“Rəyyyanın saçları gecədən qara.
Teysimi göründü sona aşkar!”

Onun eşqi ilə qaçıbdır yuxsun,
Görünəcə teyfini sarsıldı ruhun.

Dalğalı dənizə xeyli bənzəyən
Gecəni səsləyib belə dedim ki:

“Səhərdən nur uman bu aşiq gəncə
Əziiyyət verirsen, ey uzun gecə”.

Gecə: “Etmə, – dedi, – məndən şikayət,
Məhəbbətdir üzən səni, məhəbbət”.

İbn Mamar nəql eləyib deyirdi: “Mən ayağa qalxıb səs gələn səmtə getdim, şeri oxuyan adam axırınca beytə çatmamışdı ki, mən onun yanında dayandım. Gördüm ki, şeri oxuyan hələ üzünə tük gəlməmiş bir cavandır, gözlərindən axan yaş onun yanaqlarında iki iz salıb, özü də bu cavan elə gözəldir ki, elə bil ondördəcəlik aydır...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoymuş.



Elə ki altı yüz səksən birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Abdullah ibn Mamar əl-Qeysi deyirdi: “Mən ayağa qalxıb səs gələn səmtə getdim, şeri oxuyan adam axırınca beytə çatmamışdı ki, mən onun yanında dayandım. Mən nə görəm yaxşıdır? Gördüm ki, şeri oxuyan hələ üzünə tük gəlməmiş bir cavandır, gözlərindən axan yaş onun yanaqlarında iki iz salıb, özü də bu cavan elə gözəldir ki, elə bir ondördəcəlik aydır; belə olanda, mən ona dedim: “Sən çox gözəl cavansan!” Cavan da məndən soruşdu: “Ay bəni-adəm, bəs sən kimsən?” Mən də cavabında dedim: “Mən Abdullah ibn Mamar əl-Qeysiym”. Cavan da soruşdu: “Sənə bir kömək-zad lazımdır mı?” Onun bu sözünü eşidib cavabında dedim: “Mən bu gecə bağda oturmuşdum, sənin səsin-dən başqa heç bir şey mənə narahat etmirdi. De görüm sənin dərdin nədir? Mən ləp canımı qoyub səni dərd-bələdan qurtaram”. Onda cavan oğlan dedi: “Əyloş”. Elə ki mən oylaşdım cavan oğlan dedi: “Mən Utba ibn əl-Cabban ibn əl-Münzir ibn əl-Camux əl-Ənsariyəm. Mən Məscidi-Qubaya gəlib namaz qılmağa, səcdəyə getməyə başla-

dım, sonra kənara çökildim ki, dindarlıq eləyim; birdən bir dəstə arvad goldı, bunlar elə gözəl, elə göyçək idilər ki, aya deyirdilər sən çıxmə, biz çıxaq, güñə deyirdilər sən çıxmə, biz çıxaq; özü də onların arasında bir qız vardı; o elə gözəl, elə göyçək idi ki, yemo-içmə, onun xottü-xalına, gül camalına tamaşa elə. Bu qız mənim yanında ayaq saxlayıb dedi: “Ya Utba, səninlə yaxınlıq ələmək istəyən bir qızla yaxınlıq elərsəmimi?” Bunu deyib qız çıxiş getdi, daha onun nə sorağıni eşitdim, nə də izinə düşdüm. Bax indi mən qom doryasına batıb bir yerdə qorar tuta bilmirəm!” Bunu deyib cavan qışkırdı, qoşş eləyib bihüy yero sərıldı, ayılanda onun gül camalı elə sapsarı saralmışdı ki, elə bil varsə¹ boyamışdır. O, ayılan kimi bu şerî oxudu:

“Ürəyimin gözü görür səni uzaqdan,
Görən, sən də görürsən mi məni uzaqdan?

Sənsiz yanır könlüm-gözüm, ruhum, canım da
Yanındadır, – xatırınsə mənim yanında.

Cənnət bağı öz qoynuna alsa da məni,
Ömrüm orada qara geyər, görmərəm səni”.

O, şeri oxuyub qurtaran kimi mən ona dedim: “Ya Utba, ay qardaşoğlu, Allahın yoluna qayıt, ona dua elə, yalvar ki, sənin günahlarından keçsin. Axi belə ələməsən, axırot dünyasında min özəba düçər olacaqsan”. Ancaq o, cavabında ucadan dedi: “Bu mümkün olan iş deyil. Küs-düm gülü yığanlar qayıtmayınca mən rahat olmayacağam”². Mən səhər açılacaq onun yanında qaldım, səhər açılanda dedim: “Dur gedək məscidə”. Biz günorta namazını qılanan məsciddə oturduq, birdən arvadlar goldılar, ancaq həmin qız onların arasında yox idi. Onlar Utbayə dedilər: “Ya Utba, səninlə yaxınlıq ələmək istəyən qız barosunda fikrin nədir?” Onların bu sözünü eşidən Utba soruşdu: “Ona nə olub?” Arvadlar da cavabında dedilər: “Atası onu götürüb əs-Samavaya aparıb”. Belə olanda mən arvadlardan soruşdum ki, qızın adı nədir. Onlar da dedilər: “Əl-Qitrif əs-Süleyminin qızı Rəyyadır”. Bunu eşidən Utba başını qaldırıb bu iki beyti oxudu:

¹ Vars - bitkidir, onun şirosi sarı ronglı boyaq kimi işlədir.

² Yəni, heç vaxt rahat olmayıcam. Bu zorbi-mosol, küs-düm gülü yığmağı gedib qayıtmayan Anaz qobilisindən olan iki nofor barosundakı ofsanov olsaları.

"Röyya yola düşdü sohor zamanı,
Samava yollandı onun karvanı.

Feryadım no göyo siğır, no yero.
Kimdir göz yaşını mono borc vero?"

Onun bu beytlorunu eşidəndə mən dedim: "Ya Utba, mən özümlə çoxlu pul götürmüşəm, o pulları nocib kişilərə xərclemək istəyirəm. Alla ha and olsun, mən o pulları sənin gözünün qabağında xərclərəm ki, son öz muradına çatasan, lap şad olasan. Dur gedək Ənsarların möclisinə".

Biz Ənsarların yanına məsləhətə getdik, mən onların möclisinə girib salam verdim, onlar da mənim salamımı hörmətlə aldılar; onda mən soruştum: "Ay möclis əqli, siz deyə bilərsinizmi Utba nəqidir, onun atası kimdir?" Ənsarlar da cavabında dedilər: "O, orəb əmiridir". Belə olanda, mən dedim: "Bilin və agah olun ki, Utba məhəbbət bələsina düçər olub, istəyirəm siz mono kömək eləyəsiz, mənimlə bərəbor os-Samavaya gedəsiz". Ənsarlar da cavabında dedilər: "Baş üstə, itəot borcumuzdur!" Biz Utbayla getdik, həmin adamlar da bizimlə getdi, biz az getdik, üz getdik, dərə-təpə düz getdik, golib Bəni-Süleym qəbiləsinin düşərgəsino yaxınlaşdıq. Əl-Qitrif bizim harada dayandığımızı bilib tez-tələsik pişvazımıza çıxdı, yanımıza golib dedi: "Salaməleyküm, ya osilzadələr". Biz də ona dedik: "Əleykəssalam, biz sənin qonağıniq". Əl-Qitrif də dedi: "Gözüm üstə yeriniz var, qulluğunuzda hazırlam!" Sonra o atdan düşüb qullarına qışqırdı: "Ay qullar, yero düşün!" Qullar da atlardan düşdülər, yero xəlçə, həsir döşədilər, qoyun, qoç kəsməyo başladılar, ancaq biz ona dedik: "Sənin yanına bir ricaya gəlmmişik, ona əmol eləməyinco sənin çörəyini yeyən deyilik". Belə olanda, o soruştu: "Sizin ricanız nədir?" Biz də cavabında dedik: "Biz gəlmmişik sənin nocib qızınızı şan-şöhrət, osil-nocəbatlı Utba ibn ol-Cabbən ibn əl-Münzirə nişanlayaq". Əl-Qitrif də dedi: "Ay qardaşlar! Nişanlamaq istədiyiniz qız özü öz sahibidir, mən gedib sizin nişanlamağa goldiyinizi ona deyərom".

Bunu deyib əl-Qitrif qozəbli-qozəbli ayağa qalxdı, Röyyanın yanına getdi, qızı onu qozəbli görüb dedi: "Ata can, no olub, son niyo belo bork qozəblənmison?" Əl-Qitrif də cavabında dedi: "Yanıma Ənsarlardan

¹ Ənsarlar — horfı monada "köməkçilər" deməkdir. İsləm tarixində, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət edəndə ona kömək eləyən mədinilərlərin nisəflərinə deyilir.

adamlar goliblər, onlar səni nişanlamaq istəyirlər". Atasının bu sözünü cəsidi Röyya dedi: "Onlar nocib adamlarıdır (Peyğəmbər salavatullah özü onların günahından keçsin). Məni kimə nişanlayırlar?" Əl-Qitrif də cavabında dedi: "Utba ibn əl-Cabbən ibn əl-Münzirə". Qız dedi: "Mən bu Utba barəsində eşitməmişəm ki, söz verəndə sözü üstə duran, həm də olloşib istədiyinə çatan adamdır". Qızın bu sözünü cəsidi əl-Qitrif ucadan dedi: "And içirom ki, səni ona ora verəməyəcəyim! Sonin onunla danışdırın bəzi-para sözləri mono çatdırıblar". Röyya da cavabında dedi: "Mən onunla danışmamışam, ancaq mən bilirom ki, Ənsarların sözü kobudcasına yero salınmayıacaq. Onlara rödd cavabını yaxşıqlıqla ver". Onda əl-Qitrif soruştu: "Necə rödd cavabı verim?" Röyya da cavabında dedi: "Başlığı çox istə, belədə onlar çıxıb gedərlər". Qızının bu sözünü cəsidi əl-Qitrif ucadan dedi: "Çox əgillü söz dedim!" Bunu deyib o tələsik evdən çıxdı, Ənsarların yanına golib dedi: "Qızımız razıdır, ancaq o özüñə layiq başlıq istəyir. Başlığı kim verəcək?" Abdulla həqəl edirdi ki, onun bu sözünü eşidib dedim: "Mən verəcəyəm!" Əl-Qitrif də dedi: Mən qızıma saf qızıldan mın dənə qolbaq. Həcordə¹ basılmış beş min dirham pul, min dəst libas, mil-mil paltar, beş qarın onbər² başlıq istəyirəm". Abdulla deyirdi ki, onun bu sözünü eşidib cavabında dedim: "Son deyən olsun; razısanmı?" Əl-Qitrif cavabında dedi: "Raziyam!"

Onda Abdulla Ənsarlardan bir neçə nəfəri Mədineyi-Münəvvoro göndərdi, onlar Abdulla həlin boynuna götürdüyü başlıq hamisini gotidilər. Belə olanda, çoxlu qoyun, qoç kosdılər, adamlar yeyib-içdilər. Düz qırx gün-qırx gecə şadlıq elədik.

Sonra əl-Qitrif dedi: "Götürün qızınızı aparın!" Biz qızı kəcavəyo oturdub apardıq, əl-Qitrif qızına otuz dəvəyo yükləmiş cehiz verdi. O, bizi xeyli yola salandan sonra xudahafızlışib geri qayıtdı, biz az getdi, üz getdi, dərə-topə düz getdi, golib Mədineyi-Münəvvorənin bir mənzilliyyinə çatdıq. Burada birdən atlılar bizo hücum elədilər (zənniməcə onlar Boni-Süleym qəbiləsindən idilər), Utba atını sürüb onların üstüne cumdu, bir neçə nəfəri öldürdü, sonra onu nizəyə vurdular, o, yana oyılıb yero yixıldı. Həmin yerin adamları bizo köməyo goldılar, bizo hücum eləyən atlıları qabaqlarına qatıb qovdular. Utba ömrünü Alla ha tapşırıdı. Onun öldüyüünü görəndə biz: "Vay, Utba!"

¹ Həcc — Conubi Orabistanda bir neçə sohor və kəndin adıdır.

² Onbər — adı oridilən oturlı maddədir. Emal edilib hazır olan onbər qurulmuş qoyun qarnında saxlanılır.

deyə-dəyə ağlayıb nalə-şivən qopardıq. Qız, Utba üçün nalə-şivən qopardığımızı eşidib özünü dəvənin üstündən yerə atdı, Utbanın üstüne yığılıb hönkür-höñkür ağlayıb bu şeri dedi:

“Dözüm dedim dözməmədim, təsəllim budur:
Səni toqıb edəcəkdir mənim də ruhum.

Ey sevgilim, sondən əvvəl, hamidan əvvəl
Gərək mənim bu canımı alaydı əcəl.

Ey sevgilim, bizdən sonra dostluqda heç kəs,
Bizim kimi can bir qəlbədə yaşıya bilməz”.

Qız birdən bərk qışqırıb ömrünü Allaha tapşırıdı. Biz onların ikisindən bir qəbir qazdıq, müsəlman qaydasında dəfn elədik; mən öz qohumlarımın torpağına qayıtdım, düz yeddi il orada qaldım, sonra Hicaza qayıtdım, Mədineyi-Münəvvərə ziyarətə gedib öz-özümə dedim: “Vallahi, mən hökmən Utbayla Rəyyanın qəbrini ziyarət eləməyə gedəcəyəm!”

Mən dediyim kimi də eləyib, Utbayla Rəyyanın qəbrini ziyarətə geləndə nə görsəm yaxşıdır? Gördüm ki, qəbrin üstündə hündür bir ağaç bitib, özü də bu ağaca qırmızı, sarı, yaşıl şəridlər bağlanmış. Belə olanda mən pirin sahiblərindən soruştum: “Bu pirin adı nədir?” Onlar da cavabında dedilər: “Adaxlıyla nişanlı piridir”.

Mən Utbayla Rəyyanın qəbri yanında bir gün-bir gecə qaldım, sonra çıxıb getdim, özü də bu, onun haqqında bildiyim axırıncı əhvalat idi, Allah onlara rəhmət eləsin!”

Ən-Nümanın qızı Hindin əhvalatı

Bələ rəvayət eləyirlər ki, ən-Nümanın qızı Hind elə gözəl, elə göyçək idi ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə. Onun belə gözəl, belə göyçək olduğunu əl-Həccac¹ xəbər verdilər, əl-Həccac pula qızırğanmayıb qızı nişanladı, başlıqdan əlavə kəbin kağızına iki yüz min dirhəm də talaq yazdırdı. O, qızın yanına gəldi, uzun müddət onun yanında qaldı, sonra günlərin bir günü əl-Həccac yenə onun yanına gəldi, gördü ki, qız aynaya baxa-baxa bu şeri oxuyur:

“Hind ərəb yurdunun cins madyanıdır,
Əfsus ki, onunla cütlöşib qatır.

Madyan doğularsa Allahdandı bu,
Qatır doğularsa, qatır oğluđu”.

Əl-Həccac qızın bu sözlərini eşidib geri qayıtdı, bir də Hindin yanına gəlmədi, əl-Həccacın onun sözlərini eşitdiyindən qızın xəbəri yox idi. Əl-Həccac onu boşamaq istədi, odur ki, Abdullah ibn Tahiri onun yanına göndərdi ki, onun kəbin-talağını versin. Abdullah ibn Tahir Hindin yanına gəlib dedi: “Əl-Həccac Əbu-Məhəmməd sənə deyir ki, iki yüz min dirhəm talağını alasan. Bax, mən pulları gətirmişəm, sənin kəbin-talağını verməyi o mənə həvalə eləyib”. İbn Tahirin bu sözlərini eşidən Hind dedi: “Ya ibn Tahir, bil və agah ol ki, biz onunla bir yerdə olmuşuq, ancaq vallahi, onunla birçoq gün olsun da xoş gün görməmişəm, biz ayrılsaq, mən heç vaxt peşman olmayacağam. Bu iki yüz min dirhəm pulu da canımı bu sakifə itinin əlindən qurtardığına görə sənə bağışlayıram”.

Bundan sonra həmin əhvalat əmirəlməminin Əbdülməlik ibn Mərvanın² qulağına çatdı: Hindin gözəl-göyçək, qədd-qamətli, şirindil,

¹ Əl-Həccac – oslu sakifə qobiləsindən idi. Mekkonin yaxınlığında olan Taif şəhəri ohalisinin oksoriyyətini onlar toşkil etirdilər.

² Əbdülməlik ibn Mərvan – Əməyilor sülaləsindən olan xəlifədir (685-ci ildən 705-ci ilədək xəlifi olmuşdur).

xumargöz olduğunu xəlifəyə xəbər verdilər, belə olanda, xəlifə ona elçi göndərdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



682-ci gecə

Ela ki altı yüz səksən ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, bu arvadın gözolliyi, qoşongliyi xəbəri əmirəlmöminin qulağına çatanda, o, həmin arvada elçi göndərdi. Arvad da ona namə yazdı, o, Allaha, Məhəmməd salavatullaha dua-sənədan sonra xəlifəyə yazdı: "Ya əmirəlmöminin, bil vo agah ol ki, bardaqdan köpək su içib".

Ela ki əmirəlmöminin arvadın göndərdiyi naməni oxudu, onun bu sözlərinə qohqəhə çəkib güldü, sonra da peygəmbər salavatullahın bu kəlamını ona yazdı: "Köpək sizin birinizin bardağından su içəndə, qoy həmin kos onu torpaqla yusun". Sonra da yazdı: "İşlənən yerin çirkini yuginən".

Ela ki Hind əmirəlmömininin yazdığı sözlori oxudu, gördü ki, daha onun sözündən çıxa bilməz, odur ki, ona bir namə yazdı, həmin namədə Allah-toalaya dua-sənədan sonra bunu yazdı: "Ya əmirəlmöminin, bil vo agah ol ki, mən bir şortlo kəbin kəsdirib sənə orə gedərəm. Əgər son soruşsan: "O no şortdır!" – Onda mən deyərəm: "Qoy əl-Həccac mənim kəcavəmi sən olan səhərə aparsın, özü də əynindəki paltarda, ancaq ayaqyalın olsun".

Ela ki Əbdülməlik bu naməni oxudu, qohqəhə çəkib güldü. Sonra əl-Həccaca namə göndərib əmr elədi ki, xanımın istəyinə əməl eləsin, əl-Həccac əmirəlmömininin naməsini oxudu, bir kələmə də söz deməyib razi oldu, onun əmrinə əməl elədi. Sonra əl-Həccac Hindin yannına adam göndərib ona hazırlaşmağı əmr elədi. Hind də şey-süyüň yiğib kəcavəyə mindi, əl-Həccac öz adamlarıyla yola düzəldilər, az getdiłər, çox getdiłər, gəlib Hindin darvazası ağızına çatdılar. Elə ki Hind kəcavədə, dörd torosunda könizlərlə xəcolor yola düşdü, əl-Həccac ayaqqabılırlarını çıxarıb dəvənin yuyonindən yapışdı, çökib onu apardı. O, Hindin yanına gedirdi, arvad onu olo salır, mosxoroy qoyurdu, arvadla, könizlərlə borabor ona gülürdü. Sonra o, kisəkəş arvada dedi: "Gəcavənin pardosını qaldır". Kisəkəş arvad da kəcavənin pardosını qaldırdı;

belə olanda, Hind əl-Həccacula üz-üzə bir-birini gördülər, onda əl-Həccac bu şeri oxudu:

"Ah, Hind! Gülürson gül; unutma ancaq,
Soni çox inlodib, qomyuşam oyaq".

Hind də onun cavabında bu iki beysi dedi:

"Canımı ölümündən qurtaran insan
Vari əldən çıxsa, yanmaz heç zaman".

Ölümü, mərozi yenəndən sonra,
Qovuşmaq asandır şöhröt, vara".

Hind xəlifənin səhərinə yaxınlaşanın onu olo salıb güldü, həmin səhərə varid olan kimi yero bir dinar atıb əl-Həccac dedi: "Ay dəvəçi, bizim bir dirhəmimiz yera düşdü, onu tap, bizi ver". Əl-Həccac yero baxıb bir dinarı gördü, odur ki, xanıma dedi: "Yerdəki bir dinardır". Belə olanda Hind ona dedi: "Yox, bir dirhomdır". Əl-Həccac da dedi: "Yox, bir dinardır". Onda Hind ucadan dedi: "Şükür olsun Allahın kəromina ki, düşən¹ dirhəmimizin əvəzino bizi dinar verdi. Onu bori ver!" Əl-Həccac bu sözü eşidib xəcalət çəkdi. Sonra o, Hindi əmirəlmöminin Əbdülməlik ibn Mərvanın sarayına apardı; xanım əmirəlmöminin yanına getdi, onun ən sevimli möşquqası oldu..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



683-cü gecə

Ela ki altı yüz səksən üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, ən-Nümanın qızı Hind əmirəlmömininin möşquqası oldu, ancaq bu əhvalat heç də İkriməyə Xüzeymənin əhvalatından qəribə deyil.

¹"Düşən" – bu sözün orjincə orijinalda "alçaq" və "loyaqsız" monaları var. Söz ləri belə işlətməklə Hind demək istəyir ki, Allah loyaqsız əl-Həccacın ovozını alıconab xəlifəni ona edir.

İkrimo ilə Xüzeymənin əhvalatı

Padşah sağ olsun, belə rovayot eloyırlar ki, omirəlmöminin Süleyman ibn Əbdülmolikin¹ vaxtında Boni-Əsəd qəbiləsindən Xüzeymə ibn Bişr adında bir adam var idi. O çox alicənab, xeyirxah idi, dostlarına hörmət eloyor, onlara əl tutardı: o qocalanacaq elo bu cür dost-aşnasına kömək elədi. Ancaq qoca vaxtında gördü ki, kömək elədiyi, ol tutduğu dost-aşnanın kömoyino ehtiyacı var. Onlar da bir müddət ona kömək elədiyilər, sonra tongo goldılar, daha ona kömək eləmədiyilər. Elo ki Xüzeymə dost-aşnasının ona kömək eləməkdən tongo goldıklarını gördü, o, arvadına (arvadı onun omisi qızı idi) dedi: "Ay omiqızı, mən görürüm ki, qardaşlarım tamam dəyişiblər, daha mənə kömək eləmək istəmirlər; mən bu qorara golmişəm ki, ölünocon evdən bayırə çıxmayım". Bunu deyib o, evin qapısını bağladı, evdə olan azuqo qurtaranacan dolandı. Elo ki azuqəsi qurtardı, Xüzeymə karixib qaldı, bilmədi nə eləsin.

Əl-Cozironin hökmərdarı İkrimo əl-Fəyyad or-Ribi Xüzeyməni tanrıydı. İkrimo bir dofo öz qonaq otağında oturmuşdu, birdən orada olan adamlardan biri Xüzeymə ibn Bişrin adını çokdı; belə olanda, İkrimo Əl-Fəyyad soruşdu: "Onun kəfi necodır?" Onun cavabında dedilər: "O, çox pis gündədir, evinin darvazasını bağlayıb, xanoşının olub, evdən bayırə çıxmır". Bunu eşidən İkrimo əl-Fəyyad dedi: "Xüzeymə ibn Bişr çox əliaqış, soxavotlı olduğuna görə bu gənə düşüb! Bu necə olan işdir ki, o özüne bir köməkçi, bir dayaq tapmayıb!" Onda orada olan adamlar dedilər: "O özüne nə köməkçi, nə də dayaq olacaq adam tapmayıb". Elo ki gecə oldu, İkrimo gedib dörd min dinar götürdü, onları bir torbaya qoydu, sonra omr elədi ki, atını yohorlosınlar, o, evdəki ləğərdən gizlinçə bayırə çıxdı, öz nökərlərindən birilərə getdi, nökəri pulları aparırdı. O, atını sürüb o qodər getdi ki, golib Xüzeymənin darvazası ağızına çatdı; elo ki golib Xüzeymənin darvazasına çatdı, pul torbasını nökərindən aldı, ona omr elədi ki, çıxiş getsin; İkrimo yaxınlaşdır darvazanı döyüd.

¹ Süleyman ibn Əbdülmolik – Əməvilər sülaləsindən olan xəlifədir (715-ci iləndən 717-ci ilədək xəlifə olmuşdur).

Xüzeymə golib darvazanı açdı, İkrimo torbamı ona uzadıb dedi: "Bunu al, işlərini sahmana sal". Xüzeymə torbamı aldı, gördü ki, o ağırdir, onda torbamı olindən yero buraxdı, atın cilovundan yapışib İkrimədən soruşdu: "Son kimson, canım sono qurban?" İkrimo do cavabında dedi: "Ay adam, bori bax, mən mogor geconin bu vaxtında ona görə golmişəm ki, özümü tanış verom, son do moni tanışyasın!" İkrimənin bu sözlərini eşidən Xüzeymə ona dedi: "Özünü mono tanış verməyinənə soni buraxan deyiləm". Belə olanda, İkrimo dedi: "Mən Cabir Asarat ol-Kiramam"². Xüzeymə dedi: "Bir az da açıq de!" İkrimo cavabında dedi: "Yox!" Sonra da atını sürüb getdi.

Belə olanda, Xüzeymə omisi qızının yanına golib dedi: "Şad ol, omiqızı, Allah bizo kömək oldu, ruzimizi verdi, Əgor torbadakılar dirhomdırı, onda çox puldur. Dur çarağı yandır". Arvadı cavabında dedi: "Çıraq çox uzaqdadır". Xüzeymə geconi sohərocon torbamı siğalladı dinarların bərkiliyini hiss elədi, ancaq o, inanmırkı ki, torbanın içindəkilər dinardır. Xüzeymə torbamı siğallamaqda olsun, indi sizə kimdən deyim İkrimədən. O, evo qayidanda nə görə yaxşıdır? Gördü ki, arvadı noso başa düşüb, onu soruşubdur. Ona deyəndə ki, İkrimo ata minib gedib, arvadı ondan şübhələnir. İkrimo golon kimi arvadı ona dedi: "Əl-Cozironin hökmərdarı gecədən xeyli keçəndən sonra tok, nökərsiz, hom də evdəki ləğərdən gizlico yalnız o biri arvadının, yaxud koninə yanına gedə bilər". İkrimo də onun cavabında dedi: "Bircə Allah şahiddir ki, mən heç birimin yanına getməyim". Onda İkrimənin arvadı orino dedi: "Nə üçün getdiyini mənə dəmiş". İkrimo də onun cavabında sakitə dədi: "Mən gecədən xeyli keçmiş ona görə getdim ki, heç kəs monim getməyimi bilməsin". Onun bu sözlərini eşidən arvadı ucadan dedi: "Sən hara getdiyini hökmən mənə deməlisən!" Belə olanda, İkrimo arvadından soruşdu: "Əgor mən sono açıb desəm, sırrı saxlasanım?" Arvadı da cavabında dedi: "Bölli, saxlaram". Onda İkrimo əhvalatı ovvoldən axıracan, yerli-yerində arvadına dəmişdi, sonra da ondan soruşdu: "İstoyırson, and da içim?" Arvadı cavabında dedi: "Yox, yox, ürəyim rahat oldu, sonin dediyinə inandım".

Bunlar burada qalsımlar, indi sizə kimdən deyim, Xüzeymədən, sohər o, bərcərinə hamisini verdi, işini sahmana saldı, sonra da Süleyman ibn Əbdülmolikin yanına getməyə hazırlaşış todarük görməyə başladı (Süleyman ibn Əbdülmolik həmin günlərdə Folostında idi).

² Cabir Asarat ol-Kiram – bu uydurma ad "alicənab adamların sohvını düzəldən" deməkdir.

Elo ki Xüzeymə golib xəlifonin qapısına çatdı, saray oyanlarından içəri girməyə izin istədi, saray oyanlarından biri Süleymanın yanına girdi Xüzeymənin qapıda dayanıb içəri girməyə izin istədiyini ona dedi. Xüzeymə alicənablılığı ilə məşhur idi, Süleyman da bundan xəbərdar idi.

O, Xüzeyməyə içəri girməyə izin verdi. Xüzeymə içəri girib xəlifələrə layiq ona salam verdi, belə olanda, Süleyman ibn Əbdülməlik ona dedi: "Ya Xüzeymə, son niyə bizdən uzaqlaşdırın?" Xüzeymə də cavabında dedi: "Əlim aşağı idi, pis gündə idim". Onun bu sözünü eşidən xəlifə soruşdu: "Bəs niyə golib bunu biza xəbər vermedin?" Xüzeymə də cavabında dedi: "Ya əmirəlməminin, bil və agah ol ki, günlərin bir günü mən evdə oturmusdum, gecədən keçmişdi, birdən gördüm kimso darvazamı döyüür, durdum darvazaya getdim, filan əhvəlat oldu". Sonra da o, həmin əhvalatı əvvəldən axıracaq, yerli yerində xəlifəyə danışdı; onun dediklərini eşidən Süleyman soruşdu: "Sən həmin adamı tanıyırsanmı?" Xüzeymə də cavabında dedi: "Ya əmirəlməminin, mən onu tanımadım, ona görə ki, libasını dəyişmişdi, özü də mən onun yalnız bu sözlərini eşitdim: "Mən Cabir Asarat əl-Kiramam". Onun bu sözlərini eşidən Süleyman Əbdülməlik çox maraqlandı ki, həmin adamin kim olduğunu bilsin, odur ki, dedi: "Əgər onu tanışsaydıq, xeyrxahlığına görə ona onam verərdik".

Sonra da o, Xüzeymə ibn Bişrə olom¹ verib ona İkrimə əl-Fəyyadın yerinə əl-Cozirənin hakimi toyin elədi. Xüzeymə də xəlifənin yanından çıxıb əl-Coziroya yollandı. O az getdi, üz getdi, dərə-təpə düz getdi, golib əl-Cozironin yaxınlığına çatdı, İkrimə də, əl-Cozirənin camaatı da onun pişvazına çıxdılar, iki hökmədar atlarını yan-yanaya sürdürlər, golib şəhərə varid oldular.

Xüzeymə Əmirlik Evinə düşdü, əmr elədi ki, İkrimədən təminat alınsınlar, haqq-hesab eləsinlər. İkrimədən haqq-hesab aldılar, aydın oldu ki, onun ayağında böyük miqdarda pul var, Xüzeymə də ondan təlob elədi ki, həmin pulları qaytarıb xozinəyə versin. Onda İkrimə dedi: "Mənim pulum yoxdur ki, onu qaytarıram". Xüzeymə də dedi: "Sən hökmən pulu qaytarmalısan". İkrimə də onun cavabında dedi: "Mənim pulum yoxdur, nə eləmək istəyirsinə, eləgınən". Belə olanda, Xüzeymə əmr elədi ki, onu zindana salsınlar..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoysu.

¹ Yəni canışın toyin etdiyi yerin horbi (təkcə mülki deyil) hakimiyyətini ona verdi.

684-ü gecə

Elo ki altı yüz sokşan dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot elçiyirlər ki, Xüzeymə əmr elədi ki, İkrimə əl-Fəyyadı zindana salsınlar, sonra da onun yanına adam göndərib təlob elədiyər ki, ayağında qalan pulu qaytarınsın. İkrimə də ona belə cavab göndərdi: "Mən viedanımı atıb pulu qoruyan adamlardan deyiləm. Nə istəyirsin eləgınon".

Xüzeymə də ayaqlarına kündə vurub onu zindana salmağı əmr elədi. İkrimə bir ay, bolxə də bir az çox zindanda qaldı, zindan onu əldən saldı, şəhərtərəfəni korladı. Onun zoif düşməyi xəbəri omisi qızına çatdı, bu xobərdən onun qanı qaraldı, odur ki, omisi qızı azad könizlərdən birini yanına çağırıldı, bu köniz çox ağıllı, dərrakəli idi; arvad ona dedi: "Elo bu saat əmir Xüzeymə ibn Bişr'in qapısına gedib ona deginən "Mənim ona sözümüz var". İşdir, kim səndən o sözü soruşa, cavabında deginən: "Mən onu heç kəso yox, təkcə əmirə deyəcəyəm". Elo ki əmir Xüzeymənin yanına girdin, ona deginən: "Bu nə işdir sən görürsən? Sən yaxşılıq elədiyinə görə Cabir Asarat əl-Kiramini zindana salıb ayağına kündə vurmusən".

Arvad ona tapşırılan işi gördü, Xüzeymə onan sözlərini eşidəndən var səsi lo ucadan dedi: "Vay mənim halima! Bu doğrudan həmin adamdır?" Arvad da onun cavabında dedi: "Bəli, həmin adamdır". Xüzeymə əmr elədi ki, atını götürsünlər; elo ki, atını götürüb yohorlədilər, o, şəhərin bütün oyanlarını öz yanına çağırıldı, onları da götürüb zindana getdi; zindanın darvazasına çatan kimi, darvazamı açıdlar; Xüzeymə də, onunla gölöv oyanlar da içəri girdilər, gördülər ki, İkrimə oturub, özü də o, çox dəyişib, döyüldüyü, incidildiyinə görə lap əldən düşübdür. İkrimə Xüzeyməni göründə utandı, xocalatından başını aşağı saldı, Xüzeymə onun yanına golib diz çökdü, onun boyunu queaqlayıb başını öpməyə başladı; belə olanda, İkrimə başını qaldırıb Xüzeymədən soruşdu: "Sən niyə belə elçiyirsin?" Xüzeymə də cavabında dedi: "Sənin xeyrxah işlərinə görə, bir də mənim onlarım əvvəzini pişiklik qıxmışığa görə belə elçiyim". Onda İkrimə dedi: "Allah bizi də günahımızdan, sənin də günahından keçsin!". Xüzeymə zindanbana

Əmr elədi ki, İkrimənin ayaqlarından kündəni açıb, onun özünün ayaqlarını kündəyə salsın. Onun bu sözlerini cədən İkrimə soruşdu: "Sən nə ələmək istəyirsən?" Xüzymə də cavabında dedi: "Sənin çəkdiyin əzabı mən də çəkmək istəyirəm". İkrimə ucadan dedi: "Səni Allaha and verirəm, belə iş görmə!" Sonra onlar birlikdə küçəyə çıxdılar, Xüzymənin evinə gəldilər; elə ki gəlib Xüzymənin evinə çatdılar, İkrimə onunla xudahafizləşib öz evinə getmək istəyəndə Xüzymə onu qoymadı. İkrimə ondan soruşdu: "Sən nə istəyirsən?" Xüzymə də onun cavabında dedi: "Mən səni bu kökdə evinə buraxa bilmərəm, səndən çox arvadından utanıram". Bunu deyib Xüzymə İkriməni öz evinə apardı, elə o saat əmr elədi ki, hamamı boşaltınlar, hamamı boşaldan kimi hər ikisi hamama girdi, özü də Xüzymə İkriməyə qulluq ələməyə başladı. Sonra onlar hamamdan çıxdılar, Xüzymə İkriməyə çox gözəl, bahalı libas verdi, onu ata mindirdi, həm də əmr elədi ki, ata çoxlu pul da yüksəsinlər. Xüzymə özü də İkriməyə onun evinə getdi, İkrimədən rica elədi ki, ona icazə versin, Xüzymə onun arvadına üzrxahlıq elədi, sonra da İkrimədən rica elədi ki, Süleyman ibn Əbdülməlikin yanına getsin; həmin günlərdə xəlifə ər-Rəmlədə¹ idi.

İkrimə onuna getməyə razı oldu, onlar birlikdə yola düşdülər, az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib həmin şəhərə çatdılar; elə ki gəlib şəhərə çatdılar, birbaşa Süleyman ibn Əbdülməlikin sarayına getdilər, saray əyanı xəlifənin yanına girib Xüzymə ibn Bışrin göldiyini ona xəbər verdi. Bu xəbəri eşidən xəlifə qorxdu, odur ki, ucadan dedi: "Məgər əl-Cəzirənin hökmətləri bizim əmrimiz olmadan gələ bilərmi! Yalnız böyük bir əhvalat olanda o, belə iş görə bilər". Odur ki, xəlifə Xüzyməni içəri buraxmağa izin verdi: elə ki Xüzymə içəri girdi, xəlifə salamını almamış ona dedi: Ya Xüzymə, sən nə xəbər gətirmisən? Xüzymə də cavabında dedi: "Ya əmirəlmöminin, şad xəbər gətirmişəm". Onda xəlifə soruşdu: "O nə şad xəbərdir?" Xüzymə də cavabında dedi: "Mən Cabir Asarat əl-Kiramın kim olduğunu öyrənmişəm, sən onun kim olduğunu bilmək üçün sinov gedirdin, odur ki, mən gəldim həmin adamın kim olduğunu deyim, səni şad eləyim". Xüzymənin bu sözünü eşidən xəlifə ondan soruşdu:

¹ Ər-Rəmlə — Fəlostinin on əhəmiyyətli şəhərlərindən biridir; bu şəhərin osasını o zaman Fəlostinin canişini olan Süleyman ibn Əbdülməlik qoymuşdur. O, xəlifə olandan sonra tez-tez gəlib orada qalırıdı.

"O adam kimdir?" Xüzymə də cavabında dedi: "İkrimə əl-Fəyyaddır". Elə ki Süleyman Xüzymənin bu sözünü eşitdi, İkriməyə yaxın gəlməyə izin verdi, İkrimə də ona yaxınlaşış xəlifəyə layiq ədəb-ərkanla ona salam verdi. Süleyman ona dedi: "Xoş gelmişən!" Onu şahlıq taxtına yaxın adam eleyib dedi: "Ya İkrimə, ona ələdiyin yaxlılığın əvəzində sən bələyə düşdün. Sənin nə dərdi-sərin varsa, sənə nə lazımsa, onları bir kağıza yaz". Elə ki İkrimə dərdi-sərini, ona lazım olanları kağıza yazıb verdi, xəlifə o saat əmr elədi ki, istediklərinin hamisini ona versinlər, kağızda yazdıqlarından başqa üstəlik on min dinar da pul, iyirmi sandıq libas verdilər. Sonra Xəlifə əmr elədi ki, onun üçün nizə gətirsinlər; nizəni gətişən kimi İkrimə üçün ona ələm sancıb onu əl-Cəzirənin, Ərməniyyə ilə Azərbaycanın canişini təyin elədi, sonra da İkriməyə dedi: "Xüzymənin işi indi sanın əlindədir, istəsən onu canişinliyində saxlayarsan, istəsən həmin vəzifədən çıxardarsan". İkrimə də cavabında dedi: "Ya əmirəlmöminin, mən onu öz vəzifəsində saxlayacağam". Sonra da İkrimə ilə Xüzymə mürəxxəs olub xəlifənin yanından çıxdılar.

Süleyman ibn Əbdülməlik xəlifə olan dövrə onlar Süleymanın canişini oldular.

Yunusla yad adaman shvalatı

Belo do rovayot eloyirlor ki, Hişam ibn Öbdülmolikin xolifoliyi dövründə Yunus adlı bir adam vardi, o, mirzilik eloyirdi, odur ki, ona Mirzo Yunus deyordilar, özü do o çox moşhur adam idi. Günlərin bir günü, o, Suriyaya soyahoto yola düşdü, özüylə do bir koniz götürdü, bu koniz elo gözöl, elo göyçök idi ki, yemo-içmo, onun xottuxalına, gül camalına tamaşa elo, oynindo gözöl libası vardi, özü do onun qiyomoti yüz min dirhom idi. Yunus Domoşqo yaxınlaşanda karvan gur sulu bir çəşmonin yanında köç saldı, Yunus çəşmonin yanında atdan düşdü, oturub kənizi ilə borabor çörök yedi, sonra xurma şorabı ilə dolu tulugu çıxartdı. Birdən gözöl-göyçök, şoroflı bir oğlan kürən at üstə Yunusa yaxınlaşdı, özü do onun yanında iki nəfər xacə vardi. Oğlan Yunusa salam verəndən sonra ondan soruşdu: "Allah qonağı isteyirsinmi?" Yunus da cavabında dedi: "Allaha da qurban, onun qonağına da". Belo olanda, oğlan Yunusun yanında atdan düşüb ona dedi: "Bizi do içdiyin içkiyo qonaq elo!" Yunus da qonağı doyunca içirtdi, onda oğlan Yunusa dedi: "Bizim üçün bir mahni oxusaydın, onda lap yaxşı olardı". Yunus oğlanın sözünü yero salmayıb bu beyti oxudu:

"Hamidan üstündü gözollük onda,
Xoşdur - yuxusuz da qalsam yanında".

Oğlan Yunusun oxuduğu bu beyti eşidib çox şad oldu, Yunus o vaxtacan oğlamı içirdi ki, oğlan omollı-başlı kefləndi, sonra Yunusa dedi: "Son kənizinə de, bir şey oxusun".

Koniz do bu beyti oxudu:

"Yandırıb o huri qolbimi yaxdı,
No aydı, no günoş, no şüy¹ budaqdı".

Qonaq qızın oxuduğu beyti eşidib çox şad oldu, Yunus da ona bir neço piyalı şorab verdi; oğlan axşam namazınan onun yanında qaldı, elo ki axşam namazını qılıb qurtardılar, oğlan Yunusdan soruşdu: "Son

bu şohoro niyo golmison?" Yunus da cavabında dedi: "Borcumu vermək, bir do işlərimi sahmana salmaq üçün golmişəm". Belo olanda, qonaq Yunusdan soruşdu: "Son bu kənizi mono otuz min dirhomə satarsanmı?" Yunus da cavabında dedi: "Allah mono kömək olsun, ruzimi artırsın"¹. Onun bu sözünü eşidən qonaq dedi: "Qırx minə razısan?" Yunus da cavabında dedi: "O pul borçlarımı çatar, ancaq özüm olıboş qalarım". Qonaq da dedi: "Mon onu olli min dirhomə alaram, bundan olavo sono libas, yol xoreci verorom, hom do no qodor burada qalsan, xorcın monim boynuma". Oğlanın bu sözlerini eşidib Yunus dedi: "Allah xeyir versin, qızı sono satdım". Qonaq ondan soruşdu: "Onun pulunu sabah sono çatdıraram, son mono etibar eloyib qızı verorsonmı özümələ aparı, ya sabah pulunu gotironocon o, sonin yanında qalsın?" Bir yandan kefli olduğuna görə, bir yandan oğlandan utandığını, hom do qorxduğuna görə Yunus dedi: "Mon sono etibar eloyıram, götür aparı onu, Allah sono xeyir versin". Yunusun bu sözünü eşidib oğlan nökərlərindən birinə dedi: "Qızı öz atına mindir, özün do oyloş tərkində, götür onu aparı".

Sonra oğlan öz atına mindi, Yunusla xudahafızloşdı, atını sürüb getdi; Oğlan gözdən itəndən bir qodər sonra Yunus özlüyündə fikirloşməyə başladı, hom do başa düşdü ki, kənizi satmaqdə böyük sohə eloyib. Odur ki, Yunus öz-özüño dedi: "Bu no iş idi mən gördüm? Mon niyo öz kənizimi tanımadığım, kim olduğunu bilmədiyim adama verdim. Lap tutaq ki, mən onu tanıyıram, mən indi gedib onu haradan tapım?"

O fikir-xoyal içinde sohər açılanaq beləcə oturdu, sonra durub sohər namazını qıldı, onun yoldaşları Domoşqo girdilər, o, yerindən torponmoyib fikir-xoyal içinde orada qaldı. Yunus o vaxtacan orada oturdu ki, gün onu yandırmağa başladı, belo olanda o, oturmaqdən lap tongo goldı, odur ki, durub Domoşqo getmək fikrinə düşdü, ancaq sonra öz-özüño dedi: "Mən durub şohoro getsəm, birdən onun qasıdi golər, məni burada tapmaz, onda mənim dordimin üstüne bir dord do qoyer".

O keçib divarın kölgəsində oyloşdi, gün batan çəği birdən homin oğlanın xacəlorindən biri at üstə onun yanına goldı. Yunus onu görən kimi çox şad olub öz-özüño dedi: "Mənim yadımı golmir ki, bu xacəni görəndə şad olduğum kimi, ömrümədə şad olum".

Xacən Yunusun yanına golib dedi: "Ay ağa, bizi çox gözləməli oldun". Yunus şadlığından ona heç bir söz demədi. Xacən sonra ondan

¹ Şüy - cavan, nazik budaq, zoğ

¹ Bu sözlerde Yunus nozakotlu başa salmaq istəyir ki, təklif elədiyi möbləğ azdır.

soruşdu: "Kənizi səndən alan o adamı təmizlənmə?" Yunus da cavabında dedi: "Yox, tanımırəm". Onda xacə Yunusa dedi: "O, ol-Valid ibn Səhəldir¹".

Yunus nəql eləyib deyirdi: "Mən yeno dinmədim, xacə mənə dedi: "Duraya, ata min". O, özü ilə bir at da gotirmişdi". Yunus da ata mindi, onlar o qədər getdiłor ki, gölib bir evə çatdırılar. Atdan düşüb həmin evə girdilər, kəniz Yunusu görəndə dik qalxıb onun qabağına çıxdı, ona salam verdi, Yunus ondan soruşdu: "Səni alan adamlı işiniz necədir?" Qız da cavabında dedi: "O, bu otağı mənə verib, özü də əmir eləyib ki, mənə lazımlı olan hər şeyi versinlər". Yunus konizin yanında azca oturmuşdu ki, birdən ev sahibinin xəcosi gölib ona dedi: "Duraya!" Yunus ayağa qalxdı, xacə onu öz ağasının yanına apardı, Yunus gördü ki, bu oğlan onun dünənki qonağıdır.

Sonra Yunus nəql eləyib deyirdi: "Mən gördüm ki, o, öz taxtı üstə eyləşmişdir; oğlan məndən soruşdu: "Sən kimsən?" Mən də onun cavabında dedim: "Adım Yunusdur, sənətim mirzəlikdir". Onda oğlan ucadan dedi: "Xoş gəlmisin! Allah haqqı mən səni görməyi çox arzu eləyirdim! Mən sənin barəndə çox şey eşitmışəm. Hə, de görün, gecəni necə yatdır?" Yunus da cavabına dedi: "Yaxşı yatmışam, Allah-toala sənin şanını uca eləsin". Belə olanda, ol-Valid ona dedi: "Bölkə sən dünən kənizi mənə satmağımı peşman olmuşsan, ürəyində demisən: "Mən kənizi tanımadığım adama verdim, özü də nə onun adını bilirom, nə də məskənini". Onun bu sözünü eşidən Yunus ucadan dedi: "Ya əmir, Allah eləməsin ki, mən kənizimi satmağımı peşman olum! Mən o kənizi əmirə ləp bağışlaşaydım, bu bəxşış əmirə bağışlamalı olanların yanında kiçik bir şey olardı..."

Şəhrizad bu yerdə sohörin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz sokson beşinci geecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, mirzo Yunus ol-Valid ibn Səhəl dedi: "Allah eləməsin ki, mən kənizimi

¹ Yoni, golocok Nəlifə ol-Valid ibn Əbdülməlikdir (705-ci iləndən 715-ci ilədək xəlifə olmuşdur). İbn Səhəl (Səxavət oğlu) – Ol-Validın ləqəblərindən biridir.

satmağımı peşman olum! Mən o konizi omiro bağışlanması boxşisin on kiçiyi olardı. Bu qız omiro layiq deyil". Əl-Valid do cavabında dedi: "Allah-haqqı, mən onu götürüb getməyimə peşman olmuşdum, öz-özümə deyirdim: "O qorib adamdır, məni tanımır, ancaq mən hövlnak onun başının üstünü aldım, onu karixdrıdım, qızı olindən aldım". Yادим-dadırı, biz necə şortloşdik?"

Yunus sonra nəql eləyirdi ki, mən onun cavabında dedim: "Bəli, yadimdadır". Onda əl-Valid məndən soruşdu: "Sən bu konizi mənə əlli min dinara satırsanmı?" Yunus da cavabında dedi: "Bəli, satıram". Onun bu sözünü eşidən əl-Valid ucadan dedi: "Ay nökör, pulları gotir!" Elə ki nökör gəlib pulları onum qabağına qoydu, ibn Səhl dedi: "Ay nökör, get min beş yüz dinar da gotir!" Nökör do gedib pulları gotirdi. Onda əl-Valid dedi: "Bax bu pul sonin kənizinin haqqı, bu min dinar da bizi yaxşı adam hesab elədiyinə görə, beş yüz dinar da sənin yol xərcin, qohum-qardaşına alacağın hədiyyələrin pulu. Sən razı qaldınmı?" Mən onun cavabında dedim: "Razi qaldım". Sonra da onun əlindən öpüb dedim: "Vallahi, sən mənim gözümü doydurdun, əlimi doldurdun, ürəyimə toxraqlıq verdin". Mənim bu sözlərimi eşidib əl-Valid dedi: "Allaha and olsun ki, mən nə qızla tənha güşəyə çəkilmişəm, nə də doyunca onun məlahətlə oxuduğu mahnilara qulaq asmişəm. Qızı bura gətirin!"

Kənizi gətirdilər, əl-Valid ona əmr elədi əyləşsin; elə ki qız əyləşdi, o qızda dedi: "Oxu!"

Qız da bu şeri oxudu:

"Səndə hər üzü var gözəlliklərin
İşvən, nazü-qəmzon şirindir, şirin!

Nə çoxdur ərob vo türk gözəlləri;
Sənə çata bilməz lakin heç biri.

Rəhm et sevgilinə, acı son ona,
Özün də golmoson, gır yuxusuna.

Doyer sənin üçün ismoti atmaq,
Gecə oyaq qalib, vüsala çatmaq.

Tok mən deyiləm ha dördindən ölü,
Çox gənci canından eləmison son.

Kaş monim boxtimə düşəson, sona,
Cədan da, puldan da artıqsan mono".

Əl-Valid qızın oxuduğu bu şeri eşidib çox şad oldu, ona yaxşı savad, tohsil verdiyimə görə mono razılıq elədi, sonra da dedi: "Ay nökör, get yohərlı-yüyənlə bir at gotir ki, bu adam ona minsin, bir dono do qatır gotir ki, şeylərini ona yükleyib aparsın. Ay Yunus, elə ki gördün xəliflik olımo keçdi, yanına gol, Allaha and olsun, soni dünya malından qoni elərom, sono yüksək rütbə verorom, ömrünün axırınacan varlı-hallı adam olarsan".

Yunus nəql eləyib deyirdi: "Mən pulları götürüb getdim, elə ki əl-Valid xəlifə oldu, mən onun yanına goldim, vallahi o verdiyi sözə əməl elədi, mənə daha çox hörmət elədi, böyük vəzifə sahibi oldum, günüm-güzəranım şad-xürrəm keçdi, halim çox-çox yaxşılaşdı, pulum çoxaldı, var-dövlətim, pulum elə çoxaldı ki, ölonəcən mənə də boşdır, nəvə-nəticəmə da. Əl-Valid öldürülənəcən mən onun yanında oldum, Allah ona rəhmət eləsin!"

Onda, qız şeri belə dedi:

“Söylö, xoyalına mon yatan zaman
Gen gəzib-dolansın gül yatağımdan.

Sinəmi dolduran atəsi eşqin
Sönsün ki, dincələm aşiqi-miskin.

Sevginin taqətdən saldığı naxoş,
Yatır qəm döşeyi üstündə bıhus.

Bildiyintək keçir mənim ruzgarım,
Çoxmu çökəcəkdir vəslin, ey yarım”.

Qızın oxuduğu şeri eşidib xəlifə dedi: “Bu şeir də başqa adamdan
oğurlanıbdır”. Qız da onun cavabında mehriban səsə dədi: “Yox, bu
şeir mənimdir”. Xəlifə yenə də dedi: “Əgər bu şeir sənindirsə, məna-
sını saxla, qafiyəsini dəyişdir”.

Belə olanda, qız dedi:

“Yuxuya dalanda bütün el-oymaq,
Kölgən yatağımdan qoy gəzsin uzaq.

Qoy eşqin alovu sönsün, gözəlim,
Bir az rahatlanım, bir az dincələm.

Yanır başdan-başa eşqin əsiri,
Sübəh dırı açır onun gözləri.

Mənim günüm keçir bildiyin kimi,
Son yaşadısanmı mənim eşqimi?”

Qızın oxuduğu bu şeri eşidib xəlifə ona dedi: “Bu şeir də başqasın-
dan oğurlaçıb”. Qız cavab verib dedi: “Yox bu mənim öz şerimdir”.
Xəlifə dedi: “Əgər şeir sənindirsə, mənasını saxla, qafiyəni dəyişdir”.

“Yuxuya gedəndo bütün el-oba,
Xoyalın yanından getsin uzağa.

Sönsün sinomdəki mohobbot közüm,
Rahatlaşın qolbim, dincələm özüm.

Ər-Rəşidə qızın əhvalatı

Bələ rəvayət cələylər ki, əmirəlmöminin Harun ər-Rəşid günlərin bir günü Cəfər Bərməkili bərabər harasa gedirdi, birdən xəlifə gördü ki, bir dəstə qız səhənglərə su doldurur. Xəlifə onların yanına getdi ki, su içsin, birdən qızlardan biri başını ona tərəf çevirib bu şeri oxudu:

“Əmr et xoyalına: alom yatanda
Olmasın yatağım yanında peyda.


Canımı yandıran eşqin odları
Sönsün sübhə qədər, dincələm barı.

Sevginin taqətdən saldığı xəstə
Yatır qəm-qüssənin döşeyi üstə.

Mənsə əmr edirəm sən bildiyintək,
Sənə qovuşmağı ləngidir fələk”.

Qızın gözəlliyi, bələğətlili danişığı əmirəlmömininə xoş geldi...”
Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

686-ci gecə



Elə ki altı səksən altıncı gecə oldu, Şəhrizad nağılin dalını daniş-
mağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət cələylər ki, əmir-
əlmöminin qızın oxuduğu şeri eşidəndə qızın gözəlliyi, qəşəng danişığı
ona xoş goldı; belə olanda, əmirəlmöminin ondan soruşdu: “Ay əsil-
nocəbətlili qız, bir de görək bu şeir sənin özünündür, ya başqasınınındır?”
Qız da onun cavabında dedi: “Bəli, mənim öz şerimdir”. Qızın bu sözünü
eşidib xəlifə ona dedi: “Əgər dediklərin doğrudursa, onda şerin məna-
sını saxla, qafiyəsini dəyişdir”.

Bu sevda xostosı mohzun, mükoddor,
Ağlar yatağında dinçolmok istor.

Neco bilirdinso, elo bil moni,
Talec qaytararmı sonin sevgini?"

Əmirəlmöminin qızdan soruşdu: "Sən bu köçdə kimlordənson?" Qız da onun cavabında dedi: "Mən bu köçdə çadırı lap ortada, payaları da on uca olan şoxsin ailəsindənəm". Əmirəlmöminin başa düşdü ki, qız köç başçısının qızıdır. Qız da ondan soruşdu: "Bos son hansı ilxi çobanısan?" Xəlifə də cavabında dedi: "Mən ağacları on uca, meyvələri on dəymış çobanlardanam". Xəlifənin bu sözünü eşidən kimi qız ayılıb onun qabağında yeri öpdü, sonra da ona dedi: "Ya əmirəlmöminin, Allah sənə qüvvət versin!" Sonra da ona dua eləyib xoşbəxtlik arzuladı, ərəb qızlarına qoşulub getdi. Elo ki qız çıxıb getdi, xəlifə Cəfərə dedi: "Mən hökmən onu alıb özümə arvad eləməliyəm". Belə olanda, Cəfər qızın atasının yanına gedib dedi: "Xəlifə sənin qızını almaq istəyir". Cəfərin bu sözünü eşidən qızın atası ona dedi: "Qızım ona qurbançıdır. Qızımı böyük hökmədarımız, əmirəlmöminin üçün qulluqçı kimi göndərərəm".

Sonra da o, qızını geyindirib-kecindirdi, xəlifənin hüzuruna apardı, xəlifə şoritlə kəbin kosdırıb onu özüne arvad elədi, atasına çoxlu maldövlət verib onu ərəblərin arasında hörmətlə şoxs elədi. Sonra qızın atası rəhmətə getdi, onun vəfat eləməyi xəbəri xəlifəyə çatanda, o, qom döryasına batıb dərin hüznlə arvadının yanına getdi, arvad onu pərişan, qom döryasına batmış görəndo, tez ayağa qalxdı, o biri otağa keçdi, gözəl libasını çıxarıb matəm libası geydi, ağı deyib ağlamağa başladı. Ağı deyib ağladığını görən saray adamları ondan soruştular: "Niyə ağlayırsan?" O da onların cavabında dedi: "Atam rəhmətə gedib". Onun bu sözünü eşidən saray adamları gedib əhvalatı xəlifəyə nəql elədilər, o tez ayağa qalxıb arvadının yanına gəldi, atasının ölüm xəbərini ona kim dediyini soruştı. Arvadı da cavabında dedi: "Ya əmirəlmöminin, bunu sənin üzündəki hüzün mənə əyan elədi". Arvadının bu sözünü eşidən xəlifə soruşdu: "Axı bu necə olan işdir?" Arvadı da cavabında dedi: "Evina gələndən bəri təkçə bu dəfə səni belə hüznlü gördüm, mənim də qorxum bircə atam üçün idi, cünki çox qocalmışdı. Başın sağ olsun, ya əmirəlmöminin!"

Xəlifənin gözlori yaşırdı, atası vəfat elədiyinə görə arvadına təselli verməyo başladı, arvad bir müddət atasına yas saxladı, sonra o da vəfat elədi, Allah onların hamisəna rəhmət eləsin!

Əl-Əsməi ilə üç qızın əhvalatı

Belo noql eloyirlər ki, günlərin bir günü əmirəlmöminin Harun Rəşidi gecə yuxusuzluq əldən salmışdı, o, nə qədər ələşşədə, yuxuya gedə bilədi. Belə olanda o, yataqdan qalxıb bu otaq sonin, o otaq mənim, sarayın otaqlarını gözəməyo başladı, ancaq ürəyi toxraqlıq tapmadı ki, tapmadı. Elo ki sohor açıldı, o xacəyo dedi: "Əl-Əsməini yanına çağır!" Xacə xəlifənin yanından çıxdı, qapıçıların yanına golib dedi: "Əmirəlmöminin sizə deyir: "Əl-Əsmənin dalınca adam gəndərin, onu çağırın!" Elo ki əl-Əsmə goldı, xəlifə buyurdu içəri buraxsınlar; o içəri girdi, xəlifə ona yer göstərib dedi: "Xoş golmison!" Sonra da dedi: "Ya Əsməi, mən istəyirəm ki, son qadınlar barosunda, onların dedikləri şeirlər barosunda eşidib-bildiyin əhvalatlardan on yaxşısını mənə nəql eləyəsən". Əl-Əsməi də cavabında dedi: "Baş üstə, itaot borcumdur! Mən çox əhvalat, çox şeir eşitmışom, ancaq üç qızın dediyi üç şeir kimi heç bir şey xoşuma golməyib..."

Şöhrizad bu yerdə sohorin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz səksən yeddinci gecə oldu. Şöhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyirlər ki, əl-Əsməi əmirəlmömininə deyirid: "Mən çox əhvalat, çox şeir eşitmışəm, ancaq üç qızın dediyi üç şeir kimi heç bir şey xoşuma golməyib". Əl-Əsmənin bu sözlərini eşidib xəlifə ona dedi: "Onların əhvalatını mənə nəql elə". Əl-Əsməi də həmin əhvalatı danışmağa başlayıb dedi: "Ya əmirəlmöminin, bil vo agah ol ki, mən bir vaxt Bəsroda yaşaydım, günlərin bir günü isti məni əldən saldım, dincimə almaq üçün nə qədər kölgilik axtardımsa, tapa bilmədim. Mən boylanıb gah sağa, gah sola baxdım, birdən iki evin arasında üstüortülü bir dalan gördüm, bu dalan süpürüləmiş, yuyulmuşdu, dalanda taxta kürsü qoyulmuşdu, onun yuxarısında, evin divarında pəncərə vardi, özü də pəncərə açıq

idi. Mən həmin kürsüdə oturdum, elə uzanmaq istəyirdim ki, bir qızın məlahətli səsini eşitmədim, o deyirdi: "Bacı can, biz bu gün bura yiğmişdik ki, əylənək; gəlin ortaya üç yüz dinar qoyaq, hərəmiz gözəl şeirlərdən ən yaxşısını deyək, kim ən incə, ən gözəl şeir desə, həmin üç yüz dinar onun olsun". Qızlar da onun cavabında dedilər: "Canla, başla raziyiq!"

Böyük bacı bu beyti dedi:

"O yuxuda geldi, heyretim artdı,
Oyaqkən gəlsəydi, gör nə olardı".

Ortancılı bu beyti dedi:

"O röyama girdi, dedim yuxuda:
"Səni bəlalardan saxlasın xuda!"

Kiçiyi də bu beyti dedi:

"Özümlə bir yatan görsəm onu mən,
Keçərəm canımdan və ailəmdən".

Bu beyti eşidib mən öz-özümə dedim: "Əgər bu insana gözəllik də verilibsə, onda o tamam-kamaldır". Sonra da kürsübən düşüb getmək istədim. Elə bu dəmdə birdən qapı açıldı, bir qız çıxbı mənə dedi: "Ya şeyx, bir az əyləş!" Mən təzədən qalxıb kürsübə əyləşdim. Qız mənə bir kağız uzatdı, kağızı alıb baxanda nə görsəm yaxşıdır? Gör-düm ki, burada elə gözəl xətt salınıb ki, daha nə deyim. "Əlif"lər düm-düz, "ha"lar əyilmiş, "va"lar gipgirdədir, kağızın məzmunu isə belə idi: "Şeyxə (Allah onun ömrünü uzun eləsin!) xəbər veririk ki, biz əylənmək üçün bir yerə yiğilmişq, ortaya üç yüz dinar qoymuşuq, şərtimiz də budur ki, hansımız ən incə, ən gözəl şeir desə, həmin üç yüz dinar onun olsun. Bu işdə biz səni hakim təyin eləmişik; öz bildiyin kimi mühakimə eləginən". Kağızı oxuyub dedim: "Mürəkkəble kağız gətir!" Qız gedib tez qayıtdı, gümüş suyunə salılmış mürəkkəbəqabı, bir neçə zərli qələm gətirdi, mən bu şeri yazdım:

"Vəsf edim üç qızın söz-söhbotını,
Qazanar bu ülfət mərd roğbotını.

Sohor şəfqinə bənzəyir onlar,
Edir hüsnələri qəlbə tari-mar.

Uzaq olmaq üçün gözdən-nəzərdən,
Onlar oyaq qaldı dan sökənocən.

Qəlblərində nə var, açıb tökdülər,
Hər sözü şüxluqla nəzmə çökdlər.

O qız ki, çox ötkəm və lovğa idi,
İnci dişlərini açaraq dedi:

"O yuxuda geldi, heyrotim artdı,
Oyaqkən gəlsəydi, gör nə olardı".

Qurtardı sözünü o, xoş gülüşlə,
Ortancıl qız geldi həyəcanla dilə:

"O röyama girdi, dedim yuxuda:
"Səni bəlalardan saxlasın xuda!"

Kiçik qız ürəyo yatan sözüylə
Belə cavab verdi, söylədi belə:

"Özümlə bir yatan görsəm onu mən,
Keçərəm canımdan və ailəmdən".

Madam hakim idim – münsif idim mən,
Ağilla hökm edib, keçmədim üzdən,

Dedim: "Birincilik kiçiyin olsun;
Şerində həqiqət üstündü onun".

Əl-Əsməi deyirdi: "Sonra mən kağızı qızı verdim, o, durub saraya qayıtdı, birdən mən gördüm, oradan elə oynamaq, ol çıalmış səsi golur ki, bu səsə ölürlər dirilərdi; onda öz-özümə dedim: "Daha mənim burada işim yoxdur!" Elə kürsübən düşmüdüm ki, çıxbı gedim, birdən qız qışqıra-qışqıra dedi: "Ya Əsməi, otur!" Mən qızdan soruşdum: "Sənə kim dedi ki, mən əl-Əsmayıom?" Qız da cavabında dedi: "Ay pir, əgor adın bizə məlum deyilən, şeirlərin bizo yaxşı məlumdu".

Mən yenə kürsünün üstü oyloşdım, birdən darvaza açıldı, həmin əvvəlkı qız çıxdı, onun əlində bir nimçə meyvo, bir nimçə də şirniyyat vardi. Mən şirniyyatdan da, meyvələrdən də yedim, mənə elədiyi

hörmət! üçün ona razılıq elədim; elə durub getmək istəyirdim ki, bir qız qışqır-a-qışqırı dedi: "Ya Əsmai, otur!" Mən başımı qaldırıb ona baxanda nə görsəm yaxşıdır? Gördüm ki, onun sarı qolçağından çəhrayı əli görünür, mənə elə gəldi ki, buludların altından ay şəfəq saçır. Qız mənə bir pul kisəsi atdı, onun içində üç yüz dinar pul vardi, sonra da dedi: "Bu pullar mənimdir, sənin çıxartdığını hökm üçün onları sənə bağışlayıram".

Bələ olanda, əmirəlmöminin soruşdu: "Sən niyə hökmü kiçik qızın xeyrinə çıxardın?" Əl-Əsmai də cavabında dedi: "Ya əmirəlmöminin – Allah sənin ömrünü uzun eləsin! – Böyük qız demişdi: "Əgər gecə o, yuxuda yatağıma gəlsə, mən buna təəccüb elərəm" – bu gizlidir, həm də şərt qoyur: ola da bilər, olmaya da bilər. O ki qaldı ortancıl qızı, yuxuda təsəvvür elədiyi adamın xəyalı yanından keçib onu salamlayır, kiçik qızın dediyi beytə gəldikdə isə, o həmin beytdə deyir ki, sevgilisi ilə, həqiqətdə olduğu kimi bir yerdə uzanmış, müşkdən də xoş olan nəfəsini duymuşdur, həm də deyir ki, öz qəlbini, öz canını qurban verərdi. Adam öz qəlbini yalnız dünyada hər şeydən artıq olana qurban eləyər". "Əhsən, ya Əsmai!" Sonra xəlifə də danışdığı əhvalat üçün ona üç yüz dinar verdi.

Mosullu İbrahimla şeytanın əhvalatı

Bələ nəql eləyirlər ki, Mosullu Əbu-İshaq ibn İbrahim söhbət eləyib deyirdi: "Mən ər-Rəşiddən rica elədim ki, bir gün mənə izin versin, gedib qohum-qardaşımla, dost-aşnamla görüşüm, o da şənbə günü mənə izin vrdi. Evə gəlib yemək-içmək, mənə lazım olan başqa şeyləri də hazırladım, qapıçılara tapşırdım ki, darvazanı bağlaşınlar, heç kəsi yanına buraxmasınlar. Mən böyük otaqda arvadların arasında idim, birdən bir nəfər hörmətli pir içəri girdi, özü də çox gözəl idi, əynində ağ paltar vardi, zərif maldan köynök geymişdi, başında taylasan vardi. Onun əl ağacının dəstəyi gümüşdən idi, qocadan otrafa müşkənber etri yayılırdı ki, otağı da, eyvanı da otir iyi basmışdı. Bu pirin gəlişi məni elə qəzəbləndirdi ki, az qaldı lap özümdən çıxam, bu qorara gəldim ki, qapıçıları qovam; pir məni çox gözəl sözlərlə salamladı, belə olanda, mən ona əyləşməyə yer göstərdim. O, əyləşdi, mənimlə səhrada yaşayan ərəblər, onların şeirləri barəsində söhbət eləməyə başladı. Mənim qəzəbim soyudu, fikirləşdim ki, nökərlər bu adəmi məni şad eləmək üçün yanına buraxıblar, cünki o çox savadlı, hazırlanıb idti. Elə olanda, mən qocadan soruqdum: "Aclığın varmı, sənə yemək gətirsənər?" O da cavabında dedi: "Yox, ac deyiləm". Onda mən soruştum: "İçki necə, içmək istəyirsənmi?" Qoca da cavabında dedi: "Nə cyibi var, qoy sən deyən olsun, içərom".

Mən özüm bir ritl içdim, bir ritl də ona verdim içdi. Sonra o mənə dedi: "Ya Əbu-İshaq, bəlkə mənim üçün bir şey oxuyasan, sənin gözəl səsində qulaq asaq, axı sən həm adı oxuyanları, həm də mahir xanəndələri ötüb keçmişən".

Qocanın bu sözləri məni qəzəbləndirdi, ancaq mən ürəyimə toxraq-lıq verib özümü ələ aldım, udu götürdüm, ələ çalıb oxumağa başladım. Oxuyub qurtaranдан sonra qoca mənə dedi: "Ya Əbu-İshaq, qiyamot oxudun!"


İbn İbrahim deyirdi: "Onun bu sözlərini eşidəndən lap bərk qozəblənib özlüyündə fikirləşdim; "İcazəsiz-zadsız içəri girib məndən oxumağı rica etməyi bəs deyilmiş kim, həlo mənə müraciət etməyi də bilmir, məni adımla çağırır".

Sonra qoca ded: "Bəlkə bir də oxuyasan, biz bir-birimizlə bəhsə girok?" Mən bu əzaba da döyüb udu götürdüm, oxumağa başladım, özü

do çox diqqotlō oxuyurdum, fikir verirdim ki, azca olsa da xaric çıxmamış, çünkü qoca demişdi: "Biz bir-birimizlo bohsa girok".

Şəhrizad bu yerde sohörin açıldığını görüb nağılı yarımcıq qoydu.

688-ci gecə



Elo ki altı yüz sokson sokkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot eloyirlər ki, qoca Əbu-İshaq'a dedi: "Bolko bir də oxuyasan, biz bir-birimizlo bohsa girok?" Əbu-İshaq deyirdi: "Mən bu ozaba dözüb udu götürdüm, oxumağa başladım, özü də çox diqqotlō oxuyurdum, fikir verirdim ki, azca da olsa xaric çıxmamış, çünkü qoca demişdi: "Biz bir-birimizlo bohsa girok". Mənim oxuduğum havaya qulaq asıb qoca çox şad oldu, sonra ucadan dedi: "Ay ağa, çox yaxşı oxudun, əhson!" Sonra da mondon soruşdu: "Mənə icazə verorsənmi oxuyum?" Mən də cavabında dedim: "Özün bilerən!" Fikirloşdım ki, o nəcə oxuduğumu eşidəndən sonra mənim hüzurumda oxumaq istəyirəm, deməli ağıldan komdır. Qoca rübabı götürdü, onu kökləməyo başladı, vallahi, mənə elə goldı ki, ud çox gözəl, məlahətli, aydın səslə ərobəcə danışır! Qoca bu şeri oxumağa başladı:

"Bağım yarafıdır, — varmı bir adam
Onu mondon alıb sağını sata.

Bir adam tapmadım satam bağırmı,
Kim qəbul eloyor, deyin, ağrını?

Sərab düşgününün iniltisitok
İnləyir sinomda döyüñün ürok".

Əbu-İshaq deyirdi: "Vallahi, onun səsi elə yaxşı idi ki, daha nə deyim! Mən elə fikirloşdım ki, qapı-poncoro, divarlar, xülaso, evdə olan hər şey onun səsino sos verir, onunla borabor oxuyur, mən hətta elə golirdi ki, bütün ozalarım, palтарımlı onun səsino sos verir. Mən oturduğum yerde karıxb qalmışdım, üroyim elə bil donub qalmışdım,

odur ki, nə dinib-danışa bilirdim, nə yerimdən torpəno bilirdim, bu domdə qoca bu şeri oxudu:

"Qayıdın, ey Liva gəyörçinləri
O xoş sosinizi qaytarın geri.

Darıxdım o quşlar dənənə kimi,
Az qaldı onlara açam qəlbimi.

Sosloyir gedəni onlar biqorar,
Sanki qorab içib dəli olublar.

Gözüm görməyibdir belə quşları,
Ağlayırlar, ancaq axmır yaşları".

Sonra da bu şeri oxudu:

"Ey Nəcd rüzgarı, son oson zaman
Dördimin üstüne dərd artırırsan,

Dəfənənin, söyünün şüy budağında
Qumru quruldağı sohor çağında.

Körpə uşaq kimi ağlayır o quş,
Mənə tamış deyil bu kədər, bu eşq.

O deyir: can sıxır canan vüsali,
Dormandır yar yardım düşə aralı.

Çox gozdım bir olac tapmadım ancaq,
Eşqin yaxınlığıdır olacı hor vaxt.

Lakin sevən aşiq seviləməyirəm,
Yaxşılıq özü də ol verməz bizo".

Sonra qoca mənə dedi: "Ya İbrahim, eştidiyin bu havamı oxu, homişə oxuyağında bu hava üstə oxu, onu könizlərinə də öyrot". Onda mən dedim: "O havanı bir də oxu". Ancaq qoca cavabında dedi: "Onu sənin üçün bir də oxumağımı cətiyac yoxdur, son o havanı almışan, o sənin malındır".

Sonra o, elo mənim gözümün qabağında qeyb oldu, mən bu işə çox tövəcüb qaldım, qılınçı götürdüm, siyirib qırından çıxarddım, horom-xanın qapısına cumdum, ancaq gördüm ki, horomxananın qapısı bağlıdır. Onda mən konızlordon soruştum. "Siz no eştiniz?" Onlar da cavabında dedilər: "Çox gözəl, çox qoşong səsə oxunan hava eştidik".

Belo olanda, mən lap karixib darvazaya cumdum, gördüm ki, darvaza bağlıdır, qapıçılardan qocanı soruştum, onlar da cavab verib dedilər: "No qoca? Allaha and olsun, bu gün sonin yanına heç kəsi buraxmamışıq".

Mən bu işə mat qalıb dorin fikir içərisində geri qayıtdım, birdən kimso gözə görünüməyon evin küçündən danışmağa başlayıb dedi: "Qorxma, ya Əbu-İshaq, mən Əbu-Murrayam¹, bu gün sonin hompiyalon idim, heç qorxub-ələmə".

Mən or-Roşidin hüzuruna gedib bu əhvalatı ona nəql elədim, or-Roşid əhvalatı eşidib mənə dedi: "Ondan öyrəndiyin havanı oxu görök". Mən udu götürüb çalmağa başladım; birdən no görsəm yaxşıdır? Gör-düm ki, hava lap yaxşı yadımda qalıb.

Or-Roşid çaldığım həmin havanı eşidib çox şad oldu, onun şorabası bir o qədər meyli olmasa da, mən oxuduqca o şorab iço-iço mənə dedi: "Ah, kaş sonə qismət olduğu kimi, bir gün ona qulaq asmaq mənə də qismət olayı".

Sonra da or-Roşid əmr elədi ki, mənə onam versinlər, mən onamı alandan sonra çıxıb getdim.

Camilla amisi oğlunun əhvalatı

Belo do nəql eloyırlar ki, xəcə Mosrur deyirdi: "Omırolmominin Harun or-Roşid günlərin bir günü yuxusuzluqdan çox oziyyot çokardı. O, mondən soruştu: "Ya Mosrur, gör darvaza ağızında şairlərdən kim var?" Onun bu sözünü eşidən kimi darvazaya gedən dalana çıxdım, Comil ibn Mamar ol-Üzərnə¹ orada görüb ona dedim: "Get omırolmominin yanına!" Comil do cavabında dedi: "Baş üstə, itaat borcumdur". Mən xolifonın yanına girdim, o da mənim dalımcə xolifonın yanına girdi, oyılıb onun qabağında yeri öpədi, ona xolifəyə layiq salam verdi. Xolifo onun salamını alandan sonra oturmaq üçün ona yer göstərib dedi: "Ay Comil, son qoribə bir əhvalat bilirsinmi?" Comil do onun cavabında dedi: "Bəli, bilirom, ya omırolmominin, sonin xoşuna daha çox no golir: öz gözümüz gördüyüm əhvalat, ya eşidib yadımda saxladığım əhvalat?" Belo olanda, xolifo dedi: "Son mono öz gününə gördüyüm əhvalatlardan damış". Comil do onun cavabında dedi: "Baş üstə, ya omırolmominin! Diqqətə qulaq as, qulağın da mondo olsun". Onun bu sözlərini eşidən or-Roşid qırmızı atlas, üzü zorlo işlənmiş, içino dövüşü tükü doldurulmuş balıncı çökib böyrü altına qoydu, sonra ona dirsəklənib dedi: "Hə, Comil, de gəlsin əhvalat!"

Comil əhvalatı danışmağa başlayıb dedi: "Ya omırolmominin, bil və agah ol ki, mən bir qızı bir könüldən min könülö aşiq olmuşdum, tez-tez onun yanına gedirdim..."

Şohrizad bu yerde sohorin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo altı yüz sokson doqquzuncu gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyırlar ki, omırolmominin atlas balıncı dirsəklənib dedi: "Hə, Comil, de gəlsin

¹ Comil ibn Mamar ol-Üzəri - Əməyilər dövrünün məşhur şairidir (yox guman ki, 701-ci ilde vəfat etmişdir). Onu Harun or-Roşidin (786-ci ildən 809-cu ilədək hökmədar olmuşdur) homsöhbəti kimi yad etmək, "1001 gecə" üçün adı bir şey olan tarixi sohbat

¹ Əbu-Murra ("dord-bola atası") – şeytan

əhvalatı!" Cəmil də əhvalatı danışmağa başlayıb dedi: Ya əmirəlmöminin, bil və agah ol ki, mən qızı bir könülən min könülə aşiq olmuşdum, tez-tez onun yanına gedirdim, bu dünyadan istədiyimi o mənə verirdi. Sonra həmin qızın ata-anası otlqlarda ot az olduğundan onu da götürüb getdilər, mən bir müddət onsz keçindim, sonra onun dərdi mənə dov gəldi¹, qızın həsrati ürəyimdə dərd oldu, onun yanına getməyi arzuladım. Günlərin bir günü qızın dərdindən məni elə titrətmə tutdu ki, daha nə deym! Belə olanda, mən ayağa qalxdım, mayanın² belinə yəhər qoyub bərkitdim, çalmaşı başımı qoymadım, cindir paltar geydim, qılıncımı belimə bağladım, nizəni götürdüm. Sonra mayaya mindim, qız olan tərəfə getdim; az getdim, üz getdim, dərə-təpə düz getdim, heç yerdə ləngimədim. Günlərin bir günü gecə, özü də həmin gecə qaranlıq-zülmət idi, dərələrə enəndə, təpələrə qalxanda hər yan dan şirlərin nərəsini, canavarların ulaşmasını, başqa vəhşi heyvanların səslərini eşitdim, qorxudan ağlım başımdan oldu, ürəyim əsdi, onda mən elə hey Allah-təalaya dua eləyib ondan kömək istədim.

Beləcə dəvə üstə gedəndə birdən məni yuxu basdı, dəvə yoldan çıxıb məni başqa yolla apardı, özü də mən bərk yuxuya getdim. Birdən nəsə başımı dəydi, mən qorxu, təlaş içində hövlnak ayıldım, gördüm ki, bu yer başdan-başa ağaçlıqdır. Hər tərəfdə şırhaşırla çaylar axır. Quşlar budaqların üstündə cürbəcür səslə oxuyurlar, bu çəmənlikdə ağacların qol-budaqları bir-birino qarışmışdır. Mən dəvədən düşdüm, cilovundan yapışib o vaxtacan ehtiyatla, yavaş-yavaş getdim ki, onu bu ağaçlıqlardan düzənliyə çıxardım. Elə ki dəvəni düzənliyə çıxardım, belindəki yəhəri bərkitdim, dəvənin belində düz əyləşdim, ancaq hansı torəfə sürəcəyimi, böxti-taleym məni hara aparıb çıxaraçağını bilmirdim. Belə olanda, mən zənn ilə bərrü-biyabanın içərilərinə baxdım, uzaqda səhranın ortasında bir alov gördüm. Elə ki səhranın ortasında alovu gördüm, dabanımla dəvənin böyründən vurub, onu o vaxtacan sürdüm ki, gedib həmin alovə yaxınlaşdım. Elə ki alovə yaxınlaşdım, diqqətlə baxdım, birdən-birə çadır, yero çancılmış nizə, asılmış ələm, atlar, özbaşına otlayan dəvələr gördüm. Mən öz-özümə dedim: "Bu səhranın ortasında ki, heç bir şey görmürəm, deməli, bu çadırda nəsə böyük bir iş var". Sonra çadırın yanına gedib dedim: "Ay çadırdakı adamlar, Allah sizə kömək olsun!" Mənim səsimə çadırдан on doqquz yaşında bir oğlan çıxdı, o elə gözəl idi ki, elə bil ondördəcəlik ay idi, özü də onun üz-gözündən igidlik yağırdı. O da mənə dedi: "Əleykös-

¹ Dov - gəlinək - üstün golmok, güc golmok və s.

² Maya - diş dəvə

salam, ay ərob qardaş, Allah sənə də kömək olsun. Zənnimizcə son yolu azmisan". Mən də onun cavabında dedim: "Bəli, elədir ki, var, sondən rica eləyirəm, yolu mənə göstər, Allah da sənə kömək elər". Mənim bu sözümü eşidən oğlan dedi: "Bizim bu yerlərdə şir çoxdur, bu gecə isə çox tutqun, xoşagolməz, çox qaranlıq, həm də soyuqdur, qorxuram ki, vohsi heyvana rast gələsən, o səni parçalaya. Bu gecə qal qonağım ol, yerim gen-boldur, dincəlginən, sabah aparıb səni yola salaram".

Belə olanda, mən dəvədən düşdüm, uzun iplə onun ayaqlarını cidarladım, sonra əynimdəki paltarları soyunub bir az oturdum. Cavan oğlan bir erkək qoyun kəsdi, tonqala yaxınlaşıb onu yelpiklədi, tonqal alovlandı. Sonra çadırı girib ədvəcat, narın duz gotirdi, əti doğrayıb şiş kababı bişirməyə başladı. O məni yedizdirdi, özü isə elə hey gah ah çəkir, gah ağlayırdı. Sonra o bərk qışkırdı, hönkür-hönkür ağlayıb bu seri oxudu:

"Yalnız ahlar qaldı səssiz və küysüz,
Bir də hərokətsiz bir cüt donuq göz.

Elə bir oynağı yoxdu bədəndo
Ki, azar zədəsi olmasın onda.

Axır göz yaşları, yanır sinisi,
Əzəbdən qırılır, çıxmayırla səsi.

Yanır düşmən ona; yaziq o şoxso
Ki, düşmən də yana, halını görso".

Cəmil əhvalatı nəql eləyib deyirdi: "Ya əmirəlmöminin, belə olanda mən başa düşdüm ki, oğlan aşiq olub, eşqin nə olduğunu yalnız aşiq olanlar bilər". Sonra da özlüyümdə fikirləşdim: "Mən bunu ondan soruşummu?" Ancaq sonra ürəyimdə bu işdən vaz keçib öz-özümə dedim: "Heç belə iş olar ki, onun evində qonaq ola-ola onu sorğu-suala tutum?" Özümü saxladım, onu sorğu-suala tutmadım, şiş kababından doyuncu yedim; elə ki çörəyimizi yeyib qurtardıq, oğlan durub çadırı girdi, sonra əlində tomiz, qəşəng astava-ləyən, qırıqları saf qızılı işlənmiş ipək dəsmal, müşk-onbərli güləb dolu güləbdən gəldi, onun nozakətinə, mərifətinə mat qalıb öz-özünu dedim: "Mən səhrada belə nozakətli adam görməmişəm".

Biz ollorimizi yuduq, bir az səhbət elədik, sonra oğlan çadırı girdi, öz yatağı ilə mənim yatağımın arasında gözəl atlasdan pordö çökib dedi:

"Ya simayı-orob, keç içori, öz yatağında uzan, son bu geco yorulub olğan düşmüsön, hom do soyahoto çıxandan bori hoddindən artıq oziyyat çokmison". Mən çadırı girondo no görsom yaxşıdır? Gördüm ki, yorğan-döşoyimin üzü yaşıl atlasdandır, belo olanda, mən paltarlarımı soyunub yatağa uzandım, geconi elo rahat yatdım ki, holo ömrümde bir geco do olsun belo rahat yatmamışdım..."

Şöhrizad bu yerdo sohorin açıldığını görüb nağılı yarımcı qoydu.



Elo ki altı yüz doxsaninci gecə oldu, Şöhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belo ravyatı eloyırlar ki, Comil deyirdi: "Geconi rahat yatdım ki, holo ömrümde bir geco do olsun belo rahat yatmamışdım. Elo ki geconin qaranlığı alımı bürüdü, mən gözlərimi yumub yuxuya getdim, birdən ömrümde eşitmədiyim bir zorif, ince sos eşitdim; aramızdan asılmış pordəni qaldıranda no görsom yaxşıdır? Gördüm ki, oğlanın yanında bir qız var, özü do bu qız elo gözoldir, elo göyçəkdir, yemə-içmə, onun xottu-xalma, gül camalına tamaşa elo. Qız oğlanın yanında oturmuşdu, onlar ağlaya-ağlaya şövqün, eşqi-mohəbbətin, hom do bir-birilo yaxınlıq elomok arzusunun dördindən şikayətlənirdi. Belo olanda, mən öz-özüümə fikirloşdım: "Ah, bu ki Allahın zinotidir! Bu qız kimdir? Axi mən çadırı girondo tokə bu oğlani gördüm, özü do o tok idı, yanında heç kəs yox idı".

Sonra öz-özüümə dedim: "Buna şökk-şübəyo yoxdur ki, qız cin qızıdır, özü do bu oğlana aşiqdır, oğlanla burada tonha guşoyo çokılıblor". Ancaq mən qızı zonn ilə baxanda gördüm ki, o boni-adəmdir, orob qızıdır, hom do elo gözoldir ki, aya deyir son çıxma, mən çıxım, günsə deyir son çıxma, mən çıxım, hom do üzünün işgi çadırı nura qorq elomışdı. Belo olanda, mən bu qonaqtı goldım ki, bu qız oğlanın möşquqasıdır; elo bu dəmdə başqa bir aşiq yadına düşdü, mən pordəni aşağı saldım, yorğanı başına çökib yatdım.

Elo ki sohor açıldı, durub paltarımı geydim, dəstəməz aldım, vacib namazını qıldırm, sonra da oğlana dedim: "Ay qardaş, mən böyük hörmət eləmison, bolko yolu mənə göstərəsən". Bu sözümüz eşidən oğlan mənə baxıb dedi: "Tələsmə qardas! Qonaq on aza üç gün qalmalıdır, mən do elo adam deyiləm ki, soni üç gündən tez buraxam".

Comil noql eloyib deyirdi: "Mən üç gün onun yanında qaldım, dörđüncü gün oturub səhəbat eləməyo başladıq, onun adını, hansı qobilədən olduğunu soruşdum. O da cavabında dedi: "Mən Boni-Üzra qobiləsin-dənom, adım da filankos filankos oğludur, omim do filankosdır". Onun bu sözlərini eşidəndə, ya omirolməminin, molum oldu ki, o, mənim omim oğludur, Boni-Üzra qobiləsinin on alicənab ailəsindəndir. Belo olanda, ondan soruşdum: "Ay omioğlu, tok-tonha bu sohrada qalmağa soni no vadər eloyır? Bu necə olan işdir ki, son öz mal-dövlətini, atababalarından qalan varidati, öz qullarını, konizlərini atıb bu yerdo tok-tonha qalırsan?"

Elo ki oğlan mənim bu sözlərimi eşitdi, onun gözləri doldu, üzünü mono tutub dedi: "Ay omioğlu, mən bir könüldən min könükə dayım qızına vurulmuşdum, onun dördindən doli-divano olmuşdum, odur ki, ondan bir doqıço do ayrıla bilmirdim. Elo ki gördüm qızım məhabbəti məni olğan salıb, onlara elçi göndərdim, ancaq dayım öz qızını mono vermodı, onu üzralılardan birinə oro verdi, homin adam dayım qızının yanına girdi, sonra da götürüb onu başqa yero apardı, dayım qızı keçən ildən homin yerdo olur. Elo ki qızı məndən ayırdılar, götürüb onu gözüməndən uzaq yero apardılar, eşq dərdi, hieran qomı, chtiras atoşı məni qohum-qardaşı, dost-aşnam, tanış-bilişi, var-dövlətini atıb tok-tonha bu bərrü-biyabanda, bu çadırda qalmağa, özü do tok-tonha qalmağa vadər elədi". Onun bu sözlərini eşidəndə mən soruşdum: "Bos onların çadırı haradadır?" Oğlan da cavabında dedi: "Onlar yaxında, o dağın başında olurlar, dayım qızı hər gecə, adamlar yataandan sonra gecə yarı keçəndə elo gizlice çıxır ki, heç kəsin xəbəri olmur, mən onunla səhəbat eloyıram, bununla hom mənim ürəyim, hom do onun ürəyi toxraqlıq tapır. Mən beləcə ömür sürürəm, gecə onu bir saat görəməkə kifayətlənmə oluram. Allah özü buna tez oncam çəksin. Ya paxılların acığına o mənim olsun, ya da Allah özü mənim yərimə bəsin cəzasını versin. O, on ədalətli hakimdir".

Comil ohvalatı noql eloyib deyirdi: "Ya omirolməminin, elo ki oğlan ohvalatı övvəldən axıracan, yerli-yerində mənə noql elədi, onun işi mono bir dord oldu, bilmədim nə eloyım, cünki onun yerinə məni qış-qanclıq bürüdü. Belo olanda, mən ona dedim: "Ay omioğlu, istəyirən sən bir hiylə öyrodım. Allah qoysa, homin hiyləni işlədəson, dayım qızı həmişəlik sonin olsun, Allah soni bu bələdən bir dəfəsiyik qurtarsın". Mənim bu sözlərini eşidən oğlan dedi: "Ay omioğlu, de görəm o nə hiylədir". Mən do cavabında dedim: "Elo ki gecə qız goldı, onu mənim mayama mindir, dəvəm çox iti yerişlidir, özün do atına minginə, mən do bu mayalardan birinə minorom, bir gecə sizinlə gedərom. Sohorin

gözü açılmamış biz sohram, bərrü-biyabanı ötüb keçorik, son istədiyinə çatarsan, ürəyin istəyin qadına sahib olarsan. Allahın yeri çoxdur, mən isə Allah haqqı, nə qodər canım sağdır ürəkdən varımla da, qılıncımla da sənə kömək eləyörəm...”

Şəhrizad bu yerdə sohərin açıldıqını görüb nağılı yarımcıq qoydu.

691-ci gecə



Ela ki altı yüz doxsan birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cəmil əmisi oğluna dedi ki, gecə ikilikdə qızı götürüb qaçınlar, həm də dedi ki, nə qodər canı sağdır ona hər cür kömək eləyəcək, onun bu sözlərini eşidən əmisi oğlu dedi: “Ay əmioğlu, mən əvvəlcə onunla məsləhatləşərom. O çox ağlılı, kamallıdır, hər şeydən yaxşı baş çıxarı”.

Cəmil əhvalatı noql eləyib deyirdi: “Ela ki gecə düşdü, hər yer zülümə qərq oldu, qızın gəlmək vaxtı çatdı, oğlan oturub həmin vaxtı gözləyirdi, qız longidi, golib çıxmadi. Bir də gördüm ki, oğlan çadırından çıxdı, ağızını bağlayıb qız gələn tərəfdən əsən mehi burnu ilə nəfəs almağa başladı, o qızın ətrini udub bu şerî oxudu:

“Əs ey şərq küləyi – yar məskonindən
Gələn bir elçisən, xoş bir nəfəssən.

Yarın xəyalını getirən külək,
De görək, bos özü nə vaxt goləcək?”

Sonra o, çadırda girib bir müddət oturub ağladı, sonra mənə dedi: “Ay əmioğlu, deyəson doğrudan da dayım qızına bu gün nəşə olub, onun başına nəso bir iş golib, bir şey olub ki, o golə bilməyib. Ondan xəbor götürənəcən burada qal, bir yana tərəpənmə”. Sonra da o, qılınc-qalxanını götürüb getdi, xeyli vaxt golib çıxmadi. Birdən gördüm ki, golur, əllərində da nəso götürür. O, qışkırib məni səslədi, tez onun yanına gedim, onun yanına çatan kimi mənə dedi: “Ay əmioğlu, bilirsinmi, nə olub?” Mən də cavabında dedim: “Yox, Allah haqqı bilmirəm”. Onda əmioğlu dedi: “Bu gecə mənim başıma bəla golib: dayım qızı

olimdən çıxb. O bizim yanımıza gələndə yolla şirə rast golib, şir onu parça-parça eləyib, gördüyü bu sür-sümüyü qalıb”.

O, əlindəkiləri yero atdı, bunlar qızın sür-sümüyü idi. Oğlan hönkür-höñkür ağladı, əlindəki ox-yayı yero atdı, bir kişi götürüb mənə dedi: “Allah qoysa mən qayıdib golonacon yerindən tərəpənmə”.

Bunu deyib əmim oğlu getdi, sonra qayıdib goldi, əlində do şirin başı. Oğlan şirin başını yero atıb su istədi; mən gedib su gotirdim, o, şirin ağızını yuyub pak elədi, sonra da ağlaya-ağlaya onun ağızından öpməyə başladı, qızın dördindən qom döryasına batıb bu şerî oxudu:

“Ey şir, məhv olmağın özündən oldu,
Məhvin yar qomını yadına saldı.

Həmdəmim o idi, – tək qoysun məni,
Torpaq queaqladı o gül bədəni.

Hicran xəstəsiyim, deyirom: Allah,
Başqa yar tapmaqdan son məni saxla!”

Sonra da mənə dedi: “Ay əmioğlu, Allah xatirinə, bir də qohumluğumuz, yaxınlığımız xatirinə səndən rica eləyirəm, mənim vəsiyyətimə əməl elə. Sən indi məni ölmüş görəcəksən, elə ki öldüm, conazomı yu, dayım qızının sür-sümüyü ilə borabor kofənə tut, bizi birlikdə bir qobro basdır. Başdaşımızda da bu şerî yaz:

Onunla xoş günlər keçirmişik biz,
Qoşquydü evimiz və məskənimiz.

Lakin ayrı saldı bizi gec fəlok,
Barı bir kəfənlə gorda birloşak.

Bu iki beyti oxuyub, o, hönkür-höñkür ağladı, çadırda girib bir qodor orada ləngidi, sonra çadırda çıxdı, ah çəkib qışkırmaga başladı, sonra da fəryad eləyib canını Allaha təpsirədi. Elə ki əmim oğlunun yinxilib öldüyünü gördüm, halim xarablaşdı, bu iş mənə elə ağır goldı ki, az qaldı dərddən-qəməndən mən də ömrümü Allaha təpsirəm. Mən oğlannı meyitinin yanına goldim, mənə vəsiyyət elədiyi kimli onu yudum, qızın da sür-sümüyünü onunla birlikdə kofənə tutub bir yerdə, bir qobirdə basdırıdım. Üç gün onların qobrı yanında qaldım, sonra da çıxb getdim, mən iki il dalbadal onların qobrını ziyan etdim, ya əmirolməminin, bu da onların başına golon əhvalat”.

Müaviyo ilə bədəvinin əhvalatı

Padşah sağ olsun, belə rəvayot elçiyirlər ki, Əmirəlmöminin Müaviyo¹ günlərin bir günü Dəməşqdə sarayın otaqlarından birində oturmuşdu, bu otağın hər tərəfə pəncərələri vardi, özü də hamısı açıq idi, otağa hər tərəfdən hava gəlirdi. Xəlifə oturub pəncərədən bayra tamaya elçiyirdi, həmin gün çox isti idi, balaca da olsun meh əsmirdi, həm də günortağı idi, elə qızmar isti idi ki, daha nə deyim. Müaviyo birdən gördü ki, bir nosor ayaqyalın adam torpaq ayaqlarını yandırıldı gına görə, tullana-tullana yeriyir. Xəlifə həmin adama zənn ilə baxıb öz həmsəhbətlərindən soruşdu: "Görəsən Allah-təala (O ulu şanlıdır) günün bu vaxtında, bu saatında yol getməli olan bu adamdan da bədəxət adam yaradıbm?" Xəlifənin həmsəhbətlərindən biri dedi: "Bəlkə o, Əmirəlmömininin yanına golir". Həmsəhbətinin bu sözünü eşidən xəlifə ucadan dedi: "Allaha and içirom ki, əgər o mənim yanımı gəlirsə, ona bəxş verəcəyəm, əgər onu incidiblərsə, ona havadar çıxacağam! Ay oğlan, darvaza ağızında dayan, əgər o ərob mənim yanımı gəlmək istəsə, burax gəlsin".

Xəlifənin bu sözlerini eşidib nökər darvaza ağızına çıxdı, ərob darvazanın yanına gələndə ondan soruşdu: "Sən nə istəyirsin?" Ərob də cavabında dedi: "Mənən Əmirəlmöminin lazımdır". Onda nökər dedi: "Keç içəri!" Bədəvi içəri girib Əmirəlmömininə salam verdi...

Şəhrizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcıq qoyma.



Elo altı yüz doxsan ikinci gecə oldu, Şəhrizad nağılmış dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot elçiyirlər ki, xəcərobo içəri girməyə icazə verəndə, o içəri girib Əmirəlmömininə salam

verdi, Müaviyo ondan soruşdu: "Ay kişi, son kimlordənson?" Bədəvi də cavabında dedi: "Bəni-Təmim qəbiləsindənəm". Belə olanda xəlifə soruşdu: "Günün bu vaxtı nə üçün golmısın?" Bədəvi də cavabında dedi: "Sənin yanına şikayətçi golmişəm ki, mənə havadar çıxasan". Bədəvinin bu sözünü eşidən Müaviyo ondan soruşdu: "Kimdən şikayətçi golmişən?" Bədəvi də cavabında dedi: "Sənin canişinin Mərvan ibn Əl-Hökəmdən"².

Sonra da bu şerî oxudu:

"Müaviyo, ey mord, aqil hökmədar,
Səndo odalot də, nocəbat də var.

Yetiş köməyinə, düşmüssəm dara.
Qıyma ki, ümidim geyinsin qara.

Mənə zülm edənə həddini göstər,
Mənə özəb verib ölümənə betər.

Qaçırdı yarımi həmin o zalim,
Tok qaldım, əlimdən çıxdı sevgilim.

İştədi öldürə, pozuldu bu iş,
Görünür əcəlim tamam deyilmiş".

Elo ki Müaviyo ağızından od tökülen bu adəmin dediyi şerî eşitdi, ondan soruşdu: "Ay ərob qardaş, yerin rahat, güzoranın xoş olsun! Başına golən əhvalatı danış, bizi ondan agah elo".

Bələ olanda, bədəvi başına golən əhvalatı danışmağa başlayıb dedi: "Ya Əmirəlmöminin, mənim bir arvadım var idi, mən onu bir könüldən min könülö sevirdim, günümü onunla keçirirdim, gözüm onu görür, üroyim toxraqlıq tapirdi. Mənim bir neçə dövəm vardı, omların köməyiylə babat dolanırdıq, bir il quraqlıq keçdi, dövələrim də, atlarmış da tələf olmuşdu, mən var-yoxdan çıxdım. Əlim aşağı düşdü, var-yoxdan çıxbı pisin günə düşdüm, əvvəllər evimə golib-gedənlər məni saymamaga, məndən uzaq qaçmağa başladılar. Suadənin atası mənim pisin günə düşdürüm, axır günümün ləp pisin olacağını görüb qızım məndən ayırdı, məndən üz döndərdi, mənimlə çox kobud rəstər elçiyib evdən qoyma.

¹ Müaviyo ibn Əbu-Sufyan: Əməyilər sülaləsinin osasını qoymadı (660-ci iləndən 680-ci ilədək hökmərləşdirilmişdir).

² Mərvan ibn Əl-Hökəm: xəlifədir (684-685-ci illərdə hökmədar olmuşdur). Müaviyo xəlifə olan vaxt Madinənin və Əl-Hicazın hökmədarı olmuşdur.

Belo olanda, sonin canışının Mörvan ibn ol-Höküm Suadonin atasını çağırıb monim ohvalatımı ondan soruşdu, qaynatam dedi: "Mon bu adamı heç tanımiram". Onda mon dedim: "Allah omiro kömok olsun. Ögor o, həmin arvadı çağrırdırıb atasının dediyi sözlerin doğru olub-olmadığını ondan sorussa, hoqiqot aşkar olar". Monim bu sözümüzü eşidən Mörvan Suadonin dəlinəcə adam göndördü ki, gedib onu çağırısn. Elo ki arvad golib onun hüzurunda dayandı, Mörvan bir könlündən min könlülo ona vuruldu, odur ki, mono roqib oldu, daha mono inanmadı, qozob atına minib moni zindana saldı. Mon elo bir kökə düşdüm ki, elo bil göydən düşmüş çöp idim, külük moni aparıb ucqar bir yero atmışdı. Sonra Mörvan Suadonin atasına dedi: "Son min dinar on min dirhom alıb qızını mono verorsonmı? Özü də sono söz verirəm ki, qızını bu orobin olindən homişlik qurtararam!" Belo olanda, həmin qiyomat Suadonin atasını şirnikdirdi, odur ki, Mörvanın toklifini razi oldı; omir moni öz hüzuruna gotırıb qozoblonmış şir kimi mono baxdı, sonra da dedi: "Ay bədəvi, Suadoni boş'a". Mon də cavabında dedim: "Boşamayağam". Bunu eşidən omir nökorlarını üstümo tökdü, onlar mono min cür özab verdilər, gördüm ki, onu boşamaqdən başqa olacım yoxdur, odur ki, arvadımı boşadım, omir moni tozodon zindana saldı. Mon iddə müddəti qurtaranacan zindanda qaldım; elo ki iddə müddəti qurtardı, omir Suadoni aldı, moni də zindandan buraxdı, bax, mən sono ponah götürmişəm, soni deyib golmişəm".

Sonra da bədəvi bu şeri oxudu:

"Qolbım yanır, yaman yanır
Alovları qalxır göyo.

Müalicə edən həkim
İleyrot edir bu xostoyo.

Qolbım yanıb közə dönüb,
Sopolonır qıglecimi.

Gözlerimden axan yaşlar
Yağır, yazda leysan kimi.

Kömöyimo çata bilor
Bircə Allah, bir də omir".

Şerı oxuyub qurtaran kimi bədəvi əsim-əsim əsdi, dişkəri bir-birinə doybı şaqqıldı, huşunu itirib yero sorıldı, ölüməcə ilən kimi qırvıl-mağə başlıdı, elo ki Müaviyo onun sözlerini, oxuduğu şerı eşitdi, ucadan dedi: "İbn ol-Höküm şoriotdən konara çıxıb, müsəlməni incidib, onun horomxanasını qəsb eloyib..."

Şohrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elo ki altı yüz doxsan üçüncü gecə oldu, Şohrizad nağılmı dəlini danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət eloyırlar ki, əmirələmənin bədəvinin sözlerini eşidib ucadan dedi: "Ol-Höküm şoriotdən konara çıxıb, müsəlməni incidib, onun horomxanasını qəsb eloyib". Sonra da dedi: "Ay bədəvi, son monim hüzuruma golib elo bir ohvalat danişdin ki, mon ömrümədə belo ohvalat eşitməmişdim!"

Xəlifə bunu deyib, omr elədi ki, mürokkəb, kağız götürsünler; mürokkəblo kağızı götürən kimi Mörvan ibn ol-Hökümə bu naməni yazdı: "Mənə belo bir xəbor çatıb ki, son şoriotdən konara çıxmışan, hökmədarlıq eloyon adam iso ehtirasını boğmalı, zövq-səfədan öz nəfəsinə saxlamalıdır".

Sonra da o uzun-uzadı mühakimə yürüdüb öz fikrini yazdı, orada bu şeir də vardi:

"Son olmadın tapşırılan o işə layiq.
Yalvar, bolko günahından keçə o xalıq.

Goldi monim hüzuruma bədəvəxt bir cavan,
Gileylöndi yarla olan ayrılığından.

Mon Allaha and içmişəm, pozarsam onu,
Tork eləmiş ollam dinin doğru yolumu.

Yazdigıma ögor omol eləmoson son,
Comdoyını qurda-quşa yem cıloryom mon.

Suadoni boşça. Onu, qoy yubanmadan,
Gotırsınlar Kumeyt ilo Nosra ibn-Zibani!"

Sonra o, naməni bükdü, öz möhürünü vurub ol-Kumeytli Nosra ibn-Zibani çağrırdı (çox sadiq olduqları üçün həmişə vacib işə onları göndorordı). Onlar naməni götürüb yola düşdülər, az getdilər, üz getdilər, doro-topo düz getdilər, gəlib ol-Mədinəyə çatdılardı.

Elö ki onlar gəlib ol-Mədinəyə çatdılardı, birbaşa Mərvan ibn ol-Hokomin yanına getdilər, içəri girib ona salam verdilər, işin nə yerdə olduğunu ona xəbor verdilər, Mərvan naməni oxuyub ağlamağa başladı, sonra da durub Suadonin yanına getdi, əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql etdi. Mərvan Müaviyənin sözündən çıxa bilmədi, odur ki, ol-Kumeytli Nosra ibn-Zibanın yanında Suadoni boşadı, onlara da, Suadəyə də nə lazımsa verdi, sonra Mərvan Müaviyəyə namo yazdı, naməyə bu şeridi yazdı:

"Əmirəlməminin, sobr et bir az, sobr;
Yerino yetmişdir son verdiyin omr.

Bir iş tutmamışam qanun ziddino
Ki, azğın, yalançı deyilsin mono.

Yanına tez gələr homin nazərin,
Mislini görməyib onun insü-ein".

O, naməyə öz möhürünü vurub qasidlərə verdi; qasidlər Suadonin də götürüb getdilər; onlan az getdilər, üz getdilər, doro-topo düz getdilər, gəlib Müaviyə olan şohoro çatdılardı; heç yerdə longimayıb birbaşa Müaviyənin hüzuruna getdilər, naməni ona verdilər, xəlifə naməni oxuyub dedi: "Mərvan sözsüz əmrimə tabe olmaqla özünü göstərən də, ancaq arvadı həddindən artıq tərifləyir".

Xəlifə buyurdu ki, Suadoni onun hüzuruna gotırsınlar; arvadı gotirəndə o nə görə yaxşıdır? Gördü ki, bu qədd-qəmənlə arvad elə gözöldür, elə göyçəkdir, yəmə-içmə, onun xottu-xalına, gül camalına tamaşa elə. Xəlifə onu dindirəndə gördü ki, damışıçı şirin, dediyi sözələri ağıllıdır. Belə olanda, xəlifə dedi: "Bədəvini hüzuruma gotırın!" Gedib bədəvini onun hüzuruna gotirdilər, bədəvi dord-qəməndən bir kökə düşmüşdər ki, adam ona baxmağa qorxurdu. Müaviyə bədəviyə dedi: "Ay bədəvi, əgər Suadonin əvəzinə sono iridöslü, aybonizli üç köniz,

hor konizlo do min dinar vul versəm, xuzinədən sono hor il çoxlu pul versəm razi qalarsanmı? Özü do sono o qədər pul verərəm ki, kasiblığın daşını atarsan, varlı-hallı olarsan". Bədəvi Müaviyənin sözələrini eşidəndən elə foryad eləyib yero sorıldı ki, Müaviyə elə bildi, o öldü, bədəvinin huşu başına golondo, xəlifə ondan soruşdu: "Ho, de görək halın necədir?" Bədəvi do cavabında dedi: "Mənim halım çox pisdir, dordim mono dov golır.

Mərvan mono haqsızlıq eləyib, soni oadalıtlı bilib yanına şikayəto golmişəm ki, mono kömək eləyəson, bos İndi sonin haqsızlığından kimə şikayət eləyim ki, mono kömək eləsin?

Sonra da bədəvi bu şeridi dedi:

"Razi olma, şahim, mon bundan sonra,
Yağışdan qurtulub düşdüm yaqmura.

Kim onun eşqilo alışib yanır,
Rohm elə ona ver gol Suadoni.

Xəsislik eləmə, mono ver onu,
Minnotdarın olum ömrüm uzunu".

Şeridi oxuyub qurtarandan sonra bədəvi dedi: "Ya əmirəlməminin, vallahi sonin əlində olan xilafətdə nə varsa hamisini Suadonin əvəzinə mono versən də yeno mən onu dəyişmərom!"

Sonra da bu beyti oxudu:

"Könlüm Suadonin olub vurğunu,
Onun eşqi mono olub çörök, su".

Bələ olanda, Müaviyə ona dedi: "Sən boynuna alırsanmı ki, onu boşamisan, Mərvan da boynuna alır ki, onu boşayıb. Biz Suadonin özündən soruşaq – əgər o başqasını istəsə, onu başqasına verərik, əgər soni istəsə, onu sona verərik". Bədəvi də dedi: "Yaxşı, mən buna razıyam". Onda Müaviyə üzünü Suadəyə tutub soruşdu: "Ay Suadə, de görək sonin üçün daha çox kim əzizdir: alicənab, möhtəşəm saray hakimiyyəti, var-dövləti, gördüyü kimi hor şeyi olan əmirəlməminin, ya ədalətsiz, amansız Mərvan ibn ol-Hokom, ya da bu kasib, aə-yalavac bədəvi əzizdir?"

Əmirəlmömininin bu sözlərini eşidən Suado bu iki bəyti dedi:

Gördüyün bu yoxsul, bu bodboxt insan
Qiymətlidir mono qohum vo dostdan.

Ozizdir o mono puldan-dinardan,
Üstündür Mərvandan vo tacidaran".

Şeri oxuyandan sonra Suado dedi: "Vallahi, ya əmirəlmöminin, mən elo arvadlardan deyiləm ki, pis gündə onu atıb gedim. O, mənim köhnə dostumdur, dəst da dəstu yaddan çıxarmaz, həm də mən onu sevmişəm, sevgi də ki, ölənəcən soyumaz; mən onun yaxşı gününü görmüşəm, pis gündəndə do onunla olmağım yaxşıdır".

Suadonin bu sözlərini eşidən Müaviyə onun ağlına, pak məhəbbətinə, sədəqətinə heyran oldu, ona on min dirhəm pul verməyi əmr elədi, Suadonı də, pulları da bodəviyə verdi, o da öz arvadını götürüb getdi.

Dəməra ilə maşuqasının əhvalatı

Padşah sağ olsun, bələ də rovayot elçiyirlər¹ ki, günlərin bir günü ilə Hüseyin əl-Xalının dalınca adam göndərdi, onları hüzuruna çağırtdıb dədi: "Nağıl danışın! Ya Hüseyin, son başla". Hüseyin də onun cavabında dədi: "Baş üstə, ya əmirəlmöminin. Filan ildə mon Bosroyo getdim, Məhəmməd ibn Süleyman ər-Rabini bir qəsidi ilə möhd etdim, qəsidi onun xoşuna goldı, omr elədi ki, Bosroda qalıb. Günlərin bir günü mon Mirbada² gedirdim, torslikdən yolum ol-Mohəlliyyə küçəsinə düşdü, isti məni əldən salırdı. Su içmək üçün bir darvazanın ağızına goldım, birdən nə görəm yaxşıdır? Gördüm burada bir qaz var, o, elo gözəldir, elə göyçəkdir ki, yemo-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elo. Bu xumargözülü, qoləmqaşlı, girdəyanaqlı qız elo bil yırğalanan tər budaq idi, onun oynindo qırmızı rəngli köynök vardı, Sona izarına bürünmüştü, pambıq kimi ağı bədəni, qırmızı köynöyinin altın-dan özünü bürüzo verirdi. Ya əmirəlmöminin, onun boyunda saf qızıl-dan xünk vardı, bu xünk düz döşlərinin arasında sallanırdı, enli alnını bir çəngə kömür kimi zil qara saçı tökülmüşü, qolom qaşları bir-birinə çatılmışdı, gözləri iri, yanaqları gipgirdi, burnu acza donqar idi, püstə dəhanındakı dişləri elo bil mirvari dənələri idi, özü də bu qızdan otrəfa otır iyи yayılırdı. Bu qız nəsə port idi, karixmişdi. Həyət dəlanında var-gəl eləyirdi, gah höyətə girirdi, gah bayır çıxırdı, o, aşığıları dördə salırdı, addımları o qədər asta idi ki, xal-xalların səsi eşidilmirdi.

Şair belə bir qız barəsində yaxşı deyib:

"Onun hüsnündəki inci çizgilər
Bizi gözəllikdən verirler xobor".

Ya əmirəlmöminin, mənim qəlbimdə olan hörmət aşib-dəşdi, salam vermək üçün qızı yaxınlaşdım, gördüm ki, evi də, dələni də, küçəni də müşk ətri başına alıb. Mən ona salam verdim, o da salamımı elo yavaş səsle aldı ki, o saat başa düşdüm; qızın ürəyini eşq atışı yandırıb-yaxır, ona görə də dedim: "Ay xanım, mən qoca kişiyəm, özüm də qorıbm,

¹ Bu əhvalat həmin sokkiz cildliyin IV cildində çap olunan Cübeyr ibn Umeyrlə Budurun əhvalatının variantıdır.

² Mirbad — qədim Bosronin on böyük meydanlarından biridir. Bu meydan şəhərin qorə torosunda yerləşirdi.

suzundan yanıram. Bolko buyurasan mənə bir içim su versinlər, Allah da sənə kömök olar". Qız cavabında dedi. "Ay qoca, məndən ol çok, mənim nə su, nə də yemək barədə düşünməyə vaxtım yoxdur..."

Şəhrizad bu yerdə sohörin açıldığını görüb nağılı yarımcıq qoydu.

694-cü gecə

Elo ki altı yüz doxsan dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eloyırlar ki, qız cavabında dedi: "Ay qoca, məndən ol çok, nə su, nə də yemək barədə düşünməyə vaxtım yoxdur". Onda mən qızdan soruştum: "Ay xanım, nəyə görə?" Qız da cavabında dedi: "Ona görə ki, bir nəfərə aşiq olmuşam, amma o, mənə haqsızlıq eloyır, mən onu istəyirəm, o məni istəmir, özü də mən ona xəbər verənlərin sınagından çıxmışam". Qızın bu sözlerini eşidəndə mən soruştum: "Ay xanım, yani bu böyük dünyada elo bir adam varmı ki, sən onu istəyəsən, amma o, səni istəməsin?" Qız da cavabında dedi: "Bəli, elo bir adam var, özü də o, həddindən artıq gözəl, göyçək, lovğadır, buna görə də məni istəmir". Belə olanda, mən ondan soruştum: "Sən niyə bu dalanda dayanmışın?" Qız da cavabında dedi: "Onun yolu buradandır, indi dəmbədəm onun buradan keçən vaxtıdır". Qızın bu sözünü eşidib ondan soruştum: "Ay xanım, sən heç olmasa onunla görüşüb söhbət eləmisən ki, belə bir dərədə düşər olmusan?"

Qız dərindən ah çökdü, göz yaşı yanaqlarından axdı, elo bil qızılıgül üste şəh giləlori düşdü, sonra da bu iki beyti dedi:

"Biz bir soyuddəki cüt budaq idik,
Güzərəni xoşbəxt, günü ağ idik.

Bir biçaq ayırdı o cüt budağı,
Sinədən gedərmi yalqızlıq dağı?"

Qızın dediyi bu şeri eşidib mən ondan soruştum: "Ay qız, sonin o oglana məhabbatın nə qodordır?" Qız da cavabında dedi: "Mən gənəsi onun qohum-əqrəbasının divarlarında görəndə elo bilirom ki, onun özünü görürəm, bozən qoşłətən onu görəndə özümü itirirəm, canım da, ruhum da bədənimdən yox olur, bir-iki həftə ağlım başından çıxır,

divanə oluram". Belə olanda ona dedim: "Məni bağışla, mən də sonin kimi aşiq olmuşam, fikrim-zikrim aşiq olduğum xanımın yanındadır, odur ki, ariqlayıb çöpo dönmüşəm, gücdən düşmüşəm. Mən görürəm ki, sapsarı saralısan, ariqlamışan, bir dəri bir sümükən, bu da onu göstərir ki, məhəbbət dordino düşər olmuşan; axı son ki, Bosro torpağında yaşayırsan, heç elo şey olar ki, sən məhəbbət bəlasına düşər olmayasın". Qız da cavabında dedi: "Vallahi, mən bu oglana aşiq olanacaq həddindən artıq lovğā idim, çox gözəl-göyçək, löyaqotlı idim, bu oglana vurulanacan Bosronin bütün oyanlarını məhəbbətimin əsiri eləyirdim". Qızın bu sözlerini eşidib ondan soruştum: "Bəs siz niyə bir-birinizdən ayrıldınız?" Qız da cavabında dedi: "Tale bizi bir-birimizdən ayırdı, özü də bizim əhvalatımız çox qorıbo əhvalatdır. Novruz bayramı günü idi, mən evdə oturmuşdum, bir neçə nəfər bərəli qızı qonaq çağırmışdım, onların arasında Sirana adlı bir konız vardı ki, onu Omanda səksən min dirhəmə almışdım. Bu qız məni çox isteyirdi, özü də mənə vurulmuşdu, içəri girən kimi üstümə atılıb məni çımdıkləməyə, dişləməyə başladı, az qaldı məni lap əldən salsın. Sonra biz ikilikdə qaldıq, xörək hazır olanacan, kefimiz tamam durulanacaq şərab içib şadlıq eləməyə başladıq, qız mənimlə oynayır, mən də onuna oynayırdım, gah mən üstdə olurdum, gah da o. Qız kefli olduğundan necə oldusa, çaxçurumun bağını qırıdı, onu da deymə ki, o, çaxçurumun bağını bilo-bilo pis niyyətlə qırmadı, biz oynadığımız vaxt çaxçurum aşağı sürüşdü, elo bu domdə həmin oğlan qoşıldan içəri girdi, çaxçurum aşağı sürüşdüğünü görüb qoşobləndi, yüyünün cingiltisini eşidib qaçan ərob madyanı kimi qaçıb getdi. O, getdi..."

Şəhrizad bu yerdə sohörin açıldığını görüb nağılı yarımcıq qoydu.

695-ci gecə

Elo ki altı yüz doxsan beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eloyırlar ki, qız Hüseyin əl-Xaliyo deyirdi: "Elo ki mənim sevgilim gördü ki, konız Sirana ilə mən, sənə danışdığım kimi, oynayıraq, qoşoblənib evimdən çıxbı getdi, bax, ay qoca, indi düz üç ildir mən ondan rica eləyirəm ki, günahimdən keçsin, ona yaltaqlıq eləyirəm, onu yumşaltmağa çalışıram, ancaq o, heç mənə gözəcə də baxmır, bircə kəlmə də olsun yazmır,

qasidə heç bir xəbər göndərmir, hətta bir kəlmə də olsun sözümə qulaq asmaq istəmir". Qızın bu sözlərini eşidib ondan soruşdum: "Ay qız, o ərəbdür, ya farsdır?" Qız da cavabında ucadan dedi: "Vay halına, o, Bəsrə əyanlarındandır". Onda mən soruşdum: "O qocadır, ya cavandır?" Bu sözümüz eşidən qız ters-tərs mənə baxıb dedi: "Sən doğrudan da, axmaq adamsan! O, ondördəcəlik ay kimi hamardır, biq yeri tezəcə tərləyib, onun heç bir eybi yoxdur, bircə eybi budur ki, məndən zehləsi gedir". Mən ondan soruşdum: "Onun adı nədir?" Mənim bu sözümüz eşidən qız dedi: "Onun adı sənin nəyinə gərəkdir?" Mən də cavabında dedim: "Sizi yaxınlaşdırmaq üçün sənin sevgilinlə görüşməyə çalışaram". Belə olanda qız dedi: "Bu şərtlə ki, son ona mənim naməni aparasan". Mən də cavabında dedim: "Nə eybi var, apararam". Mənim bu sözümüz eşidən qız dedi: "Onun adı Damra ibn əl-Mucirədir, ləqəbi də Əbu əs-Sahadir, sarayı isə Mirbad meydanındadır". Sonra da qız evdəkiləri səsləyib qışqıra-qışqıra dedi: "Mürəkkəbə kağız gotirin!" Mürəkkəbə kağız gotirdilər, qız qollarını çırmaladı, qolları gümüş kimi par-par parıldadı, Allahın adından sonra yazdı: "Ay mənim ağam, naməmin əvvəlində dua-sənəni yazmamağım mənim gücdən düşüb zeiflədiyimi əyan eləyir, bil və agah ol ki, əgər mənim duam müstəcib olsayıdı, sən məndən ayrılmazdin, axı mən tez-tez Allaha dua eləyirdim ki, sən məndən ayrılmayasan, amma sən məndən ayrıldın. Əgər mənim çalışmadığım, cidd-cəhdim bithüde olmasayıdı, onda, bu naməni yazanda sənin kənizin arzusuna çatardı ki, bu da ona kömək olardı; o, indi sənə olan ümidiyi itirmişdir, çünki bilir ki, sən ona məhəl qoymursan. Onun ən böyük arzusu, ay ağa, sən küçə ilə evinə gedəndə səni ötəri görəkdir, bu görüş ölmüş qəlbini cana gotirir. Əgər sən öz əlinlə (Allah sənin qoluna qüvvət versin!) ona bir namə yazsan, bu naməni, sənin yadındadır, öten gecələrə bir yerde, tənha guşədə olduğumuz vaxtlara əvəz eləsən, bu namə onun üçün daha qiymətləi olar. Ay mənim ağam, məgər mən səni sevmirəmmi, sənin dərdindən əldən düşməməmişəmmi? Əgər mənim ricamı yerə salmayıb cavab naməsi yazsan, səndən razı qalaram, şükrü Allahın kərəminə vəssalam!"

Mən naməni alıb getdim, ertəsi gün səhər Məhəmməd ibn Süleymanın sarayına yollandım, onun divanxanasına getdim, gördüm ki, divanxana əyanlarla doludur. Əyanların arasında bir cavan oğlan gördüm, o, möclisə yaraşq verirdi, oğlan oradakıların hamisindən gözəl, göyçək idi. Əmir də onu orada olanların hamisindən yuxarı başda oturtmuşdu. Mən o cavan oğlanın kim olduğunu soruşanda nə desələr yaxşıdır? Dedilər ki, o oğlan Damra ibn əl-Mucirədir; belə olanda mən öz-özümə dedim: "Doğrudan da yazıq qız eşq bəlasına nəhaq mübtəla olmayı!"

Mən divanxanadan çıxıb Mirbad meydanına yollandım, gəlib Damranın darvazası ağızında dayandım, birdən o, öz adamları ilə at üstündə gəldi: belə olanda, mən tez ona yaxınlaşdım, dua-sənə elədim, ona xoş günlər, şan-şöhrət arzuladım, sonra da naməni ona uzatdım. Elə ki Damra naməni oxudu, onun məğzini başa düşdü, üzünü mənə tutub dedi: "Ay qoca, onun əvəzine alıdığım arvadı görmək istəyirsənmi?" Mən də cavabında dedim: "Nə olar, göstər görüm!" Onda Damra qızı səslədi, qız gələndə nə görsəm yaxşıdır? Gördüm ki, bu qız elə gözəldir, elə göyçəkdir ki, aya deyir sən çıxmə, mən çıxmı, günə deyir sən çıxmə, mən çıxmı, həm də bu qız iridöşlü, ahu yerişlidir. Damra naməni ona verib dedi: "Bu naməyə cavab yaz!" Elə ki qız naməni oxuyub orada nə yazıldığını başa düşdü, sapsarı saraldi, ucadan dedi: "Ay qoca, sən ki belə bir işə görə gəlmisin, Allaha dua elə ki, günahından keçsin". Ya əmirəlmöminin, mən guclə ayaqlarımı sürüyü-sürüye oradan çıxdım, həmin qızın yanına gedib içəri girməyə izin istədim; elə ki içəri girdim, qız məndən soruşdu: "Nə xəbərlə gəlmisən?" Mən də cavabında dedim: "Bəd xəbərlə!" Mənim bu sözümüz eşidib qız dedi: "Sənə zaval yoxdur! Bəs qadir Allah hanı?"

Sonra qız buyurdu ki, mənə beş yüz dinar versinlər; mən pulları alıb küçəyə çıxdım. Bir neçə gündən sonra yolum həmin evin yanından düşdü, darvaza ağızında bir neçə nökər, bir neçə də atlı gördüm; mən evə gişənde nə görsəm yaxşıdır? Gördüm ki, nökərlərlə atlilar Damranın adamlarıdır, qızdan rica eləyirlər ki, onun yanına qayıtsın, qız da onlara deyir: "Yox! Allaha and olsun, mən heç onun üzünü də görmək istəmirəm!" Bunu eşidənə mən, ya əmirəlmöminin, Damradan kam alan Allahə səcdə edərək üzüqyolu yixildim, sonra ayağa qalxıb qızı yaxınlaşdım, o mənə bir namə uzatdı, naməni alıb oxuyanda nə görsəm yaxşıdır? Gördüm ki, Allaha dua-sənədan sonra orada yazılıb: "Ay mənim sahibim, əgər mənim sənə rəhmim gəlməsəydi (Allah ömrünü uzun eləsin!) sənin üstündə nələr olduğunu yazardım, nə üçün incidi-yimi də ərz elərdim, axı bu bələni bizim başımıza sən açmışan, dostluğa, sədəqətə xəyanət eləyib başqa bir qadını üstün tutmusan. Sən mənim məhəbbətimin xilafına iş görmüsən, sənin ucbatından baş veron əhvalata Allah-təala özü şahiddir. Allah səni hifz eləsin!"

Sonra qız Damranın ona göndərdiyi hədiyyələri, öntiqə şeyləri mənə göstərdi, onların qiyməti otuz min dinar olardı. Sonra mən həmin qızı bir də gördüm, özü də Damra onu alıb özünü arvad eləmişdi".

Bu əhvalatı eşidib Ə-Rəşid ucadan dedi: "Əgər Damra məni qabaqlamasayıdı, mənim o qızla böyük bir işim olardı!"

Mosullu İshaqla korun əhvalatı

Padşah sağ olsun, belə nəql eləyirlər ki, Mosullu Əbu-İshaq ibn İbrahim deyirdi: "Günlərin bir günü mən gecə öz evimdə oturmuşdum, özü də qış vaxtı idi, göyün üzünü buludlar bürümüşdü, yağış elə yağırkı ki, elə bil deşik tuluqdan su töküldü. Yağış yağıdıgına, yer palçıq olduğuna görə küçələrdə ins-cins görünmüdü, ürəyim sıxılmağa başladı, küçələr palçıq-çamır olduğundan dostlarının heç biri yanımı gəlmirdi, mən də onlara gedə bilmirdim. Belə olanda, nökərimə dedim: "Get mənə bir şey gətir müşqulat eləyim". O da gedib yemək-içmək gətirdi, ancaq yanımda məni öyləndirə bilən həmpiyalə olmadığına görə yemək-içmək mənim üçün zəhrimara döndü, odur ki, gecə olanacaq hey pəncərələrdən boyanıb yollara baxdım. Elə ki gecə oldu, əl-Mehdinin¹ oğlanlarının birinin kənizi yadına düşdü, mən həmin kənizə aşiq olmuşdum (həmin kəniz oxumaq, çalmaq bacarırdı), odur ki, öz-özümə dedim: "Əgər o kəniz bu gecə mehmanım olsaydı, mənim üçün xoş keçərdi, gecə qışlardı, nə fikrim-zikrim, nə də nigarançılığım olardı. Elə bu dəmdə kimşə darvazanı döyüb soruşdu: "Qapıda dayanan sevgilin içəri girə bilərmi?" Mən öz-özümə dedim: "Bəlkə arzu ağacı bar gətirib?"

Mən tez durub getdim, darvazanı açanda nə görsəm yaxşıdır? Göründüm ki, gələn mənim məşuqəmdir; o, yaşıl izara bürünmüdü, başına zərxara yaylıq örtmüdü, bu yaylıq onu yağışdan qoruyurdu. O, dizəcən palçıq'a batmışdı, paltarları navalça sularından tamam islanıb bədəninə kip yapışmışdı.

Onu elə görəndə soruşdum: "Ay xanım, bu havada sən niyə gəlmisin?" Qız da cavabında dedi: "Sənin qasidin yanına gəlib mənim dərdimdən qəm dəryasına batdığını xəbər verdi, onun bu sözünü eşidəndə gördüm mənim bircə çarəm qalır ki, o da tez sənin yanına gəlməkdir".

Mən bu işə mat qaldım..."

Şəhrizad bu yerdə səhərin açıldıgını görüb nağılı yarımcıq qoydu.

¹ Əl-Mehdi – Abbasilər sülaləsinin üçüncü xəlifisi, Harun or-Roşidin atasıdır (775-ci ildən 785-ci ildək hökmər olmuşdur).

696-a gecə

Elə ki altı yüz doxsan altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayet eləyirlər ki, qız gəlib İshaqın darvazasını döyündə, İshaq gəlib ondan soruşdu: "Ay xanım, bu havada sən niyə gəlmisin?" Qız da cavabında dedi: "Sənin qasidin yanına gəlib mənim dərdimdən qəm dəryasına batdığını xəbər verdi, onun bu sözünü eşidəndə gördüm, mənim bircə çarəm qalır ki, o da tez sənin yanına gəlməkdir".

Mən buna mat qaldım, ancaq ona demək istəmirdim ki, "Mən heç kəsi sənin dalınca göndərməmişəm". Odur ki, ucadan dedim: "Allaha şükür ki, mənim çəkdiyim əzablı intizardan sonra o, bizi birləşdirdi, əgər sən bir dəqiqə də məni intizarda qoysaydın, onda mən özüm qaçaqaşa sənin yanına gəlməli olacaqdım: mən sənin üçün darixirdim, axı mən səni çox sevirəm".

Sonra da nökərə dedim: "Tez ol, su gətir!" Nökər də gedib bir qazança isti su gətirdi ki, qız yuyunub özünü səliqəyə salsın; mən nökərə buyurdum ki, qızın ayaqlarına su töksün, özüm onun ayaqlarını yumaga başladım, sonra emr elədim ki, ən bahalı, ən qəşəng qadın paltarı gətirsinlər, gedib qadın paltarı gətirdilər, qız əynindəki paltarını çıxarandan sonra mən ona təmiz paltar geyindirdim. Biz əyloşdik, mən buyurdum ki, yemək gətirsinlər, ancaq qız yemek istəmədi, belə olanda mən ondan soruşdum: "İçməyə meylin varmı?" O da cavabında dedi: "Bəli!" Sonra da bir neçə piyalə içib məndən soruşdu: "Kim oxuyaçaq?" Mən də cavabında dedim: "Ay xanım, mən oxuyaçağam". Mənim bu sözümü eşidən qız dedi: "Yox, istəmirəm sən oxuyasan". Onda mən dedim: "Kənizlərimdən biri oxuyar". Qız ucadan dedi: "Yox, onların da oxumağımı istəmirəm!" Qızın bu sözünü eşidib dedim: "Onda sən özün oxul!" Qız ucadan dedi: "Mən özüm də oxumayaçağam!" Belə olanda, mən soruşdum: "Bəs kim oxuyaçaq?" Qız da cavabında dedi: "Çıx bayırdan bir adam tap ki, o, mənim üçün oxuya bilsin".

Ona itaot elədiyimə görə durub küçəyə çıxdım, ancaq bir adam tapacağıma heç ümidiyim yox idi, inanmirdim ki, belə bivaxt, həm də yağışlı havada bir adam tapa biləm. Bu məhəllə sənin, o məhəllə



mənim, bu küçə sənin, o küçə mənim, o vaxtəcan gəzdim ki, galib meydana çatdım, birdən bir kor gördüm, o, əl ağacını yerə vura-vura deyirdi: "Evində olduğum adamlara Allah qənim olsun! Mən oxuyanda onlar qulaq asmırıldılar, susanda isə məni ələ salırdılar". Korun sözlərini eşidəndə ondan soruşdum: "Sən xanəndəsan?" O da cavabında dedi: "Bəli, xanəndəyəm". Belə olanda, mən ona dedim: "Bəlkə bu gecəni bizi gedəsən, bizi əyləndirəsən?" Kor da cavabında dedi: "Əgər istəyirsənsə sizə gedim, onda əlimdən tut!" Mən də onun əlində tutub evə apardım. Bir xeyli gedəndən sonra golib evə çatdıq. Elə ki evə çatdıq, mən qızı dedim: "Ay xanım, mən bir kor xanəndə tapıb götürmişəm, biz ona baxıb kef eləyəcəyik, amma o bizi görməyəcək". Mənim bu sözümü eşidən qız ucadan dedi: "Onu mənim yanına getir!" Mən da gedib kor xanəndəni içəri gətirdim, ona yemək teklif etdim, o bir az yeyib əllərini yudu, mən şərab süzüb ona verdim, o üç piyalı şərab içdi. Sonra da məndən soruşdu: "Sən kimsən?" Mən də onun cavabında dedim: "Mosullu İbrahim oğlu İshaqam!" Onda kor dedi: "Mən sənin barəndə eşitmışəm, çox şadam ki, səninlə həmsüfrə oldum". Mən də ona dedim: "Ay ağa, mən də çox sevinirəm ki, sən şad oldun". Mənim bu sözümü eşidən kor dedi: "Ay İshaq, mənə bir şey oxu". Mən udu götürdüüm, zarafatyana dedim: "Baş üstə, itaət borcumdur!" Elə ki mən bir hava oxuyub qurtardım, kor dedi: "Ya İshaq, sənin əsil xanəndə olmasına az qalıb!" Elə bil ürəyimə ox vurdular, mən udu kənara qoydum. Bu dəmdə kor məndən soruşdu: "Məğər sənin yaxşı oxuyan bir adamın yoxdur?" Mən də cavabında dedim: "Mənim yaxşı oxuyan bir kənizim var". Onda kor mənə dedi: "Ona əmr elə oxusun". Korun bu sözünü eşidib ondan soruşdum: "Onun yaxşı oxuduğunu yəqin eləson, özün oxuyarsanmı?" Kor da cavabında dedi: "Bəli, oxuyaram!"

Elə ki qız bir hava oxuyub qurtardı, kor dedi: "Yox, son heç bir məharət göstərmədin!" Korun bu sözünü eşidən qız qəzəblə udu kənara qoyub dedi: "Biz bacarığımızı göstərdik, əgər sən daha yaxşı oxuyursansa, buyur, məharətinə göstər". Onda kor dedi: "Mənə insan əli döyməmiş uđ verin".

Belə olanda, mən nökərə buyurdum ki, gedib təzə uđ götirsin, nökər getdi, təzə udu götərib kora verdi, o, udu alıb köklədi, sonra da mənə tanış olmayan bir hava çalıb bu iki beyti oxudu:

"Uzun bir gecədə zülməti yanıb,
Görüşə vaxtında yetişdi yarım.

Bizi hoyocana saldı xoş sosi,
“Golsin qapındakı aşiq, golmosın?”

Korun oxuduğu bu iki beyti eşidəndə qız mənə tors-tors baxıb dedi: “Aramızda olan sırrı sən ürəyində bir saat da saxlaya bilməməsən, sən etibar eləyib o sırrı bu adama demison”.

Mən o vaxtacan and içdim, ondan üzr istədim, əllərindən öpdüm, yanaqlarını dişlədim ki, axırdı gülməyə başladı. Sonra mən üzümü kora tutub dedim: “Ay ağa, bir hava da oxu!”

Kor rübabı götürüb bu iki beyti oxudu:

“Bil, az görməmişən mən gözəlləri,
Toxunub əlimə qəşəng əlləri.

Əllərim pay alıb köksün narından,
Dişləmişəm alma yanaqlarından”.

Onun oxuduğu bu iki beyti eşidəndə mən qızdan soruşdum: “Ay xanım, bizim gördüyüümüz işləri ona kim xəbər verdi?” Qız da cava-bında dedi: “Sən haqlısan!”

Sonra biz koru qoyub bir kənarə çökildik. Kor dedi: “Mən peşab eləmək istəyirəm!” Onda mən dedim: “Ay nökər, şamı götür onun qabağınca get”.

Kor bayır çıxıb xeyli ləngidi, belə olanda biz bayır çıxıb onu axtar-maşa başladıq, nə qədər axtardıqsa, tapa bilmədik, özü də gördük ki, darvaza kilidlidir, açarlar da anbardاردadır. Bilmədik, bu kor göyə qalxdı, ya yero batdı, onda mən başa düşdüm ki, o iblis idi, özü də mənim üçün oğraşlıq elədi.

Sonra qız çıxıb getdi, Mən Əbu Nüvasın bu iki beytini xatırladım:

“Heyranam İblisin mögrurluğuna;
Törətdiyi işlər fənadır, fona!

Adəmin önündə o baş oymədi,
Oğraşlıq elədi övladlarına”.

İbrahimla novcavanın əhvalatı

Belə də noqı eləyirlər ki, İshaqın oğlu İbrahim¹ deyirdi: “Mən həmişə Borməkilərə sadıq idim. Günlərin bir günü evdə oturmuşdum, birdən darvazanı döydürələr, nökərim darvazaya getdi, tez qayıdib dedi: “Darvaza ağzında göyçök bir novcavan dayanıb, o, içəri girməyə izin istoyir”.

Mən izin verdim, novcavan içəri girdi, onda xəstilik olamotları vardi, o, üzünü mənə tutub dedi: “Mən çoxdandır ki, soninlə görüşmək istəyirəm, sənə bir işim düşüb”. Mən də soruşdum: “O no işdir?” Novcavan üç yüz dinar çıxartdı, pulları qabağına qoyub dedi: “Səndən rica eləyirəm, bu pulları götür, mənə bir qozələ hava qoş, qozəli indicə sənə deyərəm”. Novcavanın bu sözünü eşidib ona dedim: “Həmin qozəli de görüm”. Novcavan da qozəli dedi...

Şəhrizad bu yerde sohriñ açıldıqını görüb nağılı yarımcıq qoydu.



Ela ki altı yüz doxsan yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rövayot eləyirlər ki, İbrahim novcavana dedi: “Həmin qoşa beysi de görüm”. Novcavan da bu iki beytı dedi:

“Ey gözüm, ey sevib mənə dord veron,
Yu apar dordimi göz yaşına sən,

Tale sözbazların tərofındodır,
Yarı, ölsəm belə, görommərom mən”.

¹ Orijinalda açıq-aşkar sohvıdır - gorok İshaqın atası İbrahim olaydı. Məşhur xanondo vo müsiqiçi Mosullu İbrahim nozordo tutulur (Çox güman ki, 804-cü ilə ölmüşdür). Müsiqiçi kimi ondan az istedadlı olmuşyan İshaq ibn İbrahim (849, yaxud 850-ci ilə ölmüşdür) onun atasıdır.

İbrahim deyirdi: "Mən mərsiyə havasına oxşar bir hava qoşdum, onu novcavana oxudum, novcavan həmin havanı eşidən kimi biliş olub arxası üstə yerə sərildi, sonra ayılıb dedi: "Bir də oxu!" Mən onu Allaha and verməyə başlayıb dedim: "Qorxuram ki, sən ölüsən!" Novcavan cavabında ucadan dedi: "Kaş sən deyən olaydı, mən ölüydim!" Novcavan o vaxtacan alçalıb yalvarmağa başladı ki, mənim ona yazığım gəldi, havanı bir də oxudum. Bu yerdə o, elə fəryad eləyiib qışqırkı ki, mən onun öldüyünü güman elədim, üzünə o vaxtacan güləb çıledim ki, axırdı o, özünə gəldi, durub əyləşdi. Onun ayıldığını görüb Allaha şükür elədim, dinarlarını onun qabağına qoyub dedim: "Pullarını götür, çıx get!" Novcavan da cavabında dedi: "Bu pullar mənə lazım deyil, sən bir də həmin havanı oxusən, yenə o qədər sənə pul verərəm".

Onun yenə pul verəcəyini eşidəndə ürəyim açıldı, mən novcavana dedim: "Mən o havanı bir də oxuyaram, ancaq üç şərtlə: əvvəla, sən mənim yanımıda qalıb mənim çörəyimi yeyəsən ki, ürəyinə qüvvət gəlsin; ikincisi – sən şərab içəsən ki, ürkəklə olasan: üçüncüsü də – sən başına gələn əhvalatı mənə nəql eləyəsən".

Novcavan mənim şərtlərimə razı oldu, çörək yeyib şərab içdi, sonra da dedi: "Mən Mədinə əhliyəm. Günlərin bir günü mən gəzməyə çıxdım, qardaşlarımıla bərabər yolla əl-Əqiqə tərəf getdim, yolda bir dəstə qızın arasında bir qız gördüm, bu qız elə bil üstüne şəh düşmüş tər budaq idi, onlar gün batanacan kölgədə oturdular. Sonra durub getdilər, o qız gedən kimi ürəyim ağrıdı, elə bil ürəyimi yaraladılar. Mən geri qayıdır həmin qızı soraqlaşmağa başladım, ancan onu tanıyan bir adam tapmadım, odur ki, dərddən xəstələndim. Mən başıma gələn bu əhvalatı bir qohuma danışdım, o dedi: "Eybi yoxdur! Bahar hələ qurtarmayıb, bu gün-sabah yağışlar başlar, həmin qız gəzməyə çıxar, mən də səninlə gəzməyə çıxaram, onda nə istəyirsənsə elərsən".

Bələ olanda, ürəyim toxraqlıq tapdı, elə ki əl-Əqiqdə¹ sellər axmağa başladı, adamlar gəzməyə çıxdılar, mən də qardaşlarımıla, həmin qohumla gəzməyə çıxdım, elə bircə dəqiqə oturmuşduq ki, həmin qızlar qaça-qaca gəldilər. Mən qohum qızlardan birinə dedim: "Həmin qızı deginən, bax, o adam deyir ki, bu beytleri şair çox yaxşı qoşub:

"Atdı oxunu, getdi;
Oldu ürəyim al qan.

¹ Əl-Əqiq - Mədinənin yaxınlığında dorodır, orası su basır. Güclü qış yağışlarından sonra dərddə Forat çayı kimi enli, onun kimi sırota gur sel axır.

Sızlar yarası daim,
Getmişsə də yar çıxdan".

Qız da gedib mənim sözlərimi ona çatdırdı. Aşıq olduğum qız da cavabında yanına göndərdiyim qızı deyir: "Ona deginən, onun cavabında bu beytleri deyən şair daha yaxşı deyib:

"Dördim, bax o dərddəndir;
Səbr et, ürəyim, səbr et.

Bir gün tapılar çarən,
İtməz əməyin, səbr et!"

Mən biabır olacağımdan qorxub daha bir söz demədim, qız ayaga qalxıb getdi, mən də onun dalınca düşdüm, qız məni gördü. Mən onun yaşadığı evi gördüm, o mənim yanımı gəlməyə başladı, mən də onun yanına getməyə başladım, sonra mən elə tez-tez onun yanına getməyə başladım ki, bu iş aşkar oldu, qızın atası bunu bildi. Sonra mən nə qədər əlləşdim ki, qızla görüşüm, görüşə bilmədim; belə olanda, mən əhvalatı atama deyib şikayətləndim; atam qohumlarımözü götürüb qızın atasının yanına getdi ki, qızı mənə nişanlaşın. Qızın atası əhvalatdan hali olub elçiliyə gələnlərə dedi: "Əgər qızımı rüsvay eləməmişdən əvvəl gəlsəyidiz, mən yəqin qızımı ona verməyə razı olardım, ancaq bu iş aşkar olub, mən də elə adamlardan deyiləm ki, camaatin dedi-qodusunun doğru olduğunu təsdiq eləyəm".

İbrahim deyirdi: "Mən həmin havanı bir də novcavana oxudum, onunla dostlaşdım. Günlərin bir günü Cəfər ibn Yəhya məclis düzəltdi, mən həmişəki kimi məclisə gedib novcavanın havasını onun üçün oxudum, Cəfər həmin havanı eşidəndə çox şad olub məndən soruşdu: "Vay halına, bu kimin beytleridir?" Mən də novcavanın əhvalatını ona nəql elədim; belə olanda, Cəfər mənə əmr elədi ki, gedib həmin novcavani onun hüzuruna götürdim. Mən durub novcavanın dalınca getdim, golib onların evinə çatdım, novcavanı götürüb Cəfərinin hüzuruna apardım; elə ki novcavan gəlib onun hüzurunda dayandı, Cəfər noveavana buyurdu ki, həmin əhvalatı ona nəql eləsin. Novcavan əhvalatı nəql eləyəndən sonra Cəfər ucadan dedi: "Sən o qızla evləndirocəyəm, sən mənim himayəmdəsan!"

Cəfərin bu sözünü eşidən novcavanın üroyi toxraqlıq tapdı, o bizim yanımızda qaldı, sohər açılan kimi Cəfər durub ər-Rəşidin yanına getdi.

novcavanın əhvalatını ona nəql elədi, xəlifə bu əhvalatı çox gözəl əhvalat hesab elədi. Sonra da əmr eləyib bizim hamımızı öz hüzuruna çağırıldı, biz onun hüzuruna getdik, xəlifə buyurdu ki, həmin havanı bir də oxuyum, özü də bu zaman o, içki içməyə başladı, sonra da əmr elədi əl-Hicazın hökmədarına namə yazuşları kİ, o, qızın atasını, bütün ailəsinə xərcə qızırqanmayıb, hörmətlə hüzuruna göndərsin.

Az mündətdən sonra onlar gəldilər, ər-Rəşid əmr elədi ki, qızın atasını onun hüzuruna götürsinlər. Elə ki qızın atası gəlib ər-Rəşidin hüzurunda dayandı, xəlifə ona buyurdu qızını novcavana versin, özü də ona yüz min dinar vul verdi, qızın atası pulları alıb öz ailəsinin yanına qayıtdı. Novcavan həmin əhvalat baş verənəcən Cəfərin həmsüfrəsi oldu; Cəfərin başına gələn əhvalatdan¹ sonra novcavan öz ailəsi ilə bərabər əl-Mədinəyə köcdü, Allah onların ruhunu şad eləsin”.

Vəzir ibn Mərvana novcavanın əhvalatı

Padşah sağ olsun, belə də rəvayət eləyirlər ki, vəzir Əbu Əmir ibn Mərvana¹ bir xaçperəst oğlan uşağı bağışlamışdır (bu oğlan uşağı göyçək idi, daha nə deyim!), necə oldusa əl-Malik ən-Nəsir həmin oğlunu gördü, belə olanda, onu onun ağasından soruşdu: “Bu oğlan sənə haradandır?” Əbu Əmir də cavabında dedi: “Allah verib”. Onun bu sözünü eşidib ən-Nəsir dedi: “Sən bizi ulduzlarla qorxutmaq, ay gücünə əsir eləmək isteyirsən?” Onda vəzir ondan rica elədi ki, günahından keçsin. Sonra da o ciddi-cəhdli hədiyyə tədarük elədi, oğlanla bərabər ən-Nəsirə göndərib dedi: “Sən də bu bəxşixin bir hissəsi ol; əgər mümkün olsaydı, mənim qəlbim səni başqasına verməyə razı olmazdım”.

Sonra da bu iki beyti yazıb oğlanla bərabər ən-Nəsirə göndərdi:

“Ey şahım, Ay yenə dırmaşır göyo,
Ay yerdən daha çox yaraşır göyo.

Çəkirom nazını can bahasına,
Kim belə qatlaşar onun nazına?”

Vəzirin bu işi ən-Nəsirə xoş gəldi, odur ki, vəzirə çoxlu pul bağışladı, həm də Əbu Əmirin hökmərləyi möhkəmləndi.

Sonralar belə oldu ki, vəzirə bir qız bağışladılar, bu qız elə gözəl, elə göyçək idi ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə. Özü də o, elə gözəl idi ki, dünyada tayı-bərəbori yox idi. Vəzir qorxdı ki, bunu ən-Nəsirə xəbər verərlər, o da qızı istəyir, onda oğlanla olan əhvalat bu qızın da başına gələr. Belə olanda, vəzir əvvəlkindən daha çox bəxşish tədarük eləyib qızla bərəbor padşaha göndərdi...”

Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcı qoydu.

¹ Əbu Əmir ibn Mərvan - Naçporostluların mifritinə görə şöhrət tapmış və əl-Malik ən-Nəsir Qalib şah loqobı almış Sultan Solahoddinin vəziridir. Solahoddin 1175-ci ilden 1193-cü ilədək hökmərləyi etmişdir.

¹ 803-cü ildə Bormokilorin vozirlik sülalosının yixilmesi, Cəforin öldürülmesi və bu ailənin başqa üzvlərinin amansızcasına məhv edilməsi nozordu tutulur.



698-ci gecə

Elə ki altı yüz doxsan səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Əbu Əmir əvvəlkindən daha çox bəxşis tədarük eləyib qızla bərabər padşaha göndərdi, həm də bu üç beyti yazdı:

"Ey şahim, bu gündür, bu da ki, qəmər;
Orada bu günsələ o Ay birləşər.

Bu görüş xoşbəxtlik rəmzidir əlbət,
Behişt, Kövsər olar onlara qismət.

And olsun Allaha, nə o qızların,
Nə sənin təyin var, ey hökmdarım!"

Belə olanda, vəzirin hörməti ən-Nəsirin yanında ikiqat artdı, sonra vəzirin düşmənlərindən biri ən-Nəsirə xəbor verdi ki, guya vəzirin ürəyi hələ də həmin oğlan uşağını istəyir, özü də həmişə oğlanı yadına salır. Ən-Nəsir xəberçiyə dedi: "Səfəh sözlər danışma, yoxsa başını bədənindən ayıram!" Sonra da oğlanın adından vəzirə belə bir namə yazi: "Ay mənim ağam, bunu bilirsən ki, sən mənim yeganə adamım idin, həm də sənin yanında günüm çox xoş keçirdi. Mən indi sultanın yanında olsam da, yenə səninlə tənha guşədə olmayı isteyirəm. Ancaq mən padşahın qəzəbindən qorxuram; fikirləşib bir hiylə ilə məni onun yanından çağır", ən-Nəsir bu naməni bir balaca oğlanla vəzirə göndərdi, həm də oğlana tapşırıb ki, vəzirə desin: "Bu namə filankəsdən- dir, özü də padşah heç vaxt onunla danışmayıb".

Elə ki Əbu Əmir naməni oxudu, xacə də ona yalan satdı, o, bunun tələ olduğunu başa düşdü, odur ki, namənin dalında bu üç beyti yazıb geri qaytardı.

"Tale sinağından keçən kişiyo,
Yaraşarımlı, qaçıb getsin meşəyo?

Eşqimi boğmağı bacarmıram mən,
Halıyam dodağı yaman sözlüdən.

Sən mənim canım da olsan verərdim,
Can geri döndüyün kim görüb, ah, kim?"

Elə ki ən-Nəsir vəzirin yazdığı cavabı oxudu, onun hər şeyi başa düşmək qabiliyyətinə mat qaldı, odur ki, daha ondan xəbərçilik elə-yənlerin sözünü heç qulaq da asmırıldı. Sonra ən-Nəsir vəzirdən soruşdu: "Sən bu tordan necə qurtardın?" Vəzir də cavabında dedi: "Mənim ağlım məhəbbət toruna düşməyib".

Hiylagər Dəlilə ilə qahirəli Əli az-Zeybaqın əhvəlatı

Padşah sağ olsun, belo rovayot eləyirlər ki, Harun or-Roşid xəlifə olan vaxt iki adam vardi, bunlardan birinin adı Əhməd ad-Dənəf, o birinin adı Həsən-Şuman idi. Onlar bic-bic işlər görür, cürbəcür hiylələr qurur, çox qoribə həqqalardan çıxırlar. Odur ki, xəlifə Əhməd ad-Dənəfə faxir libas verib onu sağ torosin roisi qoydu, Həsən-Şuman da faxir libas verib onu sol torosin roisi elədi, özü də hərosinə min dinar aylıq qoydu. Onların hərosinin ixtiyarında qırx adam var idi. Əhməd ad-Dənəfə həm də quruya göz qoymaq həvalə olunmuşdu.

Günlərin bir günü Əhməd ad-Dənəf, Həsən-Şuman, bir do onların ixtiyarında olan səksən nəfər atlara süvar oldular; vali Əmir Xalid də onların arasında idi; bu vaxt carçı car çökib deyirdi: "Xəlifonin əmrinə görə Bağdadın sağ torosinin roisi heç kəs yox, Əhməd ad-Dənəfdür, Bağdadın sol torosinin roisi heç kəs yox, Həsən-Şumandır. Hami onların sözünlə qulaq asmağa, onlara hörmət eləməyə borcludur".

Həmin şohordə hiyləgər Dəlilə adlı bir qarı vardi, onun dələdüz Zeynəb adında bir qızı vardi; onlar carçının car çökib dediyi sözləri eşidəndə Zeynəb öz anasına dedi: "Ana can, bu Əhməd ad-Dənəfə bir bax, onu Qahirodən qovandan sonra Bağdada golib min cür həqqadan çıxıb ki, xəlifəyə yaxın olsun. İndi də ona yaxın olandan sonra sağ torosin roisi olub, qotur Həsən-Şumanı görürsən, o da sol torosin roisi olub, onun evində şohorlar də, axşamlar da süfrə açıllı, özü də onların hərosinə min dinar aylıq verilir. Biz iso bu evdə boş-bekar oturmuşuq, nə do hərəmtimiz, nə do izzətimiz var, elə bir adamımız da yoxdur ki, bizim üçün qazan qaynatınsın".

Dəlilənin ori ovvəllor Bağdadda rois olmuşdu, özü də xəlifə ona min dinar aylıq verirdi; o ölöndən sonra iki qızı qaldı: qızının biri ordı idi, özü də onun bir oğlu vardi, onun adı Əhməd Əl-Ləqit idi; o biri qızının adı dələdüz Zeynəb idi, o orə getməmişdi. Bu Dəlilə ilə bic-bic işlər görür, elə hiylələr qurur, elə həqqalardan çıxır ki, daha nə deyim: o, elə bic idı ki, lap ilanı da yuvasından çıxarırdı, xülasə, o, şeytan papiş tikiirdi, bic-bic işləri iblis gorak ondan öyrənəydi. Onun atası xəlifənin qala başçısı idi, ona min dinar aylıq düşürdü. O, göyərçin sax-

layırdı, özü də bu göyərçinlərə namə, kağız aparıb-gotirməyi öyredirdi, odur ki, lazım olan doqquzda bu göyərçinlərin hər biri xəlifə üçün nəinki bir oğula borabördi, lap oğuldan da artıq idi.

Zeynəb öz anasına dedi: "Get bic-bic işlər gör, kələkbazlıq elə, bəlkə bu işlərə görə şöhrətimiz Bağdada yayıldı, atamızın aylığını bizo verdilər..."

Şohrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcı qoydu.



699-cu gecə

Elə ki altı yüz doxsan doqquzuncu gecə oldu, Şohrizad nağılin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot eləyirlər ki, dələdüz Zeynəb öz anasına dedi: "Get bic-bic işlər gör, kələkbazlıq elə, bəlkə bu işlərə görə şöhrətimiz Bağdada yayıldı, atamızın aylığını bizo verdilər".

Dəlilə də onun cavabında dedi: "Qızım, sonin canın üçün mən Bağdadda elə kələk qurum ki, Əhməd ad-Dənəfə Həsən-Şumanın işlətdikləri kələk onun yanında heç nə olsun!"

Bu sözləri deyib hiyləgər Dəlilə ayaga qalxdı, hind fakirlərinin, bir do sufilərin¹ paltarını geydi, onların da üstündən düz ayaqlarının üzünənəcon olan uzun don, üstündən də yun lobbادə geydi, belinə də enli qurşaq bağladı. Sonra bir şohəng götürdü, ona ağzınacan su doldurdu, ağzına üç dinar qoyub, üstünü xurma ağacının lifi ilə örtdü. Boynuna örəkən uzunluğunda bir təsbeh saldı, əlinə osa aldı, özü də bu osaya qırmızı, sarı oski parçaları bağlanmışdı, o, evdən çıxıb "Ya Allah! Ya Allah!" deyə-deyə yol alıb getdi, o, dildə Allaha mödh deyirdi, ürəyində alçaq, rozil işlər yuva salmışdı.

Qarı hər tərəfə göz gözdirir, şohordə bir hiylə işlətmək üçün möqəm axtarırırdı, odur ki, o küçə sonin, bu küçə mənim, o dalan sonin, bu dalan mənim, xeyli gəzib dolandı, axırdı golib bir süpürülmüş, yuyulmuş, daş döşənməş bir dalana çatdı.

Qarı burası çatanda tağlı bir darvaza gördü, darvazanın konarına məmər döşənmüşdi, darvazanın ağızında möğribli qapıcı dayanmışdı; bu

¹ Suflar (arabca "Suf" - yun deməkdir) müsəlman suflarındır. Onlar ağ vundan paltar geyirdilər.

ev xəlifənin cavuşbaşının evi idi, həm də bu ev sahibinin əkin yerləri, kəndləri var idi, yaxşı aylıq alırı. Onun adı Əmir Həsən Şərr ət-Təriq¹ idi, o, söz deməmişdən əvvəl zərbə endirdiyinə görə ona bu adı vermişdilər.

Onun bir gözəl arvadı var idi, özü də bu arvad elə göyçək idi ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə. O, arvadını çox istoyirdi; toy gecəsi o, arvadının yanına gironde, arvadı ona and içirdmişdi ki, üstünə heç bir günü almayacaq, həm də heç vaxt gecəni başqa yerdə qalmayacaq. Günlərin bir günü Həsən Şərr ət-Təriq divanxanaya geləndə nə görso yaxşıdır? Görür ki, əmirlərin həresinin yanında bir, ya iki oğlu övladı var. Sonra da bir gün hamama gedir, orada güzgüyə baxanda görür ki, saqqalı tamam çallaşib; belə olanda, öz-özüne deyir: "Məgər atamı əlimdən alan Allah-təala mənə bir oğul əta eləməyəcək?"

O, hamamdan qayıdış arvadının yanına açıqlı girdi. Arvadı onu görən kimi dedi: "Axşamın xeyir!" Əmir Həsən də cavabında dedi: "Rədd ol görmün qabağından! Səni alıb özümə arvad eləyən gündən bir xeyir görməmişəm". Onun bu sözünü eşidən arvadı soruşdu: "Niye xeyir görməmisən?" Əmir də cavabında dedi: "Toy gecəsi sənin yanına gironde məni and verdin ki, sənin üstünə günü almayacağam; bu gün mən divanxanada gördüm ki, əmirlərin həresinin bir, bəzilərinin isə iki oğlu var; onda, mən ölümümü də, nə oğlum, nə də qızım olmadığını da yadına saldım, kimin ki, nə qızı, nə də oğlu yoxdur, öləndən sonra onu heç kəs yad eləmir. Bax, mənim qəzəblənməyimin səbəbi budur, sən qısırsan, odur ki, məndən uşağa qalmırsan". Onun bu sözlərini eşidən arvadı ucadan dedi: "Allah özü sənə kömək olsun! Mən yunu döyüb cürbəcür dərmanlar hazırlamaqdan təngə gəlmisəm, bir neçə həvəngin dibini deşmişəm. Bu işdə mənim heç bir günahım yoxdur. Günah sənidir: sən yastıburun qatırsan, həm də sənin mayan siyiqdir, odur ki, nə qadını hamilə eləyir, nə də uşaq əməlo gətirir". Arvadının bu sözlərini eşidən əmir dedi: "Yaxşı, səfərdən qayıdanınan sonra evlənərəm, onda görərsən". Arvadı da cavabında dedi: "Mənim qismətim Allahdandır!" Əmir arvadının yanından çıxdı, bir-birlərlə söyleşdiklərinə hər ikisi peşman oldu.

Əmirin arvadı boylanıb pəncərədən baxanda, boyun-boğazında o qədər ləl-cəvahirat var idi ki, xəzinədən baxan gəlinə oxşayırı, elə bu dəmdə Dəlilə dayandı, onu gördü, boyun-boğazındaki zinətlər şey-

¹ Şərr ət-Təriq - arəbcə "yolun hələsi" deməkdir.

lori, əynindəki bahalı paltarı görüb öz-özünə dedi: "Ay Dəlilə, bundan yaxşı hiylə olmaz ki, bu arvadı ərinin evindən çıxarıb aparsan, boyun-boğazındakı zinət şeylərini, paltarlarını əlindən alıb lüt buraxasan".

Bələ olanda, hiyləgər Dəlilə sarayın pəncərəsi qabağında "Ya Allah! Ya Allah!" deyə-deyə dayanıb durdu. Əmirin arvadı ağ paltarlı bu qarını görəndə ona elə gəldi ki, o ağ işıq saçan gümbəzdir, həm də qarı sufilərə oxşayırı, o elə hey deyirdi: "Ay Allah bəndələri, yanına gəlin!" Həmin küçənin arvadları boylanıb dedilər: "Bax, onu açıq-əşkar Allah bizə kömək göndərib! Bu qarının üzündən nur yağır!" Onu görən Xatun, əmir Həsənin arvadı ağlayıb öz kənizinə dedi: "Düş aşağı, qapıcı şeyx Əbu Əlinin əlindən öpüb ona deginən: "Bu qarını içəri burax, bəlkə onun ucbatına bir xeyir gördük".

Bələ olanda, kəniz aşağı düşdü, qapıcıının əlini öpüb ona dedi: "Xanımım sənə deyir: "Bu qarını xanımının yanına burax ki, ona xeyr-dua versin, bəlkə onun ucbatına biz də bir xeyir görək..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcı qoysdu.



Elə ki yeddi yüzüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kəniz aşağı düşüb qapıcıya dedi: "Xanımım sənə deyir: "Bu qarını içəri burax ki, ona xeyr-dua versin, bəlkə onun ucbatına biz də bir xeyir görək"". Belə olanda, qapıcı Dəlilənin yanına gedib elə onun əlini öpmək istayırdı ki, qarı əlini öpməyə qoymayıb dedi: "Mənə yaxın gəlmə, dəstəməz alıb pak olmuşam, yoxsa məni murdar elərsən! Sən də Allahın yanına can atan, Allahın dostlarının göro bildikləri sıfison. Ya Əbu Əli, Allah səni bu işdən azad eləyib".

Əmir qapıcıya üç aylıq məvəcib borclu idi, qapıcı bilmirdi ki, pullarını bu əmirdən necə qopartsın. Qapıcı Dəliləyə dedi: "Ana ean, sohngindəki sudan ver bir az içim ki, bəlkə ovsanaya düşdü, sənin ucbatına bir xeyir gördüm". Qapıcıının bu sözünü eşidən qarı sohngi çıynindən endirəndə onu elə silkəldə ki, ağızından xurma lisi çıxdı, üç dinar da yero düşdü, qapıcı yero düşən pulları gördü, oyılıb onları götürdü, sonra da ucadan dedi: "Bunu Allah yetirdi! Bu qarı xozino sahibi olan

möminlərdəndir!" Xərcleyim olmadığından xəbor tutub havadan monim üçün üç dinar yetirdi". O dinarları götürüb Dəliləyə deidi: "Xalacan, sonin sohengindən yero düşən bu üç dinarı al!". Qapıçının bu sözünü eşidən qarı ucadan dedi: "O pulları məndən uzaq elə, mon heç vaxt bu dünyadan işlərinə uymaram! Onları apar xərcə, omirin sonə olan borcu ovozinqə". Belə olanda, qapıçı ucadan dedi: "Bax, bu açıq-əşkar Allahın köməyidir, özü də əsil möcüzədir".

Bundan sonra kəniz qarının əlindən öpdü, götürüb onu yuxarıya, öz xanımının yanına apardı.

Dəlilə içəri girəndə nə görso yaxşıdır? Gördü ki, kənizin xanımı lap elə bil tilsimi açılmış xəzinədir; Xatun qarını görən kimi, ona salam verib əlini öpdü. Qarı ona dedi: "Ay qızım, mon sonin yanına tökcə mosləhot verməyə golmişəm". Belə olanda, Xatun yemək təklif elədi, Dəlilə də cavabında dedi: "Ay qızım, mən ancaq behişt yeməkləri yeyirəm, özü də həmişə oruc tuturam. Mən ildə yalnız beş gün oruc tutmayıb yemək yeyirəm. Qızım, mən görürəm ki, sonin qanın qaradır, istəyirəm sən bunun səbəbinə mənə deyərsən". Xatun da onun cavabında dedi: "Ana can, toy gecəsi ərim mənim yanına girəndə ona and iğdirdim ki, mənim üstümə günü almayaq; o, indi uşaqları görüb, könlüñə uşaq düşüb, odur ki, mənə dedi: "Sən sonsuzsan!" Bu sözünü eşitdim, mən də ona dedim: "Sən də dölsüz qatrsan!". O qəzəbləndi, evdən çıxanda mənə dedi: "Səfərdən qayıdan kimi təzə bir arvad alacağam". "Ana can, indi qorxuram ki, gölon kimi məni boşasın, təzə arvad alsın. Onun kondlori, okin yerləri var, özü də yaxşı aylıq alır, ogor başqa arvaddan uşaqları olsa, onlar onun pullarına da, kondlorino də sahib olarlar, mənə heç nə qalmaz".

Belə olanda Dəlilə dedi: "Ay qızım, məgər mənim şeyxim Əbülləhoməlat¹ barosunda heç nə eşitməmisən? Borclu adam onun yanına gedəndo, Allah-toala onun borclarını verir, qısır arvad onun yanına gedəndo uşağı qalır". Dəlilənin bu sözlərini eşidən Xatun dedi: "Ana can, toy günü orim mənim yanına girəndən bəri ondan nə təsəlli görmüşəm, nə də xoş söz eşitmışəm". Onda Dəlilə dedi: "Ay qızım, heç üroyini sıxma, soni özümlə Əbülləhoməlatın yanına apararam, son onu ziyarət elərsən. Dördünü ona deyərsən, bəlkə orin səfərdən qayıdan kimi soninlə yatdı, sən də oğlan, ya qız doğdu. Ancaq gorok qız da doğsan, oğlan da doğsan, o uşaq şeyx Əbülləhoməlatın dorvişi olsun".

Belə olandı, Xatun ayağa qalxdı, nə ki bozok şeylori vardi, hamisini taxdı, paltarının on gözəl, on bahalsını geyib kənizinə dedi: "Evdən

¹ Əbülləhoməlat - "ana batimdəki uşaqların", yəni hamilo qadınlara himayəkarı

muğayat ol!" Kəniz də onun cavabında dedi: "Baş üstə, itaöt borcumdur, ay xanım!"

Sonra Xatun aşağı düdü, şeyx Əbu Əli qabağına çıxıb soruşdu: "Ay xanım, hara gedirson?" Xatun da cavabında dedi: "Mən Şeyx Əbülləhoməlatı ziyarət eləməyə gedirəm". Onda qapıçı ucadan dedi: "Mən bir il oruc tutmaq vacib oldu. Bu qarı, doğrudan da müqəddəs möminlərdəndir, axı o, mənə saf qızıldan üç dinar vul verdi, özü də məndən soruşmamış, cətiyacım barosunda hər şeyi də bildi, ona ağız açmamış qızıl dinarları mənə verdi".

Sonra qarı da, həmin arvad, yəni əmir Həsən Şərr ot-Təriqin arvadı da küçəyə çıxdılar; hiyləgər Dəlilə arvada dedi: "Ay qızım, inşallah elə ki sən Əbülləhoməlatı ziyarət elədin, üroyin şəfa tapar, Allah-toalanın izni ilə sən uşağı qalarsan, orin əmir Həsən də, bu şeyxin köməyilə, üroyinə toxunan sözlər deməz". Qarının bu sözlərini eşidən arvad ona dedi: "Ana can, mən onu ziyarət eləyəcəyəm". Qarı bu dəmdə özlüyündə fikirləşdi: "Adamlar o yan, bu yana gedirlər, mən onu harada soyundurub paltarlarını əlindən alacağam?"

Belə olanda, Dəlilə arvada dedi: "Ay qızım, moni gözdən qoyma, məndən xeyli aralı dalımcə gol, axı sonin ananın ciyində ağır yük var, özü də hamı yükünü mənim üstümə yixir, kimin noziri var, onu mənə verib olımdən öpür".

Qarının bu sözlərini eşidib Xatun ondan xeyli dala qaldı, onlar beləcə getdilər, çox getdilər, golib tacirlər bazarına çatdılar, burada cürbəcür qolbaqlar, qızıl pullar cingildiyirdi.

Dəlilə bazaarda bir tacirin oğlu Sadi Həsənin dükəninin yanından keçdi (oğlan çox göyçək idi, hələ üzüne tük golməmişdi), oğlan dükəninin yanından keçən arvadı gördü, gözaltı ona baxmağa başladı; elə ki qarı oğlanın arvadı gözaltı baxdığını gördü, tez arvada göz vurub dedi: "Mon qayıdış golonocon bu dükəninin yanında otur!"

Arvad, Dəlilənin dediyi kimi elədi, keçib tacir oğlunun dükəninin qabağında oturdu, tacir arvada baxdı, üroyindən min ah qopdu; elə bu dəmdə qarı tacir oğlunun yanına goldı, salam verib soruşdu: "Tacir Möhsünün oğlu Sadi Həsən sonşən?" Oğlan da cavabında dedi: "Bəli, mənom; adımı sənə kim dedi?" Onun bu sözünü eşidən Dəlilə dedi: "Yaxşı adamlar dedilər. Bil və agah ol ki, bu qız mənim qızımızdır. Onun atası tacir idi, o, ölümdən sonra qızıma çoxlu pul qalıb; indi qız hədd-büləğə çatıb oru gedən vaxtıdır; ağlılı adamların yaxşı bir sözü var: "Qızının elçiliyini elə, ancaq oğlunun elçiliyini eləmə". Qızım bu günə con hələ ömründə evdən bayırı çıxmayıb. Mənə vohy goldı, həm də

ürəyimə damdı ki, onu sənə ərə verim, əgər sən kasıbsan sənə çoxlu pul verərəm, bu dükanın əvəzində sənə iki dükən açaram".

Onda, tacir oğlu özlüyündə fikirləşdi: "Mən Allahdan təkcə arvad istədim, o isə mənə üç şey qismət elədi: pul, arvad, bir də paltar".

Tacir oğlu cavabında qariya dedi: "Ana can, sən mənə çox gözəl məsləhət verdin! Anam çıxdan mənə elə hey deyir: "Mən səni evləndirmək istəyirəm", amma mən ona məhəl qoymayıb deyirəm: "Mən qızı öz gözümlə görməsəm evlənməyəcəyəm!" Oğlanın bu sözünü eşidən Dəlilə dedi: "Dur ayağa, dalımcə gəl, onu sənə lüt anadangəlmə göstərəcəyəm". Oğlan ayağa qalxdı, qarının dalınca getdi, min dinar da pul götürüb özlüyündə dedi: "Bəlkə bir şey almış olduq..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı, tacir Möhsünün oğlu Həsənə dedi: "Dur ayağa, dalımcə gəl, onu sənə lüt anadangəlmə göstərəcəyəm!". Oğlan ayağa qalxdı, qarının dalınca getdi, min dinar da pul götürüb özlüyündə dedi: "Bəlkə bizə bir şey lazımdı, alarıq, kəbin haqqı da verərik".

Qarı oğlana dedi: "Qızdan elə aralı get ki, onu gözdən qaçırmayan". Bu dəmdə qarı özlüyündə fikirləşdi: "Bu tacir oğlunu hara aparmı ki, onu da, qızı da soyundurub lüt-üryan qoyum?" Qarı belə fikirləşib yola düzəldi (özü də, arvad onun dalınca, tacir oğlu da arvadın dalınca gəlirdi), az getdi, çox getdi, bir boyaqçı dükanına çatdı. Bu dükanın sahibinin adı Hacı Məhəmməd idi, o, elə bil lap ilanyastığı satanın biçağı idi, həm oğlan uşaqlarından kəsirdi, həm də arvadlardan, özü də öncirlənar yeməkdən doymazdı.

Usta Məhəmməd xalxalların cingiltisini eşidib başını qaldıranda nə görso yaxşıdır? Gördü ki, qabağında bir oğlanla bir qız dayanıb, elə bu dəmdə birdən qarı onun yanında oyoşdı, ona salam verib soruşdu: "Boyaqçı Hacı Məhəmməd sonson?" Boyaqçı da cavabında dedi: "Bəli, boyaqçı Hacı Məhəmməd mənəm, sənə nə lazımdır?" Onda

Dəlilə dedi: "Sənə yaxşı, xeyirxah adamlar mənə nişan veriblər. Bu qəşəng qızı bir bax, o mənim qızımızdır, hələ üzünə tük gəlməmiş bu novcavan da mənim oğlumdur. Mən onları boy-a-başa çatdırınan bir ətek pul xərclemişəm. Bil və agah ol ki, mənim böyük bir evim var, özü də evim köhnədir. Mən evə dirəklərdən dayaq vurmaşam, ancaq ev tikən usta mənə dedi: "Get başqa yerdə ev tut, orada yaşa. Evi təzədən tikdirməsən, başıma uça bilər, təzədən tikdirəndən sonra yenə ora köçərsən". Buna görə də mən evdən çıxdım ki, axtarım bir mənzil tapım, xeyirxah adamlar səni nişan verdilər, odur ki, oğlumla qızımı sənin evinə köçürmək istəyirəm". Qarının bu sözünü eşidən boyaqçı özlüyündə fikirləşirdi: "Bu göydəndüşmə oldu, lap çim yağı oldu!" Sonra da qariya dedi: "Doğrudur, mənim evim var, qonaq otağım da, başqa bir otağım da var, ancaq məsələ belədir ki, bu otaqların hər ikisi mənə lazımdır, qonaqlarım, bir də boyaq götişən fəllahlar həmin otaqlarda qalırlar". Boyaqçının bu sözlerini eşidib Dəlilə dedi: "Oğlum, onlar sənin evində lap çoxu bir-iki ay qalacaqlar, o vaxtancın evimi təzədən tikdirəm. Biz qərib adamlarıq. Gəl belə eləyək, qonaq otağında sən də qal, biz də, oğlum, sənin canın üçün, işdir, istəsən ki, sənin qonaqların bizim qonağımız olsunlar, gözümüz üstə yerləri var, biz lap onlarla bir yerdə yeyib, bir yerdə yatarıq". Boyaqçı Dəlilənin bu sözlerini eşidib ona bir dənə böyük, bir dənə balaca, bir dənə də öyri açar verib dedi: "Böyük açar darvazanıñkıdır, öyri açar qonaq otağıñkıdır, balaca açar da o biri otağıñkıdır: Dəlilə açarları boyaqçıdan alıb yola düzəldi, arvad onun dalınca düşdü, oğlan da arvadın dalınca getdi. Onlar bir xeyli gedib boyaqçı olan dalana çatıldılar; Dəlilə elə ki gəlib boyaqçı olan dalana çatdı, darvazanı açıb içəri girdi, arvad da onunla içəri girdi; belə olanda, Dəlilə ona dedi: "Qızım, bax, bu şeyx Əbülhəməlatın evidir (qonaq otağını arvada göstərdi). Sən yuxarı qalx, izarını götür, mən indicə sənin yanına gəlirəm".


Arvad yuxarı qalxdı, otağa girib oturdu; elə bu vaxt tacir oğlu gəldi, qarı onun qabağına çıxbı dədi: "Sən get qonaq otağında otur, mən də gedim qızımı ora götirim, sən ona bax". Qarının bu sözünü eşidib oğlan qonaq otağına getdi, orada oturdu. Qarı arvadın yanına getdi, arvad onu görüb dedi: "Nə qədər ki, adamlar gəlməyiblər, mən Əbülhəməlatı ziyarət eləmək istəyirəm". Qarı da onun cavabında dedi: "Qızım, mən sənin üçün qorxuram". Onda arvad soruşdu: "Niyə qorxursan?" Qarı da cavabında dedi: "Bilirsin, qızım, mənim oğlum buradadır, o dəlinin biridir, nə yay bilir, nə də qış, həmişə lüt-üryan görür. O, şeyxin

yanında şagirddir, şeyxin ziyarətinə gələn sənin kimi qız onun yanına girəndə, ağına-bozuna baxmir, sırgalarından tutub dərtir, qulaqlarını cirir, əynindəki ipək paltarları parça-parça eloyır. Sən gəl, belə elə, boyun-boğazındakıları da, əynindəki paltarları da çıxart ver saxlayım, şeyxin yanına gedib qayıdan sonra verərəm geyərsən əyninə”.

Qarının bu sözlərini eşidib, arvad dinməz-söyləməz boyun boğazını da, paltarlarını da çıxardıb ona verdi; qarı ona dedi: “Mən bunları əbasının altına qoyaram ki, sənə xeyri dəysin”.

Qarı arvadın bər-bəzəyini, paltarını götürüb getdi, arvad əynində bir canköynyi, bir də darbalığ qaldı, qarı paltarları aparıb pilləkənlərin altında gizlətdi, sonra da tacir oğlunun yanına getdi, içəri girdən gördü ki, tacir oğlu oturub arvadı gözlöyir. Oğlan qarını görən kimi ondan soruşdu: “Bəs sənin qızın həni, mən onu görüm?” Qarı ona cavab verməyib özüne əl qatdı, ikiəlli sinəsinə döyməyə başladı. Belə olanda oğlan qaridan soruşdu: “Sənə nə olub?” Qarı da cavabında dedi: “Pis qonşunu görüm Allah bəlasımı versin, paxıl qonşuları görüm zavala gəlsinlər! Demə onlar mənimlə gələndə səni görübər, odur ki, sənin barəndə soruştular, mən də onlara dedim: “Qızımı ona nişanlamışam”. Belə olanda, onların mənə paxıllığı tutdu, odur ki, qızıma dedilər: “Olmaya anan sənin əlindən təngə gəlib ki, səni cüzam naxoşluğu olan bir adama ərə verir?” Bunu eşidəndə, mən and içib qızıma dedim ki, sənə özən verirəm, ona lüt anadangolmə baxgınən”. Qarının bu sözünü eşidən oğlan dedi: “Allah sən özün məni paxılların pis nəzərindən saxla!” Oğlan bunu deyib qollarını çırmaladı. Dəlilə baxıb gördü ki, oğlanın qolları gümüş kimi tör-təmizdir, odur ki, oğlana dedi: “Heç nədən qorxma! Mən indi elə elərəm ki, sən də qızımı lüt anadangolmə görərsən, o da səni lüt anadangolmə görər”. Oğlan da qarının cavabında dedi: “Qoy golib baxsın”. Bunu deyib oğlan samur dərisindən olan kürkünü çıxardı, qurşağıni belindən açdı, bıçağını, əynindəki paltarının hamisini çıxarıb təkcə alt tuman-köynəkdə qaldı, min dinarı da paltarının arasına qoydu. Belə olanda, qarı oğlana dedi: “Şeylərini ver bori, sənin üçün saxlayım”.

Qarı oğlanın şeylərini də ondan aldı, aparıb arvadın şeylərinin üstə qoydu, sonra da şeylərin hamisini götürüb bayırda çıxdı, arvadla oğlunu içəridə qoyub qapını kilidlədi, çıxıb öz yolu ilə getdi. Qarı götürdüyü şeylərin hamisini bir əttara tapşırıb boyaqçının yanına getdi; ora çatanda gördü ki, boyaqçı oturub onu gözlöyir. Boyaqçı qarını görüb soruşdu: “Allahın köməyi ilə deyəson evim xoşunuza gəlib?” Dəlilə də cavabında dedi: “Evin rahat evdir, mən gedirəm bir neçə hambal tutum ki, şeylərimi, xalı-xəlçələrimi ora daşısanlar. Uşaqlarım çörəklə ət istədilər; bu bir dinarı götür, get çörəklə ət al apar, otur onlara nahar elə”. Onda boyaqçı qaridan soruşdu: “Burada özgə adamların malları var, bəs boyanxananın keşiyini kim çəkəcək?” Qarı da cavabında dedi: “Sənə şagirdin”. Qarının bu sözünü eşidən boyaqçı ona dedi: “Qoy sən deyən olsun!” Boyaqçı bunu deyib bir qab götürdü, xörək hazırlamağa getdi.



Elə ki yeddi yüz ikinci gecə oldu, Şəhərizad nağılm dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı tacir oğlunun da, arvadın da şeylərini götürdü, onları içəridə qoyub qapını kilidlədi, çıxıb öz yolu ilə getdi. Qarı götürdüyü şeylərin hamisini bir əttara tapşırıb boyaqçının yanına getdi; ora çatanda gördü ki, boyaqçı oturub onu gözlöyir. Boyaqçı qarını görüb soruşdu: “Allahın köməyi ilə deyəson evim xoşunuza gəlib?” Dəlilə də cavabında dedi: “Evin rahat evdir, mən gedirəm bir neçə hambal tutum ki, şeylərimi, xalı-xəlçələrimi ora daşısanlar. Uşaqlarım çörəklə ət istədilər; bu bir dinarı götür, get çörəklə ət al apar, otur onlara nahar elə”. Onda boyaqçı qaridan soruşdu: “Burada özgə adamların malları var, bəs boyanxananın keşiyini kim çəkəcək?” Qarı da cavabında dedi: “Sənə şagirdin”. Qarının bu sözünü eşidən boyaqçı ona dedi: “Qoy sən deyən olsun!” Boyaqçı bunu deyib bir qab götürdü, xörək hazırlamağa getdi.

Boyaqçı getməkdə olsun, siza kimdən deyim, qaridan. Qarı ottarın yanına gedib arvadın da, tacir oğlunun da şeylərini ondan aldı, boyaqçı dükənинe qayıdır usta şagirdina dedi: “Sən də ağanın dalınca qaç, get ona çat, sizin hər ikiniz qayıdır gələnəcən mən buradan tərponmaya-cəyəm”. Şagird də cavabında dedi: “Baş üstə, itaöt borecumdur!” Dəlilə aranı xəlvət görüüb boyaqçı dükənində nə vardısa, hamisini yiğisdirdi.

Elə bu dəmdə birdən bir eşşəkçi gəldi, o tiryəkbaz idi, özü də nə az, nə çox, düz bir höstə idi ki, işsiz idi; qarı onu görüb dedi: “Ay eşşəkçi, bəri gəl!” Eşşəkçi onun yanına gələndə qarı soruşdu: “Bəri bax, son monim oğlumu, boyaqçını tanıyrısanmı?” Eşşəkçi də cavabında dedi: “Bəli, mən onu tanıyıram”. Elə bil qarı buna bond idi, o, eşşəkçiyə dedi: “Yazlıq yenə var-yoxdan çıxıb, müllis olub, özü də xeyli borea dişüb, hər dəfə onu zindana salanda, mən onu bələdan qurtarıram. Bizi onun doğrudan da kasib olduğunu göstərmək istəyirik. Mən malları aparıram sahiblərinə qaytarım, istəyirəm ki, son eşşəkçiyə mono vərosən. Mən camaatın şeylərini sonin eşşəkçiyə yükleyib aparmaq istəyirəm, bu bir dinarı eşşəkçinin kirəsi üçün al, mən çıxıb gedəndən sonra sən birollim götürərsən, küplərdə no varsa hamisini boşaldarsan, sonra küpleri də,

Şəhərizad bu yerdə sohərin açıldıqını görüb nağılı yarımcı qoydu.

bardaqları da vurub sındırsan ki, qazının adamı golendə burada heç nə görməsin". Eşşəkçi də cavabında dedi: "Bu ağanın mənim boynumda böyük haqqı var, Allah xatirinə bu işi görərəm". Eşşəkçidən bu sözləri eşidən qarşı şəyərini götürüb eşşəyə yüklədi, üstünə örtük saldı, öz evinə tərəf getdi. Qarşı eşşəyə sürüb az getdi, çox getdi, gəlib öz qızı Zeynəbin yanına çatdı, qızı onu görən kimi dedi: "Ana can, mən çox nigarandım, üreyim sənin yanında qalmışdım! De görək, nə hiylə işlətmisən?" Qarşı da cavabında dedi: "Mən dörd hiylə işlədib dörd adamı tora salmışam: tacir oğlunu, çavuşbaşının arvadını, boyaqçının tora salmışam, onların şəyərlərinin hamısını eşşəkçinin eşşəyinə yükləyib sənin üçün göttirmişəm". Anasının bu sözlərini eşidən Zeynəb dedi: "Ana can, sən çavuşbaşının arvadının bər-bəzəyini, paltarlarını əlindən almışan, tacir oğlunu soyundurub lüt qoymusun, boyaqçının dükanından şəyərini götürmüssən, bir də eşşəkçinin eşşəyini əlindən almışan; onu bil ki, onların əlindən daha şəhərə çıxa bilməzsən". Dəlilə də qızının cavabında dedi: "Ah qızım, mən bircə eşşəkçidən cəhiyat eləyirəm, təkcə o məni görəsə tanıyacaq".

Dəlilə ilə qızı burada qalsınlar, sizə kimdən deyim, boyaqçıdan. O gedib ot, çörək aldı, onları qabın içində yiğdi, qabı nökərinin başına qoyub evə yollandı, gəlib boyaqçı dükanının yanından keçəndə nə görso yaxşıdır? Gördü ki, eşşəkçi küpləri, bardaqları vurub sındırır, həm də gördü ki, dükanda nə parça mallar, nə də başqa şəyər qalmayıb, dükan tamam dağılıbdır. Belə olanda o eşşəkçiye dedi: "Ay eşşəkçi, əl saxla". Eşşəkçi də əl saxlayıb ucadan dedi: "Ay ağa, Allaha şükür ki, sağ-salamatsan! Üreyim sənin yanında qalmışdı". Eşşəkçinin bu sözlərini eşidən boyaqçı ondan soruştı: "Niye üreyin mənim yanında qalmışdı? Mənə nə olub ki?" Eşşəkçi də cavabında dedi: "Sən müflis olmusan, özü də müflis olmağın barədə şəhadətnamə yazılıb". Boyaqçı eşşəkçidən soruştı: "Axı bunu sənə kim dedi?" Eşşəkçi də cavabında dedi: "Bunu mənə sənin anan dedi, özü də tapşırı ki, küpleri sındırırm, bardaqları boşaldırm, qazının adamı gələndə dükanda bir şey tapmasın". Belə olanda, boyaqçı dedi: "Allah hamidian uzaq eləsin! Mənim anam çoxdan rəhmətə gedib!" Bunu deyib boyaqçı özünə əl qatdı, baş-gözünə, sinəsinə döyüb qışqıra-qışqıra dedi: "Vay, mənim də, adamların da mallarını oğurlayıb apardılar!" Boyaqçının bu sözünü eşdən eşşəkçi ağlamağa başlayıb ucadan dedi: "Vay, eşşəyim əlimdən çıxdı!" Sonra da o, boyaqçıya dedi: "Ay boyaqçı, get eşşəyimi anandan al, gotir ver mənə!" Boyaqçı eşşəkçinin yaxasından yapışib onu yumruqlamağa

başladı, özü də eşşəkçiye deyirdi: "Get qarını tap mənim yanına gotir!" Eşşəkçi də deyirdi: "Get mənim eşşəyimi tap gotir!" Adamlar boyaqçı ilə eşşəkçinin dalaşdığını görüb onların başına yiğişdilar..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, boyaqçı eşşəkçinin yaxasından yapışdı, eşşəkçi də boyaqçının yaxasından yapışdı, onlar bir-birini taxsırlandırmışa başladılar. Adamlar onların başına yiğildilər, onlardan biri boyaqçıdan soruştı: "Ay usta Məhəmməd, bir de görək, nə olub, bu nə əhvalatdır?" Eşşəkçi özünü qabağa verib dedi: "Əhvalatı mən bu saat size danışaram". Sonra da öz başına gələn əhvalatı nəql eləyib dedi: "Mən özlüyümdə dedim ki, usta mənə çox sağ ol deyəcək, ancaq o məni görən kimi özünə əl qatib baş-gözünə, sinəsinə döyməyə başlayıb dedi: "Mənim anam rəhmətə gedibdir!" Mən də ondan öz eşşəyimi isteyirəm, cünki o, mənim eşşəyimi möhvələmək üçün başıma bu oyunu açıbdır".

Eşşəkçinin bu sözlərini eşidən adamlar boyaqçıya dedilər: "Ay usta Məhəmməd, son ki, dükanını da, buradakı şəyərni də qariya etibar eləmisən, deməli sən onu tanıırsan, elə deyil?" Boyaqçı da onların cavabında dedi: "Mən onu tanııram, qarşı əla bu gün qızı ilə, bir də oğlu ilə köçüb mənim evimə geliblər". Belə olanda, adamlardan biri dedi: "Düzungə qalsa, insafla desək, eşşək üçün boyaqçı cavabdehdir". Bu sözü eşidəndə ondan soruştular: "Axı niyə?" Həmin adam da cavabında dedi: "Ona görə ki, boyaqçı dükanını da, dükanda olan şəyərni də qariya etibar eləyib, eşşəkçi də bunu görüb, öz eşşəyini həmin qariya verib". Belə olanda, başqa bir adam boyaqçıya dedi: "Ay usta, son ki, evini həmin qariya kirayə vermison, sən hökmən bu kişinin eşşəyini gotirib ona verməlisən".

Onda adamlar hamiliqli boyaqçılıq yollandılar; onlar boyaqçılıq ilə getməkdə olsunlar, sizə kimdən deyim, tacir oğlu ilə arvaddan. Oğlan oturub qarını gözlöyirdi, ancaq qarşı qızıyla gəlib çıxmırıldı ki, çıxmırıldı; arvad da oturub gözlöyirdi ki, qarşı, öz oğlu şeyx Əbü'l-həməlatın şagirdi,

Allah dörvişinin izini golib xəbər verəcək, ancaq qarı golib çıxmırkı ki, çıxmırkı. Belə olanda, Xatun ayağa qalxdı ki, gedib şeyxi ziyyarot eləsin. Arvad o biri otağa girməyə macal tapmamışdı ki, tacir oğlu ona dedi: "Bəri gö! De görüm anan haradadır? Axi məni bura o götürüb ki, səni alım". Arvad da cavabında dedi: "Mənim anam rəhmətə gedib, sən şeyx Həməlatın şagirdisən? O qarının oğlu Allah dörvişisən?" Tacir oğlu da cavabında dedi: "O mənim anam deyil, o adam aldadandır, mənim paltarlarımı da, min dirham pulumu da əlimdən alıb". Belə olanda arvad da dedi: "O qarı məni də aldadib bura götürüb, soyundurub ki, şeyx Əbülləhməlati ziyyarot eləyim". Arvadın bu sözlərini eşidən tacirin oğlu dedi: "Mənim bura gəlməyimin bəisi sənsən, odur ki, mənim paltarlarımı da, pullarımı da yerini heç kəs yox, sən mənə deyəcəksən!" Arvad da cavabında dedi: "Mənim də paltarlarımın, bər-bəzəyimin yerini mənə heç kəs yox, sən deyəcəksən! Tez ol, get ananı bura götür!"

Elo bu dəmdə birdən boyaqçı içəri girdi, gördü ki, tacir oğlu da lüt-üryandır, arvad da anadangəlmə lüt-üryandır. Odur ki, onlara dedi: "Deyin görüm, ananız haradadır?" Bu sözü eşidən arvad başına golən ohvalatı əvvəldən axıracan, yerli-yerində ona danışdı, tacir oğlu da öz ohvalatını yerli-yerində ona nəql elədi. Onların başına golən ohvalatı eşidəndə boyaqçı ucadan dedi: "Mənim var-yoxumu da, camaatın mal-larını da uğurlayıb aparıblar!" Eşşəkçi də ucadan dedi: "Mənim eşşəyim əlimdən çıxdı!" Boyaqçı, oğlanla arvada dedi: "Çıixin bayira, mən qapını bağlayıram!" Onun bu sözünü eşidən tacir oğlu dedi: "Bu sənim üçün rüsvayçılıq olar ki, biz sənin evinə əynimizdə paltar gələk, ana-dangolma lüt-üryan çıxbı gedək". Tacir oğlunun bu sözünü eşidən boyaqçı ona da, arvada da paltar verdi, sonra da arvadı evinə yola saldı; arvad evinə getməkdə olsun, onun söhbəti qalsın ori səfərdən qayıdana.

Sızo kimdən deyim, boyaqçıdan. Elo ki o, arvadı evinə yola saldı, dükənini bağlayıb tacir oğluna dedi: "Gəl bizimlə gedək, arvadı axtarıb tapaq, aparaq valinin yanına". Tacir oğlu bir söz deməyib onlara getdi, eşşəkçi də onlara qoşuldu. Onlar birbaşa valinin evinə getdilər. İçəri girib ona şikayöt elədilər, vali onlardan soruşdu: "Ay camaat, deyin görök sızo nə olub?" Onlar başlarına golən ohvalatı əvvəldən axıracan, yerli-yerində valiyo nəql elədilər; elo ki vali ohvalatdan agah oldu, üzünü onlara tutub dedi: "Şöhrədə kefiriz istəyən qədər qarı var! Siz gedin onu axtarın tapın; elo ki tapdız, tutub mənim yanına gotırın, mən onu vadər elərəm, hər şeyi boynuna alar". Onlar valinin yanından çıxbı qarını axtarmağa başladılar. Onlar qarını axtarmaqdə olsunlar, onların söhbəti qalsın sonraya.

İndi sızo kimdən deyim, hiyləgər Dəlilədən; o, qızı Zeynbəbə dedi: "Qızım, mən yenə bir hiylə işlətmək istəyirəm". Qızı da cavabında dedi: "Ana can, mən sənin üçün qorxuram". Qızının bu sözünü eşidib qarı dedi: "Qızım, mənim üçün qorxma, mən paxla qabığı kimi bir şeyəm: nə su məni islədar, nə də od məni yandırar!" Bunu deyib qarı ayağa qalxdı, əyan qulluqcusu paltarını geydi, nə hiylə işlədəcəyini fikirləşə-fikirləşə, otrafa gözdiro-gözdiro getdi. O, az getdi, çox getdi, gölib bir üstüörtülü dalana çatdı, bu üstüörtülü dalanda yera parça sərilmədi, tavandan çıraqlar asılmışdı; qarı xanəndələrin oxuduğunu, dəf-dumbul sosunu eşitdi, bu dəmdə onun gözünə bir kəniz döydü, bu kənizin ciyində balaca bir oğlan uşağı vardi, uşağın oynında qoşəng paltar, gümüşlə işlənmiş köynək, başında da mırvari ilə haşıyəlonmış araxçın vardi; oğlanın boynunda ləl-covahiratdan boyunbağı vardi. Oğlan paltarın üstündən məxmər ləbbədən geymişdi.

Bu ev Bağdad tacirbaşısının evi idi, uşaqla onun oğlu idi; bu tacirin bir bakıra qızı da vardi, bu qızı nişanlamışdır, bu gün onun toyu idi. Qızın anası toya coxlu arvad, bir də oxuyub-çalan arvadlar çağırılmışdı, ana hər dəfə otağa girib çıxanda uşaqla onasının ətəyindən yapışırı. Belə olanda tacirbaşının arvadı kənizi çağırıb dedi: "Ağamı götür, toy qurtarananın, arvadlar dağılıb gedənəcən onunla oyna".

Bu vaxt da Dəlilə qarı dalana girib uşaqlı konuzin ciyindən gördü, ona yaxın gedib soruşdu: "Sonin xanımın bu gün nə məclisdir düzəldib?" Kəniz də cavabında dedi: "Xanım qızına toy eləyir, odur ki, xanəndo arvadlar çalıb oxuyurlar".

Kənizin bu sözünü eşidən qarı öz-özüñə dedi: "Ay Dolilo, yaxşı olar ki, bir kolək qurub bu uşaqlı konuzin əlindən alasan..."

Şöhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



704-ü gecə

Elo ki yeddi yüz dördüncü gecə oldu Şöhrizad nağılin dalmış mağɑ başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, Dolilo üroyində dedi: "Ay Dolilo, yaxşı olar ki, bir kolək qurub uşaqlı konuzin əlindən alasan!" Sonra da o ucadan dedi: "Bu nə biabırçıldı!" Dolilo bunu deyib qoltığundan dinara oxşayan kiçik bir mis parçası çıxardı.

Bu kəniz bir az ağlıdan kəm idi, qarı bunu başa düşüb ona dedi: "Bu bir dinarı al, xanımının yanına get, ona deginən: "Ümmül-Xeyir deyir ki, Allah sənin xeyir işini mübarək eləsin; qızını köçürən günü toyuna gələcək, özü də tək yox, qızları ilə gələcək, qaravaşlara da hədiyyə verəcək". Kəniz də cavabında dedi: "Ana can, bəs bu ağamı, bu uşağı neyləyim? O, anasını görən kimi ondan yapışib əl çəkmir". Dəliləyə də elə bu lazımlı id, odur ki, kənizə dedi: "Onu bəri ver, sən gedib qayıdananın mən saxlaram". Kəniz mis parçasını aldı, uşağı qariya verib evə girdi, kənizin evə girdiyini görüb qarı dalana keçdi, uşağıın bəzək şeylərini, paltarlarını çıxarıb öz-özünə dedi: "Ay Dəlilə, hiylən onda tamam-kamal olar ki, kənizi aldadıb uşağı ondan aldığı kimi, bu uşağı birinin yanına girov qoyasan, əvəzində min dinar dəyərində bir şey alasan".

Qarı bunu fikirləşib zərgərbazara üz qoydu. Zərgərbazara galib göz gəzdirdi, bir yəhudü zərgər gördü, bu zərgərin qabağında bir zənbil vardi, zənbilin içi dolu qiymətli qaş-dاش, qızıldan bəzək şeyləri idi, onu görüb qarı öz-özünə dedi: "Bah, məhərət ondadır ki, bu yəhudini aldadasan, uşağı onun yanında girov qoyub min dinar qiymətində qaş-dash alasan".

Qarı belə fikirləşən dəmdə yəhudü baxıb qucağında uşaq olan qarını gördü, o saat uşağı tanıdı, bildi ki, bu uşaq tacirbaşının oğludur. Bu yəhudinin çoxlu pulu vardi, ancaq qonşusu bir şey satanda, özü heç nə sata bilməyəndə, o, qonşusuna paxıllıq eləyirdi.

Yəhudü Dəliləni çağırıb soruşdu: "Ay xanım, sənə nə lazımdır?" Dəlilə də cavabında dedi: "Bəri bax, sən usta Əzrasan?" (Qarı qabaqcada onun adını sorub öyrənmişdi.) Yəhudü də cavabında dedi: "Bəli, usta Əzrayam". Belə olanda, Dəlilə dedi: "Bu uşağın bacısını, tacirbaşının qızını nişanlayıblar, bu gün onun nişan toyudur, ona qiymətli bəzək şeyləri lazımdır. Mənə iki cüt qızıl xalxal, bir cüt qızıl bılərzik, qasılı sırga, qızıl kəmər, xəncər, bir də üzük ver".

Qarı yəhudidən min dinarlıq bəzək şeyləri aldı, sonra da ona dedi: "Mən bu şeyləri aparım onlara göstərim, hansını bayənsələr, pulunu alıb gətirərəm, mən qayıdananın al bu uşağı saxla". Zərgər də cavabında dedi: "Nə ola, ürəyin necə istəyirse, elə də eləginiən".

Yəhudinin bu sözlərini eşidən qarı şeyləri götürdü, düz öz evinə getdi. Qızı onu görüb soruşdu: "Hə, de görünən nə həyət işlətmisən?" Qarı da cavabında dedi: "Mən bir həyət işlətmışım ki, heç şeytan da ondan baş çıxarmaz: tacirbaşının oğlunu kənizdən alıb soyundurmuşam, sonra da bir yəhudü zərgərdən min dinarlıq bəzək şeyləri alıb, uşağı

onun yanında girov qoymuşam". Anasının bu sözlərini eşidib qızı ona dedi: "Ana, sən daha, adam arasına çıxa bilməzsən".

Dəlilə ilə qızı burada qalsınlar, indi sizə kimdən deyim, tacirbaşının kənizindən. O, öz xanımının yanına gəlib dedi: "Ay xanım, Ümmül-Xeyir sənə salam göndərib, özü də deyir ki, qızının nişanı mübarək olsun, böyük toyuna qızlarımla gələcəyəm, bəxşış də gətirəcəyəm". Xanım da soruşdu: "Bəs senin ağan hanı?" Kəniz də cavabında dedi: "Onu içəri getirməyə qorxdum ki, səni görər, yaxandan al çəkməz, odur ki, uşağı onun yanında qoymadım, özü də o, oxuyub-çalan arvadlar üçün şabab göndərib". Kənizin bu sözünü eşidən xanım xanəndəbaşı arvada dedi: "Şəbəsi al". Arvad göndərilər şabası kənizdən alanda nə görəsə yaxşıdır? Gördü ki, o pul deyil, mis parçasıdır.

Belə olanda xanım kənizinə dedi: "Ay abırsız, düş aşağı, gör ağan haradadır?" Qız aşağı döşdü, nə uşağı gördü, nə qarını, onda bərkdən qışkırb üzüqöyü yerə yıldı, onların şadlığı pərişanlıq oldu.

Bu dəmdə birdən tacirbaşı gəldi. Arvadı əhvalatı ona əvvəldən axıracan, yerli-yerində danışdı; tacirbaşı əhvalatı eşidən kimi tez evdən çıxıb oğlunu axtarmağa başladı, tacirlərin hərəsi bir yolu kəsdirib uşağı axtarmağa başladılar.

Tacirbaşı oğlunu o vaxtacan axtardı ki, galib onu yəhudinin dükanı yanında çılpaq tapdı; belə olanda, o, yəhudidən soruşdu: "Bu mənim oğlum deyil?" Yəhudü də cavabında dedi: "Bəli, sənən oğlundur?" Onda uşağın atası onu qucağına götürdü, sox sevindiyindən heç onun niyə çılpaq olduğunu da soruşmadı.

Elə ki tacirbaşı oğlunu qucağına alıb getmek istədi, yəhudü onun qolundan yapışdı, ucadan dedi: "Allah sənə kömək olsun, xəlifənin qəzəbinə düber olmayasan!" Yəhudinin bu sözünü eşidib tacirbaşı ondan soruşdu: "Ay yəhudü, nə olub bəyəm?" Yəhudü də cavabında dedi: "Bir qarı qucağında uşaq yanına gəldi, sənən qızın üçün məndən min dinar qiymətində qızıl bəzək-düzək aldı, bu uşağı da girov qoyub getdi. Mən o şeyləri qariya ona görə pulunu almamış verdim ki, şeylərin əvvəzinə bu uşağı girov qoymadım, mən bu uşağın sonin oğlun olduğunu bilməsydim, qariya inanıb ona bir çöp də verməzdim". Belə olanda, tacirbaşı dedi: "Mənim qızıma bəzək-düzək şeyləri lazımdır. Uşağıın paltarlarını bəri ver". Tacirbaşının bu sözünü eşidən yəhudü qışkıraqışkıra dedi: "Ay müsəlmanlar, bura golin!" Elə bu dəmdə birdən qarını axtaran eşşəkçi, tacir oğlu, bir də boyaqçı golib orə çıxdılar.

Onlar nə üçün höcətləşdiklərini tacirə yəhudidən soruştular, tacirə yəhudü də başlarına golon əhvalatı əvvəldən axıracan, yerli-yerində

onlara danışdır, işin nə yerdə olduğunu biləndən sonra onlar dedilər: "O qarı adam aldadandır, sizdən qabaq bizi aldadib".

Sonra eşəkçi, tacir oğlu, bir də boyaqçı qarının onların başına gətirdiyi əhvalatı əvvəldən axıracan, yerli-yerində orada olanlara nəql elətilər, onda tacirbaşı dedi: "Mən ki, öz oğlumu tapdim, paltarı onun tapılmasının bədəli olsun, işdir, əgər qarı əlimə keçsə, onda uşağın palṭalarını da ondan alaram".

Tacirbaşı oğlunu götürüb evə apardı, uşağın anası onu görcək çox şad oldu ki, uşaq sağ-salamatdır.

Tacirbaşıyla onun arvadı, uşağı burada qalsınlar, sizə kimdən deyim, yəhudidən. Elə ki tacirbaşı oğlunu götürüb getdi, yəhudi həmin üç nəfərdən soruşdu: "Bəs siz hara gedirsiz?" Onlar da yəhudinin cavabında dedilər: "Biz gedib qarını axtarmaq isteyirik". Belə olanda yəhudi dedi: "Mən də sizinlə gedirəm". Sonra da soruşdu: "Sizin aranızda qarını görəsə, tanıyan varmı?" Eşəkçi cavabında dedi: "Görsəm, onu tanıyaram". Eşəkçinin bu sözünü eşidib yəhudi dedi: "Biz hamımız dəstəylə getsək, bunun bir xeyri olmaz, qarını tapa bilmərik, o, əlimizdən çıxar. Gəlin həromız ayrı-ayrı yolla gedək, axırdı gəlib məğribli dəllək Hacı Məsudun dükanı yanında görüşərik".

Onlar beləcə sözleşib hərosi bir yolla getdi; elə bu dəmdə Dəllətəzə bir hiylə iştirəmkən üçün evindən çıxdı.

Qarı təzəcə evdən çıxmışdı ki, eşəkçi onu görüb tanıdı; o saat qarının yaxasından yapışıp qışkırdı: "Vay halına! Sən çoxdan belə-belə fırıldaq işlər görürsən?" Qarı halını pozmayıb soruşdu: "Sənə nə olub?" Eşəkçi də cavabında ucadan dedi: "Vay, mənim eşşəyim! Eşşəyimi ver!" Onda qarı dedi: "Mənim balam, Allah gizli saxlayan sırrı, sən də gizli saxla. Sən öz eşşəyini istəyirsən, ya adamların şeylərini?" Eşəkçi də cavabında dedi: "Mən təkcə öz eşşəyimi istəyirəm". Qarı da ona dedi: "Mən gördüm ki, sən kasib adamsan, odur ki, sənin eşşəyini məğribli dəlləyin yanında qoydum, sən bir az uzaqda dayan, mən xoşdillə ona deyərəm, o da eşşəyini sənə verər". Bunu deyib qarı dəlləyin yanına getdi, onun əlindən öpüb hönkür-hönkür ağlamağa başladı. Dəllək qarının ağladığını görüb ondan soruşdu: "Ay ana, sən niyə ağlaysın?" Qarı da cavabında dedi: "Mənim balam, bax orada dayanan mənim oğlumdur. O naxoşdur, ona soyuq dəyib, bir az da başına hava gəlib. O əvvəllər eşək alveri eləyirdi, indi də elə oturanda da deyir: "Mənim eşşəyim", duranda da, yol gedəndə də elə hey deyir: "Mənim eşşəyim". Bir nəfər həkim mənə deyib ki, onun başına hava gəlib, onu sağıltmaq istəsən, gərək iki dişini çəkdirosən, bir də gicgahlarının

hərəsinə iki yerdən dağ basasan. Bu bir dinarı al, onu yanına çağırıb deginən: "Sənin eşşəyin məndədir". Qarının bu sözlerini eşidib dəllək ucadan dedi: "Mən vacibəlvacib bir il oruc tutmalıyam. Mən eşşəyini onun lap əlinə verərəm".

Dəlləyin yanında iki nəfər usta işleyirdi, dəllək onlardan birinə dedi: "Get iki dənə mismar qızdır, özü də bərk qızdır". Sonra da o, eşəkçini yanına çağırıdı, qarı da çıxbı öz yoluyla getdi.

Elə ki eşəkçi dəlləyin yanına gəldi, dəllək ona dedi: "Ay binəvə, sənin eşşəyin məndədir! Gel eşşəyini apar: canım üçün mən eşşəyi lap sənin əlinə verəcəyəm". Bunu deyib məğribli eşəkçini bir qaranlıq otağa apardı, qəflətən ona möhkəm bir yumruq iləsidiirdi, eşəkçi yərə sərildi, onu sürüyüb apardılar, əl-ayağını bağladılar, məğribli kəlbətinlə onun iki dişini çıxartdı, gicgahlarına iki yerdən dağ basdı, sonra da onu qoyub dükana keçdi.

Eşəkçi ayağa qalxıb məğribli dəlləkdən soruşdu: "Ay məğribli, bu nə işdi mənim başıma getirdin?" Dəllək də cavabında dedi: "Sənin anan mənim yanına gəlib dedi ki, sənə soyuq dəymışı, xəstəlikdən sonra başına hava gəlib, sən elə hey duranda da deyirsən "Mənim eşşəyim", oturanda da deyirsən "Mənim eşşəyim". Bax bu da sənin eşşəyin, möhkəm saxla, o, əlindədir!" Dəlləyin bu sözünü eşidib eşəkçi ucadan dedi: "Sən ki mənim iki köpək dişimi çıxardın, Allah sənin cəzəni verər!" Məğribli də ona dedi: "Sənin anan dedi ki, iki dişini çıxarım". Sonra da qarının ona dediklərinin hamisini əvvəldən axıracan, yerli-erində nəql elədi. Eşəkçi işin nə yerdə olduğunu agah olub ucadan dedi: "Onu görüm Allahın bəlasına gəlsin!" Sonra onlar höcətləş-höcətləşə getdilər, məğribli dükanını qoyub getdi, goləndo nə görso yaxşıdır? Gördü ki, dükanda nə var hamisini yiğisdirib aparıblar: demə məğribli ilə eşəkçi gedəndə qarı qayıdib dükanda nə vardısa hamisini yiğisdirir; sonra qızının yanına gəlib gördüyü işləri, qurdüğü kələkləri yerli-erində ona nəql eləyir.

Qarı burada qalsın, siza kimdən deyim, dəlləkdən; o, dükənindəki şeylərin yoxa çıxdığını görəndə eşəkçinin yaxasından yapışb dedi: "Get ananı mənim yanına getir!" Eşəkçi də ucadan dedi: "Qarı mənim anam deyil, o, adam aldadandır, çoxlu adam aldadib, mənim də eşşəyimi əlimdən alıb!"


Elə bu dəmdə birdən boyaqçı, yəhudi, tacir oğlu göldilər, gördülər ki, dəllək eşəkçinin yaxasından yapışb, özü də eşəkçinin gicgahlarına dağ basılıb, odur ki, eşəkçidən soruştular: "Ay eşəkçi, sənə nə olub?" Belə olanda, eşəkçi başına gələn əhvalatı əvvəldən axıracan, yerli-

yerində onlara nəql elədi, məğribli də başına gələn əhvalatı əvvəldən axıracan onlara danışdı; onlar, eşşəkçiyə möğribolinin əhvalatından hali olub ucadan dedilər: "Bu qarı adam aldadandır, bizim hamımızı aldadıb". Sonra da onlar başlarına gələnləri eşşəkçiyə dəlləyə nəql elədilər.

Onda məğribli dükanını bağladı, onlarla bərabər valinin evinə getdi, onlar valiyo dedilər: "Başımıza gələn əhvalatları, əlimizdən çıxan məllarımızın yerini heç kəs yox, səndən öyrənəcəyik". Vali də onların cavabında dedi: "Nə çox şəhərdə qarı!" Valinin bu sözünü eşidən eşşəkçi dedi: "Mən onu tanıyıram, ancaq sən bize öz fərraşlarından on nəfər ver". Eşşəkçi valinin fərraşlarını götürüb getdi, o birilər də onların dalınca düşdülər. Eşşəkçi onlarla bərabər bu məhəllə sənin, o məhəllə monim, bu küçə sənin, o küçə mənim şəhəri dörd dolandi, eşşəkçi birdən Dəlilə qarını gördü, fərraşlarla bərabər onu tutub valinin yanına apardılar, onun sarayının pəncərəsi qabağında dayanıb gözləməyə başladılar ki, vali bayira çıxsın.

Fərraşlar valinin yanında çox vaxt yuxusuz qalırdılar, odur ki, onları yuxu basdı, elə oturan yerdə yatıldılar, qarı da özünü elə göstərdi ki, guya yatıb, eşşəkçi ilə onun yoldaşları da yatıldılar: Dəliləyə də elə bu lazımdı, o, tez durub yavaşça saraydakı hərəmxanaya getdi, hərəmxana xanının əlindən öpüb ondan soruşdu: "Vali haradadır?" Xanım da cavabında dedi: "Yatıbdır". Sonra da Dəlilədən soruşdu: "Neyləyirsən onu?" Onda Dəlilə dedi: "Mənim ərim qul alveri eləyir, mənənən beş nəfər qul verib ki, aparib onları satımlı, özü isə başqa yera səfərə çıxıb. Vali məni qulları satan gördü, mənimlə sövdəloşib onları min dinara, üstəlik də iki yüz dinara məndən alıb dedi: "Onları evimən gətir!" Bax, mən də həmin qulları götirmişəm..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elo ki yeddi yüz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı valinin arvadına deyirdi: "Vali mənimlə sövdəloşib qulları məndən

min dinara, üstəlik də iki yüz dinara alıb dedi: "Onları evimən gətir!" Mən də həmin qulları götirmişəm".

Valinin doğrudan da min dinar pulu vardı, özü də o, arvadına demişdi: "Bu pulları saxla, özümüzə qul alarıq". Valinin arvadı qaridan bu sözləri eşidəndə ərinin belə bir iş gördüyüne inanıb, odur ki, ondan soruşdu: "Qullar hanı?" Qarı da cavabında dedi: "Ay xanım, qullar sənin bu sarayının pəncərəsi altında yaşıblar!" Qarının bu sözünü eşidən xanım pəncərədən boylanıb aşağı baxdı, qul paltarı geymiş möğriblini; qul simasında olan tacir oğlunu, üzləri qırxiilmiş qul simasında olan yəhudini, boyaqçını, bir də eşşəkçini görüb dedi: "Bu qulların dəyəri elə min dinardan baha olar".

Xanım dinməz-söyləməz keçib sandığın ağzını açdı, min dinari götürdü, pulları qariya verib dedi: "Al bu dinarı get, vali yuxudan durandan sonra sənin üçün ondan iki yüz dinarı alaram". Onda qarı valinin arvadına dedi: "Ay xanım, o iki yüz dinarın yüz dinarını özün üçün götürüb gizlədərsən, yüz dinarı da mən gəlinə özündə saxlarsan!" Sonra da dedi: "Ay xanım, mən dal qapıdan yola sal gedim". Valinin arvadı onu dal qapıdan yola saldı, hər şeyi gizlədən Allah-təala kölgəsinə onun üstündən götürmədi, odur ki, qarı öz qızının yanına gəldi.

Zeynəb anasını görən kimi ondan soruşdu: "Ana can, de görək daha kimə kələk gəlmisən?" Qarı da cavabında dedi: "Ay qızım, mən bir kələk gəlib valinin arvadından bu min dinar pulu almışam, həmin beş nəfəri: eşşəkçini, yəhudini, boyaqçını, dəlləyi, bir də tacir oğlunu qul kimi ona vermişəm. Ancaq qızım onu bil ki, mən eşşəkçidən başqa onların heç birindən qorxmuram: o zalim oğlu məni görən kimi tamışır". Belə olanda, Zeynəb anasına dedi: "Ay ana, evdə otur, daha bayira çıxma. Bu işlətdiyin kələklər bəsdir! Bardağ həmişə sağ qalmaz!"

Dəliləyə qızı burada qalsınlar, sizə kimdən deyim, validən. Elo ki o yuxudan oyandı, arvadı ona dedi: "Qaridan aldiğın o beş nəfər qulu görəndə sənin yerinə çox şad oldum". Arvadının bu sözünü eşidib vali ondan soruşdu: "Hansı qulları deyirson?" Onda arvadı ucadan dedi: "Niyə məndən gizlədirsin? Allah istəsə, aldiğın bu qullar da sənin kimi yüksək mənsəb sahibi olarlar". Arvadının bu sözlerini eşidən vali ucadan dedi: "Başına and olsun, mən qul almamışam! Axi sono kim dedi ki, mən qul almışam?" Valinin arvadı da cavabında dedi: "Sövdəloşib qulları aldiğın dölləl qarı dedi, özü də son həmin qullar üçün ona min dinar, üstəlik də iki yüz dinar verməyə boyun olmuşsan". Belə olanda, vali arvadından soruşdu: "Sən pulları qariya vermisən?" Valinin arvadı da cavabında dedi: "Bəli, verdim, mən qulları öz gözümlə gördüm,

o qulların hərəsinin əynindəki paltarlar elə min dinara dəyər. Mən fərraşları göndərdim, onlara tapşırdım ki, qullardan müğayat olsunlar".

Bələ olanda, vali aşağı endi, yəhudini, eşşəkçini, məğriblini, boyaqçını, bir də tacir oğlunu görüb fərraşlardan soruşdu: "Ay fərraşlar, qaridan min dinara alındığımız həmin beş nəfər qul hanı?" Fərraşlar da onun cavabında dedilər: "Burada qul yoxdur, biz yalnız tutub gətirən bu beş nəfəri görmüşük, onlardan başqa heç kəsi görməmişik. Biz hamımız yatdıq, onda qarı fürsət tapıb sivisib həromxanaya girib, sonra kəniz də bizdən soruşdu: "Qarı gətirən beş nəfər adam sizin yanınızdadırı?" Biz də onun cavabında dedik: "Bəli, yanımızdadırlar". Fərraşların bu sözünü eşidib vali ucadan dedi: "Vallahi, bu qarı lap fırıldaqçının böyüyüdür!" Həmin beş nəfər valiyə dedilər: "Bizim şeylərimizin sorağını heç kəsdən yox, səndən almalyıq!" Vali də cavabında dedi: "Sizin yoldaşınız, o qarı sizi mənə min dinara satıb". Valinin bu sözünü eşidən həmin beş nəfər ucadan dedilər: "Allah bələ şeyə yol verməz! Biz satılan qul deyilik, azad adamlarıq, biz səninlə birbaşa xəlifənin yanına gedərik". Onda vali də dedi: "Mənim evimin yolunu o qariya heç kəs yox, siz göstərmisiz. İndi hərənizi iki yüz dinara gəmiçilərə sataram".

Bunlar burada qalsınlar, sizə kimdən deyim, əmir Həsən Şərr Ət-Təriqdən. O, birdən səfərdən qayıdanda nə görse yaxşıdır? Gördü ki, arvadını tamam-kamal soyublar. Arvadı başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi. Arvadının başına gələn əhvalatdan hali olanda, əmir ucadan dedi: "Bu iş üçün cavabdeh heç kəs yox, validir!" Bunu deyib o, valinin yanına getdi: "Bu necə olan işdir ki, sən qarılara izin verirsin şəhərdə gəzib adamları aldatsınlar, onların məllərini əllərinən alınsınlar? Bələ işlərə cavabdeh sənsən, arvadının şeylərinin yerini heç kəs yox, sən deməlisən!"

Sonra da əmir Həsən o beş nəfərdən soruşdu: "Sizin başınıza nə iş gəlib?" Onlar da başlarına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədilər. Əmir onların əhvalatından hali olub ucadan dedi: "Sizi incidiblər!" Sonra da əmir üzünü valiyə tutub soruşdu: "Sən bu adamları niyə dustaq elemişən?" Vali də cavabında dedi: "Mənim evimin yolunu o qariya heç kəs yox, bu beş nəfər göstərib, həm də qarı mənim min dinar pulumu alıb, onları həromxanama satıb".

Bələ olanda, həmin beş nəfər dilləndi, onlar dedilər: "Ya Həsən, bu işdə sən bizim müvəkkilimizsin!" Sonra vali əmir Həsənə dedi: "Sənin arvadının şeyləri monim boynumda, mən o qariya cavabdehəm, ancaq bir deyin görüm, hansınız onu taniyırsınız?" Onda hamı dedi: "Biz onu taniyırıq! Son bizo on nəfər fərraş ver, biz onu tutub gotiro-


rik!" Vali onlara on nəfər fərraş verdi, eşşəkçi fərraşlara dedi: "Gəlin dalimca, mən onu göy gözlərindən tanıyıram".

Elə bu dəmdə qarı birdən dalandan çıxdı, onu tutub valinin evinə apardılar; vali qarını görüb ondan soruşdu: "Bu adamların şeyləri hanı?" Qarı da cavabında dedi: "Mən nə onların şeylərini götürmişəm, nə də görmüşəm". Onda vali zindanbanə dedi: "Bu qarını apar, sal zindana, sabahacan orada saxla". Ancaq zindanbanə onun cavabında dedi: "Mən onu nə aparacağam, nə də zindana salacağam, cüntü qorxuram bir kələk qursun, məni şərə salsın. Sonra mən cavab verməli olum".

Bələ olanda, vali atına mindi, qarını da, həmin adamları da özüylə götürüb getdi; onlar az getdilər, çox getdilər, gəlib Dəclə çayının sahilinə çatdılar; vali məşəl gəzdirdən çəgirdi, qarını saçlarından dirəyə bağladı, onun yanında on nəfər keşikçi qoydu, sonra vali çıxb öz evinə getdi, gecə olub hər yer qaranlıq-zülmətə qərq olanda, gözətçiləri yuxu basdı, onlar yatdırılar.

Bunlar yatmaqdə olsunlar, sizə kimdən deyim, bir bədəvi ərəbdən. Bu bədəvi necə olursa iki nəfərin söhbətini eşidir, onlardan biri deyir: "Şükür Allaha ki, sən sağ-salamatsan! Bəri bax, sən hara getmişdin?" O biri də cavabında deyir: "Mən Bağdada getmişdim, orada nahar vaxtı ballı qoğal yedim". Bunu eşidən bədəvi ucadan dedi: "Mən hökmən Bağdada gedib ballı qoğal yeyəcəyəm" (o, ömründə nə Bağdada getmişdi, nə də ballı qoğal yemişdi). Bələ olanda, bədəvi atına minib getdi. həm də o, elə hey öz-özünü deyirdi: "Qoğal yemək pis olmaz! Ərəblərin namusuna and içirom ki, mən yalnız ballı qoğal yeyəcəyəm..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz altıncı gecə oldu, Şəhrizad nağılm dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, Bədəvi atına minib Bağdada torof sürdürdü, özü də o, ürəyində deyirdi: "Qoğal yemək pis olmaz! Ərəblərin namusuna and içirom ki, mən yalnız ballı qoğal yeyəcəyəm".

Bu vaxt bədəvi Dolilonin saçından çarmixa çökildiyi yero yaxlaşdı, qarı onun öz-özünü dediyi həmin sözləri eşitdi, bədəvi Doliloni

görüb ondan soruşdu: "Sənə nə olub?" Dəlilə də ucadan dedi: "Ya əreb-lərin şeyxi, köməyini mənə çox görmə!" Bədəvi də cavabında dedi: "Allah özü sənə kömək eləyib də. Səni niyə çarmixa çəkilblər?" Bədəvinin bu sözünü eşidən Dəlilə dedi: "Mənim bir düşmənim var, o, zeytunçudur, özü də qoğal bişirib satır. Mən bir şey almaq üçün onun yanında ayaq saxladım, birdən tüpürdüm, neçə oldusa, tüpürçəyim qoğalın üstüna düşdü, belə olanda, zeytunu gedib məndən qaziya şikayət elədi, qazi əmr elədi ki, məni çarmixa çəksinlər, həm də dedi: "Mən hökm çıxarıram ki, sən on ritl ballı qoğal götürərsən, çarmixa çəkilmiş halda qarını yeməyə məcbur eləyəsən. Əgər o, həmin qoğalları yesə, çarmixdan açıb buraxarsız, yox əger yeməsə, qoyarsız qalar çarmixda". Ancaq mənim ürəyim şirin şey götürmür". Qarının bu sözünü eşidən bədəvi ucadan dedi: "Ərəblərin namusuna and içirəm ki, mən köçdən elə ballı qoğal yemək üçün gəlmisəm, mən onların hamisini sənin yerinə yeyərəm". Onda Dəlilə dedi: "Həmin qoğalları mənim yerimə çarmixa çəkilən adam yeyəcək!"

Dəlilənin hiyləsi baş tutdu, o, bədəvini aldatdı; belə olanda, bədəvi qarını çarmixdan açdı, Dəlilə əvvəlcə onun paltarlarını çıxartdı, onu çarmixa bağladı, sonra onun paltarlarını geydi, çalmasını öz başına sarıldı, onun atına minib qızının yanına getdi. Zeynəb anasını görən kimi ondan soruşdu: "Bu nə paltardı geymisən?" Dəlilə də cavabında dedi: "Məni çarmixa çəkmişdilər". Sonra da bədəvinin başına açdığı oyunu qızına nəql etdi.

Dəlilə ilə qız burada qalsınlar, indi sizə kimdən deyim, qarının çarmixa çəkildiyi yerdəki gözətçilərdən. Onlardan biri yuxudan ayılıb yoldaşlarını da yuxudan durğuzu, onlar gördürlər ki, gün çıxıb. Gözətçilərdən biri başını qaldırıb çarmixa çəkilənə dedi: "Ay Dəlila!" Bədəvi cavabında dedi: "Vallahi biz ballibadi-zad yeyen deyilik! Siz ballı qoğal getirmisiz, ya yox!" Bədəvinin bu sözünü eşidib o biri gözətçilər dedilər: "Bu adam bədəvidir". Onda birinci ayılan gözətçi ondan soruşdu: "Ay bədəvi, Dəlilə hanı, onu kim açıb?" Bədəvi də cavabında dedi: "Onu mən açıb buraxmışam, o, zorla qoğal yeyən deyil ki, onun ürəyi şirin şey götürmür".

Bələ olanda, gözətçilər başa düşdülər ki, bədəvi qarının işindən bixəbərdi, həm də qarının ona kələk göldiyini başa düşməyib, odur ki, onlar bir-birindən soruşmağa başlıdlar: "Biz qaçıb canımızı qurtaraq, ya burada qalaq ki, Allah-toalanın qozəbinə omollı-başlı gəlek".

Elə bu dəmdə birdən vali Dəlilənin kələk gəlib aldatdığı bir dəsto adamlı gəldi, o, gəlib çatan kimi fərraşlara dedi: "Ayağa qalxın, Dəli-

ləni çarmixdan aqın!" Valinin bu sözünü cəsidi bədəvi ucadan dedi: "Biz ballibadi-zad yeyən deyilik! Siz ballı qoğal getirmisiz, ya yox?" Vali başını qaldırıb çarmixin dirəyinə baxanda nə görsə yaxşıdır? Gördü ki, qarının yerinə bir bədəvi çarmixa çəkilib, odur ki, fərraşlardan soruşdu: "Bu nə olan ıstdır?" Fərraşlar da onun cavabında qışqırıb dediler: "Ay ağa, amanın günüdür!" Onda vali ucadan dedi: "Danişın görək bu nə əhvalatdır?" Fərraşlar da cavabında dedilər: "Sənin yanında keşik çəkəndə biz yatmışdıq, odur ki, biz öz-özümüzə dedik: "Dəlilə çarmixa çəkilib!" – Sonra da yixilib yatdıq, yuxudan duranda gördük ki, Dəlilonın yerində bu bədəvi çarmixa çəkilib. Biz, sənin hüzurundan günahkarıq".

Belə olanda, vali dedi: "Ay camaat, o qarı adam aldadandır, Allah günahımızdan keçsin!" Sonra bədəvini çarmixdan açdılar, bədəvi valinin yaxasından yapışib dedi: "Allah səni xəlifənin qəzəbindən saxlaşın! Mən atımı da, paltarlarımı da heç kəsən yox, səndən alacağam!"

Vali bədəvini sorğu-sualı tutdu, bədəvi də başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql etdi, vali onun əhvalatına mat qalib soruşdu: "Axı sən onu niyə çarmixdan açdin?" Bədəvi də cavabında dedi: "Mən bilmirdim ki, o kələkbaz adamdır". Belə olanda, ora yığışan adamlar dedilər: "Ya vali, biz öz şeylərimizi heç kəsən yox, səndən istəyirik! Biz onu tutub sənin əlinə verdik, indi onun üçün cavabdeh sənsən, odur ki, biz səninlə bərabər xəlifənin yanına divanxanaya gedəcəyik".

Əmir Həsən Şerr ət-Tariq divanxanaya goldı, birdən gördü ki, vali, bədəvi, bir də həmin beş nəfər gəlirlər, özü də onlar elə hey deyirlər: "Bizi incidiblər!" Onların bu sözünü eşidən xəlifə soruşdu: "Sizi kim incidib?" Gələnlər də xəlifənin cavabında bir-bir qabağa çıxıb başlarına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində nəql etdilər, sonra da vali qabağa çıxıb dedi: "Ya əmirəlmöminin, o qarı məni də aldadıb bu beş nəfəri, onlar azad adam ola-ola, mənə min dinara satıb". Xəlifə onların cavabında dedi: "İtən şeylərinizin hamisi mənim boynumda". Sonra da üzünü valiya tutub dedi: "Sənə tapşırıram ki, hökmən qarını tutasan!"

Xəlifənin bu sözünü eşidən vali yaxasını silkələyib¹ ucadan dedi: "Mən qarını çarmixa çəkəndən sonra ki, o bədəvinin başına oyun açır, bədəvi onu çarmixdan açıb buraxır, qarı öz əvəzində onu çarmixa çəkir,

¹ Yaxanı silkolomok, əmri, yaxud tapşırığı yerinə yetirməyin mümkün olmadığını ifadə edir.

onun atını da, paltarlarını da əlindən alır, daha bundan sonra mən onu tutmağı boynuma götürü bilmərəm". Valinin bu sözünü eşidib xəlifə ondan soruşdu: "Deməli, mən bu işi, səni qoyub başqa bir adama tapşırırm?" Vali də cavabında dedi: "Bu işi Əhməd əd-Dənəfə tapşır: o, ayda min dinar pul alır, həm də Əhməd əd-Dənəfin qırx bir nəfər qolbəysi var, onların da hər biri ayda yüz dinar pul alır". Belə olanda xəlifə dedi: "Ya rəis Əhməd!" Əhməd də cavabında dedi: "Ya əmirəlmöminin, mən sənin hüzurunda hazır dayanmışım!" Onda xəlifə Əhmədə dedi: "Qarını tutub götirməyi sənə tapşırıram". Əhməd də cavabında dedi: "Onu tutub götirmək mənim boynuma!" Sonra da xəlifə həmin beş nəfərlə bədəvini öz yanında saxladı...

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoysu.



Elə ki yeddi yüz yeddinci gecə oldu, Şəhrizad nağlin dalını daniş-mağşa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, xəlifə qarını tutub götirməyi Əhməd əd-Dənəfə tapşırırdı, Əhməd əd-Dənəf cavabında ucadan dedi: "Ya əmirəlmöminin, onu tutub götirmək mənim boynuma!"

Sonra da o xəlifənin hüzurundan mürəxxəs olub, qolbəyiləri ilə bərabər qışlaya gəldi, onlar bir-birinə dedilər: "Şəhərdə kefin istəyen qədər qarı var, biz onu necə tapacaq ki, tutub xəlifənin hürunuua aparaq?"

Onların arasında Əli Qətf əl-Camat adlı bir nəfər var idi, o, üzünü Əhməd əd-Dənəfə tutub dedi: "Siz Həsən-Şumanla niyə məsləhətləşsiz? Həsən-Şuman məgər çox böyük adamdır?" Bu sözləri eşidən Həsən-Şuman ucadan dedi: "Ya Əli, bu nadir, son niyə məni belə alçalırsan! O böyük olan Allaha and olsun ki, bu dəfə mən sizə yoldaşlıq eləməyəcəyəm!"

Bunu deyib Həsən-Şuman bərk qozobləndi, bayırə çıxdı; onda Əhməd əd-Dənəf öz qolbəyilərinə dedi: "Ay qoçaqlar, başçıların hərosu qoy on nəfər götürsün, hərə bir məhəlləyə gedib Dəliləni axtarmağa başlasın".

Onda Əli Qətf əl-Camat da on nəfər adam götürüb getdi, o biri başçıların da hərosi on nəfər götürüb getdi, dəstələrin hərosi bir məhəlləyə yollandı, özü də onlar dağınıb getməmişdən qabaq dedilər: "Biz filan küçədə, filan dalanda görüşəcəyik".

Şəhərə səs düşmüşdü ki, Əhməd əd-Dənəf hiyləgər Dəliləni tutmağı boynuna götürüb, bunu eşidən Zeynəb anasına dedi: "Ana can, əğər sən doğrudan da hiyləgərsənsə, onda Əhməd əd-Dənəfin də, onun adamlarının da başına bir oyun getir ki, ölenəcən yadlarından çıxməsin". Qızının bu sözünü eşidən Dəlilə dedi: "Qızım, bil və agah ol ki, mən birçə Həsən-Şumanдан qorxuram, ondan başqa heç kəsden qorxum yoxdur". Onda qızı ucadan dedi: "Birçeyimə and olsun ki, mən bu qırx bir adımı soyundurub paltarını sənə gotirəcəyəm!"

Bunu deyib Zeynəbaya qalxdı, paltarlarını geydi, izarını başına saldı, bir ottarın yanına gəldi; bu ottarin iki qapısı olan otağı vardi, salamlaşdıqdan sonra ona bir dinar verib dedi: "Bu bir dinarı al, otağımı axşamacan mənim ixtiyarıma ver". Ottar bir dinarı alıb açarları ona verdi; Zeynəb açarları alıb tez evə getdi, xəlçələri eşşəkçinin eşşəyinə yükləyib götürdü, otağa döşədi, bir neçə yerdə süfrə saldı, süfrələrə yemək, şərab düzdü, sonra da çıxıb üzü açıq qapının ağızında dayandı.

Birdən Əli Qətf əl-Camat öz adamları ilə bərabər gəldi, Zeynəb onun əlindən ödədi, Əli bu arvada zənn ilə baxanda nə görso yaxşıdır? Gördü ki, arvad elə gözəldir, elə göyçəkdir ki, yemo-içmə, onun xottuxalına, gül camalına tamaşa elə; Əli arvadın gözəlliyyini görüb mehrini ona saldı, odur ki, ondan soruşdu: "Sən nə istəyirsən?" Onda Zeynəb də Əlidən soruşdu: "Sən rəis Əhməd əd-Dənəfson?" Əli də cavabında dedi: "Yox, mən rəis deyiləm, onun adamlarından biriyəm, adım da Əli Qətf əl-Camaldır". Əlidən bu sözü eşidən Zeynəb soruşdu: "Siz hara gedirsiniz?" Əli də cavabında dedi: "Biz şəhəri gəzib hiyləgor, kələkbaz bir qarımı axtarıraq, o, adamları aldadıb şeylərini ogurlayıb, biz onu tutmaq istəyirik. Soruştırmak ayıb olmasın bəs sən kimsən, işinin adı nodır?" Zeynəb də cavabında dedi: "Mənim atam Mosulda şərab satan idi, o rohmətə getdi, mənən çoxlu pul qaldı, mən həmin şəhərin hakimlərindən qorxduğuma görə köçüb bu şəhərə gəldim, mən adamlardan soruştırdı ki, burada mən kim havadar ola bilər, cavab verib dedilər: "Sənə heç kəs yox, Əhməd əd-Dənəf havadar ola bilər". Belə olanda, Əli Qətf əl-Camatın adamları ona dedilər: "Bu gündən o, sonin havadarındır". Onların bu sözünü eşidən Zeynəb dedi: "Mənim bir tiko çörəyimi yeyin, bir qurtum suyumu üçün, ürəyimi şad eləyin".

Elo ki onlar Zeynabin bir tiko çöröyini yeməyə razı oldular, arvad onları içəri apardı, qoçqlar yeyib içdilər, Zeynob onların yeməyinə bəng qatmışdı, elo ki onlar bihuş oldular, arvad hamisini soyundurdu; o biri yoldaşlarının da başına bu oyunu açdı.

Əhməd əd-Dənəf şəhəri ayaqdan salıb Dəliləni nə qədər axtardısa, tapa bilmədi, öz adamlarından da heç bir xəbor gölmədi. O, gəzə-gəzə həmin arvadın yanına goldı, Zeynob onun olını öpdü, Əhməd zənn ilə ona baxanda nə görə yaxşıdır? Gördü ki, bu arvad elo gözoldür, elo gəyçəkdir, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elo. Əhməd bir könüldən min könülo ona vuruldu; bu dəmdə arvad ondan soruşdu: "Rəis Əhməd əd-Dənəf sənənəm?" Əhməd də cavabında dedi: "Bəli, mənəm, bos son kimən?" Zeynob də dedi: "Mən qəribəm, Mosuldan gölmüşəm, atam şorab satan idi, o rəhmətə gedəndən sonra mono çoxlu pul qaldı, hakimlərdən qorxduğuma görə pullarımı götürdüm, köçüb bura göldim. Bu şorab dükənim açdım, vali dükənimə vergi qoydu, özü də istayırdım ki, son mənim havadarmı olasan. Həmin vergi valiyə yox, sənə halaldır". Arvadın bu sözlərini eşidən Əhməd əd-Dənəf ucadan dedi: "Əvvələ sən bura xoş gölmüşən, ikincisi isə, valiye heç nə vermə". Onda Zeynob də dedi: "Zəhmət olmasa, keç içəri, mənim çörəyimi ye, ürəyimi şad elo".

Əhməd əd-Dənəf içəri girdi, çörək yedi, şorab içdi, bihuş olub arxası üstə yero sorıldı, Zeynob onu da bənglə bihuş eləyib soyundurdu, palтарlarını götürdü; sonra da onların bütün şeylərini bədəvinin atına, bir də eşşəkçinin eşşəyinə yüklədi. Əli Qətf əl-Camalı ayıldır, özü də çıxbı getdi.

Əli ayılanda nə görə yaxşıdır? Gördü ki, özü lüt-üryandır, Əhməd əd-Dənəf də, onun adamları da bişuh yero sorılıblər. Belə olanda o, Əhməd əd-Dənəfin də, onun yoldaşlarının da burnuna nəsə verib hamisini ayıltı. Onlar ayılanda gördülər ki, lüt-üryandırlar; belə olanda, Əhməd əd-Dənəf dedi: "Ay qolbayırlar, bu nə işdir başımıza goldı? Biz şəhəri ayaqdan salıb qarını axtarıraq ki, tutaq, ancaq bu kələkbaz arvad bizim özümüzü tora saldı. Başımıza golon bu əhvalatı eşidib Həsən-Şuman çox şad olacaq! Axşam qaranlığı düşənəcən gözləyök, sonra çıxbı gedərik".

Bunlar burada qalsınlar, sizə kimdən deyim, Həsən-Şuman'dan. O, qışlaya golib gözötəcidən soruşdu: "Camaat haradadır?" Həsən-Şuman gözötçini sorğu-sualı tutduğu dəmdə birdən onlar lüt-üryan goldılar; belə olanda, Həsən-Şuman bu iki beytini dedi:

"Dünyadan gedəndə hamımız birik,
Dünyaya golondə biz fərqlənirik.

İşıqli, işıqsız ulduzlar kimi
Bilikli, biliksiz tutub alomı".

Gölənləri görən kimi Həsən-Şuman onlardan soruşdu: "Bu oyunu başınızda kim açıb, sizi kim soyundurub, lüt-üryan eləyib?" Onlar da Həsən-Şumanın cavabında dedilər: "Biz bir qarını axtarırdıq ki, tutaq, ancaq bizi heç kəs yox, bir gəyçək arvad soyundurub lüt-üryan elədi". Onların bu sözlərini eşidən Həsən-Şuman dədi: "Ləp yaxşı da eləyib!" Belə olanda, onda soruşdular: "Ya Həsən, məgor sən onu tanıyırsan?" Həsən də cavabında dedi: "Mən o gəyçək arvadı da tanıyıram, qarını da tanıyıram". Bunu eşidən Əhməd əd-Dənəf dədi: "Bəri bax, Həsən, xəlifənin hüzurunda nə deyəcəksən?" Həsən də cavabında dedi: "Ya Dənəf, sən xəlifənin hüzurunda yaxanı silkələ, bu işdən boyun qaçırt, onda xəlifə soruşacaq: "Qarını tutmağı kim boynuna götürür?" İşdir, səndən soruşsa ki: "Sən onu niyə tutmamışan?" Ona deyərsən, "Mən o qarını tapmirəm, bu işin öhdəsinən ancaq Həsən-Şuman gölər, qarını tutmağı ona tapşırın". Əgor xəlifə bu işi mənə həvalə eləsə, mən o qarını tutaram".

Onlar beləcə şortləşib gecəni yatdılar, elo ki sohor açıldı, durub xəlifənin divanxanasına goldılar, xəlifə üzünü Əhməd əd-Dənəfin tutub soruşdu: "Ay rəis Əhməd, qarı hanı?" Əhməd də cavabında yaxasını silkələyib bu işdən boyun qaçırdığını bildirdi. Belə olanda, xəlifə ondan soruşdu: "Niyə bu işdən boyun qaçırtırsan?" Əhməd də cavabında dedi: "Mən o qarını tanımırəm, bu işin öhdəsinən təkcə Həsən-Şuman gölər, qarını tutmağı ona tapşır, o, həm qarını, həm də onun qızını tanır, özü də deyir ki, qarı bu hiylələri heç də özgə malına həris olduğuna görə işlətməyib, bu işləri ona görə eləyib ki, son orının aylığını ona verəsen, qızına da atasının aylığını toyin eləyoson".

Həsən-Şuman xəlifədən rica elədi ki, Dəliləni tutub gotirəndə onun qotlinə forman verəsən. Həsən-Şumanın bu sözünü eşidən xəlifə ucadan dedi: "Dədə-babalarının ruhuna and olsun ki, ogor o, adamların şeylərini onlara qaytarırsa, onun günahından keçəcəyim, həm də onu Həsən-Şumanın himayəsinə verəcəyim!" Belə olanda, Həsən-Şuman dədi: "Ya əmirəl-məmətin, onun üçün aman yaylığını mono ver". Xəlifə aman yaylığını Həsən-Şumanı verib dedi: "Qarını sənən himayənə verdim".

Həsəq-Şuman xəlifənin divanxanasından çıxıb düz birbaşa Dəlilənin evinin darvazası ağızına geldi, onu səslədi; Dəlilənin qızı Zeynəb ona hay verdi, belə olanda, Həsən-Şuman soruşdu: "Anan haradadır?" Zeynəb də cavabında dedi: "Yuxarıdadır". Zeynəbin bu sözünü eşidib Həsən-Şuman ona dedi: "Get anana deginən ki, adamların şeylərini götürsün, mənimlə bərabər xəlifənin hüzuruna gedək: mən onun üçün aman yaylığını götürmişəm, xoşluqla golməsa, onda öz bəxtindən küs-sün". Həsənin bu sözlərini eşidən Dəlilə aşağı düşdü, aman yaylığını öz boynuna bağladı, aldatdığı adamların şeylərini eşşəkçinin eşşəyilə bədəvinin atına yükləyib Həsən-Şumanı verdi. Onda, Həsən-Şuman qarıya dedi: "Qaldı mənim başçımın, bir də onun adamlarının paltarları". Dəlile də onun cavabında dedi: "Allaha and olsun ki, mən onları soyundurmamışam". Qarının bu sözünü eşidən Həsən-Şuman dedi: "Sən düz deyirsin, bu kəlek sonin qızın Zeynəbin işidir, o həmin kəleyi sənə görə işlədir".

Bunu deyib Həsən-Şuman qarını da götürüb xəlifənin divanxanasına yollandı; elə ki gəlib divanxanaya çatdırılar, Həsən-Şuman keçib xəlifənin hüzurunda dayandı, şeyləri ona göstərdi, Dəliləni götürüb onun hüzurunda dayandırdı; xəlifə qarını görən kimi əmr elədi ki, onu qətl xəlcəssi üstə oturtsunlar. Xəlifənin əmrini eşidən Dəlilə qışqıra-qışqıra dedi: "Ya Həsən-Şuman, mən sənin himayəndəyəm!" Belə olanda, Həsən-Şuman ayağa qalxdı, xəlifənin əlindən öpüb dedi: "Əfv elə, sən onun günahından keçmisen". Xəlifə də cavabında dedi: "Onu sənin comardlıyına bağışladım". Sonra da xəlifə üzünü Dəliləyə tutub dedi: "Ay qarı, bəri gəl, de görüm adın nədir?" Qarı da cavabında dedi: "Mənim adım Dəlilədir". Onda xəlifə ded: "Sən doğrudan da, kələkbəzsan, hiyləgərsən!" Ona hiyləgər Dəlilə adı verdilər. Sonra xəlifə ondan soruşdu: "Sən niyə belə hiylələr qurub bizə əziyyət verirsən?" Qarı da cavabında dedi: "Mən bu hiylələri heç də başqalarının malında gözüm olduğuna görə eləməmişəm, mən Əhməd əd-Dənəfin Bağdadda qurduğu hiylələri, Həsən-Şumanın işlətdiyi kələkləri eşidəndə, özlüyümdə dedim: "Mən də onlar kimi hiyləgərlik eləyəcəyəm!" Özü də mən camaatın şeylərini özlərinə qaytarmışam.

Elə bu dəmdə eşşəkçi ayağa qalxb dedi: "Buna Allah özü divan eləsin! Eşşəyimi əlimdən aldığı bəs deyilmiş, hələ məğribli dəlləyi üstümö salışdırı, o da çökib iki dişimi çıxartdı, gicgahlarına iki dəfə dağ basdı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

708-ci gecə

Elə ki yeddi yüz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, eşşəkçi ayağa qalxb dedi: "Buna Allah özü divan eləsin: eşşəyimi əlimdən aldığı bəs deyilmiş, hələ məğribli dəlləyi üstümö salışdırı, o da çökib iki dişimi çıxartdı, gicgahlarına iki dəfə dağ basdı".

Eşşəkçidən bu sözləri eşidən xəlifə əmr elədi ki, eşşəkçiyə, boyaqçının hərəsinə yüz dinar versinlər, sonra da boyaqçıya dedi: "Get öz boyaqçı dükənini aç!" Onlar xəlifəyə dua elədilər, ona həmişəlik şans-həsrət arzulayıb getdilər, bədəvi də öz şeylərini, atını götürüb dedi: "Bir də Bağdada gəlib ballı qoğal yemək istəsəm, qoy mənə haram olsun!"

Zərəriddələr öz şeylərini aldılar, onlar dağlılış gedəndən sonra xəlifə üzünü Dəliləyə tutub dedi: "Ay Dəlilə, məndən bir şey istə!" Dəlilə də cavabında dedi: "Mənim atam sənin yanında namə işlərinə baxırdı, mən namə aparan göyərçinləri cəld eləyirdim, ərim də Bağdadın rəisi idi, istəyirəm ki, sən ərimin aylığını mənə verəsən, qızım da istəyir ki, ona atasının aylığını verəsən". Xəlifə də onların istədiklərini verdi, sonra Dəlilə dedi: "İstəyirəm ki sən məni karvansaranın qapıçısı qoyasan".

Xəlifə üç evi olan bir karvansara tikdirmişdi ki, gələn tacirlər ora düşsünlər, bu karvansarada qırx nəfər qul xidmət eləyirdi, həm də qırx it onun keşiyini çökirdi, bu itlərin xəlifə Süleymaniyyətin hökmdarının yanından çıxıb gələndə oradan götürmişdi, özü də itlərə xalta qayıtdırmışdı. Həmin karvansarada qullara xörək bişiron, itlərə təvərən bir qul aşpaz var idi. Xəlifə Doliləyə dedi: "Dolilə səni karvansaranın gözötçisi qoyuram, oradan bir şey istə, onun dəyəri səndən altı-naçaq". Dolilə də cavabında dedi: "Yaxşı, mən razıyam, ancaq mənim qızımı karvansaranın darvazası üstündəki otağa köçürt. Həmin binanın höyəti böyük, həm də açıqlıqdır, namə aparıb-götürən quşları açıqlı yerdə cəld olomok asandır".

Xəlifə buyurdu ki, Dolilə deyən kimi eləsinlər; belə olanda, Dolilənin qızı şeylərinin hamisini darvazanın üstündəki otağa daşıtdırdı. Dolilə də namə aparıb-götürən qırx dənə göyərçin tohvıl aldı; Dolilə

burada qalsın, sizə kimdən deyim, Zeynəbdən. Elə ki o darvazanın üstündəki otağa köçdü, həmin qırx nəfərin palтарlarını, bir də Əhməd əd-Dənəfin palтарını öz otağından asdı.

Xəlifə Dəliləni qırx nəfər qulun başçısı elədi, həm də onlara tapşırı ki, onun sözündən çıxmaların. Dəlilə divanxananın darvazası yanında özüne otaq düzəldti, özü də hər gün divanxanaya getməyə başladı ki, bəlkə xəlifə bir ölkəyə namə göndərməli oldu; odur ki, Dəlilə divan daşılananın orada qalırdı; həmin qırx nəfər qul da karvansaranın keşiyini çökirdi. Gecələr Dəlilə itləri açıb buraxardı ki, onlar karvansaranın keşiyini çöksinlər.

Hiyləgər Dəlilə Bağdadda qalmışda olsun, sizə kimdən deyim, qahıralı Əli əz-Zeyboqdən. Bu adam mahir firıldaqçı idi, o, misirli Salah adlı bir nəfər divan roisi olan zaman Qahirədə yaşayırırdı, həmin Saləhin qırx nəfər adamı var idi. Misirli Saləhin adamları firıldaqçı Əliyə hər dəfə tələq quranda elə fikirlişirdilər ki, o, tələyə düşəcək, onu axtarırlılar, məlum olurdu ki, o, da civə kimi ələ gəlmir, buna görə də ona "Qahirə civası"! ləqəbi vermişdir.

Günlərin bir günü firıldaqçı Əli qışlada öz adamlarının arasında oylışmışdı, nadənsə onun ürəyi sixılır, nəfəsi daralırdı. Qışlanın roisi onun dilxor olduğunu görüb dedi: "Ay başçı, sənə nə olub? Əgər ürəyin sixılırsa, get bir az şəhərdə gəz, dolan: son Qahironin bazarlarını gəzib dolansan dörd-qəmən dağlılar, ürəyin açılar". Əli elə bil bu sözə bənd idi, o saat ayağa qalxıb bayırı çıxdı ki, gedib Qahironin küçələrini gəzib dolansın, ancaq dörd-qəmən daha da artdı.


O, şorab dükəninin yanından keçəndə öz-özünə dedi: "Girim dükana, doyunca içim!" Bunu deyib o, dükana girdi, gördü ki, adamlar yeddi cərgo oturublar. Belə olanda, o, dükənciyə dedi: "Ay şorab satan, mən tok-tonha oyloşmok istəyirəm". Şorab satan aparıb onu bıradamlıq otaqda oyloşdırırdı, gedib ona şorab götürdü, Əli o qədər içdi ki, bərk kefləndi.

Sonra o, şorab dükənindən çıxdı, o vaxtancan Qahironin küçələrini, meydanlarını gözdi ki, axırdı golib Qırmızı küçəyə çatdı, adamlar ondan qorxuqlarına görə onun yoldanın çoxildilər. Əli dənəbənən baxanda nə görə yaxşıdır? Gördü ki, bir su satan sohondan adamlara su verir, özü də yolda dayanıb qışqırı-qışqırı deyir: "Ya ruzi verən Allah! Dün-yada on yaxşı içki üzüm suyudur, on yaxşı vüsal sevgilinin vüsalına çatmaqdır, on uca yerdə oturmaq və heç kəso yox, on ağıllı adama yaraşır".

Dərbeş evvəli "zeyboq" deyilir.

Əli suçuya dedi: "Yaxın göl, su ver içim". Suçu Əliyə baxdı, dolçanı ona verdi; Əli içnə baxdı, çalxalayıb suyu yerə boşaltdı. Belə olanda, suçu ondan soruşdu: "Son su içməyəcəksən?" Əli də cavabında dedi: "Su ver içim". Suçu tozadən dolçanı doldurub Əliyə verdi, o yeno çalxalayıb suyu yerə boşaltdı; sonra üçüncü dəfə də suyu yerə boşaltdı. Suçu ona dedi: "Əgər su içmək istəmirsinə, onda mən gedim". Əli cavabında yenə dedi: "Su ver içim!" Suçu yenə dolçanı doldurub Əliyə verdi, Əli dolçanı alıb başına çökdü. Sonra da cibindən bir dinar çıxarıb suçuya verdi, suçu birdən ona baxdı, Əlini alçaq adam hesab eləyib dedi: "Ay novcavan, Allah sənə əvəz versin, Allah sənə əvəz versin! Balaca adamlar bəziləri üçün böyük adam sayılırlar..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayat elçiyirlər ki, firıldançı Əli suçuya bir dinar verdi, suçu birdən ona baxdı, Əlini alçaq adam hesab eləyib dedi: "Ay novcavan, Allah sənə əvəz versin, Allah sənə əvəz versin! Balaca adamlar bəziləri üçün böyük adam sayılırlar!"

Suçunun bu sözlərini eşidən Əli suçuya yaxınlaşdırıb onun yaxasından yapışdı, qış-daşla tutulmuş xəncərini siyirdi, belə xəncər barosunda şair iki beyti yaxşı deyib:

"Çal küt qılincını, qorxma heç kosdon,
Sən yalnız Allahu qorx qızobından."

Nanocib işləri yol vermə bir an,
Nəcib adamların yolilo yollan".

Əli suçuya dedi: "Ay qoca mənimlə ağılli damış! Sənin tulugunun qiyməti, lap bahası iki dirhəm ola-olmaya, yerə boşaldığım üç dolça da çox olsa bir rıtl su olar". Suçi da cavabında dedi: "Bəli, doğru deyir-sən". Onda Əli dedi: "Mən sənə bir dinar – qızıl pul vermişəm, bəs sən məni niyə alçaldırsan? Məgor sən məndən qoçaq, məndən nəcib

adam görmüşən?” Suçu da cavabında dedi: “Mən bir adam görmüşəm, o həm səndən qoçaq, həm də səndən nəcibdir; analar hələ onun kimi qoçaq, onun kimi nəcib oğul doğmayıblar, bundan sonra da doğmaya-çaqlar”. Suçunun bu sözünü eşidən Əli soruşdu: “Məndən qoçaq, məndən nəcib sən kimi görmüşən?” Suçu da cavabında dedi: “Bil və agah ol ki, mənim başıma çox qəribə əhvalat gəlib. Mənim atam Qahiredə səhənglə su satanların başçısı idи, o, rəhmətə getdi, ondan mənə beş dəvə, qatır, bir dükan, bir də ev qaldı; axı kasıbin gözü doymur, gözü doyanda da, o ölürlər. Mən özlüyümə dedim: “Bir Hicaza gedim!” Bir dəvə karvanı düzəldim; o vaxtacan dost-aşnadan tanış-bilişdən borc aldim ki, gördüm nə az, nə çox, düz beş yüz dinar borcum var. Mən Həccə ziyarətə gedəndə bu pulların hamısı əlimdən çıxdı. Onda mən öz-özüümə dedim: “Əgər mən Qahiroyə qayıtsam, borclu olduğum adamlar məni tutdurub zindana saldırırlar”. Odur ki, mən Suriyaya gedən bir karvana qoşuldum, gəlib Hələb şəhərinə çatdım, sonra da oradan çıxıb Bağdada üz qoyдум; az getdim, üz getdim, dərə-təpə düz getdim, gəlib Bağdada çatdım. Elə ki gəlib Bağdada çatdım, həmin şəhərin suçularının başçısını soraqlaşıb tapdım; onun yanına gəlib “fatihə” oxudum: o, da mənim əhvalımı soruşdu, mən başıma gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql etdim.

Allah qapını üzümə açdı: o, mənə bir dükan ayırdı, bir tuluq, su satmaq üçün başqa nə lazımsa hər şeyi verdi, mən də şəhəri dolaşıb su satmağa başladım. Kuzəni su içmək üçün bir nəfərə uzadanda, o, mənə dedi: “Mən hələ indiyəcən heç nə yeməmişəm, odur ki, ürəyim su istəmir; bu gün bir nəfər xəsis məni qonaq çağırmışdı, mən də onun evinə getdim; o nə eləsə yaxşıdır? Gətirib qabağıma iki kuzə su qoydu. Belə olanda, mən həmin adamı dedim: “Ay murdar oğlu murdar, sən mənə yeməyə bir şey vermişsin ki, üstündən içmək üçün gətirib qabağıma su qoyursan?” Ay suçu, öz yolunla çıx get, mən bir şey yeyənəcən gözlö, sonra mənə su verərsən”.

Mən başqa bir adama yaxınlaşıb su təklif etdim, həmin adam da dedi: “Allah versin!” Düz güñortayacaq heç kos məndən su alıb içmədi.

Belə olanda mən öz-özüümə dedim: “Eh, kaş Bağdada golmoyoydim!” Elə bu dəmdə gördüm ki, adamlar qaça-qaca harasa gedirlər, mən də onların dalınca düşdüm, birdən qabaqda sira ilə iki-iki yeriyon böyük bir dəstə gördüm, onların başlarında çalma, əyinlərində arxalıq, cübbə, keçəndən gödəkçə vardi, həm də bunların üstündən poladdan paltar geymişdilər.

Mən bir nəfərdən soruşdum: “Bu kimin dəstəsidir?” Həmin adam cavabında dedi: “Rəis Əhməd əd-Dənəfin dəstəsidir”. Onun bu sözünü eşidib soruşdum: “O nə qulluğun sahibidir?” Cavabında dedilər: “O həm divanxananın rəisidir, həm Bağdadda rəisidir, həm də qurunun nəzərətçisidir. Xəlifa ona hər ay min dinar, onun adamlarının hərəsinə yüz dinar aylıq verir. Həsən-Şuman da min dinar aylıq alır, indi onlar divanxanadan çıxıb öz evlərinə gedirlər”. Birdən Əhməd əd-Dənəf məni görüb dedi: “Gəl mənə su ver!” Mən kuzəni doldurub ona verdim, o, kuzəni çalxalayıb suyu yera tökdü, ikinci dəfə də, üçüncü dəfə də beləcə kuzəni çalxalayıb suyu yera tökdü, dördüncü dəfə sudan bir qurtum içib məndən soruşdu: “Ay suçu, haralısan?” Mən də cavabında dedim: “Qahirəliyəm”. Mənim bu sözümü eşidib Əhməd əd-Dənəf dedi: “Allah Qahirəyə də, onun camaatına da kömək olsun! Xeyir ola, bu şəhərə nə üçün gəlmisinə?” Mən də başıma gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql etdim, həm də borca düşdürümə, borcluların əlindən qaçıb bura goldiyimi eyhamla ona oyan etdim; onda Əhməd əd-Dənəf ucadan dedi: “Xoş golmison!” Sonra da o, mənə beş dinar verib öz adamlarına dedi: “Allah yolunda bu adama kömək eləyin!” Onların hərəsi mənə bir dinar pul verdi, Əhməd əd-Dənəf də mənə dedi: “Ay pir, nə qədər ki, Bağdaddasən, hər dəfə bizə içməyə su verəndə bu qədər pul alacaqsan”.

Mən onların yanına getməyə başladım, həmin adamlar da hər dəfə mənə pul verirdilər, bir neçə gündən sonra onlardan qazandığım pulları sayanda nə görsəm yaxşıdır? Gördüm ki, min dinar pulum var. Onda mən öz-özüümə dedim: “İndi yaxşı olar ki, son çıxıb öz məmləkətinə gedəsən”. Sonra mən onların evinə getdim, Əhmədin əlindən öpdüm o, məndən soruşdu: “Son məndən nə istoyırsən?” Mən də cavabında dedim: “Mən öz məmləkətimə getmək istoyırom, – sonra da bu şəri oxudum:

“Özgə torpağında olan golmolor
Küləkden hörülülmüş saraya bonzor.

Necə yello golən gedər yel ilə,
Gəlmələr də çıxıb gedər bax belə”.

Karvan Qahiroyə yola düşür, mən öz arvad-uşağının yanına getmək istoyırom”. Əhməd əd-Dənəf bu sözlorımı eşidib mənə bir qatır, yüz dinar da pul verib dedi: “Ya şeyx, sona bir iş tapşırmaq istoyırımk.

De görök, sən Qahirənin adamlarını yaxşı tanıyırsanmı?" Mən də cavabında dedim: "Bəli, yaxşı tanıyıram..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

710-ou gecə

Elə ki yeddi yüz onuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayet əloyırlar ki, suçu deyirdi: "Əhməd əd-Dənəf mənə bir qatır, yüz dinar da pul verib dedi: "Sənə bir iş tapşırmaq isteyirik. De görök, sən Qahirənin adamlarını yaxşı tanıyırsanmı?" Mən də cavabında dedim: "Bəli, yaxşı tanıyıram". Mənim bu sözümü eşidib o dedi: "Bu naməni al, onu qahirəli Əli əz-Zeybəq çatdır, özü də ona deginən: "Sənin böyüyünün sənə salamduası var, indi o, xəlifənin yanında qulluq eləyir!" Mən naməni ondan alıb yola düşdüm, az getdim, üz getdim, dərə-təpə düz getdim, gəlib Qahirəyə çatdım; borlu olduğum adamlar məni gördülər, mən borclarımın hamisini verdim, sonra suçuluq eləməyə başladım, qahirəli Əli Zeybəqin evini tanımadığımı görə naməni aparıb ona verməmişəm".

Suçunun bu sözlərini eşidən Əli ona dedi: "Ay pir, ürəyinə toxraqlıq ver, gözlərinə işq gəlsin! Qahirəli Əli əz-Zeybəq, rəis Əhməd əd-Dənəfin qolbəyilərinin başçısının oğlu elə mən özüməm ki, varam. Naməni bəri ver!"

Suçu naməni ona verdi; elə ki Əli naməni açıb oxudu, orada bu iki beytin yazılığını gördü:

"Gözəllor gözəli, bu naməni mən
Göndərirom sənə əsən küləkdən.

"Ölimdən golsəydi özüm uçardım,
Əfsuslar olsun ki, simib qanadım".

Bundan sonra yazılmışdı: "Rəis Əhməd əd-Dənəfdən uşaqlarının on böyüyü qahirəli Əli əz-Zeybəq salam-dua. Sənə oyan olsun ki, mən misirli Səlahəddini elə gözümçixdiya saldım, başına elə oyunlar açdım ki, onu diri-dirisi qobro basıldırdım. İndi onun qolbəyiləri mənim itaotimdədirler, Əli Qotf ol-Camat da onların arasındadır. Mən xolifo-

nin divanxanasında Bağdadın rəisiyom, quruya baxmaq mənə həvalo olunub; əgər sən bağlılığımız şorto omal əloyırsənə, mənim yanına gol. Bəlkə sən Bağdadda elə bir kələk işlədə bildin ki, xəlifi sən öz yanına qulluğa götürdü, sənə aylıq toyin elədi, adamlarınla borabor sizo ev tikdirdi. Bax, bil və agah ol ki, mənim məqsədim budur. Allah sən hişfə cəlosin!"

Elə ki Əli naməni oxuyub qurtardı, onu dodaqlarına yaxınlaşdırıb öpdü, çalmasının içino qoydu, xoş xəbər görə suçuya on dinar bəxş verdi, sonra da evə, adamlarının yanına yollandı; gəlib evə çatan kimi adamlarının yanına gedib, işin nə yerdə olduğunu onlara xəbər verdi: "Sizi bir-birinə tapşırıram!" deyib hor şeyi onlara damışdı. Sonra da əynindəki paltarı çıxartdı, səfor paltarını geydi, içində ağac mızraq olan qutunu götürdü, özü də bu mızraq, bir-birinə keçirilən iyirmi dörd dirsək uzunluğunda nizonin ucu idı. Belə olanda, dəstənin rəisi ona dedi: "Xəzinəmiz bomboşdur, amma sən bizi pulsuz qoyub gedirson". Əli də onun cavabında dedi: "Mən Suriyaya çatan kimi lazım olan qodor sizo pul göndərərom". Bunu deyib Əli öz yolu ilə getdi.

Karvan yola düşmişdi, Əli gedib özünü karvana çatdırıldı, tacirbaşını, onunla olan qırx tacırı gördü, tacirlər öz taylarını qatırlara yüklemişdilər, amma tacirbaşının tayları hələ yerdə idi. Əli gördü ki, karvanbaşı suriyalıdır, özü də o, qatırcılara deyirdi: "Biriniz golin mənə kömək eləyin", ancaq onlar elə hey onu danlayır, söyürdülər.

Bunu görən Əli öz-özünə dedi: "Elə bu karvanbaşı ilə səfor eləmək mənim üçün yaxşıdır!"

Əlinin hələ üzüno tük gəlməmişdi, o, ay parçası kimi gözəl-göyçək bir oğlan idi; karvanbaşının yanına gedib ona salam verdi, karvanbaşı da salamını alıb ondan soruşdu: "Sən nə istoyırsən?" Əli də cavabında dedi: "Əmican, mən gördüm ki, sən teksən, ancaq qırx qatırlıq yükün var. Sən niyə kömək eləmək üçün özünlə adam götürməmisən?" Karvanbaşı da cavabında dedi: "Ay bala, mən iki noşor cavan oğlan tutdum, onları geyindirib-kecindirdim, hərosinin də cibinə iki yüz dinar pul qoydum, onlar mənə monastırı çatananak kömək elədilər, sonra qoyub qaçıdlar". Karvanbaşının bu sözünü eşidib Əli ondan soruşdu: "Sizin səforiniz haradır?" Karvanbaşı da cavabında dedi: "Səforımız Həlob şəhərinədir". Karvanbaşının bu sözünü eşidib Əli ona dedi: "Mən sənə kömək elərom".

Bunu deyib Əli ona kömək elədi, onlar tayları qatırlara yükleyib yola düşdülər, tacirbaşı da qatıra minib yola düşdü, suriyalı tacirbaşı Əlinin golişinə çox şad oldu, mehrini oglana saldı.

Onlar az getdilər, çox getdilər, gecəyəcən yol getdilər; elə ki gecə oldu, karvan düşərgə saldı, adamlar yeyib-içdilər, yatmaq vaxtı çatanda Əli uzanıb özünü yuxuluğa vurdu. Karvanbaşı da gəlib ondan azca aralı yerdə uzandı; belə olanda, Əli ayağa qalxdı, gedib tacirin çadırının qapısı ağızında əyləşdi; karvanbaşı çevrilib Əlini qucaqlamaq istədi, ancaq gördü ki, oğlan yerində yoxdur, onda özlüyündə dedi: "Bəlkə o, birisinə söz verib, həmin adam da onu aparıb; ancaq mən daha ləyəqətli adamam, sabah gecə onu çadırına salıb qapısını bağlaram".

Tacirbaşı belə fikirləşməkdə olsun, indi sizə kimdən deyim Əlidən. O, dan yeri sökülənəcən tacirin çadırının qapısı ağızında oturdu, dan yeri sökülməyə başlayan kimi ayağa qalxdı, gəlib karvanbaşının yanında uzandı; karvanbaşı yuxudan ayılanda Əlini görüb özlüyündə dedi: "Əgər ondan soruşsam: "Sən harada idin?" onda məni qoyub gedər".

Əli karvanbaşını o vaxtacan beləcə aldatdı ki, onlar gəlib bir mağarağa çatdırılar, həmin mağarada çox güclü bir şirin yuvası var idi; hər dəfə buradan karvan keçəndə yolcular öz aralarında püşk atdırılar, kimə püşk düşürdüsə, onu şirə atırdılar.

Karvan əhli də püşk atdı, özü də püşk kimə düşsə yaxşıdır? Püşk tacirbaşıya düşdü; elə bu dəmdə birdən şir onların qabağını kəsib baxmağa başladı gərsün ki, ona kimi verəcəklər.

Bələ olanda, tacirbaşı qəm dəryasına batıb karvanbaşıya dedi: "Allah sənə də, sənin bu səfərinə də qənim olsun! Ancaq sənə vəsiyyət eləyirom ki, mən ölümdən sonra mallarımı uşaqlarına verəsən". Tacirbaşının bu sözlərini eşidən igid Əli onlardan soruşdu: "Bu nə əhvalatdır?" İşin nə yerdə olduğunu ona danişdi, bələ olanda, o, ucadan dedi: "Siz bu çöl pişiyindən niyə belə qorxub qabağından qaçırsız? Mən onu sizin gözünüzün qabağında öldürməyi boynuma götürürəm".

Əlinin bu sözlərini eşidən karvanbaşı tacirin yanına gedib əhvalatı ona nəql etdi, tacir də ona dedi: "Əgər Əli şiri öldürsə, mən ona min dinar verərəm". O biri tacirlər də deddər: "Biz də ona pul verərik".

Bələ olanda, Əli ləbbadəsini çıxartdı, altdan geydiyi polad paltarda qaldı, polad qılıncını siyirdi, tək-tənha şirin qabağına çıxıb nərə çəkdi.

Şir Əlinin üstünləti atıldı, qahirəli Əli qılıncını endirib şirin iki qası arasından elə zərbə vurdu ki, onu iki parça elodi; karvanbaşı da, tacirlər də dayanıb ona tamaşa əloyirdilər. Əli karvanbaşıya dedi: "Əmican, heç qorxub-zad eləmə!" Əlinin şiri öldürdүүнү görən karvanbaşı ucadan ona dedi: "Oğlum, bu gündən mən sonin nökrinəm!" Tacir tez ayağa qalxıb Əlini qucaqladı, alnından öpdü, çıxarıb ona min dinar pul verdi,

tacirlərin də hərəsi ona iyirmi dinar verdi, Əli pulların hamisini tacira verdi ki, əmanət saxlaşın.

Onlar gecəni yatdırılar, səhər açılan kimi durub Bağdada tərəf getdilər, az getdilər, çox getdilər gəlib Şirlər yuvası ilə İtlər vadisinə çatdırılar; demə burada itaetdən çıxmış, yolkəsən bir bədəvi varmış, özü də o, başına öz qobiləsindən bir dəsto adam yiğmişdi.

Bu bədəvi karvana hücum elədi, adamlar onun qabağından qaçıb pərən-pərən düşdüler, bunu görən tacir ucadan dedi: "Pullarım batdı!" Elə bu dəmdə birdən Əli əynində zinqirovlu paltar goldı, mizrağını çıxartdı, nizənin dirsəklərini bir-birinə geydirib mizrağı onun ucuna keçirtdi, sonra bədəvinin atlarından birini xəlvəti ələ keçirib ona süvar oldu, üzünü bədəviyə tutub dedi: "Nizəni götür, çıx mənim meydənim!" Bunu deyib Əli özünü silkəldəti, zinqirovları cingildədi, bədəvinin atı zinqirovlarının səsindən hürkdü, Əli fürsəti fota verməyib bədəvinin nizəsini vurub sindirdi, sonra da boynuna bir zərbə endirib onun başını bədənindən ayırdı.

Bədəvinin adamları bunu görəndə, hamiliqliq Əlinin üstünlə cumdalar. Belə olanda, Əli ucadan dedi: "Allahü-əkbər!" Bunu deyib, Əli onların üstünlə cumdu, bədəvilər bir toy tutdu ki, göl görəsən: onlar pərən-pərən düşüb qaçmağa başladılar.

Sonra Əli bədəvinin başını nizənin ucuna keçirib göyo qaldırdı, tacirlər Əliyə hörmət elədilər; karvan yola düşdü, onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib Bağdada çatdırılar. Elə ki golib Bağdada çatdırılar, Əli öz pullarını tacirdən istədi, tacir də çıxarıb pullarını ona verdi, sonra Əli həmin pulları karvanbaşıya verib dedi: "Elə ki Qahirəyo qayıtdın, soraqlaşib mənim dəstəmin olduğu evə gedərən, pulları dəstəmin rəisini verərsən".


Əli gecəni yatdı, elə ki səhər açıldı, o, şəhərə girdi. Əhməd od-Dənəfin öz dəstəsilə olduğu evi soraqlaş-a-soraqlaş-a şəhəri gezib dolaşdı, ancaq heç kəs onun olduğu yeri Əliyə göstərmədi.

Bələ olanda, Əli az getdi, çox getdi, gəlib Folakot meydənimə çatdı, orada oynayan uşaqları gördü, bu uşaqların arasında bir oğlan vardı, onun adı Əhməd əl-Laçit idi; Əli öz-özünü dədi: "Əhməd od-Donofin yerini heç kəs yox, bu uşaq göstərəcək!"

Əli belə fikirloşib yan-yörosino göz gozdirdi, bir şirniyyat satanı gördü, gedib ondan şirniyyat aldı, sonra da sosloyib uşaqları yanına çağırıldı; uşaqlar Əlinin başına yiğişəndə Əhməd əl-Laçit o biri uşaqların hamisini onun yanından qovdu, təkcə özü Əliyə yaxınlaşmış soruşdu: "No istəyirsin?" Əli onun cavabında dedi: "Monim bir uşaqım vardır,

o, vəfat etdi, onu yuxuda gördüm, usağım məndən şirniyyat istədi, odur ki, mən şirniyyat aldım, istəyirəm uşaqların hərəsinə bir tikə verim". Əli bunu deyib şirnidən bir tikə Əhməd əl-Laqitə verdi. Oğlan şirniyyat baxanda nə görə yaxşıdır? Gördü ki, şirniyyət bir dinar yapışdır, odur ki, Əliyə dedi: "Rədd ol buradan, mən pis uşaqlardan deyiləm, get adamlardan soruş, gör mən necə usağam". Oğlanın bu sözünü eşidib Əli ona dedi: "Oğlum, pulu təkcə qoçaq verər, təkcə qoçaq da pul alar. Mən səhərdən bu məhəllə sonin, o məhəllə mənim, bu küçə sonin, o küçə mənim şəhəri dörd dolanmışam, Əhməd əd-Dənəfin öz dəstəsiylə olduğu evi nə qədər axtarmışamsa, yerini heç kəs mənə soraq verməyib. Əgar Əhməd əd-Dənəfin öz dəstəsiylə olduğu evi mənə göstərsən, bu dinar sonin zəhmət haqqın olar". Belə olanda, Əhməd dedi: "Mən sonin qabağınca qaça-qaça gedəcəyəm, sən də mənim dalınca qaça-qaça gəl, elə ki onların evinə çatdım, mən ayağımla balaca bir daşı darvazalarına atacağam, onda sən onların darvazasını tanıyarsan". Bunu deyib oğlan qaçmağa başladı, Əli də onun dalınca o vaxtancan qaçıdı ki, oğlan ayağı ilə bir daşı onların darvazasına atdı, beləcə Əli onların darvazasını tanıdı..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz on birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirlər ki, elə ki Əhməd əl-Laqit qoçaq Əlinin qabağınca qaça-qaça gedib Əhməd əd-Dənəfə dəstəsinin olduğu evi ona göstərdi. Əli oğlanı tutub bir dinarı onun əlindən almaq istədi, ancaq nə qədər əlləşdişə ala bilmədi. Belə olanda Əli oğlana dedi: "Get, bu boxşış sənə halaldır, sən həm ağılli, həm də qoçaq oğlansan. İnsallah, xəlifənin yanında rəis olan kimi sən öz qolboyılardan biri eləyəcəyəm".

Oğlan çıxıb getdi, o getməkdə olsun, indi sizə kimdən deyim, qahirəli Əli Zeybəqdən, O, yaxınlaşış darvazanı döydü, Əhməd əd-Dənəf darvazanın döyüldüyüünü eşidib gözətçiye dedi: "Ay gözətçi, darvazanı aç, təkcə qahirəli Əli əz-Zeybəq darvazanı belə döyər". Gözətçi darvazanı açdı, Əli Əhməd əd-Dənəfin yanına girib salam verdi, Əhməd

əd-Dənəf salamını alıb onu qucaqladı, Əhmədin qırx nəfər adamının hamısı Əli ilə salamlıasdı; sonra Əhməd əd-Dənəf Əliyə bahalı libas geydirib dedi: "Xəlifə məni rois eloyondən sonra mənim qolboyılörümə bahalı libas verdi, mən bu libası sənin üçün saxladım". Sonra onlar süfrə açıb Əlini yuxarı başda oylasdırlılar, yemək gotirdilər, sonra Əhməd əd-Dənəf qahirəli Əli əz-Zeybəq dedi: "Məbədə Bağdadı gözib dolaşsan, bu evdə otur, bayırı çıxmə". Onun bu sözünü eşidib Əli soruşdu: "Niyə? Məgər xanənişin olmağa golmişəm? Mən elə gəzməyə golmişəm də". Onda Əhməd əd-Dənəf ona dedi: "Oğlum, fikrin Qahirəyə getməsin, bura Bağdaddır, xəlifənin məskənidir, burada nə qədər desən qoçaq adamlar var, özü də bu yerdə qoçaqlıq elə bil yerdən bitib çıxır".

Belə olanda, Əli üç gün evdən bayırı çıxmadi, sonra Əhməd əd-Dənəf qahirəli Əliyə dedi: "Səni xəlifənin yanına aparıb ona yaxın eləmək istəyirəm ki, o, sənə aylıq təyin eləsin". Əli də cavabında dedi: "Vaxtı gələndə apararsan". Onun bu sözünü eşidib Əhməd ondan ol çəkdi.

Günlərin bir günü Əli evdə oturmuşdu, birdən ürəyi sıxlıdı, odur ki, öz-özünə dedi: "Get Bağdadı gəz-dolan ki, ürəyin açılsın".

Öz-özüna belə deyib Əli evdən çıxdı, bu küçə sonin, o küçə mənim, bu dalan sonin, o dalan mənim gəzib dolandı, axırdı gəlib bazara çatdı, bazarın tən ortasında bir dükən gördü, ora girib nahar elədi. Əllərinin yumaq üçün bayırı çıxanda birdən nə görə yaxşıdır? Gördü ki, polad qılıncı, keçə gödəkçə geymiq qırx atlı qul iki-iki sıra ilə gedir, özü də qatıra minmiş hiyləgər Dəlilə onların dalınca gəlir, onun başında qızılı tutulmuş dəbilqə, əynində dəmir paltar, başqa nə lazımsa hər şeyi var.

Dəlilə divanxanadan çıxıb karvansaraya gedirdi, o, qahirəli Əli əz-Zeybəqə uzaqdan zənlo baxanda nə görə yaxşıdır? Gördü ki, bu adam boy-buxunca lap Əhməd əd-Dənəf oxşayır, həm də ləbbədə, üstündən də əba geyib, başına polad dəbilqə qoyub, başqa nə lazımsa hər şeyi var, özü də üst-başından, yerişindən, üz-gözündən igidlilik yağır.

Dəlilə gedib karvansaraya çatan kimi öz qızı Zeynəbin yanına girdi, üstündə qum olan röml taxtasını götürdü, qumu sopolayıb röml atdı, gördü ki, bu adamın adı Əlidir, özü də onun boxtı Dəlilənin də, qızı Zeynəbin də böxtündən yaxşıdır.

Anasının fal açdığını görən Zeynəb ondan soruşdu: "Ana can, bu taxta üstə açdığını qum fali nə göstərdi?" Dəlilə də cavabında dedi: "Mən bu gün bir cavan oğlan gördüm, o lap Əhməd əd-Dənəf, onun

qolboyılın o oxşayı; mən qorxuram ki, Əhməd əd-Dənəfələ onun qolboyılın necə soyundurduğunu eşitsin, öz böyüyünün, onun qırx yaxın adamının başına açdığı oyunun əvəzini çıxməq üçün karvansaraya gəlib bizi bir toy tutsun ki, daha nə deyim! Zənnimcə, o, Əhməd əd-Dənəfin evində olur". Anasının bu sözlerini eşidən Zeynəb ona dedi: "Bu nədir? Mənə elə golir ki, onun barosında son hor şeyi götür-qoy eləmison".

Bunu deyib Zeynəb paltarlarının ən qəşəngini geyib şohərə gozməyə çıxdı; kim ki onu gördü, o saat ona aşiq olurdu, Zeynəb kimoso vədə verir, and içir, kiminin sözlərinə qulaq asır, kimini başından eloyirdi. Zeynəb beləcə bu bazar sonın, o bazar mənim, o vaxtacan gozib dolandı ki, axırdı ona torof golən qahirəli Əlini gördü; oğlanı ciyini ilə itolodi, ona torof dönüb ucadan dedi: "Allah ağıllı adamların ömrünü uzun eləsin! Son nə göyçələqlənsən!" Zeynəbin bu sözünü eşidib Əli ondan soruşdu: "Sən kimin adamışın?" Zeynəb də cavabında dedi: "Sənin kimi geyinib-keciməyi xoşlayan bir nəsərin adamıymış". Onda Əli soruşdu: "Sənin orın var, ya subaysan?" Zeynəb də cavabında dedi: "Orım var". Zeynəbin bu sözünü eşidib Əli ondan soruşdu: "Bizdə ya sizdə?" Onda Zeynəb dedi: "Mən tacir qızıyam, orım də tacirdir, bu gənəcon mən ömrümədə evdən bayır çıxmamışam. Məsələ ondadır ki, mən evdə xörək bışırıb yemək istədim, ancaq noso iştaham olmadı. Elə ki soni gördüm, bir könlüldən min könlülo sənə vuruldum. Bolko dordimə olac eləyəson, mənim evimdə bir tiko çörək yeyəsən?" Zeynəbin bu sözünü eşidib Əli dedi: "Qonaq çağırınan sözünü yero salmazlar". Belə olanda, Zeynəb yol alıb getdi, Əli də bu dalañ sonin, o dalañ mənim, onun dalinca düşüb getdi, sonra o, öz-özüño dedi: "Son nə eloyırsın? Son qorıbsən, qədim rövayətlərdə deyilir: "Qürbətdə zina eloyan adəmi Allah bolaya düçər eloyır. Gəl son bu arvadı xoşluqla, şirin dillə rodd elə getsin".

Əli özlüyündə belə fikirloşib Zeynəbə dedi: "Bori bax, bu bir dinarı al, qoy o iş başqa vaxta qalsın". Zeynəb onun bu sözünü eşidib ucadan dedi: "Allahın ən böyük adına and olsun ki, heç elə şey yoxdur, son gorok hökəmən, elə indi evimo gedəsən, mən də sənə əməlli-başlı qulluq eloyom!"

Əli naçar qalib onun dalinca düşdü, onlar gəlib hündür gümbozli bir evin darvazasına çatdlılar, darvaza qifilla bağlanmışdı. Zeynəb Əliyə dedi: "Bu qifili aç!" Arvadın bu sözünü eşidib Əli ondan soruşdu: "Bos onun açarı ham?" Zeynəb də cavabında dedi: "Açar itibdir". Onda Əli dedi: "Hər kəs ki, qifili açarsız açsa, o, canidir, hakim onun cozasını verməlidir, özü də mən bilmirəm ki, qifili açarsız nə ilə açım".

Əlinin bu sözlerini eşidən Zeynəb izarını açıb üzünü ona göstərdi, Əli arvadın üzünü baxdı, üroyindən min ah qopdu; sonra Zeynəb izarı qifilin üstüne saldı, həzrəti Musanın anasının adlarını çökdə, qifili açarı-zadsız açıb içəri girdi; Əli də onun dalinca içəri girəndə nə görso yaxşıdır? Gördü ki, burada polad qılıncalar, başqa silah-əsləhə var.

Zeynəb izarını bir torof qoydu, keçib Əlinin yanında oyoşdı, oğlan öz-özüni dedi: "Allahın əsən qismət elədiyinə əməlli-başlı sahib ol!" Sonra da o, oyıldı ki, Zeynəbin yanağından bir öpüş götürsün, ancaq arvad əlini yanağı üstə qoyub dedi: "Ön yaxşı kef, gecə çəkilən keşdir".

Bunu deyib Zeynəb süfrə saldı, süfrəyə yemək, şorab düzdü, onlar oturub yeyib-içdilər, sonra Zeynəb bayır çıxdı, quydan su çəkib sohəngə doldurdu, Əlinin ollorino su töküdə, oğlan ollorını yudu. Sonra Zeynəb birdən yumruğunu öz sinosinə vurub ucadan dedi: "Vay, bir adam orimin yanında beş yüz dinara yaqtı üzük girov qoymuşdu, mən homin üzüyü götürüb barmağıma taxmışdım, özü də üzük barmağıma gen idi, ona mum çəkmışdım ki, bir az daralsın, mən satılı quyuya sallaşdanda üzük barmağımdan çıxıb quyuya düşüb. Son üzünü qapıya torof çevir ki, mən soyunum, quyuya düşüb üzüyü çıxarım". Zeynəbin bu sözünü eşidib Əli ona dedi: "Bu mənim üçün ayıb olar ki, mən burada ola-ola sən quyuya düşəsən. Quyuya heç kəs yox, mən özüm düşəcəyim". Əli bunu deyib soyundu, kəndiri belinə bağladı, Zeynəb onu quyuya sallatdı. Quyu dərin idi, suyu çox olduğundan gum-gum gumbuldayırdı; Zeynəb ona dedi: "Kəndir qisadır, ancaq eybi yoxdur, sən kəndirinə belindən aç, suya düş". Əli də kəndirinə belindən açıb suya düşdü, suya baş vurub beş-altı dirsək dorino getdi, ancaq quyunun dibinə çata biləndi; Əli suya baş vurmaqdə olsun, indi sizə kimdən deyim, Zeynəbdən. O, izarına büründü, Əlinin paltarını götürüb anasının yanına getdi..."

Şəhrizad bu yerdə sohərin açıldığı görüüb nağılı yarımcıq qoydu.



Elo ki yeddi yüz on ikinci gecə oldu. Şəhrizad nağılin dəlini dəməş mağə başlayıb dedi: "Padşah sağ olsun, belə rövayət eloyırlar ki, qahirəli Əli quyuya düşdü, Zeynəb izarına büründü, Əlinin paltarını goturub

anasının yanına getdi. Anasının yanına golon kimi ona dedi: "Mən qahiroli Əlini soyundurub, ev sahibi omir Həsonın quyusuna saldım, heç ola bilməz ki, o, quyudan sağ-salamat çıxsın".

Zeynəb əhvalatı anasına danışmaqdə olsun, indi sizə kimdən deym, evin sahibi omir Həsondən. Zeynəb Əlinin başına bu işi gotirən vaxt omir Həson evdə yox idi, evo golondə gördü ki, qapısı açıqdır, odur ki, mehtərə dedi: "Sən niyə qifili bağlamamışın?" Mehtərə də onun cavabında dedi: "Ay ağa, mən öz olımlə bağlamışdım". Mehtərən bu sözünü eşidən omir Həson ucadan dedi: "Başına and olsun ki, evimə ögrü girib!" Bunu deyib omir Həson içəri girdi, evin hər yerini gozib dolandı, hər yərə zənn ilə baxdı, ancaq evdə heç kəsi görmədi; belə olanda, mehtərə dedi: "Get səhəngi doldur, mən dəstəmaz alım". Mehtərə satılı götürüb quyuya sallatdı, sonra onu quyudan çökəndə gördü ki, satılı çox ağırdır; belə olanda, o, əyilib quyuya baxdı, gördü ki, satılın içində kimsə yerləşibdir. Mehtərə təzədən satılı quyuya atıb ağasına dedi: "Ay ağa, satılı quyuya sallatdım, çökəndə gördüm ki, içində ifrit əyləşib!" Mehtərən bu sözünü eşidib omir Həson ona dedi: "Get dörd nəfər fəqahətçi çağır, qoy onlar gölib Quran oxusunlar ki, ifrit çıxıb getsin".

Əli ki mehtər gedib fəqahətçiləri göttirdi, omir Həson onlara dedi: "Bu quyunun dövrüsündə dayanıb Quran oxuyun ki, ifrit çıxıb getsin". Sonra qulla mehtər gölib satılı quyuya salladılar, qahiroli Əli tez satıldan yapışdı, gırıb onun içində gizləndi, o vaxtacan oturdu ki, satılı çökib lap quyunun ağızına qaldırıldı; onda oğlan hoppanıb satıldan çıxdı, keçib fəqahətçilərin arasında əyləşdi. Belə olanda, fəqahətçilər bir-birini silləloyib qışkırmışağa başladılar: "İfrit, ifrit!" Ancaq omir Həson zənn ilə baxanda nə görəcə yaxşıdır? Gördü ki, bu oğlan bəni-adəmdir, odur ki, üzünü ona tutub soruşdu: "Sən oğrusan?" Əli cavabında dedi: "Yox, ögrü deyiləm". Oğlanın bu sözünü eşidib omir soruşdu: "Bəs quyuya niyə düşmüşən?" Əli də cavabında dedi: "Mən yatmışdım, yuxuda şeytan məni aldatdı, qüsü eləmək üçün durub Dəclə çayına getdim, suya baş vurdum, su məni çökib altına apardı, gölib bu quyudan çıxdım". Oğlanın bu sözünü eşidib omir Həson ona dedi: "Düzünü deginən". Onda Əli başına golon əhvalatı əvvəldən axıracan, yerli yerində omir Həson noql elədi: omir əhvalatdan hali olub oğlana bir dəst köhnə libas verdi, oğlan libası geyinib onun evindən çıxdı.

Əli oradan çıxıb Əhməd əd-Dənəfin dəstəsinin olduğu evo gəldi, başına golon əhvalatı yerli-yerində Əhməd noql elədi; onda Əhməd dedi: "Mən sənə demədim ki, Bağdadda ələ arvadlar var ki, kişilərin

başına oyun açırlar?" Oğlanın başına golon əhvalatı eşidən Əli Qotf əl-Camat oğlana dedi: "Sən allah bir de görək, bu necə olan işdir ki, sən, Qahira qolböylərinin başçısını bir arvad soyundurur?" Əlinin qanı qaralı, o, gördüyü işə peşman oldu; Əhməd əd-Dənəf ona bir dəst başqa libas verdi, sonra Həsən-Şuman oğlandan soruşdu: "Sən həmin arvadı tanıyrısanmı?" Əli də cavabında dedi: "Yox, tanımırám". Onda Həsən dedi: "Həmin arvad Zeynəbdir, xəlifənin karavansarasının qapıçısı hiyləgər Dəlilənin qızıdır. Ay Əli, olmaya sən də onun toruna düşmüsən?" Əli də cavabında dedi: "Bəli, onun toruna düşmüşəm". Belə olanda Həsən dedi: "Ay Əli, o arvad sonin böyüyünü də, onun adamlarını da soyundurub libaslarını aparıb". Həsənin bu sözünü eşidən Əli dedi: "Bu, sizin üçün biabırılıqdır". Onda Həsən oğlandan soruşdu: "Sən nə eləmək istəyirsin?" Əli də cavabında dedi: "Mən onu almaq istəyirəm". Həsən ucadan dedi: "Bu mümkün olan şey deyil! Ondan gözünü çək, ürəyinə toxraqlıq ver!" Həsənin bu sözünü eşidib Əli ondan soruşdu: "Bəs mən nə hiylə işlədim ki, onu alım?" Həsən-Şuman da cavabında dedi: "İşin avand olsun! Əgər sən mənim əlimdən su içsən, mənim əlimin altında olsan, onda mən səni muradına çatdıraram".

Əli də cavabında dedi: "Yaxşı, mən dediyinə razıyam". Oğlanın bu sözünü eşidən Həsən ona dedi: "Ay Əli, paltarını soyun!" Əli də paltrarını soyundu; Həsən bir qazan götürüb nəsə qotrana oxşayan bir şeyi qaynatdı, onu Əlinin bədənинə yaxdı, Əli dönüb lap qara qul oldu. Həsən həmin şeyi Əlinin dodaqlarına da yanaqlarına da yaxdı, sonra gözlərinə qırmızı sürmə çökdə, ona nökər paltarı geyindirdi, sonra süfrə saldı, gotirib süfrəyə kabab, şorab qoyub Əliyə dedi: "Karvansarada bir qul var, o, aşpazdır, indi sən lap ona oxşayırsan, o, bazardan tokəcət, bir də göyordu alır. Sən onun yanına gedərsən, qulların dilində yavaşca onunla danışmağa başlaysan, salam verib ona deyərsən, "Səninlə çoxdan oturub içməmişik!" Sənin bu sözünü eşidən qul deyəcək: "İşim başımdan aşır, boynunda qırx qul var, mən görək onların naharını, şam yeməyini bisirəm, itlərə yal verəm, hələ bunlar bir yana dursun. Dolılı üçün də, qızı Zeynəb üçün də yemək-içmək hazırlayam". Belə olanda, sən ona deginən: "Gedək kabab yeyək, bir az da abeo¹ içək". Onu gotir ələ bu evə, əməlli-başlı içirt, sonra da ondan soruş ki, nə bisirir, necə cür xörək bisirir, itlərə no yal verir, sonra mətbəxin də, anbarın da açarlarını hara qoymuşunu soruş: o, hər şeyi yerli-yerində sənə danışacaq, axı, adam ayıqlıqda gizli saxladığı hər şeyi sorxos olanda açıb deyir.

Elə ki ہunları ondan öyröndin, bəng verib onu bihuş elə, onun libasını gey, kəmörinə bir neçə biçaq keçir, göyorti sobotini götürüb get bazara, ət, bir də göyorti al. Sonra qayıt mətbəxə, anbara get, nə lazımsa götür, xörök bişir; elə ki xörök hazır oldu, onu nimçələrə çək; xörəkləri karvansaraya, Dəlilənin yanına apar, onlara bənc qat ki, itlər də, qullar da, Dəlilə də, onun qızı Zeynəb də bihuş olsunlar; sonra evə gir, orada nə qədər paltar varsa, hamisini yiğ götür bura. Əgər, doğrudan da, Zeynəbi almaq istəyirsən, onda namə aparıb-götürən qırx dənə göyərçini də gotir".

Sonra Əli evdən çıxdı, küçədə aşpaz qulunu gördü, salam verib ona dedi: "Səninlə çoxdan oturub içməmişik". Aşpaz da cavabında dedi: "İşim başından aşır, mən qullara xörök, itlərə yal bişirirəm". Əli götürüb onu apardı, doyuncu içirdi, sonra da neçə cür xörök bişirdiyini ondan soruşdu. Aşpaz da onun cavabında dedi: "Hər gün nahara beş cür, axşama da beş cür xörök bişirirəm, dünən isə onlar mənən tapşırılları ki, o xörəklərdən başqa həm ballı aş, həm də nar qovurması bişirim". Aşpazın bu sözünü eşidib Əli ondan soruşdu: "Sənin bişirdiyin bu xörəklər kimin üçündür?" Onda aşpaz dedi: "Mən əvvəlcə Zeynəbə xörök apıram, sonra Dəliləyə xörök aparıram, qullara şam yeməyi verirəm, sonra da itlərin axşam yalmı verirəm, özü də itlərin hərəsinə doyuncu yemək verirəm, həm də onlara on aži bir rıtl ət verirəm".

İşin tərsliyindən ağarların yerini soruşmaq Əlinin yadından çıxdı; o, qulun paltarlarını çıxarıb öz əyninə geydi, sobəti götürüb bazara getdi, ət, göyorti aldı..."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz on üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, qahirəli Əli Zeybəq aşpaz qula bənc verib bihuş eləyəndən sonra biçaqları kəmörino keçirdi, sonra göyorti sobotini götürüb bazara getdi, ət, göyorti aldi, qayıdib karvansaranın darvazasından içəri girdi; darvaza-dan içəri girində nə görso yaxşıdır? Gördü ki, Dəlilə oturub darvazadan içəri girona də, bayırda çıxana da zəmn ilə baxır, həm də gördü ki, qırx

nəfər qul silah-əsləhəlidir. Əli özünü ürək verdi; elə ki Dəlilə onu gördü, görün kimi tanıyıb ucadan dedi: "Ay oğrubası, qayıt dala! Olmaya sən karvansarada mənən kələk gəlmək istəyirsən!"

Qul qiyafoşində olan qahirəli Əli üzünü Dəliləyə çevirib dedi: "Ay qapıcı arvad, sən nə danışırsan?" Əlinin bu sözünü eşidən Dolilo ona dedi: "Son aşpaz qulun başına nə oyun açmışan, ona nə eləmison? Onu öldürmüsən, ya bəng verib bihuş eləmison?" Belə olanda, Əli dedi: "Nə aşpaz qul?" Sonra da Əli ondan soruşdu: "Məgər burada məndən başqa aşpaz qul var?" Əlinin bu sözünü eşidən qarı ucadan dedi: "Yalan deyirsin, sən qahirəli Əli əz-Zeybəqson!" Onda Əli qulların dilində ona dedi: "Ay qapıcı arvad, bir də görüm, qahirəlilər ağ olurlar, ya qara? Mən daha burada qulluq eləməyəcəyəm". Əlinin bu sözünü eşidən qullar ondan soruştular: "Ay omioğlu, sənə nə olub?" Dolilo onların cavabında dedi: "O, sizin omioğlunuz deyil, bu adam qahirəli Əli əz-Zeybəqdır, görünür, o, sizin omioğlunuzu ya bihuş eləyib, ya da öldürüb". Onda qullar dedilər: "O, bizim omioğludur, aşpaz Sədullahdır". Qulların bu sözünü eşidən Dəlilə ucadan dedi: "O, sizin omioğlunuz deyil, bu adam qahirəli Əlidir, o öz dərisini rəngləyibdir". Onda Əli dedi: "Əli kimdir? Mən Sədullaham". Dəlilə də ucadan dedi: "Bunu yoxlamaq üçün məndən məlhəm var". Bunu deyib qarı getdi, bir cür məlhəm gətirdi, onu Əlinin qoluna yaxıb nə qədər sürtdüso, dərisinin qara rəngi getmedi. Bunu görən qullar dedilər: "Qoy gedib bizo xörök bişirsin!" Onda Dəlilə dedi: "Əgər o, doğrudan da sizin omioğlunuzdur, onda, dünən axşam nə xörök bişirməyi tapşırıdığınızı da, hər gün neçə cür xörök bişirdiyini də bilər". Dəlilənin bu sözlerini eşidən qullar Əlidən hər gün neçə cür xörök bişirdiyini, dünən axşam hansı xörəkləri bişirməyi ona tapşırıqlarını soruştular; Əli də onların cavabında dedi: "Mərciçilov, plov, ət suyu, soyutma ət, güləblə şorbat, sonra da ballı plov, bir də nar qovurması bişirməyi tapşırırdı, şam yeməyinə də həmin xörəkləri dediz". Onda qullar ucadan dedilər: "O düz deyir!" Qulların bu sözünü eşidib Dolilo dedi: "Onunla borabər gedin, əgər o, mətbəxə anbarın yerini bilə, elə omioğlunuzdur ki var, yox əgər bilməsə, onda onu öldürün".

Aşpaz bir pişik saxlayırdı, hər dofa o, mətbəxə yaxınlaşanda bu pişik qapının ağızında dayanardı, aşpaz içəri giron kimi pişik tullanıb onun ciyində oturardı. Elə ki Əli içəri girdi, pişik onu görün kimi tullanıb ciyində oylosdı, ancaq Əli onu vurub yero saldı, pişik Əlinin qabağında mətbəxə qaçıdı; sonra Əli nə görso yaxşıdır? Gördü ki, pişik gedib lap mətbəxin qapısının ağızında dayandı. Əli açarları götürdü, gördü ki,

onların birinin üstünə xırdaca quş tükü yapışmış, o saat başa düşdü ki, bu açar mətbəxin açarıdır; belə olanda o, keçib mətbəxin qapısını açdı, göyərtini qoyub bayırına çıxdı. Əli mətbəxdən çıxan kimi pişik onun qabağınca anbarın qapısına tərəf qaçmağa başladı, Əli də buranın anbar olduğunu başa düşüb açarları götürdü. O, açarlara zənn ilə baxanda gördü ki, onların biri piyildir, o saat başa düşdü ki, bu açar anbarın açarıdır, həmin açarla anbarın qapısını açdı.

Bunu görən qullar dedilər: "Ay Dəlilə, əgər o, yad adam olsayıd, nə mətbəxin, nə də anbarın yerini bilərdi, həm də açarları ayırdı eləyə bilməzdi. Bu adam heç kəs yox, ele əmioğlumuz Sədullahın özüdür ki, var". Qulların bu sözünü eşidən Dəlilə ucadan dedi: "O, mətbəxin də, anbarın da yerini pişıya görə bildi, açarları da bir-birindən onların təhər-töhürünə görə ayırdı, ancaq o, nə eləyirsə eləsin, mənə kələk gələ bilməyəcək". Əli ona heç məhəl qoymadı, mətbəxə girdi, xörək bişirib Zeynəbə apardı, öz libasını onun otağında gördü.

Sonra Əli aparıb Dəlilənin qabağına xörək qoysa, qullara nahar, itlərə yal verdi, beləcə onlara şam yeməyini da verdi.

Darvaza gündə iki dəfə: bir səhər gün çıxanda, bir də axşamçağı gün batanda açılıb bağlanırdı. Əli karvansaraya düşən adamlara qışqıraqışqıra dedi: "Ay camaat, qullar yatmayıb keşik çəkirler, itləri zəncirdən açıb buraxmışıq, kim bayırına çıxsə öz bəxtindən küssün".

Əli itlərin axşam yalını ləngitdi, onların yalnız zəhər qatdı, sonra itlərə verdi; elə ki itlər yalı yedilər, elə o dəqiqli gəbərdilər. Əli bəng verib qulların hamisini, Dəliləni də, onun qızı Zeynəbi də bihuş elədi; sonra ayaga qalxıb libasını da, namə aparıb-götirən quşları da götürdü, karvansarının qapısını açıb küçəyə çıxdı, oradan düz gəlib Həsən-Şumanın dəstəsi olan evə çatdı.

Həsən-Şuman onu görüb soruşdu: "Hə, de görün nə eləmisən?" Əli də əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi; Həsən-Şuman əhvalatdan hali olub ona təriflədi. Sonra Əli qul paltarını əynindən çıxartdı. Həsən-Şuman bir cür otu qaynatdı, onunla Əlini yuyundurdu, Əlinin bədəni əvvəlkî kimi ağ oldu.

Qahirəli Əli əz-Zeybəq burada qalsın, indi size kimdən deyim, hiyləgər Dəlilədən. Karvansaraya bir tacir düşmüşdü, səhər dan yeri təzəcə sökülməyə başlamışdı ki, həmin tacir həyətə çıxdı. O, həyətə çıxanda nə görəsə yaxşıdır? Gördü ki, karvansarının darvazası açıqdır, qullar bihuş olub yero səriliblər, itlər də gəbəriblər. Tacir Dəlilənin yanına girdi, gördü ki, o da bihuş yero sərilibdir, özü də paltarlarının boynuna bir kağız sancılıb, başının yanında da bəngdən ayıldan pad-

zehrli süngər var. Belə olanda, tacir süngəri Dəlilənin burnuna tutdu, qarı asqırıb ayıldı, ayılan kimi də dedi: "Mən haradayan?" Tacir cavabında dedi: "Mən həyətə çıxdım, gördüm ki, karvansarının darvazası açıqdır, özü də gördüm ki, sən də, qullar da bihuş yero sərilibsiz, itlərin də hamisi gəbəribdir".

Dəlilə kağızı götürüb baxdı, gördü ki, orada yazılıb: "Bu oyunu sizin başınıza heç kəs yox, qahirəli Əli açıb". Belə olanda, Dəlilə qulları da, öz qızı Zeynəbi də ayıltmaq üçün onlara iyləməyə padzəhr verib ucadan dedi: "Mən sizə demədim ki, bu adam qahirəli Əlidir?" Sonra o, qullara dedi: "Bu əhvalatı məbədə ağzınızdan qaçrasız!" Öz qızına da dedi: "Mən neçə dəfə sənə dedim ki, Əli hökmən əvəzini çıxacaq, bax, onun başına açıdığın oyuna görə, o da bu işi başımıza gotirdi! O, sənin başına bundan da betə oyun aça bilərdi, ancaq o, təkcə bu işlə ona görə kifayətlənib ki, həm xəlifənin ehtiramını saxlasın, həm də aramızda məhəbbət olsun".

Sonra Dəlilə qolbəyi libasını çıxarıb əyninə arvad paltarı geydi, boynuna aman yaylığı bağlayıb Əhməd əd-Dənəfin qolbəyiləri olan evə getdi. Dəlilə getməkdə olsun, sizə kimdən deyim, Əlidən. Elə ki Əli libasları, namə aparıb-götirən quşları evə getirdi. Həsən-Şuman o saat ayaga qalxdı, gözətçiye qırx göyərçinin dəyəri qədər pul verdi, gözətçi də gedib qırx dənə göyərçin aldı, gətirib kəsdi, onları bişirib qolbəyilərin hərəsində birini verdi.

Elə bu dəmdə Dəlilə darvazanı döyüd, Əhməd əd-Dənəf dedi: "Darvazanı döyen Dəlilədir; get darvazanı onun üçün aç!" Gözətçi gedib darvazanı açdı, Dəlilə içəri girdi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoysu,



Elə ki yeddi yüz on dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyirlər ki, gözətçi gedib darvazanı açdı, Dəlilə içəri girdi, Şuman ondan soruşdu: "Ay böbüxt qarı, xeyir ola, bura nə üçün gəlmisin? Son öz qardaşın baliqçi Züreyqələ əlbirson!" Şumanın bu sözünü eşidib qarı dedi: "Ay rəis, mən günahkaram, haqq mənim tarofimdə deyil, boynum qıldan

nazik. Ancaq bir de görüm, sizlərdən mənim başıma bu oyunu açan qoçaq kimdir?" Əhməd əd-Dənəf də cavabında dedi: "O, mənim qol-bəyilərimin ən zirəyidir". Əhmədin bu sözünü eşidib Dəlilə yalvaralıvara dedi: "Sən Allah tərəfi, get ona deginən ki, namə aparıb-götiron göyərçinləri də, o biri şeyləri də götürüb mənə versin, ela bil ki, bunları mənə rəhm eləyib verirsin". Dəlilənin bu sözünü eşidib Həsən-Şuman ucadan dedi: "Ay Əli, Allah sənə kömək olsun! Sən o göyərçinləri niyo bişirdin?" Əli də cavabında dedi: "Mən bilmədim ki, onlar namə aparıb-götiron göyərçinlərdir". Onda Əhməd dedi: "Ay gözətçi, bışmiş göyərçinləri götür yeyək". Gözətçi gedib bışmiş göyərçinlərdən bir neçəsini qabda götürdü, Dəlilə göyərçinlərdən bir tike götürüb ağızına qoydu, bir az çeynəyib dedi: "Bu ət namə apırıb-götiron göyərçinlərin eti deyil. Mən o göyərçinlərə müşk-ənbərləri yedirdirəm, onların eti müşk dadi verir". Onda Həsən-Şuman qarıya dedi: "Əgər sən istəyirsən ki, namə aparıb-götiron göyərçinləri sənə qaytarsınlar, onda gərək qahirəli Əlinin arzusuna əməl eləyəsan". Həsənin bu sözünü eşidib qarı ondan soruşdu: "Axi o nə istəyir?" Həsən-Şuman da cavabında dedi: "O istəyir ki, sən qızın Zeynəbi ona ərə verəsən". Belə olanda, Dəlilə dedi: "Mənim ona ancaq xoşluqla gücüm çatar". Belə olanda Həsən üzünü Əliyə tutub dedi: "Göyərçinləri götür ver ona!" Əli də göyərçinləri götür Dəliliyə verdi.

Dəlilə göyərçinləri aldı, çox şad oldu, Həsən-Şuman ona dedi: "Sən hökmən bizo razılıq cavabı vermelisən". Dəlilə dedi: "Əgər Əli mənim qızımı almaq istəyirsə, onun qurduğu bu kələk, çox böyük qoçaqlıq deyil. Mən qoçaqlıq ona deyərəm ki, qızımı onun dayısından, rəis Züreyqdən istəsin. Axi o, qızın himayəkarıdır, o, qışqıra-qışqıra deyir: "Hey, bax, bu bir ritl balığı iki codida¹ verirəm!" O, öz dükənində bir torba asıbdır, onun içində iki min qızıl pul qoyub".

Elə ki adamlar Dəlilənin bu sözünü eşitdilər,ayağa qalxıb bir ağızdan dedilər: "Ay biheya, bu nə sözdür! Olmaya qardaşımız qahirəli Əlini sən məhv eləmək istəyirsən?"

Dəlilə oradan çıxıb karvansaraya gəldi, qızı Zeynəbə dedi: "Qahirəli Əli səni almaq istəyir". Anasının bu sözünü eşidib Zeynəb çox şad oldu, çünki o dəfə Əli özünü saxlayıb Zeynəbə əl vurmamışdı, odur ki, qız ona aşiq olmuşdu; sonra Zeynəb anasından soruşdu ki, nə olub; anası da cavabında dedi: "Mən şort qoymuşam ki, o, səni dayından istəsin, o, dayının üstüne getso, işi bitdi".

¹ Cədidi xırda pul

Zeynəblo Dəlilə burada qalsınlar, indi sizə kimdən deyim, qahirəli Əlidən. O, üzünü yoldaşlarına tutub soruşdu: "Bu Züreyq kimdir, nə işin sahibidir?" Yoldaşları cavabında dedilər: "O, İraq torpağının qoçaq oğlanlarının rəisiidir, bir balaca iş olan kimi dağı deşib keçə bilər, göydə ulduzu qapa bilər, gözdən sərməni silib götürə bilər, özü də belə işlərdə onun tayı-bərabəri yoxdur. Amma bu işlərdən tövbə eləyib, bir balıq dükəni açıbdır; balıq alverindən iki min dinar pul yiğib. Həmin pulu bir torbaya doldurub, ona ipək qaytanın bir ucunu bənd eləyib, özü də qaytandan xırda zinqirovlardır asıb, o biri ucunu da dükənən qapısı dalındakı payaya bağlayıb, beləliklə də qaytanı torba ilə birləşdirib. Züreyq hər dəfə dükəni açanda həmin pul torbasını divardan asıb qışdırır: "Ay Qahirə hiyləgəri, Ay İraq qoçaqları, ay İranın gözdən tük qoparanları, haradasız? Balıqcı Züreyq pul torbasını öz dükənindən asıbdır, kim hiylə işlədib pul torbasını apara bilsə, pullar ona halaldır!" Bəzi qoçaq oğlanlar tamah salıb onun dükənənə gəlirlər, pul torbasını çırçıqlıq aparmaq istəyirlər, ancaq nə qədər əlləşirlərsə, apara bilmirlər, çünki Züreyq ocağı qalayıb balıq bişirəndə ayağının altına girdə qurğuşun parçaları qoyur, işdir bir tamahkar adam gəlib onun başını qarışdıraraq, fürsət tapıb pul torbasını çırçıqlıq istəyirsə, onda Züreyq qurğuşun parçasını ona vizıldadır, ya həmin adamı şikəst eləyir, ya da öldürür. Ay Əli, onun üstünlənə getsən, onda sən, ölonin kim olduğunu bilməyib dəfn mərasimində üz-gözüño döyen adamın tayı olacaqsən. Ona güc çatmaz, o, sənin üçün çox qorxulu adamdır. Gəl sən Zeynəbi almaqdan vaz keç; axı adam bir şeydən əl çəkəndə, onuz da ömrü sürə bilir".

Yoldaşlarının bu sözlərini eşidən Əli dedi: "Ay camaat, bu biabırçılıqdır, mən hökmən pul torbasını çırçıqlıq etməliyim. Mənə bir arvad paltarı verin".

Bəlo olanda, götürüb ona arvad paltarı verdilər, o, həmin paltarı geydi, əllərinə xına yaxdı, üzünə rübənd saldı, sonra bir quzu kəsdi, qanını bir qaba yiğdi, bağırsağı çıxarıb təmizlədi, bir ucunu bağladı, qanı bağırsağı doldurdu, onu ombasına bağladı, çaxçur, nəleyin geydi.

Sonra Əli quş çinədanından döş düzəldib içində süd doldurdu, qarınna pambıq qoyub bir az parça sarıldı, üstündən də şax yaylıq bağladı; onu kim görürdü, deyirdi: "Əcəb ombaları var!"

Elə bu dəmdə bir eşşokçı gəldi, Əli ona bir dinar verdi, eşşokçı onu eşşəyə mindirib balıqcı Züreyqin dükənənə sərdü, Əli divardan asılmış pul torbasını da, içindəki qızılları da gördü.

Bu vaxt Züreyq balıq qızardırıdı, Əli eşşəkçi dedi: "Ay eşşəkçi, bu nə iyidir?" Eşşəkçi də cavabında dedi: "Züreyq balıq qızardır, onun iyidir". Eşşəkçinin bu sözünü eşidib Əli dedi: "Mən hamiləyəm, iy mənə dəydi, qorxuram umsuq olam, get ondan bir tikə balıq al mənə götür". Eşşəkçi Züreyqin yanına gedib dedi: "Sən balığının iyi ilə hamilə arvadları umsuq eləyirsən! Əmir Həsən Şərr ər-Təriqin arvadı mənim yanındadır, balığın iyi onu vurdur, özü də o hamilədir; uşaq qarınında tərpəndi, bir tikə balıq ver. Ay Allah, sən özün bizi bu günün bəlasından saxla!"

Eşşəkçinin bu sözlərini eşidib Züreyq bir tikə balıq götürdü ki, qızartsın, elə bu dəmdə ocağın odu söndü, Züreyq ocağı yandırmaq üçün içəri girdi. Əli eşşəyin üstündə oturmuşdu, o, ağırlığını bağırsağa saldı, bağırsaq yırtıldı, onun ayaqları arasından qan axmağa başladı, Əli qışkırdı: "Vay böyrüm, vay kürəyim!"

Əlinin qışkırigını eşidən eşşəkçi dönüb ona baxanda nə görəsə yaxşıdır? Gördü ki, Əlinin ayaqları arasından qan axır; belə olanda, ondan soruşdu: "Ay xanım, sənə nə oldu?" Arvad qiyafəsində olan Əli cavabında dedi: "Uşaq saldım". Züreyq dükənindən boylanıb baxdı, qanı gördü, qorxub dükənin içərinə qaçıdı. Eşşəkçi ona dedi: "Ay Züreyq, Allah sənin bələni versin! Bu arvad sənin ucbatından uşaq saldı, bəs indi onun ərinə nə cavab verəcəksən? Axı sən niyə balıq qızardırdın ki, iyi də onu vurayıd? Mən sənə dedim ki, bir tikə balıq ver ona, amma sən vermirsin!"

Sonra eşşəkçi eşşəyini götürüb öz yolu ilə getdi; Züreyq qaçıb dükənin içərində, qahirəli Əli fürsət tapıb əlini torbaya uzatdı, torbaya toxunmamış onun içindeki qızıllar cingildədi, zinqirovlar, həlqələr danğıldadı. Onda Züreyq ucadan dedi: "Ay əcləfin biri əcləf, firıldağın faş oldu! Sən arvad cildinə girib mənə kələk gəlmək istəyirsən? Tut gəldi, bu da sənin payın!" Bunu deyib Züreyq qurğuşun parçasını ona tolazladı. Ancaq qurğuşun parçası Əlidən yan keçib ayrı adama dəydi; bunu görən adamlar Züreyqin üstünə düşüb ona dedilər: "Son tacırsən, ya cəngavərənən? Əgər sən tacırsənsə, onda o pul kisəsini götür qoy bir qıraqa, pis əməlindən ol çək, camaatın da yaxası bələdan qurtarsın". Züreyq də onların cavabında dedi: "Allah xatirinə mənə rəhm eləyin, sözünüzə omol eləyəcəyəm".

Züreyq burada qalsın, indi sizo kimdən deyim, Əlidən. O qayıdır evə gəldi, Həsən-Şuman onu görüb soruşdu: "Hə, nə oldu?" Əli başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona naql elədi, sonra arvad paltarını soyunub Həsənə dedi: "Ay Şuman, mənə mehtər paltarı

götir". Şuman da gedib Əliyə mehtər paltarı gotirdi, Əli paltarı ondan alıb geydi, sonra bir nimçə, beş dirhəm də pul götürüb balıqçı Züreyqin dükənинə getdi. Züreyq Əlini görüb soruşdu: "Ay ağa, sən nə istəyirsən?" Əli ovcundakı dirhəmləri ona göstərdi, belə olanda, Züreyq piştaxtanın üstündəki balığı götürüb ona uzatdı, amma Əli ona dedi: "Mən qızardılmış balıq istəyirəm".

Əlinin bu sözünü eşidən Züreyq balığı tavaya qoyub qızartmaq istədi, elə bu dəmdə ocağı söndü. Züreyq ocağı yandırmaq üçün içəri keçdi; onda qahirəli Əli torbanı götürmək üçün əlini uzatdı, elə Əli torbanın qirağına toxunmuşdu ki, halqlar, zinqirovlar danğıldadı, Züreyq ucadan dedi: "Sən mehtər qiyafəsində gəlsən də, kələyin baş tutmadı. Mən səni iri nimçə ilə pulu əlində necə tutmağından tanıdım..."

Şəhrizad bu yerdə sehərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz on beşinci gecə oldu, Şəhrizad nağılınlı dalını danışmağa başlayıb dədi: "Padşah sağ olsun, belə rovayət eləyirlər ki, qahirəli Əli torbanı götürmək üçün əlini uzatdı, elə torbanın qirağına toxunmuşdu ki, halqlar, zinqirovlar danğıldadı, Züreyq ucadan dedi: "Sən mehtər qiyafəsində gəlsən də, kələyin baş tutmadı. Mən səni iri nimçəylə pulu əlində necə tutmağından tanıdım".

Bunu deyib Züreyq qurğuşun parçasını ona tolazladı, ancaq qahirəli Əli özünü yana verdi, qurğuşun parçası düz isti yağ dolu tavaya dəydi. Tava sindi, içindəki yağ dükənin yanından keçən qazının boynuna töküldü, oradan da qoynuna, sonra da ayıb yerinə axdı. Qazı qışqıraqışkıra dedi: "Vay, ayıb yerim yandı! Ay bədbəxt, bu nə iş idi sən gördün! Bu bələni mənim başıma kim götürdü?" Adamlar onun cavabında da dedilər: "Ay hökmədar, bir balaca uşaq atdı, daş golub tavaya dəydi, başına bu işi gotirməklə, Allah səni bundan betor boladan saxlayıb".

Sonra adamlar zənn ilə baxdalar, gördülər ki, tavaya dəyon qurğuşun parçasıdır, özü də onu heç kəs yox, balıqçı Züreyq tolazlamışdır, odur ki, yerboyerdən onun üstüno düşüb dedilər: "Ay Züreyq. Allahım belə işlərdən xoş golmır, belə işlər günahdır! Torbanı götür qoy bir

yana! Onda sən:ın üçün daha yaxşı olar!" Züreyq də onların cavabında dedi: "İnşallah, onu götürüb bir yana qoyacağam".

Züreyq burada qalsın, indi sizə kimdən deyim, qahirəli Əlidən. O, evə gəldi, adamların yanına girdi, onlar Əlidən soruşdular: "Torba han?" Əli də cavabında başına gələn əhvalatı əvvəldən axıracan, yerlilerində onlara nəql elədi. Onlar əhvalatdan hali olub Əliyə dedilər: "Sən dov gəlib onun cəsarətinin üçdə ikisini məhv əlmisən".

Bələ olanda, Əli mehtər paltarını əynindən çıxartdı, tacir libası geyib evdən çıxdı, küçədə bir ilan oynadan ovsunçuya rast gəldi, o, bir əlində kisə, o biri əlində torba tutmuşdu, kisənin içində ilanları doldurmuşdu, torbaya şey-süyü yiğmişdi.

Əli ona dedi: "Ay ovsunu, gəl mənimlə evə gedək, ilan oynadıb uşaqlarımı əyləndir, haqqını alıb öz yolunla get". Sonra Əli ovsunu götürüb yoldaşları olan evə apardı, ona yemək verdi, yeməyə bəng qatıb onu bihuş elədi: elə ki ovsunu bihuş olub yerə sərıldı, Əli onun paltarını çıxarıb öz əyninə geydi, baliqçi Züreyqin dükanına getdi.

Əli Züreyqin dükanına çatıb tütök çalmağa başladı, Züreyq ona dedi: "Allah versin!" Onun bu sözünü eşidib Əli birdən kisənin içindəki ilanları çıxarıb düz Züreyqin qabağına tulladı. Züreyq ilandan oddan qorxan kimi qorxurdu, odur ki, dükanın içində qaçıb; bələ olanda, Əli ilanları götürüb kisənin içində qoydu, əlini pul torbasına uzatdı, elə torbanın qirağına toxunmuşdu ki, halqlar, zinqirovlar danqıldı, Züreyq ucadan dedi: "Sən hələ də mənə kələk gəlmək istəyirsən, indi də ilan oynadan ovsunu olmusan?" Bunu deyib Züreyq qurğusun parçasını ona tolazladı. Elə bu dəmdə oradan bir cəngavər, dalınca da onun mehtəri keçirdi. Qurğusun mehtərin başına dəyib onu yerə sərdi. Bunu görən cəngavər soruşdu: "Mehtəri kim vurub yerə sərdi?" Adamlar da onun cavabında dedilər: "Onun başına damdan daş düşdü". Cəngavər çıxb öz yolu ilə getdi, adamlar zənn ilə ətrafı göz gəzdirdib qurğusun parçasını gördülər, bələ olanda, yerbəyerdən Züreyqin üstüna düşüb dedilər: "O torbanı götür qoy bir yana!" Züreyq də onların cavabında dedi: "İnşallah, bu axşam onu götürüb bir yerə qoyaram".

Züreyqialdadib pul torbasını çırçısdırməq üçün Əli yeddi kələk işlətdisə də, torbanı çırçısdıra bilmədi. Bələ olanda, Əli evə qaydırıb ilan oynadan ovsunçunun paltarını da, şeylərini də ona qaytardı, haqqını da verdi, sonra yenə Züreyqin dükanına qayıtdı; onun dükanına çatışda birdən eşidi ki, Züreyq deyir: "Öğər pul torbasını gecə dükanda qoysam, həmin qoçaq hökmən golib divarı deşəcək, pul torbasını aparaçaq. Yaxşısı budur, torbanı götürüb evə aparım".

Sonra Züreyq ayağa qalxdı, torbanı götürdü, köynöyinin altından qolтуğuna qoyub dükəndən çıxdı, evinə torəf getdi, Əli də o evə çata-nacan, qarabaqara onu izlədi.

Züreyq evə çatanda gördü ki, qonşusunun evində toydur, öz-özüno dedi: "Əvvəlcə evə gedim, torbanı arvada verim, sonra geyimib toyaya gedim". Bunu deyib Züreyq evə girdi, Əli da onun dalınca getdi.

Züreyqin arvadı kəniz idi, onu vəzir Cəfər azad eləmişdi, bu arvad Züreyqdən bir oğlan doğmuşdu, Züreyq oğlunun adını Abdullah qoymuşdu, özü də Züreyq arvadına söz vermişdi ki, həmin torbadakı pulla oğluna sünnet toyu eləyəcək, onu evləndirəcək, pulları toyuna xərc-ləyəcək.

Züreyq qaşqabaqlı-qasqabaqlı evə girib arvadının yanına getdi, arvadı onu qaşqabaqlı görüb soruşdu: "Nə olub, niyə qanın qaradır?" Züreyq də cavabında dedi: "Allah məni imtahana çəkib, bir kələkbaz pul torbasını çırçısdırməq üçün başıma yeddi dəfə oyun açdı, ancaq torbanı çırçısdıra bilmədi". Züreyqin bu sözlərini eşidən arvadı ona dedi: "Torbanı bəri ver, mən onu gizlədim, uşağın toyu üçün saxlayım". Züreyq pul torbasını arvadına verdi.

Züreyqin arvadı burada qalsınlar, indi sizə kimdən deyim, qahirəli Əlidən. O, elə bir yerdə gizlənmişdi ki, hər şeyi göründü, danişanların sözlərini eşidirdi.

Züreyq ayağa durdu, libasını soyundu, başqa libas geyib arvadına dedi: "Ay Ümmü-Abdullah, pul torbasından müğayat ol, mən toyu gedirəm". Züreyqin bu sözünü eşidən arvadı ona dedi: "Uzan, bir az yat". Züreyq arvadının sözüne baxdı, uzanıb yatdı, onda, Əli yerində qalxıb barmaqları ucunda səssiz-səmirsiz gedib pul torbasını götürdü, oradan çıxdı, qonşuluqdakı toy məclisinə getdi, orada dayanıb toy büstətinə tamaşa eləməyə başladı.

Əli toy büsatına tamaşa eləməkdə olsun, indi sizə kimdən deyim, Züreyqdən. O yatmışdı, yuxuda gördü ki, bir quş pul torbasını götürüb getdi, bələ olanda, Züreyq qorxub hövlnak yuxudan ayıldı, arvadına Ümmü-Abdullahha dedi: "Dur ayağa, gör kisə yerindədir?" Arvadı ayağa qalxdı, gedib baxanda na görəsə yaxşıdır? Gördü ki, pul kisəsi yoxa çıxb. Onda arvad özünə əl qatdı, üz-gözünə döyməyo başlayıb ucadan dedi: "Ay Ümmü-Abdullah, sən nə qarabaxt imişsin? O kələkbaz torbanı çırçısdırıbdır".

Arvadının bu sözünü eşidən Züreyq qışqıra-qışqıra dedi: "Vallahi, torbanı heç kəs yox, o qoçaq Əli çırçısdırıbdır! Mən hökmən torbanı ondan alıb gotirocəyəm!" Bələ olanda, arvadı ona dedi: "Öğər torbanı

tapıb götirməsən, darvazanı sənin üçün açmayıcağam, gecəni sohorocon küçədə qalacaqsan!”

Züreyq qonşuluqdakı toy olan evə yaxınlaşanda nə görso yaxşıdır? Gördü ki, Əli dayanıb toya tamaşa cloyır; belə olanda, o, öz-özünü dedi: “Bax, pul kisəsini aparan elə bu özüdür ki, var! Ancaq o, Əhməd ad-Donəfə onun adamları ilə bir evde olur”.

Züreyq bunu deyib Əlidən qabaq özünü homin evə çatdırıldı, dama çıxdı, oradan da höyətə düşüb gördü ki, adamlar yatıblar. Birdən Əli darvazanı döyüd, Züreyq darvaza ağızından soruşdu: “Kimson?” Əli də cavabında dedi: “Qahiroli Əliyəm”. Onda Züreyq soruşdu: “Torbani görmirməsonmi?”

Əli elə güman elədi ki, soruşan Həsən-Şumandır, odur ki dedi: “Bəli, torbani görmmişəm, darvazanı aç!” Belə olanda, Züreyq dedi: “Torbani görməyinçə, darvazanı açan deyiləm, cünki sənin böyükünlo mərc gəlmışəm”. Onun bu sözünü eşidib Əli dedi: “Əlini deşikdən uzat”. Züreyq də əlini darvazanın yan deşiyindən uzatdı, Əli torbani ona verdi, Züreyq torbani ondan aldı, göldiyi yerdən tez-tolosık çıxıb toyu getdi.

Züreyq toyu getməkdə olsun, indi sizə kimdən deyim Əlidən. O bir qədər darvaza ağızında dayandı, ancaq heç kəs darvazanı onun üçün açmadı. Belə olanda, Əli darvazanı elə bərk döyüd ki, adamlar yuxudan hövlnak ayılıb dedilər: “Darvazanı döyen heç kəs yox, qahiroli Əlidir”. Gözətçi gəlib darvazanı açdı, sonra da ondan soruşdu: “Pul torbasını görməson?” Onun bu sözünü eşidən Əli ucadan dedi: “Ay Şuman, zarafat eləmə! Məgor mən torbani darvazanın yan deşiyindən sənə vermemədim! Hələ sən mənə dedin: “Vallahi, torbani göstərməyinçə darvazanı açmayıcağam!” Belə olanda, Həsən-Şuman ona dedi: “And olsun Allaha, mən pul kisəsini sondən almamışam, onu heç kəs yox, Züreyq sondən alıb!” Onun bu sözünü eşidən Əli dedi: “Mən hökəmən torbani götürəcəyəm!” Bunu deyib qahiroli Əli yola düzəldi, golib toy büsəti olan evə çatdı, elə bu dəmdə təlxəkin Züreyqə dediyi sözləri eşitdi: “Ay Əbu-Abdullah, şabaş ver! İnşallah, oğlunun toyunu da el-yocoyı!” Təlxəkin bu sözünü eşidib Əli ucadan dedi: “Mənim boxtım gotirdi!” Qahiroli Əli bunu deyib Züreyqin evinə tərəf getdi, tez dama dırmaşdı, oradan düşüb evə girdi. Gördü ki, Züreyqin arvadı yatıb. Əli arvada bəng verib bihş elədi, onun paltarını geydi, uşağı queağına aldı, evi gəzib axtarmağa başladı, bir səbot şokərçörəyi gördü, bunlar Züreyqin xəsisliyi üzündən bayramdan qalmışdı.



Bir azdañ Züreyq öz evinə gəlib darvazanı döyüd, qoçaq Əli özünü kəninizin yerinə qoyub hay verdi, sonra da soruşdu: "Kimcır?" Züreyq də cavabında dedi: "Əbu-Abdullahdır". Onda Əli dedi: "Mən and içmişəm ki, pul torbasını gətirməyinçə darvazanı sənin üçün açmayacağam". Bu sözü eşidib Züreyq dedi: "Torbanı gətirmişəm". Onda Əli qışqıra-qışqıra dedi: "Son əvvəlcə torbanı bəri ver, sonra mən darvazanı açaram". Belə olanda, Züreyq dedi: "Səbəti sallat ki, mən torbanı onun içinə qoyum". Əliyə də elə bu lazımdı, o tez səbəti aşağı sallatdı, Züreyq pul torbasını onun içinə qoydu. Sonra Əli uşaqa bəng verib onu bihuş elədi, gedib kənizi ayıltdı.

Əli bu evə girdiyi yerdən də çıxıb yoldaşları olan evə yollandı, gəlib evə çatdı, içəri girib torbanı da, özü ilə gətirdiyi uşağı da yoldaşlarına göstərdi, adamlar onu təriflədilər, Əli içində şəkərcörəyi olan səbəti onlara verdi, onlar da oturub şəkərcörəyini yedilər.

Əli üzünü Həsən-Şumanaya tutub dedi: "Ay Şuman, bu uşaqq Züreyqin oğludur, onu öz yanında bir yerdə gizlət". Həsən-Şuman uşağı ondan aldı, aparıb bir yerde gizlətdi, sonra o, bir qoyun gətirib kəsdi, cəmdəyi gözətçiye verdi, gözətçi də aparıb cəmdəyi bütöv qızartdı, onu ölü kimi kəfəna bürüdü.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, Züreyqən. O bir qədər darvaza ağızında dayandı, gördü ki, kəniz gəlib ondan soruşdu: "Sən torbanı gətirmisən?" Kəninizin bu sözünü eşidib Züreyq ondan soruşdu: "Məgər sən torbanı mənim üçün sallatdıığın səbətin içindən götürmədin?" Kəniz onun cavabında dedi: "Mən nə səbat sallatmışam, nə də onu götürmüşəm!" Arvadının bu sözünü eşidib Züreyq ucadan dedi: "Vallahi, qoçaq Əli yənə məndən zirək tərpənib torbanı apardı!" Sonra o, evə zənn ilə göz gozdırəndə nə görso yaxşıdır? Gördü ki, içində şəkərcörəyi olan səbat də, uşaqq da yoxa çıxıb".

Bela olanda, Züreyq qışqıra-qışqıra dedi: "Balam vay!" Kəniz özünü ol qatıb sinəsinə döyo-döyo ucadan dedi: "Gəl səninlə bərabər vəzirin yanına gedək. Mənim oğlumu heç kəs yox, sənin başına bu oyunları açan oğlan öldürübür; özü də uşaqq sənin ucbatından güdəza getdi!" Züreyq arvadının cavabında ucadan dedi: "Sənə boyun oluram ki, uşağı gətirəcəyəm!"

Sonra Züreyq aman yaylığını boynuna bağlayıb evdən çıxdı, düz birbaşa Əhməd-Ədənəfin dəstəsiylə bərabər olduğu evə getdi, gəlib darvazanı döyüd; gözətçi darvazanı açdı, Züreyq adamların yanına girdi. Həsən-Şuman onu görüb soruşdu: "Xeyir ola?" Züreyq də cavabında dedi: Siz mənim havadarımsız, qahirəli Əlidən rica əloyin ki, uşağımı

mənə qaytarsın, onda mən də qızıl dolu torbanı ona halal edərəm". Züreyqin bu sözlərini eşidən Həsən-Şuman ucadan dedi: "Ay Əli, Allah sənə kömək olsun! Niya mənə demədin ki, bu uşaqq Züreyqin oğludur?" Belə olanda Züreyq ondan soruşdu: "Uşaqa nə olubdur?" Həsən-Şuman da cavabında dedi: "Biz ona kişmiş yedirdirdik, kişmiş uşağıın boğazında qaldı, o boğulub öldü. Bax, bu da onun meyiti". Həsənən bu sözünü eşidən Züreyq ucadan dedi: "Balam vay! İndi mən onun anasına nə cavab verəcəyəm?" Bunu deyib Züreyq ayağa qalxdı, cənəzənin yanına gedib kəfəni açanda nə görso yaxşıdır? Gördü ki, kəfəno tutulan qoyun cəmdəyi idir; belə olanda, ucadan dedi: "Ay Əli, sən ləp ürəyimi saldın!" Sonra gətirib oğlunu Züreyqə verdilər, Əhməd-Ədənəf ona dedi: "Sən pul torbasını dükəndən asmışdin ki, kim qoçaqdır onu çırçıqlı, hansı qoçaq onu çırçıldırsa, pullar ona halaldır. Bax, qahirəli Əli onu çırçıldırib". Əhmədin bu sözünü eşidib Züreyqə dedi: "Mən pul torbasını ona halal eləyirəm". Belə olanda, qahirəli Əli əz-Zeybəq ona dedi: "Bacın qızı Züyənəbin xatırına torbanı geri al!". Züreyq də cavabında dedi: "Yaxşı, mən torbanı geri aldım". Belə olanda, ona dedilər: "Biz bacın qızını qahirəli Əli üçün istəyirik". Onda Züreyq dedi: "Mənim ona ancaq xoşluqla gücüm çatar". Bunu deyib Züreyq oğlunu da, torbanı da götürdü. Həsən-Şuman ondan soruşdu: "Sən qızı Əliyə verirən, ya yox?" Züreyq də cavabında dedi: "Mən o qızı o adama verəcəyəm ki, onun istədiyi cehizi ona versin". Onda Həsən-Şuman soruşdu: "O, cehiz no istəyir?" Züreyq də cavabında dedi: "Zeynəb and içib ki, yəhudi Əzrərin qızı Qomərin libasını, tacını, qurşağıını, qızıl nəleyinlərini, həm də başqa şeylərini kim onun üçün gotırsə, həmin adam onun sahibi olacaq..."

Şəhrizad bu yerda sohorin açıldığıni görüb nağılı yarımcıq qoydu.



716-a gecə

Elə ki yeddi yüz on altıncı gecə oldu, Şəhrizad nağılin dalını dənişməğə başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Züreyq Həsən-Şumanaya dedi: "Zeynəb and içib ki, yəhudi Əzrənin qızı Qomərin libasını, tacını, qurşağıını, qızıl nəleyinlərini kim onun üçün gotırsə, həmin adam onun sahibi olacaq". Züreyqin bu sözlərini eşidən qahirəli

Əli ucadan dedi: "Əgər istədiyi libası elə bu axşam götirməsəm, onda mənim qızı istəməyə haqqım yoxdur". Belə olanda Həsen-Şuman dedi: "Ay Əli, əgər Ərzanın qızı Qəmərə kələk gəlmək istəsən, ölücəksən". Əli də ondan soruşdu: "Niyə ölücəyəm?" Onun cavabında dedilər: "Bil və agah ol ki, yəhudi Əzra cadugərdir, bədniyəyt hiyləgərin biridir, o, cılular itaətdə saxlayır, cılular ona qulluq eleyirlər, şəhərdən kənarda bir sarayı var gəl görəsən, bir kərpici qızıldan, bir kərpici gümüşdəndir, nə qədər ki, Əzra saraydadır, adamlar sarayı görürler, elə ki o, saraydan bayır çıxır, saray gözəögürüməz olur; Ərzanın bir qızı var, adı Qəmərdir, Əzra həmin libası qızı üçün xəzinədən götirdib, o, həmin libası böyük bir qızıl nimçəyə qoyur, pəncərəni açıb qışqıra-qışqıra deyir: "Ay Misir hiyləgərləri, ay İraq qoçaqları, ay İranın gözdən tük aparanları, haradasız? Kim bu libası çırpışdırıbilsə, libas ona halalıdır!" Qoçaq oğlanların hamısı ona kələk gəlib həmin libası çırpışdırmaq istəyib, ancaq heç kəs bu işin öhdəsindən gəle bilməyib, Əzra onları tilsimə salıb, döndərib meymun, eşşək eləyibdir".

Əli bu sözləri eşidib ucadan dedi: "Mən həmin libası hökmən çırpışdıracağam, özü də hiyləgər Dəlilənin qızı Zeynəb həmin libası geyib adam arasına çıxacaq!" Əli bunu deyib yəhudinin dükanına üz qoydu; gəlib dükana çatanda gördü ki, yəhudi Əzra çox acıqlı, yondəmsiz adamdır, üz-gözündən zəhrimər yağır, özü də qabağında tərəzi, xırda çəki daşları, qızıl-gümüş, balaca qutular var, yanında da bir qatır bağlanmışdır.

Yəhudi ayaga qalxıb dükanı bağladı, qızıl-gümüşü iki torbaya doldurdu, torbaları bir kisəyə qoydu, kisoni də qatırın belinə çatdı, özü də qatıra minib sürdü, az getdi, çox getdi, bir müddət yol getdi, şəhərdən konara çıxdı; qahiroli Əli də qarabaqara onun dalinca gedirdi, ancaq yəhudinin bundan xəbəri yox idi.

Sonra yəhudi köynəyinin içində, qoltuğunun altında gizlətdiyi torbadan bir ovuc torpaq çıxardı, əfsun oxuyub onu havaya sovurdu; qoçaq Əli nə görə yaxşıdır? Gördü ki, bir saray peyda oldu, özü də o, hələ ömründə belə saray görməmişdi; sonra yəhudi qatırın üstündə pilləkənlə yuxarı qalxmağa başladı; birdən məlum oldu ki, həmin qatır cindir, yəhudü onu itaətdə saxlayırdı ki, ona qulluq eləsin.

Yəhudi kisoni qatırın belindən götürdü, qatır çıxıb getdi, gözdən itdi, yəhudü saraya girib orada qaldı, Əli göz qoyub baxırdı, görsün o, nə clayıb. Yəhudü keçib bir qızıl əsa götirdi, qızıl zəncirlə iri qızıl nimçəni osanın ucundan asdı, libası nimçənin içini qoydu; Əli qapının dalından həmin libası gördü.

Sonra yəhudi qışqıra-qışqıra dedi: "Ay Misir hiyləgərləri, ay İraq qoçaqları, ay İranın gözdən tük aparanları, haradasız? Kim məharət göstərib bu libası çırpışdırısa, libas ona halaldır?" Sonra yəhudi bir əfsun oxudu, onun qabağında kefin istəyən şeylərlə dolu bir süfrə peyda oldu.

Yəhudi doyunca yeyəndən sonra süfrə öz-özünü yox oldu, sonra Əzra bir də əfsun oxudu, bu dəfə onun qabağında şərab süfrəsi peyda oldu, o, şərab içməyə başladı. Belə olanda, Əli öz-özünü dedi: "Sən həmin libası ancaq o, içki içən vaxt çırpışdırıbilsən!" Bunu deyib Əli arxadan yəhudiyə yaxınlaşdı, polad qılıncını siyirdi, elə bu dəmdə yəhudi çevrildi, bir əfsun oxuyub Əlinin qılınc tutan əlinə dedi: "Göydə qal!" Əlinin qılınc tutan əli göydə qaldı. Belə olanda, Əli sol əlini uzatdı ki, qılıncdan yapışın, sol əli də göydə qaldı, sağ ayağı da; yəhudi bir əfsun da oxudu, qahiroli Əli tilsimdən çıxıb əvvəl necə idisə, elə də oldu.

Sonra yəhudi taxta üstə torpaq fali açdı, fal göstərdi ki, bu adamın adı qahiroli Əli əz-Zeybəqdir; belə olanda, yəhudi ondan soruşdu: "Sən kimsən, nə işin sahibisən?" Əli də cavabında dedi: "Mən qahiroli Əli-yəm, Əhməd əd-Dənəfin qolbəyilərindən biriyəm. Mən hiyləgər Dəlilənin qızı Zeynəbi almaq istəyirəm, onlar sənin qızınızın libasını məndən istəyiblər. Əgər canın sənə şirindirsa həmin libası ver mənə, özün də dönüb müsəlman ol". Yəhudi də cavabında dedi: "Sən öldənən sonra! Bu libası çırpışdırmaq üçün çox adam mənə kələk gəlib, ancaq heç kəs onu məndən çırpışdırıbilməyib. Əgər sən mənim yaxşı məsləhətimə qulaq asmaq istəyirsənsə, öz canını qurtar. Onlar bu libası ona görə istəyiblər ki, sən məhv eləsinlər, özü də fal açında görməsəydim ki, sənin bəxtin mənimkindən yaxşıdır, yəqin, boynumu vurub başını bədənindən ayıradım".

Əli öz bəxtinin yəhudinin bəxtindən yaxşı olduğunu onun ağızından eşidəndən çox şad olub dedi: "Mən hökmən libası aparmalıyam, sən də dönüb müsəlman olacaqsən". Əlinin bu sözünü eşidən yəhudi ondan soruşdu: "Deməli sənin arzun belədir, özü də hökmən belə olmalıdır?" Əli də cavabında ded: "Bəli!" Onda yəhudü bir kasa götürdü, içində su doldurdu, ona əfsun oxuyub dedi: "Adamlıqdan çıx, dönüb eşşək ol!"

Bunu deyib yəhudü suyu Əlinin üstüne səpdi, elə o doqıqə Əli dönüb dirnaqlı, uzunqulaq eşşək oldu, özü də anqırmağa başladı. Sonra yəhudü Əlinin dövrəsino cızıq çəkdi. Əli bu cızıqdan konara çıxa bilməzdı, yəhudü özü oturub sohərcən şərab içdi; elə ki sohər açıldı, yəhudü Əliyə dedi: "Mən səni minəcəyəm, qoy qatır dincəlsin".

Yəhudi libası, iri nimçəni, əsanı, zənciri balaca dolaba qoydu, bayırı çıxıb eşşəyə əfsun oxudu, Əli onun dalınca düşüb getdi, yəhudi kisəni onun dalına çatdı, özü də mindi, saray da gözə görünməz oldu.

Dönüb eşşək olmuş Əli gedirdi, yəhudini da öz belində aparırdı; yəhudi o vaxtacan Əlin: sürdür ki, gəlib öz dükanına çatdı, dükana çatan kimi onun belindən dündü: qızıl torbasını da, gümüş torbasını da boşaltdı, pullarını qabağındakı balaca qutuların içine tökdü, dönüb eşşək olmuş Əlini payaya bağladı, o danışanların sözlərini eşidib başa düşürdü, ancaq özü dinib-danışa bilmirdi.

Elə bu dəmdə bir tacir oğlu geldi, zəmanə ona bıvəfaliq eləmişdi, oğlan var-yoxdan çıxmışdı, belə olanda o, suçu luqdan asan peşə tapmadığından arvadının bilərziyini gətirib yəhudiyə göstərdi, sonra da dedi: "Bu bilərziyi al, mənə bir eşşəyin dəyərini ver". Oğlanın bu sözünü eşidib yəhudi ondan soruşdu: "Eşşəyə no çatıb daşıyacaqsan?" Oğlan da cavabında dedi: "Ay usta, mən çaydan tuluq ilə su daşıyb satacağam, onum qazancı ilə dolanacağam". Belə olanda, yəhudi ona dedi: "Gəl bu eşşəyimi verim sənə götür apar". Tacir oğlu bilərziyi yəhudiyə satdı, pulun bir qisminə eşşəyi aldı, qalanını yəhudü ona verdi, tacir oğlu dönüb eşşək olmuş qahirəli Əlini götürüb öz evinə apardı.

Əli öz-özüna dedi: "Eşşəkçi sənin belinə taxta qoyub üstünə də tuluq çatıb gündə on dəfə su daşısa səni oldən salacaq, sən ölüb gedəcəksən".


Suçunun arvadı gəlib Əlinin qabağına yem qoymaq istəyəndə, Əli qəflətən arvadı başı ilə elə vurdur ki, o, arxası üstə yero sərildi, Əli tullanıb arvadın sinəsi üstə çökdü, ağızı ilə onun başından vurub dədəsindən qalma karastısını sallatdı. Arvad fəryad elədi, qonşular onun fəryadını eşidib qaqa-qaqa gəldilər, Əlini xub əzisərdilər, arvadın sinəsi üstündən dərtib kənara itələdilər.

Elə bu dəmdə arvadın suçu luq eləmək istəyən əri evə geldi, arvadı ona dedi: "Ya sən məni boşayacaqsan, ya da eşşəyi aparib sahibinə qaytaracaqsan". Arvadının bu sözlərini eşidib suçu ondan soruşdu: "Nə olub bəyəm?" Arvadı da cavabında dedi: "Bu, eşşək cildinə girmiş şeytandır. O mənim üstümö tullandı, qonşular harayima çatıb onu sinəm üstündən dərtib kənara itələməsəyilər, yəqin başımı pislik gotiro-cəkdi". Belə olanda, onun əri Əlini götürüb yəhudinin yanına apardı, yəhudi ondan soruşdu: "Sən eşşəyi niyə qaytarib gotirmisən?" Suçu cavabında dedi: "O, arvadımın başına oyun açıb".

Yəhudi suçunun pulunu qaytardı, o, pulunu alıb getdi.

Suçu getməkdə olsun, sizə kimdən deyim, yəhudidən. O, üzünü Əliyə tutub dedi: "Ay bədbəxt, deməli, sən firildaq işlərə əl atırsan, özü də elə elədin ki, suçu səni qaytardı?"

Şəhrizad bu yerda səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz on yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, suçu eşşəyi gətirib yəhudiyə qaytaranda, yəhudi suçunun pullarını verdi, üzünü qahirəli Əliyə tutub dedi: "Ay bədbəxt, deməli sən firildaq işlərə əl atırsan, özü də elə elədin ki, suçu səni qaytardı? İndi ki, sən eşşək olmaq istəmirsin, onda səni döndərib böyükələri, balaca uşaq-ları əyləndirən bir heyvan elərom!"

Bunu deyib yəhudi eşşəyə mindi, şəhərdən kənara çıxdı, qoltuğunun altından kül çıxartdı, əfsun oxuyub onu havaya sovurdu, birdən bir saray peydə oldu.

Yəhudi saraya girdi, kisəni eşşəyin belindən götürdü, içində pul olan hər iki torbanı kisənin içindən çıxartdı, sonra əsanı götürüb içində libas olan iri nimçəni əsanın ucundan asdı, hərgünkü kimi qışqıra-qışqıra dedi: "Ay cəmi ölkələrin hiyləgərləri, haradasız? Kim bu libasi çırpışdırıa bilər?"

O, əvvəlki kimi əfsun oxudu, onun qabağında yemək dolu süfrə peydə oldu, o doyunca yedi, sonra yenə əfsun oxudu, onun qabağında şorab süfrəsi peydə oldu, o doyunca şorab içdi. Sonra su dolu kasamı götürdü, ona əfsun oxudu, suyu eşşəyin üstünə səpib dedi: "Dönüb əvvəlki kimi adam ol!" Əli yenə dönüb əvvəlki kimi adam oldu. Yəhudi ona dedi: "Ay Əli, mənim yaxşı məsləhətimə qulaq as, camını boladan qurtar, yoxsa başına oyun açaram! Sən Zeynəbi almaqdan, mənim qızımin libasını çırpışdırmaq arzusundan ol çok. Sən o libasa asanlıqla sahib ola bilməyəcəksən, yaxşısı budur ki, bu tamahından ol çok. Söyümə qulaq asmasan, əfsun oxuyaçağam, səni döndərib ya aysi, ya meymun eləyəcəyəm, ya da bir cinin ixtiyarına verəcəyəm ki, aparıb səni Qaf dağının o torosuna atsim". Yəhudinin bu sözlərini eşidib Əli dedi: "Ay Əzra, onu bil ki, mən həmin libasi çırpışdırmağı boynuma

götürmüsem, hökmən onu çırpışdırıb aparmalıyam, özü də sən islam dinini qəbul eləməisen, yoxsa səni öldürəcəyəm". Belə olanda, yəhudü dedi: "Ay Əli, sən qoz kimi bir şəysən; qozu da sindirməsan yeyə bil-məzsən". Bunu deyib yəhudü su dolu kasanı götürdü, ona əfsun oxudu, Əlinin üstünə səpib dedi: "Dönüb ayı ol!" Əli o saat dönüb ayı oldu, yəhudü onun boyনuna xalta keçirdi, ağızını bağladı, onu bağlamaq üçün yerə dəmir paya vurdur, sonra da oturub çörek yeməyə başladı, hərdən ona ət parçası atır, kasada qalan artığı onun üçün tökürdü.

Elə ki səhər açıldı, yəhudü ayağa qalxdı, iri nimçəni, libası götürüb ayıya əfsun oxudu, sonra dükana yollandı, ayı da onun dalınca düşdü, yəhudü dükana çatdı, keçib öz yerində əyləşdi, qızıl-gümüşü qutuya boşaldı, ayının boynundakı zənciri dükənin içində bir yerə bağladı, Əli danişanların sözlərini eşidib başa düşürdü, ancaq özü danişa bilmirdi.

Birdən yəhudinin yanına bir nəfər tacir gəlib ondan soruşdu: "Ay usta, bu ayını mənə satarsanmı? Mənim bir arvadım var; özü də, o, əmim qızıdır, həkimlər deyiblər ki, gərək o, ayı əti yesin, piyini də bədəninə sürtsün".

Tacirin bu sözünü eşidib yəhudü çox şad oldu, öz-özünə dedi: "Bu lap yaxşı oldu, ayını sataram, tacir onu kəsər, canımız onun əlindən qurtarar!" Əli də özlüyündə dedi: "Allaha and olsun, bu adam məni kəsmək istəyir, bu boladan məni ancaq Allah qurtara bilər!" Elə bu dəmdə yəhudü tacirə dedi: "Mən bu ayını sənə bağışlayıram, götür apar". Belə olanda, tacir ayını götürüb getdi, onlar az getdilər, çox getdilər, gəlib bir qəssabın yanına çatıdalar, tacir qəssaba dedi: "Bıçaqlarını götür mənimlə gedək!" Tacirin bu sözünü eşidən qəssab bıçaqlarını götürüb onların dalınca getdi.

Sonra qəssab Əlinin yanına gəldi, onu bağlayıb bıçaqları itiləməyə başladı ki, onu kəssin. Elə ki qahirəli Əli qəssabın ona tərəf goldiyini gördü, üz qoydu qaçmağa, sonra yerlə göy arasında havada uçmağa başladı. Əli o vaxtacan uçdu ki, axırdı gəlib yəhudinin sarayına endi.

Özü də bunun səbəbi o idi ki, yəhudü ayını tacirə verəndən sonra öz sarayına gəlir, qızı onu sorğu-sualı tutur, o da əhvalatdan axıracan, yerli-yerində qızına nəqəl eləyir; yəhudinin qızı əhvalatdan hali olub atasına deyir: "Cini çağır gəlsin, qahirəli Əlini ondan soruş görək bizo bu kələkləri golən odur, ya başqa bir adamdır?" Qızının bu sözünü eşidən yəhudü əfsun oxuyur, cini çağırıb ondan soruşur: "Bir de görək, bizə bu kələkləri golən qahirəli Əlidir, ya başqa adamdır?" Belə olanda, cini gedib Əlini qaçırtdı, yəhudinin yanına gotırıb dedi:

"Bax, bu qahirəli Əlinin özüdür ki, var. Qəssab onun əl-ayağını bağlayıb bıçaqlarını itiləmişdi, onu kəsmək istəyirdi, Əli onun qabağında idi, elə bu dəmdə mən onu qaçırtdım, götürüb bura gətirdim".

Belə olanda, yəhudü su dolu kasanı götürdü, ona əfsun oxudu, kasadakı sudan Əlinin üstünə səpib dedi: "Dönüb əvvəlki kimi adam ol!" Əli yenə dönüb əvvəlki kimi adam oldu.

Yəhudinin qızı Qəmər Əliyə baxanda nə görəsə yaxşıdır. Gördü ki, bu oğlan elə gözəldir, elə göyçəkdir, lap elə bil ondördəcəlik aydır. Qız bir könlündən min könlülə ona vuruldu. Əli də Qəmərin çox gözəlgöyçək olduğunu görüb bir könlündən min könlülə ona vuruldu. Qəmər üzünü Əliyə tutub dedi: "Ay bədbəxt, sən nə üçün mənim paltarımı çırpışdırmaq istəyirsən, atam da sənin başına bu oyunları açır?" Əli də cavabında dedi: "Sənin libasını mən kələkbaz Zeynəb üçün götürmeyi boyun olmuşam ki, onu alıb özümə arvad eləyim". Əlinin bu sözlərini eşidib Qəmər dedi: "Libasımı çırpışdırmaq üçün başqları da atama çox kəlek gəlmək isteyirlər, ancaq heç kəs çırpışdırma bilməyib. Gəl sən bu tamahından əl çək!" Yəhudü qızının bu sözünü eşidib Əli dedi: "Mən hökmən sənin libasını çırpışdırmağım, özü də atan islam dinini qəbul eləməsə, onu öldürəcəyəm". Qəmərin atası ucadan dedi: "Qızım, bu bədbəxti görürsənmi, öz xoşu ilə özünü məhv eləyir!" Sonra da yəhudü üzünü Əliyə tutub dedi: "Mən səni döndərib it eləyəcəyəm!" Bunu deyib yəhudü üstündə cürbəcür yazı olan dolu kasanı götürdü, ona əfsun oxudu, kasadakı sudan Əlinin üstünə səpib dedi: "Dönüb it ol!" Əli də dönüb it oldu, yəhudü özü isə qızı ilə oturub səhərəcən şərab içdi.

Səhər yəhudü ayağa qalxdı, libası, iri nimçəni götürüb qatıra mindi, itə əfsun oxudu, it də onların dalına düşdü, o biri itlər onun üstünə töküllüşüb hürməyə başladılar.

Yəhudü cındırçının dükanı yanından keçəndə dükançı bayırı çıxıb Əlinin üstünə töküllüşən itləri qovdu, Əli də onun qabağında yero yatdı, yəhudü dönüb dörd tərəfinə göz gəzdirdi, ancaq döndərib it elədiyi Əlini görmədi. Sonra cındırçı ayağa durdu, dükəndən çıxıb evə yollandı, it də onun dalınca düşdü; elə ki cındırçı golib evə girdi, onun qızı iti görən kimi əllərilə üzünü örtüb dedi: "Ata can, sən evə yad kişi gotirmison". Qızının bu sözünü eşidən cındırçı dedi: "Qızım, bu itdir". Qız dedi: "Bu it deyil, qahirəli Əlidir, onu yəhudü tilsimə salıb it eləyibdir". Qızının bu sözünü eşidən cındırçı, Əliyə torəf çevrilib ondan soruşdu: "Son qahirəli Əlisən?" Əli başını torpağı işarə ilə ona bildirdi ki, boli, qahirəli Əliyəm. Onda ata qızından soruşdu: "Yəhudü niyə onu tilsimə salıb?"

Qız da cavabında dedi: "Yəhudi onu öz qızı Qəmərin libasına görə tilsimə salıb; ancaq mən onu tilsimdən qurtara bilərəm". Qızının bu sözünü eşidib cindirçi ucadan dedi: "Əgər bu iş xeyirlidirsə, onda yubanma, tez elə!" Belə olanda, cindirçinin qızı dedi: "Əgar o, məni alsa, onda mən onu tilsimdən qurtararam". Əli onun cavabında başını tərpədib işarə elədi ki, bəli, səni alaram. Belə olanda qız üstündə cürbəcür yazılar olan kasanı götürüb ona əfsun oxudu, elə bu dəmdə bir qışkıraq qopdu, elə bil göy guruldu, kasa qızın əlindən yerə düşdü. Qız çevrilib baxanda nə görə yaxşıdır? Gördü ki, qışkıran atasının kənizidir; kəniz ona dedi: "Ay xanım, mögər biz aramızda belə şərt kəsmişik? Bu sənəti sənə heç kəs yox, mən öyrətmisəm; biz belə danışmışdıq ki, mənimlə məsləhətləşməmiş heç bir iş görməyəcəksən, səni alan adam məni də almalıdır, o bir gecə sənin yanında, bir gecə mənim yanımıda qalacaq". Kənizin bu sözünü eşidən qız dedi: "Sən deyən olsun". Belə olanda, cindirçi öz qızından soruşdu: "Bəs kənizə bu sənəti kim öyrədib?" Qız da atasının cavabında dedi: "Ata can, bu sənəti mənə kəniz öyrədibdir, ona kim öyrətdiyini özündən soruş".

Onda cindirçi bunu kənizdən soruşdu; kəniz də cavabında dedi: "Ay ağa, bil və agah ol ki, mən yəhudi Əzranın yanında olanda, onun necə əfsun oxuduğuna xəlvəti qulaq asirdim, o çıxıb gedəndən sonra mən kitabları bir-bir açıb oxuyurdum, odur ki, cılalar barəsindəki elmı öyrənmişəm. Günlərin bir günü yəhudi içib sərxaş oldu, məni öz yatağına çağırıdı, mən həmin işdən boyun qaçırbı dedim: "Sən islam dinini qəbul eləməyinçə, mən bu işə yol vermərəm". Yəhudi dönüb müsəlman olmaq istəmədiyi mənə oyan elədikdə, ona dedim: "Məni apar sultan bazarına sat!" O da məni bazara aparıb sənə satdı, evinə gəldim, həmin sənəti xanıma öyrətdim, özü də belə şərt kəsdik ki, mənimlə məsləhətləşməmiş o, heç bir iş görməyəcək, bir də ki, onu alan adam məni də almalıdır, o, bir gecə mənim yanımıda, bir gecə onu yanında qalacaq".

Sonra kəniz kasanı götürdü, ona əfsun oxudu, kasadakı sudan itin üstünə səpib dedi: "Dönüb əvvəlki kimi adam ol!" Əli dönüb əvvəlki kimi adam oldu. Cindirçi Allaha dua elədi ki, Əlinin canını sağ eləsin, sonra da nə üçün tilsimə salındığını ondan soruşdu: Əli də başına gələn əhvalatı əvvəldən axıracan, yerli yerində ona naql elədi..."

Şöhrizad bu yerde səhərin açıldığını görüb naqli yarımcıq qoydu.

718-ci gecə

Elə ki yeddi yüz on səkkizinci gecə oldu, Şöhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cindirçi Allaha dua elədi ki, Əlinin canını sağ eləsin; sonra da nə üçün tilsimə salındığını, başına nə müsibət gəldiyini ondan soruşdu; Əli də başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona naql elədi".

Cindirçi Əlinin başına gələn əhvalatdan hali olub ondan soruşdu: "Məgər mənim qızımla kənizim sənə bəs deyil?" Əli də onun cavabında dedi: "Mən hökmən Zeynəbi almayıram!" Elə bu dəmdə qapı döyüldü. Kəniz qapıya gedib soruşdu: "Kimdir?" Yəhudinin qızı Qəmər hay verib soruşdu: "Qahirəli Əli sizdədirmi?" Cindirçinin qızı ondan soruşdu: "Ay yəhudi qızı, işdir Əli bizdə olsa, sən onu neyləyirsin?" Sonra da kənizə dedi: "Ay kəniz, düş aşağı qapımı aç".

Kəniz aşağı düşüb qapını açdı, Qəmər içəri girib Əlini gördü, Əli Qəməri görəndə ucadan dedi: "Ay köpək qızı, sənin burada nə işin var?" Qəmər də cavabında dedi: "Mən şəhadət eləyirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rəsuludur". Bunu deyib Qəmər islam dinini qəbul elədi, sonra da Əlidən soruşdu: "Ay Əli, mən bilmək istəyirəm ki, islam şəriətinə görə kişilər arvadlara kəbinlik verirlər, ya arvadlar kişilərə kəbinlik verirlər?" Əli də onun cavabında dedi: "Kişilər arvadlara kəbinlik verirlər". Onda Qəmər dedi: "Amma mən gəlmışəm ki, libasımı, əsanı, zənciri, bir də sənin, həm də Allahın düşməni olan atamin başını sənə özüm üçün kəbinlik verim".

Qəmər bunu deyib öz atasının başını Əlinin ayağı altına atıb dedi: "Bax, bu da həm sənin, həm də Allahın düşməni atamın başı!"

Qız öz atasını ona gorı öldürmüdü ki, yəhudi, Əlini döndərib it eləyəndən sonra, qızın yuxuda qulağına bir səs gəlib ona demişdi: "Sən islam dinini qəbul elə!" Qız da yuxuda islam dinini qəbul elədi, yuxudan aylandan sonra atasına da islam dinini qəbul eləməyi təklif elədi, ancaq atası həmin işdən boyun qaçırdı; elə ki atası islam dinini qəbul eləməkdən boyun qaçırdı, Qəmər ona bəng verib bihuş elədi, sonra da öldürdü.

Əli şeyləri götürüb cindirçiya dedi: "Sabah biz xəlifənin hüzurunda görüşərik ki, mən sənin qızını da, konizi də alım". Bunu deyib Əli şad-

xürrəm oradan çıxdı, şeyləri də götürüb yoldaşları olan evə yollandı. Az getdi, çox getdi, birdən qabağına şirniyyatçı çıxdı, o, əllərini bir-birinə vurub ucadan deyirdi: Allah-toaladan başqa heç kəsədə qüdret və qüvvət yoxdur! Adamlar şoriatə əməl eləmirlər, ancaq günah işlər görürər. Səndən rica eləyirəm, Allah xatirinə bu şirnilərdən götür, dadına bax!” Belə olanda, Əli şirnidən bir tikə götürüb yedi: demə şirniyə bəng qatılmışdı. Şirniyyatçı Əlini bihuş eləyib libası, əsanı, zənciri götürdü, onları şirniyyat olan sandığa qoydu, yol alıb getdi. Elə bu dəmdə bir qazi onu soslaşdı: “Ay şirniyyat satan, bəri gö!” Şirniyyatçıaya qazaxladı, şirniyyat dolu məcməyini taxta dayaq üstə qoyub qazıdan soruşdu: “Son nə isteyirsən?” Qazi da onun cavabında dedi: “Halva, bir də şirni”. Sonra qazi bir tikə halvadan götürüb baxdı, üzünü şirniyyatçıya tutub dedi: “Bu halvanın da, şirninin da qarışığ var”.

Qazi bunu deyib qoltuq cibindən bir tikə halva çıxardı, halva satana dedi: “Bax, gör halva nə dadlıdır, nə yaxşı bişirilibdir! Ala, yeginən, sən də belə halva bişir!” Şirniyyatçı halvanı alıb yedi, demə halvaya bəng qatılmışdı, qazi şirniyyatçını bihuş elədi, taxta dayağı da, sandığı da, o biri şeyləri də götürdü.

Sonra qazi şirniyyatçının özünü də sandığın içini qoydu, şeylərin hamisini götürüb Əhməd əd-Dənəfin öz dəstəsile olduğu evə getdi.

Demə bu qazi Həsən-Şuman idi; bütün əhvalatın səbəbi bu idi ki, Əli libası çırpışdırmağa boyun olub bu iş üçün gedəndən sonra xeyli vaxt onun sərənginə eşidən olmadı, onda Əhməd əd-Dənəf öz adamlarına dedi: “Ay qoçaq oğlanlar, gedin, qardaşımız qahirəli Əlini axtarın!”

Onlar evdən çıxb Əlini şəhərdə axtarmağa başladılar, Həsən-Şuman da qazi qiyafəsində onu axtarmağa çıxdı, həmin şirniyyatçıya rast gəldi, onu görən kimi tanıdı ki, o, Əhməd əl-Ləqitdir.

Həsən-Şuman ona bəng verib bihuş elədi, libasla bərabər onu da götürüb Əhməd əd-Dənəfin dəstəsile olduğu evə getdi.

Həsən-Şuman evə getməkdə olsun, indi sizo kimdən deyim, qırx nəfər qolboyidən. Onlar bu məhəllə sənin, o mohəllə mənim, bu küçə sənin, o küçə mənim, şəhəri görəb Əlini axtarırdılar.

Əli Qətf əl-Camal öz yoldaşlarından ayrılib bir küçəyə tərəf getdi, qofildən gördü ki, bir dəsto adam bir yero yığılibdir, o, tez özünü onların yanına verdi. Adamların arasına baxanda nə görə yaxşıdır? Gördü ki, qahirəli Əli bihuş yero sorılıbdır. Belə olanda, Əli Qətf əl-Camal qahirəli Əlini huşa gotirdi, Əli ayılib gördü ki, bir dəsto adam başına toplaşıbdır.

Əli Qətf əl-Camal qahirəli Əliyə dedi: “Özünə gö!” Əli ondan soruşdu: “Mən haradayan?” Əli Qətf əl-Camalla onun adamları Əlinin cavabında dedilər: “Biz səni bihuş gördük, özü də bilmirik ki, bu işi sənin başına kim gotırıb?” Əli dedi: “Məni bir şirniyyatçı bihuş eləyib, şeyləri də aparıb”. Sonra da qahirəli Əli onlardan soruşdu: “Bəs o hara getdi?” Onun cavabında dedilər: “Biz heç kəsi görməmişik, durayağa gedək evə”.

Onlar eva yollandılar, az getdilər, çox getdilər, gəlib evə çatdılars, içəri girib Əhməd əd-Dənəfi gördülər, Əhməd onlara salam verib soruşdu: “Ay Əli, sən yəhudi qızının libasını gotirdinmi?” Qahirəli Əli də cavabında dedi: “Mən libası da, başqa şeyləri də, hələ yəhudinin başını da götürirdim, ancaq yolda bir şirniyyatçıya rast goldim, o bir tikə halva verib məni bihuş elədi, getirdiyim şeylərin hamisini götürüb getdi”. Sonra da qahirəli Əli başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində Əhmədə nəql eləyib dedi: “Əgər həmin şirniyyatçını görəsdim, əvəzini çıxardım”. Elə bu dəmdə Həsən-Şuman o biri otaqdan gəldi, Əlidən soruşdu: “Ay Əli, sən şeyləri gotirdinmi?” Əli də cavabında dedi: “Mən o şeyləri də, hələ yəhudinin başını da götürirdim, ancaq yolda bir şirniyyatçıya rast goldim, o bir tikə halva verib məni bihuş elədi, getirdiyim libası da, o biri şeyləri də götürüb getdi, əgər mən onun yerini bilsədim, başına bir oyun açardım ki, özü də afərin deyərdi. Ay Həsən bilmirsən o, şirniyyatçı hara getdi?” Həsən də onun cavabında dedi: “Mən onun yerini bilirom”. Sonra ayağa qalxdı, o biri otağın qapısını açdı, Əli otağa baxanda nə görə yaxşıdır? Gördü ki, ona bənc verib bihuş eləyən şirniyyatçı otaqda bihuş yero sorılıbdır.

Bələ olanda, Əli otağa girib onu ayıltdı, şirniyyatçı gözünü açıb qahirəli Əlini, Əhməd əd-Dənəfi, bir də onun qırx nəfər adamını gördü, yerindəcə quruyub qaldı, sonra onlardan soruşdu: “Mən haradayan, özü də məni kim tutub?” Onun bu sözünü eşidən Həsən-Şuman dedi: “Sənə mən tutmuşam”. Onda Əli ucadan dedi: “Ay murdarın biri murdar, sənin belə işlərin də var!” Bunu deyib Əli onu doğram-dogram doğramaq istədi.

Əlinin nə niyyətdə olduğunu görən Həsən-Şuman ona dedi: “Ona əl qaldırma, axı o indi sənə qohum olubdur”. Həsonin bu sözünü eşidib Əli soruşdu: “Mənə qohum olub? O hara mən hara?” Onda Həsən dedi: “Bu oğlan Əhməd əl-Ləqitdir, Zeynəbin bacısı oğludur”. Həsonin bu sözünü eşidib Əli oğlanan soruşdu: “Ay Əhməd əl-Ləqit, sən niyə belə iş gördün?” Oğlan da onun cavabında dedi: “Nonom hiyləgər Dəlilə mənə buyurdu ki, bu işi görüm, özü də bu əhvalat ona görə


oluşdur ki, balıqçı Züreyq nənəm hiyləgər Dəlilə ilə görüşüb ona deyibdir: "Qahirəli Əli qoçaqlar qoçağıdır, o, hökmən yəhudini öldürəcək, qızının libasını götürəcək". Belə olanda, nənəm məni çağırıb soruşdu: "Ay Əhməd, sən qahirəli Əlini tanıyırsanmı?" Mən də cavabında dedim: "Bəli, mən onu tanıyıram, özü də o, bura gələndə birinci dəfə Əhməd ad-Dənəfin evinə onu mən aparmışam". Bu sözümü eşidib nənəm mənə dedi: "Get ona bir tor qur, əgər o, şeyləri götürirsə, kələk gəlib, şeyləri onun əlindən al". Mən evdən çıxdım, bu məhəllə sənin, o məhəllə mənim, bu küçə sənin, o küçə mənim, şəhəri gəzib dolanmağa başladım, bir şirniyyatçıya rast gəldim, on dinar verib onun paltarlarını da, şirniyyatını da, o biri şeylərini də aldım, sonra da səninlə həmin əhvalat oldu".

Oğlanın bu sözünü eşidib qahirəli Əli Əhməd əl-Ləqitə dedi: "Sən nənənlə balıqçı Züreyqin yanına get, onlara xəbor ver ki, mən şeyləri də, yəhudinin başını da götürmişəm, sonra da onlara deyinən: "Sabah xəlifənin divanxanasında mənimlə görüşsünlər, Zeynəbə istedikləri kəbinliyi məndən alsınlar!"

Əhməd ad-Dənəfə bu işə çox şad olub dedi: "Ay Əli, səni böyüdündən çəkdiyim zəhmət hədər getməyib!"

Elə ki səhər oldu, qahirəli Əli libası, iri nimçəni, əsanı, qızıl zənciri, bir də yəhudü Əzranın nizaya keçirilmiş başını götürüb öz əmisi ilə, onun adamları ilə bərabər divanxanaya getdi; gəlib divanxanaya çatanda onlar əyilib xəlifənin qabağında yeri öpdülər..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elo ki yeddi yüz on doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eloyırlar ki, qahirəli Əli öz əmisilə, onun adamları ilə bərabər divanxanaya getdi, golib divanxanaya çatanda onlar əyilib xəlifənin qabağında yeri öpdülər, xəlifə onlara baxanda nə görso yaxşıdır? Gördü ki, onların arasında bir gözəl-göyçək cavan oğlan var, özü də qoçaqlıqda məndlərin arasında onun tayı-bərabəri tapılmaz.

Belə olanda, xəlifə həmin oğlanın kim olduğunu adamlardan soruşdu. Əhməd ad-Dənəf də onun cavabında dedi: "Ya əmirəlmöminin, bu oğlan qahirəli Əli əz-Zeybəkdir, Misirin qoçaq oğlanlarının başçısıdır, həm de mənim qoçaqlarımın arasında birinci qoçaqdır". Əhməd ad-Dənəfin bu sözünü eşidib xəlifə zənn ilə oğlana baxdı. Gördü ki, oğlanın üz-gözündən igidlik yağır, özü də bu, onun pis yox, yaxşı adam olduğuna dəlalət eləyir, odur ki, mehrini oğlana saldı.

Əli ayağa qalxıb yəhudinin başını xəlifənin qabağına atıb dedi: "Ya əmirəlmöminin, sənin düşmənlərin bu güñə düşəcək!" Əlinin bu sözünü eşidib xəlifə soruşdu: "Bu kimin başıdır?" Əli də cavabında dedi: "Yəhudü Əzranın başıdır!" Onda xəlifə soruşdu: "Onu kim öldürüb?"

Qahirəli Əli başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində xəlifəyə nəql elədi, xəlifə əhvalatdan hali olub dedi: "Mən heç güman eləmirəm ki, sən onu öldürmiş olasan, axı o, cadugər id". Xəlifənin bu sözünü eşidib Əli dedi: "Ya əmirəlmöminin, onu öldürmək üçün Allah-təala mənən qüvvət verdi".

Belə olanda, xəlifə valini yəhudü Əzranın sarayına göndərdi, vali gedib saraya girəndə nə görso yaxşıdır? Gördü ki, yəhudü Əzranın başsız meyiti yerə sərilibdir. Meyiti götürüb tabuta qoydular, xəlifənin hüzuruna götirdilər, xəlifə əmr elədi ki, aparıb meyiti yandırsınlar; birdən yəhudinin qızı Qəmər gəldi, xəlifənin əlini öpüb ona dedi ki. Əzranın qızıdır, dönüb müsəlman olubdur.

Qız, xəlifənin hüzurunda təzədən islam dinini qəbul eləyib dedi: "Qahirəli Əli əz-Zeybəq məni almaq istəyir, bu işdə sən mənim vəkilimsən".

Bunu deyib Qəmər xəlifəni öz vəkili elədi ki, Əli ilə onun kəbinini kəsdirsin, xəlifə yəhudinin sarayını, içindəki şeylərlə bərabər Əliyi bağışlayıb dedi: "Məndən bir şey istə!" Xəlifənin bu sözünü eşidib Əli dedi: "Mən istərdim ki, həmişə sənin yanında olum, sənilə bir sūfrada çörək yeyim". Belə olanda, xəlifə ondan soruşdu: "Ay Əli, sənin qolboylorın varmı?" Əli də cavabında dedi: "Mənim qırx nəfər qolboylarımlı var, ancaq onlar Qahirodaddırlar". Əlinin bu sözünü eşidib xəlifə dedi: "Onların dalına adam göndər, qoy Qahirodən çıxbı bura gələsinlər". Sonra da xəlifə ondan soruşdu: "Ay Əli, onlar üçün evin varmı?" Əli də cavabında dedi: "Yoxdur". Belə olanda, Həsən-Şuman dedi: "Ya əmirəlmöminin, mən öz adamlımla olduğum evi ona bağışlayıram". Xəlifə Həsənin bu sözünü eşidib ona dedi: "Ay Həsən, sənin evin qoy sənə qalsın". Sonra da xəlifə xəzinədərə buyurdu ki, tikinti

ışlarını baxana on min dinar versin, o da Əlinin qolbayıları üçün sütunlu dörd eyvanı, qırx otağı olan bir ev tiksin. Sonra xəlifə üzünü Əliyə tutub soruşdu: "Ay Əli, yeno bir istəyin varsa, deginən, biz əmr eləyək həmin işi də sonin üçün görsünlər". Əli də cavabında dedi: "Qibleyi-aləm sağ olsun, mənim bir ricam da var, istəyirəm vəkilim olasın, hiyləgor Dəlilə ilə danışsan ki, o öz qızı Zeynəbi mənə versin, yəhudü qızının libasını, bir də o biri şəyleri Zeynob üçün kəbinlik alsın".

Dəlilə xəlifənin sözünə qulaq asıb iri nimçəni, libası, əsanı, qızıl zənciri alıb Əli ilə Zeynəbin kəbinini kəsdirdi, sonra da Əli ilə cindirçinin qızının kəbininini, həmdə Əli ilə kənizin, bir də yəhudinin qızı Qəmərin kəbinini kəsdilər.

Xəlifə Əliyə aylıq təyin elədi, həm də buyurdu ki, ona nahar, şam yeməyi, azuqə, atlar üçün yem, bəxşis vermək üçün nə lazımsa hamisini versinlər. Qahirəli Əli toy tədarükü görməyə başladı, o, düz otuz gün tədarük gördü, sonra qahirəli Əli Qahirəyə öz qolbayılarınə namə göndərdi, Əli namədə onlara əyan elədi ki, xəlifənin yanında böyük hörməti var, sonra da namədə onlara yazdı: "Siz hökmən gəlməlisiz ki, toya çatasız, axı mən dörd qızla evlənirəm".

Bir neçə gündən sonra onun qırx nəfər qolbayıları gəldi, onlar özlərini toya çatdırıldılar, Əli onlara evdə yer verib çox hörmət elədi, sonra da qolbayılarını xəlifənin hüzuruna apardı, xəlifə də onlara ənam verdi. Qaravaşlar Zeynəbi həmin paltarda götürüb qahirəli Əlinin qabağında duvagını açıdlar, Əli ondan murad aldı, Zeynəbdən sonra da o, bir-bir o biri qızların yanına girəndə nə görsə yaxşıdır? Gördü ki, onların üçü də elő gözəldir, elő göyçəkdir, yema-içmə, onların xəttü-xalına, gül camalına tamaşa elő.

Sonra günlərin bir günü qahirəli Əli xəlifənin hüzurunda olanda xəlifə ona dedi: "Ay Əli, mən istəyirəm ki, sən başına golən əhvalatı əvvəldən axıracan, yerli-yerində mənə nəql eləyəsən". Xəlifənin bu sözünü eşidib Əli hiyləgor Dəlilənin, kələkbaz Zeynəbin, balıqçı Züreyqin onun başına götürdikləri əhvalatı əvvəldən axıracan, yerli yerində xəlifəyə nəql elədi. Xəlifə Əlinin əhvalatından hali olub əmr elədi ki, onu yazüb şahlığın xəzinəsinə qoysunlar. Əlinin başına golən əhvalatı yazıldılar, onu, xalqın ən yaxşı adamları barəsində yazılmış hekayətlərin arasına qoydular. Sonra onların hamısı Kefləri pozan, Məclisləri dağıdan golənocon şad-xürrəm ömür sürdülər, Allah (böyük və şanlıdır) özü bilən yaxşıdır.

Ərdəşirə Həyat ən-Nüfusun əhvalatı

Padşah sağ olsun, belə rəvayət əlavirlər ki, Şiraz¹ şəhərində böyük bir padşah var idi, onun adı os-Seyf əl-Əzəməshad idı, o lap qoca idi, ancaq oğlu olmamışdı. O, hökimləri, tobiləri hüzuruna çağırıb dedi: "Mənim yaşam çıxdır, mənim vəziyyətimdə padşahlığında, onun işlərinin də nə haldə olduğu sizə oyandır. Qorxuram ki, mən ölümdən sonra rəsiyyətin başına bəla golsin, axı indiyəcən mənim oğlum olmayıb". Padşahın bu sözünü eşidib hökimlər ona dedilər: "Biz sonin üçün dərman düzəldərik, inşallah həmin dərman xeyirli olar". Onlar padşah üçün dərman düzəltildilər, padşah həmin dərman içdi, sonra öz arvadı ilə yatdı, Allah-təalanın izniylə padşahın arvadı uşaqa qaldı. Axı Allah-təala deyəndə: "Filan şey yaransın!", həmin şey yaranır. Elə ki doqquz ay, doqquz gün, doqquz saat, doqquz gecə keçdi, padşahın arvadı bir oğlan uşağı doğdu, özü də bu uşaqla elə gözəldi, elə göyçəkdidi, lap elő bil ondördəcəlik ay idi; padşah oğlunun adını Ərdəşir² qoydu, oğlan boy atıb böyüyür, şəriəti, dünyəvi elmləri oxuyub öyrənirdi, bu minval ilə oğlan on beş yaşına çatdı.

İraqda bir padşah var idi, onun adı Əbdülləqədir id; bu padşahın Həyat ən-Nüfus adında bir qızı var idi; özü də bu qız elő gözəl, elő göyçək idi, aya deyirdi sən çıxmə mən çıxmı, günde deyirdi sən çıxmə mən çıxmı. Bu qızın kişilərdən zohlösi gedirdi, onun hüzurunda heç kəs cəsarət eləyib kişilər barəsində söz-söhbət sala bilməzdii. Xosrov şahları onun atasının yanına elçi göndərib qızı nişanlamaq istayırdılar, atası qızı ilə bu barədə danışanda, qızı onun cavabında deyirdi: "Mən heç vaxt əro getməyəcəyəm, işdir, məni zorla əro getməyə vadar elősən, onda özümü öldürəcəyəm".

Şahzadə Ərdəşir həmin qızın əhvalatını eşidib qızı istədiyini atasına xəbər verdi, atası bildi ki, oğlu görmədən-bilmədən bir könüldən min könülə həmin qiza vurulub, odur ki, oğluna bu işdə kömək előyəcəyinə boyun oldu. Sonra da öz vəzirini qızın atasının yanına elçiliyo-

¹ Şiraz - İranın fars əyalətinin baş şəhəridir, İsfahan şəhərinin comibundu, vadiidə yerləşir. Bu şəhər möşhur İran şairləri Hafiz və Sodimın votomudır.

² Ərdəşir - İran şahlarından bir neçəsinin adıdır. Onların içi Sasanişlər sülaləsinə dən olubdur. Avropa monboları bu adı yunan formasında Artakserks göstərirler.

göndördi, ancaq qızın atası razılıq eləməyib olıboş qaytardı. Elə ki vozir Öbdülqədir şahın yanından qayıdış qızın atası ilə onun arasında olan əhvalatı, sonra da qızını vermək istəmədiyi Şiraz şahına xəbor verdi, padşahın qanı qaraldı, o bərk qəzəblənib ucadan dedi: "Mənim kimi bir adam padşahiardan birinin yanına elçi göndərib bir şeyi rica eləyəndə mögor o, mənim sözümü yero sala bilər!"

Bunu deyib padşah carçiya omr elədi, qoşun-loşkərin arasında car çoksin ki, şohərdən çıxıb çadırları qursunlar, lap bu işə xərcəmək üçün pul borc eləməli olsalar da, omollı-başlı tədarük görsünlər, sonra da ucadan dedi: "Mən Öbdülqədirin məməkətini tar-mar eləməyincə, onun adamlarını qırıb qurtarmayınca, izini-tozunu yer üzündən silməyincə, var-dövlətinə qəsb eləməyincə qayıdış gölməyəcəyəm!"

Elə ki xəbor onun oğlu Ərdəşirə çatdı, o, yorğan-döşəkdən qalxıb atasının həzuruna getdi, oyilib onun qabağında yeri öpəndən sonra dedi: "Ya şahənsəh, heç özünü zəhmət salma..."

Şəhrizad bu yerdə şohərin açıldıqını görüb nağılı yarımcı qoydu.



720-ci gecə

Elə ki yeddi yüz iyirminci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, bu xəbor şahzadəyə çatdı, o, öz atasının, padşahın yanına getdi, oyilib onun qabağında yeri öpəndən sonra dedi: "Ya şahənsəh, heç özünü zəhmət salma, no pəhləvanları, no qoşun-loşkəri yıqla, nə də pullarını hədəra xərcəmə. Son ondan güclüsən. Elə ki son qoşun-loşkəri yıqlıb onun üstüne getdin, onun məməkətini tar-mar eləyəcəksən, onun mərdlərini, pəhləvanlarını qıracaqsan, var-dövlətinə qəsb eləyəcəksən, onun özünü də öldürəcəksən, qızının ucbatına onun da, başqalarının da başına açığın müsibətin xəbəri gedib qızə çatacaq, o da özünü öldürəcək, belə olanda, mən də onun dördindən ölücəyəm, ondan sonra mən dünya dağılsa da yaşamayacağam". Oğlunun bu sözünü eşidib padşah ondan soruşdu: "Oğlum, bos sonin fikrin nədir?" Ərdəşir də onun cavabında dedi: "Mən tacir libası geyib öz işimin dalınca gedəcəyəm, bir hiylə qurub qızın yanına girocəyəm, görüm necə elərom ki, arzuma çatıb

ona yaxınlaşım". Belə olanda, atası şahzadədən soruşdu: "Sənin fikrin budur?" Şahzadə də cavabında dedi: "Böli, ata can".

Padşah oğlunun fikrindən agah olub voziri hüzuruna çağırıb dedi: "Mənim oğlumla, cıgorparəmə yola düş, hər işdə ona kömək elə, ondan muğayat ol, düz-doğru məsləhot ver. Sən mənim əvəzimdən ona ata olmalısan". Vozir də padşahın cavabında dedi: "Baş üstə, itaot borcumdur!" Sonra padşah oğlana üç yüz min qızıl dinar verdi, ona yaqtı, qaşdaş, qızıl bor-bozok şeyləri, mal, ləl-cəvahirat, bunlara münasib başqa şeylər verdi. Sonra oğlan anasının yanına getdi, əllərindən öpüb rica elədi ki, ona dua eləsin, anası da oğluna dua elədi, o saat ayaga qalxdı, öz xəzinəsini açdı, oradan ləl-cəvahirat, çoxlu boyunbağı, qızıl bor-bozok şeyləri, xeyli libas, ənqito şeylər, əvvəlkli padşahlardan qalan qiyamətdə ağır, vəzndə yüngül nə vardısa, hamisini götürüb oğluna verdi. Şahzadə özü ilə qul, nökər-naib, heyvan, xülasə yola lazım olan hər şeyi götürdü, özü də, vozir də, onunla gedən adamlar da tacir libası geydi, sonra oğlan ata-anası ilə, qohum-qardaşı ilə, yaxın adamları ilə halallaşdı. Onlar yola düşdülər, bərrü-biyabana üz qoydular.

Elə ki yol uzandı, oğlan bu şəri oxudu:

"Artıb eşqo düşən gündən dördim-azarım,
Tale məndən üz döndərib, yox havadaram.

Yeddi qardaş vo os-Simak¹ ulduzlarından
Gözlərimi çəkməyirəm səkülünə dan.

Elə bil ki, məhəbbətin-eşqin gücündən,
Ən narahat bir zəvvara çevrilmişəm mən.

İzlərəm dan ulduzunu; o doğan kimi,
Artır qomım, dolanıram bütün alımı.

And içirom dönməyibdir eşqim nifroto,
Tamarziyam yuxu ilə istirahoto.

Kama yetmək mənim üçün çotındır, çotın,
Alıb sobr-qorarımı sonin hoşrotın.

Dözoçoyom vüsalına çatamadək mən,
Qoy Allahın köməyi ilə çatlaşın düşmən".

¹ Os-Simak Sünbülo hürçünün on parlaq ulduzu

Elə ki oğlan şeri oxuyub qurtardı, qəşş eləyib yerə sərildi, onda vəzir onun üzünə güləb çilədi. Oğlan ayılanda, vəzir ona dedi: "Ya şahzadə, üreyinə toxraqlıq ver, axı mətanət adəmin halını yüngülləşdirir, özü də bax, sən istədiyin iş üçün gedirsin!" Vəzir oğlunu dilə tutub o vaxtacan ona ürək-dirək verdi ki, axırda oğlan toxraqlıq tapdı; belə olanda, onlar yeyinlədilər. Elə ki yol oğlana yenə uzun göründü, o, məşuqəsini yadına salıb bu şeri oxudu:

"Ayrılıq müddəti yenə uzanır,
Ürək məhbəbtən od tutub yanır.

Eşqin sınağından ağarıb başım,
Axır sel-su kimi gözümün yaşı.

Ey aşiq qəlbiminə on son istəyi,
And olsun varlığın xalıqınə ki,

Eşqin yollarında ağırdır yüküm,
Bu sevda yükünü çökəmməz heç kim.

Mənim əhvalımı soruş gecədən,
Gör bir an görmüm yummuşamı mən".

Elə ki oğlan şeri oxuyub qurtardı, hönkür-hönkür ağlayıb qızın dərindən çəkdiyi əzabdan şikayetlənməyə başladı; vəzir yenə onu dilə tutub ürək-dirək verməyə başladı; ham də ona boyun oldu ki, arzusuna çatacaqdır. Onlar az getdilər, çox getdilər, bir neçə gün yol getdilər, bir gün səhər gün çıxandan sonra Ağ şəhərə yaxınlaşdırılar. Elə ki onlar Ağ şəhərə yaxınlaşdırılar, vəzir şahzadəyə dedi: "Ya şahzadə, şad ol ki, işin düz gətirib, getdiyin bu Ağ şəhərə bir nəzər sal". Vəzirin bu sözlərini eşidən şahzadə çox şad olub bu şeri oxudu:

"Eşqin dolisiyəm, sevriyəm qolbən,
Əl çökən deyildir bu sevda məndən.


İnlərim dostunu itirmiş kimi,
Sübhacon yummuram kirpiklərimi.

Sizin toroflərdən əsəndə külək,
Bir sorinlik duyur alışan ürək.

Leysan yağışılık yaş tökür gözüm,
Bu yaş dənizində üzürəm özüm".

Onlar Ağ şəhərə çatdılarsa; şəhərə girib tacirlər karvansarasının, bir də pullu adamların məhəlləsini soraqlaşmağa başladılar. Elə ki onları tacirlər karvansarasına götürdilər, şahzadə öz adamları ilə bərabər karvansaraya düdü, sonra da üç anbar kırıldılın, açarları alıb anbarları açıdlar, mallarını, şey-süylərini daşıyıb anbarlara vurdular. Onlar dincələrini alanacaq karvansarada qaldılar; sonra vəzir fikirləşib şahzadənin işi üçün bir hiylə tapdı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki yeddi yüz iyirmi birinci gecə oldu Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eləyirlər ki, vəzirlər şahzadə tacirlər karvansarasına düdürlər, mallarını anbarlara vurdular, öz nökərlərini anbarlarda malların üstündə oturtdular, dincələrini alanacaq karvansarada qaldılar. Sonra vəzir fikirləşib şahzadənin işi üçün bir hiylə tapdı, şahzadəyə dedi: "Mənim ağlıma bəzi-para şəyər gəlib, zənnimcə, inşallah, bunun sənə xeyri dəyər". Şahzadə vəzirin cavabında dedi: "Ay müdrik vəzir, nə bilirsən elə, bu işdə Allah sənə kömək olsun!" Şahzadənin bu sözünü eşidib vəzir dedi: "Mən bəzzəz bazarında sənə dükən açmaq istəyirəm ki, orada oturasan. Varlı-hallı adamlar da, qara camaat da – hamisi bazara gedir. Mən belə güman eləyirəm: elə ki sən dükənda əyləşdin, adamlar da sənə gördülər, onlar sənə mehr salacaqlar, bu da sənə öz arzuna çatdırmaq üçün bi vasito olacaq. Axi sən gözəl-göyçək oğlansan, görünərin fikri-zikri səndo olar, sənə görəndə onların gözloruna nur golər". Vəzirin bu sözünü eşidib şahzadə dedi: "Sən necə bilirsənsə, elə də eləğimən". Vəzir elə o saat ayağa qalxdı, on bahalı libasını geydi, şahzadə də onun kimi on bahalı libasını geydi, içində min dinar pul olan torbamı qoltuğunun altında gizlətdi; sonra onlar karvansaradan çıxdılar, bu məhəllə monim, o məhəllə sənin, bu küçə monim, o küçə sənin, şəhəri gozməyə başladılar. Adamlar onlara baxırdılar, şahzadənin gözolliyini görüb karixırdılar.

odur ki, bir-birinkə deyirdilər: "Bir qotro boş sudan bu cavani yaradana ohsən! Ən böyük yaradana, Allah-təala şükür olsun!".

Cavanın gözəlliyyi barosində söz-söhbət yayıldı, adamlar onun barosında deyirdilər: "Bu cavan bəni-adəm deyil, bu heç kəs yox, Yusifi Kənanın özüdür ki, var"¹. Bəziləri də deyirdilər: "Yəqin behiştin mühafizçisi Rizvan darvazanı açıq qoyub, bu oğlan da behiştən çıxıb golibdir". Adamlar onların dalınca düşüb bəzzəz bazarınanacan göldilər, bazara çatan kimi şahzadə ilə vəzir dayandılar. Elə bu dəmdə bir hörmətlə, piranı bir qoca onların yanına gölib salam verdi, şahzadəyə vəzir onun salamını alandan sonra qoca soruşdu: "Ay ağalar, sizin bir işinizdəniz varmı ki, biz canla-başla o işə əncam çəkək?" Qocanın bu sözünü eşidən vəzir ondan soruşdu: "Ay pir, bir de görək sən kimsən?" Qoca da onun cavabında dedi: "Mən bazarın nəzarətçisiyəm". Belə olanda, vəzir dedi: "Ay pir, bil və agah ol ki, bu cavan mənim oğlumdur, onun üçün bu bazarda bir dükən götürmək istəyirəm ki, o, həmin dükənda oturub alver eləməyi, almağı, satmağı öyrənsin, tacirlərin xasiyyətlərinə bələd olsun". Nəzarətçi vəzirin cavabında dedi: "Baş üstü, qulluğunuzda hazırlam!"

Nozarətçi bunu deyib elə o saat, o dəqiqli gedib onlar üçün bir dükənnin açarlarını götürdü, dəllallara buyurdu ki, dükəni süpürüb təmizləsinlər, onlar da dükəni süpürüb təmizlədilər, onda vəzir adam göndərdi ki, oturacağına dəvəquşu tükü doldurulmuş, üstündə dörd tərəfi saf qızılla işlənmiş balaca namaz xəlçəsi olan hündür kürsünü götürsünlər; vəzir həm də tapşırı ki, balıncı da, mallarından da filan qədər götürsünlər ki, onları dükəna yiğib doldursunlar.

Ertəsi gün oğlan golib dükəni açdı, keçib kürsüdə əyləşdi, dükənanın qabağında bər-bozoklu libas geymiş iki nəfər qul qoydu, dükənanın lap içəri tərəfində də on göyçək həbəsi qara qullardan iki nəfər qoydu. Vəzir cavan oğlana tapşırı, sırrini adamlardan gizli saxlaşın ki, bunun köməyiylə öz işinə əncam çəkə bilsin; sonra vəzir anbarlara getdi, özü də oğlana tapşırı ki, günbögün dükənda nə iş olsa, hamisini ona xəbor versin.

Cavan oğlan dükənda otururdu, o elə gözəl, elə göyçək idi ki, elə bir ondördgeçlik ay idi, onun gözəlliyyinin söz-söhbəti hər yana yayılmışdı, adamlara heç bir şey lazım olmasa da, onun gül camalına, tondürüst boy-buxununa tamaşa eləməyo golirdilər, oğlunu görən kim də Allah-toalaya dua elçiyirdilər ki, belə bir gözəl-göyçək oğlunu xəlq elə-

¹ Yusifi Kənan haqqında hekayəti hərəkətli Quranın XII surasının sözləridir.

mışdır, oğlanın dükəninin qabağına yiğışan çoxlu adəmin əlindən heç kəs keçib gedə bilmirdi. Şahzadə də gah sağa, gah sola zonlö baxırdı, özü də onun gözəlliyyinə aşiq olan adamların ucbatından bilmirdi nə eləsin, ancaq hökmədarın yaxın adamlarından birilə dəstləşəcəgə ümidi vardi ki, bəlkə bu vəsitiylə şah qızının adını çəkən oldu, amma buna bir yol tapa bilmirdi, odur ki, onun ürəyi darıxırı, ancaq vəzir hər gün ona ürək verib deyirdi ki, qorxma, arzuna çatacaqsan.

Şahzadə bu minval ilə xeyli vaxt gözlədi; günlərin bir günü o, dükənda oturmuşdu, birdən odob-orkanlı, hörmətlə-izzətlə, oynına mömin paltarı geymiş bir qarşı, onun dalınca da iki kəniz göldi, özü də bu kənizlər elə gözəl, elə göyçək idilər ki, aya deyirdilər sən çıxmə biz çıxaq, günsə deyirdilər sən çıxmə biz çıxaq. Qarşı dükənin qabağında dayanıb bir müddət cavan oğlana zonlö baxdı, sonra ucadan dedi: "Belə gözəl-göyçək, belə ciyibzısız növcavani yaradana ohsən!" Bunu deyib qarşı oğlana salam verdi, oğlan da onun salamını aldı, onu yanında əyləşdi; qarşı oğlandan soruşdu: "Ay gözəl sima, sən hansı məmləkətənəsən?" Şahzadə onun cavabında dedi: "Ana can, mən Hindistan məmləkətindənəm, gəlmisəm burada bir qodər oylənəm". Oğlanın bu sözünü eşidib qarşı ucadan dedi: "Gəlmələr arasında hörmətlə olasən!" Sonra da oğlandan soruşdu: "Sənən nə malin, nə şeylərin, nə parçan var? Mən şahlara layiq əntiqə bir şey göstər gərəm". Qarının bu sözünü eşidib oğlan ondan soruşdu: "Son əntiqə şey istəyirən? Bu saat göstərim. Məndə, sahiblərino qismət olsun, hər şey var". Onda qarşı oğlana dedi: "Oğlum, səndo olan şeylərin arasında on bahalı, on gözəl nə varsa onu mənə göstər". Belə olanda, oğlan ucadan dedi: "Son kimin üçün istədiyini hökmən mənə demələn ki, mən də sona alıcıya layiq şey göstərim!" Qarşı da onun cavabında dedi: "Oğlum, lap doğru deyirən. Mən bu torpağın hökmədarı, bu məmləkətin padşahı Əbdülfəzadın qızı, mənim xanımım Həyat ən-Nüfus üçün bir şey istəyirəm". Elə ki şahzadə qarının bu sözünü eşitdi, şadlığından ağlı başından oldu, ürəyi əsim-əsim əsdi. O, nə qullara, nə də həbəsi qara qullara omr eləməyib özü əlini arxa tərəfi uzatdı, içində yüz dinar olan pul kisəsini götürdü, qarşıya verib dedi: "Götür bu pulu özünə xərclərən". Sonra da əlini uzadı bağlamadan bir arvad libası çıxartdı, bu libasın dəyəri on min dinar, bəlkə də ondan çox idi, sonra da qarşıya dedi: "Bu, sizin məmləkətə gətirdiyim şeylərin bircəcəyi idir".

Elə ki qarşı libası gördü, libas xoşuna goldu, odur ki, oğlandan soruşdu: "Ay qüsursuz cavan, de görək bu libası neçəyo deyirən?" Şahzadə də onun cavabında dedi: "Onu hayatı verirəm". Qarşı ona

razılıq eloyıb bir də libasın qiymotını soruşdu. Şahzadə onun cavabında ucadan dedi: "Vallahi, mən bu libası satmayıb havayı verəcəyim! Əgor şah qızı bu libası böyüməsə, onda qonağım kimi o, sənə boxşışım olacaq. Allaha şükür ki, sənə mənə yetirdi! İşdir bir vaxt mənə kömək lazımlı olsa, sənənin yanına gələrəm".

Qarı şahzadənin bu gözəl sözlərinə, olıçıqlığına, çox mərifətli olmağına mat qalib ondan soruşdu: "Ay ağa, adın nödir?" Şahzadə də cavabında dedi: "Ordoşir". Oğlanın adının eşidib qarı ucadan dedi: "Vallahi, bu çox qoribə addır, bu adları padşahların usaqlarına qoyurlar, amma sən tacir oğlanları libasındansan!" Qarının bu sözünü eşidən şahzadə cavabında dedi: "Atam məni çox istədiyindən adımı Ordoşir qoyub, adı iso heç bir şeyə dələlət etmər". Qarı şahzadəyə mat qalib dedi: "Ay bala, malının pulunu al!". Ancaq şahzadə and içdi ki, ondan pul almayaçaq. Belə olanda, qarı dedi: "Ay mənim istəkli balam, bil və agah ol ki, həqiqət on böyük şeydir, sənənin mənə elədiyin bu hörmət başqa bir şey deyil, hökmən bir iş üçündür. Sən göl öz işini, gizli fikirlərini mənə oyan elo, bolko sənənin bir dərdi-sorın var, mən sənə kömək elərəm".

Belə olanda, şahzadə əlini qarının oli üstə qoyub ona and içirdi ki, sırrını gizli saxlayacaq, sonra da başına golon əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəqəl elədi. Həm də bir könüldən min könülü şah qızına vurulduğunu, buna görə də necə dərəcədə çökdiyini ona danışdı. Qarı əhvalatdan hali olub başını buladı, şahzadəyə dedi: "Ösil mətləb bu imiş! Ancaq oğlum, ağıllı adamların belə bir mosolı var: "İstəyirsin ki, sənənin sözünə qulaq asmasınlar, onda mümkün olmayan şey isto". Oğlum, sənənin adın tacirdir, sən lap sehrli xəzinələrin sahibi olsan da, sənənin başqa heç kos yox, elo tacir deyəcəklər. Əgor sən yuxarı rütboya çatmaq istəyirsinən, onda ya qazı qızı, ya da əmir qızı istəginən; oğlum, sən niyə yalnız şahənsəh qızı istəyirsin? O qız dünyəvi işlərdən bixəbər, günahsız, bakıro bir qızdır, o, ömür sürdüyü saraydan başqa ömründə heç bir şey görməyibdir; ancaq yaşı az olsa da, çox ağıllı-kamallı, itidilli, hər şeyi başa düşən, dərrakəli, xoşnayıyt, zonnlu qızdır. Özü də bu qız atasının yegənə övladıdır, atası onu öz canından çox istəyir. Atası hər gün onun yanına golib sabahın xeyir deyir, sarayda olan adamların hamısı qızdan qorxular. Oğlum, heç ağlına gotırma ki, bir adam bu barədə onun yanında səhəbət sala bilər, bu işə mən heç bir yol tapa bil-mərom. Oğlum, vallahi, canım sən qurbanıdır, mən istordim ki, sən onunla yaxınlıq eləyəsən. Mən sənə bir şey öyrədərəm, bolko Allah

onun köməyilo sənənin dərdindən əlac elədi; onu bil ki, sənənin arzuna çatdırmaq üçün mən canımdan da, mal-dövlətimdən də keçərəm". Qarının bu sözünü eşidib şahzadə ondan soruşdu: "Ana can, o no şeydir?" Qarı da cavabında dedi: "Sən məndən ya vozirin, ya da əmirin qızını istə. Əgor sən buna rica eləsən, mən sənənin sözünü yero salmaram, aksi heç kəs birdən-birdə yerdən göyo atula biləməz". Qarının bu sözünü eşidib şahzadə cavabında ağıllı-kamalla, odoblo dedi: "Ana can, sən çox ağıllı arvadsan, işi necə görmək lazımlı olduğunu da yaxşı bilirsin. Məgər adam başı ağıriyanda qolunu sıriyar?" Qarı da cavabında dedi: "Vallahi, yox oğlum". Onda Ordoşir dedi: "Mənim də üroyim heç kəs yox, təkəcə onu istoyır, mən o qızın dərdindən ölürom. Allaha and olsun ki, əgor mənə yol göstərən, kömək eləyən olmasa, mən hələk olacağam! Ana can, Allah xatirinə, mən qoribə, mənim göz yaşalarıma rəhm elo...".

Şəhrizad bu yerdə sohorin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elo ki yeddi yüz iyirmi ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şahzadə Ordoşir qarıya dedi: "Ana can, mənim göz yaşalarıma rəhm elo". Qarı da cavabında dedi: "Oğlum, vallahi, sənənin bu sözlerini eşidəndən üroyim parça-parça oldu, mən elo bir hiylə də bilmirəm ki, onu işlədim". Qarının bu sözünü eşidib Ordoşir dedi: "Mən istəyirəm ki, sən lütf eləyəsən, bu bir parça kağızı məndən alıb şah qızına çatdırısan, əvvəlində onun olindən öposon". Qarının ona yazığı goldı, odur ki, dedi: "No istəyirsinən yaz, mən onu şah qızına çatdıraram".

Elo ki oğlan qarının bu sözünü eşitdi, şadlığından az qaldı göyo uçsun, tez əmr elədi qolomdanla kağız gotırdılar, qızə belə bir şeir yazdı:

"Ay ömrüm, hieram bitmiş insana
Bir insaf eləyib yaxınlaşsana.

Bir zaman lozzotlu sürürdüm həyat,
İndi dərd olindən dad çıxırom, dad.

Yuxusuzluq məni eləmoyır tork,
Dördlü oylonirom gecə sübhdək.

Dördli aşiqino bir rohm eylə son,
Uzaq qov dord-qomı kirpiklorindən.

Sohor açılanda qoyma son onun
Gözü yaşılı olsun, üroyi möhzun”.

Ərdəşir namoni yazıb qurtarandan sonra onu bir də oxudu, öpüb qariya verdi, sonra əlini uzatdı, sandıqdan içində yüz dinar pul olan bir kiso götürdü, onu da qariya verib dedi: “Bu pulu kənizlərə payla”. Ancaq qarı pul kisosını almayıb ucadan dedi: “Oğlum, vallahi, sənə hörmət eləmoyım belə şeylərə görə deyil!” Oğlan ona razılıq eloyib dedi: “Bunu hökmən almalsan!” Qarı pul kisosini ondan aldı, əllərindən öpüb getdi.

Qarı az getdi, çox getdi, gəlib saraya çatdı, şah qızının yanına girib ona dedi: “Ay xanım, mən sənə elə bir şey götirmişəm ki, ondan bizim şəhərin camaatında yoxdur, onu sənə bir cavan oğlan göndərib, özü də o, elə gözöldür, elə göyçökdir ki, elə bil ondördgeçəlik aydır”. Qarının bu sözünü eşidib şah qızı ondan soruşdu: “Ay dayo, o oğlan haradan gəlib?” Qarı da cavabında dedi: “O, Hindistan məmləkətindən gəlib, qızılla işlənmiş, ləl-cəvahiratla, bahalı qaş-daşla bəzənmiş bu libası həmin oğlan mənə verdi, özü də libas Qeysərlə Xosrovun şahlığına dəyər”. Elə ki qarı libası açdı, o, elo yaxşı idi, üstündə qaş-daş, yaqtı elə çox idi ki, parıltısından saray işıqlandı, sarayda olan adamların hamısı ona mat qaldı, şah qızı libasa baxdı, gördü ki, onun qiyməti on ažı, atasının şahlığından yiğilan birillik vergiyə dəyər.

Belə olanda, şah qızı qaridan soruşdu: “Ay dayo, bu libas ondandır, ya ondan deyil?” Qarı cavabında dedi: “Libas ondandır”. Onda şah qızı dedi: “Ay dayo, bu tacir bizim şohərdəndir, ya başqa məmləkətən gəlibdir?” Qarı da cavabında dedi: “Ay xanım, o başqa məmləkətən gəlib, bu yaxınlarda bizim şohərdə məskən salıb. Vallahi onun nökərnəibi var, üzü elo bil ondördgeçəlik aydır, qoddı-qamotlıdır, təndürüstür, adəb-ərkanlıdır, sinolıdır, bir səndən başqa, mən hələ onun kimi gözəl-göyçək görməmişəm”. Qarının bu sözünü eşidib şah qızı dedi: “Doğrudan da, bu çox qoribodır! Dəyərini pulla ödəmək mümkün olmayan belə bir libas tacirlər üçün haradandır? Ay dayo, bəs bu libası o, neçəyə deyir?” Qarı da cavabında dedi: “Ay xanım, o, mənə qiymət-

zad demidi, tokəcə bunu dedi: “Mən onu havayı verirəm, bu libası mən şah qızına bəxşış verirəm: axı bu libas tokəcə ona yaraşır”. O, mənimlə göndərdiyin qızılı geri qaytarıldı, and içdi ki, qızılı məndən almayıacaq, özü də dedi: “Əgər şah qızı libası istəməsə, onda sonındır”. Qarının bu sözünü eşidib şah qızı dedi: “Vallahi, bu çox böyük comərdlik, həm də çox böyük əliaçıqlıqdır, ancaq mən qorxuram ki, bu işin axırı bədənötürsin. Ay dayo, son niyə ondan soruşmadın ki, onun dördi-zadi varsa, biz ona əlac eləyək?” Qarı cavabında dedi: “Ay xanım, mən ondan soruşdum, özü də ona dedim: “Sənin bir dördin-zadin varmı?” O da dedi: “Mənim dərdim var”. Ancaq oğlan dördünü açıb mənə demədi, tokəcə bu kağızı mənə verib dedi: “Bunu şah qızına ver”.

Qarının bu sözünü eşidən şah qızı kağızı qaridan alıb açdı, axıracan oxudu, kağızı oxuyub qurtaran kimi üz-gözünü turşutdu, onun ağılı başından oldu, rəngi-ruhu saraldo, o, üzünü qariya tutub dedi: “Ay dayo, vay halına, şah qızına belə sözərək deyən o itin adı nədir, axı mən hara, o it hara ki, mənə namə yazsın. Zəmzəmin¹, ol-Xatim² sahibi o Allah-təalaya and olsun, əgər mən Allahdan qorxmasaydım, elə bu dəqiqə adam göndərərdim ki, o itin əl-qolunu bağlaşınlar, burun pəroğlularını tərsinə çevirsinlər, burun-qulağını kəssinlər, mən onu bir kökə salardım ki, özü də afərin deyərdi, sonra da onu, dükəni olan bazarın darvazası ağızında çarmixa çökardım”.

Qarı, şah qızının bu sözünü eşidəndə, rəngi-ruhu saraldo, bədəni tir-tir titrodi, dili tutuldu, ancaq sonra qarı ürəyinə toxraqlıq verib dedi: “Yaxşı, ay xanım! Axı o kağızda nə yazılıb ki, qanın belə qaraldı? Məgər tacirin sənə göndərdiyi bu kağız iltimas kağızı deyil? Məgər o, kasib olmasına, ya böhtana düşdüyüno, ya da incidildiyinə görə şikayət eloyib səndən kəmək istəmirmi?” Şah qızı cavabında dedi: “Ay dayo, Allaha and olsun, yox, bu şeirdir, özü də abırsız sözlərdir. Ay dayo, o it, indi deyəcəyim üç adamdan biridir. O, ağlım itmiş dolıdır ki, oçlı çatıb, ya dalında çox qüdrətli, böyük hakimiyyəti olan bir adamı var ki, ona güvənir, ya da o eşidib ki, mən bu şəhərin bir-iki gecə onun bunun yanında qalan yava arvadlarından biriyəm, axı o, mənə abırsız şeir göndərib ki, həmin sözlərlə mənim ağlımı çəşdərsin”. Şah qızının bu sözərək qarının dedi: “Vallahi, ay xanım, son düz deyirsin! Ancaq son o səfəh itə baş qoşma. İt hürər, karvan keçər! Son hündür

¹Zəmzəm - Məkkədə müqaddəs quydur, müslimlərin fikrini görə həmmi quyu-nun suyu şəfa verir.

²Ol-Xatim - Kobonin şimalı-qorbində yerləşən divardır. Bu divarla Kobonun da-vazası arasındaki yer bir vaxt müqaddəs yero daxil idi, buna görə də müqaddəs sayılı

yerdo, uca sarayda olursan, ins-cins ora ayaq basa bilmir, quş quşluğuya uçub ora qalxa bilmir, onun hündürlüyündən hava xəcalot çökib üstündən ötmür. Ona bir namə yaz, onu söyüb biabır eleginən, əməlli-başlı qara-qorxu göl, lap hədələ ki, onu öldürəcəksən. Ona deginən: "Ay tacirlər arasında on murdar it, ay bir dirhom, ya bir dinar qazanmaq üçün ömrü boyu borrhü-biyabanlarında vurnuxan köpök, son moni haradan tanıyırsan ki, mənə namə yazırsan? Əgər sən qəflət yuxusundan aylımasan, ağlinı başına yığmasan, soni dükənən olan bazarın darvazasında çarmixa çökörəm!" Şah qızı cavabında qariya dedi: "Qorxuram ki, ona namə yazsam, o mənə tamah sala". Şah qızının bu sözünü eşidib qarı ucadan dedi: "O kimdir, nəkaradır ki, bizə tamah sala! Biz təkcə buna görə ona namə yazırıq ki, o, istədiyindən əl çəksin, həm də canına qorxu düşsün".

Qarı o vaxtacan şah qızına hiylə gəlib onu dilə tutdu ki, axırdı şah qızı əmr elədi qələmdən, kağız gətirdilər, onda oğlana bu şerini yazdı:

"Ey yuxusuz qalib gecə sübhəcon,
Höyəcan keçirib aşiqəm deyəm,

Sən vüsal umursan göydəki aydan,
Varmi ay voslina yetən bir insan?

Əl çok bu sevdadan, – budur məsləhət,
Alıbdır üstünü ölüm, qüssə-dörd.

Məndən bir də etsən vəsl tomanına,
Olacaq əhvalın fənədan fəna.


Aqıl ol, arif ol, yaxşı otur-dur,
Yazımıda, sözümde öyüdüm budur.

And olsun varlığı xəlq edən kəsə,
Göyü ulduzlarla bozədən kəsə,

Təkrarlansa əgor sözün bir daha,
Çarmixa çökdirəm sonı, çarmixa".

Sonra şah qızı naməni büküb qariya verdi, qarı naməni alıb oradan çıxdı, golib dükəna çatdı, naməni oğlana verib..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elo ki yeddi yüz iyirmi üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eloyırlar ki, qarı naməni Həyat on-Nüfusdan alıb oradan çıxdı, golib dükəna çatdı, naməni oğlana verib dedi: "Al, cavabı oxu, özü də bil və agah ol ki, şah qızı sənin naməni oxuyub elo bərk qozəbləndi ki, daha nə deyim! Mən o vaxtacan onu dilə tutub yumşaldıdım ki, axırda sənə namənin cavabını yazdım". Oğlan, çox şad olub naməni qaridian aldı, oxuyub namədən xəbərdar oldu, elo ki naməni oxuyub qurtardı, hönkür-hönkür ağlamaga başladı, qarının oğlana üroyi yandı, odur ki, ucadan ona dedi: "Oğlum, Allah sənin göz yaşına rəhm eləsin, üroyinə toxdaqlıq versin! Sən ki, belə bir iş tutmuşsan, sənin yazdırığın naməyə aldığın cavabdan yaxşı nə ola bilər?" Qarının bu sözünü eşidib oğlan, ona dedi: "Ana can, mən bundan da incə nə kolək işlədim ki, o, mənə öldürməklə, çarmixa çəkməklə hədələyir, həm də ona namə yazmağı yasaq eləyir? Vallahi, mənçə belə ömrü sürməkdənsə, ölmək yaxşıdır. Ancan sondən rica eləyirəm ki, iiltifat göstərəsən, bu kağızı aparıb şah qızına verəsən". Onda qarı oğlana dedi: "Yaz, cavabını gətirmək mənim boynuma. Vallahi, istədiyinə çatmaq üçün canımdan keçəcəyəm, lap ölsəm də, sənin arzuna əməl eləyəcəyəm".

Bələ olanda, oğlan qariya razılıq elədi, onun ollorindən öpüb şah qızına bu şeri yazdı:

"Sevdiyimcün, ey yar, məni hədəloyırsın,
Ölüm mənim qismətimdir, dincəlləm, ölsəm.

Sevənlərə ölüm xoşdur, – sürdükcə həyat.
Onu qovub, tohqır edir hor naşı bödət.

Bu kəməksiz aşiqino nozər salsama,
Xeyirxahlıq şorof verir hor bir insana.

Mən ki, sənin bir kölgənom, kölyə sahibi
Kölösilo roftar edər bir əsir kimi.

Sənsiz dözə bilmirəm mən, söylo neyloyim?
Neyloyim ki, bütöv qalsın sevən üroyim?

Rəhm et, şahım, mən eşqino olmuşamsa yar,
Aşıq azad gözəlləri sevəsə, haqqı var”.

Sonra oğlan naməni büküb qarıya verdi, bir də hərəsinin içində yüz dinar pul olan iki kiso verdi, ancaq qarı pul kisələrini almaq istəmədi, onda oğlan qarını and verdi, qarı pulları alıb dedi: “Düşmənlərinin acığına mən hökmən soni arzuna çatdıracağam!”

Qarı şahzadənin yanından çıxıb, düz saraya gəldi. Həyat ən-Nüfusun yanına girib naməni ona verdi, şah qızı ondan soruşdu: “Ay dayo, bu nədir? Deməli, biz bir-birimizə namə göndərməyo başladıq, sən də ora gedirson, bura gəlirson? Mən qorxuram ki, bizim bu işimizin üstü açılar, biz biabır olarıq”. Şah qızının bu sözünü eşidib qarı dedi: “Ay xanım, heç elə şey olar, kim belə sözləri ağızdan alıb danışa bilər?” Belə olanda, qız naməni qaridan alıb oxudu; elə ki naməni oxuyub möğzindən hali oldu, əlinə-əlinə vurub ucadan dedi: “Bu nə bəla idi, biz düşdük! Heç bilmirik, bu oğlan haradan golib biza bənd oldu”. Şah qızının bu sözünü eşidib qarı ona dedi: “Ay xanım, Allah xatırınə, ona bir namə yaz, ancaq ona kobud sözlər yaz, özü də ona deginən: “Bundan sonra mənənamə göndərsən, boyunu vurub başını bədənidən ayıram!” Şah qızı onun cavabında dedi: “Ay dayo, mən bilirəm ki, ona cavab naməsi yazmaqla bu iş qurtaran deyil, yaxşısı ona heç nə yazmayım. Əgər bu it əvvəlki hödələrimdən qorxmayıb yeno mənənamə göndərsə, onda mən hökmən onun boyunu vurub başını bədənidən ayıram”. Belə olanda, qarı ona dedi: “Mənənamə yazıb bunu ona əyan elə”. Qarının bu sözünü eşidib şah qızı omr elədi qolomdan, kağız gotirdilər, oğlanı hödəloyib bu şerini yazdı:

“Koc foloyin gordişindən xəbərsiz oğlan,
Vüsəlimala çatmağınmı xəyalindəsan?

Ey xamxoyal, fəth eləmək mümkünü göyü,
Ya zəbt etmək mümkünüdür nur saçan ayı?

Mən atoşo atdıraram, inan ki, sonı,
Ya qılıncla vurduraram, bil ki, boyunu.

Bilirəm ki, ayın yolu çox, çox uzaqdır,
Bu yollarda saç ağartmaq tamam nəhaqdır.

Qəbul elə təklifimi, unut sevgini,
Bu məhabbat bir mənzilə çatdırmasə sonı”.

Elə ki şah qızı şerini yazıb qurtardı, naməni büküb qarıya verdi, qız özü bu sözlərə görə çox pis halda idi, qarı naməni götürüb düz oğlanın yanına getdi, naməni ona verdi. Ərdoşir naməni alıb oxudu, başını aşağı saldı, lal-dinməz oturub barmağı ilə döşəməni cizməyə başladı. Oğlanın başını aşağı salıb lal-dinməz oturduğunu görün qarı ondan soruşdu: “Oğlum, sən niyə dinib-danişmirsən, cavab vermirson?” Ərdoşir də cavabında dedi: “Ana can, mən no deyim ki, o, getdikcə daha zalim olur, ədavəti artır”. Şahzadənin bu sözünü eşidib qarı ona dedi: “Namədə no istəyirsən yaz, mən sonin tərəfini saxlayacağam, üroyinə toxraqlıq ver, mən hökmən sizi görüşdüroccəyəm”. Ərdoşir lütfkarlılığını görə qarıya razılıq elədi, onun əllərindən öpüb şah qızına bu şerini yazdı:

“Qoru, ya rob, aşiqino amansız yarı,
Bir də canan vüsəlina can atanları;

Ağlamaqdan gözlorino qaranlıq çökən,
Gecə oyaq qalanlara körəm eylə son.

Məhabbatın, ayrılığın, qəmin, həsrətin
Yorğun, üzgün sallığına yazığın gölsün.

Bu vurğunun bütün gecə qalır oyaniq,
Göz yaşına qorq olsa da, od tutub yanır.

Üzmo mənim üroyimi; əslino baxsan,
Məhabbatın osiridir bu ürok, bu can!”

Şahzadə şerini yazıb qurtaran kimi naməni qarıya verdi, üç yüz dinar pul da verib dedi: “Bu da sonin cib xərcliyin”. Qarı oğlana razılıq elədi, onun əllərindən öpüb bayırə çıxdı, oradan üz alıb getdi düz şah qızının yanına. Golib naməni verdi ona. Qız naməni alıb axıracan oxuyandan sonra bir kənara tulladı, ayağa qalxdı, ləl-cəvəlhəratla, qaş-daşla bəzənilmiş qızıl nəleyimlərini tappıldada-tappıldada getdi. O, atasının sarayına yollandı (hirsindən qəzəb damarı altında şışmişdi, qorxudan heç kəs ürok eləyib ona nə olduğunu soruşa bilmirdi). Saraya girib atasının harada olduğunu soruşdu, kənizlər, qaravaşlar onun cavabında dedilər: “Ay xanım, atan ova, şikara gedibdir”.

Qız öz sarayına qayıtdı, qızəbindən lap elə bil qaniçon şir idi, üç saat la'l-dinməz oturub heç kəslə danışmadı, sonra hırsı soyudu, rəngi-ruhu özüne göldi. Elə ki qarı gördü qızın portliyi, qızəbi keçib getdi, onun yanına goldı, əyilib qabağında yeri öpəndən sonra soruşdu: "Ay xanım, sən mübarək qədəmlərinlə hara gedirdin?" Şah qızı da cavabında dedi: "Atəmin sarayına". Qızın bu sözünü eşidib qarı dedi: "Ay xanım, məgər sənin əmrinə heç kos əməl eləyə bilmədi?" Qız da onun cavabında dedi: "Mən təkcə buna görə evdən çıxdım ki, mənimlə həmin tacirlərdən olan itin arasında olan əhvalatı atama xəbər verim, onu atamın ixtiyarına verim ki, atam onu da, bazarда olan tacirlərin hamisini da tutsun, onları öz dükanlarında çarmixa çəksin, özü də bir nəfər də olsun nə tacir, nə də yad ölkədən gələni qoymasın, hamisini şəhərimizdən çıxartsın". Şah qızının bu sözünü eşidib qarı ondan soruşdu: "Ay xanım, sən atanın yanına təkcə buna görə getmişdin?" Qız da onun cavabında dedi: "Bəli, buna görə getmişdim, ancaq tapa bilmədim, gördüm ki, atam ova, şikara gedib, onun qayıdır gəlməyini gözləyirəm". Belə olanda qarı ucadan dedi: "Hər şeyi eşidən, hər şeyi görən Allahdan kömək umuram! Ay xanım, Allaha şükür, sən adamların on ağıllısın, ancaq bu necə olar bilər ki, heç kəsə bildirmək mümkün olmayan bu sözləri sən padşaha xəbər verəsən?" Qarının bu sözlərini eşidib şah qızı ondan soruşdu: "Niyə xəbər verməyim?" Qarı da cavabında dedi: "Elə bil ki sən padşahı tapıb bu sözləri ona xəbər vermişən, o da tacirlərin üstüne adam göndərib əmr eləyordı onları öz dükanlarında dara çəksinlər, adamlar da dara çəkilənləri görüb soruştardılar: "Onları niyə dara çəkilərlər?" Biz də onların cavabında deyərdik: "Onlar şah qızını yoldan çıxarmaq istoyıldılər..."

Şohrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki yeddi yüz iyirmi dördüncü gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı şah qızına dedi: "Elə bil ki, sən bunu padşaha xəbər vermişən, o da əmr eləyib ki, tacirləri dara çəksinlər. Məgər adamlar görüb soruştazlar: "Onları niyə dara çəkilərlər?" Biz də onların cavabında deyərik:

"Onlar şah qızını yoldan çıxarmaq istoyıldılər". Adamlar sənin haqqında bir-birinə cürbəcür əhvalatlar danışmağa başlarlar, hətta bozilər deyər: "Şah qızı saraydan yoxa çıxıb, tacirlər ondan doyanan, on gün onların yanında qalıbdır", başqları da ayrı sözlə deyirlər, namus isə, ay xanım, süd kimi bir şeydir, balaca toz qondumu, o cırklıdır, həm də şüşə kimi bir şeydir, çatladı ha, daha onu bitişdirmək olmaz. Məbədə bu işi atana, ya da başqa bir adama deyəsən, yoxsa, ay xanım, öz namusu ləkəleyərsən, bu işi adamlara xəbər verməyinin sən heç bir xeyri olmaz. Sən ağılli-kamallı qızsan, bu sözləri ağlına vur, əgər görən ki, düz deyil, onda necə istəsən, elə də elərsən".

Elə ki şah qızı qarının bu sözlərini eşitdi, onları əməlli-başlı fikirləşdi, gördü ki, lap düz sözdür, onda qarıya dedi: "Ay dayo, sənin dediyin sözlər düz sözdür, qızəbdən üroyim rohmsız olmuşdu". Qızın bu sözünü eşidib qarı dedi: "Sən ki bu işi heç kəsə danışmayacaqsan, bu əməlin Allaha çox xoş gələr, ancaq bir şey də qalib. Biz tacirlərin on alçağı olan o, itin utanmazlığına elo-belə la'l-dinməz oturub dözməyəcəyik. Ona bir nama yaz, özü də deginən: "Ay tacirlərin ən alçağı, əgər padşah burada olsayıd, mən o saat əmr elərdim ki, səni də, sənin qonşularını da çarmixa çəksinlər. Səni heç nə bu boladan qurtara bilməz. Allah-toalaya and olsun, əgər sən yenə belə sözlər yazmağa başlasan, səni elo yox elərom ki, bu dünyada heç izin-tozun da qalmaz". Həm də, çox kobud sözlər yaz ki, o, bu işdən tamam iyrənsin, dörd-qəmsiz bir adam olsun". Onda şah qızı qarıya dedi: "Belə sözlərə görə o gör-düyü işdən əl çəkərmi?" Qarı da cavabında dedi: "Mən onunla damışib əhvalatdan onu agah eləyəndən sonra o, necə əl çəkməz?"

Qarının bu sözünü eşidib şah qızı qələmdən kağız götürdü, oğlana bu şerî yazdı:

"Üroyindən keçirdi ki, yaxın olasan,
İndi cəhdin budur: məndən murad alasan.

İnsan uzaq görməyəndə bad olur həli,
Öz başına bola açır öz xam xoyah,

Axi son nə canişən, nə də ki sultan,
No güclü bir köməkçin var, nə də ki arxan,

Bir başqası tutsa idi belə bir işi,
Ağarardı vahimədən büsbüütün başı.

Amma yenə mən keçirəm sənin suçundan,
Bundan sonra olacaqsan bəlkə də peşman".

Sonra şah qızı naməni qariya verib dedi: "Ay dayə, sən o iti əməlindən saxla ki, mən onun boynunu vurdurmayım, buna görə də günaha batmayaq". Belə olanda, qarı ucadan dedi: "Vallahi, ay xanım, onu bir günə salacağam ki, heç tərpənə bilməsin".

Bunu deyib qarı naməni aldı, saraydan çıxıb düz oğlanın yanına yollandı, oğlanın dükanına çatıb, ona salam verdi. Ərdəşir qarının salamını aldı, belə olanda qarı naməni ona verdi. Oğlan naməni alıb oxudu, başını bulayıb ucadan dedi: "Doğrudan da, biz Allah'a mənsubuq, onun da yanına qayıdırıq!" Sonra da dedi: "Ana can, indi mən neyləyim, səbirim tükənib, daha bu dərde döza bilmirəm." Qarı da onun cavabında dedi: "Oğlum, səbir elə; Allah kərimdir. Sən ürəyinin dərdini ona yaz, mən də onun cavabını sənə gətirərəm. Ürəyinə toxraqlıq ver, gözünə işiq gəlsin, mən, inşallah, səni onunla hökmən görüşdürücəyəm".

Qarının bu sözünü eşidib Ərdəşir qariya dua elədi, qızı namə yazdı, namədə bu şeir yazılmışdı:

"Madam əlac tapamıram sevən könlümə,
Madam ki, eşq sürükleyir məni ölümə,

Alov sarır, od yandırır gündüzlər məni,
Ayaq üstə keçirirəm bütün gecəni.

Heç bilmirəm niyə qorxu yoxdur gözümde,
Niyə sona yetmir səbir-təhəmmülüm də?

Suxlar eşqi məni həlak etməsin deyə,
Çox yalvarıb dua etdim ulu qüvvəyə.

Yalvardım ki, tezlik ilə vəslə çatım mən,
Cünki qəlbim paralanıb eşqin əlindən".

Sonra oğlan naməni büküb qariya verdi, bir də içində dörd yüz dinar pul olan kisonı ona bağışladı. Qarı oradan üz qoydu şah qızının sarayına. Qızın yanına girib naməni ona verdi, ancaq qaz naməni qaridan almayıb soruşdu: "Bu nə kağızdır?" Qarı da cavabında dedi: "Bu kağız, o itə, tacıra göndərdiyin namənin cavabıdır". Qarının bu sözünü eşidən şah qızı ondan soruşdu: "Mən səni öyrətdiyim kimi, ona qadağan elə-

dinmi?" Qarı da cavabında dedi: "Bəli, bu da onun cavabı".

Belə olanda, şah qızı naməni oxudu, sonra qarriya tərəf çevrilib dedi: "Bəs sənin sözlərinin xeyri hanı?" Qarı da cavabında dedi: "Ay xanım, o cavab naməsində deyir ki, həmin işdən əl çəkib, peşman olub, həm də gördüyü işə görə üzrxahlıq eləyir". Qarının bu sözünü eşidib şah qızı ucadan dedi: "Vallahi, yox! Əksinə, əvvəlkindən də aq eləyib". Onda qarı şah qızına dedi: "Ay xanım, sən ona namə yaz, sən bu gün-sabah görərsən, onun başına nə oyun açaram". Qarının bu sözünü eşidib qız dedi: "Onda qarı ucadan dedi: "Hökəmən cavab yazmaq lazımdır ki, mən onu söyüb biabır eləyim, onun ümidiñi qırırm". Şah qızı da cavabında dedi: "Get onun ümidiñi qır, ancaq özünlə namə aparma". Belə olanda, qarı dedi: "Onu söyüb biabır eləmək, ümidiñi qırmaq üçün gərək namə aparam".

Şah qızı əmr eləyib qələmdən, kağız gətirdirdi, Ərdəşirə bu şeri yazdı:

"Çox yanıldım; sənə təsir etmədi hədə,
Eşqi sənə yasaq etdim mən hər namədə.

Gizlət məni sevdiyini, danışma əsla,
Eşitməsən sözlərimi, çekərsən bəla.

Sevdiyini ogər yenə təkrar eləsən,
Carçı ölüm xəbərini yayacaq hökmən.

Nəşin üstə əsən yellər fit çalacaqdır,
Cavan canın qurda-quşa yem olacaqdır.

Gəl özünü yaxşı apar, sağlıq istəsən;
Əcləflığın davam etsə, öldürərəm mon!"

Elə ki şah qızı naməni yazıp qurtardı, onu acıqlı-acıqlı qariya tərəf atdı, qarı naməni götürüb getdi. Oğlanın yanına gəlib naməni ona verdi, oğlan naməni axıracan oxuyub başa düşdü ki, şah qızının ürəyi yumşalmayıb, qız onun əlindən daha da qəzəblənib, həm də başa düşdü ki, qızı sahib olmayıacaq. Oğlanın ürəyinə damdı ki, qızı cavab yazıp onu qarğısan, odur ki bu şeri yazdı:

"Allah, səni and verirəm o beş qocaya,
Dadıma çat, – bir şüx məni salıb bolaya!

Bilirson ki, eşq oduna yanıram, Allah!
Bir rəhməsiz yar ucundan üzülmüşəm, ah!

Rəhm eləmər əhvalımı görən o afət,
Hələ çoxmu uzanacaq, görən, bu möhnət?

Sörgördənam məhəbbətin burulqanında,
Bir kəsim yox, harayima çata bu anda.

Çox gecələr yatağıma uzansam belə,
Gah xəlvəti, gah da açıq çəkirəm nalə.

Naimidəm sevən gündən soni, ey afət,
Bəllidir ki, məhəbbətdə olmaz dəyanot.

Hicran quşu, söylə görüm, məni məhv edən,
Qorxmayı ki, zəmanənin dönüklüyündən?"

Sonra oğlan naməni büküb qarıya verdi, həm də ona içində beş yüz dinar olan pul kisəsi verdi. Qarı naməni götürüb getdi şah qızının sarayına, yanına girib naməni verdi qızı; elə ki naməni oxuyub məğzindən hali oldu, onu kənara atıb qarıya dedi: "Ay bədəməl qarı, bir mənə de görüm, sənin ucbatından, sənin fitnə-fəsadın üzündən mənim başıma gələn bu əhvalatın səbəbi nədir ki, sən onu tərifləyirsən! Mən elə hey sənin üçün namə yazıram, sən də bizdən ona namə aparırsan, onunla bizim aramızda yazışma, cürbəcür əhvalat düzəltmisən. Sən elə hey deyirsin: "Mən səni onun pis əməlindən qurtararam, qoymaram daha sən bir söz yəzsən", ancaq bunu təkcə ona görə deyirsin ki, mən ona namə yazım, həm də sən bizim aramızda ora-bura gedib gəlirsən, odur ki, mənim namusuma xələl götərirsən. Vay halına, ay nökərlər; qarını tutun!"

Şah qızı nökərlərə əmr elədi ki, qarını döysünlər, nökərlər də qarını o vaxtancın döydülər ki, onun bədənində sağ yer qalmadı, bihuş olub yero sərildi. Belə olanda, şah qızı kənizlərindən birinə əmr elədi ki, qarının yanında dayansın, huşu başına gəlib ayılanda ona desin: "Şah qızı and içib ki, sən bir də bu saraya qayıtmayacaqsan, ayağını sarayın kənarına basmayacaqsan, işdir qayıdır gəlsən, o əmr eləyəcək ki, sən tiko-tiko doğrayıb ödürüsünələr". Elə ki qarı ayıldı, kəniz şah qızının sözlərini ona dedi, qarı da onun cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Sonra kənizlər bir səbət götərildilər, həmbala buyurdular ki, qarını evinə aparsın, həmbala da qarını yerdən qaldırıb evinə apardı,

şah qızı onun yanına həkim göndərib əmr elədi ki, qeydinə qalsın, saqlanacan onu müalicə eləsin. Həkim də şah qızının əmrinə itaət eləyib qarını müalicə eləməyə başladı; elə ki qarı sağaldı, qatıra minib şahzadənin yanına getdi, şahzadə isə qarının onu atıb getdiyinə görə qəm dəryasına batmışdı, qarının sorağının intizarında idi. Qarını görən kimi oğlan onun üçün ayağa qalxıb qabağına çıxdı, salam verdi, zənlə qarıya baxanda nə görso yaxşıdır? Gördü ki, o, çox zəifləyib. Oğlan qaridan soruşdu ki, ona nə olub, qarı da şah qızı ilə olan əhvalatını əvvəldən axıracan, yerli-yerində oğlana nəql elədi; qarının başına gələn əhvalatı eşidəndə, oğlanın qanı qaraldı, o, əlini-əlinə vurub ucadan dedi: "Vallahi, sənin başına gələn əhvalat məni çox pərişan elədi! Ana can, bir de görək, şah qızının nə səbəbə görə kişiləri görən gözü yoxdur?"

Qarı da oğlanın cavabında dedi: "Oğlum, bil və agah ol ki, şah qızının bir bağı var, özü də bütün dünyani gəzib dolansan elə gözəl bağ tapmazsan; günlərin bir günü gecə şah qızı həmin bağda yatır. Şah qızı şirin yuxuda görür ki, saraydan çıxıb bağı enir, ətrafına baxanda görür ki, bir ovçu tor qurub, yan-yörəsinə dən töküb, özü də keçib tordan bir az aralı əyləşib baxır ki, görsün tora nə vaxt quş düşəcək. Bir saat keçməmiş quşlar gəlib dəni dənləməyə başlayırlar, bir erkək quş tora düşüb çırpinmağa başlayır. Quşlar onu burada qoyurlar, uçub gedilər, həmin quşun mayası da o biri quşlarla uçub gedir, sonra tez qayıdır gəlir, erkəyinin ayağı ilisişen yeri dimdikləməyə başlayır, o vaxtancın beləcə əlləşir ki, axırda toru deşir, öz erkəyini xilas əloyir. Bu vaxt ovçu oturub mürgüleyirdi. O ayılıb tora baxanda nə görso yaxşıdır? Görür ki, tor yırtılıb. Belə olanda, o, toru yamayıb tozadən dən sapır, keçib tordan uzaqda əyləşir. Bir müddətdən sonra quşlar yenə torun yanına yığılırlar, həmin erkək quş da öz mayası ilə onların arasında idi. Quşlar tora yaxın gəlib dənləməyə başlayırlar, birdən maya tora düşüb çırpinmağa başlayır, quşların hamısı onu burada qoyur, uçub gedir, bu quşun xilas elədiyi erkək də onlarla uçub gedir. Həm də o, öz mayasının yanına qayıdır gəlmir. Ovçu bu vaxt yatmışdı, o, ayılıb görür ki, tora quş düşüb, golib onun ayağını tordan çıxardır, başını kəsir. Şah qızı qorxu içində yuxudan ayılıb deyir: "Kişilər arvadlarla belə roftar eləyirlər! Kişi bələyə düşər olanda arvadın ona yazılı gəlir, onun dadına çatır, sonra Allah arvadı bələyə salanda kişi onu bələdan qurtarmayıb onun yanından ölüb gedir, arvadın kişiyyə elədiyi yaxşılıq hədər gedir. Kişiyyə etibar əloyan arvada Allah lənot eləsin. Kişilər arvadların onlara elədiyi yaxşılığı yaddan çıxarırlar". Həmin gündən şah qızının kişilərdən zəhləsi gedir".

Qarının bu sözünü eşidən şahzadə ondan soruşdu: "Ana can, o, heç kükçəyo çıxmır?" Qarı da cavabında dedi: "Yox, oğlum, çıxmır, ancaq onun bir bağı var (gözmək üçün zəmanəmizdə ondan yaxşı yer yoxdur), hər il bağın meyvoları dəyəndə, o saraydan çıxıb bağa enir, bir gün orada gəzir. Qız ancaq sarayında gecələyir, özü do bağa gizli qapıdan gedir, mən sono bəzi şəylər öyrətmək istəyirəm, insallah, həmin şəylərin sənə köməyi olar. Bil və agah ol ki, meyvolərin yetişməyinə bir ay qalıb, meyvolər dəyəndə şah qızı saraydan çıxıb başa gəzməyə göləcək; bax, sənə tapşırıram; elə günü bu gün həmin bağın bağbanının yanına get, onunla dostlaş, onunla mehribənləq elo. Bağban heç bir Allah bəndosunu həmin başa buraxmir, çünki başa şah qızının sarayma yapışmışdır, şah qızının nə vaxt başa gedəcəyini mən iki gün qabaq sənə xəbor verərəm, son də, adətinə görə, ora gedərsən, başa girərsən, özü də bir hiylə işlədib gecəni orada qalarsan. Şah qızı başa gələndə bir yerdə gizlənərsən..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

725-ci gecə



Elo ki yeddi yüz iyirmi beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı oğlanı öyridib dedi: "Şah qızı başa göləcəyi günü iki gün qabaq sənə xəbor verərəm. O günü başa gedib bir yerdə gizlənərsən. Şah qızı başa golondo çıxarsan: o, sənə görən kimi aşiq olacaq; eşq-məhəbbət iş hər şeyi ört-basdır edir. Oğlum, bil və agah ol ki, əgər şah qızı sən görəydi, yoqın ki, bir könüldən min könülö sənə aşiq olardı, çünki sən gözəl-göyçək oğlansan. Ürəyino toxraqlıq ver, gözlərinə işq gəlsin, mən hökmən sən onuna görüşdürücəyəm".

Qarının bu sözünü eşidib şahzadə onun əlindən öpdü, razılıq eləyib üç paltarlıq İskəndəriyyə ipoyi, üç paltarlıq da cürbəcür rəngdə atləs verdi, hər paltarlığın da yanında ayrıca çaxçurluq parça, baş yaylığı, bir də astarlıq Bəəlbəy parçası vardi; qarı, bir-birindən yaxşı üç dəst paltar sahibi oldu. Şahzadə, içində altı yüz dinar pul olan kisəni qarıya verib dedi: "Bu da paltarları tikdirmək pulu". Qarı bunların hamisini alıb oğlandan soruşdu: "Oğlum, sən mənim evimin yerini bilmək ist-

yırsonmı? Gərək mən də sənin evini tanım". Şahzadə də cavabında dedi: "Bəli, evimin yerini bilmək istəyirəm". Bunu deyib şahzadə bir qulu qarıya qoşdu ki, onun evinin yerini öyrətsin. Elo ki qarı getdi, şahzadə ayağa qalxdı, nökorlara omr elədi ki, dükəni bağlaşınlar, sonra oğlan vəzirin yanına gedib qarı ilə olan ohvalatını əvvəldən axıracan, yerli-yerində ona noql elədi; vəzir şahzadonin sözünü eşidib ona dedi: "Oğlum, işdir Həyat ən-Nüfus başa çıxsa, onunla xoş görüşün olmasa, onda sən nə eləyocəksən?" Şahzadə vəzirin cavabında dedi: "Onda mənim bir çarəm olacaq ki, söz-söhbəti bir yana qoyub işə keçim. Mən nə olur olsun, ağna-bozuna baxmayıb elo nökorlərinin arasında onu tərkimə alıb qaçırdacağam, üz qoyacağam bərrü-biyabana, oğor sağ qalarım, arzuma çatarım, ölsəm bu müsibətdən, əzab-əziiyyətdən canım qurtarar". Oğlanın bu sözünü eşidib vəzir dedi: "Oğlum, mögər bu ağıllı sən ömür süra bilarən? Biz buradan necə çıxıb gedə bilərik ki, olduğumuz bu yer məmləkətimizdən çox-çox uzaqdır, özü də yüz min süvarisi olan şahənşahın başına belə işi sən necə götiro bilərən? Belə iş eləsən, o, bir dəstə qoşununa omr eləyə bilər ki, bizim yolu-muzu kəssinlər. Sənən dediyin faydasız işdir, ağıllı adam heç vaxt elo iş görməz". Vəzirin bu sözünü eşidib şahzadə yalvara-yalvara dedi: "Ay müdrik vəzir, bəs mən nə eləyim? Mən hökmən ölcəcəyim". Vəzir də onun cavabında dedi: "Sabahacan döz, sabah biz gedib həmin bağı görərik, orada işin nə yerdə olduğunu bilərik, bir də baxarıq, bağ-banla işimiz necə olacaq".


Elo ki səhər açıldı, vəzir də, şahzadə də ayağa qalxdılar, vəzir mən dinar götürüb qoltuğuna qoydu, onlar yol alıb getdiłər, gölib başa çatdılar, gördülər ki, bağın möhkəm, hündür hasarı var, həm də burada çoxlu ağac var, arxlarda şırhaşırla gur su axır, ağacların budaqlarından gözəl meyvolar sallanır, gül-çiçəyin otri alomı basıb, quşlar eöh-eöh vurur, xülasə, bu bağ elo bil cənnət bağlarından biridir. Bağın darvazası ağızında bir pirani qoca kürsüdü oyloşmışdı. Elo ki bağban onları gördü, şan-şöhrətli adam olduqlarını duydular, onlar salam verən kimi ayağa qalxdı, salamı alıb dedi: "Ay ağalar, bəlkə sizin işiniz var, deyin, ona əncəm çəkmək mənim üçün şərəf olar". Vəzir də bağbanın cavabında dedi: "Ay pır, bil və agah ol ki, biz qoribik, isti bizi lap oldon sahib, özü də evimiz çox uzaqdadır, lap səhərin qurtaracağımdadır. Biz istəyirik ki, sən bu iki dinarı alasan, gedib bizə yeməyə bir şey alasan, bu bağın darvazasını bizim üçün açsan ki, biz ağac kölgəsində sərin sulu arxın qırığında oturaq, sən yemək götiroməcən sərinlöyök. Biz oturub sərinliq çörək yeyərik, dincimizi alarıq, çıxıb öz yolumuzla gedərik".

Sonra vəzir əlini salıb qoltuğundan iki dinar çıxardı, pulu bağbanın ovcuna qoydu, bu bağban yetmiş il ömür sürmüdü, özü də hələ bu vaxtacan əlində pul görməmişdi. Elə ki bağban ovcunda dinarları gördü, ağlı başından oldu, elə o dəqiqə ayağa qalxıb bağın darvazasını açdı, vəzirlə oğlanı içəri buraxdı, aparıb bir barlı iri ağacın kölgəsində əyləşdirib dedi: "Burada oturun, ancaq məbəde bağın içərilərinə gedəsiz. Orada Həyat ən-Nüfusun sarayına gedən yoluñ gizli qapısı var". Vəzirlə oğlan da ona dedilər: "Biz burada oturarıq, yerimizdən tərəpəmərik".

Qoca bağban onların buyurduğunu almaq üçün getdi, bir müddətdən sonra yanında hambal gəldi, hambal içində qızardılmış quzu ilə çörək olan sobotı başına qoymuşdu, onlar oturub bir yerdə yeyib-icdilər, bir az söhbət elədiłor, sonra vəzir dönüb bir sağına, bir soluna baxdı, bağın hər torosunu gözdən keçirib onun lap içərilərində hündür, ancaq köhnəlmış, divarlarının əhəngi tökülmüş, küncləri uçulub dağılmış bir saray gördü. Belə olanda, vəzir bağbandan sorușdu: "Ay pır, bu bağ sonin özündür, ya onu icarəyə götürmüsən?" Bağban da onun cavabında dedi: "Ya hökmədar, bu bağ nə mənimdir, nə də mən onu icarəyə götürmüşəm. Mən onun keşikçisiyəm". Qocanın bu sözünü eşidib vəzir ondan sorușdu: "Sən nə qədər aylıq alırsan?" Bağban da onun cavabında dedi: "Ay ağa, ayda bir dinar pul alıram". Belə olanda, vəzir dedi: "Sənə haqsızlıq eləyiblər, əgər ailən varsa, onda lap böyük haqsızlıq eləyiblər". Vəzirin bu sözünü eşidib qoca ucadan dedi: "Ay ağa, vallahi, mənim ailəm böyükdür, – səkkiz uşağım bir də özüməm". Belə olanda, vəzir ucadan dedi: "Allahdan, o böyük xaliqdən başqa heç kəsədə qüvvət və qüdrət yoxdur! Ay yaziq, vallahi, sən dərdinə qalmağa məni vadar elədin! İşdir bir adam ailənin xatirinə sənə kömək eləsə, buna nə deyərsən?" Qoca da cavabında dedi: "Ay hökmədar, sən nə yaxşılıq eləsan, Allah-toalanın yanında axırət gününü qazanacaqsan". Qocanın bu sözünü eşidib vəzir dedi: "Ay pır, bil və agah ol ki, bu bağ çox gözəl yerdir, burada saray da var, ancaq o saray köhnəlibdir, uçulub-dağılıbdır. Mən istəyirəm onun uçulub-dağılılan yerlərini düzəltdim, ağartdım, rənglədirdim ki, bu yer bağın ən gözəl yeri olsun. Bağın sahibi gələndə görso ki, sarayın uçulub-dağılılan yerləri təzədən tikilib gözəl olub, o hökmən səndən soruşacaq ki, sarayın uçulub-dağılılan yerlərini kim tikib; əgər o, bunu səndən soruşsa ona deginən: "Ya hökmədar, sarayın uçulub-dağılılan yerlərini mən tikmişəm. Mən gördüm ki, saray uçulub-dağılırlor orada heç kəs qala bilmir cünki o, baxımsız qalmışdır, odur ki, xərcə düşüb onu sahmana saldım". İşdir o səndən soruşa: "Saraya xərclədiyin pul sonin üçün haradandı?" Onda deyər-

sən: "Mənim öz pulumvardı, o pulu xərcləmişəm. Mən istədim ki, üzüm sonin yanında ağ olsun, həm də ümidi elədim mənə mərhamət göstərəsən". Saraya xərc çökdiyinə görə o, hökmən sonin xəcalatindən çıxar. Mən sabah bir neçə nofər bənnə, malakes, rəngsəz çəqitramam ki, onlar bu yeri sahmana salsınlar, həm də boyun olduğunu indi sono verərəm". Bunu deyib vəzir qoltuğundan pul kisəsini çıxardı, onun içində bez yüz dinar pul vardı, üzünü bağbana tutub dedi: "Bu dinarları al, ailənə xərclə, qoy onlar mənim üçün də, oğlum üçün də Allaha dua eləsinlər". Belə olanda, şahzadə vəzirdən sorușdu: "Bu nə üçündür?" Vəzir də cavabında dedi: "Tezliklə bunun xeyri sənə oyan olar..."

Şəhrizad bu yerdə sohərin açıldıqını görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz iyirmi altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir qoca bağbana beş yüz dinar verib dedi: "Bu dinarları al, ailənə xərclə, qoy onlar mənim üçün də, oğlum üçün də Allaha dua eləsinlər". Qoca bağban qızılları görəndə ağlı başından oldu, o, vəzirin ayaqlarına yixılıb onları öpməyə başladı, vəzir də, onun oğluna da dua-sənə eləməyə başladı, vəzirlə oğlan çıxıb gedəndə, onlara dedi: "Mən sabah sizi gözləyəcəyəm, qoy Allah-təala nə gecə, nə də gündüz məni sizdən ayırmasın!"

Ertəsi gün sohər vəzir həmin yerə gedib əmr elədi ki, baş bənnəni çağırınsınlar. Elə ki baş bənnə gəldi, vəzir onu götürüb bağa getdi, bağban vəziri görüb şad oldu. Vəzir sarayın uçub-dağılılan yerlərini düzəltmək üçün lazım olan şəyləri almaq, fəhlələrə iş haqqı vermək üçün baş bənnaya pul verdi; onlar da sarayın uçub-dağılılan yerlərini düzəldtilər, rənglədilər, divarlarını ağartdılar; onda vəzir rəngsəzlərə dedi: "Ay ustalar, mənim sözərimə əməlli qulaq asın, mənim məqsədimi, fikrimi başa düşün. Bilin və agah olun ki, mənim elə bu bağ kimi bir bağım vardı, günlərin bir günü gecə mən həmin bağda yatmışdım, yuxuda gördüm ki, bir ovçu tor qurub yan-yörəsinə don səpdi. Quşlar donı donlaşmək üçün uçub gəldilər, bir erkək quş tora düşdü, quşların hamısı uçub getdi, tora düşən erkək quşun mayası da həmin quşların arasında idi, həmin quşun mayası da bir müddət yox oldu, sonra tək-tənha qayıdıb

göldi, erkəyin ayağı ilişmiş torun ilgəyini qırdı, onu düşdüyü bələdan qurtardı. Hər ikisi uşub getdi. Ovçu bu vaxt yatmışdı, yuxudan ayılanda nə görəsə yaxşıdır? Gördü ki, tor qırılıb, tez onu düzəltdi, dübarə dən səpdi, xeyli aralıda oyləşib tora quş düşməyini gözləməyə başladı. Quşlar dəni dənləmək üçün uşub gəldilər, həmin maya quş da onların arasında idi, o, ilişib tora düşdü, quşlar onu torda qoyub uşub getdilər, həmin mayanın erkəyi də quşlarla uşub getdi. O, qayıdır mayasının yanına gəlmədi, ovçu torun yanına gəldi, quşu tutub başını üzdü. Demə erkək quş o biri quşlarla uşub getdikdə onu çalağan tutub öldürüb, qanını içib otini yeyir. Mənim sizdən istədiyim budur ki, siz bu yuxumun, sizə nəql elədiyim kimi, şəklini yağlı boyla ilə çökəsiz. Bu şəkli siz bağda, onun divarları, ağacları, quşları ilə təsvir eləyin, qurdüğü toru ilə bərabər ovçunun da, çalağanın erkək quşu necə tutduğunun da şəklini çəkin. Sizə danışdığını çəkib qurtarandan sonra şəkli baxıb görsəm ki, xoşuma gəlir, onda zəhmət haqqınızdan əlavə sizə elə bəxşis verərəm ki, hamınınızın ürəyi şad olar". Elə ki rəngsazlar vəzirin bu sözünü eşitdilər, onlar şəkli cidd-cahdlə çəkməyə başladılar, buna görə də şəkil elə gözəl çıxdı ki, daha nə deyim! Şəkil hazır olanda, onu vəzirə göstərdilər, şəkil vəzirin xoşuna gəldi, vəzir gördü ki, rəngsazlara danışib başa saldığı yuxu elə qəşəng çəkilib ki, ləp elə bil bu doğrudandır, belə olanda, vəzir onlara razılıq elədi, çox böyük bəxşis verdi.

Sonra şahzadə hamışəki kimi bağla gəldi, saraya yaxınlaşdı (vəzirin gördüyü işdən onun xəbəri yox idi), saraya baxanda nə görəsə yaxşıdır? O, bağın, ovçunun, torun, quşların, çalağanın caynağına keçmiş erkək quşun, həm də quşun qanını içib otini yeyən çalağanın şəklini gördü. Şahzadə karixib qaldı, o, vəzirin yanına qayıdır dedi: "Ay müdrik vəzir, mən bu gün elə bir möcüzə görmüşəm ki, az-çox arif adam onu görəsə ibrət alar". Şahzadənin bu sözünü eşidən vəzir ondan soruşdu: "Ay ağa, sən nə görmüsən?" Oğlan da vəzirin cavabında dedi: "Mən şah qızının gördüyü yuxunu, həmin yuxuya gərə də onun kişilərdən zəhləsi getdiyini sənə danışmışam?" Vəzir də onun cavabında dedi: "Bəli, danışmışan". Vəzirin bu sözünü eşidib oğlan ucadan dedi: "Vallahi ay vəzir, mən həmin yuxunu burada yağlı boyla ilə çəkilmiş şəkildə elə gördüm ki, elə bil onu gözlərimlə görürom, həm də orada elə bir şey gördüm ki, həmin şey şah qızı üçün gizli qalıbdır, o, həmin şeyi görməyibdir, arzuma çatmaqdən ötrü bax, həmin şeyə arxalanmaq lazımdır". Şahzadənin bu sözünü eşidən vəzir ondan soruşdu: "O nə seydirdi, oğlum?" Oğlan da onun cavabında dedi: "Mən gördüm ki, tora düşmüş mayasının yanından uşub getmiş, mayasının yanına qayıda bilməmiş erkək quşu çalağan caynaqlayıb qanını içmiş, otini yemişdir.

Ah, kaş şah qızı yuxunu bütövlükçə, əhvalatı axıracan görsəydi, onda bildərdi ki, erkək quşu çalağan tutmuşdur, buna görə də o, mayasının yanına qayıtmamış, onu tordan xilas etməmişdir!" Onda vəzir ucadan dedi: "Padşah oğlu, vallahi, bu, çox qəriba işdir, əcaib şeydir!" Şahzadə yağı boyla ilə çəkilmiş bu şəkli mat qalıb şah qızının bu yuxunu axıracan görmədiyinə heyif silənib öz-özüne deyirdi: "Ah, kaş şah qızı bu yuxunu axıracan görəydi, ya da çoxlu yuxu arasında onu düberə görəydi!" Bu dəmdə vəzir ona dedi: "Yadindadır, məndən soruşurdun? Sən niyə bu yerdə abadlıq ələmək istəyirsən?" Mən də sənin cavabında dedim: "Tezliklə onun xeyri sənə oyan olar". İndi bunun nə xeyri olduğunu sənə əyan oldu. Bu işi mən düzəltmişəm, rəngsazlara həmin yuxunun şəklini çəkməyi, həm də erkək quşu öldürən, onun qanını içib otini yeyən çalağanın caynağında çəkməyi mən tapşırımişəm. Şah qızı bağla gəlib bu şəkli baxanda, yuxusunun şəklini görəcək, həm də çalağanın caynaqlayıb öldürdüyü erkək quşun təsvirini görəcək, onda erkək quşun günahından keçəcək, həm də daha kişilərdən zəhləsi getməyəcək".

Şahzadə vəzirin bu sözlərini eşidib onun əllərini öpdü, bu işə görə ona razılıq eləyib ucadan dedi: "O gün olsun ki, sənin kimi bir şəxs əzəmətlili bir şahənşahın vəziri olsun! Allaha and içirəm, əgər arzuma çatıb şad-xürrəm padşahın yanına qayıtsam, mən bu əhvalatı ona xəbər verəcəyəm ki, o sənə daha çox hörmət eləsin, rütboni də artırsın, sənin sözünə qulaq assın". Şahzadənin bu sözünü eşidib vəzir onun əlini öpdü, sonra onlar bağbanın yanına gedib ona dedilər: "Bir bu yərə bax, gör nə qəşəngdir!" Qoca da ucadan dedi: "Bunların hamısı sizin bəxtinizdəndir!" Vəzirle şahzadə bağbana dedilər: "Ay pir, buranın sahibləri səndən soruşalar ki, sarayın uşub-dağilan yerlərini kim tikdirib, onlara deyərsən: "Mən öz puluma tikdirmişəm ki, bunun sənə xeyri, faydası dəyisin". Qoca da onların cavabında dedi: "Baş üstə, itaat borcumdur!" Şahzadə bu qocadan əl çəkmirdi.

Vəzirle şahzadə burada qalsınlar, indi sizə kimdən deyim, Hayat ən-Nüfusdan. Elə ki oğlanın namələri kəsildi, qarı da yoxa çıxdı, o çox şad olub belə fikirləşdi ki, oğlan çıxbı öz məmələkətinə gedibdir. Günlərin bir günü atasının göndordiyi, üstüne örtük salmış bir iri nimçəni ona göttirdilər. Qız örtüyü qaldıranda gördü nimçədə gözlən meyvələr var. Belə olanda, o soruşdu: "Məğər bu meyvələrin döyü vaxtıdır?" Onun cavabında dedilər: "Bəli, vaxtıdır". Onda qız ucadan dedi: "Ləp yaxşı, mən də bağla gozməyə çıxaram!.."

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



727-ci gecə

Elo ki yeddi yüz iyirmi yeddinci gecə oldu, Şohrizad nağılınlı dalmışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şah qızı, atası ona meyvə göndərənən soruşdu: "Məgor bu meyvələrin dəyən vaxtıdır?" Onun cavabında dedilər: "Bəli, vaxtıdır". Onda qız ucadan dedi: "Lap yaxşı, mən də bağa gəzməyə çıxaram!" Şah qızının bu sözlərini eşidən kənizlər ona dedilər: "Ay xanım, bu lap yaxşı fikirdir! Vallahi biz həmin bağ üçün darixmişiq". Onda şah qızı soruşdu: "Bəs necə eləyək? Axi təkcə dayə hər il bizi bağda gəzdirir, cürbəcür ağacları bizə göstərir, ancaq mən onu döymüşəm, yanına gəlməyi ona qadağan eləmişəm. Mənim ucbatımdan onun başına gələn əhvalata peşman olmuşam, axı necə olsa o mənim dayomdır, məni o böyüdüb, boynumda minnəti var. Allah-təsaladan başqa heç kəsdə qüdrət və hüvvət yoxdur!"

Kənizlər şah qızının bu sözünü eşidib hamiliqlə ayağa qalxdılar, öyilib onun qabağında yeri öpüb dedilər: "Ay xanım, Allah xatırına, günahından keç, əmr elə gedib onu gətirsinlər!" Şah qızı da cavabında dedi: "Vallahi, mən özüm də elə bu fikirdəyəm! Hansınız onun yanına gedərsiz? Mən onun üçün bir dəst gözəl libas hazırlamışam".

Şah qızının bu sözünü eşidib iki kəniz onun yanına gəldi, onlardan birinin adı Bülbül, o birisinin adı Savad ol-Eyn¹ idi (bunlar şah qızının baş kənizləri və yaxın adamları idilər, özü də onlar elə gözəl, elə göyçök idilər ki, daha nə deyim), onlar şah qızına dedilər: "Ay şah qızı, biz onun yanına gedərik". Kənizlərin bu sözünü eşidən şah qızı dedi: "Necə bilirsiz, elo də eləyin".

Bələ olanda, onlar dayonin evinə tərəf yollandılar; gəlib darvazanı döydüler, içəri girdilər, qarı onları tanıyıb bağırma basdı, onlara salam verdi, kənizlər öyləşəndən sonra qariya dedilər: "Ay dayə, şah qızı sonə rəhm eləyib, günahından keçib". Kənizlərin bu sözünü eşidib qarı ucadan dedi: "Lap mənə ölüm badosi içərtsələr də, bir də onun yanına gedən deyiləm! Dost-düşmənimin yanında məni döydürüb qanıma qoltan elədiyi yadımdan çıxmayıb, məni elo döydürdü ki, az qaldı ölüm,

¹ Savad ol-Eyn - gözün qarası

sonra da ayaqlarından yapışib it ölüsu kimi sürüyo-sürüyə aparib darvazadan bayırda atdlar! Allaha and olsun, mən heç vaxt onun yanına qayitmayacağam, bir də mənim gözüm onu görməyəcək!" Qarının bu sözünü eşidib kənizlər ona dedilər: "Ela eləmə ki, bizim zəhmətimiz hədər getsin! Bəs hanı sənin bizə hörmətin? Gör sənin ayağına kimlər gəlib, məgər sən onu istəyirsən ki, şah qızının hörməti bizdən artıq olan adamlar sənin ayağına gəlsinlər?" Qarı da onların cavabında dedi: "İlahi, şükür kərəminə! Bunu yaxşı bilirom ki, mənim mənsəbim sizindən aşağıdır, ancaq şah qızı mənim mənsəbimi öz kənizlərlə nökələrinin gözündə ucaltmışdı, mən onların ən böyüyünə acıqlananda, ayaq üstə ölürdülər". Belə olanda kənizlər dedilər: "Hər şey necə vardısa, eləcə də qalıb, heç bir şey dəyişməyib, düzüñə qalsa, lap sən dediyindən də yaxşı olub. Şah qızı sənin yanında alçalıb, özü də aracısız-zadsız səninlə barışmaq istəyir". Kənizlərin bu sözünü eşidib qarı dedi: "Vallahi, əgər siz gəlməsəydiñiz, şah qızı lap məni öldürməyi əmr eləsəydi də, onun yanına qayitmazdım!"

Kənizlər buna görə ona razılıq elədilər, qarı elo o saat ayağa qalxıb libasını geydi, kənizlərlə bərabər evdən çıxdı. Onlar bir müddət yol gedib şah qızının sarayına çatdılarsı; elə ki qarı şah qızının yanına girdi, qız onun üçün ayağa qalxdı, dayə ucadan dedi: "Allah, Allah, ay şah qızı, günahkar mənəm, ya sən?" Şah qızı da cavabında dedi: "Günahkar mənəm, sən rəhm eləyib günahimdən keçməlisən. Vallah, ay dayə, mənim yanımıda çox böyük hörmətin var, axı məni sən böyümüşən, boynumda minnətin var. Ancaq sən bilirsin ki Allah (O böyükdür, şanlıdır!) xilqət üçün dörd şey qoymuşdur: yaratmaq, ömür, ruzi, bir də baxt, yazılımı pozmağa bəni-adəmin gücü çatmaz. Mən, ay dayə, öz ürəyimin dediyinə razı oldum, ona dov gələ bilmədim, indi gördiyüm işə peşman olmuşam!"

Şah qızının bu sözlərini eşidən qarının qozəbi soyudu, o, ayağa qalxdı, öyilib şah qızının qabağında yeri öpdü, qız da əmr elədi ki, gözəl libası gotırsınlar, libası gotıron kimi qız onu qariya geyindirdi. Qarı buna çox şad oldu, – axı hörməgələri, kənizlər onun qabağında dayanmışdlar. Elo ki adamlar dağılışib getdilər, şah qızı qarıdan soruşdu: "Ay dayə, bizim bağda meyvələr, meyvə ağacları necədir?" Qarı da onun cavabında dedi: "Ay xanım, vallahi, mən şəhərdə meyvələrin çoxunu döymüşəm, elo günü bu gün gedib öyrənərom görün meyvələr döyib, ya yox, gəlib sonə deyərəm". Bunu deyib böyük hörmət sahibi olmuş qarı şah qızının yanından çıxdı, düz şahزادənin yanına yollandı, gəlib oğlanın dükanına çatdı, oğlan onu gülər üzər qarşılıyb bağırma

basdı, qarının golişinə çox şad oldu. Oğlanın ürəyi toxraqlıq tapdı, axı o çoxdan qarını görmək istoyirdi. Qarı, şah qızı ilo olan əhvalatını əvvoldan axıracan, yerli-yerində oğlana nəql elədi, bir də bunu xəbor verdi ki, qız filan gün bağa getmək istoyır...”

Şəhrizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz iyirmi səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, qarı şahzadənin yanına gəlib şah qızı Həyat ən-Nüfusla öz arasında olan əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi, bir də bunu xəbor elədi ki, qız filan gün bağa gedəcək; sonra da oğlandan soruşdu: “Sənə tapşırıdığım işi görə bildinmi?” Bağbana bir şey verib onuna dəstləşə bildinmi?” Şahzadə də onun cavabında dedi: “Böli onuna dəstləşmişəm, mən nə desəm, sözündən çıxmaz, onun elə fikrizikri budur ki, mənim ona bir işim düşsün, o da xəcalətimdən çıxsin”. Sonra da şahzadə onuna vəzirin arasında olan əhvalatı, şah qızının görüyü yuxunu, ovçunun, torun, bir də çalağanın məsolosunu yerli-yerində qarriya nəql elədi; qarı oğlanın bu sözünü eşidəndə çox şad olub şahzadəyə dedi: “Səni Allaha and verirəm, qoy Allah vəzirə üryəyicə versin, onun gördüyü bu işlərdən çox ağıllı adam olduğunu dəlalət edir, arzuna çatmaqdə o sənə kömək eləyibdir. Oğlum, longimə, elə bu saat duraya, hamama get, on yaxşı paltarını gey – daha bizim bundan böyük kələyimiz qalmayıb – bağın qapısının yanına get, ona bir kələk gəl ki, sənə bağda gecələməyə qoysun – axı onun üçün yeri qızılı doldursayırlar, o heç kəsi bağa buraxmazdı. Elə ki bağ'a girdin, gizlən, sənə görüb eləyən olmasın, mənim bu sözümü: “Ey gözə görünməyən xalıq, bizi qorxulu şeydən xilas elə!” eşidənəcən gizləndib otursan. Elə ki mənim sözümü eşitdin, gizləndiyin yerdən çıxıb öz gözəl-göycək üzünü göstərərən, sonra yenə ağacların arasında gizlənərsən, axı sən aydan da gözələn. Elə ki şah qızı Həyat ən-Nüfus sən gördü, ozaları cuşa golocok, o, bir könüldən min könülo sənə vurulacaq, onda arzuna çatacaqsan, dörd-qomdən azad olacaqsan”. Qarının bu sözünü eşidib oğlan dedi: “Baş üstə, itaot borcumdur!” Bunu deyib oğlan içində min

dinar olan pul kisəsini çıxırb qarriya verdi, qarı onu aldı, çıxıb getdi. Şahzadə longiməyib elə o saat, o doqiqə dükəndən çıxıb hamama getdi, əməlli-başlı əcib Xosrov şahlarının on gözəl libaslarından birini geydi, cürbəcür qaş-dasha bozonmış komərini belinə bağladı, saf qızıl sapla işlənmiş, mirvarılıq, yaqtıla haşiyələnmiş çalmasını başına qoydu. Onun yanaqları od tutub yanındı, dodaqları qıpırmızı idi, gözləri ceyranları osır eləyirdi, həm də o, sərməst adamlar kimi, lombor vura-vura yeri-yirdi, onun zərif qamətinə ince budaqlar həsəd aparırdı; xülaso, o, elə gözəl, elə göyçək idi ki, elə bil ondördgeçilik ay idi.

Şahzadə içində min dinar olan pul kisəsini qoltuğuna qoyub bağa yollandı; bağa golib çatanda darvazanı döyüd, qapıcı hay verib darvazanı açdı, şahzadəni görüb çox şad oldu, salam verib sıdəq ürkəndən ona cansağlığı arzuladı. Bağban zənlo oğlana baxanda no görso yaxşıdır? Gördü ki, oğlanın həli portşandır, odur ki, ona nə olduğunu soruşdu, şahzadə də onun cavabında dedi: “Ay pir, bil və agah ol ki, atam mənim xatırımı dünyalara istoyirdi, bu günəcən o, barmağını da mono toxundurmamışdı. Bu gün biz bir balaca sözləşdik, o, moni söyüb biabır elədi, mənə bir sillə vurdur, sonra da ağaclar döyüb evdən qovdu, mənim bu vaxtacan bir nəfor də dostum olmayıb; gordışı-dövrəndən qorxdum, sən özün də yaxşı bilirsin ki, ata-ananın qozəbi balaca şey deyil. Əmican, mən sənənin yanına golmışam, atam da sənə tanıyr, istoyırom ki, Allah məni atamla barişdıracaq, bu gün axşam çağınanın bağda qalıq, ya da burada gecələyim”.


Bağban oğlanın bu sözünü eşidəndə, oğlanla atasının arasında baş verən əhvalata görə qanı qaraldı, odur ki, oğlana dedi: “Ay ağa, izin verərsənmi, mən atanın yanına gedim, sizi barişdirməm?” Oğlan da cavabında dedi: “Əmican, bil və agah ol ki, atam çox tündməcəz adamdır, əgər onun qozəbi soyumamış bizi barişdarmaq barəsində səhbət salsaş, o heç sənən üzüñə baxmaz”. Belə olanda, bağban dedi: “Baş üstə, itaot borcumdur, getmərəm! Ay ağa, onda gedək mənim evimə, gecəni arvad-uşağımin yanında qalarsan, heç kəs də bizo bir söz deyə bilməz”. Şahzadə onun cavabında dedi: “Əmican, mən qozəbli olanda həmişə təklidə qalıram”. Şahzadonın bu sözünü eşidib bağban dedi: “Evim ola-ola, sənən bağda tək-tonha yatmağın mənə ağır gol”. Onda şahzadə bağbanı dedi: “Ata can, ona görə belə eləyirəm ki, qozəbim soyusun, özü də buna görə atamın ürəyi yumşalar, o, mənim günahımdan keçər”. Belə olanda, bağban dedi: “Əgor hökmən belə olmalıdırса, onda sənən üçün yatmağa yorğan-döşək gotirim”. Şahzadə onun cavabında dedi: “Əmican, no cybi var, gətir”. Qoca ayağa qalxıb bağın darvazasını açdı.

oğlana yorğan-döşək gətirdi (qoca bilmirdi ki, şahzadə bağın içərilərinə getmək istəyir).

Şahzadə burada qalsın, indi sizə kimdən deyim, şah qızının dayəsindən. O, şah qızının yanına gedib dedi ki, ağaclarда meyvələr dəyiib: qız da ona dedi: "Ay dayə, Allah qoysa, sabah səninlə bağa gedib gözərik. Qapıçının yanına adam göndər ona xəber versin ki, biz sabah bağa gələcəyik". Qarı da bağbanın yanına adam göndərdi desin ki, şah qızı sabah başa gələcək, bağban nə suçuları, na fohlələri, nə də Allah yaradan bir nəfər ins-cinsi başa buraxmasın. Elə ki şah qızının göndərdiyi xəbəri bağbana çatdırıldılar, o, arxları qaydaya saldı, şahzadə ilə görüşüb ona dedi: "Şah qızı bu bağın sahibidir, sən də, ay ağam, mənim günahımdan keçərsən, bu yer də sənin yerindir, mən təkcə sənin mərhəmətin sayasında ömrürüm, ancaq dilim gəlmir deyim. Səni xəbərdar eləmək istəyirəm ki, şah qızı Həyat ən-Nüfus sabah səhər başa gəlmək istəyir, buna görə də mənən xəbor göndərib başa heç kəsi buraxmayım ki, onun gül camalını görən olmasın. Mən istəyirəm ki, sən iltifat eləyib bu gün bağdan çıxasın; şah qızı yalnız bu gün günortadan bir az sonrayan burada qalacaq, şah qızı gedəndən sonra bu bağ aylarla, əsrlərlə, illərlə sənin olacaq". Bağbanın bu sözünü eşidib şahzadə dedi: "Ay pir, bəlkə bizi görə sənə söz-zad gəlib?" Bağban onun cavabında ucadan dedi: "Vallahi yox, ay ağa, mən sizdən yalnız hörəmt görmüşəm!" Onda oğlan yalvara-yalvara dedi: "Əgər belədirse, onda sən bizdən yalnız çıxlu xeyir görəcəksən. Mən bu bağda gizlənərəm, şah qızı çıxıb öz sarayına gedənəcən heç kəs məni görməz". Şahzadənin bu sözünü eşidib bağban dedi: "Ay ağa, əgər şah qızı Allah-taalanın xəlq elədiyi bir adamin kölgəsini görəsə, mənim boynumu vurub başımı bədənimdən ayırar..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

729-cu gecə



Elə ki yeddi yüz iyirmi doqquzuncu gecə oldu, Şəhrizad nağılini dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, bağban oğlana dedi: "Şah qızı bir adamin kölgəsini görəsə, mənim boynumu vurub başımı bədənimdən ayırar". Bağbanın bu sözünü eş-

dib oğlan yalvara-yalvara dedi: "Mən elə gizlənərəm ki, heç kəs məni görməz. Buna şəkk-şübə yoxdur ki, sənin bu külfətinə xərclemək üçün pulun azdır". Şahzadə bunu deyib qoltuğundakı pul kisəsini çıxartdı, oradan beş yüz dinar götürdü, pulu qocaya uzadıb dedi: "Bu qızılları al, apar arvad-uşağına xərcle; özü də lap arxayı ol, ürəyinə heç də pis şey gətirmə". Elə ki qoca qızılları gördü, dini-imanı yadından çıxdı, o bir də şahzadəyə tapşırı ki, başa çıxmasın, ona orada oturmağa izin verdi.

Şahzadə burada qalsın, indi sizə kimdən deyim, şah qızından. Elə ki ertəsi günü səhər açıldı, şah qızının nökərləri onun yanına gəldilər, qız əmr elədi ki, sarayın olduğu başa gedən gizli qapını açıslar, sonra da o, mirvarılı, yaqutla, qas-daşla bəzənmiş şahanə libasını geydi, libasın altından nazik alt köynəyini geydi, dillə təsvir eləmək mümkün olmayan, adamin ürəyini əsdirən, eşqi sayasında qorxağın dönüb mord olduğu həmin şeyi paltaların altında qaldı. Şah qızının başında saf qızıl-dan tac vardi, bu tac mirvarılı, qas-daşla bəzədilmişdi, qız ayağına təzə mirvariyle, qas-daşla bəzənmiş saf qızıldan nəleyin geymişdi. Şah qızı əlini qarının çiyinə qoyub buyurdu ki, gizli qapıdan çıxıb başa getsinlər; qarı birdən başa baxanda na görə yaxşıdır? Gördü ki, qullar, kənizlər başa dolmuşub meyva yeyirlər, özü də həmin gün bağda gəzə-gəzə, oynaya-oynaya kef çəkirler, arxların suyunu bulandırırlar, odur ki, şah qızına dedi: "Sən çox ağılli, dərrakəli qızsan, yaxşı bilirsən ki, bu nökərlər başa sənə lazım deyilər. Əgər sən atanın sarayından çıxsaydın, əlbəttə, onların səninlə bərabər olması şan-söhratını artırırdı, ancaq sən, ay xanım, gizli qapıdan başa gedirsən, axı Allah-taalanın xəlq elədiyi bir adam belə səni görmür". Qarının bu sözünü eşidib şah qızı ona dedi: "Ay dayə, sən düz deyirsin". Sonra da qaridan soruşdu: "Bəs indi necə eləyək?" Qarı da onun cavabında dedi: "Nökərlərə əmr elə ki, saraya qayıtsınlar. Mən bunu sənə yalnız padşaha olan hör-mətimə görə deyirəm". Şah qızı nökərlərə əmr elədi ki, saraya qayıtsınlar; belə olanda, dayə şah qızına dedi: "Bəzi qullar qalıqlar, onlar da xata-belədirlər, onları da burax çıxıb getsinlər; yanında təkcə iki nəfər kəniz saxla ki, biz onlarla şadlıq eləyək". Elə ki dayə gördü şah qızının ürəyi açıldı, kefi əməlli-başlı duruldu, ona dedi: "Bax indi biz bağı yaxşıca gözib dolanarıq. İndi gedək başa". Şah qızı ayağa qalıxdı, əlini qarının çiyinə qoyub gizli qapıdan başa girdi, kənizləri onun qabağınca gedirdilər, şah qızı öz libasında azca yırğalana-yırğalana onlara gülürdü. Dayə şah qızının qabağına düşüb ağacları ona göstərir, meyvə yedirdirdi. Onlar o vaxtacan bağı gözib dolandılar ki, axırdı golib sarayı yanına çatdlar. Şah qızı saraya baxanda nə görso yaxşıdır?

Gördü ki, sarayın ucub sökülen yerləri təzədən tikilib, ağardılıb, rəng-lənibdir; odur ki, ucadan qariya dedi: "Ay dayə, məger görmürsən ki, sarayın sütunları təzədən düzəldilib, divarları ağardılıb?" Dayə de cavabında dedi: "Vallahi, ay xanım, mən belə bir söz eşitmədim ki, guya bağban bəzi tacirlərdən arşın malı alıbdır, sonra onları satıb, puluna kərpic, əhəng, kireç, daş, başqa şeylər alıb; mən ondan soruştum ki, bu şeyləri nə üçün alıb, o da mənə dedi: "Mən o başlı-başına qalmış sarayı düzəltirdim". Sonra da qoca dedi: "Tacirlər məndən borclarını istədilər, mən də onlara dedim: "Bax, şah qızı bağa gələr, sarayı sahmanlı görər, o, xanımın xoşuna gələr. Elə ki şah qızı bağa gelib mənə bir şey verər, onda tacirlərdən alıdığım borcu onlara qaytararam". Bağbanın bu sözünü eşidib ondan soruştum: "Axi səni bu iş nə vadar elədi?" Bağban da cavabında dedi: "Mən gördüm ki, saray uculub dağıllır, sütunları sökülib, suvağt tökülib, bir adam da görmədim ki, əlini cibinə salıb onu düzəltərsin. Belə olanda, mən Allaha pənah deyib borc aldım, sarayın uculub-sökülen yerlərini təzədən tikdirdim, ümidi-varam ki, şah qızı öz leyaqatına görə əvəzinini çıxar". Bağbanın bu sözünü eşidib ona dedim: "Şah qızı ela başdan-ayağa xeyir verən, əvəz verən-dər də. Bu işi o, yalnız səndən sədəqə umduğuna görə görübdür". Qarının bu sözünü eşidən şah qızı ucadan dedi: "Vallahi, o, xeyirxah olduğuna görə sarayın uculub-sökülen yerlərini tikdirib, özü də o, comərd adam işi görül! Xəzinədar arvadı çağır gəlsin".

Qarı xəzinədar arvadı çağirdı, arvad elə o saat şah qızının hüzuruna gəldi, şah qızı ona əmr elədi ki, bağbana iki min dinar pul versin: belə olanda, qarı bağbanın dalınca adam göndərdi, həmin adam onun yanına gəlib dedi: "Sən şah qızının əmrinə itaat əleyib onun hüzuruna getməlisən". Elə ki bağban onu çağırmağa gələn adamın bu sözünü eşitdi, onun bədəni əsim-əsim əsdi, tamam süstləşdi, o öz-özüնə dedi: "Buna heç şəkk-şübə yoxdur ki, şah qızı oğlanı görüb, bu gün mənim axır günüm olacaq". Bağban özlüyündə belə fikirləşib küçəyə çıxdı, evə gedib hər şeyi arvad-uşağına xəbər verdi, sonra vəsiyyətini əleyib onlarla halallaşdı, arvad-uşağı ağlamağa başladı, bağban gedib şah qızının hüzurunda dayandı, qorxudan üzü zəfəran kimi sap-sarı saralımsıdı, güclə ayaq üstə dayanırdı. Qarı onun bu halını görəndə, ona sözlə ürək verib dedi: "Ay pir, əyil yeri öp, Allah-toalaya şükür elə, şah qızına duaçı ol. Sənin gördüğün işi: başlı-başına qalan sarayın ucub-dağılan yerlərini tikdirdiyini şah qızına dedim, o çox şad oldu, bu işə görə sənə iki min dinar pul verir. O pulları xəzinədar arvaddan al, şah qızına dua elə, əyil onun qabağında yeri öp, sonra da çıxıb öz yolunla get".

Dayənin bu sözünü eşidib bağban iki min dinarı aldı, əyilib şah qızının qabağında yeri öpdü, ona dua elədi, sonra da öz evinə qayıtdı, onun arvadı-uşağı çox şad oldu, bu işlərə bais olan adama dua elədilər..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz otuzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, qoca gözətçi şah qızından iki min dinarı alıb öz evinə qayıtdı, arvad-uşağı çox şad oldu, bu işlərə bais olan adama dua elədilər.

Bunlar burada qalsınlar, indi sizə kimdən deyim, qaridian. O, şah qızına dedi: "Ay xanım, bu yer lap gözəlləşibdir, mən hələ ömrümüzə nə bu əhəngdən yaxşı əhəng, nə bu yağılı boyadan yaxşı boyaya görmüşəm. Gəl bir baxaq, görək o, sarayı həm bayırdan, həm də içəridən sahmana salıb, yoxsa üstü bəzək, altı təzəkdir. Gəl girək içərisinə baxaq".

Bunu deyib qarı saraya girdi, şah qızı da onun dalınca içəri girdi; onlar sarayın içərisinə göz gəzdirəndə nə görəsələr yaxşıdır? Gördülər ki, içəri divarlara çox gözəl şəkillər çəkilibdir. Şah qızı sağa, sola baxabaxa gəlib sütunlu eyvana çatdı, gözlərini zilləyib buradakı şəkillərə xeyli baxdı, dəyə başa düşdü ki, yuxu şəkilləri qızın gözünə sataşbdır. Belə olanda, qarı kənizlərin ikisini də öz yanına çağırdı ki, onlar qızın fikrini dağıtmasınlar. Şah qızı yuxunu təsvir əleyən şəkilləri görəndə, təccübələ əlini bir-birinə vurub qariya dedi: "Ay dayə, get o təccübülli şeyə bax, o elə təccübəldür ki, az-çox arif adam onu görse, ibret dərsi alar". Şah qızının bu sözünü eşidib qarı soruştı: "Ay xanım, o nədir?" Şah qızı da cavabında dedi: "Sütunlu eyvana keç, ortada dayan bax, nə görəsən, onu mənə deyərsən". Qarı sütunlu eyvana keçdi, zənlə yuxunu təsvir əleyən şəkillərə baxdı, təccüb qalıb oradan çıxdı, ucadan dedi: "Vallahi, ay xanım, bu şəkil, bağın, ovçuya torun, xülasə, sənin yuxuda gördüklörinin təsviridir. Öz mayasını qoyub gedən, sonra onu xilas elemək üçün erkək quşun qayitmamağının səbəbi onun böyük bəlaya düşər olmasınaidir. Mən gördüm ki, çalağan onu caynaqlayıb öldürüb, qanını içib, ətinin parçalayıb yeyibdir, ay xanım, öz mayasını tordan xilas

eləmək üçün qayıtmamığının da səbəbi ela budur. Ancaq ay xanım, qəribə burasındadır ki, həmin yuxu rənglə çəkilib, əgər bu işi sen özün görmək istəseydin, onu təsvir eləməyə gücün çatmadı. Vallahi, bu iş kitablara yazılımlı qəribə işdir! Ancaq ay xanım, bəlkə bəni-adəmlərə qulluq eləyən məlaikələr qayıtmadığına görə erkək quşu məzəmmət eləyib onu incitdiyimizi biliblər, erkək quşun günahı olmadığını əyan eləmək üçün, ona haqq qazandırmaq üçün bu şəkli çəkiblər. Bax, mən elə bu dəqiqə erkək quşu çalağanın caynağında olmuş gördüm". Qarının bu sözünü eşidib şah qızı dedi: "Ay dayə, erkək quş ödürülmüşdür, ancaq biz onu nəhaq yərə incitmışık". Qarı da onun cavabında dedi: "Ay xanım, çəkişənlər qiyamət günü Allah-təalanın hüzurundan görüşəcəklər. Ancaq işin həqiqəti bizə əyan oldu, ay xanım, erkək quşun da günahsız olduğu məlum oldu. Əgər onu öldürən, qanını içib etini yeyən çalağanın caynağına keçməsəydi, o, ləngiməyib tez öz ailəsinin yanına qayıdardı. O, elə öz mayasının yanına qayıdırkı ki, onu tordan xilas eləsin, ancaq ölümündən heç cür can qurtarmaq olmaz. Bəni-adəm isə bu işdə lap ayrı cürdür: o, özü ac qalar, arvadını yedirdər, özü çılpaq gəzər, arvadını geyindirib-kecindirər; o, öz qohum-qardaşını qəzəbləndirər, amma arvadının başına dolanar, ata-anasının sözüne məhəl qoymaz, onlara kömək eləməz, öz arvadına hər şeyi verər. Bəni-adəmin arvadı onun həm gizli, həm aşkar fikirlərdən agah olar, özü də bir dəqiqə ərindən ayrı dözə bilməz, işdir kişi bir gecə evə gəlməsə, arvadın səhərəcən gözünə yuxu getməz. Arvadın kişisindən artıq heç kəsi yoxdur, odur ki, arvad onu öz ata-anasından çox istəyir, buna görə də onlar yatağa uzananda qucaqlaşırlar, kişi qolunu arvadının başı altına qoyur, arvad da əlini ərinin başı altında qoyur, şair deyən kimi:

"Qolum ona yasdıq oldu, yatdıq bərabər,
Mən gecəyə dedim: uzan, gecik, ey səhər!


Ah, ey gecə! Ey vəslimin misilsiz tacı!
Başlanğıcın şirin oldu, tez bitməz acı".

Bundan sonra ər arvadını öpür, arvad da ərini öpür. Bir padşahın belə bir əhvalatı olub: padşahın arvadı naxoşlayıb ölüür, o, arvadını ürəkdən istədiyinə görə öz ölümünə razı olur, diri-dirisi arvadının yanında qəbrə uzanır. Bir padşah naxoşlayıb ölöndə də belə bir əhvalat olur: onu basdırmaq istəyində arvadı qohum-qardaşına deyir: "Məni də onunla bərabər basdırın, yoxsa mən özümü öldürərəm, günahım sizin

boynunuzda qalar". Elə ki görürlər arvad dediyindən dönmür, ondan əl çəkirlər, arvad ərinin bir könüldən min könülə istədiyinə görə, onun ayrılığına dözə bilmədiyinə görə qəbrinə girir".

Qarı şah qızına o vaxtacan kişilərlə qadınlar barəsində əhvalat danışdı ki, axırda qızın ürəyində kişilərə olan nifret yox oldu. Elə ki qarı şah qızında yənə kişilərə məhəbbət oydığını başa düşdü, üzünü qızə tutub dedi: "Daha vaxtdır, gəl gedək bağda gəzək". Onlar saraydan çıxıb ağacların arasında gəzməyə başladılar, şahzadə qızə nəzər salanda nə görə yaxşıdır? Gördü ki, bu qız gül camallı, qəddi-qəmətlə, qırmızıyanqa, qaraqöz qızdır, özü də elə gözəldir, elə göyçəkdir ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə; qızı görən kimi şahzadənin ağılı başından oldu, gözleri qızə zəllindi; oğlan bir könüldən min könülə ona aşiq oldu, qızın məhəbbəti onun ağılmı tamam əlindən aldı. Qızın esqi onu elə cuşa gətirdi ki, bədəni od tutub yanmağa başladı, oğlan qəşə eləyib yərə sərildi. Şahzadə ayılıb özüne gələndə gördü ki, şah qızı ağacların arxasında gözdən itib..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz otuz birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki şahzadə Ərdəşir bağda gizlənmişdi, şah qızı ilə qarı bağda endilər, ağacların arasında gəzməyə başladılar, şahzadə qızı görəndə onun eşqindən qəşə eləyib yərə sərildi. Ayılıb özüne gələndə gördü ki, şah qızı ağacların arxasında gözdən itib. Belə olanda, şahzadə dərindən ah çəkib bu seri oxudu:

"O nadir gözəli görüb vuruldum,
Böyük bir eşq ilə sarsıldı ruhum.

Sərildim torpağa tabü-təvansız,
Bilmədi halimi o şahzadə qız.

O əyildi, qəlbim düsü tilsimə,
Sən allah, bir yumşal, gol tərohhümə!

Nə qədər ki, məni çəkməyib məzar,
Qovuşdur yarıma, ey pərvərdigar!

Üzgün dodaqlarım on yox, yüz dəfə
Göynətsin o üzü hey öpə-öpə.

Qarı şah qızını o vaxtacan gəzdirdi ki, axırdı gəlib şahzadə olan yera çatdı. Ora çatanda qarı birdən: "Ay gözə görünməyən xalıq, bizi qorxulu şeydən xilas elə!" Elə ki şahzadə bu işarəni eşitdi, gizləndiyi yerdən çıxdı, özünü çəkib lovğa-lovğa ağacların arasında gəzməyə başladı, onun qəddi-qamətini görən zərif budaqlar xəcalət çəkdilər, oğlanın alınınu puçup-puçur ter basmışdı, yanaqları elə bil qırımızı alma idi – belə bir gözel yaradan Allahə əhsən! Şah qızı nəzər salıb oğlanı gördü. Qız gözlerini zilləyib ona baxmağa başlayanda nə görse yaxşıdır? Gördü ki, bu oğlan elə gözəldir, elə göyçəkdir ki, elə bil ondördəcəlik aydır, həm də gördü ki, onun gözləri ceyranı əsir eləyər, incə qəddi-qaməti zərif söyüd budaqlarını xəcil eləyər. Şahzadəni görən kimi qızın ağlı başından oldu, onun gözlerinin oxu qızın ürəyini yaraladı, şah qızı qaridan soruşdu: "Ay dayə, bu gözəl-göyçək oğlan kimdir, bizim bağda nə gəzir?" Qızın bu sözünü eşidən qarı ondan soruşdu: "Ay xanım, hani oğlan?" Şah qızı da cavabında dedi: "Odur, yaxında, ağacların arasında".

Şah qızının bu sözünü eşidib qarı sağa, sola baxmağa başladı, guya oğlandan heç xəbəri-zadı yoxdur, sonra da qızdan soruşdu: "Axı bu oğlana bağın yolunu kim göstərib?" Həyat ən-Nüfus ucadan dedi: "Ah, bu oğlanın kim olduğunu haradan bilək – şükrür olsun kişiləri yaradının kərəminə! Ay dayə, sən onu tanıyırsanmı?" Qarı da cavabında dedi: "Ay xanım, bu elə mənimlə sənə namə göndərən oğlanın özüdür də". Eşq dəryasında üzən, eşq atışılı alış yanan şah qızı ucadan dedi: "Ay dayə, bu oğlan nə gözəldir! Doğrudan da, o çox qəşəngdir, zənmimə yer üzündə ondan gözəl adam yoxdur".

Ela ki qarı şah qızının bir könlündən min könlülə oğlana aşiq olduğunu başa düşdü, yalvara-yalvara qızı dedi: "Ay xanım, mögər mən sənə deməmişdim ki, oğlan çox qəşəng oğlandır?" Belə olanda, şah qızı dedi: "Ay dayə, padşah uşaqları bu dünyada ömür sürməyin dərdi-qəmindən bixəbərdirlər, bu dünyada kimlər olduğunu, onların xasiyyətlərini bilmirlər, özü də onlar heç kəslə oturub-durmurlar, heç kəslə alış-verişləri olmur. Ay dayə, mən necə eləyim ki, onun yanına gedim, nə kələk işlədim ki, onunla üz-üzə golim, ona nə deyim, belədə o, mənə

nə deyər?" Qarı da onun cavabında dedi: "İndi mənim əlimdə nə hiylə ola bilər? Biz sənə görə bilmirik ki, bu işə necə əncam çəkək". Qarının bu sözünü eşidib qız ucadan dedi: "Ay dayə, bil və agah ol ki, eşq dərdindən məndən başqa ödən olmayıb! Mən yəqin bilirəm ki, eşq atəsi elə bu saat məni öldürəcək".

Ela ki qarı şah qızının bu sözlərini eşitdi, oğlanın eşqilə od tutub yandığını gördü, qızı dedi: "Ay xanım, onun sənin yanına gəlməyi heç cür mümkün deyildir, sənin də onun yanına getməyin üzürlüdür, axı sən cavansan. Ancaq gəl mənimlə gedək, sən ona çatananın mən qabağına düşüb gedəcəyəm, mən onunla danışmağa başlaram, onda sən utanmazsan, elə bir göz qırpmında siz dostlaşarsınız". Qarının bu sözünü eşidib şah qızı dedi: "Düş qabağa, Allah yazan pozulmaz". Dayə ilə şah qızı getdilər, gəlib şahzadənin yanına çatdilar, şahzadə əyləşmişdi, o, elə gözəl idi ki, elə bil ondördəcəlik ay idi. Elə ki onlar gəlib şahzadənin yanına çatdilar, qarı ona dedi: "Ay oğlan, gör sənin yanına kim gəlib, bu qız, şahənşah qızıdır, Həyat ən-Nüfusdur, həm onun özünün qiymətini, həm də yol alıb sənin yanına gəlməyinin qədrini bil. Ona hörmət elə,ayağa qalx, onun hüzurunda ayaq üstə dayan". Qarının bu sözünü eşidib şahzadə elə o saat, o dəqiqə ayaq qalxdı, onun nəzəri qızın nəzərlərilə rastlaştı, hər ikisi şərab içməmiş sərməst oldu, şahzadənin qızə olan məhəbbəti, eşq atəsi birə min artı. Şah qızı qollarını açdı, oğlan da qollarını açdı, onları sərməst olub qucaqlaşdırı, eşq atəsi oğlanla qızı elə yandırdı ki, onlar qəşş eləyib bihü yera sərildilər; xeyli vaxt beləcə bihü sərilib yerdə qaldılar. Qarı biabırılıqdan qorxub onları saraya apardı, özü onun qapısı ağzında oturdu, konızlərə də dedi: "Şah qızı yatıb, gedin gəzin, şənlonin". Konızlər yenə gəzməyə getdilər. Aşıqlə moşuqə ayılıb özlərinə göldilər, gördülər ki, sarayın içindədirlər, oğlan şah qızına dedi: "Ey gözəllər tacidi, sən Allaha and verirəm, de görüm bu osıl yuxudur, ya qarmaqarış yuxudur?" Sonra onlar qucaqlaşdırı, şərab içməmiş sərməst oldular, eşq dərdindən şikəyət eləməyə başladılar, oğlan bu şəri oxudu:

"Gün onun üzündən doğur her zaman;
Şəfəqlər də doğur yanaqlarından.

Birisı üzüno gecə baxanda,
Ulduzlar gözündən itir bir anda.

Şirin gülüşünün parıltısından
Buludlar dağılıb, qızillaşır dan.

Qəddimi əyəndə bir az aşağı
Qışqanır göyyarqaq söyüd budagi.

Ona baxmaq ilə kam alıram mən,
Allah, saxla onu gözdən-nəzərdən.


Hüsnündən aya borc verib o dilbər,
Gün istəyib ona oxşaya – hədər.

Gün haradan alsın o yumşaq budları?
Ay haradan alsın o hüsnü, rəftarı?

Kim qınayar məni aşiqəm deyə,
Vermişəm canımı ona hədiyyə.

O bircə baxışla alıb qəlbimi,
Kimdən nıcat umum, səsləyim kimi?”

Şəhrizad bu yerdə sahərin açıldığını görüb nağılı yarımcıq qoysu.



Elə ki yeddi yüz otuz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şahzadə şəri oxuyub qurtarandan sonra şah qızı onu bağırına basıb dodaqlarından, gözlərinin arasından öpdü, oğlanın ürəyi yerinə gəldi, o, eşqin gücündən, məhəbbətin dördündən qəm döryasına batıb əzab-əziyyət çökəməyindən, qızın daşürəkli olduğunu görə başına gələn müsibətdən ətkayətləndi. Şah qızı oğlanın sözlərini eşidib onun əl-ayağını öpməyə başladı, başını açdı, yer üzünü qarınlıq bürüdü, başının üstə ay çıxdı. Şah qızı oğlana dedi: “Ay sevgilim, ay mənim arzularımın arzusu, qoy bir də biz ayrılıq görməyək, Allah biza bir də hicran qismət eləməsin!” Onlar qucaqlaşıb ağlamağa başladılar, sonra şah qızı bu şəri oxudu:

“Ey aylı, günəşi heyrləndiron,
Məni öldürməyi qot elədin son.

O məni möhv etdi qılınc gözüylə,
O gözlərdən hara qaçım, di söylö?

Mənə bir ox atdı o kaman qaşı,
Yəndi eşq oduna bağrimin başı.

Üzü meyvəsidir sanki rizvanın,
Onu üzənməyə məndə tab hanı?

Sənin çevik qoddin budığa bənzər,
Dərsin meyvəsini gorok sevənlər.

Yuxumdan ayırib əyləndirirsən,
Utanmayı, ari unutmuşam mən.

Zamanın, məkanın sahibi Allah
Səndən nəzərini kəsməsin heç vaxt.

Sənin köməyinə sığınan kəsin
Halına, ey xuda, yaziğin gölsin!”

Elə ki şah qızı şeri oxuyub qurtardı, eşq dördi ona dov gəldi, ağıl başından oldu, o, elə hönkür-hönkür ağlayıb göz yaşı axıtmaya başladı ki, oğlanın ürəyinə od saldı. Oğlan şah qızının eşqinin əsiri oldu, şah qızına yaxınlaşış onun əllərini öpməyo, hönkür-hönkür ağlamağa başladı. Onlar axşam azanınacan elə hey bir-birini tənə vurdular, səhbət elədilər, şeir dedilər, onların arasında bunlardan başqa heç bir şey olmadı.

Onlar çıxıb getməyə hazırlaşanda şah qızı oğlana dedi: “Ay gözü-mün işığı, ay ürəyimin son pənahı, ayrılıq məqamı çatub, bəs biz bir də nə vaxt görüşəcəyik?” Qızın sözləri oğlanın ürəyinə ox kimi deşdi, odur ki, o, ucadan dedi: “Vallahi, ayrılığı yada salmaqdən xoşum gol-mır!” Sonra şah qızı saraydan çıxdı. Ərdoşət ona baxdı, gördü ki, qız elə ah çəkib zariyr ki, bu ah daşı əridər, elə ağlayır ki, gözlərindən yaş sel kimi axır, belə olanda, eşq dördündən oğlan qom döryasına batıb bu şəri oxudu:

“Getdikeçər çox sevir ürəyim soni,
İndi işo salım hansı çarəni?

Rüxsarın açılan sohədir sənin,
Saçın zülmətindir tünd bir geconin.

Qamotin şimaldan oson ruzgarın
Əydiyi budaqdır, ey zorif yarım!

Mərifət sahibi baxanda sona,
Gözünü bonzodor ahu gözüno.

Az qahr budların ağırlığından
Sənin incə belin üzülo, canan!

İnsanı məst edir qonçə loblorin,
Müşkdən müttördür, sulardan sorin.

Dağılsın, ey ahum, dördin-mələlin,
Rohm et, ya özün gəl, ya da xoyalın”.

Elə ki şah qızı tərfinə deyilən bu sözləri eşitdi, oğlanın yanına qayıtdı, hicranın od vurub alovlandırdığı üroyılə şahzadəni qucaqlayıb bağına basdı, qızın od tutub yanan ürəyinin alovunu tekco öpüş, bir də oğlunu ağışuna almağı söndüra bilərdi; o, oğlana dedi: “El arasında belə bir misal var: aşiqini gözləyib döz, ancaq onu itirmə, mən hökmən fikirləşib bir yol taparam ki, biz görüşək”. Sonra qız oğlanla xudahafızlaşış getdi, o, eşqin gücündən ayağını hara qoyduğunu da bilmirdi, qız beləcə o vaxtacan getdi ki, bir də gördü öz otağındadır.

Şah qızı burada qalsın, indi sizə kimdən deyim, şahzadədən. Elə ki o, qızdan ayrıldı, dördü-qəmi, divanəliyi artdı, şirin yuxu ona haram oldu. Şah qızı da yemək-içməkdən qaldı, onun səbri tükəndi, bədəni zoiflədi. Səhər açılan kimi o, dayəni çağırtdırdı, dayə gəlib nə görso xaxşıdır? Gördü ki, şah qızının hali dəyişib. Şah qızı dayəyə dedi: “Soruşma mənə nə olub: mənə nə olubsa hamısı sənin işindir”. Sonra da o, qaridan soruşdu: “Ürəyimin istəklisi haradadır?” Qarı da cavabında dedi: “Ay xanım, o, səndən haçan ayrılib? Məgər o, bir gecədən çox səndən ayrı olub?” Qarının bu sözünü eşidib şah qızı ucadan dedi: “Məgər mən onsuz bir dəqiqə belə dözo bilərəmmi? Dur ayaga, fikirləş bir hiylə tap, tez məni onunla görüşdür, yoxsa az qalır üroyim partlasın”. Qızın bu sözünü eşidib qarı ona dedi: “Ay xanım, mən sizin üçün heç kəs başa düşməyən incə bir iş fikirləşib tapananın sobir elo”. Belə olanda, şah qızı ucadan dedi: “Allah-təalaya and olsun, əgər sən oğlani

bu gün yanına götirməsən, mən hökmən padşaha deyəcəyəm, özü do əhvalatı ona nəql eleyib deyəcəyəm ki, sən moni xarab eləmisən, onda padşah boynunu vurub başını bədənidən ayırar!” Qızın bu sözünü eşidib qarı ona dedi: “Allah xatirinə sobirli ol, yoxsa bu iş xatalı işdir”. Sonra qarı o vaxtacan şah qızının yanında alçaldı ki, axırdı onu dilə tuta bildi, qız üç gün dözməyə razı oldu. Sonra şah qızı ona dedi: “Ay dayə, bu üç gün mənim üçün üç il qodor uzun olacaq. Əgər dörd gün keçsə, sən də onu mənim yanına götirməsən, onda çalışacağam səni öldürəm”.

Dayə şah qızının yanından çıxıb öz evinə getdi, dördüncü gün sohəaclanda şəhərin bütün üz alan arvadlarını çağırıb onlardan on yaxşı ənnik-kirşan, sürmə istədi ki, bakıro qızın üzünə ənnik-kirşan, qaş-gözünə sürmə çəksin, onlar da qarının istədiyi şeylərin on yaxşılardan götirdilər. Sonra qarı oğlunu çağırıldı; elə ki oğlan goldı, qarı sandıçı açıb oradən bir boğça çıxartdı, onun içində beş min dinar dəyərində arvad paltaları, cürbəcür bahalı qaş-daşla işlənmiş baş yaylığı vardi, sonra oğlana dedi: “Oğlum, sən Həyat ən-Nüfusla görüşmək istəyirsənmi?” Şahzadə cavabında dedi: “Əlbəttə istəyirəm!” Belə olanda, qarı maqqası götürüb şahzadənin üzündəki tükləri bir-bir maqqasla aldı, qaş-gözünə sürmə çəkdi, sonra qarı oğlunu soyundurub ol barmaqlarının dırnaqlarından ciyinlorinəcən, ayaq barmaqlarından ombalarına can naxışlaşdı, bədənəna başdan-başa naxış çəkdi, bu naxışlar elə bil mərmər ləvhələri üstündə qızıl gül idi. Bundan sonra bir azdan qarı oğlunu çımdırdı, pak eləyib onun üçün alt paltarı, üst paltarı götirdi, oğlana həmin şahanə arvad paltarını geyindirdi, necə yeriməyi öyrədi dədi: “Sol ayağını qabağa ver, sağ ayağını azca geridə saxla”. Oğlan da qarı deyən kimi elədi, onun qabağına düşüb getdi; şahzadə elə bir behiştən çıxmış huri idi. Qarı ona dedi: “Üroyino toxraqlıq ver, sən şah sarayına gedirsin, darvazanın ağızında hökmən əsgərlər, qapıçılar olacaq. Əgər sən onlardan qorxsan, yaxud təşvişə düşsən, onlar zonlö baxıb səni tanıyacaqlar; onda biz bələya düşəcəyik, məhv olub gedəcəyik. Əgər sənin buna gücün çatmasa, mənə deginən”. Şahzadə onun cavabında dedi: “Heç qorxub-zad eləmə, üroyino toxraqlıq ver, gözlərinə işiq gəlsin, bu iş məni qorxutmur”. Şahzadənin bu sözünü eşidib qarı oğlanın qabağına düşdü, onlar buradan çıxıb düz saraya getdilər, gəlib sarayın darvazasına çatdılar, darvazanın ağızında çoxlu horomagası dayanmışdı, qarı dönüb baxdı, görşün oğlan qorxur, ya yox, gördü ki, o, necə vardısa elədir, heç vecinə deyil. Belə olanda, qarı darvazaya yaxınlaşdı, baş horomağası ona baxıb tanıdı, onun arxasında golon qızı

baxanda nə görərə yaxşırıd? Gördü ki, bu qız elə gözəldir, elə göyçəkdir, yemo-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə, odur ki, öz-özünə dedi: "Qarını tanıyıram, o dayədir, onun dalınca gələn qız isə, elə gözəldir ki, bizim torpaqda o gözəllikdə, o zəriflikdə qız yoxdur, bəlkə bu qız Həyat ən-Nüfusdur, ancaq bu da var ki, şah qızı həmişə saraya olur, heç vaxt bayra çıxmır. Görəsən, o, padşahın izniylə çıxıb, ya ondan izinsiz çıxıb!"

O, bunu öyrənmək üçün ayağa qalxdı, onun ardınca otuza qədər hərəməğası da ayağa qalxdı, qarı onların ayağa qalxdıqlarını görəndə ağlı başından oldu, o, ucadan dedi: "Doğrudan da, biz Allahın bəndələriyik, onun da yanına qaydırıq! Buna heç şəkk-şübə yoxdur ki, biz məhv olduq..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz otuz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat elyirler ki, qarı, baş hərəməğasının öz nökərlərilə bərabər onlara yaxınlaşdığını görəndə, bərk qorxuya düşüb ucadan dedi: "Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur! Doğrudan da, biz Allahın bəndələriyik, onun da yanına qaydırıq! Buna heç şəkk-şübə yoxdur ki, biz məhv olduq!"

Elə ki baş hərəməğası qarının bu sözünü eşitdi, bərk qorxuya düşdü, çünki şah qızının çox qəzəblı olduğunu bilirdi, bunu da bilirdi ki, padşahın özü də qızının itaətindədir. Belə olanda o, öz-özünə dedi: "Bəlkə padşah qariya izin verib ki, qızını bir iş üçün özü ilə aparsın, özü də istəmir ki, bir adam belə ondan xəbərdar olsun. Əgər mən qiza mane olsam, onun ürəyində mən görə kin-küdürət əmələ gələr, o özlüyündə deyər: "Bu hərəməğası qabağımı kəsdi ki, mənim işimi faş eləsin", sonra da çalışır ki, məni öldürsün. Mən bu işə qarışmaram". Baş hərəməğası belə fikirləşib geri qayıtdı, otuz nəfər hərəməğası da onunla bərabər sarayın darvazası ağızına qayıtdı, onlar saray darvazası ağızına yiğilmiş adamları kənarə qovdular; belə olanda, qarı içəri keçdi, başını tərpođib onlara salamlaşdı, otuz nəfər hərəməğası hörmət eloyib ayağa qalxdı, onun salamını aldı. Qarı, dalınca da şahzadə içəri keçdiilər, onlar



çoxlu qapılardan, otaqların hamisindan keçdilər, yeddinci qapıya çatanan, Allahın kölgəsi onların üstündə idi, bu qapı ən böyük sarayın qapısı idi, şahın taxtı burada idi, kənizlərin otaqlarına, hərəmşanaya, bir də şah qızının sarayına getmək üçün buradan keçib getmək lazımdı. Qarı orada ayaq saxlayıb dedi: "Oğlum, bax, biz bura gəlməmişik, bizi bu yerə gətirib çıxaramın şükr əlsün kərəminə! Oğlum, biz ancaq gecə görüşə biləcəyik, cünki gecə qorxan üçün himayəkardır". Qarının bu sözünü eşidən şahzadə dedi: "Sən düz deyirsən". Sonra da ondan soruşdu: "Bəs nə hiylə işlədək?" Qarı da cavabında dedi: "Bu qaranlıq yerde gizlən".

Bələ olanda, şahzadə quyuda gizləndi, qarı başqa yerə getdi, gün qüruba əyilənəcən oğlan quyuda qaldı, elə ki gün qüruba əyildi, qarı oğlanın yanına gəlib onu quyudan çıxartdı, onlar sarayın darvazasından içəri girdilər, bir neçə qapıdan keçib getdilər, axırdı gəlib Həyat ən-Nüfusun otağına çatdılar. Qarı otağın qapısını döyüd, balaca bir kəniz qapıya gəlib soruşdu: "Kimdir?" Dayə də cavabında dedi: "Mənəm". Balaca kəniz qarının səsini eşidib onu içəri buraxmaq üçün öz xanımından izin istəməkdən ötrü geri qayıtdı, xanım ona dedi: "Get qapımı aç, qarını da, onunla gələni də içəri burax". Qarı da, şahzadə də içəri girdilər.

Elə ki onlar içəri girdilər, qarı Həyat ən-Nüfusa təref dənəndə nə görə yaşıdır? Gördü ki, o, otağı sahmana salıb, çıraqları düzüb kürsülərin üstünə, sütunlu eyvanlara xalça salıb, mütekək düzüb, qızıl, gümüş şamdanlarda şam yandırıb. Şah qızı süfrə açıb yemək, cürbəcür meyvə, şirniyyat düzdü, buxurdanlarda müşk, quru əzvay, əmbər yandırdı, şamların, çıraqların ortasında oylaşdı, qızın üzü çıraqlarla şamlardan daha çox işiq saçındı. Şah qızı dayəsini görüb ondan soruşdu: "Ay dayə, hani mənim ürəyimin istəklisi?" Qarı da cavabında dedi: "Ay xanım, mən ona rast gəlməmişəm, o, mənim güzüme dəyməyib, ancaq mən onun bir ata-anadan olan doğma bacısını sənin yanına gotirmişəm". Qarının bu sözünü eşidən şah qızı ucadan dedi: "Sən dəlisən, nəsən? Onun bacısı nəyime lazımdır! Məgər adamın başı ağrıyanada, o, əlini sarıyr?" Qarı da onun cavabında dedi: "Vallahi, yox, ay xanım, ancaq sən bir ona bax, əgər o, xoşuna gəlso, yanında saxla".

Qarının bu sözünü eşidib şah qızı oğlanın üzünü açdı, elə ki onu tanrıya ayağa qalxıb onu bağırına basdı, onlar qoşş elədilər, bihuş olub yero sorıldılar, xeyli vaxt beləcə bihuş qaldılar. Dayə hər ikisinin üzünü güləb səpdi, onlar ayıldılar, şah qızı onun dodaqlarını öpüşə qorq eləyib min dəfədən çox öpdü, sonra bu şeri oxudu:

"Qaranlıqda gəldi yar bizim evə,
Mən qalxdım, sevgilim oylasın deyə.


Dedim: "Ey amalim, gecə ikən sən
Gəldin, qorxmayaq gözətlərdən!

O dedi: "Yox qorxum, amma ki, eşqim
Ruhuma, canına kosılıb hakim.

Sarıldıq o saat bir-birimizə,
Əməndik, keşikçi daymirdi gözə.

Qalxdıq fənə bir iş törətmədən biz,
Çırpdıq. – tərtəməzdə geyimlərimiz..."

Şəhrizad bu yerdə sohərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz otuz dördüncü gecə oldu, Şəhrizad nağılmış dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, Həyat ən-Nüfusun sevgilisi onun sarayına gələn kimi onlar qucaqlaşdılar, qız maqama münasib bir şerî oxudu, şerî oxuyub qurtarandan sonra ucadan dedi: "Doğrudanım, səni öz otağında görürəm, özü də sən mənim həmsəhbətimən, dostumsan?"

Sonra şah qızının eşqi gücləndi, iztirabı artdı, şadlığından az qaldı ağılı başından olsun, qız bu şerî oxudu:

"Gecə qaranlıqda gəldi əzizim.
Gəldi öz vaxtında əzizim-gözüm.

Məndə hönkürtüsü oyatdı vohmə,
Rahat ol! – söylədim öz sevgilimə.

Örtükdə gəlməmişdi o bizim qoşru,
Onu min yol öpüb, quedum min koro.

Dedim: Şükür, çatdıq istəyimizə,
Eşq olsun Allaha, – yar oldu bizo!

Səhər qaranlığı sürgün edincə,
Biz bir yerdə yatdıq, ürəyimizcə".

Elə ki səhər açıldı, qız şahzadəni otaqlarından birinə apardı, oğlan axşamacan qızın yanından getməyib həmin otaqda qaldı. Gecə olan kimi şah qızı onu öz otağına götürdü, onlar oturub səhbət eləməyə başladılar. Şahdaza qızı dedi: "Mən istəyirəm öz torpaqlarımıza qayıdım, sənin əhvalatını atama danışım ki, o, öz vəzirini sənin atanın yanına elçi göndərsin, o da səni mənə nişanlasın". Şahzadənin bu sözünü eşidib şah qızı dedi: "Ay sevgilim, mən qorxuram ki, sən öz ölkənə gedib hökmədarlıq eləməyə başlarsan, başın qarışar, mənim məhəbbətimi yadından çıxarsan, yaxud atan sənin sözünə baxmaz, onda mən ölərem, vossalam. Yaxşısı budur ki, mən fikirləşib sənə bir fənd tapanacaq, hər ikimiz bir gecə buradan çıxıb sənin məmləkətinə yola düşənəcən mənim yanında qalasan, mənim əlimdə olasın, sən məni görəsən, mən də səni. Mən əlimi ata-anamdan tamam üzümüşəm, daha onlara bel bağlamıram".

Qızın bu sözünü eşidib Ərdəşir cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Onlar əvvəlki kimi şərab içməyə başladılar. Bu gecə şərab şah qızı ilə şahzadəye xos geldi, onlar səhər açılacak gözlerini yummadılar, uzanıb yatmadılar. Günlərin bir günü birdən padşahlardan biri şah qızına hədiyyələr göndərdi, onların arasında bir boyunbağı vardi, tayı-bərəbəri olmayan iyirmi doqquz qaş-daşdan düzəldilmiş bu boyunbağının dəyərini heç şahın xəzinəsi ödəyə bilməzdi, odur ki, şah dedi: "Bu boyunbağı heç kəsə yox, elə mənim qızım Həyat ən-Nüfusa yaraşar!" Padşah bir hərəmağasını çağırırdı; şah qızı bir işə görə bu hərəmağasının dişlərini çıxardırmışdı; şah ona dedi: "Bu boyunbağını apar Həyat ən-Nüfusa ver, özü də ona deginən: "Bu boyunbağını bir padşah sənin atana göndərib, onun dəyərini ödəməyə pul çatmaz. Onu boynuna sal".

Nökər boyunbağını alıb özlüyündə dedi: "Allah bu boyunbağını o qızın boynuna saldıqı axırıncı boyunbağı eləsin, axı bu qız məni dişsiz qoymuşdur!" O gedib şah qızının otağının qapısına çatdı. Qapıya çatanda gördü ki, qapı bağlıdır, qarı da qapının ağızında yatıb; belə olanda, nökər qarını yuxudan oyatdı, qarı hövlnak oyanıb ucadan soruşdu: "Nə isteyirsin?"! Hərəmağası da cavabında dedi: "Padşah məni bir iş üçün qızın yanına göndərib". Hərəmağasının bu sözünü eşidən qarı dedi: "Açar yoxdur: sən çıx get, mən açarı götişərəm". Hərəmağası da cavabında dedi: "Mən padşahın yanına gedə bilmərəm". Qarı ayağa qalxıb açarı gətirməyə getdi, o, bərk qorxuya düşdü, canını bələdan qurtarmaq üçün qaçıb getdi. Hərəmağası xeyli gözloyəndən sonra padşahi nigarən qoy-

maqdən qorxub qapını itələdi, dəstəkdən tutub silkələdi, qiflin dili sindi, qapı taybatay açıldı. Hərəmağası içəri girdi, altı qapıdan keçib yeddinci qapıya çatdı, şah qızının otağına girib gördü ki, yero gözəl xəlçələr döşənib, şamla, kuzelər düzülüb, hərəmağası bu işə mat qaldı, şah qızının taxtına tərəf getdi, taxta çatanda gördü ki, onun qabağında zər-xaradən pərdə, bir də bahalı qaş-daşdan tor asılıb; hərəmağası pərdəni qaldıranda nə görə yaxşıdır? Gördü ki, şah qızı özündən də gözəl bir oğlanı bağırna basıb yatabırdı. Hərəmağası, onu bir qətrə sudan yaradın Allaha dua eləyib ucadan dedi: "Bax, bu da kisiyərdən zəhləsi gedən arvadın yaxşı işləri! Axi bu qız necə olub ki, belə iş görüb? Zənnimcə, mənim dişlərimi elə oglana görə çıxartdırıb!" Bunu deyib hərəmağası pərdəni saldı, qapıya tarəf yönəldi, elə bu dəmdə şah qızı oyandı, hərəmağası Kafuru¹ görüb onu səslədi, ancaq Kafur ona hay vermədi. Belə olanda, şah qızı taxtdan düşdü, qaşa-qqaşa gedib Kafura çatdı, onun ətəyindən yapışdı, ətəyini öz başına yaylıq kimi örtdü, hərəmağasının ayaqlarından öpüb dedi: "Allah gizli saxlayan işi, sən də gizli saxla!" Hərəmağası da cavabında dedi: "Allah sənə də, sənin sırrını gizli saxlayana da lənət eləsin! Sən mənim dişlərimi çıxardırdın, özü də deyirdin: "Qoy heç kəs mənim yanında kişilərin yaxşılığından bir kəlmə də danışmasın". Bunu deyib hərəmağası dartındı, qızın əldən çıxdı, qaşa-qqaşa otaqdan çıxdı, qapını bağladı, qapının ağızında bir nəfər hərəmağasını gözötçi qoydu. Sonra gedib padşahın hüzurunda dayandı, padşah ondan soruşdu: "Sən boyunbağımı Həyat ən-Nüfusa verdinmi?" Hərəmağası da cavabında dedi: "Vallahi, sən bütün burlardan artıqə layiqson!" Hərəmağasının bu sözünü eşidən padşah ucadan dedi: "Nə olub? Tez ol, de görüm nə olub?" Hərəmağası da cavabında dedi: "Mən sözümüz sənə yalnız təklikdə deyə bilərəm". Ancaq padşah qısqıra-qısqıra dedi: "Təklikdə yox, elə burada deginən!" Onda hərəmağası dedi: "Mənə aman ver". Hərəmağasının bu sözünü eşidib padşah aman yaylığını onun qabağına atdı; hərəmağası dedi: "Padşah sağ olsun, mən Həyat ən-Nüfusun otağına girdim, gördüm ki, otağa xəlçələr döşənib, qız da bir oğlanı quecaqlayıb yatabırdı. Mən onları otaqda qoymuşam, qapını bağlayab sənin hüzuruna golmişəm".

Hərəmağasının bu sözünü eşidib padşah dik qalxdı, qılınçını ola aldı, baş hərəmağasını səsləyib dedi: "Qoçaq qolboylorını özüñü götür, get Həyat ən-Nüfusun otağına gir, onu da, yanında olanı da elə taxtla bərəbor bura götür, ancaq üstlərinə yorğan sal..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüüb nağılı yarımcıq qoydu.

¹ "Kafur" – orəbe "alçaq" deməkdir.



Elə ki yeddi yüz otuz beşinci gecə oldu, Şəhrizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah hərəməgaşına əmr eləyəndə ki, öz qolbəylərini götürüb Həyat ən-Nüfusun otağına getsin, onu da, onun yanında olanı da götürüb hüzuruna götirsin, hərəməgaşı öz adamlarıyla bərabər padşahın yanından çıxıb şah qızının yanına getdi; onlar qızın otağına girəndə nə görsələr yaxşıdır? Gördülər ki, şah qızı da, şahzadə də ağlayıb sizləməqdan əldən düşüb'lər. Baş hərəməgaşı oğlana dedi: "Əvvəlki kimi taxtda uzan, şah qızı, sən də". Şah qızı oğlan üçün qorxub ona dedi: "İndi sözə baxma-maq məqamı deyil". Hər ikisi taxtda uzandı, hərəməgaları onları taxtlə bərabər götürüb apardılar. Elə ki padşah yorğanı onların üstündən qaldırdı, şah qızı tez ayaga qalxdı, padşah ona baxıb boynunu vurmaq istədi, elə bu dəmdə oğlan tullanıb padşahın yaxasından yapışb dedi: "Padşah sağ olsun, onda heç bir günah yoxdur, günahkar mənəməm. Ondan qabaq məni öldür". Oğlanın bu sözünü eşidən padşah qılıncını qaldırıb şahzadəni öldürmək istədi: belə olanda, Həyat ən-Nüfus atasının üstüne atılıb ucadan dedi: "Məni öldür, ancaq onu öldürmə. Onun atası şahənşahdır, bütün dünya eninə də, uzununa da onun itaətindədir".

Qızının bu sözünü eşidən padşah üzünü baş vəzirə tutub (bu vəzir başdan-ayağa fitnə-fəsad id) ondan soruşdu: "Ya vəzir, bu iş barədə sən nə deyirsən?" Vəzir də cavabında dedi: "Bu bələyə düşən hər kəs yalan danışmalıdır, onların bircə çarəsi var: çoxlu əzab, işgəncə verəndən sonra boyunlarını vurub başlarını bədənlərindən ayırasan".

Belə olanda, padşah öz cəlladını çağırıldı, o öz qolbəyləri ilə gəlib onun hüzurunda dayandı, padşah ona dedi: "Bu yaramazı aparın, boynunu vurun, ondan sonra da bu pozğun qızın boynunu vurun. Hər ikisinin meyitini yandırın, bir də onların barəsində məndən heç nə soruşmayın". Cəllad olını qızın kürəyinə qoydu ki, onu tutsun, padşah onun üstüne qışqırıb olındı olan nəsə bir şeyi cəllada tolazladı, az qaldı onu öldürsün, sonra da dedi: "Ay itin biri it, mən belə qəzəbli olduğum halda, sən necə mülayim ola bilərsən? Onun saçından yapış, elə dart ki, o, üzüqöyli yerlə sürünsün".

Hərəməgaşı padşah deyən kimi elədi, şah qızının saçından yapışb dardı, oğlunu da yerlə sürüyüb qətl yerinə apardı. O, öz paltarının ətə-yindən bir parça kəsib oğlanın gözlərini bağladı, qılıncı siyirdi (qılınc çox iti id), qızın qətlini ləngitdi ki, bəlkə atası onun günahından keçdi. O, şahzadənin yanında dayanıb qılıncı üç dəfə oynatdı (əyanların hamisi ağlayıb Allah'a yalvarırdı ki, padşah bu iki cavanın günahından keçsin), elə əlini qaldırırmışdı ki, oğlanın boynunu vursun, birdən bayırda toz ərşə qalxdı. Bunun səbəbi o idi ki, oğlanın atası, padşah xeyli vaxt oğlundan xəbər-ətər gəlmədiyinə görüb böyük qoşun yiğir, qoşunla bərabər oğlunu axtarmağa çıxıb.

Bunlar burada qalsımlar, indi siza kimdən deyim, Əbdülləqədir şahdan. Elə ki tozun ərşə qalxdığını gördü, o öz adamlarından soruşdu: "Ay camaat, nə olub, bu nə tozdur, ərşə qalxdır?" Baş vəzir ayaga qalxıb padşahın yanından çıxdı, üz tutub toza tərəf getdi ki, görsün bunun əsil səbəbi nədir, gəlib çatanda nə görsə yaxşıdır? Gördü ki, bu qoşunun qarışqa kimi sayı-hesabı yoxdur, onlar dağlara, dərələrə, təpələrə dolublular. Vəzir qayıdır bunu padşaha xəbər verdi, padşah ona dedi: "Get, öyrən, gör bu nə qoşundur, onlar bizim məmlekətə nə üçün gəliblər, soruş, gör qoşunun sərkərdəsi kimdir, məndən ona salam yetir. Sonra da onun nə üçün geldiyini soruş, əgər bizi görə bir qulluğu varsa, biz ona kömək elərik, əgər o, padşahların birindən intiqam almalıdırsa, biz onunla bərabər gedərik. Əgər o, bəxşis istəyirsa, biz ona bəxşis verərik, axı onlar saya-hesaba gəlmirlər, çox böyük qoşundur, biz onun qəzəbindən qorxuruq ki, torpağımız bələyə düşər olmasın". Vəzir padşahın yanından çıxıb getdi, gəlib onların düşərgesinə çatdı, səhərdən axşamçağıyacan əsgərlərin qoşun əhlinin çadırları arasında ilə yol getdi. Axırdı gəlib zerli qılınc sahiblərinə, uledüzlərlə bəzənmiş çadırlara çatdı, sonra da əmirlərə, vəzirlərə, canişinlərə çatdı, vəzir o vaxtən getdi ki, gəlib sultanın hüzuruna çatdı. O sultana baxanda nə görsə yaxşıdır? Gördü ki, bu padşah şahənşahdır, divanxana əyanları vəziri görəndə bir ağızdan qışkırdılar: "Əyil yeri öp! Əyil yeri öp!" Vəzir əyildi, yeri öpüb ayaga qalxdı, ona ikinci-üçüncü dəfə də qışkırdılar, axırdı o, başını qaldırdı, ayaga qalxmaq istədi, ancaq bərk qorxudوغundan, bir də ehtiramdan yerə sordı, axırdı ayağa qalxıb padşahın hüzuruna gəldi, üzünü padşaha tutub dedi: "Ya qibleyi-aləm, Allah sonin ömrünü uzun eləsin, hökmünü artıq eləsin, şan-şöhrötini uca eləsin! Sonra da Əbdülləqədir şah sənə salam göndərir, əyiləb qabağında yeri öpür, həm də sənədən soruşur ki, nə üçün təşrif gotirmisən? Əgər sən şahlardan intiqam almaq istəyirsənə, o, sənə qulluq eləmək üçün qoşun-loşkorılı yanına

gölməyə hazırlıdır, əgər sən elə bir iş görməyə çalışırsan ki, həmin işi o görə bilər, o, həmin işdə də sənə qulluq eləməyə hazırlır".

Vəzirin bu sözünü eşidən padşah ona dedi: "Ay qasid, sən öz ağanın yanına gedib ona deginən: "Şahənşahın bir oğlu var, o çıxdan evdən çıxıb, ondan səs-soraq da yoxdur, izi də itibdir. Əgər oğlan bu şəhərdədirse, padşah onu götürüb gedəcək: əgər burada onun başına bir qəzavü-qədər gəlibse, ya da onun başına bir pis iş gəlibse, onun atası sizin torpaqlarınızı tar-mar eləyəcək, kişilərinizi öldürəcək, arvadlarını əsil eləyib aparacaq. Tez ol, öz ağanın yanına qayıt, onun başına bəla gəlməmiş, bunu ona xəbər ver". Vəzir də cavabında dedi: "Baş üstə, itaat borcumdur!" Elə yerindən tərəfənmək istəyirdi ki, əyanlar qışqıra-qışqıra ona dedildər: "Öyil yeri öp!" Vəzir də ayılıb iyrimi dəfə yeri öpdü, yalnız ürəyi ağızına gələndə ayağa qalxdı. Sonra o, şahın böyük otağından çıxdı, bu padşahın ohvalatı, onun saysız-hesabsız qoşunu barasında fikirləşə-fikirləşə yol alıb getdi, gəlib Əbdülqədirin sarayına çatdı; o elə bərk qorxmuşdu ki, rangi-ruhu sapsarı saralmışdı, özü də əsim-əsim əsirdi. Vəzir başına gələn əhvalatı əvvəldən axıracan, yerli-erində padşaha xəbər verdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz otuz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir, şahənşahın yanından qayıdır başına gələn əhvalatı əvvəldən axıracan, yerli-erində Əbdülqədir şaha danişdi (vəzirin rəngi-ruhu sapsarı saralmışdı, özü də əsim-əsim əsirdi): Əbdülqədir şah vəzirin bu sözünü eşidib öz canı üçün, adamları üçün narahat oldu, qorxuya düşüb vəzir-dən soruşdu: "Ay vəzir, axı bu padşahın oğlu kimdir?" Vəzir də cavabında dedi: "Onun oğlu, həmin oğlandıñ ki, son onu öldürməyi əmr elədin, şükür olsun Allaha ki, onun qotlini longitdi, yoxsa onun atası bizim torpaqları tar-mar elərdi, var-dövlətimizi qarət elərdi". Vəzirin bu sözünü eşidib padşah ucadan dedi: "Gör sənin fikrin necə pis idi ki, onu öldürməyi bizo məsləhət gördün! Bu igid padşahın oğlu hanı?" Vəzir də cavabında dedi: "Ay igid padşah, son əmr elədin ki, onu öldür-

sünələr". Vəzirin bu sözlerini eşidən padşahın ağılı başından oldu, o, var gücü ilə qışqırdı: "Vay haliniza, tez olun, cəlladı qoymayın oğlanı qətlə yetirsin!" Gedib o saat cəlladı götiirdilər, o padşahın huzurunda dayanıb dedi: "Qibleyi-aləm sağ olsun, sən necə əmr eləmişdin, mən də eləcə oğlanın boynunu vurdum". Cəlladin bu sözünü eşidib padşah ucadan dedi: "Ay itin biri it, əgər dədiyin doğrudursa, sən də hökmən onun kökünə salacağam". Belə olanda, cəllad ona dedi: "Padşah sağ olsun, əmr elədin ki, səndən dübare soruşmayıb onu qətlə yetirrim". Padşah da onun cavabında ucadan dedi: "Mən qəzəbli idim! Nə qədər ki, canını almamışsam düzünü del!" Cəllad da cavabında dedi: "Padşah sağ olsun, o sağ-salamatdır!"

Cəlladin bu sözünü eşidib padşah çox şad oldu, ürəyi toxraqlıq tapdı, əmr elədi ki, oğlanı hüzuruna götiirsinlər. Elə ki oğlanı hüzuruna gotirdilər, padşah ayağa qalxdı, onun dodaqlarından öpüb dedi: "Oğlum, mənim ucbatıma sənin başına gələn qəzavü-qədərə görə Allah-təaləadan rica eləyirəm, günahımdan keçsin. Atan şahənşahın gözündən sənin hörmətinə aşağı salacaq məsələ barosində heç bir söz demə". Padşahın bu sözünü eşidib oğlan ondan soruşdu: "Qibleyi-aləm sağ olsun, bəs şahənşah haradadır?" Padşah da cavabında dedi: "Oğlum, o, sənin dalınca gəlib". Padşahın bu sözünü eşidib şahzadə ucadan dedi: "Sənə olan hörmətimə and içirəm ki, öz namusumu da, sənin qızının namusunu da biza vurdugun ləkədən tömizləməyincə yerimdən tərəfənməyəcəyəm! O, bakırə qızdır! Mamaça, dayələri çağır ki, onlar qızı yoxlaşınlar, əgər görsən ki, qızının üzü açılıb, onda qanım sənə halalıdır, əgər görsən ki, o, bakırə qızdır, onda hamiya əyan elə ki, mənim də, onun da namusumuz ləkəsizdir".

Şahzadənin bu sözünü eşidib padşah mamaçaları çağırıldı, onlar qızı yoxlayıb gördülər ki, o bakırə qızdır, bunu padşaha xəbər verib ondan xələt istədilər, padşah da onlara xələt verdi, öz əynində olan paltarları çıxırb onların əyninə geydirdi, həm də horəmxanada onların hamisina xələt verdi. İçində atırlar olan məcməyiləri götiirdilər, divanxananın əyanlarına atır səpdiilər, bu işə çox şad oldular. Padşah oğlanı queaqladı, onunla hörmət-izzətə rəftar elədi, sonra da əmr elədi ki, oğlanın on yaxın nökrərlilə barəbor onu hamama aparsınlar. Oğlan hamamdan çıxanda padşah ona çox qəşəng libas geyindirdi, başına bahalı qas-daşla bəzənmiş tac qoyub belino saf qızilla İsləmmiş, mırvarılı, qas-daşla bəzənmiş zər-xara komor bağladı. Sonra da oğlanı, belino mırvarılı, qas-daşla bəzənmiş qızıl yehər qoyulmuş on yaxşı ata mindirdi, divanxana əyanlarına, bir də öz padşahlığımın başçılarına əmr elədi ki, atasınım

yanına çatanaçan oğlanla bərabər gedib ona qulluq eləsinlər, oğlana da tapşırdı ki, atasına, şahənşaha desin: "Əbdülqədir şah sənin itaṭin-dədir, sən ona nə əmr eləsən, yaxud qadağan eləsən, hər şeydə sənə itaṭkardır, qulluğunda hazırlır". Oğlan da cavabında dedi: "Mən bunu hökmən deyəcəyəm!"

Sonra da oğlan padşahla xudahafızlaşış öz atasının yanına yollandı. Atası oğlunu görəndə şadlığından ağlı başından oldu, o ayağa qalxıb oğlunun qabağına çıxdı, onu bağırna basdı, şahənşahın qoşun-ləşkəri bir şadlıq eləməyə başladı ki, daha nə deym! Vəzirlərin, saray əylənlərinin, qoşun sərkərdələrinin hamısı geldi, onlar əylib oğlanın qabağında yeri öpdürlər, onun sağ-salamat gölib çıxdığına şad olub atasına gözaydınılıq verdilər, həmin gün bir şadlıq elədilər ki, gəl görəsən. Şahzadə onunla olanlara, Əbdülqədir şahın şəherinin digər camaatına izin verdi ki, şahənşahın necə qoşun-ləşkəri olduğunu tamaşa eləsinlər, həm də əmr elədi ki, heç kəs onların qabağını saxlamasın, qoy camaat onun saysız-hesabsız qoşun-ləşkərini, onun qüdrətini görsün. Kim ki, əvvellər bəzzə bazarına gedib oğlunu öz dükənində oturmuş gördü, hamı belə cah-calallı, şahənşah oğlu ola-ola onun dükənda oturmağına mat qalmışdı; ancaq onu həmin işə vadar eləyen bir könüldən min könülü şah qızına aşiq olmağı idi. Onun saysız-hesabsız qoşun-ləşkərinin xəbəri aləmə yayıldı, bu xəbər gelib Həyat ən-Nüfusda çatdı, belə olanda, qız sarayın külfəfirəngisinə qalxıb dağlara baxanda nə görse yaxşıdır? Gördü dağlar başdan-başa qoşun-ləşkərdir. Şah qızı atasının sarayında dustaq idı, padşah onun barəsində əmr verənəcən, ya güñahından keçib azad olunması, ya qətlə yetirilib yandırılması baredə əmr verənəcən beləcə dustaq qalmalı idi.

Elə ki Həyat ən-Nüfus bu qoşun-ləşkəri gördü, özü də başa düşdü ki, bu qoşun Ərdəşirin atasındır, qorxdu ki, şahzadə onu yadından çıxardar, atasına gör qızdan uzaqlaşar, onu burada qoyub öz atası ilə çıxıb gedər, onda atası qızını öldürər, odur ki, şah qızı otaqda yanında qalıb ona qulluq eləyən kənizi şahzadənin yanına gönderib dedi: "Şahin oğlu Ərdəşirin yanına get, qorxub-zad eləmə, onun hüzuruna çatanda əyil yeri öp, özünü ona nişan verib deginən; "Mənim xanımım sənə salam göndərir, özü də o, atasının qalasında zindanda keşik altındadır, atası istəsə günahından keçəcək, istəməsə onu öldürəcək. Qız səndən rica eləyir ki, onu yaddan çıxarmayan, axı indi sənin hökmün var, sən nə məsləhət görsən, heç kəs sənin əmrindən çıxa bilməz. Əger sən onu atasının əlindən azad eləyib öz yanına gətirməyi düzgün iş hesab eləsən, bu, sənin ona böyük yaxşılığın olar. Axı o, bu əziyyətə

sənə görə dürçə olub. Əger sən bunu yaxşı iş hesab eləməsən, çünki daha onu istəmirsən, öz atana şahənşaha bu işi deginən, bəlkə o, qızın dərdinə qalib onun atasına deyər, qızı azad eləməmiş, atasından qızı pislik eləməyəcəyi, onu öldürməyəcəyi barəsində iltizam almamış buradan çıxıb getməz. Bununla sözümüz qurtardım, Allah səni dərqəmdən uzaq eləsin. Sağ ol..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz otuz yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eləyirlər ki, Həyat ən-Nüfus kənizini şahənşah oğlu Ərdəşirin yanına göndərəndə, kəniz şahzadənin yanına gelib xanımının sözlərini ona dedi. Şahzadə kənizin bu sözünü eşidib hönkür-hönkür ağlayıb kənizə dedi: "Bil və agah ol ki, Həyat ən-Nüfus mənim xanımımdır, mən onun quluyam, onun məhəbbətinin əsiriyəm, mən aramızda olan əhvalatı, bir də hicran gününün dərd-qəmini yaddan çıxarmamışam. Get, əvvəlcə onun ayağını öp, sonra da ona əyan eləgini ki, mən dedim: "Mən sənin barəndə atamlı danışaram, o, da, əvvəllər bir dəfə səni atandan mənim üçün elçiliyən vezirini yenə elçiliyə göndərər, sənin atan onun sözünü yero salmaz. Əger atan bu barədə səninlə məsləhətləşməyə bir adam göndərsə, onun sözündən çıxma, mən öz məmləkətimə hökmən səninlə gedəcəyəm". Kəniz xanımının yanına qayıtdı, əllərindən öpüb şahzadənin sözünü ona çatdırdı. Həyat ən-Nüfus onu eşidib çox şad oldu, şadlığından ağlamağa başlayıb Allah-təalaya şükür elədi.

Həyat ən-Nüfus burada qalsın, indi siz kimdən deyim şahzadədən. O, gecə atası ilə təkklikdə qaldı, atası onun kefini-əhvalını xəbər aldı, başına nə əhvalat göldiyini soruşdu; şahzadə də başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində atasına nəqəl elədi. Oğlunun başına gələn əhvalatdan hali olub atası ondan soruşdu: "Oğlum, de görüm sənin üzün nə eləyim? Əger sən o padşahı məhv eləmək isteyirsənə, mən onun torpağını tar-mar eləyərəm, var-dövlətini qarət elərəm, onun arvadlarının namusuna toxunaram". Şahzadə də cavabında dedi: "Ata can, mən istəmirəm sən belə işlər görəsən, axı o, mənə heç nə

eləməyib ki, sən də əvəzini çıxasan. Mən isteyirəm ki, sən həmin padşahla yaxınlıq eləyəsan. Mən səndən rica eləyirəm ki, sən hədiyyəyiğasan, özü də çox qiymətli hədiyyəyiğasan, sənin müdrük vəzirinlə qızın atasına göndərəsən”.


Oğlunun bu sözünü eşidən ata cavabında dedi: “No deyirəm, sən deyin olsun”. Bunu deyib atası çıxdan gizlətdiyi şəyər olan yerə getdi, orada olan ən qiymətli ləl-cəvahiratı götürüb oğluna göstərdi, onlar şahزادənin xoşuna qoldı. Sonra padşah vəzirin həzuruna çağırıldı, həmin şəyərləri onunla bərabər Əbdülqədir şahə göndərdi ki, onun qızını oğluna nişanlaşın, həm də vəzirə tapşırıdı ki, Əbdülqədir şahə desin: “Bu hədiyyəni qəbul elə, padşaha cavab ver”. Vəzir də yol alıb Əbdülqədir şahın yanına getdi; vəzir getməkde olsun, sizə kimdən deyim Əbdülqədir şahdan: o, şahزادənin ayrıldığı dəqiqədən qəm dəryasına batıb fikirləşirdi ki, bu gün-sabah məmləkətini tar-mar elayəcəklər, kəndlərini tutacaqlar. Birdən vəzir onun həzuruna gəlib salam verdi, əyilib onun qabağında yeri ödü; belə olanda, padşah onun üçün ayağa qalxdı, hərmətə qabağına çıxdı, vəzir tez-tələsik onun ayaqlarına yıxıldı, ayaqlarından öpməyə başlayıb dedi: “Qibleyi-aləm sağ olsun, keç günahından! Sənin kimi şan-şöhrətli padşah mənim kimisi üçün, sənin qullarının ən kiçiyi üçün ayağa durmaz. Padşah sağ olsun, bil və agah ol ki, şahzadə öz atası ilə danışın ona elədiyin hörmət-izzəti atasına xəbər veribdir, padşah buna görə sənə razılıq eləyir. O, həzurunda dayanan nökərlərinlə sənə hədiyyə göndərib, salam-duadan sonra sənə böyük ehtiramı olduğunu bildirir”.

Elə ki padşah vəzirin bu sözlərini eşitdi, o vaxtacan bərk qorxuya düşdü ki, hədiyyənin gətirdilər; hədiyyəni ona göstərəndə, nə görsə yaxşıdır? Gördü ki, onun dəyərini pulla ödəmək mümkün deyil, yer üzünün heç bir şahənşahının belə hədiyyəyi yığmağa gücü çatmaz; ona elə gəldi ki, padşah olsa da, əhəmiyyətsiz bir şəxsdir. Belə olanda, o ayağa qalxdı, Allah-tealaya, onun kərəminə şükür elədi, oğlana razılıq elədi, vəzir ona dedi: “Ey adil padşah, mənim sözlərimə qulaq as, gör nə deyirəm, bil və agah ol ki, şahənşah sənin yanına gəlib, səninlə qohum olmaq istəyir, mən də sənin qızını, dürdənə kimi qorunan xanım qızın Həyat ən-Nüfusun oğlu Ərdəşirə nişanlamağa gelmişəm. Əgər sən bu işə razısanşa, bu iş sənin ürəyindəndirsə, onda qız üçün nə başlıq istədiyini mənə deginən”.

Vəzirin bu sözlərini eşidən padşah onun cavabında dedi: “Baş üstə, itaöt borcumdur! Mən razıyam, oğlan mənim ən istəkli adamimdır, o ki, qaldı qızımı, o, həddi-bülüغا çatıb, ağılli-kamallı qızdır, bu işin ixti-

yarı onun öz əlindədir. Bil və agah ol ki, bu iş ona aiddir, özü bilər, ya razi olar, ya da razi olmaz”. Bunu deyib padşah üzünü baş hərəməğasına tutub dedi: “Qızımın yanına get, bu əhvalatı ona danış”. Baş hərəməğası da cavabında dedi: “Baş üstə, itaöt borcumdur!” Sonra da oradan çıxbıb hərəmxanaya getdi, şah qızının yanına girib onun əllərindən ödü, padşahın sözünü qızə çatdırıb soruşdu: “De görək, sən buna nə cavab verirsin?” Şah qızı da cavabında dedi: “Baş üstə, itaöt borcumdur...”

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcı qoydu.



738-ci gecə

Elə ki yeddi yüz otuz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalın danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, hərəmxanananın baş hərəməğası şah qızına xəbər verəndə ki, onu şahənşahın oğluna elçiləyirler, qız da cavabında dedi: “Baş üstə, itaöt borcumdur, razıyam!” Hərəmxanananın baş hərəməğası şah qızının bu sözünü eşidib padşahın həzuruna qayıtdı, qızın cavabında ona xəbər verdi. Padşah bu xəbərə çox şad oldu, əmr elədi ki, gözəl, bahalı libas gətirsinlər; libası gətirdilər, padşah onu vəzirə geyindirdi, həm də əmr elədi ki, ona on min dinar versinlər, sonra da dedi: “Get bu cavabı padşaha çatdır, özü də ondan soruş ki, onun həzuruna gəlməyə mənə izin verirmi?” Vəzir də cavabında dedi: “Baş üstə, itaöt borcumdur!” Sonra o, Əbdülqədir şahın sarayından çıxbıb şahənşahın həzuruna gəldi. Elə ki şahənşahın həzurunda dayandı, padşahın razılıq cavabını da, tapşırıdı sözü de ona çatdırıdı; şahənşah buna çox şad oldu, razılıq cavabını eşidən şahزادənin şadlıqdan lap ağı başından oldu, onun dərd-qəmi dağıldı, sinəsi açıldı. Sonra şahənşah Əbdülqədir şahə izin verdi ki, həzuruna gəlib onunda görüşsün. Ertəsi günü Əbdülqədir şah atına süvar olub şahənşahın həzuruna gəldi. Şahənşah da onun pişvazına çıxdı, ona hörmət eləyib salam verdi, onu öz yanında əyləşdirdi, şahzadə də onları həzurunda ayaq üstə dayandı, sonra Əbdülqədir şahın yaxın adamlarından biri, nitq sahibi ayağa qalxıb şirin dillo, xoş sözlərlə şahزادəyə, arzusuna çatıb şah qızını, şah qızlarının tacidarını aldigina görə gözaydılılığı verdi. Nitq sahibi sözünü qurtarış əyləşəndən sonra şahənşah əmr elədi ki, içi ləl-cəvahirat, qas-daşla dolu sandığı, olli min dinar

da pul götürsinlər, sonra da Əbdülqədir şahə dedi: "Mən bu xeyir işdə hər şeydə oğlumun vəkilimyəm". Əbdülqədir şah da təsdiq elədi ki, qızının başlığını, homçının qızının, şah qızlarının tacidi Həyat ən-Nüfusun toy xərci üçün əlli min dinar aldı.

Bu söhbətdən sonra hakimlərlə şahidləri çağırıldılar, Əbdülqədir şahın qızı ilə şahənşahın oğlu Ərdəşirin kəbinini kəsdilər, həmin gün elə şadlıq günü idи ki, bütün sevənlər şadlıq elədilər, pisniyabət, paxıl adamlar qəzəbləndilər. Sonra toy büsəti quruldu, süfrələr açıldı. Sonra şahənşah oğlundan soruşdu ki, yola düşməmişdən qabaq onun üzəyində bir arzusu qalibimi, şahzadə də cavabında dedi: "Padşah sağ olsun, ürəyimdə bir arzum qalıb. Bil və agah ol ki, mən sizə pişlik eləyən vezirin, bir də böhtən atıb barəmizdə yalan danışan hərəməgəsinin cəzasını vermək istəyirəm". Şahənşah elə o dəqiqə Əbdülqədir şahın yanına adam göndərib həmin vəzirle hərəməgasını ondan istədi, Əbdülqədir şah da onların hər ikisini şahənşahın hüzuruna göndərdi, şahənşah əmr elədi ki, onları şəhərin darvazasından assinlər.

Sonra onlar bir az orada qaldılar, Əbdülqədir şahdan rica elədilər ki, qızına yol tədarükü görsün. Belə olanda, Əbdülqədir şah qızı üçün yol tədarükü gördü, şah qızını ləl-cəvahiratla, qaş-dاشla bəzənmiş, saf qızıdan qayrılmış taxt-rəvanda əyləşdirdilər, özü də bu taxt-rəvanı cins atlar sürüb aparırdı; şah qızı öz kənizlərinin, hərəməgalarının hamısını özüylə apardı, onun dayası isə qaçıb gedəndən sonra öz evinə qayıdır əvvəlki kimi ömür sərməyə başladı. Şahənşahla oğlu atlara süvar oldular, Əbdülqədir şah da, onun padşahlığının rəiyiyət də atlara süvar oldular ki, onun kürəkənilə, qızı ilə xudafifləşsinlər, həmin gün ən xoşbəxt günlərdən biri idi. Onlar şəhərdən xeyli uzaqlaşandan sonra şahənşah öz qudasına and verməyə başladı ki, zəhmət çəkməsin, öz məmləkətinə qayıtsın; belə olanda, Əbdülqədir şah öz kürəkənini bağrına basıb gözlərinin arasından öpdü, yaxşılığına görə ona razılıq elədi, qızını ona tapşırıb onunla vidalaşdı. Şahənşahla, onun oğlu ilə vidalaşandan sonra Əbdülqədir şah qızını qucaqlayıb bağrına basdı, qız da onun əllərindən öpdü, onların hər ikisi vidalaşanda ağladı. Əbdülqədir şah öz padşahlığına qayıtdı; şahənşahın oğlu öz arvadı, atası ilə az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, axırdı gölib öz torpaqlarına çatıdlar; elə ki gölib öz torpaqlarına çatıdlar, təzədən toy büsəti qurdular ki, gol görəsan! Onlar Kefləri pozan, Məclisləri dağıdan, Sarayları tar-mar eləyən, Qəbirləri dolduram gələnəcən şad-xürrəm əmər sürdülər, bu hekayət də burada tamam oldu.

Badr-Basimla Cövhərin nəğılı

Padşağ sağ olsun, belə rəvayət cələyirlər ki, qədim zamanlarda, ötən əsrlərdə, keçən illərdə farsların torpağında Şahraman adında bir padşah var idi. Bu padşah Xorasanda olurdu. Onun yüz nəfər kənizi var idi, ancaq onlardan ömründə onun nə oğlu, nə də qızı olmuşdu; günlərin bir günü padşah oturub övladı olmadığını özlüyündə fikirləşdi, qəm dəryasına batdı ki, ömrünün çoxu gedib, aži qalibdir, bir oğlu yoxdur ki, öləndən sonra şahlığın taxt-tacına sahib olsun, özü dədəbabalarının taxt-tacına sahib olduğu kimi; buna görə padşahın qanı qaraldı, o, çox pərişan olub qəm dəryasına batdı. Günlerin bir günü padşah taxtında oturmuşdu, birdən onun qullarından biri hüzuruna gəlib dedi: "Ya qibleyi-aləm, qapıya bir tacir gəlib, yanında da bir kəniz var, özü də kəniz elə gözəldir, elə göyçəkdir, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə". Qulun bu sözünü cəsədnən padşah ucadan dedi: "Tacirləri də, kənizi da hüzuruma getirin!" Gedib tacirlə konizi onun hüzuruna gətirdilər, padşah qızı baxıb gördü ki, o, Rudeyn nizəsi kimi zərifdir, özü də zərələ işlənmiş ipək izara bürüñübdür. Tacir qızın üzünü açdı, onun gözəlliyindən otaq nura qərqə oldu, onun yeddi hörüyü at quyuğu kimi ayaq xalxallarınan sallanırdı. Kənizin qaş-gözü sürməli, ombaları iri, qədd-qaməti incə idi, o, xəstəyə şəfa verər, həsrət çəkənin atəşini söndürərdi, belə gözəl barəsində şair yaxşı deyib:

"Kamil bir gözəldir sevdiyim gözəl,
Bu kamillik üstə həlimlik də gol.

Boydan nə uzundur, nə qısa o yar,
Sixır budlarını geydiyi paltar.

Göz qoyun ondakı ozalara siz:
Bozisi enlidir, bozisi ensiz.

Ayaq bilərziyin öpür hörüklor,
Parıldayan üzü günoşə bənzər".

Padşah qızın gözəlliyinə, qəşəngliyinə, ince qodd-qamotinə heyran olub onun üçün ayağa qalxdı, üzünü taciro tutub soruşdu: "Ya şeyx, bu

konizi neçəyə deyirsən?" Tacir də cavabında dedi: "Padşah sağ olsun, mən onu bir tacirdən iki min dinara almışam, düz üç ildir ki, onunla səyahət elayırom, gəlib bura çatananın üç min dinar pul xərcləmişəm. Mən onu sənə bağışlayram". Tacirin bu sözünü eşidib padşah ona bahalı, gözəl libas bağışladı, sonra da əmr elədi ki, ona on min dinar pul versinlər, tacir pulları alıb padşahın əllərindən öpdü, səxavətinə, iltifatına görə ona razılıq elayıb getdi. Padşah kənizi ev qulluqçularına verib dedi: "Bu qızı qulluq elayıñ, bəzək-düzək verin. Bir otağı sahmana salın, orada əyləşdirin". Sonra da saray əyanlarına əmr elədi ki, qız üçün lazım olan hər şeyi aparsınlar. Bu padşahın ömür sürdüyü məmləkət dəniz kənarında idi, onun adı Ağ şəhər idi. Qızı, onun üçün sahmana salılmış otağa apardılar, bu otağın dənizə baxan pəncərələri var idi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki yeddi yüz otuz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayırlar ki, padşah kənizi aldı, onu ev qulluqçularına verib dedi: "Bu qızı qulluq elayıñ, onu otağa aparın". Sonra da saray əyanlarına əmr elədi ki, qız üçün lazım olan hər şeyi aparanandan sonra onun otağının bütün qapılarını kilişəsinlər. Qızı otağa apardılar (bu otağın dənizə baxan pəncərələri var idi), sonra padşah qızın yanına girdi, ancaq qız onuna danişmadı, onu heç vecina almadı, belə olanda, padşah dedi: "Görünür bu qız elə adamların yanında olub ki, onlar buna yaxşı rəftər eləmöyi öyrötəyiblər".

Sonra padşah zənlo kənizə baxanda nə görə yaxşıdır? Gördü ki, bu qız elə gözəldir, el göyçəkdir ki, lap elə bil ondördəcəlik aydır, lap elə bil təmiz somadə nur saçan günsədir; padşah Allah-toalanın qüdrətinə şükr elədi. Sonra o, əmr elədi ki, gətirib süfrə salsınlar, süfrəyə cürbəcür ləzzətlə xörəklər düzsünlər, gətirib onlar üçün bir süfrə açdılar ki, daha no deyim. Padşah xörək yeməyə başladı, öz olılo kənizi doyunca yedirdi, ancaq qız lal-dinməz oturub bir kəlmə də danişmirdi, padşahın sorğu-sualına cavab vermirdi; başını aşağı salıb oturmuşdu,

onu şahın qəzəbindən qurtaran həddindən artıq gözəl-göycə olmayı idi. Padşah ürəyində dedi: "Bu qızı yaradan Allahın kərəminə şükür olsun! Gör nə gözəldir! Doğrudur, o dinib-danışmir, ancaq kamillik bircə Allaha xasdır".

Sonra padşah kənizlərdən soruşdu ki, qız sizə bir söz-zad dedimi, onlar da padşahın cavabında dedilər: "Bura gəldiyi dəqiqədən indiyəcən nə o, ağzını açıb bir kəlmə danışıb, nə də biz ondan bir kəlmə söz eşitməmişik". Kənizlərin bu sözünü eşidib padşah bəzi kənizləri, qaravaşları həzərəna çağırıb onlara əmr elədi ki, qız üçün çalış oxusunlar, onunla bərabər şənlik eləsinlər, bəlkə onda dinib-danışdı. Kənizlər, qaravaşlar cürbəcür çalğı alətlərində o vaxtacan çoxlu hava çaldılar, oxudular ki, otaqda olanların hamısı cuşa gəldi, ancaq qız lal-dinməz oturub onlara baxır, nə gülür, nə də danişirdi. Bunu görəndə, padşahın ürəyi darıxdı, o, kənizləri buraxdı, həmin qızla tek qaldı, ayağa qalxıb soyundu, qızı da, öz əlilə soyundurdu, əndamına baxanda gördü ki, əndamı elə bil saf gümüşür, odur ki, bir könüldən min könülü qızı vuruldu. Sonra padşah qızın üzünü açdı, gördü ki, o bakire qızdır, buna çox şad olub özlüyündə sövqlə dedi: "Bu Allahın möcüzəsidir! Nəcə olub ki, belə qədd-qamətli, belə gözəl-göycək qızı tacirlər əl vurma-yıblar, qız olduğu kimi bakırə qalıb".

Padşah başqalarına gözücü da baxmayıb, öz kənizlərinin, moşuq-lərinin hamisindən el çəkdi, mehrini tamam bu qızı saldı. o, düz bir il bu qızla gün keçirdi, bir il ona bir gün kimi gəldi, qız isə hələ də dinib-danışmirdi. Padşah günlərin bir günü qızı dedi (onun qızı olan təəssüqü, məhəbbəti birə min artmışdı): "Ay qəlbimin istəklisi, mən bir könüldən min könülü sənə vurulmuşam, mən kənizlərimin, moşuq-lərimin, qaravaşlarımın, arvadlarımın hamisini sənə görə atmışam, sən özümə özür yoldaşı eləmişəm. Düz bir il mənə verdiyin azaba dözmüşəm, mənim Allah-təalədən bircə təmənnəm var, o, sənin ürəyinə rəhm salın ki, mənimlə danişasan, əgər sən ləsənsə, onda bunu him-cimlö mənə eyan elə, mən də sənin danişacağına ümidi eləməym. Mən Allah-dan rica eləyirəm (Onun şanına əhsən!) mənə səndən bir oğul ota eləsin ki, o, məndən sonra şahlığımın varisi olsun. Mən tək-tənhayam, bir nəfər də adamım yoxdur ki, mənim vərosəm olsun, özü də mənim yaşım ölübdür. Səni Allaha and verirəm, əgər məni sevirənsə, cavab ver".

Padşahın bu sözlərini eşidən qız başını aşağı salıb fikrə getdi, sonra başını qaldırdı, padşahın üzünə güllümsünüb (padşaha elə gəldi ki, evdə şimşək çaxdı) dedi: "Ay igid padşah, ay qorxmaz şir, Allah-toala sənin

duanı müstecəb eloyib, mən səndən uşaqa qalmışam, özü də bugünkü sabahdayam, ancaq bilmirəm bətnimdəki oğländir, ya çızdır. Əgər mən səndən uşaqa qalmasaydım, ağzımı açıb sənə bir kəlmə də söz deməzdədim". Elo ki padşah qızın bu sözünü eşitdi, şadlığından, xoşbəxtlikdən üzü nura qorq oldu, şadlığından qızın başını, əllərini öpməyə başlayıb ucadan dedi: "Şükür olsun Allaha ki, istədiyimi mənə verdi; ovvəla sən danışmağa başladın, ikincisi də, dedin ki, məndən uşaqa qalmışam!" Sonra padşah ayaga qalxıb qızın otağından çıxdı, şad-xürrəm gedib şahlıq taxtında əyloşdi, vəziro əmr elədi ki, Allah-təalanın yolunda, həm də öz adından fəqir-füqəraya, diləncilərə, dul arvadlara, əlsiz-ayaqsızlara yüz min dinar sədəqə paylaşın. Vəzir padşahın əmrinə əməl elədi, bundan sonra padşah qızın yanına getdi, onu qucaqlayıb bağırna basa-basa dedi: "Ay xanım, ay mənim sahibəm, sən niyə dinib-danışmirdin? Düz bir ildir ki, sən gecə də, gündüz də mənim yanım dasan, yatırsan, gəzib dolanırsan, bu bir ilin ərzində sən tekçə bu gün dil açıb mənimlə danışdın. Bir de görün, sənin dinib-danışmamağının səbəbi nə idi?

Kəniz də onun cavabında dedi: "Qibleyi-aləm sağ olsun, qulaq as, gör nə deyirəm, bil və agah ol ki, mən ürəyi yaralı, yazıq, qərib qızam, anamdan, qohumlarımdan, qardaşımdan ayrı düşmüşəm".

Qızın bu sözünü eşidən padşah nə dediyini başa düşüb yalvar-yalvara ona dedi: "Sənin dediyin "yazıq" sözünə gələndə, belə sözlər danişmağa haqqın yoxdur, çünki mənim hakimiyətim də, var-dövlətim də, xülasə, hər nəyim varsa, hamısı sənin qulluğundadır, elə mən özüm də sənin qulunam; o ki qaldı sənin dediyin bu sözə: "Anamdan, qohum-larımızdan, qardaşımızdan ayrı düşmüşəm", onların harada olduqlarını mənə əyan elə, adam göndərib onları bura getirərəm". Padşahın bu sözünü eşidib qız cavabında dedi: "Padşah sağ olsun, bil və agah ol ki, mənim adım Dəniz Cüllənarıdır, atam da dəniz padşahlarından biri idi, o vəfat elədi, şahlığı bizə qaldı. Biz həmin şahlıqda ömür süründük, birdən şahənsahlardan biri üstümüzə qoşun yeritdi, şahlığımızı əlimizdən aldı. Mənim Salih adında bir qardaşım var, anam da dəniz qadın-larındandır, mən qardaşımı höcətləşdim, belə olanda, and içdim ki, dənizdən çıxıb quru adamlarının yanına gedəcəyəm. Mən dediyim kimi də elədim, sudan çıxdım, Ay işığında cəzironin qırğıncında əyloşdım, elə təzəcə əyloşmışdım ki, bir bəni-adəm yanından keçdi, o məni gördü, götürüb evinə apardı, elə ki evə girdik, o məni dilə tutmağa başladı. Mən onun başından elə vurdum ki, az qaldı olsun; o, məni götürüb evdən çıxdı, aparıb həmin taciro satdı, sən də məni ondan aldin,

o tacir yaxşı, mömin, dindar, namuslu, xeyirxah adamdır. Öğər son bir könülüdən min könülü mono aşiq olmasaydın, məni kənizlərinin hamisindən artıq hesab eləməsəydin, mon bir saat da sənin yanında qalmazdım, bax, elo bu ponecorodən dənizə tullanıb anamın, qohum - qardaşının yanına gedərdim. Ancaq səndən usağı qalmışam, odur ki, onların yanna qayıtmaga utanıram; axı lap and içib onlara nəql eləsəydim ki, bir padşah məni pula satın alıb, məni özüñə ömr yoldaşı eleyib, əlində olan arvadlarının, kənizlərinin hamisini atıb, tokeçə məni tutub, onlar inanmayıb mənim barəmdə pis fikirləşərdilər. Bax, bu da mənim əhvalatım, vəssalam...”

Səhrizad bu yerdə səhərin açıldığını görüb nağılı varımcı qoydu.



Elo ki yeddi yüz qırıncı gecə oldu, Şöhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, Şahraman şah dəniz Cüllənarını sorğu-suala tutanda, qız başına golən əhvalatı əvvəldən axıracan, yerli-yerində ona noql elədi; padşah qızın sözlərini eşidib ona razılıq elədi, iki gözüün arasında öpüb dedi: "Vallahi, ay xanım, ay mənim gözümün işqi, mən bircə saat da olsa, səndən ayrıla bilmirəm, əgər sən məndən ayrılsan, elə o saat olərəm. Bəs biz necə eləyək. Kəniz də onun cavabında dedi: "Ay ağa, mənim doğmaq vaxtım çatıb, uşağı tutmaq, mənə qulluq eləmək üçün hökmən qohumlarım yanımıda olmalıdırlar, axı quruda ömür süron arvadlar dəniz arvadlarının necə doğduqlarını bilmirlər. Elo ki qohumlarım goldılər, mən onlara barişaram, onlar da mənimlə barişarlar". Qızın bu sözünü eşidib padşah ondan soruşdu: "Bəs onlar dənizdə necə gözirərlər ki, bədənləri yaşı olmur?" Cüllənar da cavabında dedi: "Siz quruda necə gözirsinizsə, biz də dənizdə, Süleyman ibn Davudun (Allah onların hər ikisini rəhmət eləsin!) üzüyünün qaşında yazılan adların köməyilə eləcə görəzrik. Padşah sağ olsun, ancaq məsələ belədir: elə ki mənim qohumlarım, qardaşım goldılər, mən onlara deyərəm ki, sən məni pulla satın almışan, mən çox yaxşı qulluq eləmison, ehtiram göstərməmişən, sən də gorok mənim sözlərimi onların yanımıda tosdiq eləyəson ki, onlar sonin hal-əhvalımı öz gözlərlə görsünlər, şah oğlu şah olduğumu

bilsiniər". Qızın bu sözünü eşidib padşah ucadan dedi: "Ay xanım, ürəyin nə istəyirsə, xoşuna nə golirse eləğinən, mən hər şeydə sənə itəət-karam". Belə olanda, kəniz dedi: "Padşah sağ olsun, bil və agah ol ki, biz dənizdə gözüəçiq gəzirik, orada olan hər şeyi görürük, günüəsi də, ayı da, ulduzları da, göyü də görürük, elə bil bunların hamısı yer üzərindədir, özü də bunun bizi ziyani olmur. Bunu da bil və agah ol ki, dənizdə də, quruda olduğu kimi, çoxlu qəbilələr, cürbəcür heyvanlar var, bir də bil və agah ol ki, yer üstündə olan hər şey dənizdə olanlardan olduqca azdır".

Padşah qızın sözlərinə mat qaldı, sonra qız öz ciyinindən iki parça Kamar əzvayı çıxardı, onun bir tikəsini götürdü, ocağı qalayıb həmin tikəni oda atdı, bərkədən fit çalıb heç kəsin başa düşmədiyi bir dildə danışmağa başladı, qızın qolcqığından burum-burum tüstü çıxmaga başladı, padşah oturub ona baxırdı. Sonra qız padşaha dedi: "Ya hökm-dar, dur ayağa, get elə bir yerdə gizlən ki, mən qardaşımı, anamı, qohum-əqrəbəmi sənə göstərim, ancaq onlar səni görə bilməsinlər. Mən onları çağırmaq istəyirəm, sən indicə elə burada möcüzə görəcəksən, Allah-təalanın necə cürbəcür simalar, qəribə insanlar yaratdı-ğını görüb mat qalacaqsan".

Padşah elə o saat, o dəqiqə ayağa qalxdı, otaqlardan birinə girib Cüllənarın nə eləyəcəyinə göz qoydu. Qız o vaxtacan quru otları yandırıb əfsun oxudu ki, axırdı dəniz köpüklənib təlatümə gəldi. Sonra dənizdən bir oğlan çıxdı, bu oğlan elə gözəl, elə göyçək idi ki, lap elə bil ondördgeçəlik ay idi, onun alnı açıq, yanaqları qırmızı, dodaqları inci, yaqut idi, həm də o, hamidan çox öz bacısına oxşayırıdı, bu şeir elə bil onun üçün yazılmışdı:

"Qəmər ayda bir yol bütövləşir, bax –
Sənin gözəlliyyin bütövdür hər vaxt.

Ay girir qəlbini tək bir ulduzun¹,
Giribən qəlbini sən hamımızın".

Sonra dənizdən ağsaçlı bir qarı çıxdı, qarının yanında beş nəfər qız vardi, bu qızlar elə gözəl, elə göyçək idilər ki, aya deyirdilər sən çıxmə biz çıxaq, günə deyirdilər sən çıxmə biz çıxaq, özü də onların hamisi

¹ Ərəb münəccimlərinin qızıdosına Ay hər 28 gündə bir dayanacaqda əylənir. Bu dayanacaqlardan birisi Əqrəb bürçündəki Antares adlı bir ulduzdur. Həmin ulduza əroflor "əl-Qəlb" deyirler. Həmin misradakı "qəlb" kələmisi o ulduza işarədir.

Cüllənara oxşayırıdı; padşah onlara baxanda nə görə yaxşıdır? Gördü ki, oğlan, qar, qızlar suyun üstü ilə yeriyə-yeriyə Cüllənarın yanına gəldilər. Elə ki pəncərəyə yaxınlaşdırılar, Cüllənar da onları gördü, tez ayağa qalxdı, şad-xürrəm onların qabağına çıxdı, anasığılı onu görüb tanıdlılar, otağa girdilər, qucaqlayıb bağırlarına basıldılar, hönkür-hönkür ağladılar, sonra da ondan sorușular: "Ay Cüllənar, bu nece olan işdir ki, sən dörd il bizi qoyub gedəsən, özü də harada olduğundan xəbəri-miz olmaya? Vallahi səndən ayrıldığımıza görə dərdindən dünya gözü-müzdə dar olmuşdu, biz bir gün də olsun doyuncu yeyib-icməmişik, sənin dərdindən qəm dəryasına batmışaq, işimiz-gücmümüz gecə-gündüz elə ağlamaq olub".

Sonra Cüllənar oğlanın, öz qardaşının əlini, anasının, xala qızlarının əllərini öpməyə başladı, onlar bir az oturub qızı sorğu-sualı tutdular, necə dolandığını, başına nə əhvalat gəldiyini, indi işin necə olduğunu sorușular, Cüllənar da onların cavabında dedi: "Bilin və agah olun ki, mən sizdən küsüb dənizdən çıxandan sonra cəzirənin qirağında əyləşdim, bir nəfər bəni-adəm götürüb məni tacirə satdı, tacir də məni bu şəhərə gotirib on min dinara padşaha satdı. Şah mənim dərdimə qaldı, mənə görə öz kənizlərini, arvadlarını, məşəqələrini atdı, məni hamidən ezzit tutub hər şeyini, lap şəhərdə nəyi vardısa hamisini yadından çıxardı.

Cüllənarın bu sözünü eşidib qardaşı ucadan dedi: "Şükür Allaha ki, bizi sənilən göründürdü; ancaq bacı can, mən istəyirəm ki, sən ayağa durasan, bizimlə bərabər öz məmləkətimizə, qohum-qardaşımızın yanına gedəsən". Elə ki padşah qaynının bu sözünü eşidti, qorxudan ağlı başından oldu ki, Cüllənar qardaşının sözünə qulaq asacaq, qızı çox istəyə-istəyə onu saxlaya bilməyəcək, padşah özünü itirib qorxdu ki, qızdan ayrılmalı olacaq.

Ancaq Cüllənar qardaşının bu sözünü eşidib cavabında dedi: "Qardaşım, vallahi, məni alan adam, bu şəhərin padşahı, böyük padşahdır, özü də ağılli-kamallı, comərd, alicənab çox əliaçıq adamdır. O, mənə çox hörmət eləyib, özü də çox xeyirxah, varlı-hallı adamdır, onun övladı yoxdur – nə oğlu var, nə də qızı. O mənə mehribanlıq eləyib, hər cür ehtiram göstərib. Yanna gəldiyim gündən bu günəcən ondan güldən ağır söz eşitməmişəm, o heç vaxt ürəyimə toxunmayıb. Həmişə mənimlə mehriban dolanır, mənimlə məsləhətləşməmiş heç bir iş görmür, onun yanında gümüm-güzəramın xoş keçir, həm də, mən onu atıb getsəm, o mehv olar, aksi o bir dəqiqəliyə də məndən ayrıla bilmir. Mən də, əgər ondan ayrılsam, bir könüldən min könüllə ona aşiq olduğuma görə

ölərəm, axı onunla ömür sürdüyüm bu vaxt ərzində mənə elə qulluq eləyiib ki, daha nə deyim; əgor atam sağ olsayı, onun yanında günüm-güzəranım elə bu şahənsəhin yanındakı kimi olardı. Siz görürsüz ki, mən ondan hamiləyəm, Allaha şükür olsun ki, məni dəniz şahının qızı, ərimi də yer üzünün şahənsəhalarından biri eləyi. Allah-əala özü mənə bu yolu açdı, həm də yaxşı əvəz verdi. Padşahın övladı yoxdur, nə oğlu var, nə də qızı...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz qırıq birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyiirlər ki, dəniz Cüllənarı başına gələn əhvalatı əvvəldən axıracan qardaşına danışb dedi: “Allah-əala özü mənə bu yolu açdı, həm də yaxşı əvəz verdi. Padşahın övladı yoxdur, nə oğlu var, nə də qızı, mənim Allah-əaladan istəyim budur; mənə oğul versin ki, o, bu şahənsəhin varisi olsun, Allah-əalanın ona verdiyi evlərin, malikanələrin, sarayların sahibi olsun”.

Elə ki Cüllənarın bu sözünü qardaşı, xalaqızıları eşitdilər, gözlərinin yaşını sildilər, Cüllənarı dedilər: “Ay Cüllənar, bizim yanımızda yerin sənə bəllidir, özün bilirsən biz səni nə qədər istəyirik, bu da sənə əyandır ki, bizim üçün hamidən artıqsan, özü də arzumuz budur, dərd-qəm nə olduğunu bilməyəsən, şad-xürrəm özür sərəsən. Əgor sən burada bədbəxtsənsə, gəl bizimlə bərabər öz məmləkətəmizə, xaxın adamlarımızın yanına gedək, əgor sən burada xoşbəxtsənsə, ömrün şad-xürrəm keçirə, elə bizim də istədiyimiz budur ki, ömrün belə keçsin, biz həmişə sənə xoşbəxtlik arzu eləyirik. Cüllənar da onların cavabında dedi: “Vallahi, mən xoşbəxtəm, ömrüm zövq-səfa, cah-cəlal, naz-nemət içində keçir”.

Elə ki padşah Cüllənarın bu sözünü eşiti, çox şad oldu, ürəyi toxraqlıq tapdı, buna görə Cüllənardan razılıq elədi, ona olan məhəbbəti birə min artdı, özü də o, başa düşdü ki, necə özü qızı sevirən, qız da onu eləcə sevir, həm də onun uğşığını görmək üçün yanında qalıb ömür sürmək istoyir.

Sonra dəniz Cüllənarı öz kənizlərinə əmr elədi ki, süfrə salsınlar, cürbəcür xörəklər götürsinlər (xörəyi Cüllənar özü metbaxdə bisirirdi), kənizlər də süfrə salıb cürbəcür xörəklər, şirniyyat, meyva götərilər, qız süfrə başında əyləşib öz anası, qardaşı, xalaqızıları ilə bərabər yeyib-içdi, sonra onlar qızı dedilər: “Ay Cüllənar, sənin ağan, bizə yad adamdır, biz onun izni olmadan gəlib evinə girmişik, həm də o, bizi tanırı, sən onu tərifləyirsən ki, çox mərhəmətli adamdır, özü də bizə onun yeməyini verdin, bizi də yedik, ancaq onunla görüşmədi, özünü görmədi, o da bizi görmədi, gəlib bizimlə süfrə başında əyləşmədi, bir tikə çörək yemədi ki, bizi onunla duz-çörək kasmış oląq”.

Onlar bunu deyib əllərini süfrədən çəkdilər, Cüllənara acıqları tutdu, ağızlarından məşəl kimi od çıxmaga başladı, padşah bunu görəndə onlardan elə bərk qorxdu ki, ağlı başından oldu. Cüllənar xaxın gedib onlara toxraqlıq verdi, sonra da onun ağası, padşah olan otağa keçib dedi: “Ay ağa, gördünmü, eşitdinmi, öz qohum-qardaşının yanında səndən necə razılıq elədim, səni necə təriflədim, son öz qulaqlarınla eşitdimmi onlar dedilər ki, məni özləri ilə bərabər götürüb bizim məmləkətə, qohum-əqrəbanın yanına aparmaq istəyirdilər...” Padşah da cavabında dedi: “Mən hamisini eşitdim, gördüm, Allah bizə görə sənə əvəz versin, səni xoşbəxt eləsin! Vallahi, məni necə sevdiyini yalnız bu xoşbəxt dəqiqlidə mənə əyan oldu, buna şəkk-şübəh eləmirəm ki, sən məni sevirsən”. Padşahın bu sözünü eşidib Cüllənar ona dedi: “Ay ağa, məgər xoşbəxtliyin əvəzini xoşbəxtliklə deyil, başqa şeylə çıxırlar? Sən mənə mehriban olmusan, çox hörmət eləmisən, özü də görü-rəm ki, sən bir könuldən min könülü məni sevirsən, hər cür yaxşılıq eləmisən, bəyənib sevdiklərinin arasından məni seçmisən. Sən ki, mənimlə belə mehriban rəftar eləyişən, heç ürəyimdən olarmı səndən ayrılmı, sən atıb gedim? Mənim səndən ricam budur ki, qohum-əqrəbəmin yanına geləsən, onlarla salamlaşan, onları görəsən, onlar da sənə görsünlər, bir-birinəzələ mehriban dəst olasız. Qibleyi-alom sağ olsun, bil və agah ol ki, mən səni onlar üçün tərifləyəndə qardaşım da, anam da, xalaqızılarım da bir könuldən min könülü sənə vuruldular, özü də onlar dedilər: “Biz padşahla görüşüb salamlaşmayıncı sənin yanından çıxıb öz məmləkətəmə gedən deyilik”. Onlar səni görmək, səninlə dostlaşmaq istoyırlər”.

Padşah da cavabında dedi: “Baş üstə, itaət borcumdur! Elə mən özüm də bunu arzulayırdım”.

Bunu deyib padşah ayağa qalxdı, onların yanına getdi, xoş sözlər deyib qızın qohumları ilə salamlaşdı. Cüllənarın qohumları da onun

hüzurunda tez-tələsik ayağa qalxdılar, onu hörmət-izzətlə qarşıladılar; padşah sarayda oturub onlarla yeyib içdi. Onlar düz otuz gün padşahın yanında qaldılar, sonra öz məmləkətlərinə, öz evlərinə getmək istədilər, odur ki, padşahla, şahzadə xanım Dəniz Cüllənarı ilə xudahafiz-ləşdilər, padşah onlara çox böyük ehtiram göstərəndən sonra çıxıb getdilər.

Sonra Cüllənərin vaxtı çatdı, o, oğlan uşağı doğdu, oğlan elə gözəl, elə göyçək idi ki, elə bil ondördgeçəlik ay idi, padşah elə şad oldu ki, daha nə deyim: axı onun ömründə no oğlu, nə də qızı olmuşdu: şəhəri bəzəyib yeddi gün yeddi gecə elə şadlıq elədilər ki, gel görəsən. Yedinci gün şahzadə zanım Cüllənərin anası, qardaşı, xalaqızılarının hamısı onun azad olduğunu eşidib gəldilər...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz qırıq ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Cüllənar doğandan sonra qohumları onun yanına gəldilər, padşah onların qabağına çıxdı, qohumlarının gəlişinə şad olub dedi: "Mən demişdim: "Siz qılıb oğluma istədiyiniz adı qoyanacaq mən ona ad qoymayacağam". Belə olanda, oğlanın adını Bədr-Basim¹ qoydular, hamı bu adı qoymaşa razı oldu. Sonra uşağı dayısı Salihə göstərdilər, dayısı onu qucağına aldı, saraya qalxıb onu gozdirməyə başladı, sonra saraydan çıxıb uşaqla bərabər şor dənizə endi, suyun üzü ilə o vaxtacan getdi ki, axırdı gözdən itdi. Padşah görəndə ki, Salih onun oğlunu götürüb getdi, sonra da suyun dibinə girib yox oldu, o, ümidiyi itirdi, fikirləşdi ki, bir də oğlunu görməyəcək, buna görə də hönkür-hönkür ağlamağa başladı. Cüllənar onun hönkür-hönkür ağladığını görüb dedi: "Qibleyi-aləm sağ olsun, oğlun üçün heç qorxub-zad eləmə, dərd çəkmə, mən öz uşağımı sandən də çox istəyirəm, mənim körpəm qardaşımın yanındadır. Dəniz barədə qorxma, ürəyin buz kimi olsun, o, dənizdə batmaz. Əgər qardaşım bilsəydi ki, körpəyə xətər dəyəcək, o, belə iş görməzdə. O, inşallah, indi uşagini sağ-salamat sənə gətirəcəkdir". Heç bir saat

¹ Bədr-Basim – "Gülümşəyən aypara" deməkdir.

keçməmişdi ki, birdən dəniz köpüklenib təlatümə gəldi, uşaqın dayısı, qucağında da şahzadə sağ-salamat dənizdən çıxdı, oradan uça-uça onların yanına goldi. Uşaq onun qucağında idı, o, dinib-danışmındı, özü də oğlan elə gözəl, elə göyçək idi ki, elə bil ondördgeçəlik ay idi. Uşaqın dayısı padşaha baxıb dedi: "Mən uşaqla bərabər dənizə girəndə olmaya son qorxdun ki, oğluna xətər dəyər?" Salihin bu sözünü cəsidiən padşah ona dedi: "Bəli, ay ağa, mən onun üçün qorxdum, heç ağlima gəlmirdi ki, o xilas olacaq". Salih onun cavabında dedi: "Qibleyi-aləm sağ olsun, onun qaş-gözüne biza məlum olan sürmə çəkdi, onun başı üstə Süleyman ibn Davudun (Allah onların hər ikisini rahmet eləsin!) üzüyündə həkk olunan adlarını oxuduq; bizdə uşaq doğulanda, ona sənə dediklərimi eləyirik. Heç qorxma ki, o, suda batar, ya boğular, hansı deniz olursa olsun, o, dənizə girəndə onun üçün qorxma, siz quruda gəzdiyiniz kimi biz də eləcə dənizdə gəzirik".

Sonra o, qoltığundan dörd tarəfi yazılı, möhürlənmiş balaca bir mürçü çıxartdı, möhürüni sindirdi, içindəki ləri boşaltdı, oradan cürbəcür ləl-cəvahiratdan, yaqtıdan düzəldilmiş boyunbağı, üç yüz zümrüd, üç yüz sap iri mirvari töküldü, özü də mirvarilərin hərəsi dəvəqusu yumurtası boyda idi, özü də onlar günüşdən də, aydan da bərk işiq saçrıdı; sonra da dedi: "Qibleyi-aləm sağ olsun, bu ləl-cəvahirat, bu yaqtılar mənim sənə bəxşisimdir, çünki biz hələ sənə heç bir hədiyyə verməmişik, axı biz Cüllənərin harada olduğunu bilmirdik, onun izini-tozunu görmürdük, soraşını da eşitmirdik. Elə ki biz gördük sən onu alıb özüne arvad eləmisən, biz qohum olmuşuq, sənə bu hədiyyəni gətirdik. Bir neçə gündən bir, inşallah, həmişə sənə belə hədiyyə gotıracəyik, çünki bizdə bu ləl-cəvahirat, yaqtı, yer üzündə olan xırda daşlardan çoxdur. Biz qiymətli daşları pis daşlardan ayıra bilirik, həm də, onların yerini də, bütün yollarını da tanıyırıq, onları yiğməq bizim üçün çətin deyil".

Elə ki padşah bu qaş-daşlara, yaqtılla baxdı, karıxiq qaldı, lap çəsdi, ucadan dedi: "Vallahi, bu daşların bircəciyinin dəyəri mənim şahlığımın dəyəridir!" Padşah Dəniz Salihinə bəxşışınə görə razılıq elədi, padşah xanım Cüllənara baxıb dedi: "Sənin qardaşın mənə xəcalət verdi, o, mənə hörmət eləyib belə qiymətli hədiyyə verdi: belə hədiyyəni heç bütün dünyının camaati yığa bilməz".

Cüllənar da gördüyü bu işə görə qardaşına razılıq elədi, onda qardaşı üzünü padşaha tutub dedi: "Qibleyi-aləm sağ olsun, sən ki, bacıma belə hörmət eləmisən, biz evinə qılıb sənin çörəyini yemişik, deməli biz sənə borcluyuq, odur ki, sənin xəcalotindən çıxmamışıq, şair bu barədə yaxşı deyib:

“Ağlamamış olsa o məndən əvvəl,
Canım dincələrdi təvbədən əvvəl.

Canan məndən əvvəl ya tökdiyündən,
Üstünlüyü ona verməliyəm mən”.

Sonra da Salih dedi: “Qibleyi-aləm sağ olsun, biz lap min il üzü-sulu sənə qulluq eləsək də, sənin xəcalətindən çıxa bilmərik, sənin gördüyün işin müqabilində bu, heç bir şey olardı”. Salihin bu sözünü eşidib padşah ibarəli, gözəl sözlərlə ona razılıq elədi; Salih anası ilə, xalaqızıları ilə bərabər qırx gün padşahın yanında qaldı: sonra Cüllə-narın qardaşı Salih ayağa qalxdı, bacısı ərinin, padşahın qabağında əyilib yeri öpdü, belə olanda, padşah ondan soruşdu: “Salih sən nə istəyirsən?” Salih də cavabında dedi: “Qibleyi-aləm sağ olsun, sən bize yaxşılıq elədin, indi mənim səndən ricam budur ki, mərhəmet elə-yəsen, bize izin verəsən çıxıb gedək, biz qohum-əqrəbamız, məmləkə-timiz üçün, yaxın adamlarımız, vətənimiz üçün darixmişiq, biz həmişə sənin də, bacımızın da, bacımızın uşağının da qulluğunda hazırlıq. Qibleyi-aləm sağ olsun, vallahi, sizdən ayrılmaga ürəyim gəlmir, ancaq nə eləyək ki, biz dənizdə böyüümüşük, yer üzündə özümüzü o qədər də yaxşı hiss eləmirik!”

Elə ki padşah Salihin bu sözünü eşitdi, elə o dəqiqə ayağa qalxdı, Dəniz Salihu ilə, onun anası, xalaqızıları ilə xudahafizloşdı, ayrıldığına görə hamı ağladı, sonra da onlar padşaha dedilər: “Biz tezliklə yenə yanınıza galəcəyik, sizi heç vaxt yaddan çıxarmayacayıq, bir neçə gündən bir gəlib sizə baş çəkəcəyik”.

Sonra da onlar dənizə tərəf uçdular, dənizə çatan kimi suya girib gözdən itdilər...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz qırx üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayat eləyirlər ki, dəniz Cüllənarının yaxın qohumları padşahla, Cüllənarla xudahafiz-

ləşəndə, ayrıldıqlarına görə hamı ağladı, sonra da onlar dənizə tərəf uçdular, dənizə çatan kimi suya girib gözdən itdilər, padşah da Cüllə-nara çox böyük hörmət elədi. Oğlan naz-nemət içində böyüyürdü, dayısı da, nənəsi də, xalaqızıları da bir neçə gündən bir padşahın evinə gəlib bir-iki ay onun yanında qalırdılar, sonra yena öz evlərinə qayıdırırdılar; oğlan böyüdükcə daha da gözəllaşır, qəşəngləşirdi; bu minval ilə oğlan böyüüb on beş yaşına çatdı; özü də o, elə gözəl, elə göyçək olmuşdu ki, aya deyirdi sən çıxmış, mən çıxmış, güna deyirdi sən çıxmış mən çıxmış. O, oxub-yazmağı, rəvayətləri, sərf-nəhv, ana dilini, həm də ox atmağı, nizə oynatmağı, at minməyi, xülasə şah uşaqlarına lazımlı olan hər şeyi öyrənməşdi; şəhərdə nə bir kişi, nə bir arvad qalmışdı ki, bu uşağın gözəlliyindən danışmasın, axı o, doğrudan da elə gözəl, elə göyçək idi ki, yemə-icmə, onun xəttü-xalına, gül camalına tamaşa elə, şair beləsi barədə yaxşı deyib:

“Yumşaq tüklər çıxdı dürtük ağ üzdə,
Əqiq yazı yazdı san, alma üstə.

Aldı canımızı tünd qara gözü,
Rüxsarı meysiz də məst edir bizi”.

Başqa bir şair də belə deyib:

“Zərif yanağında tük zahir oldu,
Elə bil ki, tikmə bir naxışdı bu.

Sandım ki, asıblar bir cil-çırağı
Qoşa zəncir ilə üzüaşağı”.

Padşah oğlunu elə çox istəyirdi ki, daha nə deyim: günlərin bir günü padşah vəziri, əmirləri, divanxana əyanlarını, padşahlığın adlı-sanlı adamlarını hüzuruna çağırıb onlara sidq-ürokəndən and içirdi ki, özü ölümdən sonra onlar, atasından sonra Bədr-Basımı özlərinə padşah eləyəcəklər, hamı ona səmimi-qolbdən and içdi, həm də buna çox şad oldu. Padşah rəiyətlə xoş rəftar eləyirdi, adamlarla mehribən danışırı, onun elindən yaxşılıqdan savayı heç bir iş gəlmirdi, özü də həmişə adamların sırvan dolanmasını istəyib onlara faydalı məsləhətlər verirdi. Ertəsi gün padşah divanxana əyanları, əmirlərin hamisi ilə bərabər atlara süvar oldu; qoşun-ləşkər də onlara getdi, şəhəri dolanıb qayıtdılar; elə ki onlar saraya yaxın gəldilər, padşah oğluna qulluq eləmək üçün

atdan düşdü, əmirlər, divanxana əyanlarının hamısı ilə bərabər oğlunun qabağına düşüb yəhəraltını apardı, həm də əmirlərin, divanxana əyanlarının hərəsi bir qədər yəhəraltını apardı. Onlar o vaxtacan getdilər ki, golib sarayın darvazasına çatdılar, şahzadə at üstə gəlirdi, o da atdan düşdü, oğlanın atası, əmirlər onu qucaqlayıb şahlıq taxtına əyloşdilər, əmirlərin hamısı kimi atası da onun hüzurunda dayandı. Bədr-Basim adamların işinə baxmağa başladı, ədalətlə hökm verib günahkarı cəzalandırdı; o, düz güntərəyacan divan işlərinə baxdı, sonra şahlıq taxtından qalxdı, anası Dəniz Cüllənərinin yanına getdi; onun başında tac var idi, oğlan elə gözəl, elə göyçək idi ki, lap elə bil bir ay parçası idi. Elə ki ana padşahın dalınca golən oğlunu gördü, ayağa qalxıb onu öpdü, sultan olmayı münasibətlə ona gözaydınlığı verdi, ona da, atasına da uzun ömür, düşmənlərə zələlat arzuladı. Bədr-Basim anasının yanında əyloşib dincini aldı.

Elə ki axşam namazının vaxtı çatdı, əmirlər oğlanın qabağına düşdülər, onlar golib cıdır meydانına çatdılars, o, öz atası ilə, divanxana əyanları ilə düz axşam namazınاقan qılınc çaldı, nizə oynatdı; sonra adamların hamısı onun qabağına düdü, oğlan saraya qayıtdı. Bu minval ilə, o, hər gün cıdır meydانına getməyə başladı, oradan qayıdandan sonra divanxanada əyloşib adamların işinə baxırdı, nə əmirə, nə kasiba təfəvüt qoymurdu, hamının işinə ədalətlə baxırdı; o düz bir il beləcə divan işlərinə baxdı, sonra ova, sıkara çıxmaga başladı, itaatində olan ölkələri, məmələkələri gozib dolanmağa, qorxu-hürkü olmadığını, əmin-amanlıq olduğunu əyan eləməyə başladı. Xülasə başqa padşahlar kimi ömür sürməyə başladı. O, öz zəmanəsinin adamları arasında cahcolalına, ığidiyyinə, adilliyyinə görə tek idi.

Günlərin bir günü padşah Bədr-Basimin atası xəstələndi, onun ürəyinə xal düşdü ki, vaxtı çatıb, haqq evinə gedəcək, naxoşluğu gücləndi, ölüm onun başının üstünü aldı. Belə olanda, padşah oğlunu yanına çağırıb tapşırı ki, rəiyyyətin qeydino qalsın, anasını da, divanxana əyanlarını, yaxın adamlarının hamısını ona tapşırı, sonra əyanları, yaxın adamları bir də and içdirdi ki, oğlunun sözündən çıxmayaçaqlar: bundan sonra bir neçə gün də ömür sürüb axırət evinə getdi. Oğlu Bədr-Basim də, arvadı Cüllənər da, əmirlər də, vəzirler də, divanxana əyanları da onun dərdinə qalıb qəm döryasına batdırılar, qəbir qazıb onu dəfn edərlər. Sonra onlar düz bir ay matom saxlaşdırılar, adamlar golib başsağlığı verdilər, Cüllənərin qardaşı Salih də, anası da, xalaqızıları da golib padşah vəfat elədiyinə görə ona ürək-dirək verməyə başlayıb dedilər: "Ay Cüllənər, padşah ölübsə, yerində igid oğul qoyub gedib-

dir ki, kim ki, özü kimi oğul qoyub gedibssə, o ölməyib. Bax, bu tayı-bərabəri olmayan şiri-nər kimi..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz qırx dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Cüllənərin qardaşı Salih, anası, xalaqızıları ona dedilər: "Padşah ölübsə, yerində tayı-bərabəri olmayan, şiri-nər kimi bir oğul qoyub gedibdir".

Sonra divanxana əyanları, adlı-sanlı adamlar Bədr-Basim şahın hüzuruna golib dedilər: "Padşah sağ olsun, ölon padşah üçün dord çəkmək qəbahət deyil, ancaq dərd çəkmək arvadlara yaraşır. Atanın ölməməni öz üzəyində də, bizim ürəyimizdə də qubar eləmə, o ölübsə, sonin kimi oğul qoyub gedibdir, sənin kimi oğlu qoyub gedən kişi ölməyibdir".

Onlar oğlunu dilə tutmağa, ona toxraqlıq verməyə başladılar, sonra onu hamama apardılar. Elə ki Bədr-Basim hamamdan çıxdı, zorlu işlənmiş, qaş-dاشla, yaqutla bəzənmiş yaraşlıq libas geydi, padşahlıq tacını başına qoydu, gedib şahlıq taxtında əyloşdi, adamların işinə baxmağa başlayıb gücsüzə ədalətlə kömək elədi, zorlunu cəzalandırdı, əmirdən alıb kasıba verdi. Rəiyyyət hamiliqlə onu istədi, padşah düz bir il beləcə divan işlərinə baxdı. Padşahın dənizdən olan qohumları tez-tez onun yanına gəlirdilər, o, şad-xürrəm ömür sürdü, heç bir intizarı yox idi.

Padşah uzun müddət bu minval ilə ömür sürdürdü, günlərin bir günü onun dayısı, gecə Cüllənərin yanına golib salan verdi. Cüllənər ayaga qalxıb, onu qucaqlayıb bağırına basdı, sonra öz yanında əyloşdırıb ondan soruşdu: "Qardaşım, keşin necədir, anamın, xalaqızılarının keşin necədir?" Salih də cavabında dedi: "Bacı can, onlar sağ-salamatdırular, kefləri kök, damaqları çağdır, tökezənəsini çökirərlər". Sonra Cüllənər Salihə süfrə açdı, o, yeyib-içəndən sonra oturub ikilikdə söhbət eləməyə başladılar, onlar Bədr-Basimdən, onun neçə gözəl-göyçək, qədd-qamətli, tondürüst olduğundan söz saldılar. Bu zaman Bədr-Basim şah uzanmışdı. Anası ilə dayisinin onun barəsində söhbət elədiyini eşidəndə, o, özünü yuxuluşa vurub qulaq asmağa başladı. Bu dəməd-

Salih bacısı Cüllənara dedi: "Sənin oğlunun on yeddi yaşı var, ancaq o, hələ evlənməyib. Biz qorxurraq ki, birdən onun başına bir iş gələr, onun oğlu olmaz; mən dəniz padşahlarından birinin qızını, elə onun özü kimi gözəl-göyçək bir qızı almaq istəyirəm". Qardaşının bu sözünü eşidib Cüllənar ona dedi: "Adlarını de görüm, mən onları tanıyıram?". Salih də bir-bir şah qızlarının adlarını çəkməyə başladı, Cüllənar da elə hey deyirdi: "Bunu oğlum üçün istəmirəm, mən ancaq oğluma özü kimi gözəl-göyçək, ağıllı, imanlı, elmlı, alicənab, ixtiyar sahibi olan asıl-nəcabatlı, qabiləli qız alacağam".

Bacısının bu sözünü eşidib Salih dedi: "Mən bunlardan başqa dəniz şahının qızını tanımırıam. Mən yüzdən çox qız adı çəkdim, sən onların heç birini bəyənmədin. Ancaq bacı can, bax, gör sənin oğlun yatıb ya yox?" Cüllənar durub Bədr-Basımı yavaşça tərpətdi, gördü ki, o, yatıb-dır; belə olanda, qardaşına dedi: "Oğlum yatıb. Sən nə deyəcəksən, onun yatmış olmayı nəyinə gərəkdir?" Salih də cavabında dedi: "Baci can, bil və agah ol ki, dəniz qızlarından biri yadına düşdü, o qız lap sənin oğluna yaraşır, ancaq qorxuram ki, mən həmin qız bareşində danişanda oğlan oyaq olsun, bir könüldən min könülö qızə vurulsun, birdən qızı almaq mümkün olmasa, o da, biz də, divanxana əyanları da, hamımız əzab-əziyyət çəkməli olarıq, bu barədə şair yaxşı deyib:

“Eşqin başlangıcı bir arxdır – incə, Cılğın bir dənizdir şiddətləninçə”.

Salihin bu sözünü eşidən bacısı yalvara-yalvara ona dedi: "Bir de görünüm o qız kimdir, adı nadir, axı mən dəniz padşahlarının da, başqalarının da qızlarını tanyıram; ögər görəsəm ki, həmin qız oğluma yaraşır, onda, lap əlimdə olan var-dövlətin hamisini xərcələməli olsam da, onu oğluma nişanlıram. De görünüm o qız kimdir, heç nədən qorxma, oğlum yatıb". Salih də cavabında dedi: "Mən qorxuram ki, o, oyaqdır. Axı şair deyib:

“Bənd oldum eşidib tərifini mən,
Qulaq gözdən əvvəl bənd olur bəzən”.

Belə olanda, Cüllənar qardaşına dedi: "Qorxaq olma, heç nədən qorxma, qardaşım, deginən". Salih də dedi: "Bacı can, vallahi, sonin oğluna heç kəs yox, əs-Səmənədəl şahın qızı Cövhər yaraşır. O qız gözəl-göyçəkdir, qoşənglikdə, kamillikdə cə sonin oğluna taydır, no

dənizdə, nə yer üzündə onun kimi nərmə-nazik, zərif qız yoxdur. O, çox göyçəkdir, qədd-qamətlidir, onun yanaqları qırmızı, alnıaçıq, dişləri mırvari doneləridir, gözleri xumar, ombaları iri, beli incə, üzü qəşəngdir, xülasə, qız elə gözəldir, elə göyçəkdir ki, yemo-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə. Onun gözlerini ceyran görse, xəcalət çəkər, qız yeriyəndə söyüd ağacı ona həsəd aparır, üzünü açanda, ayi, günü utandırır, xülasə, onu görən əsiri olur, özü də o, püs-tədəhandır, bütün əzələləri zərifdir”.

Qardaşının bu sözünü eşidib Cüllönar dedi: "Sən düz deyirsən, qardaşım! Mən onu çox görmüşəm, biz balaca olanda rəfiqə idik, çoxdan ayrıldığımıza görə indi bir-birimizi tanımiriq, bax, düz on səkkiz ildir ki, mən onu görməmişəm. Vallahi, menim oğluma heç kəs yox, təkca o yarası!"

Elö ki Bədr-Basim onların bu sözünü eşidib Salihin adını çökdiyi qızın, yəni əs-Səməndəl şahın qızı Cövhərin gözəlliyi barədə dedik-lərini eşitdi, ürəyində eşq atəşini alovlandı, o bir könüldən min könülə qızı vuruldu, nə ucu-bucağı, nə də dibi görünməyən eşq döryasına qərq oldu..."

Səhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımçıq qoşdu



Elə ki yeddi yüz qırx beşinci gecə oldu, Şəhrizad nağılin dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat elçiyirlər ki, Bədr-Basim öz dayısı Salihin, öz anası Cüllənərin əs-Soməndəl şahın qızı Cövhərin gözəlliyi barəsində dedikləri sözləri eşidənə, ürəyində eşq atəsi alovlandı, o, bir könüləndə min könülü qızə vuruldu, nə ucu-bucağı, nə də dibi görünməyən eşq döryasına qərq oldu. Bu dəmdə, Salih bacısı Cüllənara baxıb dedi: "Bacı can, vallahi, dəniz padşahlarının arasında o qızın atasından səfəh, ondan qəzəbli padşah yoxdur. Biz o qızın atanının yanına gedib onu nişanlamayınca, oğluna həmin qızın barəsində bir kəlmə də söz demə, işdir qızın atası razi olsa, biz Allah-ədalətə şükür elçiyərik, yox əgər razi olmayıb qızı sonin oğluna verməsə, biz onun qəzəbindən qurtararıq, oğluna başqa bir qızı nişanlaşlarıq".

Qardaşının bu sözlerini eşidib Cüllənar ona dedi: "Sənin fikrin lap yaxşı fikirdir". Sonra onlar səslerini kəsdlər, gecəni yatdılars, şah qızı Cövhərin məhəbbətinin dərdindən Bədr-Basim şahın ürəyi od tutub yanmağa başladı, ancaq o, dərdini gizlətdi, şah qızı barədə anasına da, dayısına da bir kəlmə söz demədi, amma özü qızə olan məhəbbətdən elə bil ocaqda közərən kömür üstə qovrulurdu. Səhər padşahla dayısı hamama gedib çımdılar, hamamdan çıxıb içki içdilər, sonra onlara yemek götürdülər. Bədr-Basim şah, anası, dayısı oturub doyuncu yedilər, sonra onlar əllərini yudular, Salih ayağa qalxıb Bədr-Basim şaha, onun anası Cüllənara dedi: "İzin verin mən mürəxxəs olum, anamın yanına gedim. Mən bir neçə gündür ki, sizin yanınızdayam, qohum-qardaşın ürəyi mənəm yanında qalıb, məndən nigarandırlar, onların gözü yoldadır". Dayısı Salihin bu sözünü eşidib Bədr-Basim şah ona dedi: "Bu gün də bizardə qal". Dayısı da onun sözünü yero salmadı, sonra Bədr-Basim dayısına dedi: "Ay dayı, gedək, bağda gəzək".

Onlar bağa gedib gəzməyə başladılar, Bədr-Basim şah bir kölgəli ağacın altında əyləşib dincəlmək, bir az yatmaq istədi, birdən dayısı Salihin qızın gözəlliyi, göyçəkliliyi, qəşəngliyi barədə dediyi sözər yadına düşdü, o, hönkür-hönkür ağlayıb bu iki beyti oxudu:

"Od tutub yansayıdı canım sərəsər
Və belə bir teklif eləsəydilər:

Su verək, ya sənə yarı göstərək?
Deyərdim: O yarı göstərin, görək!"

Sonra o, şikayət, ah-vay eləməyə, aqlımağa başlayıb bu iki beyti dedi:

"Gündən gözəl olan o füsunkarın
Eşqində varmıdır bir havadaram?

Bir vaxt ona qarşı mən buz idim, buz;
Buzu da yandırıdı o şahzadə qız".


Elə ki oğlanın dayısı Salih onun bu sözünü eşitdi, əlini əlinə vurub ucadan dedi: "Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rəsuludur, Allah-təalədən başqa heç kəsə qüvvət və qüdrət yoxdur!" Sonra da oğlandan soruşdu: "Oğlum, məgər biz ananla şah qızı Cövhər barəsində söhbət eləyəndə, onun gözəlliyyindən danışanda, sən bizim sözlərimizi eşidirdin?"

Bədr-Basim də cavabında dedi: "Bəli, dayı can, eşidirdim, onun barəsində danışılanları eşidən kimi sizin sözünüzlə mən bir könlüdən min könülə ona vuruldum, indi də onszuz döza bilmirəm". Oğlanın bu sözünü eşidib Salih ona dedi: "Padşah sağ olsun, gəl sənin ananın yanına qayıdaq, ohvalatı ona oyan eləyək, şah qızı Cövhəri sənə nişanlamaq üçün sən özümlə aparmaq oMANDAN izin alaram, bəzən onurla xudahafizləşib qayıdırıq. Qorxuram ki, ananın razılığını almamış sən götürüb aparsam, onun mənə acığı tutar, özü də onun açıqlanmağa haqqı olar, cünki mən sizin ayrılığınıza, bir də onun bizdən küsüb getməyin səbəb olaram. Həm də şəhər padşahsız qalar, rəiyatın idarə eləyəni, onların işinə baxanı olmaz. Belə olanda, şahlığın işləri pozular, hökmərənlıq sənin əlindən çıxar".

Bədr-Basim öz dayısı Salihin bu sözünü eşidib ona dedi: "Ay dayı, bil və agah ol ki, əgər mən anamın yanına qayıdırıb bu iş barəsində onunla məsləhətləşsəm, o, mənə getməyə izin verməz. Mən onun yanına qayıtmayaçağam, heç vaxt da onunla məsləhətləşməyəcəyəm!" Bunu deyib Bədr-Basim dayısının yanında ağlamağa başlayıb dedi: "Mən anama xəber verməyib səninlə gedəcəyəm, sonra qayıdırıb gələrik".

Salih öz bacısı oğlunun bu sözünü eşidib karixdi, sonra ucadan dedi: "Ay Allah, sən özün mənə kömək ol!" Elə ki Bədr-Basimin dayısı Salih bacısı oğlunun bu halını gördü, həm də başa düşdü ki, o, anasının yanına qayıdırıb onu işdən agah eləmək istəmir, onunla çıxıb getməyə can atır, onda, üstündə Allahın ən böyük adları həkk olunmuş üzüyü barmağından çıxardı, Bədr-Basim şaha verib dedi: "Bu üzüyü barmağına tax: onda sən suda batmazsan, hər cür bələdən uzaq olarsan, dəniz heyvanları, balıqlar sənə xətər yetirə bilməzлor". Bədr-Basim dayısı Salihden üzüyü alıb öz barmağına taxdı. Sonra onlar suya baş vurdular..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz qırx altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, Bədr-Basim şahla onun dayısı suya baş vurdular; onlar az getdilər, çox getdilər, bir müddət yol getdilər, gəlib Salihin sarayına çatdilar. Onlar

saraya girdiler, öz yaxın adamları ile oturmuş ana nənəsi Bədr-Basim şahı içəri giren kimi onun əllərini öpdü, oğlunu qacaqlayıb bağına basdı, iki gözünün arasından öpüb dedi: "Oğlum gelisin uğurlu olsun! Ananın kefi necadır, sən onu necə qoyub golmisen?" Bədr-Basim də cavabında dedi: "Anam sağ-salamatdır, kefi kök, damağı çadır, o, sənə də, xalaqızlarına da salam-dua göndərib".

Bundan sonra Salih bacısı Cüllənarla öz arasında olan əhvalatı, Bədr-Basimin şah qızı Cövhərə bir könüldən min könülə aşiq olmağını əvvəldən axıracan, yerli-yerində anasına nəql etdi.

Sonra Salih anasına dedi: "Bədr-Basim şah yalnız padşahın yanına gedib qızını nişanlamaq üçün bura galib". Elə ki Bədr-Basimin nənəsi Salihin bu sözünü eşitdi, Salihin əlindən bərk qəzəbləndi, təşvişə düşdü, dilxor olub ucadan Salihə dedi: "Ay bala! Ay Salih, sən böyük səhv eləyib bacın oğlunun yanında əs-Səməndəl şahın qızı Cövhərin adını çəkmisən. Axi sonunu yaxşı bilirsən ki, əs-Səməndəl şah səfəhdür, zülmkarlıdır, ağlıdan kəmdir, çox qəzəblidir, o, qızı Cövhərə elçi göndərənlərin hamisini əlibos qaytarmışdır. Dəniz padşahlarının hamisi qızı elçi göndərib, ancaq əs-Səməndəl şah onları rədd eləyib, qızını onların heç birinə verməyə razı olmayıb, hələ bu bir yana, onlara deyib: "Siz nə gözəllikdə, nə qəşənglikdə, nə də başqa heç bir seydə ona tay deyilsiz". Biz qorxuruq ki, atasının yanına gedərik, o, başqaları kimi bizi də əlibos qaytarar, biz də əsil-nəcabətli adamlar ola-ola ürəyi yaralı qaydırıq".

Anasının bu sözünü eşidib Salih ondan soruşdu: "Ana can, bəs necə eləyək? Axi mən o qızı barəsində bacım Cüllənarla söhbət eləyəndə Bədr-Basim şah bir könüldən min könülə şah qızına aşiq olub, odur ki, oğlan deyir: "Mən lap bütöv şahlığımu da vermeli olsam, biz hökmən atasının yanına gedib o qızı nişanlamalyıq". Özü da Bədr-Basim şah deyir ki, eger şah qızını almasa, onun məhəbbətinin dərdindən olər".


Sonra da Salih öz anasına dedi: "Ay ana, bil və agah ol ki, mənim bacım oğlu Cövhərdən göyçəkdir, həm də onun atası bütün İranın padşahı idi, indi o özü padşahdır. Gövhər heç kəsə yox, elə ona yaraşır. Mən bu fikrə gəlmışəm ki, qiymətli qaş-daş, yaqut, başqa daşlar götürüb padşaha layiq hədiyyə aparım, qızını bacım oğluna istəyim, işdir desə ki, o şahdır, onda mən də deyərəm ki, Bədr-Basim də şah oğludur, işdir o, qızının gözəl-göyçək olduğunu bize desə, onda mən də deyərəm ki, Bədr-Basim onun qızından da gözəldir; birdən şahlığının böyük-lüyüni göstərsə, onda mən də deyərəm ki, Bədr-Basimin şahlığı qızının kündən da, onun atasının kündən da böyükdür, həm də Bədr-Basimin qoşun-ləşkəri, mühafizəçiləri onunkundan çıxdır. Bədr-Basimin pad-

şahlığı qızın atasının padşahlığından böyükdür, mən lap canımı da fəda eləsəm elleşəcəyəm bacım oğlu hökmən arzusuna çatsın. Azı bu işin günahkarı menəm, necə ki, onu həmin sizin eşq dəryasına qərə eləmişəm, çalışacağam homin qızı ona alım. Allah-təala özü bu işdə mənə kömək eləyər" Oğlunun bu sözünü eşidib anası ona dedi: "Necə bilirsin, elə de eleginən, ancaq padşahla danışanda məbəde mərifətsizlik eləyib kobud danişanşan. Sən ki onun safeh, çox qəzəbli olduğunu bilirsin, həm də mən qorxuram ki, sənin üstünə cumsun, axı o, heç kəsi saya alırm". Salih də anasının cavabında dedi: "Baş üstə, itaat borcumuzdur!" Sonra da Salih ayaga qalxdı, içi ləl-cəvahirat, zümrüd dənələri, qızıl-gümüş dolu iki kisə götürüb, öz nökərlərinə verdi, onları da, bacısı oğlunu da götürüb əs-Səməndəl şahın sarayına yollandı. Onlar az getdilər, çox getdilər, gəlib şahın sarayına çatıldılar. Onda Salih adam göndərib padşahdan hüzuruna gəlməyə izin istədi, padşah da ona izin verdi. Salih içəri girdi, eyilib padşahın qabağında yeri öpdü, xoş sözlərlə ona salam verdi. Əs-Səməndəl şah Salihini görüb onu üçün ayağa qalxdı, ona çox böyük hörmət eləyib buyurdu ki, yanında əyləşsin, Salih də keçib onun yanında əyləşdi; elə ki Salih əyləşib yerini rahatlaşdı, padşah ona dedi: "Xoş gəlib səfə getirmisen! Səndən nə acab, nə üçün gəlmisən? Nə dərдин var deginən, mən ona əncam çəkərem".

Padşahın bu sözünü eşidib Salih ayaga qalxdı, əyilib padşahın qabağında dübərə yeri öpəndən sonra dedi: "Qibleyi-aləm sağ olsun, mənim bir Allah'a, bir də sənin kimi igid, şiri-nər padşaha işim düşüb; axı sənin səxavətli, mərhamətli, rahmli olmayıni, günahı bağışlamağıni, xeyir-xahlığını səyyahlar bütün ölkələrə, bütün məmləkətlərə yayıblar".

Bunu deyəndən sonra Salih kisələrin ağızını açdı, onların içindəki qaş-daşları, başqa şeyləri çıxarıb əs-Səməndəl şahın qabağında yerə tökdü, sonra da ona dedi: "Qibleyi-aləm sağ olsun, beləkə mənə ehtiras göstərəsən, ürəyimi şad eləyib mənim bu bəxşisimi qəbul eləyəsən..."

Şəhrizad bu yerde səhərin açıldığı görüüb nağılı yarımcı qoydu.



Elo ki yeddi yüz qırx yeddinci gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Salih əs-Səməndəl şaha bəxşis toklif eləyib dedi: "Padşahdan ricam

budur ki, mənə ehtiram göstərsin, ürəyimi şad eləyib mənim bu bəxşimi qəbul eləsin". Salihin bu sözünü eşidib əs-Səməndəl şah ondan soruşdu: "Şən bu bəxşisi mənə niyə verirsən? Əhvalatını daniş, sənə nə lazımlı olduğunu mənə əyan elə, əgər gücüm çatan işdirse, elə bu dəqiqə ona əncam çəkərəm, sənə zəhmət vermərəm, yox əgər gücüm çatan iş deyilse, onda məndən incimə, axı Allah hər kəsə ancaq onun güclü çatan işi həvalə eləyir".

Padşahın bu sözünü eşidib Salihaya qalxdı, əyilib padşahın qabığında yeri üç dəfə öpəndən sonra dedi: "Qibleyi-aləm sağ olsun, mənim işimə sən əncam çəkə bilərsən, o, sonin ixtiyarındadır, sənin əlinindədir. Mən padşaha zəhmət vermərəm, mən dəli deyiləm ki, padşahın gücü çatmayan bir iş barəsində ondan rica eləyim. Axı arif adamlardan biri deyib: "Əgər isteyirsinən sözünü yerə salmasınlar, mümkün olan şeyi istə". O ki qaldı gəldiyim işə, hemin iş padşahın, Allah onun ömrünü uzun eləsin, ixtiyarındadır". Onda padşah Salihə dedi: "Derdini deginən, nə işə gəldiyini mənə əyan elə, sənə nə lazımsa, məndən istəginən". Salih de onun cavabında dedi: "Qibleyi-aləm sağ olsun, bil və agah ol ki, mən sənin hüzuruna elçiliyi gəlmisəm, ləl-cəvahirat içinde yeganə dürdənə olan hökmədarımızın qızı Cövhəri nişanlamaq istəyirəm. Padşah sağ olsun, qapına gələn adamı naümid eləmə". Elə ki padşah Salihin bu sözlerini eşitdi, onu ələ saldı, qəhqəhə çəkib elə güldü ki, qəss eləyib arxası üstə yerə sərildi, sonra ucadan dedi: "Ay Salih, mən səni ağılli-kamallı, mərifətli bir oğlan bilirdim. Ağlını kim əlin-dən alıb ki, səni belə böyük, həm də qorxulu işə girişməyə vadar eləyib; sən də ölkələrin, məmələkətlərin padşahlarının qızını nişanlamaq isteyirsin? Yəni sən belə yüksək rütbəyə qalxmışan ki, özü də ağıldan elə kəm olmusan ki, mənim üzümə belə söz deyirsin?"

Padşahın bu sözünü eşidib Salih dedi: "Allah özü padşaha səbir versin! Mən qızını özüm üçün istəmirəm, lap özüm üçün istəsem də, mən ona yaraşıram, yaraşmaq yox, lap ondan da artıgam, bu gün padşahımız sən olsan da, mənim atam dəniz şahənsəhi idi. Ancaq sənin qızınızı mən İran torpaqlarının şahı Bədr-Basim üçün elçiləyirəm, onun atası Şahraman şahdır, həmin şahın necə qəzəbli olduğu da sənə əyanıdır. Əgər sən özünü padşah hesab eləyirsinə, Bədr-Basim şah səndən də böyük padşahdır, əgər sən deyirsen ki, sənin qızın gözəldir, bil ki, Bədr-Basim şah sənin qızından da gözəldir, ondan da qəşəngdir, əsil-nəcabətinə, qəbiləsinə görə də sənin qızından artıqdır, cünki o, öz dövrünün adamları arasında pəhləvanlar pəhləvanıdır. Qibleyi-aləm sağ olsun, əgər sən mənim istəyimə əməl eləsən, onda ağılli iş görmüş

olarsan, əgər sən özün bilənə əməl eləsən, onda bizə haqsızlıq eləmiş olarsan, həm də bizimlə düz yola getməzsən. Padşah sağ olsun, axı sən bunu yaxşı bilirsin ki, hökmədarımızın qızı Cövhər əvvəl-axır ərə getməlidir, bu barədə bir alim deyib: "Qız hökmən ya ər evinə, ya da qəbir evinə getməlidir". Əgər sən qızınızı ərə vermək isteyirsinənə mənim bacım oğlu başqalarından daha çox ona yaraşır".

Elə ki padşah Salih şahın bu sözlerini eşitdi, cin vurdur başına, az qaldı ağılı başından çıxsın, ruhu bədənindən olsun, odur ki, dedi: "Ay itin biri it, mögər sənin kimi adam mənə belə söz deyə bilər! Sən mənim qızımın adını maclislərdə çekirsən, özü də deyirsin ki, sənin Cüllənar bacının oğlu onun tayıdır, axı sən özün kimsən, sənin bacın kimdir, onun atası kimdir ki, sən mənimlə belə danışırsan? Mögər siz qızımla müqayisəde it deyilsiz?" Sonra o, qışqırkı, nökərlərini səsləyib dedi: "Ay nökərlər, bu avaranın başını bədənindən ayırın!"

Nökərlər qılınclarını siyirdilər, Salihin üstüne yeridilər, Salih işi belə görəndə, dönüb sarayın darvazasına tərəf qaçmağa başladı. Sarayın darvazasına çatanda nə görso yaxşıdır? Gördü ki, qohum-qardaşı, yaxın adamları, silahlı dəstəsi, nökərləri buradadırlar; özü də onlar min nəfərdən çox pəhləvan idi, hamısı da dəmir paltar geyib, əllərində də nizə, bərq vuran qılınclar var.

Onlar Salihin bu kökdə görüb ondan soruştular: "Nə olub?" Salih başına gələn əhvalatı əvvəldən axıracan onlara nəql elədi. Demə Salihin anası bu adamları ona köməyə göndərmİŞdi, onlar Salihin sözünü eşidən kimi başa düşdülər ki, padşah səfəh, həm də çox qəzəbli adamdır; onlar atlarından düşdülər, qılınclarını siyirib Əs-Səməndəl şahın sarayına girdilər.

Onlar saraya girəndə nə görsələr yaxşıdır? Gördüllər ki, əs-Səməndəl şah padşahlıq taxtında öyləşib, içəri gironları görmür, Salihin əlin-dən bərk qəzəblənib; həm də gördüllər ki, onun nökərləri, qulluqquları, mühafizəçiləri silah-əsləhəsizdirlər, padşah Salihin adamlarını əllərində siyirme qılınc görəndə, öz adamlarının üstünə qışqırıb dedi: "Vay halimiz! Bu it uşaqlarının boyunlarını vurun!" Heç bir dəqiqə çəkmedi ki, əs-Səməndəl şahın adamları üz qoydular qaçmağa, Salihlə yaxın adamları əs-Səməndəl şahı tutub əl-qolunu bağladılar".

Səhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu,



Elə ki yeddi yüz qırx səkkizinci gecə oldu, Şəhrizad nağılınlı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Salihin yaxın adamları əs-Səməndəl şahı tutub əl-qolunu bağladılar.

Cövhər yuxudan ayılıb atasının əsir düşdürüünü, onun mühafizəçilərinin öldürüldüyünü biləndə, tez saraydan çıxıb cəzirələrin birinə qaçıb, bir hündür ağacın yanına gelib onun kəlləsinə dırmaşdı. Salihin dəstəsilə padşahın dəstəsi vuruşmağa başlayanda əs-Səməndəl şahın mühafizəçilərinin bəziləri qaçdlar, Bədr-Basim onları görüb soruşdu ki, nə olub. Onlar da əhvalatı ona nəql elədilər, əs-Səməndəl şahın əsir alındığını eşidib Bədr-Basim üz qoydu qaçmağa, o, öz canı üçün qorxub ürəyində dedi: "Bu qarışıqlığın günahı mənəm, heç kəsin yox, mənim dalımcı düşüblər".

Bədr-Basim canını xilas eləmək üçün üz qoydu qaçmağa, özü də o bilmirdi hara qaçın, bəxti gətirib onu əs-Səməndəl şahın qızı Cövhər olan cəzirəyə çıxartdı. Bədr-Basim şah qızı olan ağacın yanına gəlib ölü kimi yerə sərildi ki, dincini alsın; o, yerə uzananda bilmirdi ki, izlənən adam heç vaxt dincələ bilməz, həm də heç kəs bəxti-taleynin onun başına nə gətirocəyini bilmir.

Elə ki Bədr-Basim ağacın altında uzandı, gözləri ağacın başına zilləndi, elə bu dəmdə onun nazırı Cövhərin nəzərile rastlaşdı; padşah qızı baxanda nə görə yaxşıdır? Gördü ki, bu qız elə gözəldir, elə göyçəkdir, lap elə bil ondördəcəlik aydır; odur ki, ucadan dedi: "Belə gözəl qızı yaradana əhsən! O hər şeyi yaradır, hər şəya də hakimdir! Allah-təalanın, o böyük xalıqın kərəminə şükür olsun! Vallahi, əger zənnim məni aldatmırsa, bu qız elə əs-Səməndəl şahın qızı Cövhədir ki, var! Zənnimcə qız, onların arasında dava başlandığını eşidib qaçmışdır, cəzirəyə gəlib ağaca gizlənmişdir. Əgər bu qız şah qızı Cövhər özü deyilsə, onda, o, Cövhərdən də gözəldir".

Bunu deyib Bədr-Basim bu qız barəsində fikirləşməyə başlayıb öz-özüne dedi: "Ayağa duracağam, onu tutub soruşacağam ki, başına nə iş gəlib, əgər bu qız Cövhədirse, elə özüm ona mənə getməyi təklif eləyəcəyəm, mənim arzum da elə budur". O, ayağa qalxdı, dikəlib

Cövhər dedi: "Ay gözəllər gözəli, sən kimsən, sən bura kim gətirib?" Cövhər zənlə Bədr-Basimə baxanda nə görə yaxşıdır? Gördü ki, bu oğlan buludlar arasından görünən Ay kimi gözəldir, təndürüstdür, təbəssümü xoşdur, odur ki, cavabında dedi: "Ay gözəl oğlan, mən əs-Səməndəl şahın qızı Cövhərəm, bura ona görə qaçıb gəlmisəm ki, Salih öz qoşunu ilə atamla cəngə girib onun qoşunlarını qırıb-çatıbdır, onun özünü də, qoşunun bir qismini də əsir eləyibdir. Mən öz canımın qorxusundan qaçıb bura gəlmisəm". Sonra da şah qızı Cövhər Bədr-Basim şaha dedi: "Mən bura ona görə gəlmisəm ki, qorxdum məni öldürərlər, zəmanə atamın başına nə getirdiyindən də bixəbərəm".

Elə ki Bədr-Basim şah qızının bu sözünü eşitdi, işin belə düz gotirmədiyinə mat-məttəl qalib ucadan dedi: "Qızın ki, atasını əsir eləyiblər, deməli buna şəkk-şübə yoxdur ki, mən arzuma çatmışam!" Sonra o, qızı baxıb dedi: "Ay xanım, düş aşağı, sənin məhəbbətin məni öldürüb, gözlərin məni əsir eləyib. Bu qarışıqlıq, bu dava mənimlə bərabər sənə görə olub. Bil və agah ol ki, mən farsların padşahı Bədr-Basim şaham, Salih mənim dayımdır, o, atanın yanına sənə mənə elçiləməyə gəlmisədi. Sənə görə mən şahlığımı qoyub gəlmisəm, bizim bir-birimizə rast gəlməyimiz işimizin avand olmasıdır. Biz sənin atanın sarayına gedərik mən dayım Salihdən rica elərəm, sənin atanı buraxar, mən qayda-qanunla səni alaram".

Bədr-Basimin bu sözünü eşidib Cövhər özlüyündə fikirləşdi: "Bu yaramazın üstündə belə işlər oldu, atam əsir düşdü, onun saray əyanları, nökerləri qılıncañdan keçirildi, mən sarayımdan qaçmışam, əsir-yesir olub bu ağaca pənah gətirmişəm! Əgər özümü qorumaq üçün ona bir kələk gəlməsəm, o, mənə sahib olub arzusuna çatacaq, cünki o aşiqdır, aşiqə də, o nə eləsə, heç bir söz deməzələr".

Sonra da qız söz-söhbətlə, şirin dille Bədr-Basimi aldatmağa başlayıb (Bədr-Basim qızın nə hiylə qurdugundan bixəbər idi) dedi: "Ay ağa, ay mənim gözümün işığı, şahzadə xanım Cüllənərin oğlu Bədr-Basim şah sənsən?" Bədr-Basim də onun cavabında dedi: "Bəli, ay xanım, mənəm..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcı qoydu.



Elə ki yeddi yüz qırx doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, əs-Səməndəl şahın qızı Cövhər Bədr-Basimdən soruşdu: "Cüllənarın oğlu sənsən?" Bədr-Basim də onun cavabında dedi: "Bəli, ay xanım, mənəm". Oğlanın bu sözünü eşidib şah qızı ucadan dedi: "Əgər atam səndən yaxışınızı, səndən gözəl-göyçeyini istəyirse, qoy Allah onun bələsini versin, şahlığını əlindən alınsın, qoy onun arzusunu ürəyində qalsın, qurbanıdən heç sağ-salamat qayıtmassis! Vallahi o, lap səfəhdirdir, ağıldan kəmdir!" Qız sonra dedi: "Qibleyi-aləm sağ olsun, əgər sən mənə elə-bələ vurulmusansa, mən sənə bir könüldən min könülə vurulmuşam. Mən sənin məhəbbətinin qurbanı olanlardan biri-yəm, səndəki məhəbbət indi mənə keçmişdir, indi məndəki məhəbbətin onda biri səndə qalmışdır".

Bunu deyib qız ağacdən düşüb oğlanın yanına gəldi: yanına gələn kimi onu qucaqlayıb bağırna basdı, öpüşə qərq elədi. Bədr-Basim qızın ona mehribanlıq elədiyini görəndə qızı olan məhəbbəti birə min artdı, o belə zənn elədi ki, şah qızı onu sevir, ona inandı, qızı qucaqlayıb öpməyə başladı. Sonra da qızı dedi: "Ay şah qızı, vallahi, mənim dayım heç sənin gözəlliyyinin dördədə birini də, iyirmi dörd kiratının¹ dördədə birini də mənə təsvir eləməyib".

Sonra Cövhər onu qucaqlayıb bağırna basdı, başa düşülməyən sözlər dedi, onun üzünə tüpürüb ucadan dedi: "Dönüb quş ol, özü də ağıtklü, qırmızıdındıklı, qırmızıayaqlı ən gözəl quş ol!" Qız hələ sözünü deyib qurtarmamışdı ki, Bədr-Basim şah dönüb quş oldu, özü də quşlarin ən gözəlindən oldu, sonra o silkindi, ayağa qalxıb Cövhəre baxmağa başladı. Şah qızının kənizlerinin arasında Mərsanə adında bir kənizi var idi, şah qızı ona baxıb dedi: "Atam onun dayısının yanında əsirdir, əgər atam üçün qorxmasaydım, vallahi onu öldürərdim! Allah ona qənim olsun! Onun nə bəd ayağı var, gəlişi bize düşmədi. Bütün

¹ K i r a t – toxminon 0,19 qrama bərabər çəki ölçüsüdür, ifadəli nitqdə "iyirmi dörd kirat" ifadəsi bir şeyin kamiliyyini və mükməmliyini göstərmək üçün işlədir. "Iyirmi dörd kiratlı adam" – hər cəhətdən nöqsansız, loyaqətlə adamdır.

bu qarışılıq onun ucbatındandır! Ay kəniz götür onu su olmayan bir cəzirəyə apar, qoy orada qalıb susuzluqdan ölsün".

Kəniz Bədr-Basimi götürüb apardı, az getdi, çox getdi, gəlib cəzirəyə çatdı, elə onu qoyub getmək istəyirdi ki, birdən öz-özünə dedi: "Vallahi, heç insaf deyil ki, belə gözəl, belə göyçək bir oğlan susuzluqdan ölsün!

Kəniz onu götürüb susuz cəzirədən başqa bir cəzirəyə apardı; bu cəzirə başdan-başa ağaçlı idi, ağaclarla çoxlu meyvələr var idi, çoxlu arxlardan su şırhaşırla axırdı; kəniz onu burada qoydu, xanımının yanına qayıdib dedi: "Mən onu su olmayan bir cəzirədə qoydum".

Bədr-Basim cəzirədə qalmadı olsun, sizə kimdən deyim, onun dayısı Salihdən. Elə ki Salih əs-Səməndəl şaha üstünə gəldi, nökərlərini, mühafizəçilərini öldürüb onu əsir elədi, padşahın qızı Cövhəri axtarmağa başladı, ancaq nə qədər axtardısa, tapa bilmədi. Belə olanda, Salih öz anasının sarayına qayıdışından soruşdu: "Ana can, bacım oğlu, Bədr-Basim şah haradadır?" Anası da cavabında dedi: "Oğlum, vallahi, onun barəsində heç nə bilmirəm, onun hara getdiyindən də xəbərim yoxdur. Ona xəbər çatanda ki, sən əs-Səməndəl şahla dalaşmışsan, sizin aranızda dava başlayıb, o qorxub qaçıdı".

Salih anasının bu sözünü eşidəndə, bacısı oğlunun dərdindən qəm dəryasına batıb dedi: "Vallahi, biz yaxşı iş görmədik, Bədr-Basim şah özbaşına qoyduq, mən qorxuram ki, o, məhv olar, ya əs-Səməndəl şahın cəngavərlərindən biri ona hücum eləyər, ya da şah qızı Cövhər ona rast gelər, onda biz anasının yanında xəcalətlə olarıq, anası daha bizi məhəl qoymaz, axı mən oğlani onun razılığını almayıb özümlə götfirmişəm".

Sonra Salih mühafizəçiləri, casusları onun dalınca dənizin qırığına, o biri tərəfə göndərdi, ancaq onlar nə qədər axtardılar, oğlandan soraq veren olmadı, odur ki, qayıdış göldilər, bunu Salih şaha xəbər verdilər: belə olanda, Salihin qanı qaraldı, o dilxor oldu, Bədr-Basim şahın dərdindən ürəyi ağrıdı.

Bədr-Basim şah cəzirədə, dayısı Salih də burada qalmadı olsunlar, indi siza kimdən deyim, Bədr-Basim şahın anası Dəniz Cüllənarдан. Onun oğlu Bədr-Basim öz dayısı Salihlə gedəndən sonra o, bir müddət oğlunu gözlədi, özü də ondan bir xəbər-ətər verən olmadı. Cüllənar günlərlə oturub xeyli vaxt gözlədi, sonra saraydın çıxdı, gedib dənizə girdi, anasının yanına getdi; anası qızını görün kimi ayağa qalxdı, onu öpüb qucaqladı, xalası qızları da onu öpüb qucaqladılar. Sonra Cüllənar öz anasından Bədr-Basimi soruşdu, anası da onun cavabında dedi: "Ay qızım, o öz dayısı ilə gəldi, dayısı yaqut, qaş-daş götürüb

onunla bərabər əs-Səməndəl şahın yanına getdi, onun qızını Bədr-Basım üçün istədi, ancaq əs-Səməndəl razılıq verməyib sənin qardaşına pis cavab verdi. Mən sənin qardaşının köməyinə minə yaxın pəhləvan göndərdim, onlarla əs-Səməndəlin arasında dava oldu, Allah sənin qardaşına kömək elədi, o, əs-Səməndəl şahın mühafizəçilərini, qoşunuńu qırdı, padşahın özünü osır aldı. Bu xəbər golib sənin oğluna çatdı, görünür, o öz canı üçün qorxub biza deməmiş qaçıb gedibdir, bundan sonra o, nə bizim yanımıza qayıdib, nə də ondan səs-soraq eștimişik".

Sonra Cüllənar qardaşı Salih anasından soruşdu, anası da ona dedi ki, əs-Səməndəl şahın sarayında şahlıq taxtında oyləşibdir, hər tərəfə adam göndərib ki, sənin oğlunu, bir də şah qızı Cövhəri axtarış tapsınlar; anasının bu sözünü eşidən Cüllənar oğlunun dərdindən qəm dəryasına batdı, qardaşı Salihin əlindən bərk qəzəbləndi, axı onun razılığı olmadan Salih oğlunu götürüb dənizə girmişdi. Cüllənar anasına dedi: "Ana can, mən şahlığımız üçün qorxuram, cünki mən sizin yanınızda gəlməyimi şahlığın adamlarından heç kəsə xəbər verməmişəm. Qorxuram ki, mən burada ləngisəm, şahlığımızda işlər xarablaşar, padşahlıq əlimizdən çıxar, yaxşı olar ki, Allah oğlumun işinə əncam çəkənəcən mən qayıdib şahlığı idarə eləyim. Mənim oğlumu yaddan çıxarımayın, onun işini qulaq ardına vurub boş buraxmayıñ, əgər onun başına bir iş golsa, mən ölürem, cünki mən bircə ona görə ömrü sürürəm, onu sağ-salamat götürüb şad oluram".

Cüllənarın anası yalvara-yalvara dedi: "Baş üstə, gözüm üstə, ay qızım! Heç soruşma ki, ondan ayrıldığımıza görə biz nə çəkirik". Sonra da o, oğlunu axtarmaq üçün adam göndərdi, Cüllənar qəm dəryasına batıb gözüyüşü öz şahlıqına qayıtdı. Həm də dünya ona dar olmuşdu..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz əllinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eləyirlər ki, Cüllənar anasının yanından öz şahlıqına qayıtdı, ürəyi sıxıldı, o, qəm dəryasına batdı.

Cüllənar burada qalsın, indi size kimdən deyim, Bədr-Basım şahdan. Şah qızı Cövhər onu tilsimə salıb gözəl quş eləyəndən sonra onu kəniz ilə su olmayan cəzirəyə gönderib dedi: "Onu cəzirədə qoy ki, susuzluqdan ölsün". Amma kəniz aparıb onu meyvə ağacları, çoxlu çay olan yamyasıl bir cəzirədə qoydu. Bədr-Basım meyvalərdən yeyir, çay suyundan içirdi, o, quş şəklində bu minval ilə bir neçə gün, bir neçə gecə ömrü sürdürdü, həm də o bilmirdi ki, hara getsin, necə uşsun. Günlərin bir günü, o, həmin cəzirədə gözirdi, ora bir həris ovçu gəldi ki, yeməyə bir quş, ya heyvan tutsun, o, döñüb ağıtklü, qırmızıdimdikli, qırmızıqanadlı quş olmuş Bədr-Basımı gördü, həm də gördü ki, bu quş elə gözəldir ki, ona baxanda adamın gözləri qamaşır, ağlı başından olur. Ovçu zənle quşa baxdı, quş onun çox xoşuna gəldi, odur ki, özlüyündə dedi: "Bu quş doğrudan da, çox gözəl quşdur, mən hələ ömrümde onun kimi gözəl, gözəgəlimli quş görməmişəm". Bunu deyib ovçu toru onun üstünə atdı, quşu tutub şəhərə götürdü, həm də özlüyündə belə fikirləşdi: "Mən bu quşu yaxşı qiymətə satıb pulunu alaram". Şəhər adamlarından biri ona rast golib dedi: "Ay ovçu, bu quşu neçəyə deyirsən?" Ovçu da ondan soruşdu: "Onu alandan sonra nə eləyəcəksən?" Şəhərli də cavabında dedi: "Onu kəsib yeyəcəyəm". Şəhərlinin bu sözünü eşidib ovçu ucadan dedi: "Kimin ürəyi gələr ki, belə gözəl quşu kəsib yesin? Mən bu quşu padşaha bağışlamaq istəyirəm, o, mənə, sən verəcəyin qiymətdən çox-çox artıq pul verər, həm də onu kesməz, onun gözəlliyyinə, qəşəngliyinə tamaşa eləyər. Bir belə vaxtdır ki, mən ovçuyam, hələ ömrümde nə dəniz ov quşları, nə də quru ov quşları arasında belə gözəl, belə qəşəng quş görməmişəm. Bu quş sənin lap xoşuna golsa, mənə on çoxu bir dirhəm verəcəsən, Allah-təalaya and olsun, mən onu satmayacağam".

Ovçu quşu götürüb şahın sarayına üz qoydu, az getdi, çox getdi, golib saraya çatdı, elə ki padşah quşu gördü, onun gözəlliyi, qəşəngliyi, qırmızı dimdiyi, qırmızı ayaqları onun xoşuna gəldi. Belə olanda, padşah hərəməgasını ovçunun yanına göndərdi ki, quşu ondan alsın, hərəməgəsi ovçunun yanına golib ondan soruşdu: "Sən bu quşu satırsanmı?" Ovçu da cavabında dedi: "Yox, satmırəm, mən onu padşaha hədiyyə verəcəyəm". Hərəməgəsi quşu götürüb padşahın yanına getdi, ovçunun dediyini ona xəbər verdi, padşah quşu götürdü, ovçuya on dinar pul verdi, ovçu oyılıb onun qabağında yeri öpdü, sonra çıxıb getdi.

Hərəməgəsi quşu şahın sarayına götüründən sonra onu gözəl bir qəfəsə saldı, quşun yanına dən, su qoyub qəfəsi divardan asdı. Padşah golib hərəməgasından soruşdu: "Quş hanı? Get gətir mən ona tamaşa

eləyim. Vallahi, o çox gözəl quşdur!” Hərəməğası quşu getirib padşahın qabağında qoydu, padşah gördü ki, quş qəfəsindəki dənin birini de dənləməyib. Belə olanda padşah ucadan dedi: “Vallahi, mən bilmirəm ki, o nə yeyir, ona nə verim!”

Padşah buyurdu ki, yemək getirsinlər; balaca mızlər getirdilər, onların üstündə cürbəcür xörəklər var idi, padşah yeməyə başladı, ele ki quş padşahın qabağında açılmış süfrədəki öti, şirniyyatı, meyvələri gördü, bunların hamisindən yedi, padşah quşun hansı xörəklər yedyini görəndə karıxdı, buna mat qaldı, orada olan adamlar da buna mat-məttəl qaldılar. Padşah yanındakı nökrələrə, qullara dedi: “Mən hələ ömrümde görməmişəm ki, quş, belə, bu quş kimi yemək yesin!”

Sonra o, əmr elədi gedib arvadını çağırınlardı, gəlib bu quşa baxsıñ. Hərəməğası şahzadə xanımı getirməyə getdi, onu görüb dedi: “Ay xanım, padşah səni çağırır ki, onun aldığı quşa tamaşa eləyəsən. Biz süfrə açıb xörəkləri düzəndə o, qəfəsden çıxdı, üçub süfrə başında əyləşdi, orada nə vardısa hamisindən yedi. Ay xanım, dur ayaq, gedək quşa tamaşa elə, o çox gözəldir, lap zəmanənin möcüzəsidir”.

Hərəməğasının bu sözünü eşidib şahzadə xanım tez padşahın yanına getdi, ancaq elə ki quşa baxdı, zənlə ona nəzər saldı, tez yaşınbı geri qayıtdı. Padşah da arxasında çıxıb ondan soruşdu: “Yanında sənə, bir də ərinə qulluq eləyən kənizlərdən, hərəməğalarından başqa bir kəs yoxdur, bəs sən niyə yaşındın?” Şahzadə xanım da cavabında dedi: “Padşah sağ olsun, bu quş – quş deyil, sənin kimi bir adamdır”. Arvadının bu sözlərini eşidib padşah dedi: “Yalan deyirsin! Sən yaman zarafat eləyirsən, ha! Axi bu nece ola bilər ki, o, quş olmasın!” Şahzadə xanım da cavabında dedi: “Vallahi, mən səminlə zarafat eləmirəm, düz deyirəm. Bu quş, fars məmləkətinin hökməri Şəhraman şahın oğlu Bədr-Basim şahdır, anası da dəniz Cüllənarıdır...”

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rovayot eləyirlər ki, padşahın arvadı öz ərinə dedi: “Bu quş deyil, sənin kimi bir adamdır,

o, Şəhraman şahın oğlu Bədr-Basim şahdır, anası da dəniz Cüllənarıdır”. Belə olanda, padşah arvadından soruşdu: “Bəs o, niyə bu kökə düşüb?” Arvadı da cavabında dedi: “Onu əs-Səməndəl şahın qızı Cövhər tilsimə salıb”.

Sonra da o, Bədr-Basim şahın başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona nəql elədi, Bədr-Basim şahın Cövhərin atasının yanına necə elçiliyə getdiyini də, atası qızını ona verməyə razı olmadığını da, Bədr-Basim şahın dayısı Salihin əs-Səməndəl şahla cəngə girib onu basıb əsir elədiyini də ona danışdı: arvadının bu sözlərini eşidən padşah buna mat-məttəl qaldı. Bu şahzadə xanım, onun arvadı, zəmanəsinin ən mahir cadugəri idi; padşah ona dedi: “Sən mənim canım, onu tilsimdən qurtar, qoyma əzab-əziyyət çəksin. Allah-təala Cövhərin əlini kəssin! O nə pis qızdır, onun inamı az, hiyləsi, kəleyi çıxdır!” Belə olanda, arvadı şaha dedi: “Ona deyin: “Ay Bədr-Basim, gəl bu otağa!” Padşah da oğlana buyurdu ki, bu otağa gəlsin: elə ki, Bədr-Basim padşahın bu sözünü eşitdi, tez otağa gəldi. Padşahın arvadı üzünü örtüb yaşına-yaşına qalxdı, bir kasa su götürdü, otağa girdi, suya başa düşülməyen sözlərlə dua oxudu, sonra da Bədr-Basima dedi: “Sənə bu böyük adlara, əsil möcüzələrə and verirəm, sən yeri-göyü yaradan, ölüləri dirildən, bəxti, ömrü müəyyən eləyən Allah-tealaya and verirəm, quşluqdan çıx, dönüb Allah səni yaratdığı adam ol!” Padşahın arvadı sözünü deyib qurtarmağa macəl tapmamışdı ki, Bədr-Basim silkeləndi, dönüb təzədən adam oldu; padşah ona baxanda nə görso yaxşıdır? Gördü ki, bu oğlan elə gözəldir, elə göyçəkdir ki, yemə-içmə, onun xəttü-xalına, gül camalına tamaşa elə, özü də yer üzündə tayı-bərabəri yoxdur. Elə ki Bədr-Basim dönüb adam olduğunu gördü, ucadan dedi: “Allahdan başqa Allah yoxdur, Məhəmməd da onun rəsuludur! Xilqəti yaradan, onların bəxti-taleyi, axırımı müəyyən eləyən xalıqın kərəminə şükür olsun!” Sonra da o, padşahın əlin-dən öpdü, dua eləyib ona Allahdan uzun ömür istədi, padşah da Bədr-Basimin alnından öpüb dedi: “Ya Bədr-Basim, başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində mənə nəql elə”.

Bədr-Basim da başına gələn əhvalatı necə vardısa eləcə, əvvəldən axıracan, yerli-yerində padşaha nəql elədi, padşah buna mat qalib dedi: “Ya Bədr-Basim, Allah səni tilsimdən qurtardı. İndi sənin fikrin nədir, sən nə eləmək istəyirsən?” Bədr-Basim də cavabında dedi: “Qibleyi-aləm sağ olsun, səndən ricam budur ki, mənə bir gəmi, bir neçə nökər, lazımlı olan başqa şəylər verəsem. Mən çıxdan evdən çıxmışam, qorxuram şahlıq əlimdən çıxsın, inanmiram ki, anam sağ qala, çünkü o, mənim

ayrılığımı çətin dözə. Mənə belə golir ki, o, mənim dərdimdən ölüb, çünkü mənim başıma gələn əhvalat ona ayan deyil, heç də o bilmir ki, mən sağlam, ya ölmüşəm. Padşah sağ olsun, səndən rica eləyirəm ki, yaxşılığı axıracan eyləyəsən, səndən istədiklərimi mənə verəsən".

Padşah Bədr-Basimin gözəlliyini, göyçəliklərini, şirin dilini görəndə razı olub dedi: "Baş üstə, itət borcumdur!" Sonra padşah onun üçün bir gəmi hazırladı, lazım olan hər şeyi gəmiyə daşıtdı, öz nökərlərindən bir neçəsini Bədr-Basimlə yola saldı. Bədr-Basim padşahla xudahafızlışəndən sonra gəmiyə mindi, gəmi yola düdü, onlar dənizlə getdilər, özü də səmt küləyi asıldı. Bu minval ilə onlar düz on gün, on gecə yol getdilər, elə ki on birinci gün səhər oldu, dəniz bərk təlatümə geldi, gəmi gah dalğanın kəlləsinə qalxır, gah da aşağı enirdi, dənizçilər gəminin öhdəsindən gələ bilmirdilər. Onlar bir müddət beleçə qaldılar, dalğalar o vaxtacan onları atıb tutdu ki, axırdı gəmi dəniz qayalarından birinə yaxınlaşdı. Bu qaya gəminin üstünə düdü, onu parça-parça elədi, gəmidəki şeylərin də, adamların da hamısı batdı, təkçə Bədr-Basim şah sağ qaldı; o, az qalmışdı həlak olsun, elə bu dəmdə gəmi taxtalarının birinin üstə əyləşdi. Dalğalar, külək taxtam götürüb getdi, taxta da onu özü ilə apardı, Bədr-Basim taxtanın hara üzdüğünü bilmirdi, o, elə bir fənd bilmirdi ki, taxtanı saxlasın. Bu minval ilə o, üç gün, üç gecə dənizdə üzdü, dördüncü gün taxta onuna bərabər sahile yan aldı. Bədr-Basim sahilde bir şəhər gördü, bu şəhər gəyərçin kimi ağappaq idi, özü də bu şəhər dənizdə olan bir cəzirədə salınmışdı, şəhərdə uca sütunlar, gözəl imarətlər var idi, evlərin divarları çox uca idi, dənizin ləpələri şəhərin divarlarını döyəcəyirdi. Elə ki Bədr-Basim bu şəhər olan cəzirəni gördü, elə şad oldu ki, daha nə deyim, çünkü az qalırkı acıdan, susuzluqdan ölsün. O, taxtadan düşüb şəhərə qalxməq istədi, elə bu vaxt çoxlu qatır, eşşək, at gəldi, onu sıllaqlamağa başladılar, dənizdən çıxıb şəhərə girməyə qoymadılar, özü də onlar elə çox idilər ki, torpağın sanı vardi, onların sanı yox idi. Belə olanda, Bədr-Basim şəhərin dal tərəfində dənizdən quruyu çıxdı, ancaq orada bir nəfər də olsun ins-cins görmədi, buna mat qalib uca-dan dedi: "Görəsən bu şəhər kimindir ki, nə padşahı var, nə orada bir ins-cins var, özü də məni sudan çıxmaga qoymayan bu qatırlar, eşşəklər, atlar haradandır!"

Bədr-Basim şah hara getdiyini bilməyib yol gedə-gedə öz halını fikirləşməyə başladı, sonra o, tərəvəz satan bir qocanı gördü, oğlan qocanı görən kimi ona salam verdi, qoca da onun salamını aldı. Qoca Bədr-Basimə baxıb gördü ki, o, göyçək oğlandı, üzünü ona tutub

soruşdu: "Ay oğlan haradan gelib hara gedirsən, bu şəhərə nə üçün gəlmisin?" Qocanın bu sözünü eşidib Bədr-Basim başına gələn əhvalatı əvvəldən axıracan, yerli-yerində ona danişdi, qoca onun əhvalatına mat qalib soruşdu: "Oğlum, məgər sən yolda bir adama rast gəlmədin?" Bədr-Basim də onun cavabında dedi: "Ay ata can, mən bu şəhərə mat qalmışam, o, bomboşdur, bir nəfər də olsun ins-cins yoxdur?" Oğlanın bu sözünü eşidib qoca dedi: "Oğlum, dükana gir ki, məhv olmayısan". Belə olanda, Bədr-Basim girib dükanda əyləşdi, qoca ona yemək gəti-rib dedi: "Oğlum, dükənin içiñə gir. Sən ni bu şeytan arvadın əlindən qurtaranın kərəminə şükrə olsun!"

Qocanın bu sözünü eşidib Bədr-Basim bərk qorxdı, qocanın gətir-diyi yeməkdən doyunca yeyib əllərini yudu, sonra qocaya baxıb soruşdu: "Ay ağa, o sözü nə üçün dedin? Sənin o sözünə görə mən bu şəhərdə də, onun camaatından da bərk qorxdum".

Qoca da onun cavabında dedi: "Oğlum, bil və agah ol ki, bu şəhər cadugərlər şəhəridir, bu şəhərin padşahı arvaddır, o, cadugərdir, lap şeytanın tayıdır, özü də sehrbazdır, hiyələrin biridir. Sənin gördüğün o atlar, qatırlar, eşşəklər hamısı sənin kimi, mənim kimi bəni-adəmdir, ancaq onlar qəribidirlər. Şəhərə girən hər kəsi əgər o, sənin kimi cavan-dırsa, bu bədbəxt cadugər arvad götürüb evinə aparır, qırx gün onunla ömür sürür, qırx gündən sonra onu tilsimə salır, dəniz qırğında gördüyü həmin heyvanlardan birinə döndərib qatır, at, ya eşşək əlyəir..."

Şəhrizad bu yerdə şəhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz əlli ikinci gecə oldu, Şəhrizad nağılmı dəlini daniş-mağ'a başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, tərəvəzi satan qoca, şəhərin padşahı cadugər arvadın işlerindən Bədr-Basim şahı agah əlyəib dedi: "Bu arvad şəhər camaatının hamisini tilsimə salıb, son quruya çıxməq istəyəndə onlar qorxular ki, arvad, onları tilsimə saldığı kimi, səni də tilsimə salar, həm də onlar işarə ilə sənə deyirdilər: "Sudan çıxma, qoy arvad səni görməsin, çünkü onların sənə yazıçı gəlirdi, axı o arvad onların başına gətirdiyini sənin də başına

götirə bilər. O, şəhəri camaatın əlindən tilsimlə alıb, özü də onun adı Lab şahdır, bunun ərəbcə mənası günəş təqvimidir¹.

Elə ki Bədr-Basim qocanın bu sözlərini eşitdi, bərk qorxuya düşdü, əsim-əsim əsməyə başlayıb ona dedi: "Tilsimin ucbatından düşdürüm bələdan qurtardığımı təzəcə inanmışdım ki, bəxti-taleyim məni gotirib daha pis yerə çıxardı!" Bunu deyib Bədr-Basim öz halını fikirləşməyə başladı, qoca ona baxıb gördü ki, oğlan çox qorxur, odur ki, ona dedi: "Oğlum, çıx bayırə, dükanın kandarında əyləş, məxluqa, onların libas-larına, özlərinə, bir də onların tilsimə salındıqlarına tamaşa ele, həm də heç qorxub-zad eləmə. Lab şah da, şəhərdə olan adamların hamısı da mənim xatırımı istəyirlər, mənə hörmət eləyirlər, onlar ürəyime toxunmazlar, qanımı qaraltmazlar".

Bədr-Basim qocanın bu sözünü eşidib bayırə çıxdı, dükanın qapısı ağızında əyləşib tamaşa eləməye başladı, camaat onun qabağından keçib gedirdi, oğlan saysız-hesabsız adam göründü, adamlar onu görəndə qocaya yaxınlaşış soruşurdular: "Ay pir, bu sənin əsirindir, bu günlərdə əlinə keçən ovdur?" Qoca da onların cavabında deyirdi: "Bu, mənim qardaşım oğludur. Eşitdim atası ölüb, adam göndərib bura getirdim ki, yanımıda qalsın, mənim dərdi-qəmim dağılsın". Qocanın bu sözünü eşidib adamlar dedilər: "Bu oğlan çox gözəl oğländir, qorxurq ki, Lab şahın qəzəbinə gəlsin. Muğayat ol ki, Lab şah səni aldadıb onu əlindən almasın, axı o, göyçək oğlanları sevir". Qoca da onların cavabında dedi: "Lab şah mənim emrimdən çıxmaz. O, mənə hörmət eləyir, xatırımı istəyir, elə ki o bildi bu mənim qardaşım oğludur, ona pişlik eləməz, mənim qanımı qaraltmaz, ürəyime toxunmaz".

Bədr-Basim bir neçə ay qocanın yanında qalıb yeyib-içdi, qoca da mehrini ona saldı. Günlərin bir günü Bədr-Basim həmişəki kimi qocanın dükanının qabağında əyləşmişdi, birdən min nəfər hərəməğası əllərində siyirmə qılınç gəldilər, özü də onlar cürbəcür paltar geymişdilər, bellerinə qas-daşla bəzənmış kəmər bağlamışdilar. Onlar ərob atlari minnişdilər, bellərinə hind qılincı bağlamışdilar, onlar qocanın dükanına çatanda ona salam verdilər, keçib getdilər. Onlardan sonra min nəfər qız geldi, bu qızlar elə gözəl, elə göyçək idilər ki, aya deyirdilər son çıxma, biz çıxaq, günə deyirdilər son çıxma, biz çıxaq, özü də onlar zərlə işlənmiş, cürbəcür qas-daşla bəzənmiş saya ipək libas geymişdilər. Bu qızların hamısında nizə vardi, onların ortasında ərob

¹ Sadəcə "günəş" demək lazımdı. Nağılıçının arvadın adını nə üçün belə tərcümə etdiyini başa düşmək olmur.

ati minmiş bir qız gəldi, altındakı yəhər qızıldan idi, həm də qas-daşla, yaqutla bəzənmişdi. Onlar qocanın dükanına çatanacan atlarını sürdülər, ona salam verib öz yolları ilə getdilər, birdən dörd torəfində nökər-naibləri, cah-cəlalla Lab şah gəldi. O, qocanın dükanının qabağına çatanacan atını sürdü. Dükanın qabağında əyləşən Bədr-Basimi gördü. Arvad zənlə oğlana baxanda nə görəsə yaxşıdır? Gördü ki, bu oğlan elə gözəldir, elə göyçəkdir ki, lap elə bil ondördgeçəlik aydır. Lab şah oğlanın gözəlliyini, qəşəngliyini görən kimi karıxdı, çəşib qaldı, bir könülüdən min könülüle ona vuruldu. O, dükanın qabağına çatıb atdan düşdü, Bədr-Basim şahın yanında əyləşib qocadan soruşdu: "Bu göyçək oğlani haradan tapmışsan?" Qoca da onun cavabında dedi: "Bu mənim qardaşım oğludur, bu yaxında yanına gəlib". Qocanın bu sözünü eşidib Lab şah dedi: "Qoy bu axşam o, yanına gəlsin, mən onunla söhbət eləyəcəyəm". Belə olanda, qoca ondan soruşdu: "Sən onu mənim yanımdan aparıb tilsimə salmazsan ki?" Arvad da cavabında dedi: "Bəli, tilsimə salmaram". Onda qoca dedi: "And içginən". Arvad da and içdi ki, nə oğlanı incidəcək, nə də tilsimə salacaq. Sonra o, əmr elədi ki, oğlan üçün göyçək, yəhəri da, yüyüni də qızıldan at getirsinlər (atın üstündə nə vardısa hamısı qızıldan idi, həm də qas-daşla bəzənmişdi), qocaya da min dinar verib dedi: "Bu pulu xərclik elə!"

Sonra Lab şah Bədr-Basim şahı götürüb özü ilə apardı (oğlan elə gözəl, elə göyçək idi ki, lap elə bil ondördgeçəlik ay idi), oğlanın gözəlliyini, qəşəngliyini görən adamların hamısı onun dərdindən qəm dəryasına batıb deyirdi: "Vallahi, bu oğlan heyifdir, heç layiq deyil ki, bu mələn arvad onu tilsimə salınsın". Bədr-Basim adamların dediyi bu sözleri eşidirdi, ancaq ümidi Alləh-tealaya bağlayıb dimirdi. Onlar saraya tərəf gedirdilər...

Şəhrizad bu yerdə səhərin açıldıqını görüb nağılı yarımcıq qoysu.



753-ü gecə

Elə ki yeddi yüz əlli üçüncü gecə oldu, Şəhrizad nağılıın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Bədr-Basim şah Lab şahla, onun yaxın adamları ilə o vaxtacan yol getdi ki, onlar gəlib sarayın darvazasına çatdılar; sarayın darvazasına

çatan kim əmirlər, hərəməgaları, divanxana əyanları atlarından düşdülər, arvad saray əyanlarına buyurdu, divanxana əyanlarının hamisəna əmr eləsinlər ki, çıxıb getsinlər, onlar da əyilib arvadın qabağında yeri öpdüllər, dağılışib getdilər. Lab şah hərəməgaları ilə, kənizlərlə bərabər saraya girdi. Bədr-Basim şah saraya baxdı, gördü ki, həle ömründə belə cah-colallı saraya rast gelmeyib: sarayın divarları qızıldandır, böyük bağı var, bağın da ortasında su dolu bir hovuz var. Bədr-Basim şah bağa baxanda nə görse yaxşıdır? Gördü ki, bu bağda bütün dillərdə oxuyan quşlar var, onlar həm adamı xoşal eləyən səsle cəh-cəh vurur, həm də adamı pərişan eləyən səsle oxuyurlar, özü də burada nə cür desən, nə rəngdə desən quş var. Bədr-Basim şah belə böyük şahlığı görüb ucadan dedi: "Şükür Allaha! O, cəh-colalı ona itaat ələməyənlərə verir!" Arvad keçib bağa baxan pəncərənin yanında əyləşdi (o, fil sümüyündən qayrlmış, üstündə hündür döşək olan taxtda əyləşmişdi), Bədr-Basim şah da onun yanında oturdu, arvad onu öpüb bağırına basmağa başladı, sonra kənizlərə əmr elədi ki, gedib balaca masanı getirsinlər, onlar da gedib saf qızıldan qayrlmış, ləl-cəvahiratla, qış-daşla bəzənmiş masanı getirdilər, onun üstündə hər cür yemək var idi. Arvad da, Bədr-Basim də doyunca yedilər, əllərini yudular, sonra kənizlər qızıl, gümüş, büllür qablar, həm də hər cür gül-çiçək, içində çorəz olan məcməyilər getirdilər. Arvad əmr elədi ki, xanəndə qızları çağırın, on nəfər kəniz geldi, bu kənizlər elə gözəl, elə göyçək idilər ki, aya deyirdilər sən çıxma, biz çıxaq, günsə deyirdilər sən çıxma, biz çıxaq (onların əllərində cürbəcür çalğı alətləri vardı), sonra Lab şah piyaləni doldurub içdi, o biri piyaləni doldurub Bədr-Basim şaha uzatdı, oğlan piyaləni alib içdi, onlar məst olanacan beləcə içdilər.

Lab şah qızlara buyurdu ki, oxusunlar, onlar da cürbəcür səsle oxudular, Bədr-Basim şaha elə geldi ki, saray şadlığından oynayır, onun ağlı başından oldu, sinəsi açıldı, qürbətə olmayıq yadindan çıxdı, öz-özünə dedi: "Bu Lab şah cavandır, gözəldir, mən heç vaxt onun yanından çıxıb getməyəcəyəm, axı onun padşahlığı mənim padşahlığımdan böyükdür, xanım özü də Cövhərdən yaxşıdır". Bədr-Basim onunla axşaməcan içdi, elə ki axşam oldu, çırqları, şamları yandırdılar, buxurdanlıarda otları yandırıb özlərini ötləri tüstüyə verdilər, hər ikisi lap sərməst olanacan içdi, xanəndə qızlar da elə hey çalib oxuyurdular. Lab şah sərxoş olan kimi yerindən qalxıb taxtin üstündə uzandı, kənizlərə əmr elədi ki, çıxıb getsinlər, sonra Bədr-Basima buyurdu ki, gəlib yanında uzansın, o da gedib arvadın yanında uzandı, səhərəcən onunla yatıb elə xoşalı oldu ki, daha nə deym...

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

754-cü gecə

Elə ki yeddi yüz əlli dördüncü gecə oldu Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Lab şah səhər yuxudan oyanan kimi hamama getdi, Bədr-Basim şah da onunla getdi, onlar çımdılar, hamamdan çıxanda Lab şah Bədr-Basime ən gözəl libas geyindirdi, sonra əmr elədi ki, şərab getirsinlər, kənizlər də getirdilər, onlar oturub şərab içməyə başladılar. O, Bədr-Basimin əlindən tutdu, balaca kürsüdə əyləşdi, sonra əmr elədi ki, yemək getirsinlər, her ikisi doyunca yeyib əllərini yudular, sonra kənizlər onlar üçün şərab, meyvə, gül, çorəz getirdilər, onlar elə hey yeyib-icdilər; kənizlər cürbəcür səsle oxuyurdular, Lab şah oğlanla bərabər xanəndələrin musiqi məclisində qırx gün beləcə yeyib-icdi. Sonra o, Bədr-Basimden soruşdu: "Ay Bədr-Basim, bura yaxşıdır, yoxsa tərəvəz alverciyi olan əminin dükanı?" Bədr-Basim də cavabında dedi: "Vallahi, ay xanım, bura yaxşıdır, çünki mənim əmim kasib adamdır, tərəvəz alıb-satmaqla dolanır".

Lab şah Bədr-Basimin bu sözünə güldü, sonra onlar əməlli-başı kef çəkib səhərəcən yatdılar, səhər Bədr-Basim yuxudan oyananda gördü ki, Lab şah yanında yoxdur, onda ucadan dedi: "Görəsen o, hara gedib!"

Belə olanda, oğlan libasını geyib onu axtarmağa başladı, ancaq Lab şahı tapa bilməyib özlüyündə fikirleşdi: "Bəlkə o, bağa gedib?" Bu fikirleşib oğlan bağa getdi, orada bir axar bulaq, onun da yanında bir ağ quş gördü. Bulağın qırığında bir ağac vardi, ona cürbəcür rəngdə quşlar qonmuşdu. Bədr-Basim quşlara baxmağa başladı, ancaq quşlar onu görmürdüler. Birdən bir qara quş həmin ağ quşun üstünə qondu, göyərçinlər bir-birini diimdiklədiyi kimi, onu diimdikləməyə başladı, sonra qara quş ağ quşun üstünə üç dəfə qalxdı, bir dəqiqən sonra ağ quş dönüb adam oldu; Bədr-Basim ona zənələ baxanda nə görse yaxşıdır? Gördü ki, bu arvad elə Lab şahın özüdür ki var! Belə olanda, oğlan başa düşdü ki, qara quş tilsimə salılmış adamdır, bu arvad da onu sevir, buna görə dönüb quş olur ki, həmin quş onun üstüne qalxın. Bədr-Basim qışqanmağa başladı, qara quşa görə Lab şahın əlindən qazəbləndi.

O, tez qayıdış öz yerində, yatağında uzandı, bir dəqiqədən sonra Lab şah qayıdış onun yanına gəldi, Bədr-Basimi öpməyə, onunla mazaqlaşmağa başladı, ancaq oğlan onun əlindən bərk qəzəblənmışdı, odur ki, arvada bir kəlmə də olsun söz demirdi. Arvad onda nə olduğunu başa düşdü, yəqin elədi ki, quş olanda, qara quşun onun üstüne qalxdığını oğlan görmüşdür. Ancaq Lab şah özünü o yerə qoymadı, fikrini Bədr-Basimdən gizlətdi. Bədr-Basim arvadın işini görüb qurtarandan sonra ona dedi: "Padşah sağ olsun, istəyirom ki, əmimin dükənənə getməyə mənə izin verəsan. Mən onun üçün darixmişam, axı düz qırx gündür onu görməmişəm". Arvad da cavabında dedi: "Get, ancaq orada ləngimə, mən səndən ayrıla bilmirəm, sənsiz bir saat da dözə bilmirəm". Bədr-Basim də cavabında dedi "Baş üstə, itət borcumdur!" Sonra bayira çıxıb ata mindi, tərəvəz satanın dükənənə yollandı, az getdi, çox getdi, gəlib dükəna çatdı, qoca oğlana salam verdi, onun üçün ayağa qalxdı, qucaqlayıb bağırna basandan sonra ondan soruşdu: "O imansızla işin necədir?" Bədr-Basim də cavabında dedi: "Onun yanında günüm xoş keçirdi, mən qıvrıq, yaxşı idim. Ancaq bu gecə o, mənim yanında yatmışdı, mən səhər ayılarda gördüm ki, yanında yoxdur, mən durub libasımı geydim, onu axtarmağa başladım, axırdı bağa getdim..." Oğlan bağıda bulağın yanından ağaca qonmuş quşlar barəsində əhvalatı qocaya əvvəldən axıracan, yerli-yerində nəql elədi, qoca onun sözlərini eşidib dedi: "Özünü ondan gözlə! Bil və agah ol ki, ağaca qonan o quşlar, arvadın aşiq olub tilsimə saldığı qərib qullarından biridir. Lab şah ona bir könülən min könülə aşiq olmuşdu, həmin quş kənizlərdən birini gözaltı eləyir, belə olanda, arvad onu tilsimə salıb qara quşa döndərir..."

Şəhrizad səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elö ki yeddi yüz əlli beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eləyirlər ki, Bədr-Basim şah Lab şahla olan əhvalatı əvvəldən axıracan, yerli-yerində qoca tərəvəz satana damışib öz gözü ilə gördüyüni ona əyan eləyəndən sonra, qoca oğlunu başa saldı ki, ağaca qonan quşlar arvadın tilsimə saldığı qərib oğlanlardır, qara quş da tilsimə salılmış adamdır. O, arvadın

qullarından biridir, arvad onu tilsimə salıb, qara quşa döndəribdir, hər dəfə ürəyi onu istəyəndə, arvad dönüb quş olur ki, qara quş onun üstüne qalxsın, cüntki arvad bir könülən min könülə ona aşiq olubdur. Arvad biləndə ki, onun işindən xəber tutmusan, sənin əlindən qəzəblənib, o, daha sənə dost deyil. Ancaq nə qədər ki, mən sənin qeydinə qalıram, ondan sənə xəter dəyməyəcək, heç nadən qorxma! Mən müsəlmanam, adımlı Abdullahdır, həm də zəmanomizdə məndən yaxşı cadugər yoxdur. Ancaq mən yalnız məcbur olanda cadugərlik eləyirəm. Mən, çox olub ki, bu mələn arvadın tilsimini qərib adamları onun şərindən qurtarmışam. O arvad barəsində heç bir fikir-zad eləmə, onun mənə gücü çatmaz. O məndən it kimi qorxur, şəhərdəki onun kimi, o qəbildən olan cadugərlərin hamısı məndən qorxur. Onların hamısı həmin arvadın dinindəndir, onlar bir olan Allahın əvəzinə oda sitayı eləyirlər. Elə ki sabah sohər açıldı, yanına gol, arvad sənə no eləssə, onu mənə danişəsan, bu gecə o, çalışacaq ki, səni məhv eləsin, onu hiylələrdən qurtarmaq üçün ona nə eləmək lazımdır sənə deyəcəyəm".

Sonra Bədr-Basim şah qoca ilə xudahafizləşib arvadın yanına gəldi, gördü ki, arvad oturub onu gözləyir. Oğlunu görən kimi arvad ayağa qalxdı, onu öyleşdirdi, salam verdi, gedib yemək-içmək gotirdi, onlar doyuncu yeyəndən sonra əllərini yudular. Sonra arvad buyurdu ki, şərab gətirsilər, şərabı gətirən kimi hər ikisi içməyə başladı, onlar oturub düz gecəyarısınaqan içdilər. Arvad əlində piyalə Bədr-Basimə tərəf əyilib o vaxtacan ona içirtdi ki, axırdı oğlan sərxoş oldu, ağılı tamam başından çıxdı, onun bu hala dündüyüni görün arvad ona dedi: "Səni Allaha, bir də itət elədiyin şəxsin şanına and verirəm, işdir səndən bir şey soruşsam onun barəsində mənə düzünü deyorsanmı, həm də sənə nə desəm, sözümə razi olarsanmı?" Sərxoş olmuş Bədr-Basim də cavabında dedi: "Bəli, ay xanım!" Belə olanda, arvad dedi: "Ay mənim ağam, ay mənim gözümün işığı, sən yuxudan ayılıb məni yanında görməyib axtarmağa getdin, sən bağıma gedib məni ağ quş şəklində gördün, üstüme qalxan qara quşu da gördün. Mən həmin qara quş barəsində düzünü sənə danişim. O, mənim qullarından biri idi, mən bir könülən min könülə ona vuruldum, günlərin bir günü o, mənim kənizlərimdən birini gözaltı elədi, məni qısqanlıq bürüdü, buna görə də mən onu tilsimə saldım, döndərib qara quş elədim, kənizi də öldürdüm. İndi mən bir dəqiqə də onsu dözə bilmirəm. Hər dəfə onun üçün darixanda dönüb quş oluram, onun yanına gedirəm. Bəlkə buna görə mənə qəzəbin tutub, ancaq oda, işığa, kölgəyə, bir də istiyə and içirəm ki, sənə olan məhəbbətim daha da artdı, mən soni özümə ömür yoldaşı elədim".

Sərxoş Bədr-Basim də onun cavabında dedi: "Mənim qəzəblənmeyimin səbəbini sən düz başa düşmüsən, mənim qəzəblənmeyimin səbəbi başqa heç bir şey yox, elə budur ki, var". Oğlanın bu sözünü eşidəndə arvad onu qucaqlayıb öpməyə başladı, ona mehribanlıq eləyib yatağa uzandı, oğlan da onun yanında uzandı. Elə ki gecə yarı oldu, arvad yataqdan qalxdı, Bədr-Basim də yuxudan ayıldı, ancaq özünü yuxuluğu vurub xəlvəti arvada göz qoyanda nə görse yaxşıdır? Gördü ki, o, qırmızı kisədən nəsə qırmızı bir şey çıxardı sarayın ortasına səpdi, birdən həmin qırmızı şey dönüb çay oldu, şırhaşır axmağa başladı. Sonra arvad bir ovuc arpa götürüb torpağa səpdi, onu suladı, toxumlar o saat boy atıb sünbüllü taxıl oldu. Belə olanda, arvad dəni götürüb üydü, unu aparıb bir yerdə qoydu, qaydırıb geldi, Bədr-Basimin yanında uza-nıb səhərəcən yatdı. Elə ki səhər açıldı, Bədr-Basim şah ayağa qalxdı, el-üzünü yudu, sonra qocanın yanına getməyə arvaddan izin istədi, arvad da ona izin verdi. Bədr-Basim qocanın yanına yollandı, az getdi, çox getdi, gəlib onun yanına çatdı, gördüklerini ona nəql etdi, qoca oğlanın sözlərini eşidəndə gülə-gülə dedi: "Vallahi, o şeytan cadugar sən pislik elemək fikrine düşüb, ancaq ona heç fikir vermə".

Sonra da qoca onun üçün bir rıtlə yaxın savik¹ götürüb dedi: "Bunu özünlə apar, onu da bil ki, arvad saviki görəndə soruşacaq: "Bu nədir, sən onu nə eləyəcəksən?" Sən də cavabında deyərsən: "Nemətin artması – xoşbəxtlikdir". Sonra da onu yeyərsən. Arvad öz savikindən götürüb sənə deyəcək: "Bu saviki yeginən". Belə olanda, sən özünü elə göstər ki, guya onunkunu yeyirsən ancaq sən öz savikini yeginən, məbadə onun savikinin lap bir balaca tikəsini də yeyəsən. Sən onun savikinin lap bir balaca tikəsini də yesən, onun cadusu güc galər, o, səni tilsimə salıb deyər: "İnsan cildindən çıx!" Sən də dönüb o istəyən bir heyvan, ya quş olarsan. Əğər sən onun savikini yeməsən, onun tilsimi qırılar, o, heç bir şəylə sənə xətər yetirə bilməz, özü çox pərt olar. Belə olanda, o, sənə deyəcək: "Mən səninlə zarafat eləyirdim". Sonra da səni sevdiyini, sənə dost olduğunu deyəcək, ancaq bunların hamısı o, hiyləgerliklə, mərkələ sənə deyəcək, sən də ona mehribanlıq eləyib deginən: "Ay xanım, ay mənim gözümün işığı, bu savikdən ye gör nə şirindir". Əğər arvad onun lap balaca tikəsini də yesə, tez su götür, onun üzünə atıb deginən: "İnsan cildindən çıx!" Sən nə istəsən, o, dönüb

¹ Savik – arpa unudur. Bu unun qarışığı ilə hazırlanan bir sıra yemək də (sulu xörək, xomır və s.) belə adlanır. İndiki halda, yoxın, adoton yola götürmək üçün bisirilən lavaş kimi bir şey nəzardə tutulur.

həmin heyvan, ya quş olacaq. Sonra onu qoy orada qalsın, mənim yanama göl, fikirləşib bir tədbir görərəm.

Bədr-Basim qoca ilə xudahafizləşib getdi, az getdi, çox getdi, gəlib saraya çatdı, arvadın yanına girdi, arvad onu görüb ucadan dedi: "Ay küləfətim, yerin rahat, gen-bol olsun!" Sonra da o, ayağa qalxdı, Bədr-Basimi öpüb dedi: "Ay ağa, məni intizarda qoydun". Bədr Basim də cavabında dedi: "Men əmimin yanında idim, əmim mənə doyunca bu savikdən yedirdi". Oğlanın bu sözünü eşidib arvad dedi: "Bizdə bundan da yaxşı savik var". Sonra da o, oğlanın gətirdiyi saviki bir nimçəyə, öz savikini başqa nimçəyə qoyub dedi: "Bax bundan yeginən, o sənin savikindən yaxşıdır".

Bədr-Basim özünü elə göstərdi ki, guya onun savikindən yeyir: arvad yəqin eləyəndə ki, oğlan onun savikini yeyib, su götürdü, oğlanın üstüne səpib dedi: "Ay yaramaz, ay məlun öz cildindən çıx, taygöz, əntər bir qatır ol!" Ancaq Bədr-Basim insan cildindən çıxmadi. Elə ki arvad onun dəyişməyib insan cildində qaldığını gördü, tez ayağa qalxdı, onun gözlərinin arasından öpüb dedi: "Ay mənim sevgilim, mən səninlə zarafat elədim. Buna görə mənim əlimdən qəzəblənmə". Bədr-Basim də cavabında dedi: "Ay xanım, vallahi, mən sənin əlindən heç qəzəblənməmişəm, özü də bilirom ki, sən məni sevirsən. Mənim savikimin dadına bax". Arvad savikdən bir az götürüb yedi. Elə ki savik onun qarınına getdi, o, titreməyə başladı, bunu görən Bədr-Basim tez su götürdü, arvadın üzüna səpib dedi: "İnsan cildindən çıx, dönüb qatır ol!" Arvad özüne baxmağa macal tapmamışdı ki, dönüb boz qatır oldu, onun gözlərindən yaş sel kimi axdı, arvad yanaqlarını Bədr-Basimin ayaqlarına sürtməyə başladı. Oğlan noxtanı onun başına keçirmək üçün ayağa qalxdı, ancaq nə qədər elədise, qatır noxtanı başına keçirməyə qoymadı; belə olanda, oğlan onu burada qoyub qocanın yanına getdi. Əhvalatı ona yerli-yerde danışdı. Qoca ayağa qalxdı, bir noxta gətirdi, ona verib dedi: "Bu noxtanı götür, apar onun başına keçir".

Bədr-Basim noxtai qocadan aldı, arvadın yanına getdi, arvad oğlanı görən kimi yanına gəldi, oğlan noxtanı onun başına keçirdi, sonra qatıra mindi, saraydan çıxıb düz birbaşa qoca Abdullahanın yanına yollandı. Abdullah arvadı görəndə ayağa qalxıb ona dedi: "Allah səni biabır eləsin, ay məlun!" Sonra da qoca Bədr-Basimə dedi: "Oğlum, daha sənin bu şəhərdə qalmağın yaramaz. Bu qatıra min, hara istəyirsən onu sərget, ancaq məbadə noxtanı bir adama verəsən".

Bədr-Basim şah qocaya razılıq eləyib yola düşdü, az getdi, üz getdi, dərə-təpə düz getdi, üç gün-üç gecə yol getdi, gəlib bir şəhərin kənarına

çatdı. Qabağına bir ağsaqqal qoca çıxdı, qoca ondan soruşdu: "Oğlum, haradan golirsən?" Bədr-Basım də cavabında dedi: "Bu cadugər arvadın şəhərindən gəlirəm". Oğlanın bu sözünü eşidib qoca dedi: "Bu axşam mənə qonaqsan". Bədr-Basım qocanın təklifinə razi olub onunla getdi. Birdən bir qarı peyda oldu, qatırı görən kimi ağlamağa başlayıb dedi: "Allahdan başqa Allah yoxdur! Bu qatır, lap oğlumun gəbərən qatırına oxşayır. Oğlum öz qatırının dərdindən az qalır olsun, mən də oğlumun bu halına dözə bilmirəm, az qalır üreyim partlasın; ay ağa, səni Allaha and verirəm, bu qatırı mənə sat". Bədr-Basım də cavabında dedi: "Ana can, vallahi mən onu sata bilmərəm". Oğlanın bu sözünü eşidən qarı ucadan dedi: "Səni Allaha and verirəm, mənim sözümü yerə salma. Əgər mən bu qatırı oğluma almasam, o hökmən öləcək". Sonra da qarı dil töküb yalvarmağa başladı, belə olanda, Bədr-Basım ona dedi: "Mən bu qatırı nə az, nə çox, min dinara satıram". Bunu deyəndə, Bədr-Basım özlüyündə belə fikirləşdi: "Bu qarı min dinarı haradan tapacaq?" Qarı qoltuğundan min dinar çıxartdı, bunu görüb Bədr-Basım şah dedi: "Ana can, mən səninlə zarafat eləyirdim, mən bu qatırı sənə sata bilmərəm". Qarı ona baxıb dedi: "Oğlum, bu şəhərdə heç kəs yalan danışmir, bu şəhərdə kim yalan danışsa, onu öldürürlər". Qarının bu sözünü eşidib Bədr-Basım şah qatırdan düşdü..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yeddi yüz elli altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Bədr-Basım şah qatırdan düşdü, onu qariya verdi, qarı noxtanı qatırın başından çıxartdı, ovcuna su doldurdu, qatırın üstünə səpib dedi: "Ay qızım, bu cildindən çıx, dönüb əvvəlki cildinə gir".

Qatır elə o saat dönüb əvvəlki cildinə girdi, hər iki arvad bir-birini qucaqladı, Bədr-Basım şah başa düşdü ki, bu qarı padşahın anasıdır, odur ki, qaçmaq istədi. Birdən arvad elə bərk fit çaldı ki, yer, göy lərzəyə gəldi, elə o dəqiqliq qarının qabağında dağ boyda bir ifritin peyda oldu. Bədr-Basım qorxub yerində tərpənmedi, qarı ifritin dalına mindi, qızını torkinə aldı, Bodr-Basım şahı öz qabağında aylasdırdı,

ifrit onları götürüb göyə uçdu, heç bir saat keçməmişdi ki, onlar Lab şahın sarayına çatıdalar. Elə ki arvad şahlıq taxtında oyləşdi, üzünü Bədr-Basımə tutub dedi: "Ay yaramaz, mən bu yerə sahib oldum, istədiyimə çatdım, gör indi sənin də başına, o tərəvəz satan qocanın da başına nə oyun açacağam! Mən ona nə qədər yaxşılıq eləmişəm, ancaq o mənə həmişə pislik eləyib, son tekco onun köməyiilə öz istədiyinə çatdin". Sonra arvad su götürdü, Bədr-Basimin üstüne səpib dedi: "İndiki cildindən çıx, dönüb quşların ən çirkini, ən murdarı ol". Bədr-Basım o saat dönüb ən çirkin, ən murdar bir quş oldu. Arvad onu qəfəsə salıb ac-susuz qoydu. Ancaq kənizlərindən biri onu gördü, yazıçı gəldi, Lab şahdan gizlincə ona yemek, içmək verməyə başladı. Günlərin bir günü kəniz gördü ki, xanımının başı qarşıqdır, saraydan çıxıb düz birbaşa qoca tərəvəz alverçisinin yanına getdi, əhvalatı ona xəbər verib dedi: "Lab şah sənin qardaşlığını məhv eləmək istəyir". Kənizin bu sözünü eşidən qoca ona razılıq eləyib dedi: "Mən hökmən şəhəri onun əlindən alıb onun əvəzinə səni padşah eləyəcəyəm".

Sonra o elə fit çaldı ki, yer, göy lərzəyə gəldi, elə o dəqiqliq onun qabağında dörd qanadlı bir ifrit peyda oldu, qoca ona dedi: "Bu qızı götür, Dəniz Cüllənarın şəhərinə, onun anası Fəraşanın¹ yanına apar, onlar cadugərliyi yer üzərində hamidan yaxşı bacarırlar". Sonra da qoca kənizə dedi: "Elə ki o şəhəre çatdin, onlara deginən ki, Bədr-Basım şah Lab şahın yanında əsirdir".

Ifrit qızı götürüb göyə qalxdı, üçub getdi, heç bir saat keçməmiş onu dəniz Cüllənarın sarayına endirdi. Kəniz sarayın damından düşüb şahzadə xanım Cüllənarın yanına girdi, oyılıb onun qabağında yeri öpəndən sonra oğlunun başına gələn əhvalatı əvvəldən axıracan, yerliyində ona naqıl elədi. Cüllənar onun üçün ayağa qalxdı, ona hörmət elədi, razılıq elədi, şəhərdə tobilləri çalmağa başladılar, Cüllənar şəhər camaatına, padşahlığına, əyanlarına xəbər verdi ki, Bədr-Basım şah tapılıb. Sonra Dəniz Cüllənar, onun anası Fəraşa, qardaşı Salih cinlərin bütün qəbilələrinə, bir də dəniz qoşun-leşkərini çağırıldılar, çünki əs-Səməndəl şah əsir alınandan sonra cinlərin padşahları ona itaat eləmişdilər, onlar göylə üçub cadugərin şəhərinə endilər, bir göz qırpmında sarayı qarət eləyib, cinlərdən orada kim vardısa hamısını qırdılar. Cüllənar kənizdən soruşdu: "Həni mənim oğlum?" Kəniz də gedib qəfəsi Cüllənar üçün götürdü, içindəki quşu götürüb dedi: "Bu da sənin oğlun". Belə olanda, şahzadə Cüllənar quşu qəfəsdən çıxardı, ovcu ilə

¹ Fəraşa – əroboz pərvano deməkdir.

su götürdü, quşun üstünə səpib dedi: "Bu cildindən çıx, dönbü əvvəlki kimi adam ol!" Cüllənar sözünü deyib qurtarmağa macal tapmamışdı ki, Bədr-Basim silkələndi, dönbü əvvəlki kimi adam oldu. Elə ki anası onu əvvəlki kimi adam cildində gördü, tez ayağa qalxdı, qucaqlayıb bağırna basdı, Bədr-Basim də dayısı Salih, nənəsi Fəraşa, xalaqızıları kimi hönkür-hönkür ağladı, onlar oğlanın əl-ayağını öpməyə başladılar.

Sonra Cüllənar şeyx Abdullahın dalınca adam gönderdi, oğluna elədiyi yaxşılıqla görə ona razılıq elədi, oğlunun barəsində xəbər göndərdiyi həmin kənizi ona ərə verdi. Şeyx kənizin yanına girdi, sonra Cüllənar onu bu şəhərin padşahı elədi. Cüllənar şəhərdə qalan müsəlman camaatını çağırıb şeyx Abdullaşa itaət eləyəcəklərinə, ona sədaqətə qulluq eləyəcəklərinə and içdirdi, onlar da dedilər: "Baş üstə, itaət borcumuzdur!"

Sonra Cüllənar, onun qohumları şeyx Abdullaḥla xudahafızlaşdırıcı, öz şəhərlərinə yollandılar: elə ki onlar gəlib öz saraylarına girdilər, şəhər camaati onları təbilləri çala-çala, şadlıqla qarşılıdı, onlar öz padşahları Bədr-Basimin sağ-salamat qayıdib göldiyine elə şad oldular ki, üç gün üç gecə şəhəri bəzədilər. Sonra Bədr-Basim şah öz anasına dedi: "Ana can, mənim birçə evlənməyim qalıb, biz hamımız bir yerde olarıq". Anası da cavabında dedi: "Oğlum, sənin fikrin çox yaxşı fikirdir, ancaq bir az səbir elə, qoy biz soraqlaşaq görək padşah qızlarından sənə kim yaraşır". Oğlanın nənəsi Fəraşa, xalaqızıları, dayısı ona dedilər: "Ay Bədr-Basim, bu işdə biz elə bu saat sənə kömək eləməyə başlarıq".

Sonra arvadlar ayağa qalxb hərəsi bir məmləkətə qız axtarmağa getdi, Dəniz Cüllənar da öz kənizlərini ifritlərin boynuna mindirib göndərdi, özü də onlara dedi: "Bir dənə də olsun şəhər, şah sarayı qoymayıñ qalsın, hamısına nəzər yetirin, orada olan gözəl qızlara baxın". Bədr-Basim bu işdə onların necə canfəşanlıq elədiyini görüb anası Cüllənara dedi: "Ana can, bu işdən əl çök, mənə əs-Səməndəl şahın qızı Cövhərdən başqa heç kəs lazımdı, axı o, doğrudan da, öz adı kimi dürdanədir". Bədr-Basim şahın bu sözünü eşidib anası dedi: "Sənin nə istədiyini mən başa düşdüm".

Sonra Cüllənar elə o saat adam gönderdi ki, gedib əs-Səməndəl şahı getirsinlər. Elə o dəqiqə gedib onu getirdilər. Elə ki əs-Səməndəl şahı getirdilər, Cüllənar Bədr-Basimin dalınca adam gönderdi, o, golən kimi anası ona əs-Səməndəl şahın göldiyini xəbər verdi. Bədr-Basim onun yanına girdi, oğlanın göldiyini görüb əs-Səməndəl şah ayağa

qalxdı, salam verib ona cansağlığı arzuladı, sonra Bədr-Basim şah onun qızı Cövhəri oandan istədi, padşah da cavabında yalvara-yalvara dedi: "O, sənə qurbanı, o sənin kəninizdir, sənin hüzurunda dayanıbdır". Sonra əs-Səməndəl şah yaxın adamlarından bəzilərini öz ölkəsinə göndərib onlara əmr elədi ki, qızı Cövhəri getirsinlər, həm də ona xəbər versinlər ki, atası, dəniz Cüllənarın oğlu Bədr-Basim şahın yanındadır.

Bələ olanda, qasidlər göyle uçdular, bir müddət gözdən itdilər, sonra qayıdib gəldilər, şah qızı Cövhər də onlara gəldi. Qız atasını görüb yanına gəldi, onu qucaqladı, padşah da ona baxıb dedi: "Qızım, bil və agah ol ki, mən səni bu iğid padşaha, qorxu bilməz şirə, şahzadə xanım Cüllənarın oğlu Bədr-Basim şaha ərə vermişəm. O öz zəmanəsinin en yaxşı adamlarından biridir, onların hamisindən gözəldir, padşahlığına görə də, əsil-nəcabətinə görə də onların hamisindən artıqdır, özü də o, təkçə sənə yaraşır, sən də tekçə ona yaraşısan". Şah qızı da cavabında dedi: "Ata can, mən sənin sözündən çıxa bilmərəm, necə istəyirsənsə, elə də eləginən. Dərd-qəmim qurtardı, mən onun kənizlərindən biriyəm".

Bələ olanda, hakimləri, şahidləri çağırıldılar, şahzadə xanım Dəniz Cüllənarın oğlu Bədr-Basim şahla, şah qızı Cövhərin kəbinini kosdılın. Şəhər camaati şəhəri bəzədi, təbilləri çalmağa başladılar, zindanda olanların hamisini azad elədilər, padşah dul arvadları, yetimləri geyindirdi, divanxana əyanlarına, əmlirlərə, adlı-sanlı adamlara ənam verdi. Düz on gün, gecə-gündüz toy elədilər, camaat şadlıq elədi, on cür libasda gəlinin duvağını Bədr-Basimin qabağında açdlılar.

Sonra Bədr-Basim şah əs-Səməndəl şah böyük ənam verdi, onu öz məmləkətinə, arvad-uşağının, qohum-qardaşının yanına göndərdi. Onlar Kefləri pozan, Məclisləri dağıdan gələnəcən yeyib-içdilər, kef çəkdilər, şad-xürrəm özür sürdürlər. Onların əhvalatı burada qurtardı. Allah onların hamisina rəhmət eləsin!"

MÜNDƏRİCAT

Cudarın nağılı (607-624-cü gecələr)	7
Əciblə Qəribin əhvalatı (624-680-ci gecələr)	53
Utba ilə Rəyyanın əhvalatı (680-681-ci gecələr)	193
Ən-Nümanın qızı Hindinin əhvalatı (681-683-cü gecələr)	199
İkrimə ilə Xüzeymənin əhvalatı (683-684-cü gecələr)	202
Yunusla yad adamın əhvalatı (684-685-ci gecələr)	208
Ər-Rəşidlə qızın əhvalatı (685-686-ci gecələr)	214
Əl-Əsmai ilə üç qızın əhvalatı (686-687-ci gecələr)	217
Mosullu İbrahimlə şeytanın əhvalatı (687-688-ci gecələr)	221
Cəmilla əmisi oğlunun əhvalatı (688-691-ci gecələr)	225
Müaviyə ilə bədəvinin əhvalatı (691-693-cü gecələr)	232
Damra ilə məşuqəsinin əhvalatı (693-695-ci gecələr)	239
Mosullu İshaqla korun əhvalatı (695-696-ci gecələr)	244
İbrahimlə novcavanın əhvalatı (696-697-ci gecələr)	249
Vəzir ibn Mərvanla novcavanın əhvalatı (697-698-ci gecələr)	253
Hiyləgər Dəlilə ilə qahirəli Əli əz-Zeybəqin əhvalatı (698-719-cu gecələr)	256
Ərdəşirlə Həyan ən-Nüfusun əhvalatı (719-738-ci gecələr)	327
Bədr-Basimlə Cövhərin nağılı (738-756-ci gecələr)	385

MİN BİR GECƏ

SƏKKİZ CİLDDƏ

VI CILD

607-756-ci gecələr

“ŞƏRQ-QƏRB”

BAKİ

2007

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Yeganə Əsgərova*
Korrektor: *Elnaz Xəlilqızı*

Yığılmağa verilmişdir 09.08.2007. Çapa imzalanmışdır 08.11.2007.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 27. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 217.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

116(5)

M64

